



DÜNYA ƏDƏBİYYATI
KLASSİKLERİ

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi
haqqında” 2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”
Bakı – 2009

Антон Павлович
ЧЕХОВ

Anton Pavloviç
ÇEXOV

1860–1904

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Şərq–Qərb”
Bakı – 2009

ISBN 978-9952-34-213-0

Tərtib adəni ve
ön sözün müəllifi: Rəhilə Quliyeva

Redaktor: Salam Novruzov

Korrektor: Yeganə Məhdiyeva

Bədii tərtibat ve
dizaynın müəllifi: Tərlan Qorcu

Kompüter düzünmü: Hikmət Aydinoğlu
Mehman Musabəyli

*Bu kitab "A.P.Çexov. Seçilmiş əsərləri" (Bakı, "Öndər", 2005)
nəşri əsasında təkrar nəşre hazırlanmışdır*

Anton Pavloviç Çexov. Seçilmiş əsərləri. – Bakı: "Şərq-Qərb", 2009, 456 səh.

Dünya ədəbiyyatında görkəmli yerdən birini tutan böyük rus yazıçısı A.P.Çexov öz əsərlərində yaşadığı dövrün real səhnələrini, ictimai həyatın səciyyəvi təreflərini eks etdirmişdir. Lev Tolstoy onu "həsrin Puşkin" adlandırdı. Ziyalıların xalq qarşısında məsuliyyəti mövzusu, xalq taleyinə etinəsizlik, meşanlıq, qına çəkilmək kimi mənəvi eybəcərlərin təqnidə, "obivatəl" mühitinin insani keyfiyyətləri və müsbət idealları puç etmesi Çexov yaradıcılığının leymotividir.

Həkaye sahəsindəki fealiyyəti ile bütün dünya ədəbiyyatında diqqəti cəlb etmiş Çexov üçün bir novator yazıçı kimi təmkinli, ləkonik təhkiye üslubu xarakterikdir. Əsas diqqəti qəhrəmanın daxili aleminə yönəldən müəllifin əsərlərində, adətən, gərgin süjet, konflikt yoxdur. Həmin əsərlərdeki özünəməxsus humor bu mənada lirik təbəssümü, ciddi istehza və satiranı özündə birləşdirən tragikomik gülüsdür.

Təqdim olunan kitabda müəllifin yığcam bədii novellanın klassik nümunələri sayılan həkayələri toplanmışdır.

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2009
Bədii tərtibat, səhifələnme: "Tutu" nəşriyyatı, 2009
© "Şərq-Qərb" ASC, 2009

BİZİM MÜASİRİMİZ – ÇEXOV

Böyük rus yazuçısı Anton Pavloviç Çexov dünya ədəbiyyatında ən görkəmli yerlərdən birini tutur. O, ədəbiyyatın bir çox janrlarında yazib-yaratmış, öz qələmi ilə yaşıadığı dövrün ən real səhnələrini, ictimai həyatın maraqlı və ziddiyyətli tərəflərini eks etdirmişdir. A.P.Çexovun istər hekayələri, istər pyesləri o zamankı rus ictimai həyatının geniş mənzərəsini təsvir edir. Bir dramaturq və hekayəçi kimi Çexov rus ədəbiyyatının mütərəqqi ənənələrini davam etdirən və eyni zamanda rus ədəbiyyatına yenilik gətiren novator yazuçıdır. Çexovun hekayə sahəsindəki fəaliyyəti isə bütün dünya ədəbiyyatında diqqəti cəlb etmişdir, çünkü onun yazdığı hekayələr yiğcam bədii novellanın klassik nümunələridir.

Anton Pavloviç Çexov üçüncü gildiyaya mənsub tacir ailəsində doğulmuşdur. Moskva Universitetinin tibb fakültəsini bitirmiş (1884), həkimlik etmişdir. İlk əsərləri 1880-ci ildən Moskva və Peterburq jurnallarında dərc olunmuşdur (əsasən, Antoşa Çexonte ləqəbi ilə). 1892-ci ildə Melixovo (Moskva yaxınlığında) malikanəsini almış və burada yaşamış, ictimai fəaliyyət göstərmiş, kənd-lilərə tibbi yardım etmişdir. Ağır xəstələnen (vərəm) Çexov 1898-ci ildə Yaltaya köçmüş, burada L.N.Tolstoy, M.Qorki, İ.A.Bunin, A.İ.Kuprin və İ.İ.Levitanla görüşüb yaxınlaşmışdır. 1902-ci ildə M.Qorkinin akademiyaya üzv seçilməməsinə etiraz əlaməti olaraq, V.Q.Korolenko ilə birlikdə akademik adından (1900-cü ildə seçilmişdi) imtina etmişdir. 1904-cü ildə arvadı, Moskva Bədaye Teatrının aktrisası O.L.Knipper-Çexova ilə birlikdə Badenveyler kurortuna müalicəyə getmiş, orada da ölmüşdür.

Çexovun yaradıcılığı özünəməxsus sənətkarlıq xüsusiyyətləri ilə seçilir. Bir yazuçı kimi Çexov üçün təmkinli, ləkonik, yiğcam təhkiyə üslubu səciyyəvidir. O, əsas diqqəti qəhrəmanın daxili aləminə yönəldirdi. Çexovun əsərlərində, adətən, gərgin süjet,



konflikt yoxdur. Onun bir çox əsərlərinin dramatizmi məhz ondadır ki, heç bir şey baş vermir, hər şey köhnə qaydasında qalır. Çexov faciəviliyə qeyri-adi, fövqəladə deyil, adı, gündəlik bir hadisə kimi yanaşırıdı. Çexovun özünəməxsus yumoru da bununla bağlıdır. Onun gülüşü lirik təbəssümü, ciddi istehza və satiranı birləşdirən tragikomik gülüşdür.

Anton Pavloviç Çexov ədəbiyyata gələn vaxt Tolstoy və Dostoyevski artıq köhnə formaların imkanlarının tükəndiyini başa düşmüşdülər. Bu barədə Tolstoyun mülahizələri yeni ifadə vasitələri axtarışlarının necə böyük əhəmiyyət kəsb etdiyindən xəbər verirdi. Bu axtarışlar, janr problemi də daxil olmaqla, söz sənətinin ən müxtəlif sahələrini əhatə edirdi. Ona görə heç də təsadüfi deyil ki, Çexovun təhkiyə sisteminde hekayə və povest janrı aparıcı yer tutur.

Çexov müxtəlif səpkidə 600-ə qədər hekayə yazıb. O, povestə bənzər dramlar, hekayəyə bənzər povestlər yaradıb və biz tam qətiyyətlə deyə bilərik ki, Çexov təhkiyəçi yazıçıdır. Çünkü onun dramlarında Şekspirsayğı açıq konflikt yoxdur. Bütün faciələr mətnin gözə çarpmayan dərinliyində baş verir. Onun hekayələrində səkkiz min qəhrəman iştirak edir. Bu, rus ədəbiyyatında qəhrəmanlarla ən zəngin bir aləmdir. Müqayisə üçün deyək ki, Balzakin 30-a qədər romanı əhatə edən “İnsan komediyası” silsiləsində 3000 personaj var. Çexovun yaradıcılığında hekayələrin sayının çox olmasına baxmayaraq, onlar 6-7 əsas problem ətrafında qruplaşdır. Bunlardan kiçik adam problemi, özgələşmə, atalar və oğullar, artıq adam, qadın emansipasiyası – ənənəvi mövzular, ikili dünya və adaptasiya problemi isə Çexovun orijinal tapıntısidir.

Məhz bu mövzu və problemlərin Çexov yaradıcılığının ana xəttini təşkil etməsi yazıcıının bədii prinsiplərində irəli gəlir (“Ədəbiyyatçı – kimyaçı qədər obyektiv olmalıdır”).

Çexov yazırkı ki, insanın gündəlik arxayıñ güzəranı içində gözə çarpmayan faciələr baş verir (“Hər şey bədnam, hər kəs bədbin, günahkar isə tapılmır”).

Çexov, sanki, Efesli Heraklitin fikrini ifadə etmişdir. İnsanın taleyi onun xasiyyəti ilə tam bağlıdır. Ona görə müqəssiri kənardə axtarmaq lazıim deyil, müqəssir insanın öz daxilindədir.

Öz əsərlərində o, insanların laqeydiyinə və biganəliyinə, insanlarda bütün müsbət keyfiyyətləri tədricən məhv edən “həyat

xırdalıqları”na qarşı çıxırdı. Çexov qəhrəmanlarının həqiqətə, gözəlliyyə və ədalətə doğru yolu əzablıdır. Lakin xeyirxalığı cəhd onların mövcudluğunu mənalı edən yeganə məshumdur. Bu qəhrəmanların axtarışları heç də həmişə uğurlu olmur, lakin Çexovun “Tələbə” hekayəsindəki İvan Velikopolski kimi onların ən yaxşıları inanırlar ki, “insan həyatını istiqamətləndirən həqiqət və gözəllik... bu günə kimi davam etmiş və yəqin ki, həmişə insan həyatında, ümumiyyətlə, dünyada əsas yer tutmuşdur”.

Lakin Çexovu təsadüfi olaraq “qəddar” realist adlandırmırlar. O heç vaxt təskinlik verən sonluqlar yaratmır və ən yaxşı hekayəsi olan “Arxiyerey”də yenidən alilikdə tənhalıq mövzusuna qayıdır. “Darixdirici əhvalat”ın qəhrəməni professor Nikolay Stepanoviç də, əlahəzrət Pyotr da tənhadır. Onların tənhalığı kütle içərisində tənhalıqdır. “Arxiyerey” hekayəsi bir çox məqamlarda Çexov şəxsiyyəti ilə bağlıdır. Lakin bu hekayədə qəhrəmanın ölümünə baxmayaraq, həyatın əbədiliyi düşüncəsi ön plandadır.

Çexovun qəhrəmanları – məmurlar, ziyalılar, fəhlələr, kəndli-lər, uşaqlar, sürgün olunanlar və hətta xüsusi qəhrəmanlara aid edilə bilən xülyəçilərdir. Onların hamısı Rusiya adlı vahid bir dün-yani təşkil edirlər. Eyni zamanda, Çexov ümumbəşəri məsələlərə toxunur. Məhz buna görə Çexovu bütün ölkələrdə və bütün dil-lərdə oxuyur, diqqətən öyrənirlər.

Yaradıcılığındakı ilk addimlarından Çexov nəqli formanın imkanlarını hekayədə ifadə etmişdir. Kiçik formalara müraciət Çexov üçün prinsipial xarakter daşıyır. E.A.Polotskaya haqlı demişdir: “Çexovun böyük epik təsvirləri hekayə və povest ilə əvəz etməsi mühüm deyildir, mühüm olan onun bunu nə cür etməyidir. Kiçik janrlarda insan təsvirinin romanik prinsipi itirilməmişdir, o qorunub saxlanmış və sonrakı ədəbi dövrlərə ötürülmüşdür. Ancaq yeni, sözün həqiqi mənasında, romanlarda olduğundan daha yiğcam və lakonik şəkildə. Buna görə də Tolstoyun “Dirilmə” və Qorkinin “Foma Qordeyev” əsərləri yarandığı zaman kiçik formalar öz əhəmiyyətini itirməmişdir”.

Çexov həyatın obyektiv ziddiyyətlərini əks etdirməyə çalışırdı. O, gerçəkliyin xarakterini açmaqla yanaşı, eyni zamanda, insanların daxili aləmini daha dolğun əks etdirmiştir. Obyektiv gerçəklik və fərdi psixologiya, “daxili” və “xarici” amillər Çexov yaradıcılığında monolit şəkildə üzə çıxır.



Beləliklə, Çexov konfliktin sərhədlərini genişləndirdi. Onun əsərlərində konflikt obyektiv ziddiyətlərdən yaranırdı. Bu cür ziddiyətlərin qarşısında fərdi şüur və iradə gücsüzdür.

Personajların xarakterində Çexov, ilk növbədə, onların dəyiş-kənləyini, qeyri-sabitliyini, “axıclığını” ön plana çəkməyə çalışır. Bu hal təkcə personajlar deyil, ümumiyyətlə, həyatı hadisələrin təsviri üçün səciyyəvidir.

Müəllif həyatın qeyri-müəyyənliyini, etibarsızlığını, qarşıdan gələn dəyişikliklərin yaxınlığını və qaçılmaz olmasını göstərir.

Çexovun “açıq” finalları da məhz bu məqsədə xidmət edir. Burada inkişaf etməkdə olan həyatın perspektiv meyilləri aydın hiss olunur. Eyni zamanda nəticənin natamam qalması həyat yolunun nəhayətsiz olduğundan xəbər verir.

Çexovun realizmində konkretliyi, bilavasitə baş verənləri həyatın ümumi axarı ilə əlaqələndirməyə imkan verən gizli mənənnən, ikinci planın xüsusi yeri var. Bu üsul Çexova müəllif “müdaxiləsini” minimuma endirməkdə kömək edir.

Çexovun hekayələri həyat dialektikasını eks etdirən böyük güzgüün xırda qırıntılarını xatırladır. Bunları başqa hekayələrdən fərqləndirən də ele budur. Onun qələmə aldığı “hadisə” yalnız ilk baxışdan təsadüfi görünə bilər. Bu, insanın taleyini həll edən təsadüfdür. Məsələn, “Məmurun ölümü” hekayəsində Cervyakovun asqırması təsadüfdür, lakin bu təsadüf onun ölümü ilə nəticələnir.

Çexovun dramaturgiyası onun yaradıcılıq irlsində mühüm yer tutur. O, incəsənətdə “Çexov teatrı” adlanan xüsusi hadisədir. Çexov dramaturgiyaya münaqişənin, psixologizmin yeni anlayışını gətirmişdir. Onun pyeslərinin səhnələşdirilməsi teatr kollektivinin yetkinlik və ustalıq meyarına çevrilmişdir. Bu nöqtəyi-nəzərdən Çexov pyeslərinin Azərbaycan teatr səhnəsində qoyuluşu təqdirəlayıqdır.

Çexov yazdı: “Yazdıqlarımın hamısı 5-10 ildən sonra unudulacaq, lakin saldığım yollar bütöv və toxunulmaz qalacaqdır – mənim yeganə xidmətim bundan ibarətdir”. Amma bu gün belə ədəbi irlsinə dönə-dönə üz tutulması onun yaradıcılığının müasirliklə qırılmaz əlaqələrinin əyani sübutudur.

İngilis yazarı Con Middleton Marri Çexovun ölümündən 50 il sonra yazdı: “Çexovu, onun həyat və yaradıcılığını öyrənmək lazımdır... Qərb ədəbiyyatı öz xəstəliyinin xarakterini tapmaq

iqtidarında olmayaraq, bir çıxılmaz yoldan o birisinə atılan vaxt, Rusiyada Qərbdə heç kimin tanımadığı Çexov hansı yolla getmək lazımlı olduğunu aydın görürdü. A.P.Çexovun bizə nə qədər yaxın olduğunu biz bu gün anlayırıq. Cox güman ki, sabah onun bizi nə qədər qabaqladığını başa düşəcəyik. Ona görə də biz bu gün də qətiyyətlə deyə bilərik ki, Anton Pavloviç Çexov bizim müasiri-mizdir”.

Rəhilə Quliyeva

Anton Pavloviç Çexov

DÜNYA EDEBİYYATI KLASSİKLERİ



MƏMURUN ÖLÜMÜ

Bir gün axşam ekzekutor¹ İvan Dmitriç Çervyakov ikinci sıradakı kresloda oturub durbin ilə “Kornevil zengləri” operasına baxır və özünü son dərəcə xoşbəxt hiss edirdi. Lakin birdən... Hekayelərdə “lakin birdən” sözünə tez-tez təsadüf olunur. Müəlliflər haqlıdır: həyat gözlənilmədən baş verən hadisələrlə doludur! Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıydı, nəfəsi kəsildi... O, durbini gözündən uzaqlaşdırıb əyildi və... asqırıldı. Asqırmaq heç kimə heç yerdə qüsür tutulmur. Kəndlilər də, polis rəisləri də, bəzən hətta məxfi müşavirlər də asqırırlar. Hami asqırır. Çervyakov heç pərt olmadı, yaylıqla ağız-burnunu sildi və asqırması ilə bir kimsəni narahat edib-etmədiyini bilmək üçün nəzakətli bir adam kimi ətrafına baxdı. Lakin bu zaman o utanmalı oldu; qabaqda, birinci sırada oturan bir qoca öz əlcəyi ilə daz başını və boynunu bərk-bərk silir və yavaşcadan deyinirdi. Çervyakov qocanı tanıdı, o, yollar idarəsində işləyən statski general Brizjalov idi.

Çervyakov düşünərək öz-özünə dedi: “Asqıranda tüpürcəyim üstünə sıçrayıb! Mənim rəisim olmasa da, hər halda, yaxşı olmadı. Üzr istəmək lazımdır”.

Çervyakov öskürdü və özünü qabağa verib, generalın qulağına piçildədi:

- Bağışlayın, zati-aliləri, asqıranda üstünüzə sıçrayıb... qəfildən oldu...
- Eybi yoxdur, eybi yoxdur...
- Allah eşqinə bağışlayın. Mən bunu... bilə-bilə eləmədim!
- Eh, oturun yerinizdə, xahiş edirəm! Qoyun qulaq asaq!

Çervyakov pərt olub, mənasız bir halda gülümsədi və səhnəyə tamaşa etməyə başladı. O tamaşa edirdi, ancaq əvvəlki ləzzəti duymurdu. Çox narahat idi. Tənəffüsde Brizjalova yaxınlaşdı və onun yanına ilə gedə-gedə özünə ürək-dirək verərək astadan dedi:

- Zati-aliləri, mən asqıranda sizin üstünüzə sıçradı... Bağışlayın... Axi mən...

¹ Ekzekutor – idarədə təsərrüfat işlərinə baxan xırda məmur.

**General:**

— Ah, bəşdir də... Mən bunu unutmuşam, sizsə yenə də ondan danışırıñız, — dedi. Bunu söyləyərkən o, alt dodağını əsəbi halda tərpətdi.

Çervyakov şübhəli-şübhəli generala baxaraq düşünürdü: “Ünudubdur, ancaq gözlərindən zəhər yağır, heç danışmaq da istəmir. Onu başa salmalyam ki, mən bunu bilə-bilə eləməmişəm. Bu təbiətin qanunudur, yoxsa elə güman edər ki, mən onun üstünə tüpürmək istəmişəm. İndi belə düşünməsə də, sonra bu cür düşünə bilər!”

Çervyakov evə gəldikdən sonra öz nəzakətsizliyini arvadına danışdı. Onun fikrincə, arvadı bu hadisəyə çox ağılsızcasına yanaşdı; o, əvvəl qorxdu, lakin Brizjalovun “başqa” rəis olduğunu bildikdən sonra sakitləşdi.

Arvadı dedi:

— Hər halda, sən get üzr istə. Yoxsa, elə güman edər ki, sən camaatın arasında özünü apara bilmirsən!

— Elə də eləmişəm! Üzr istədim, ancaq o, qəribə adamdır... Heç əməlli-başlı bir söz demədi. Danışmağa da vaxt yox idi.

Ertəsi gün Çervyakov təzə vismundirini geydi, üzünü qırxdırdı və izahat vermək üçün Brizjalovun yanına getdi... Generalın qəbul otığına girəndə orada öz işindən ötrü gələn çoxlu adam gördü; general özü də onların arasında idi. O, gələnləri yenicə qəbul etməyə başlamışdı. Bir neçə nəfərdən nə üçün gəldiyini soruşduqdan sonra Çervyakova da baxdı.

— Zati-aliləri, dünən, əger yadınızdadırsa, “Arkadi”də, — deyə ekzekutor izahat verməyə başladı, — mən asqırdım və... sizin üstünüzə sıçradı... Bağış...

— Xataya düşmədik?! Heç dəxli var?! — General o biri adama müraciət etdi. — Sizə nə lazımdır?

Çervyakov rəngi ağarmış halda fikirləşdi: “Heç danışmaq istəmir! Deməli, acığ tutub... Yox, bu məsələni belə qoymaq olmaz... Mən ona izah etməliyəm...”

General axırıncı adamlı söhbəti qurtardıqdan sonra içəriyə girmək istəyirdi ki, Çervyakov onun ardınca gedərək mirildədi:

— Zati-aliləri! Cənabınızın rahatlığını pozmağa cəsarət edirəməsə, bunu məhz peşmançılığımı bildirmək üzündən edirəm!.. Özünüz bilirsiniz ki, mən bunu bilə-bilə etməmişəm!

General ağlamsınmış kimi üz-gözünü qırışdıraraq əlini yellədi:
– Cənab, siz məni ələ salmısınız! – deyərək içəri girdi.

Çervyakov düşünərək öz-özünə dedi: “Ələ salmaq nədi? Burada heç bir ələ salmaq-filan yoxdur! Özü generaldır, ancaq başa düşmür! İş ki belə oldu, mən daha bu yalancı pəhləvandan üzr istəməyəcəyəm! Qoy cəhənnəm olsun! Ona məktub yazacağam, amma yanına getməyəcəyəm! Vallah getməyəcəyəm!”

Çervyakov evə gedərkən belə düşünürdü. O, generala məktub yazmadı. Fikirləşdi, fikirləşdi, məktubu necə yazmaq haqqında heç bir qərara gələ bilmədi. ERTƏSI gün yenə də özü getməli oldu.

General başını qaldırıb sualedici bir nəzərlə ona baxarkən o, belə dedi:

– Zati-aliləri, mən dünən sizi narahat edərkən heç də, siz buyurduğunuz kimi, sizi ələ salmaq fikrində deyildim. Mən asqırankən sizin üstünüüzü buladığım üçün üzr istəməyə gəlmışdım, sizi ələ salmaq mənim heç ağlıma da gəlməzdi. Mən sizi ələ salmağa heç cəsarət edərəmmi? Biz başqlarını ələ salırıqsa, belə çıxır ki, böyük-lər heç hörmətimiz yoxdur...

General qəzəbindən göyrərək titrəyirdi. O, birdən:

– Rədd ol buradan! – deyə çığırdı.

Dəhşətdən yerində donub qalmış Çervyakov piçilti ilə soruşdu:

– Nə?

General ayağını yerə vuraraq təkrar etdi:

– Rədd ol buradan!

Çervyakovun, elə bil, ürəyi qopdu. O heç bir şey görmədi, heç bir şey eşitmədi, yavaş-yavaş qapıya tərəf getdi və küçəyə çıxıb səndələyə-səndələyə yeridi... Evə necə gəldiyini özü də hiss etmedi. Vismundirini çıxarmadan divanda uzandı və... öldü.



CƏRRAHLIQ

Zemstvo xəstəxanası. Həkim evlənməyə getdiyindən xəstələri nimdaş cesunça pencək və köhnə triko şalvar geymiş, qırx yaşlarında olan yoğun feldşer Kuryatin qəbul edirdi. Onun üzündə ciddi və xoş bir ifadə vardi. Sol əlinin şəhadət barmağı ilə orta barmağı arasında pis qoxu verən bir siqar tutmuşdu.

Əyninə qəhvəyi lebbadə geyib, üstündən enli qayış bağlamış ucaboy və enlikürək qoca kilsə xadimi Vonmiqlasov qəbul otağına girdi. Onun sağ gözü titəli və bir az qiyılmışdı. Burnunun üstündə, uzaqdan böyük milçəyə oxşayan bir ziyil vardi. Kilsə xadimi içəri girən kimi gözləri ilə bir an ikonanı axtardı, lakin belə bir şey görmediyindən üzünü içinde karbol məhlulu olan şüşəyə tərəf tutub xaç vurdu. Sonra qırmızı dəsmala bükülmüş kilsə çörəyini çıxarıb, təzimlə feldşerin qabağına qoydu.

Feldşer əsnəyərək:

– A-a-a... Buyurun! Xeyir ola?!

– Sergey Kuzmiç, bazar gününüz xoş olsun... Sizin mərhəmətinizə pənah gətirmişəm... Psaltırda¹ çox doğru və düzgün deyilmişdir, bağışlayın: “Gözümün yaşı çörəyimin yavanlığı olmuşdur”. Bayaq qan ilə oturub çay içmək istədim, pərvərdigara, bircə damcı da, heç bircə qurtum da içə bilmədim, elə ağrıyrı ki, lap canım çıxır... Bir damcı ağızma alan kimi, o dünyani gedib görüürəm. Bundan başqa, təkcə dişim ağrısa dərd yarıdır, bütün bu tərəfim, elə bil, od tutub yanır... Elə sancır, elə sancır ki!.. Qulağında, elə bil, gurhagur var... Bağışlayın, elə bil, içinə mix, ya başqa bir şey düşüb, deyirsən, çəkiciklə vururlar! Günahkar, üzüqara bəndəyəm... Allahın yolundan çıxmışam, tənbəllik canımı alıb... Günah işlədiyim üçün, Sergey Kuzmiç, bu bəlaya düşmüşəm, günah işlədiyim üçün! Keşiş baba duadan sonra məni danmayıb deyirdi: “Sən pəltəksən. Yefim, həm də burnunda danışmağa başlamışan. Dua oxuyursan, ancaq heç bir şey başa düşmək olmur”. Siz indi özünüz fikirləşin, axı ağızımı heç aça bilmirəm, necə oxuya bilerəm, tamam şisib, bağışlayın... bütün gecəni də yatmamışam...

¹ Psaltır – qədim dini kitab, Zəbur.

– Bəli... Əyləşin... Ağzınızı açın!

Vonmiqlasov oturub ağızını açdı. Kuryatin qaşqabağını tökərək onun ağızına baxdı, papirodan sarılmış dişləri arasında içi oyuq bir diş gördü.

– Keşiş baba buyurdu ki, araqla qılıqotu qoy, mən də qoydum, ancaq kömək eləmədi. Qlicheriya Anisimovna, Allah ona ömür versin, mənə Afon dağının sapını verdi ki, qoluna bağla və məsləhət gördü ki, ağızımı isti südlə yaxalayım. Doğrusu, sapı qoluma bağladım, ancaq südə yaxın düşmədim: Allahdan qorxdum, pəhrizdir axı...

– Mövhumatdır... (Sükut.) Yefim Mixeyiç, dişinizi çəkmək lazımdır!

– Siz yaxşı bilərsiniz, Sergey Kuzmiç. Siz elə ona görə də oxumusunuz ki, bu işi necə lazımdır, başa düşəsiniz, hansını çəkmək, hansını damcı dərmən və ya başqa şeylə sağıltmaq lazımdır... Siz xeyirxahları da elə buna görə bura qoyublar ki, Allah sizə ömür versin, ölenəcən sizin üçün gecə-gündüz dua edək...

– Boş şeydir, – deyə feldşer təvazökarlıq göstərdi və şkafa yaxınlaşaraq alətləri əlləşdirməyə başladı. – Cərrahlıq nədir ki... Burada hər şey vərdişdən asılıdır... Möhkəm əl lazımdır... Mənim əlimdə nədir ki... Bu günlərdə mülkədar Aleksandr İvanıç Yegipetski də elə sizin kimi xəstəxanaya gelmişdi... Onun da dişi ağırlıydı. Oxumuş, təhsilli adamdır, hər şəyə fikir verirdi, xəbər alırdı, bütün məsələlərdən agah olurdu. Adamın əlini sixanda öz adını, atasının adını deyirdi... Yeddi il Peterburqda yaşayıb, bütün professorları dişinə vurub... Biz onunla çox səhbət elədik... Həzrət İsaya and verib deyirdi: “Sergey Kuzmiç, dişimi çıxart getsin!” Niyə də çıxartmayım? Çıxartmaq olar. Ancaq bir şeyi başa düşmək lazımdır, başa düşməsən olmaz... Diş cürbəcür olur. Cürbəcür də kəlbətin var: əyri var, düzü var... Gərək, bilesən: hansı dişi hansı ilə çəkəsən... Adamına baxır.

Feldşer əyri kəlbətini əlinə aldı, sualedici nəzərlərlə bir an ona baxıb yerə qoydu, sonra o biri kəlbətini götürdü.

– Hə, ağızınızı gen açın... – deyə əlində kəlbətin kilsə xadiminə yaxınlaşdı. – Elə bu dəqiqə onu... çıxarıram... Mənim əlimdə nədir ki... Ancaq dişinizin ətini kəsmək lazımdır... Şəquli ox üzrə buracağıq... qurtarır gedəcək... (Dişin ətini kəsir.) Vəssalam...

– Siz bizim xilaskarımızsınız... Bizlər axmaq şeyik, nə qanırıq ki... Amma Allah sizə elm, mərifət verib...



— Ağzınız açıq vəziyyətdə danışmayın... Bunu çəkmək asandır, ancaq elələri də olur ki, təkcə kötüyü qalır... Bu, mənim əlimdə nədir ki... (Kəlbətini dişə salır.) Dayanın, dartınmayın... Sakit oturun... Bir göz qırıpında... (Dişi burur.) İş burasındadır ki, gərək, ləp dibindən yapışan ki, (dartır) dişi sindirmayasan...

— Ah! Aman Allah... Aman... Vvv...

— Elə yox... elə yox... Bu, nədir? Əlimdən yapışmayın! Buraxın! (Dartır.) Bu saat... budur, budur... Axi asan iş deyil...

— Pərvərdigara... Aman... (Çığırır.) Ya mələklər! Ah-oh... Çək də, çək! Nə qədər dartarlar!

— Axi bu... cərrahlıqdır... Birdən-birə olmaz... Bu saat, bu saat...

Vonmiqlasov dizlərini dirsəyinədək qaldırmışdı, barmaqlarını tərpədirdi, gözlərini bərəldib kəsik-kəsik nəfəs alırdı. Pörtmüs sifətinə tər basmışdı, gözləri yaşarmışdı. Kuryatin də fisildayırdı. Kilsə xadiminin qabağında ayağının birini götürüb o birini qoyur, dişi dardırdı... Əzablı yarım dəqiqə keçdi, kəlbətin birdən dişdən sürüşüb çıxdı. Xəstə dik ayağa qalxıb, barmağını ağızına soxdu. Diş yenə öz yerində idi.

O həm ağlar, həm də istehzalı bir səslə deyinməyə başladı:

— Yaxşı çəkdin! Görüm səni o dünyada belə əzab çəkəsən! Cox raziyam! İndi ki, çəkə bilmirsən, girişmə. Dünya gözümdə qaraldı...

Feldşer qəzəbləndi:

— Axi niyə əlimdən dardırdın? Mən çəkirəm, sən qolumu itələyirsən, sarsaq-sarsaq sözlər deyirsən... Axmaq!

— Axmaq özünsən!

— Ay mujik, sən elə bilirsən, diş çəkmək asan şeydir? Gəl bir çək görək! Bu sənin üçün zəng qülləsinə çıxb zəng çalmaq deyil! (Onun ağını əyir.) “Çəkə bilmirsən, çəkə bilmirsən”. Əcəb göstəriş verən tapılıb! Bir buna bax... Cənab Yegipetski Aleksandr İvanıçın dişini çəkmişəm, bircə kəlmə də danışmadı... Səndən yaxşı adamdır, əlimdən də yapışmadı... otur! Otur, deyirəm sənə!

— Gözümə qaranlıq çökür... Heç nə görmürəm... Qoy bir nəfəsimi dərim... Ah! (Oturur.) Ancaq çox dartma, birdəfəlik çək qurtarsın... Dartma, çək qurtarsın... Birdən!

— Mənə ağıl öyrətmə! Ah, pərvərdigara, belə də avam camaat olar? İndi gel belələri ilə yaşa... Çərləyib ölürsən! Ağzını aç... (Kəlbətini dişə salır.) Qardaş, cərrahlıq sənə zarafat gəlməsin... Bu, sənin

Üçün kilsədə dua oxumaq deyil... (Dişi burur.) Dartınma... Görünür, diş köhnə dişdir, kökü dərindədir. (Dartır.) Tərpənmə... Bax, belə ha... Tərpənmə... Hə, hə... (Xırçaltı eşidilir.) Bunu elə əvvəldən bili-rdim!

Vonmiqlasov huşunu itirmiş kimi bir dəqiqə hərəketsiz qaldı. O sarsılmışdı... Gözləri bir nöqtəyə zillənib qalmışdı, rəngi qaçmış sıfətini tər basmışdı.

– Əyri kəlbətinlə çəksəydim, işin bitərdi... – deyə feldşer mızıldandı. – İşə bax da!

Dyaçok özünə gəlib, barmağını ağızına soxdu: ağryan dişin yerində iki çıxıntı vardi.

– Murdar şeytan!.. Sizin kimi yaramazları bura bizim başımıza bəla qoyublar!

– Hələ, üstəlik, məni bir söy də... – deyə feldşer kəlbətini şkafa qoya-qoya mızıldandı. – Nadan... Ruhani mədrəsəsində qayın çubuğu ilə səni az döyüblər... Cənab Yegipetski Aleksandr İvanıç yeddi il Peterburqdə yaşayıb... Oxumuş adamdır... Təkcə kostyumu yüz manata dəyər... Bununla belə o heç söyüb-söylənmədi. Axi sən nəsən ki, ay toyuğun biri toyuq! Qorxma, ölməzsən!

Kilsə xadimi kilsə çörəyini stolun üstündən götürdü, əlini yanagına basaraq çıxıb getdi.

1884



MASKA

İctimai klubda xeyriyyə məqsədilə bal-maskarad və ya yerli qızların adlandırdığı kimi bal-parey verilirdi.

Gecə saat on iki idi. Rəqs etməyən beş nəfər maskasız ziyalı qiraətxanada, böyük stol arxasında oturub başlarını aşağı dikərək qəzet oxuyur, mürgüləyir və mərkəzi qəzətlərin yerli müxbiri olan çox liberal bir cənabın dediyinə görə, "düşünürdüllər".

Ümumi zaldan "Vuşki" rəqs havasının səsi gəlirdi. Xidmətçilər ayaqlarını bərk-bərk yerə vuraraq, qab-qacağı cingildədə-cingildədə tez-tez qapının yanından o tərəf-bu tərəfə qaçırdılar. Qiraətxana isə dərin bir sakitlik içində idi. Birdən sobadan çıxmış kimi boğuq, nazik bir səs eşidildi:

– Bura münasib yerə oxşayır! Bura gəlin! Bura!

Qapı açıldı, faytonçu paltarı geymiş, başına tovuz quşu ləlekli şlyapa qoymuş, maska taxmış, enli, yasti-yapalaq bir kişi qiraətxanaya girdi. Üzü maskalı iki xanım və əlində podnos olan bir xidmətçi də onun ardına içəri daxil oldular. Podnosda armudu likör butulkası, üç şüşə qırmızı çaxır və bir neçə stekan var idi.

Kişi dedi:

– Bura gəlin! Bura sərindir. Podnosu stolun üstünə qoy... Oturun, mamzeller! *Je vu pri a lyu trimontran!*¹ Ağalar, siz geri çəkilin... bura...

Kişi səndirlədi və əli ilə stolun üstündən bir neçə jurnalı yerə saldı.

– Bura qoy! Möhtərəm oxucular, siz geri çəkilin. Qəzətlə, siyasetlə məşğul olmaq vaxtı deyil...

Ziyalılardan biri gözlüyü üstündən maska taxmış adama baxaraq dedi:

– Mən xahiş edirəm ki, səs salmayınız. Bura bufet deyil, qiraətxanadır... Bura içki içilən yer deyil...

– Nə üçün deyil? Stol tərpənər, ya tavan uça bilər? Qəribə söz deyirsən! Hə... danışmağa vaxtm yoxdur! Qəzətləri yerə qoyun... Oxuduğunuz bəsinizdir; onsuz da çox ağıllısınız, bir də ki gözünüz

¹ Sizdən xahiş edirəm (*fransızca*).

xarab olar. Düzünə qalsa, mən istəmirəm, burada qəzet oxuyasınız, qurtardı getdi!

Xidmətçi podnosu stolun üstünə qoydu və salfeti qolunun üstü-nə atıb qapının yanında dayandı. Xanımlar elə o saatca qırmızı çaxırdan içməyə başladılar. Papağına tovuz lələkləri taxmış kişi özünəlikör tökərək sözə başladı:

– Dünyada elə adamlar var ki, onlar üçün qəzet bu içkilərdən yaxşıdır. Ancaq, hörmətli cənablar, mənim fikrimcə, siz ona görə içmirsiniz ki, içməyə pulunuz yoxdur. Elə deyilmi? Ha-hal.. Qəzet oxuyurlar. Orada nə yazılıb, gözlüklü cənab? Siz orada nə oxuyursunuz? Ha-hal! A kişi, bəsdir, inad etdin! Yaxşısı budur ki, iç!

Tovuz lələkli kişi yerindən qalxdı və qəzeti gözlüklü adamın əlin-dən dartıb aldı. Gözlüklü adamın əvvəl rəngi ağardı, sonra qızardı və təəccübələ o biri ziyalılara baxdı. Onlar da dönüb ona baxdilar. Gözlüklü adam hirsəndi:

– Möhtərəm cənab, siz harada olduğunuzu unudursunuz! Siz qırætxananı meyxanaya çevirirsiniz, şuluqluq edirsiniz, qəzeti adamın əlin-dən dartıb alırsınız! Mən buna yol vermərəm! Möhtərəm cənab, siz bilişinizmi, mən kiməm? Mən bank direktoru Jestyakovam!

– Cəhənnəmə ki Jestyakovsan! Al, bu da sənin qəzeti...

Maskalı kişi qəzeti götürüb parça-parça elədi. Jestyakov donub qaldı:

– Ağalar, bu, nə işdir? Bu, çox qəribədir, bu... bu hətta qeyri-təbii bir işdir...

Maskalı adam güldü:

– Onlar açıqlanıb! Pah atonnan, lap qorxdum! Hətta qorxudan əsirəm də! Bilirsiniz, nə var, hörmətli ağalar! Zarafatı boşlayın, sizin-lə danışmağa həvəsim yoxdur... Mən burada məməzəllərə tək qalib kef çəkmək istəyirəm, buna görə xahiş edirəm ki, artıq-əskik danış-mayıb çıxb gedəsiniz. Buyurunuz! Cənab Belebuxin, cəhənnəm ol, get! Sir-sifətinə nə turşutmusan? Deyirəm, çıx, vəssalam! Tez çıx, yoxsa payını alarsan!

– Necə yəni çıx! – deyə məhkəmənin xəzinədarı Belebuxin qızarın çıyınlarını çəkdi. – Mən heç başa düşmürəm... Həyasızın biri içəri soxulur və... kefi istədiyini eləyir!

– Necə yəni həyəsiz? – deyə tovuz lələkli adam qəzəblə çığırdı



və yumruğunu stola elə vurdu ki, hətta podnosdakı stəkanlar belə atılıb-düşdü. – Sən həyasız kimə deyirsən? Sən elə bilirsən ki, mən maska taxdiğim üçün ağızına gələni deyə bilərsən! Sarımsağın biri sarımsaq! Çix deyirəm sənə! Bank direktoru, sən də nə qədər ki sağ-salamatsan, öz xoşunla çıx get! Hamınız çıxın gedin, heç bir haramzadə burada qalmasın! Haydi, cəhənnəm olun!

Həyəcandan Jestyakovun gözlüyü də tərləmişdi:

– İndi görərik! Mən sizə göstərərəm! Ey, növbətçi, onbaşını çağır!

Bir dəqiqədən sonra yaxasına mavi lent taxmış, rəqs etməkdən təngnəfəs olmuş, balacaboylu, kürən bir adam içəri girdi.

– Xahiş edirəm ki, buradan çıxın! – deyə o sözə başladı. – Bura içki içilən yer deyil! Bufetə buyurun!

Maskalı kişi soruşdu:

– Sən haradan çıxdın? Mən səni çağırıldım ki?

– Xahiş edirəm ki, “sən, sən” deyə danışmayın, çıxın gedin!

– Bilirsən nə var, möhtərəm cənab, sənə bir dəqiqə vaxt verirəm... Sən buranın onbaşısı və əsas simasısan, bütün bu artistlərin qolundan yapışib apar. Burada kənar adam olanda mənim mamzələrimin xoşuna gəlmir... Sıxlırlar. Mənsə verdiyim pulun müqabilində istəyirəm ki, onlar çılpaq olsunlar.

Jestyakov çıçırdı:

– Yəqin, bu yekəbaş elə güman eləyir ki, tövləyə gəlmışdır! Yevstrat Spiridonıçı bura çağırın!

– Yevstrat Spiridonıç! – deyə bütün klub boyu səs eşidildi.

– Yevstrat Spiridonıç haradadır?

Çox keçmədi ki, polis mundiri geymiş qoca Yevstrat Spiridonıç gəlib çıxdı. O, qorxunc gözlərini bərəldib, rənglənmiş bişərini eşə-əşə xırıltılı bir səslə dedi:

– Xahiş edirəm, buradan çıxb gedəsiniz!

Maskalı adam:

– Qorxdum ha! – dedi və qəhqəhə ilə ürəkdən güldü. – Yaman qorxdum! Siz allah, bir bunun sir-sifətinə baxın! Bişərleri erkək pişiyin bişərlarına oxşayır, gözlerini gör necə bərəldib... Hi-hi-hi!

– Xahiş edirəm, artıq-əskik danışmayasınız! – deyə Yevstrat Spiridonıç var qüvvəsi ilə çıçırdı və bədəni əsdi. – Rədd ol buradan! Bu saat əmr edərəm ki, səni buradan çıxartsınlar!

Qiraətxanada aləm bir-birinə qarışmışdı. Xərçəng kimi qızarmış Yevstrat Spiridonıç ayağını yerə döyə-döyə çığırdı. Jestyakov çığırdı. Belebuxın çığırdı. Ziyalıların hamısı çığırdı, lakin maskalı adamın yoğun səsi onların səsini batırırdı. Şuluqluq düşdüğünə görə rəqs dayandırıldı və salondakı camaat qiraətxanaya doluşdu.

Yevstrat Spiridonıç maskalı adamı qorxutmaq məqsədilə klubda olan polislərin hamisini çağırırdı və oturub protokol yazmağa başladı. Maskalı adam barmağını kağıza toxunduraraq deyirdi:

— Yaz, yaz! İndi, görəsən, mən yazığın işi necə olacaq?! Yazıq canım! Mən yetimi nə üçün məhv edirsınız? Ha-ha! Hə, nə oldu? Protokol hazırlırmı? Hamı qol çəkdim? Hə, indi tamaşa edin!.. Bir... iki... üç!

Maskalı adam ayağa qalxıb dikəldi və üzündəki maskanı dartıb qopartdı. Sərخoşluq yağan sıfətini camaata göstərdi, hamiya baxdı və bu səhnənin bağlılığı təsirdən xoşlanaraq, özünü kresloya yxib qəhqəhə ilə güldü. Doğrudan da, o, böyük təsir bağışlamışdı. Bütün ziyalılar özlərini itirərək bir-birinə baxdı və rəngləri ağardı. Bəziləri peysərini qaşdı. Yevstrat Spiridonıç bilməyərəkdən böyük bir axmaqlıq etmiş adam kimi piqqıldı.

Şuluqluq salan maskalı adam yerli milyoner, fabrikant, nəslən möhtərəm vətəndaş olan Pyatiqorov idi. O, öz davakarlığı, xeyir-xahlığı və yerli qəzetdə bir neçə dəfə yazıldığı kimi, mədəniyyətpərvərliyi ilə məşhur idi.

Pyatiqorov bir az susduqdan sonra:

— Hə, nə deyirsiniz, gedəcəksiniz, ya yox? — deyə soruşdu. Ziyalılar dinməz-söyləməz, pəncələri üstə qiraətxanadan çıxdılar, onlar çıxan kimi Pyatiqorov qapını örtdü.

Bir dəqiqədən sonra Yevstrat Spiridonıç qiraətxanaya çaxır aparın xidmətçinin ciyindən tutub silkələdi və xırıltılı bir səslə dedi:

— Sən ki onun Pyatiqorov olduğunu bilirdin! Bəs niyə susurdun?

— Deməyə icazə vermirdi!

— Deməyə icazə vermirdi... Səfehin biri səfeh! Bir ay səni qoduqluğa basaram, onda bilərsən ki, deməyə icazə vermirdi nədir! İtil! Siz də ki, ağalar, yamanca üşyan qaldırmışdır? Guya, on dəqiqəliyə qiraətxanadan çıxa bilməzdiniz! — deyə o, ziyalılara müraciət etdi. — Budur, indi əməlinizin cəzasını çəkin! Eh, ağalar, ağalar... Vallah, mən belə şeyləri sevmirəm!



Ziyalılar klubda məyus və şəşqin halda, günahkar adam kimi gəzışır və piçildəşirdilər, sanki, onlar pis bir işin baş verəcəyini qabaqcadan hiss edirdilər... Onların arvadları və qızları da Pyatiqorovun "incidiyini" və acıqlandığını bilib sakitləşdilər, evlərinə dağılışmağa başladılar. Rəqs dayandırılmışdı.

Saat ikidə Pyatiqorov qıraətxanadan çıxdı. O, sərxoş idi və səndələyirdi. Salona girərək orkestrin yanında oturdu, musiqinin səsi ilə mürgüləməyə başladı, sonra başını endirərək xoruldadı.

– Çalmayın! – deyə onbaşılar musiqiçilərə işaret etdi. – Sakit! Yeqor Niliç yatır...

Belebuxin milyonerin qulağına tərəf əyilib soruşdu:

– Yeqor Niliç, əmr edirsizizmi, sizi evinize ötürək!

Pyatiqorov dodaqlarını elə bir hala saldı ki, sanki, yanağına qonan milçeyi qovmaq istəyirdi.

– Əmr edirsizizmi, sizi evinize ötürək, – deyə Belebuxin təkrar etdi. – Bəlkə, deyək, ekipaj versinlər?

– Hə? Kimi? Sən... Sənə nə lazımdır?

– Sizi evə ötürsünlər... Yatmaq vaxtıdır...

– E-vvə istəyirəm... Ötür!

Sevincindən Belebuxinin üzü güldü və Pyatiqorovu yerindən qaldırmağa başladı. Başqa ziyalılar da onun köməyinə gəldi və məmnun halda gülümsəyərək nəslən möhtərəm vətəndaşı yerdən qaldırıb üsulluca ekipaja apardılar. Jestyakov onu ekipaja mindirəndə iftixarla dedi:

– Bütün bir məclisi ancaq artist, ya da böyük bir talant bu cür dolaya bilər. Yeqor Niliç, mən lap mat qalmışdım! İndiyədək gülürrəm... Ha-ha... Biz də özümüzdən çıxırdıq, canfəşanlıq eləyirdik! Ha-ha! İnanın ki, heç teatrında da belə gülməmişdim. Heç belə komediya olmazdı! Bu axşamı bütün ömrüm boyu yad edəcəyəm!

Pyatiqorovu ötürdükdən sonra ziyalılar sevindilər və sakitləşdilər. Jestyakov çox məmnun bir halda dedi:

– Ayrılanada mənim əlimi sıxdı. Demək, işlər yaxşıdır, qəzəblənməmişdir...

Yevstrat Spiridonç köksünü ötürdü:

– Allah eləsin! Rəzil, alçaq adamdır, ancaq xeyir verəndir!.. Onu acıqlandırmaq olmaz!..

YAYLAQÇILAR

Təzəcə evlənmiş ər-arvad bağ dayanacağının platformasında var-gəl edirdi. Kişi qadının belini qucaqlamışdı, qadınsa ona sığınmışdı, onların hər ikisi xoşbəxt idi. Bulud laylarının arxasından ay onlara baxırdı, qasqabağını tökmüşdü: elə bil, özünün darixdırıcı, lazımsız bakirəliyindən dilxor olurdu, utanırdı. Donuq havanı yasəmən və meşə gilasının ətri bürümüşdü. Dəmir yolundan uzaqlardan çekçəkinin qışqırığı eşidildi...

Qadın:

– Nə yaxşıdır, Saşa, nə yaxşıdır! – dedi. – Doğrudan da, adama elə gəlir ki, bütün burların hamısı yuxudur. Bir gör bu kolluq adama necə mehriban-mehriban baxır, necə rahat-rahat baxır. Bu möhtərəm, qaradınməz teleqraf dirəkləri bir gör necə xoşagəlimlidir. Landşaftı canlandıran da bu teleqraf dirəkləridir, haradasa yaşayan insanların... mədəniyyətin varlığından xəbər verən də... Uzaqdan gələn qatarın taqqılıtısını küləyin sənə çatdırması məgər xoşuna gəlmir?

– Gəlir, əlbəttə, gəlir... Amma əllərin yaman istidir, ha. Həyəcanlanırsan, ondandır, Varya... Şama nə hazırlayıblar?

– Ovduş və cücə... Cücə ikimizə də bəsdir. Şəhərdən sənə balıq gətiriblər.

Ay küskün adamlar kimi buludların arxasında gizləndi. İnsanların xoşbəxtliyi ona özünün yalqızlığını, meşələr, vadilər boyunca uzanmış yatağının tənhalığını xatırladırdı...

– Qatar gəlir, – Varya dilləndi. – Gör nə yaxşıdır!

Uzaqdan üç odlu göz göründü. Dayanacağın rəisi platformaya çıxdı. Qaranlıqda relslər boyunca odlu işaretlər sayılırdı. Saşa:

– Qatarı yola salıb, evə gedək, – deyib əsnədi. – Yaxşı yaşayıraq, Varya, o qədər yaxşı yaşayıraq ki, adamın inanmayı da gəlmir.

Qara bədheybat sakitcə platformaya yaxınlaşış dayandı. Yanıqaranlıq vaqon pəncərələrindən yuxulu sıfətlər, şlyapalar, çıyılər göründü... Vaqonların birindən səs eşidildi:

– Oyl! Oyl! Varya əriylə bizi qarşılıamağa gəlibdi. Odur, bax, onlardır. Varenka... Vareçka. Oy!



Vaqondan iki qız çıxb Varyanın boynuna sarıldılar. Onlardan sonra dolu, yaşılı bir xanım, xırda bakenbardları çallaşmış uzun, ariq cənab, sonra yüksək şələlənmiş iki gimnazist, gimnazistlərdən sonra mürəbbiye, mürəbbiyədən sonra nənə göründü.

– Bu da biz, bu da biz, dostum. – Xırda bakenbardlı cənab Saşanın əlini sıxaraq dilləndi. – Deyəsən, gözləməkdən bezmisən. Yəqin, dayını söyürdün ki, görünmür, gəlib-getmir. Kolya, Kostya, Nina, Fifa... uşaqlar. Dayioğlu Saşanı öpün. Köklü-köməcli üç-dörd günlüyə sizə gəlmışik. Güman edirəm ki, sizi narahat etmərik? Sən, xahiş edirəm, utanma.

Dayını ailəsi ilə birlikdə görən ər-arvadı dəhşət bürüdü. Dayısının başının görüşüb danışmağa qarışlığı müddətdə Saşa təsəvvürünə gətirdi ki, budur, ər-arvad evlərinin üç otağını, balışlarını, adyallarını qonaqlara verirlər; balıq və ovduq bir andaca yeyilib qurtarır, dayuşaqları güл-ciçəyi qırırlar, mürekkebəti dağıdırırlar, çığırbağır salırlar, xala bütün günü xəstəliyindən (soliter və çanaq nahiyyəsindəki ağırlardan) və əslən baronessa fon Fintix nəslindən olmasından danışır...

Saşa artıq cavan arvadına nifrətlə baxırdı, üzünü ona tutub qəzəblə dilləndi:

- Onlar sənin yanına gəliblər... Allah onlara lənət eləsin.
- Yox, sənin, – Varya ağararaq, nifrətlə və acıqla cavab verdi.
- Onlar mənim qohumlarım deyil, sənin qohumlarındır.

Sonra qonaqlara səri dönərək, gülərzlə dedi:

– Xoş gəlmisiniz!

Buludların arxasından ay yenidən göründü. O, elə bil, gülüm-səyirdi, sanki, qohumlarının olmaması ona ləzzət verirdi. Qonaqlar açıqli, ümidsizlik yağan sir-sifətini görməsinlər deyə, Saşa üzünü yana çevirdi, səsinə şən, xoş ifadə verərək dedi:

– Xoş gəlmisiniz! Xoş gəlmisiniz, əziz qonaqlar!

1885

AT FAMILİYASI

İstefaya çıxmış general-major Buldeyevin diş ağrıydı. O, ağızını araq və konyakla yaxalayır, ağrıyan dişin müştük qırı, tiryek, skidipar, neft qoyur, üzünə yod sürtür, qulaqlarına spirtli pambıq tixayırdı, lakin bunların heç bir köməyi olmurdu. Həkim gəldi. Buldeyevin dişini qurdaladı, kinə yazdı, lakin bu da kömək etmədi. Ağrıyan dişin çıxarılması təklifinə də general razi olmadı. Evdəkilərin hamısı – generalın arvadı, uşaqları, qulluqçusu, hətta aşpaz Petka da diş ağrısına qarşı öz təkliflərini söylədilər. Buldeyevin darğası İvan Yevseiç də onun yanına gəlib diş ağrısını ovsunla müalicə etməyi məsləhət gördü. Dedi:

– Zati-aliləri, on il bundan əvvəl bizim qəzada Yakov Vasiliç adlı bir vergiyigan qulluq edirdi. Dişləri ovsunla saqlatmaqdə o, çox mahirdi. Bir də göründün ki, üzünü pəncərəyə tutub piçıldayı, tüpürür, elə o dəqiqə də dişin ağrısı kəsilirdi. Ona belə bir vergi verilmişdi...

– O, indi haradadır?

– O, vergi idarəesindən çıxarıldıqdarı sonra Saratovda qayınarasının yanında yaşayır. İndi ancaq diş müalicə etməklə dolanır. Diş ağrıyanların hamısı onun yanına gedir, köməyi də olur. Saratovlular öz evində qəbul edir, başqa şəhərdə yaşayanları isə teleqrafla müalicə edir. Zati-aliləri, ona teleqram vurun... Yazın ki, bir Allah bəndəsinin dişləri ağrıyr, müalicə etmənizi xahiş edirəm. Müalicə pulunu da poçtla göndərərsiniz.

– Bu, boş sözdür! Fırıldaqçıdır!

– Zati-aliləri, siz bir cəhd edin. Arağa çox hərisdir. Özü də arvadı ilə deyil, bir alman qadını ilə yaşıyır. Söyüş söyəndi, amma məhərətinə söz ola bilməz!

General arvadı dilləndi:

– Alyoşa, teleqram vur. Sən inanmırsan, amma mən bunu özümde sınaqdan çıxarmışam. İnanmasan da, xəbər göndərməyə nə var ki! Bundan əl-ayağın qurumaz ki!

Buldeyev onlarla razılaşdı:



— Yaxşı da, siz deyən olsun. Belə vəziyyətdə adam nəinki vergi-yığana, hətta şeytanın özünə də telegram göndərər... Üf, daha tab getirə bilmirəm! Yaxşı, de görüm, sənin o vergiyığanın harada yaşayır? Ona nə yazaq?

General stolun arxasında oturub qələmi əlinə aldı. Darğa dedi:

— Saratovda onu it də tanırı. Zati-aliləri, buyurub yazırınız ki, Saratov şəhərində, deməli ki... hörmətli cənab Yakov Vasiliç... Vasiliçə...

— Sonra?

— Vasiliçə... Yakov Vasiliçə... Familiyası isə... Familiyasını unutmuşam!.. Vasiliçə... Zəhrimar... Onun familiyası necədir? Buraya gələnədək yadımda idi... İcazə verin...

İvan Yevseiç gözlərini tavana zilləyib fikirləşdi: onun dodaqları tərpənirdi. Buldeyvələ arvadı səbirsizliklə gözləyirdilər.

— Hə, nə oldu? Tez ol görək!

— Bu saat... Vasiliçə... Yakov Vasiliçə... Yadımdan çıxbı... Özü çox sadə familiyadır... Elə bil, at familiyasıdır. Madyanov? Yox, Madyanov deyil. Dayanın, dayanın... Yoxsa Ayğırovdur? Yox, Ayğırov da deyil. Onu biliyəm ki, ata məxsus bir şeydir, ancaq nədir, yadımdan çıxbı.

— Dayçazadə?

— Yox, yox! Dayanın, dayanın... Madyanlı. Madyanzadə. Köpəyov...

— Bu daha at familiyası deyil, it familiyası oldu. Dayçayev!

— Yox, Dayçayev də deyil... Atov... Atlızadə... Dayçalı... Yox, bunlar da deyil!

— Yaxşı, bəs mən ona necə yazım? Sən bir fikirləş!

— Bu saat! Qulanov... Qulanlı... Qulanzzadə...

Generalın arvadı soruşdu:

— Bəlkə, Yabızadədir?

— Yox, elə deyil! Alaşayev... Yox, bu da deyil! Yadımdan çıxbı!

General açıqlandı:

— Ay səni öküz vursun, yadından çıxbısa, bəs nə üçün baş-bey-nimizi aparırsan? Rədd ol buradan!

İvan Yevseiç ağır-ağır otaqdan çıxdı. General isə əlləri ilə üzünü tutub otaqdan-otağa gəzisməyə başladı. O ah-vay eləyə-eləyə deyirdi:

— İlahi, bu, nə dərddir, mən düşdüm! Dünya gözüümə dar olub!

Darğa bağa çıxdı və gözlərini göyə dikib vergiyığanın familiyasını fikirləşməyə başladı:

– Ayğırçıyev... Ayğırçızadə... Ayğırçılı... Yox, belə deyil. Atçıyev...
Atçızadə... Atçılı... Madyanzadə.

Bir az keçdikdən sonra onu generalın yanına çağırıldılar.

– Yadına düşdümü?

– Zati-aliləri, heç cür yadına sala bilməyirəm.

– Bəlkə, Attanovdur? Attanzadə? Hə? Elə deyil?

Evdəkilərin hamısı cürbəcür familyalar icad etməyə başladılar.

Atların yaşına və cinsinə aid hər cür familiya söylədilər, atın yalını, dırnağını, qoşqu ləvazimatını xatırladılar... Evdə, bağda, qulluqçu otağında və mətbəxdə adamlar o baş-bu başa gedərək, alınlarını ovuştura-ovuştura familiya axtarırdılar...

Darğanı tez-tez evə çağırırdılar:

– İlxiyev? İlxiçizadə? İlxiçiyev?

İvan Yevseiç:

– Yox, heç bri deyil, – deyərək cavab verir və gözünü yuxarı dikib fikirləşə-fikirləşə ucadan deyirdi:

– Alaşzadə... Alaşalı... Alaşalıyev...

– Atal! – deyə uşaq otağından çıçırdılar, – Arabayev! Yüyənov...

Bütün malikanə bir-birinə dəymışdı. Əziyyət çəkən və daha ağrıya dözə bilməyən general vergiyiganın familiyasını tapan adama beş manat pul vəd etdi. Adamlar dəstə-dəstə İvan Yevseiçin dalınca gəzirdilər... Ona deyirdilər:

– Kəhərov! Kəhərzadə! Kəhərlı!

Axşam oldu, ancaq familiyanı hələ də tapa bilməmişdilər. Beləliklə, telegram göndərmədən yatdırılar.

General bütün gecəni yata bilmədi, otaqda o baş-bu başa gəzisərək inildədi... Səhər saat üçdə evdən çıxıb darğanın pəncərəsini tıqqıldatdı və aqlar bir səslə soruşdu:

– Yortanov deyil ki?

– Xeyr, zati-aliləri, Yortanov deyil, – deyə İvan Yevseiç cavab verdi və bir günahkar adam kimi ah çəkdi.

– Bəlkə, at familiyası deyil, başqa bir familiyadır!

– Zati-aliləri, doğru sözümüzdür, at familiyasıdır. Burası lap yaxşı yadımdadır.

– Eh, qardaş, sən nə huşuzsan! Bu familiya indi mənim üçün dünyada hər şeydən əzizdir. Lap əldən düşmüşəm!

Səhər general yenə də həkimin dalınca adam göndərdi.



– Qoy gəlib çıxartsın! Daha dözə bilmirəm...

Həkim geldi və ağrıyan dişi çıxartdı, elə o saat da ağrı kəsildi, general dincəldi. Həkim işini qurtarıb, zəhmət haqqını alıqdan sonra öz briçkasına minib yola düşdü. Darvazadan çıxanda İvan Yevseiçə rast geldi...

Darğa yolun kənarında durub başını aşağı dikərək fikirləşirdi. Onun alnında əmələ gələn qırışqlardan və gözlerinin ifadəsindən məlum olurdu ki, çox bərk fikirləşir. Mızıldaya-mızıldaya deyirdi:

– Səməndov... Səməndzadə... Tapqirov... Tapqırzadə... Yəhərov... Qayışov...

Həkim ondan soruşdu:

– İvan Yevseiç, əzizim, sizdən beş çətvrə yulaf ala bilərəmmi? Bizim kəndlilərdə yulaf var, amma çox pis yulafdır...

İvan Yevseiç küt bir nəzərlə həkimə baxdı, qəribə bir şəkildə gülümsədi və heç bir söz demədən əlini əlinə vuraraq malikanəyə tərəf yüyürdü; elə də sürətlə qaçırdı ki, sanki, onu quduz it qovurdu. Özünü generalın kabinetinə soxub sevinə-sevinə və qəribə bir səslə çığrıdı:

– Zati-aliləri, tapdim! Tapdim! Allah həkimə cansağlığı versin! Yulafov! Vergiyığanın familiyası Yulafovudur! Yulafov, zati-aliləri! Yulafova telegram göndərin!

General qəzəblə:

– Al, – dedi və hər iki əlinin baş barmağını barmaqlarının arasına keçirib ona göstərdi. – Daha sənin at familiyan mənə lazımdır! Al.

1885

KİÇİK ZABİT PRIŞİBEYEV

— Kiçik zabit Prişibeyev! Bu il sentyabrın üçündə siz öz sözləriniz və hərəkətlərinizlə uryadnik Jigini, volost yüzbaşısı Alyapovu, kəndxuda Yefimovu, şahidlərdən İvanovu və Qavrilovu, altı nəfər də kəndlini təhqir etməkdə təqsirləndirilirsiniz. Bunlardan Jigini, Alyapovu və Yefimovu vəzifə başında təhqir etmişsiniz. Özünü müqəssir hesab edirsinizmi?

Kiçik zabit Prişibeyev tük basmış üzünü qırışdıraraq və əllərini yanına salaraq şax dayanır, xırıltılı, boğuq səslə, komanda verirmiş kimi, hər kəlməni aydınca söyləyərək cavab verirdi.

— Zati-aliləri, cənab hakim! Lazım gelir ki, qanunun bütün maddələri nəzərə alınıb tərəflər arasında araşdırılsın. Müqəssir mən deyiləm, onlardır. Bütün bunlar hamısı, Allah ona rəhmət eləsin, bir meyitin üstündə baş vermişdir. Mən bu ayın üçündə arvadımla sakitcəsinə və mərifətlə yol ilə gedirdim. Bir də gördüm ki, çay qıraqında bir dəstə adam toplaşib. Nə haqla camaat buraya toplaşib? Niyə toplaşib? Hansı qanunda deyilir ki, adamlar ibxi kimi bir yerdə toplaşsın? “Dağılın!” — deyə çıçırdım. Adamları dağıtmaga başladım ki, çıxbı evlərinə getsinlər, yüzbaşıya da əmr etdim ki, onları qovsun...

— Bağışlayın, siz nə uryadniksınız, nə də kəndxuda... Adamları dağıtmak sizin vəzifənizdir?

— Onun vəzifəsi deyil! Onun vəzifəsi deyil! — deyə kaməranın hər tərəfindən səsler eşidildi. — Zati-aliləri, onun əlindən göz aça bilmirik! On beş ildir ki, bizi cana getirib! Hərbi qulluqdan qaydan-dan bəri bizi elə incidir ki, adam lap baş götürüb kənddən qaçmaq istəyir. Hamını tengə getirib!

Şahid kəndxuda dedi:

— Elədir ki var, zati-aliləri! Onunla yola getmək mümkün deyil! Əllərimizdə müqəddəs surətlər gedəndə, ya toyda, ya da hadisə baş verəndə o çıçırmaga başlayır, qayda-qanun qoyur. Uşaqların qulağı-nı çekir, arvadlara göz qoyur ki, bəlkə, bir şey elədilər, elə bil, qaynatalarıdır. Bu günlərdə daxmaları gəzib əmr edib ki, mahni oxumasınlar və işiq yandırmalarınlardır. Deyir ki, qanunda nəğmə oxumaq yoxdur.



Hakim dedi:

– Dayanın, siz sonra danışarsınız. İndi qoy Prişibeyev sözünü desin. Prişibeyev, davam edin!

Kiçik zabit xırıltılı bir səslə:

– Baş üstə! – dedi. – Siz, zati-aliləri, buyurursunuz ki, adamları qovmaq mənim vəzifəm deyil... Çok yaxşı... Əgər nizamsızlıq əmələ gəlirsə, onda necə? Camaatın şuluqluq eləməsinə yol vermək olarmı? Hansı qanunda yazılıbdır ki, camaata sərbəstlik verilsin? Mən buna yol verə bilmərəm. Mən onları qovub dağıtmamasam, mən tələb etməsəm, bəs kim edəcək? Əsl qayda-qanunu heç kəs bilmir; kənddə bilən təkcə mənəm, zati-aliləri, qara camaatla necə rəftar etməyi, zati-aliləri, mən hər şeyi başa düşə bilişəm. Mən mujik deyiləm, mən kiçik zabitəm, istefaya çıxmış kaptenarmusam¹. Varsavada qərargahda xidmət eləmişəm. Sonra isə, ərz olsun ki, oradan çıxandan sonra yanğın dəstəsində işləmişəm. Bundan sonra da canım xəstə olduğu üçün yanğın dəstəsində çıxmışam, gedib iki il klassik kişi progimnaziyasında qapıcı olmuşam. Bütün qayda-qanunları bilişəm. Mujik isə sadə adamdır, o heç nə başa düşmür və buna görə mənə qulaq asmalıdır, çünkü bu, onun öz xeyrinədir. Misal üçün, elə bu işi götürək... Mən camaati dağdırıram, çay qırığında – qum üstündə suda boğulmuş bir adamın meyiti atılıb qalmışdır. Soruşuram ki, hansı əsasa görə meyit burada atılıb qalmışdır? Belə də qayda-qanun olar? Bəs uryadnik nəyə baxır? Ay uryadnik, deyirəm, bəs nə üçün bu barədə yuxarıya xəbər vermirsen? Bəlkə, bu boğulub olmuş adam özünü suya atıb boğub, bəlkə, buradan Sibir qoxusu gəlir... Bəlkə, burada cinayət var, onu öldürübələr... URYADNIK Jigin isə mənim sözümə heç əhəmiyyət vermir, dayanıb papiroş çəkir. Deyir: "Siz haradan bizə yol göstərən olmusunuz? Bu əmr haradandır? Yoxsa, biz sizsiz nə eləmək lazımlı gəldiyini bilmirik?.." Mən deyirəm: "Ay axmağın biri, sən ki burada durub heç bir şey eləmirsen, deməli, bilmirsen!" Deyir ki, mən hələ dünən nahiyyə pristavına xəbər vermişəm. Soruşuram ki, nə üçün nahiyyə pristavına? Qanun məcəlləsinin hansı maddəsinə əsasən? Adam suda batanda, ya boğulanda və bu kimi başqa işlərdə nahiyyə pristavına xəbər verirlər? Deyirəm ki, bu, cinayət işidir, mülki işidir... Belə hallarda, deyirəm, cənab müştəntiqə və hakimlərə xəbər göndərmək lazımdır.

¹ Kaptenarmus – hərbi hissələrdə anbar müdürü deməkdir.

Əvvəla, deyirəm, sən akt tərtib edib cənab hakimə göndərməli idin. Üryadnik isə mənim sözlərimə qulaq asıb gülürdü. Mujiklər də gülürdülər. Hamı gülürdü, zati-aliləri. Mən and içə bilərəm. Bu da gülürdü. Bax, bu da, Jigin də! Mən də onlara dedim ki, nə dişinizi ağardırsınız? Üryadnik isə gör mənə nə deyir: "Məhkəmə belə işlərə baxmir". Bu sözləri eşidəndə üstümə, elə bil, qaynar su tökdülər.

Kiçik zabit, uryadnik Jiginə müraciətlə dedi:

– Üryadnik, sən belə demədinmi?

– Elə dedim.

– Hamı eşitdi ki, sən qara camaatın yanında dedin: "Belə işlərə məhkəmə baxmir". Hamı eşitdi ki, sən bunu... Zati-aliləri, üstümə, elə bil, qaynar su tökdülər, hətta qorxdum da... Dedim ki, filan-filan şüdə, bir də təkrar elə, təkrar elə, görün nə dedin? O, yenə də həmin sözü dedi... Mən ona yaxınlaşdım. Dedim ki, sən hakim haqqında bu cür sözləri necə deyə bilərsən? Sən polis uryadnikisən, özü də hökumətin əleyhinəsən? Hə? Sən bilirsənmi ki, əgər cənab hakim istəsə, bu sözlərinə, bu nankor hərəketinə görə quberniya jandarm idarəsinə xəbər verə bilər?! Sən bilirsənmi ki, belə siyasi sözlərə görə cənab hakim səni hara göndərə bilər? Kəndxuda isə deyir: "Hakim öz sərhədindən kənar heç bir iş görə bilməz. O ancaq xırda işlərə baxır". Lap beləcə də dedi, hamı da eşitdi... Deyirəm: "Sən nə cəsarətlə hökuməti alçaldırsan? Bax, mənimlə zarafat eləmə, yoxsa işin xarab olar". Varşavada və ya klassik oğlan progimnaziyasında qapıcı olduğum zaman belə lazımsız sözlər eşidəndə dərhal küçəyə baxırdım ki, görün jandarma var, ya yoxdur, elə ki gördüm, deyərdim: "Kavalər, bura gəl". Eşitdiklərimin də hamısını ona xəbər verirdim. Burada isə, kənddə kimə deyəsən?.. Açığım tutdu. İndiki adamların özbaşınalığı və itaətdən çıxmazı mənə toxundu, əl qaldırdım... Əlbəttə, bərkdən yox, elə-belə, yavaşcadan vurdum ki, zati-aliləriniz haqqında bir də belə sözlər deməyə cürət etməsin... Üryadnik də kəndxudaya havadar çıxdı. Mən uryadnikə də çəkməli oldum... Beləliklə, iş uzandi. Mən qızışdım, zati-aliləri, bir də ki axı döyməmək olmaz. Axmaq adamı döyməsən, sən günah etmiş olarsan. Xüsusilə bir iş üstündə... qayda-qanun üstündə ola..."

– Bağışlayın! Qayda-qanuna baxmağa adam var. Bu iş üçün uryadnik var, kəndxuda var, yüzbaşı var...



– Üryadnik hər şeyə göz ola bilməz. Bir də ki uryadnik mən başa düşdürüm şeyləri anlaya bilməz.

– Bir başa düşün ki, bu, sizin işiniz deyil!

– Nə dediniz? Necə yəni bu mənim işim deyil? Çok qəribədir... Adamlar biabırçılıq eləyacək, bu da mənim işim olmayıacaq? Yoxsa, onlara bir sağ ol da deməliyəm? Budur, onlar sizə şikayət eləyirlər ki, mən mahnı oxumağı qadağan edirəm... Axi mahnında yaxşı nə var ki? Bir işlə məşğul olmaq əvəzinə, mahnı oxuyurlar... Bir də ki gecələr işiq yandırmağı dəb salıblar. Yıxılıb yatmaq lazımdır, amma onlar oturub laqqırtı vurur, gülüşürlər. Mən bunları qeyd etmişəm!

– Nə qeyd etmisiniz?

– İşiq yandırılanların adlanı...

Prişibeyev cibindən yağılı bir kağız çıxartdı, gözlüyünü taxıl oxudu:

– İşiq yandırıb oturan kəndlilər: İvan Proxorov, Savva Nikiforov, Pyotr Petrov. Dul qalmış soldat arvadı Şustrova əxlaqsızlıq edərək və qeyri-qanuni olaraq Semyon Kislovla yaşayır. İqnat Sverçok sehrbazlıq edir, arvadı Mavra da cadugərdir, gecələr gedib başqalarının inəyini sağır.

Hakim:

– Bəsdir! – deyib şahidləri dindirməyə başladı.

Kiçik zabit Prişibeyev gözlüyünü alınına qaldırıb təəccübə hakimə baxdı: aydın görünürdü ki, hakim onun tərəfində deyil. Onun bərəlmış gözləri parıldayırdı, burnu qıpçırmızı qızarmışdı. O, hakimə və şahidlərə baxırdı, hakimin nə üçün belə həyəcanlı olmasının, kaməranın hər tərəfində adamların nə üçün gah deyindiklərinin, gah da yavaşcadan güldüklerinin səbəbini başa düşə bilmirdi. O, “bir ay həbs cəzası kəsilir” hökmünün səbəbini anlaya bilmədi. Əl-qolunu ata-atə heyretlə dedi:

– Nə üçün? Hansı qanuna görə?

Ona indi aydın idi ki, dünya dəyişmişdir, yaşamaq daha heç mümkün deyil. Qorxunc, kədərli fikirlər onu bürüyürdü. Lakin kaməradan çıxarkən bir yerə yiğişib danışan kəndliləri görən kimi, hələ də tərk edə bilmədiyi əvvəlki adəti üzrə, əllərini yanına salaraq şax dayandı və xırıltılı, acıqlı səslə dedi:

– Camaat, dağlılı! Bir yerə yiğişməyin! Hər kəs öz evinə!

QÜSSƏ

“Dərdimi kimə deyim”¹.

Axşam toran qovuşmuşdu. İri, sulu qar dənələri yeni yanmış fənərlər ətrafında tənbəl-tənbəl fırınaraq, nazik və yumşaq laylarla damların üstünə, atların belinə, adamların ciyinlərinə və papaqlarına töküür. Faytonçu İona Potapov başdan-ayağa xəyal kimi aqappaqdır. O, canlı adamın əyilə biləcəyi qədər belini əyərək, qozlada oturmuş və tərpənmir. Böyük bir qar qalağı üstünə düşsə belə, yəqin ki, onu öz üzərindən çırpmağı lazımlı bilməz. Onun atcığazı da aq və hərəkətsizdir. Öz hərəkətsizliyi, biçimsizliyi və ağaç kimi dümdüz ayaqları ilə bu at hətta yaxından baxanda belə bir qəpiyə satılan qoğal atcığazlara oxşayır. Ehtimal ki, at düşüncəyə dalmışdır. Kotanda adət etdiyi boz mənzərələrdən ayrılib buraya – əcaib odalarla, arası kəsilməyən gurultu və qaçısan adamlarla dolu girdaba düşənlər düşünməyə bilməzlər...

İona və onun atcığazı xeyli vaxtdır ki, yerlərindən tərpənməyirlər. Onlar nahardan çox qabaq həyətdən çıxmışlar, lakin siftə verən yoxdur ki, yoxdur. Budur, şəhərin üzərinə axşam toranı çökür. Fənər işıqlarının solğun rəngi dəyişib canlanır, küçədə hərəkət və səs-küy çoxalır. İonanın qulağına səs gelir:

– Faytonçu, Viborq küçəsinə!.. Faytonçu!

İona diksinir və qardan bir-birinə yapışmış kirpikləri arasından başlıqlı şinel geymiş bir hərbi xidmətçi görür.

– Viborq küçəsinə, – deyə hərbi xidmətçi təkrar edir. – Sən yatmışan, nədir? Viborq küçəsinə!

Razılıq əlaməti olaraq İona cilovları tez çekir, atın belindən və onun öz ciyinlərindən lopa-lopa qar töküür. Hərbi xidmətçi xizəyə əyləşir. Faytonçu dodaqlarını marçıldadaraq boynunu ördək kimi uzadır, yerində dikəlir və ehtiyacdən daha çox adət etmiş olduğu üçün qamçını yelləyir. Atcığaz da boynunu uzadır, öz ağaca bənzər ayaqlarını əyir və istər-istəməz yerindən tərpənir...

İlk addimlardan İona, qaranlıq və irəli-geri hərəkət edən izdiham içərisindən qopan səslər eşidir:

¹ “Dərdimi kimə deyim” – “Zəbur” dini kitabından bir mahnıdır.



– Hara sürürsən, qulyabani? Şeytan səni hara çekir? Sağdan get!
– Sən surmək bacarmırsan? Sağa sür! – deyə hərbi xidmətçi hirsənir.

Hər tərəfi örtülü bir faytonun sürücüsü deyinir, yolu keçərkən ciyini atın başına toxunan bir başqası qollarından qarı silkeləyir və hirsli-hirsli baxır. İona iynə üstündə oturmuş kimi qozlada qurdalanır, dirsəkləri ilə ətrafi dümsükləyir, buxar vurmuş adam kimi gözlərini qiyr, sanki, harada olduğunu və nə üçün buraya düşdüğünü anlaya bilmir.

– Nə əclafdır, – deyə hərbi xidmətçi ona söz atır, – elə bil ki, qəsdən səninlə toqquşmağa və ya atın altına düşməyə çalışır. Yəqin, dilbir olublar.

İona dönüb sərnişinə baxır və dodaqlarını tərpədir. Bir şey demək istədiyi görünür, ancaq boğazından xırıldadan başqa heç nə çıxmır.

– Nə var? – deyə hərbi xidmətçi soruşur.

İona gülümsünərək ağızını əyir, boğazına güc verərək xırıldayırlar:

– Ağa, mənim bu həftə... oğlum öldü.

– Hm... Nədən öldü?

İona bütün gövdəsi ilə sərnişinə çevrilərək deyir:

– Kim bilir. Yəqin ki, qızdırmadan. Üç gün xəstəxanada yatdı, sonra öldü... Allahın əmriddir.

– Döndər, iblis, – deyə qaranlıqda səslər eşidildi. – Yoldan çıxmışan, nədir? Qoca köpək, gözlərini aç!

– Sür, sür! – deyə sərnişin dillənir. – Belə yerişlə biz sabaha kimi də çata bilmərik. Qov at!

Faytonçu yenə boynunu uzadır, bir qədər yerindən qalxır və ağır bir incəliklə qamçısını yelləyir. Sonra bir neçə dəfə dönüb sərnişinə baxır. Lakin o, gözlərini yummuşdur, yəqin ki, dirləmək həvəsində deyildir. İona, Viborq küçəsində sərnişini düşürüb, aşxana qabağında faytonunu saxlayır, qozlada əylir və yenə də tərpənməz olur... Sulu qar yenə də onu və atıqəzini ağartmaqdə davam edir. Beləcə bir, ikı... saat keçir.

Üç nəfər cavan oğlan qaloşlarını bərkdən şappıldadaraq söyüşə-söyüşə səki ilə keçir; onların ikisi ucaboy və arıq, üçüncüsü isə balacaboy və qozbeldir.

– Faytonçu, polis körpüsünün yanına! – deyə qozbel cingiltili səslə çıçırr. – Üçümüzü bir abbasiya!

İona cilovları çəkir və ağızını marçıldadır. Bir abbası o qədər də münasib qiymət deyildir, ancaq indi o, qiymətə baxmayırlar... Onun üçün indi bir manatla bir şahının fərqi yoxdur, təki sərnişin olsun...

Cavan oğlanlar bir-birini itəleyə-itəleyə, nalayıq sözlər deyə-deyə yaxınlaşır və üçü də birdən xizəyə soxulur. Üçündən hansı birisinin ayaq üstə durması və hansı ikisinin əyləşməsi məsələsi müzakirə olunmağa başlayır. Uzun höcətdən, şiltaqlıq və məzəmmətdən sonra belə qərara gəlirlər ki, qozbel hamidən balaca olduğu üçün ayaq üstə dursun.

— Qov görək! — deyə ayaq üstə durub nəfəsini İonanın düz peysərinə püskürən qozbel cingildəyir. — Qamçıla!.. Amma papağın lap qiyamətdir ha, qardaş... Bütün Peterburqda bundan pisini tapmazsan...

— Ha... ha... — deyə İona qaqqıldayır, — olanım budur.

— Sən də, ey, olanım budur, atı qov, bütün yolu beləmi sürəcəksən, hə? Yoxsa peysərin yumruq istəyir?..

Uzunboylulardan biri:

— Başım çatlayır, — deyir, — dünən Dukmasovgildə Vaska ilə ikimiz dörd şüşə konyak içdik.

— Başa düşmürəm ki, yalan danışmağın nə mənası varmış! — deyə o biri uzunboylu hirsənləri: — Heyvan kimi yalan deyir.

— Allahın qəzəbinə gəlim ki, düzdürlər...

— Bəli... Bu, bitin öskürməsi kimi bir həqiqətdir.

— Hi, hi... — İona hırıldayır. — Kefcil oğlandır!

— Tfu, səni lənətə gələssən, — deyə qozbel özündən çıxır. — Ey kaftar, azar tutmuş, bir de, görün sürəcəksən, ya yox? Belə də at sürərlərmi? Qamçlasana atı. Hey, iblis. Bir də... Yaxşı-yaxşı vur!

İona qozbelin bədəninin yırğalanmasını və onun titrək səsini öz arxasında hiss edir. O, üstünə yağıdırılan söyüsləri eşidir, insanları görür və yalqızlıq hissi yavaş-yavaş qəlbindən çəkilməyə başlayır. Qozbel o qədər söyür ki, axırdı altı mərtəbəli, dolaşq bir söyüsdən boğazı tutulur, az qalır ki, öskürəkdən boğulsun. Uzunboylular Nadejda Petrovna adlı kiminsə barəsində danışmağa başlayırlar. İona dönüb onlara baxır. Bir az sakit olmalarını gözləyəndən sonra dönüb bir də baxır:

— Mənim də bu həftə... bir oğlum öldü, — deyə donquldanır.



– Hamımız oləcəyik, – deyə qozbel öskürəkdən sonra dodağını silib ah çekir. – Di sür, sür görək! Ağalar, mən daha belə dözə bilmərəm. O, bizi nə vaxt aparıb çıxaracaqdır?

– Yüngülçə peysərinə ilişdirib, onu bir hərəkətə gətirsənə!

– Kaftar, azar tutmuş, eşidirsənmi? Qıraram boynunu hal... Siz elə məxluqsunuz ki, nazınızı çəkməkdənsə, biryolluq piyada getmək yaxşıdır.

– Eşidirsənmi, ilan vurmuş, yoxsa, bizim sözümüz vecinə deyil?

İona peysərinə vurulan şillənin zərbəsini hiss etməkdən artıq onun səsini eşidir.

– Hi... hi... Kefcil ağalar... Allah sizi salamat eyləsin!

– Faytonçu, sən evlisənmi? – deyə uzunboyulardan biri soruşur.

– Mənim, hi-hi... Kefcil ağalar... Mənim arvadım indi qara torpaqdadır. Hi... hi... Yəni qəbirdədir. Oğlum da təzə öldü. Mən isə sağam... Qəribə işdir, ölüm qapını dəyişik salıb, mənim yanımıza gəlmək əvəzinə, oğlumun üstünə gedir...

İona oğlunun necə öldüyünü nağıl etmək üçün çevrilir. Lakin o, sözə başlamamış qozbel yüngülçə ah çekir, Allaha şükür, gəlib çatdıqlarını bildirir. İona abbasını alıb, uzun müddət, ta onlar qaranlıq darvazada gözdən itənə qədər bu avaraların dalınca baxır.

O, yenə də yalqızdır, onun üçün yenidən sükut başlanır. Bir müddət onu tərk etmiş qüssə yenidən baş qaldırır və onun ürəyini daha artıq gəmirməyə başlayır. İonanın təlaş və izzirabla dolu gözləri küçənin hər iki tərəfindən hərəkət edən izdihama dikilir. Görəsən, bu minlərlə adamın içərisində onun dərdini dinləyə biləcək heç olmasa bir nəfər tapılarmı? Lakin nə o, nə də onun dərdi bu qaçısan adamların vecinə deyil. Onun nisgili böyük və sonsuzdur. Əgər İonanın sinəsi yarılib dərdi çölə tökülsə, yəqin ki, bütün dünyani doldurur. Ancaq bununla belə o görünmür. O, elə bir əhəmiyyətsiz qabığa bürünə bilmışdır ki, gündüz çıraqla da onu görmək olmaz...

İona əlində bağlama olan dalandarı görür və onunla danışmağı qərara alır.

– Əzizim, indi saat neçə olar? – deyə soruşur.

– Ona işləyir... Burada niyə dayanmışan? Sür, get.

İona bir neçə addım irəliyə sürürlər, belini əyir və yenidən fikrə gedir... O artıq insanlara müraciət etməyi faydasız sayır. Ancaq beş

dəqiqə belə keçmədən kəskin bir ağrı hiss edən adam kimi belini düzəldir, başını silkələyir və cilovları çekir... Halı çox xarabdır, o daha tab gətirə bilməyir. "Həyətə doğru, – düşünür, – həyətə!" Sanki, atcığaz da onun niyyətini duyaraq, yorğan qaćmağa başlayır. Saat yarım keçdikdən sonra İona artıq böyük, çirkli sobanın yanında əyləşmişdir. Sobanın üstündə, döşəmədə, skamyaların üstündə camaat xoruldayır, hava çox kəsif və bürküdür. İona yatanlara baxır, başını qaşıyır və belə tez qayıtmasına təəssüf edir.

"Yulaf pulu da çıxara bilmədim, – fikirləşir. – Bəla elə burasındadır. Əlbəttə, adam öz işini biləndə, özü də, atı da tox olanda həmişə rahat olur..."

Küçələrin birindən gənc bir arabacı qalxır və yuxulu-yuxulu hıqqıdayaraq su vedrəsinə doğru yönəlir.

– Su içməkmi istəyirsən? – deyə İona soruşur.

– Məlum işdir ki, istəyirəm.

– Hə... Nuş olsun... Ancaq, qardaş, mənim oğlum ölübdür...

Eşidibəsənmi? Bu həftə xəstəxanada... Üzün əhvalatdır.

İona baxır və sözlərinin nə cür təsir bağışladığını görmək istəyir. Lakin heç bir şey sezmir. Gənc yorğanı başına çəkərək yuxuya getmişdir. Qoca ah çekir və qaşınır. Gənc, su içmək istədiyi kimi, o da danışmaq istəyir. Oğlunun ölümündən bir həftə keçir, lakin o, hələ heç kəsə doyunca danışmamışdır. O, ağılli-başlı, yerli-yerində danışmalıdır. Oğlunun nə cür xəstələndiyini, necə əzab çekdiyini, can verməzdən qabaq nələr söylədiyini və necə öldüyünü nağıl etmək lazımdır. Mərhumun paltarını almaq üçün xəstəxanaya getdiklərini söyləmək, dəfn mərasimini təsvir etmək lazımdır. Qızı Anisiya kənddə qalmışdır... Onun da haqqında danışmalıdır. Onun indi o qədər danışlaşası sözü vardır ki... Ona qulaq asan ah çəkməli, ona acıMALI və dua oxumalıdır... Arvadlarla danışmaq daha yaxşıdır, onlar axmaq olsalar da, ikicə kəlmə söz deyən kimi, hönkürməyə başlayırlar.

"Gedib ata baxmaq lazımdır. Sonra da yatmaq olar... Yuxu qaćmayır ki..."

İona geyinib tövləyə, atının yanına gedir. O, yulaf haqqında, ot haqqında, hava haqqında fikirləşir. O tək olanda oğlu haqqında düşünə bilmir... Onun barəsində başqası ilə danışa bilər, ancaq özlüyündə onun barəsində fikirləşmək, onun şəklini öz xatirəsində canlandırmaq qorxunc və dözülməz bir dərddir.



– Gövşəyirsən? – deyə İona atının parıldayan gözlərinə baxaraq soruşur. – Gövşə, gövşə... İndi ki, yulaf pulu qazana bilmədik, ot yeyərik... Bəli... Mən qocalmışam, daha sürə bilmirəm... Oğlumun sürmək vaxtı idi, mənim yox... Ondan əsl faytonçu çıxardı... Təki yaşayaydı...

İona bir qədər susur, sonra yenə davam edir.

– Bəli, mənim əziz madyanım... Kuzma İoniç daha yoxdur... Ömrünü bizə tapşırıdı... Nahaq yerə öldü getdi... İndi fərz edək ki, sənin bir daycan var və sən onun doğma anasasan. Deyək ki, birdən o öldü getdi və ömrünü sənə bağışladı... Axi yazıqdır, deyilmi?

Atcığaz qulağını şəkləyib gövşəyir və nəfəsi ilə sahibinin əlini isındırırdı. İona özünü unudur və hər şeyi ona nağıl edir...

1886

İFRİTƏ

Axşamdan çox keçmişdi. Kiçik keşiş Saveli Gıkin kilsə keşikçilərinə aid otaqdakı yatağında uzanmışdısa da, yatmamışdı, halbuki toyuqlarla bir vaxtda yuxuya getmək onun həmişəki adəti idi. Kirli, yağılı, qurama yorğanının bir ucundan onun kürən, cod saçları, o biri ucundan çıxdan su görməmiş böyük ayaqları görünürdü. O qulaq asırdı... Onun gözətçi otağı bariya dırənmişdi, otağın təkcə pəncərəsi çölə baxırdı. Çöldə isə bərk dava gedirdi. Anlamaq olmurdu ki, bu dünyadan kim kimi köçürür və kimin ölümü xatirinə təbiətdə hər şey bir-birinə qarışmışdır, lakin ara verməyən məşum uğultudan görünürdü ki, kiminsə işi pisdir. Hansı bir qalib qüvvə isə çöldə kimisə qovur, məşədə və kilsənin damında hayqırır, yumruğu ilə pəncərəni hırsıla döyür, hər şeyi yerindən oynadıb dağıdır, nə isə məğlub olduğu üçün viyildayıb ağlayırdı... Şikayətli hönkürtü gah bayırda, gah damın üzərində, gah da sobanın içərisində eşidilirdi. Bu hönkürtüdə imdad diləmək çalarları yox idi. Bu, kədərli, artıq gecikdiyini və xilas yolu olmadığını dərk edən bir varlığın naləsinə oxşayırırdı. Qar təpələrinin üstü buzdan nazik pərdə bağlamışdı. Bu buz pərdələrinin üstündə və ağaclarда göz yaşları titrəyirdi. Palçığın və əriyən qarın əmələ gətirdiyi qara, çirkli su, yolları və cığırları basmışdı. Bir sözlə, yerdəki qar əriyirdi, lakin zülmət gecədə göy bunu görmürdü və əriməkdə olan qarın üstünə var gücü ilə təzə qar səpələyirdi. Sərsəri külək isə sərxoş adam kimi səndirleyirdi... Külək təzə qarın yerə düşməsinə aman verməyib, onu qaranlıqda istədiyi kimi firlandırırdı.

Gıkin bu musiqiyə qulaq verib qaşlarını çatırdı. Məsələ bunda idi ki, bayırda bütün bu haray-həşirin nəyə dəlalət etdiyini, burada kimin əli olduğunu bilir və ya heç olmazsa, dərk edirdi. Yorğanın altında barmağı ilə kimi isə hədələyərək deyinirdi.

— Mən bi-li-rəm!

Keşisin arvadı Raisa Nilovna pəncərənin qabağında kətildə əyləşmişdi. Başqa bir kətilin üstünə qoyulmuş tənəkə lampə, sanki, qorxa-qorxa və öz qüvvəsinə inanmayaraq, sönük, titrək işığını onun enli



çiyinlərinə, bədəninin gözəl, adamı cəlb edən cizgilərinə, ucları yerə dəyən qalın hörük'lərinə saçırdı. Keşisin arvadı qaba palazdan çuval tikirdi. Onun əlləri tez-tez hərəkət edirdisə də, bədəni, gözlərinin ifadəsi, qaşları, qalın dodaqları, aq boynu yeknəsəq, mexaniki bir işlə məşğul olduğundan donub, sanki, yuxuya getmişdi. Keyimish boy-nuna dinclik vermək üçün yalnız hərdənbir başını qaldırıb pəncərəyə gözəcə nəzər salıqdan sonra yene də palazın üstüne əyiliirdi. Bayırda isə çovğun coşurdu. Onun dikburunlu, yanaqlarında batıqlar olan gözəl sıfəti nə arzu, nə qüssə, nə sevinc – heç bir şey ifadə etmirdi. Gözəl bir fəvvərə su vurmayan vəziyyətdə beləcə donuq olur.

Budur, çuvalın birini tikib qurtararaq, onu bir kənara tulladı, şirin-şirin gəməşdikdən sonra tutqun nəzərlərini pəncərəyə zillədi... Pəncərələrin şüşələrindən qətrələr axır, tezəriyən qar dənələri ağırrırdı. Qar dənəsi şüşəyə düşüb keşisin arvadına baxdıqdan sonra eriyirdi...

– Gəl yat! – deyə keşiş donquydandı.

Keşisin arvadı dinmədi. Lakin kirpikləri birdən tərpəndi və gözləri parıldadı. Bütün bu müddətdə yorğanın altından onun üzünün ifadəsini müşahidə edən Saveli boynunu uzadıb soruşdu:

– Nə var?

– Heç... Deyəsən, kimsə gəlir... – deyə keşisin arvadı cavab verdi.

Keşə əlləri və ayaqları ilə yorğanı kənara atıb döşəyin üstündə diz çökdü və küt nəzərlərə arvadına baxdı. Lampanın titrək işığı onun tüklü, çopur üzünü işiqlandırib pırtlaşıq cod saçlarına düşdü.

– Eşidirsənmi? – deyə arvadı soruşdu.

Çovğunun yeknəsəq viyiltisi arasından qulağına güclə eşidilən ince, cingiltili bir inilti gəldi, bu, ağcaqanadın, adamın yanağına qonaq istədiyi və qoymadıqda hirsələndiyi zaman çıxardığı viziltiya oxşayırdı.

Saveli ayaq pəncələri üstə oturaraq deyindi:

– Poçtdur...

Kilsədən üç verst uzaqda poçt yolu keçirdi. Külək böyük yoldan kilsəyə tərəf əsdikdə gözətçilərin otaqlarında yaşayınlar zinqirov səsləri eşidərdilər.

– Pərvərdigara, həvəsə bax, belə havada da yola çıxırlar! – deyə keşisin arvadı nəfəsini dərdi.

– Hökumət işidir. İstəsən də, istəməsən də getməlisən... – İnilti səsi bir qədər eşidilib kəsildi.

Saveli yerinə uzanaraq:

– Keçib getdilər! – dedi.

Lakin yorğanı üstünə çəkməyə macal tapmamışdı ki, Zinqirov səsləri aydın eşidildi. Keşiş təlaş içərisində arvadına baxdı, yatağın-dan sıçradı və yanını basa-basa sobanın yanına gəldi. Zinqirov bir qədər səslənərək yerindən qopub düşmüş kimi, yenə də eşidilməz oldu. Keşiş dayandı, gözlərini süzüb arvadına baxaraq:

– Eşidilmir... – deyə donquldandı.

Lakin bu zaman külək pəncərəni döydü, incə və cingiltili bir inilti səsi gətirdi... Savelinin rəngi qaçıdı, boğazını arıtladı və yalnız ayaqlarını yenə də döşəmədə şappıldatdı. O, arvadına çəp-çəp baxaraq, xırıltılı bir səslə dedi:

– Poçt arabası yolunu azib, eşidirsənmi? Poçt arabası yolunu azib... Mən... Mən bilirəm! Yoxsa, elə bilirsən mən heç... şey başa düşmürəm? – deyə o donquldandı. – Mən hamısını bilirəm, yox olasan!

Keşişin arvadı gözlərini pəncərədən ayırmadan:

– Nəyi bilirsən? – deyə sakitcə soruşdu.

– Onu bilirəm ki, bunlar hamısı sənin işindir, şeytan balası. Sənin əməlindir, görüm səni yox olasan! Bu çovğunu da, poçt arabasının azmasını da... hamısını sən eləmisən! Sən!

Keşişin arvadı yavaşcadañ dedi:

– Səfəh, sən dəli olmuşsan...

– Sənin bu əməlinə çoxdandır ki, göz qoyuram! Toyumuzun birinci günü gördüm ki, sənin qanın it qanıdır!

Raisa təəccübə çiyinlərini çəkdi və xaç çəkərək:

– Tfı! – dedi. – Ay səfəh, heç olmazsa xaç çək!

Saveli burnunu tələsik köynəyinin ətəyinə silib boğuq, ağlam-sınan bir səslə:

– İfritədən nə ummaq olar, – deyə davam etdi, – hərcənd ki, mənim arvadımsan, hərcənd ki, sən də keşish nəslindənsən, ancaq mən sənin necə adam olduğunu ləp kilsədə də gözünün içində deyərəm... Bəs necə bilirsən?.. Pərvərdigara, özün kömək ol! Keçən il Danil peyğəmbər bayramında bir çovğun başladı, axırı nə ilə qurtardı? Usta gəldi ki, qızınsın. Sonra Allah adımı Aleksey bayramın-



da çayın buzu sindi, onda gördüm ki, uryadnik peyda oldu... Məlun oğlu bütün gecəni burada səninlə cükküldəşdi, səhər açılanda baxıb gördüm ki, gözlerinin altı qaralıb, yanaqları sallanıb! Elə deyil? Spas bayramında iki dəfə tufan oldu, hər dəfə də ovçu gəlib gecəni bizdə qaldı. Görüm Allah onun bəlasını versin, onda hamisini gözlərimlə gördüm, hamisini! Oho, xərçəng kimi qıpqırmızı qızardın! Belə!

– Sən heç nə görməmişən...

– İndi elə deyərsən. Bu qışı Krit adasında on şəhidin öldüyü gün çovğun üç gün, üç gecə ara vermədi... Yadındadır mı? Böyükün mirzəsi, o it oğlu yolu azib özünü buraya verdi. Gör bir kimə tamah salmışan! Tfu, mirzəyə! Ona görə heç Allahın gül kimi havasını korlamağa dəyərmi! Eybəcərin biri idi, burnu axır, özü bap-balaca, üzünü sizanaq basıb, boynu əyri... Gözəl olsa idi, yenə dərd yarı idi, yoxsa ki... tfu! Şeytan!

Keşiş nəfəsini dərib dodaqlarını sildi və qulaq verdi. Zinqirov səsi eşidilməsə də, külək damın üstündə ulayırdı və bayırda yenə də çovğunu.

– İndi də elə, – deyə Saveli davam etdi. – Əbəs deyil ki, poçt arabası yolunu azib! Səni axtarmırsa, mənim üzümə tüpür! Oho, şeytan öz işini bilir, sənə yaxşıca kömək edir! Poçtu hərləndirib-hərləndirib buraya gətirəcək. Bilirəm! Görürəm! Gic özünsən, gizlədə bilməzsən, dinsiz! Çovğun başlayan kimi sənin fikrini o saat başa düşdüm.

– Axmaqsan, – deyə keşisin arvadı istehza ilə gülümsədi. – Sən axmağın fikrincə, havanı mən korlayıram?

– Hm... Lağ elə! Sən korlaysan, yoxsa yox, ancaq görürəm ki, hava pis olanda qanın coşmağa başlayır, hava xarablaşan kimi də axmağın biri gəlib buraya çıxır. Hər dəfə də belə olur! Demək, hamısı sənin işindir!

Arvadını lap inandırmaq üçün keşış barmağını alına qoyub sol gözünü yumdu və ahəngdar bir səslə dedi:

– Oho, ağılsız! Lənətə gəlmış dinsiz! Əger sən ifritə yox, adam olsaydin, onda aqlına vurardin ki, usta da, ovçu da, mirzə də onların şəklinə girmiş şeytan idi! Yox? Fikirləşəydin də!

Keşisin arvadının ərinə yazıçı geldi, ona baxıb ah çəkərək dedi:

– Saveli, çox səfəh adamsan! Atam sağ olanda və bizimlə burada yaşayanda iflicdən sağalmaq üçün kəndlərdən, şenliklərdən,

erməni xutorlarından bizə kim gəlmirdi. Hər gün gəlirdilər, heç kəs də onları şeytan adlandırmırıdı. Amma ildə bir dəfə, o da ki pis hava-da bizə bir adam qızınmağa gələndə sən – səfəh o saat şübhələnin cürbəcür fikrə düşürsən.

Arvadının ağıllı sözləri Saveliyə təsir etdi. O, yalnız ayaqlarını uza-dıb, başını aşağı salaraq fikrə getdi. Dediklərinə hələ möhkəm əmin deyildi, arvadının sözlərindəki səmimi, laqeyd ahəng isə onu tama-mılə çəşdirdi, buna baxmayaraq, bir qədər düşündükdən sonra başını bulayıb dedi:

– Özü də qocalar, ya da çolaqlar, şillər gəlmirlər, gecələməyə gələnlərin hamısı cavanlardır... Niyə? Yaxşı, qoy qızınmağa gəlsinlər, yoxsa gəlib şeytan əməlinə baxırlar. Yox, arvad, dünyada siz arvadlar-dan hiyləgər məxluq tapılmaz. Vallah, ağılnız bir qara toyuğun ağılnı-dan azdır, amma şeytan kimi hiyləgərsiniz. Bah, bah, bah! Allah özün saxla! Odur, poçt atlarının zinqirovları səslənir. Çovğun başlayan kimi mən sənin bütün fikirlərini bildim. Cadu eləmisən, hörümçək!

Keşiş arvadının səbri tükəndi.

– Görüm səni lənətə gələsən, nə keçmişən mənim boğazıma. Ay idbar, nə vermişən, məndən ala bilmirsən?

– Belə onu vermişəm ki, Allah eləməsin, əgər bu gecə... gör nə deyirəm... Əgər bu gecə də bir əhvalat baş versə, elə sabah səhər açılan kimi Dyakovaya baş keşış Nikodimin yanına gedib hamısını başa salacağam. Deyacəyəm ki, Nikodim ata, belə-belə, çox üzr istəyirəm, ancaq o, ifritədir. Niyə? Hm... İstəyirsinizmi, bil-e-siniz niyə? Üzr istəyirəm... Buna görə, buna görə. Onda vay halına, arvad! O dünyada cəhənnəm bir tərəfə qalsın, bu dünyada da cəzana çatacaqsan! Dua kitabında sizin barənizdə əbəs yazılmayıb!

Birdən pəncərəni döydülər, özü də elə bərkədən, elə qeyri-adi döydülər ki, qorxudan Savelinin rəngi qaçıdı və sıçrayıb yerində oturdu. Keşiş arvadı da yerindən sıçradı, onun da rəngi qaçıdı.

– Allah xatırınə, içəri buraxın, qızınım, – deyə titrək, qalın bir səs eşidildi. – İçəridə kim var? Yolu azmışam.

Keşisin arvadı pəncərəyə baxmaqdan qorxub:

– Kimsən? – deyə soruşdu.

– Poçt işçisi! – deyə başqa səs cavab verdi.

– Əbəs cadu etməmisən, – deyə Saveli əlini çırpdı. – Mən deyən-dir... Düz demişəm... Yaxşı, özündən küs!



Keşiş yatağının qabağında iki dəfə hoppanıb pərqu döşəyə sərildi və hirsə fışıldaya-fışıldaya üzünü divara çevirdi. Çox çəkmədən külək onun kürəyini üşütdü. Qapı cirıldadı və başdan-ayağa qara batmış hündürboylu birisi astanada göründü. Onun dalınca da onun kimi ağappaq başqa birisi içəri girdi.

İkinci adam xırıltılı bir səslə:

- Kisələridəmi içəri gətirim? – deyə soruşdu.
- Orada qoymayacağıq ki!

Bu sözləri deyən birinci şəxs başlığını açmağa başladı və səbri çatmadığından onu furajkası ilə birlikdə başından çıxarıb hirsə sobanın yanına tulladı. Sonra paltosunu soyunub, onu da oraya atdı və salam vermədən otaqda gəzinməyə başladı.

O, cavan, sarışın saçlı poçtalyon idi, əynində poçt işçilərinə məxsus köhnəlmış sürtük, ayaqlarında sarı rəngli uzunboğaz çəkmə vardi. Gəzinib qızışdıqdan sonra stolun arxasında əyleşdi, palçıqlı çəkmələrini kisələrə təref uzadıb başını əlinə söykədi. Onun qırmızı ləkələrlə örtülü solğun sıfətindən indicə hiss etdiyi ağır və qorxunun izləri hələ də çəkilməmişdi. Gəncin bir azca əvvəl çəkdiyi fiziki və mənəvi iztirabların izi onun üzündən hələ də silinməmişdi, qasılarına, böyklärına, girdə saqqalına düşmüş qar onun hirsədən əyilmiş qəşəng üzündə əriyirdi.

Poçtalyon gözlərini divarlara gəzdirib isti otaqda olduğuna inanmırıñ kimi deyindı:

– Bizim günümüz it günüdür! Az qala, ölmüşdük! Sizin pəncərədən gələn işiq olmasa idi, bilmirəm ki, başımıza nə gələcəkdi... Allah bilir, bütün bunlar nə vaxt qurtaracaq! Bu it günüünün nə ucu var, nə bucağı! – O, səsini alçaldıb gözlərini keşiş arvadına qaldıraq soruşdu: – Biz haraya gəlib çıxmışq?

Keşisin arvadı diksində və qızararaq:

– Qulyayev təpəsinə, general Kalinovskinin malikanəsinə, – deyə cavab verdi.

Poçtalyon böyük meşin kisəni dalına atıb qapının yanında donub qalmış sürücüyə dönərək:

– Stepan, eşidirsənmi? – dedi. – Gəlib Qulyayev təpəsinə çıxmışq.

– Hə... çox uzaq gelmişik!

Sürücü bu sözləri xırıltılı, kəsik ah şəklində deyib bayra çıxdı və azca sonra birincidən kiçik olan başqa bir kisəni içəri gətirdi, sonra

yenə də bayıra çıxdı və bu dəfə poçtalyonun enli qayışdan asılmış qılıncını gətirdi; qılınc Yudifin, Oloferninin yatağı qarşısında çəkilmiş şəkillərindəki qılıncı oxşayırırdı. Sürücü kisələri divara söykədikdən sonra gedib dəhlizdə əyləşərək çubuğuunu yandırdı.

— Yoldan gəlmisiniz, bəlkə, çay içəsiniz, — deyə keşisin arvadı soruşdu.

— Çay nədir, canım?! — deyə poçtalyon qaşlarını çatdı. — Tez qızışış yola düşmək lazımdır, yoxsa qatara gecikib poçtu göndərə bilmərik. On dəqiqə oturub yola düşəcəyik. Sizdən yalnız bunu xahiş edirəm ki, yolu bizə göstərəsiniz...

— Allah چوғunu bəla göndərib, — deyə keşisin arvadı nəfəsini dərdi.

— Elədir... Bəs siz kimsiniz?

— Biz? Buralıyq, kilsədə oluruq... Ruhaniyik... Odur, ərimdir, yatır! Saveli, qalx, görüş! Qabaqlar bura kilsə idi, o biri kəndlərdən buraya gələrdilər, il yanım əvel isə kilsəni bağladılar. Əlbəttə, ağalar burada yaşayanda çoxlu adam olurdu, kilsəni saxlamağa dəyərdi, indi isə ağalar buradan gedəndən sonra özünüz deyin, ruhanilər nə ilə dolansınlar, özü də ki buraya ən yaxın olan kənd Markovkadır, o da buradan beş verst uzaqda! Saveli indi işsizdir... Gözətçini əvəz edir... Ona tapşırıblar ki, kilsədən muğayat olsun...

Poçtalyon buradaca öyrəndi ki, əgər Saveli gedib generalın arvadından müqəddəs atanın üstünə bir kağız alsa idi, ona yaxşı bir qulluq verərdilər, di gel ki o, general arvadının yanına getmir, ona görə ki, tənbəldir, adamlardan qorxub qaçırlı.

— Buna baxmayaraq, biz ruhanilərdənək, — deyə keşisin arvadı əlavə etdi.

— Bəs nə ilə dolanırsınız? — deyə poçtalyon soruşdu.

— Kilsənin biçənəyi və bostanları var. Ancaq bizə mənfəəti azdır... — deyə keşisin arvadı köksünü ötürdü. — Dyadkinskayanın baş keşisi Nikodimin gözü doymur, burada yayda da, qışda da Nikola bayramlarında dua oxuyur, buna görə də məhsulun, az qala, hamisini özünə götürür. Köməyimiz yoxdur.

— Yalan danışırsan! — deyə Savelinin xırıltılı səsi eşidildi. — Nikodim ata müqəddəs adamdır, kilsənin işığıdır, madam ki, məhsulun götürür — nizamnaməyə görə götürür!

— Nə yaman hırslı əriniz var! — deyə poçtalyon gülümsədi. — Cox-danmı ərdəsən?



– Keçən həftə dördüncü ilə girib. Əvvəllər buranın kiçik keşisi mənim atam idı, sonra əcəl başının üstünü alanda yeri mənə qalsın deyə, ruhani idarəyə gedib xahiş etdi ki, məni almaq üçün subay bir keşiş göndərsinlər, göndərdilər, mən də ona ərə getdim.

Poçtalyon Savelinin kürəyinə baxıb:

– Aha, demək, sən bir zərbə ilə iki milçək öldürmüsən, – dedi.
– Həm vəzifəyə çatmışan, həm də arvad almışan.

Saveli qəzəbindən ayağını oynadıb divarın dibinə çəkildi. Poçtalyon stolun dalından qalxıb gərnəşdi və poçt kisəsinin üstündə əyləşdi. Bir qədər fikirləşdikdən sonra əli ilə kisələri əzişdirib yastıladı, qılıncını götürüb başqa bir tərəfə qoydu və bir ayağını döşəməyə sallayıb uzandı. O əllərini başının altına qoyub gözlərini yumaraq:

– İt günüdür... – dedi. – Bu günü heç tatarların pisinə də rəva görmüram.

Tezliklə araya sükut çökdü. Təkcə Savelinin xorultusu, bir də ki yuxuya getmiş poçtalyonun aram-aram nəfəs alaraq hər dəfə nəfəsimi buraxdıqda qalın bir səslə uzada-uzada, “k-x-x-x...” eləyə-eləyə necə xırıldadığı eşidilirdi. Hərdənbir onun boğazında nə isə bir şey xırıldayıb qaynayırdı, diksinəndə atılıb-düşən ayağı kisəni xışladırdı.

Saveli yorğanın altında çevrildi, yavaşcadan boylanıb baxdı. Arvadı kətildə əyləşmişdi və əllərini yanaqlarına qoyub poçtalyonun üzünə baxırdı. Onun nəzərləri təəccübdən qorxmuş bir adamın nəzəri kimi bir nöqtəyə zillənmişdi.

– Nə gözlərini zilləmisen? – deyə Saveli piçıldı.

Keşisin arvadı gözlərini poçtalyonun sarışın saçlarından çəkmədən:

– Sənə nə var? Uzan! – deyə cavab verdi.

Saveli qeyzlə köksünü ötürüb kəskin bir hərəketlə divara tərəf çevrildi. Üç dəqiqə sonra o narahat olub yerində yenə də çevrilərək yataqda diziüstə oturdu, əllərini yastiğa söykəyib tərs-tərs arvadına baxdı. Arvadı hələ də qimildanmadan qonağa baxırdı. Arvadın yanaqları solmuşdu, gözlərində qəribə bir parlıtı var idi. Keşiş boğazını artıladı, qarnıüstə yataqdan sürünenib poçtalyona yaxınlaşaraq yaylıqla onun üzünü örtdü.

– Üzünü niyə örtürsən? – deyə arvadı soruşdu.

– Qoy gözlərinə işiq düşməsin.

– Onda işi tamam söndür!

Saveli arvadına şübhə ilə baxıb dodaqlarını lampaya uzatdısa da, dərhal ayılıb əllərini bir-birinə vurdu.

– Bəs bu şeytan hiyləsi deyil, nədir? Nədir? – deyə səsləndi. – Hə? Görəsən, bu arvadlardan da bic məxluq var?

Arvadı hirsindən üz-gözünü qırışdırıb:

– Ay iblis! – deyə ilan kimi fişildədi. – Dayan bir!

O yerini rahatlayaraq gözlərini yenə də poçtalyona zillədi. Üzünün örtülü olmağının heç bir zərəri yoxdur. Keşiş arvadını poçtalyonun üzündən çox, onun ümumi görkəmi, adamdakı təravət məşğul edirdi. Onun sinəsi geniş və qüvvətli, əlləri qəşəng və ince idi, əzələli və biçimli ayaqları isə Savelinin iki “çöpə” oxşayan ayağından çox-çox gözəl və əzəmetli idi. Hətta müqayisə etmək də olmazdı.

Saveli bir qədər gözlədikdən sonra sözə başlayıb:

– Mən iblis də olsam, şeytan da olsam, onu burada yatmağa qoymayacağam... – dedi. – Bəli, qoymayacağam! Onların işi hökumət işidir, onları burada nə üçün yubandırdığımıza sonra cavab vermeli olacaqıq. Madam ki, poçt aparırsan, apar, daha yatmaq niyə?.. Ey, mənə bax! – deyə Saveli dəhlizə tərəf qışkırdı. – Sürücü, adın nədir, səninləyəm? Sizi yola salımmı? Qalx, poçt nədir, yatmaq nədir?

Özündən çıxmış Saveli poçtalyonun yanına sıçrayıb onun qolundan dartdı.

– Ey, cənab! Yolcu yolda gərək, yox, getməyəcəksənsə, onda...
Yatmaq yaramaz.

Poçtalyon yerindən sıçrayıb əyləşdi, bulanıq nəzərini otağa gəzdirdikdən sonra yenə də uzandı. Saveli onun qolundan dartaraq dili dolaşa-dolaşa dedi:

– Bəs yola nə vaxt çıxacaqsan? Eşidirsənmi, axı poçt, gərək, vaxtında yetişsin? Mən sizi yola salaram.

Poçtalyon gözlərini açdı. Canı qızmış, bir azca şirin-şirin yuxuladıqdan sonra tənbəlləşmiş və hələ tamamilə ayılmamış poçtalyon keşiş arvadının ağ boynunu, bir nöqtəyə zillənmiş şəhvətli nəzərlərini gördükdə gözlərini yumdu və bunlar hamısı yuxu imiş kimi gülümsədi.

– Belə havada haraya? – deyə o, məlahətli bir qadın səsi eşitdi.

– Yatın, dincinizi alın!



– Bəs poçt? – deyə Saveli təşvişə düşdü. – Poçtu kim aparaçaq? Yoxsa sən aparacaqsan? Sənmi?

Poçtalyon gözlərini təkrar açdı, keşiş arvadının yanaqlarında oynasın batıqlara baxıb harada olduğunu xatırladı, Savelinin nə demək istədiyini başa düşdü... O, soyuqda və qararlılıqda yol getməli idi. Bu fikir onun başından bütün vücuduna yayıldı, tükləri bizbiz oldu və büzüşərək:

– Beş dəqiqə də yatmaq olar... – deyə əsnədi. – Hamısı birdir, gecikmişik...

– Bəlkə də, lap vaxtında gedib çatacağıq! – deyə dəhlizdən sürücünün səsi eşidildi. – Bizim bəxtimizdən bu qiyamətdə qatar özü də gecikə bilər.

Poçtalyon yerindən qalxıb şirin-şirin gərnəşdikdən sonra paltonunu geyinməyə başladı. Qonaqların getməyə hazırlaşdıqlarını görən Saveli məmnuniyyətdən hətta at kimi kişnədi. Sürücü kisəni yerdən qaldıraraq:

– Kömək etsənə! – deyə keşisə qışqırırdı.

Keşis onun yanına sıçradı, kisələri onunla birlikdə həyətə daşıdı. Poçtalyon düyün düşmüş başlığını açmağa başladı. Keşisin arvadı isə onun gözlərinin içində baxıb, sanki, ürəyinə girmək istəyirdi. O:

– Heç olmazsa, çay içəydiniz! – dedi.

– Mən qalardım... onlar getməyə hazırlaşırlar, – deyə o razi oldu. – Onsuz da gecikmişik.

Keşisin arvadı gözlərini yerə dikib əlini poçtalyonun qoluna toxunduraraq:

– Siz qalın! – deyə piçildədi.

Poçtalyon başlığın düyünü, nəhayət, açdı, onu istər-istəməz qolunun üstünə saldı. Keşis arvadının yanında dayanmaq onun canını qızdırırdı.

– Nə qəşəng... boynun var...

Bunu deyib iki barmağını onun boynuna toxundurdu. Arvadın ona müqavimət göstərmədiyini görüb, əli ilə onun boynunu, çıynını sığalladı.

– Paho, gör nə yaxşısan!..

– Gərək, qalaydınız... Çay içəydiniz.

– Haraya qoyursan? Sən nə küt adammışsan! – deyə həyətdən sürücünün səsi eşidildi. – Köndələninə qoy.

– Gərək, qalaydınız... Eşidirsinizmi, külək necə ulayı!

Gözünün acısını hələ tamamilə almamış, insanı tənbələşdirən bir necə dəqiqəlik yuxunun məstliyindən qurtarmamış poçtalyona gözlənilmədən elə bir istək hakim kəsildi ki, bunun xatirinə poçt kisələri də, poçt aparan qatarlar da... dünyada hər şey unudulur. Qaçmaq və ya gizlənmək istəyirmiş kimi, o, qorxu içərisində qapıya baxdı, arvadın belindən yapışb işığı söndürmək üçün artıq lampaya tərəf əyilmişdi ki, dəhlizdə ayaq səsləri eşidildi və sürücü kandarda göründü... Saveli onun dalından boyanırdı. Poçtalyon cəld əlini yanına saldı və fikrə getmiş kimi dayandı. Sürücü:

– Hər şey hazırlır! – dedi.

Poçtalyon bir qədər dayandıqdan sonra yuxudan tamamilə aymış kimi başını sərt bir hərəkətlə tərpətdi və sürücünün dalınca getdi. Keşisin arvadı tək qaldı.

– Gel otur, yolu göstər! – deyə həyətdən gələn səsi eşitdi. Əvvəlcə bir zinqirov könülsüz səsləndi, sonra o birisi səsləndi və zinqirov səsləri xırda, uzun bir zəncir kimi otaqdan uzaqlaşdı.

Zinqirov səsləri yavaş-yavaş eşidilməz olduqda keşisin arvadı yerindən qalxıb əsəbiliklə otağı dörd dolandı. Əvvəl aq olan rəngi sonra bərk qızardı. Nifratdən onun üzü əyilmişdi, kəsik-kəsik nəfəs alırdı, gözləri vəhşi, yırtıcı bir kinlə parıldayırdı, o, qəfəsdə gəzişən, közərdilmiş dəmirlə qorxudulan diş pələngə oxşayırırdı. O bir anlığa dayanıb otağı nəzərdən keçirdi. Bütün divar boyu uzanan çirkli pərqudan, boz rəngli bərk yastıqlardan, yorğandan və adı olmayan cürbəcür cir-cindirdən ibarət olan yataq, az qala, otağın yanısını tutmuşdu. Bu yataq heç bir forması olmayan murdar bir yiğinə oxşayırırdı, elə biləsən, bəs saçlarını yağlamaq həvəsinə düşdükdə Savelinin başında pırtlaşmış tüklərin eyni idi. İçərisinə saxsı çölməklər qoyulmuş, üstünə cir-cindrə sərilmüş hisli soba yataqdan başlamış soyuq dəhlizə açılan qapıya qədər uzanırdı. İndicə bayıra çıxmış Savelinin özü də daxil – hər şey hədsiz dərəcədə çirkli, pasaqlı, hisli idi və belə bir mühitdə qadının aq boynunu və zərif dərisini görmək adama qəribə gelirdi. Keşisin arvadı bütün bunları dağıtmak, tapdalamaq, cirib toza döndərmək istəyirmiş kimi yatağa tərəf qaçıb əllərini uzatdısa da, sonra, sanki, bu çirkabə toxunmaqdən qorxaraq geriyə sıçradı və yenə də var-gəl etməyə başladı...



İki saatdan sonra üst-başı qara bulaşmış və əldən düşmüş Saveli qayıdır gəldikdə arvadı soyunub yorğan-döşəyə girmişdi. Gözləri yumulu idi, lakin üzünün titrəməsindən keşiş başa düşdü ki, o yat-mayıb. Evə qayıdarkən özünə söz vermişdi ki, sabaha kimi nə danışacaq, nə də ona əl vuracaq, lakin indi onu sancmaqdən özünü saxlaya bilmədi. O, kinayə ilə gülümsəyib:

– Cadun əbəsmiş, çıxıb getdi, – dedi.

Keşisin arvadı dinmədi, onun yalnız sinəsi tərpəndi. Saveli tələsmədən soyundu, arvadının üstündən adlayaraq, keçib divarın dibində uzandı.

Keşiş ayaqlarını qarnına yiğib deyindi:

– Qoy sabah açılsın, gedib hamısını Nikodim ataya deyəcəyəm, sən mənə necə arvadlıq edirsen!

Arvad üzünü cəld ona tərəf əvvərib gözlərini ağırtdı. O dedi:

– Kəs səsini, get, tayıni tap. Mən haradan sənin arvadin oldum? Görüm sənin boynun sınsın! Pərvərdigara, görəsən, bu kötük, bu götürürüm haradan mənim boğazıma keçdi!

– Yaxşı, yaxşı... yat!

– Gör bir mən nə bədbəxtəm! – deyə arvad hönkürdü. – Sən olmasaydın, bir tacirə, nəcib bir adama ərə gedərdim! Sən olmasaydın, indi ərimi sevərdim! Bu idbar qar altında qalıb ölmür, şaxta da onu dondurmur!

Keşisin arvadı çox ağladı. Nəhayət, dərindən nəfəs alıb sakitləşdi. Bayırda çovğun hələ də güclənməkdə idi. Sobada, buxarıda, bütün divarların o tərəfində nə isə ağlayırıdı, Saveliyə isə elə gəlirdi ki, bu ağlaşma onun daxilində və qulaqlarındadır. Bu axşam o, arvadı haqqında olan mülahizələrinə qəti olaraq inanmışdı. Daha şübhəsi qalmamışdı ki, arvadı cadu gücünə küləklərə, üçatlı poçt arabasına sərəncamlar verir. Lakin onu dərdə salan bu idi ki, bu sərr, bu qeyri-təbii, qara qüvvə onun yanında uzanmış qadına anlaşılmaz xüsusi bir məlahət verirdi ki, o, bunu indiyədək sezməmişdi. Öz səfehliyindən, özü də bilmədən arvadı onun nəzərində əsrarəngiz bir məxluqa çevrilmiş və daha gözəl, daha göyçək və əlçatmaz olmuşdu.

– İfritə! – deyə o, nifrətini bildirirdi. – Tfı, zəhləm getmiş!

Bununla belə arvadı sakitləşib aram-aram nəfəs almağa başladıqda keşiş, barmaqlarını onun peysərinə toxundurdu... Onun qalın

hörüyünü əlinə aldı. Arvadı bunu sezmədi... Bunu gördükdə keşiş daha artıq ürəklənib onun boynunu siğalladı.

– Əl çək! – deyə arvadı qışqırdı və dirsəyi ilə onun burnunun üstündən elə vurdu ki, gözlərindən od çıxdı.

Burnunun ağrısı tez keçdi, lakin arvadına verdiyi işgəncə hələ davam edirdi.

1886



ZARAFAT

Aydın bir qış günortası... İliyə işləyən sert şaxtadan qoluna girmiş Nadenkanın gicgahlarındakı qırvım tellər və üst dodağı üzərindeki zərif tüklər gümüşü qırovla örtülüür. Biz uca bir dağın başında dayanmışıq. Durduğumuz yerdən dağın ətəyinə qədər günəşi güzgü kimi əks etdirən hamar eniş uzanır. Qıqpırmızı kətan örtüklü balaca xızək də yanımızdadır. Mən:

– Gelin, Nadejda Petrovna! – deyə yalvarıram. – Tək bircə dəfə! İnandırıram ki, başımızdan bir tük də əskik olmayıacaq.

Nadenka isə qorxur. Kiçik qaloşlarından başlayıb buz dağının sonuna qədər uzanan yol ona dəhşətli, ağlışığmaz dəracədə dərin bir uçurum kimi görünür. Aşağı baxanda, mən onu sürüşməyə çağrırandə az qalır. Nadenkanın ürəyi düşsün, nəfəsi kəsilsin. Uçuruma atılmağa cəsarət etsə, nə olar! Yəqin ki, ya ölər, ya da dəli olar.

– Yalvarıram. Çəkinmək lazım deyil. Başa düşün ki, bu, qorxaqlıqdır, ağciyərlikdir.

Nadenka, nəhayət, yola gəlir, mən onun üz-gözündən görürəm ki, bu razılığın özündə ölüm qorxusu var. Rəngi qaçmış, tir-tir əsən qızı xızəyə oturdub qucaqlayıram və biz birlikdə uçuruma atılıraq.

Xızək gülə kimi uğur. Külək adamın üzünə çırpılır, viyıldayır, hik-kəsindən, sanki, bizi bərk çımdıklayıır, elə bil, başımızı bədəndən qoparmaq istəyir. Külək elə möhkəm əsir ki, nəfəs almaq olmur. Sanki, iblis bizi caynağına alıb nərlitələ cəhənnəmə sürükleyir. Yan-yörəmizdəki əşyalar uzun, sürətlə qaçan bir zolaq təşkil edir... Bax, elə bircə an da keçəcək və sanki, biz məhv olacaqıq!

– Mən siz sevirəm, Nadya! – astadan deyirəm.

Sürət getdikcə azalır, küləyin hayqırtnı və xızəyin səsi artıq o qədər də vahiməli deyil, nəfəs almaq asanlaşır və axır ki biz dağın ətəyinə çatırıq.

Nadenka yarımcən haldadır. Rəngi qaçıb, zorla nəfəs alır... Mən onun qalxmasına kömək edirəm.

– Qurtardı! Bir də heç vaxt sürüşmərəm, – deyə o, geniş açılmış, qorxu dolu gözlərini mənə dikir. – Qətiyyən! Az qala, ölmüşdüm!

Bir azdan sonra o özünə gəlir və sual dolu nəzərlərlə gözlərimə baxır: o dörd sözü mənmi demişəm, yoxsa küləyin viylitisi? Mənsə onun yanında durub, siqaret çəkirem, diqqətlə əlcəklərimə baxıram.

O, mənim qoluma girir və biz dağın ətrafında bir xeyli gəzişirik. Sırr, deyəsən, ona rahatlıq vermir. O dörd söz deyilmişdi, ya yox? Hə, ya yox? Bu, heysiyyət, şərəf, həyat, xoşbəxtlik məsələsidir, çox vacib, dünyada ən vacib məsələdir. Nadenka səbirsiz, kədərli, nüfuzedici nəzərlərlə üzümə baxır, suallara çəşqin cavab verir, mənim söz açmağımı gözləyir. Ah, bu qəşəng çöhrə necə də dəyişir, haldan-hala düşür! Aydınca görünür ki, Nadenka özüyle mübarizə aparır, nə isə demək, nə isə soruşturmaq istəyir, lakin söz tapmır, utanır, qorxur, sevinc ona mane olur...

– Bilirsiniz, nə var? – deyə o mənə baxmadan dillənir.

– Nə var? – soruşturam.

– Gəlin bir də... sürüşək.

Biz pillələrlə çıxırıq. Mən yenə də rəngi qaçmış, tir-tir əsən Nadenkanı xızəyə oturduram, yenə də biz dəhşətli uçuruma atılıraq, yenə də külək hayqırır, xızəyin xışlıtı eşidilir, yenə də enişin ən sürətli və küylü yerində mən piçildayram:

– Mən sizi sevirəm, Nadenka!

Xızək dayananda Nadenka dönüb indicə endiyimiz dağa nəzər salır, sonra diqqətlə mənim üzümə baxır, laqeyd, ehtirassız səsimə qulaq asır və onun bütün varlığı, hətta əlcəyi və papağı belə böyük bir çəşqinliq ifadə edir. Üz-gözündən sual yağır: “Bu, nə işdir? O dörd sözü kim deyirdi? Sən, yoxsa, qulağım səsə düşüb...”

Bu sırr onu narahat edir, özündən çıxardır. Yaziq qızçıqaz sual-lara cavab vermir, qaşlarını düyünləyir, gözleri dolur. Mən:

– Bəlkə, evə gedək? – deyə soruşturam.

Nadenka:

– Mənimse... mənim xoşuma gəlir sürüşmək, – deyir və qızarır.

– Bəlkə, bir də sürüşək.

Sürüşmək onun “xoşuna gəlir”, bununla belə xızəyə oturarkən yenə onun rəngi qaçıır, nəfəsi qorxudan tutulur, tir-tir əsir.

Biz üçüncü dəfə sürüşürük və mən görürəm ki, o, diqqətlə mənim üzümə baxır, gözlərini dodaqlarından çekmir. Lakin mən dəsmalı ağızma tuturam, öskürürəm və dağın ortasına çatanda tələsik piçildayram:



— Mən sizi sevirəm, Nadya!

Sirr yenə sırlıyində qalır, Nadenka susur, nə haqdasa fikirləşir. Mən onu evə ötürürəm, o, asta-asta getməyə çalışır, addımlarını yavaşdır, gözləyir, gözləyir ki, mən o dörd sözü deyəcəyəm, ya yox. Mən onun qəlbən iztirab çəkdiyini, “O sözləri külək deyə bilməzdi. Heç istəmirəm də ki, onları külək demiş olsun”, — deməkdən özünü zorla saxladığıni görürəm.

Ertəsi gün səhər Nadyadan məktub alıram: “Bu gün xızəklə sürüşməyə getsəniz, məni də aparın. N.”. Həmin gündən başlayaraq mən hər gün Nadenka ilə sürüşməyə gedirəm və hər dəfə piçilti ilə o dörd sözü təkrar edirəm: “Mən sizi sevirəm, Nadya!”

Tezliklə Nadenka bu cümləyə şərabə, tiryekə öyrəşən kimi adət edir. Bunsuz yaşaya bilmir. Dağda sürüşmək yenə ona dəhşətli görünür, lakin indi qorxu və təhlükə hissi sevgi haqqındaki sözlərə, hələ də sirlə qalan və qızın üzərini üzən o dörd sözə xüsusi məlahət verir. Nadenka yenə də ikimizdən – məndən və küləkdən şübhələnir... Ona eşq elan edənin kim olduğunu Nadenka hələ də bilmir, deyəsən, heç bunun fərqinə varmaq da istəmir; hansı qabdan içir-sən iç, təki sərkoş olasan. Bir dəfə sürüşməyə tək getdim. Nadya da burada idi. Gözləri ilə məni arayırdı. Sonra o, ürkək addımlarla yuxarı qalxmağa başlayır. Tək-tənha sürüşmək dəhşətlidir, lap dəhşətli. O, ağappaq ağarır, tir-tir titrəyir, elə gedir, sanki, bu yol onu edama aparır, amma bununla belə o arxaya baxmadan, qətiyyətlə irililəyir. Görünür, nəhayət, qət edib ki, bir də sinaqdan keçirsin. Nağıl kimi şışsirin sözlər mən olmayıanda da eşidiləcəkmi? Mən qorxudan rəngi qaçmış qızın xızəyə oturduğunu, gözlərini yumub, həyatla həmişəlik vidalaşıb, yerindən tərpəndiyini görürəm... “J-j-jj”... xızəyin xışltısı eşidilir. Nadenka o dörd sözü eşidirmi, bilmirəm. Yalnız onu görürem ki, qız xızəkdən taqətsiz, heysiz halda qalxır. Amma sifətindən aydın görünür ki, Nadenkanın özü də bir şey eşidib-əşitmədiyini bilmir. Sürüşən vaxt varlığını bürümüş qorxu onun eşitmək, səsləri seçmək, dərk etmək qabiliyyətini əlindən almışdı.

Budur, baharın ilk ayı – mart gəlir. Günaş daha da iliqləşir. Dağın buzu yavaş-yavaş qaralır, öz parlaqlığını itirir və nəhayət, əriyir. Biz daha sürüşməyə getmirik. Yaziq Nadenka daha o sözləri eşitmir, bir də axı kim deyəcəkdi o dörd sözü, artıq külək əsmir, mənsə Peterburqa getməyə hazırlaşıram – uzun müddətə, bəlkə də, həmişəlik.

Bir dəfə, yola düşməyimə iki gün qalmış, axşamüstü bağçada oturmuşdum. Nadenkanın yaşadığı qonşu həyətlə bu bağça arasında hündür hasar var... Hava hələ soyuqdur, qar da ki əriməyib, ağaclar qış yuxusundadır, amma baharın ətri aydın duyulur, zağcalar da axşamüstü səs-səsə veriblər. Mən hasara yaxınlaşıb yarıqdan baxıram. Budur, Nadenka eyvana çıxır, kədərli, intizarlı baxışlarını göyə dikir. Bahar küləyi onun solğun, qəmlı çöhrəsini oxşayır. Bu külək ona buz dağındaki güclü küləyi, o dörd sözü xatırladır və onun sifətini sonsuz kədər bürüyür, yanağından yaşı axır. Yazıq qızçıqaz əllərini irəli uzadır, sanki, küləkdən o sözləri bir dəfə də deməyi xahiş edir. Mən küləyin bir azca bərkiməsini gözləyib piçilti ilə deyirəm:

— Mən sizi sevirəm, Nadya!

İlahi, Nadenka necə də dəyişir! O qışqırır, gülür, əllərini küləyə sarı uzadır, bu an elə şən, xoşbəxt, elə gözəl görünür ki...

Mən isə yola hazırlaşmaq üçün evə yollanıram.

Bu hadisə lap çoxdan olub. İndi Nadenka ərdədir; özümü gedib, yoxsa veriblərmi — bunun əhəmiyyəti yoxdur — artıq onun üç uşağı var. Lakin bizim nə vaxtsa birlikdə sürüşməyə getməyimiz, küləyin ona: “Mən sizi sevirəm, Nadenka!” — kəlmələrini piçildaması unudulmayıb. İndi bu, onun üçün həyatının ən xoşbəxt, ən zərif, ən gözəl xatirəsidir.

Mən isə artıq yaşa dolmuşam, amma indinin özündə də heç cür başa düşə bilmirəm ki, o sözləri nə üçün deyirdim, niyə belə zarafat edirdim.



BƏDBƏXTLİK

Notarius Lyubyansovun arvadı, iyirmi beş yaşlarında gənc və gözəl bir qadın olan Sofiya Petrovna öz yaylaq qonşusu vəkil İlinlə yanaşı meşənin ciğri ilə gedirdi. Axşam saat beşə işləyirdi. Ciğrinin üzərinə yüngül ağ buludlar toplanmışdı. Onların arasından arabir açıq, mavi səma nəzərə çarpıldı. Buludlar hərəkət etmirdi, elə bil ki, onlar hündür, qoca şam ağaclarının təpəsinə ilişib qalmışdı. Hava sakit və bürkülü idi.

Meşə ciğirini uzaqdan, çox da hündür olmayan dəmiryol yatağı kəsirdi və nədənsə bu dəfə əlisilahlı bir gözətçi dəmiryol yatağında o tərəf-bu tərəfə gəzisiirdi. Dəmiryol yatağının lap arxasındaca taxta-puşu paslanmış, altıgünbəzli böyük kilsə ağarırdı...

Sofiya Petrovna yerə baxır və əlindəki çətinin ucunu keçənilki yarpaqlara toxunduraraq deyirdi:

– Mən sizinlə burada görüşəcəyimi gözləmirdim. Ancaq indi çox şadam ki, sizinlə rastlaşdım. Mən sizinlə ciddi və qəti danışmalıyam. İvan Mixayloviç, sizdən çox xahiş edirəm, əgər, doğrudan da, məni sevir və hörmət edirsizsə, dalımcı gəzməyi buraxın! Siz kölgə kimi məni izləyirsiniz, gözünüzü məndən çəkmirsiniz, öz məhəbbətinizi izhar edirsınız, qəribə məktublar yazırsınız və... və mən bilmirəm ki, bütün bunlara nə vaxt son qoyulacaqdır! Pərvərdigara, görəsən, bütün bunların axırı nə ilə qurtaracaqdır?

İlin dinmirdi. Sofiya Petrovna bir neçə addım atıb, yenə də sözünə davam etdi:

– Özü də belə bir dəyişiklik birdən-birə, beşillik tanışlıqdan sonra, sizdə son iki-üç həftənin içərisində baş verdi. Sizi tanımaq olmur, İvan Mixayloviç!

Sofiya Petrovna gözünün ucu ilə öz yol yoldaşına baxdı. O, gözlərini qiyyaraq, diqqətlə ağ buludlara tamaşa edirdi. Onun sıfətinin ifadəsi əzab çəkən və eyni zamanda boş-boş cəfengiyata qulaq asmağa məcbur olan bir adamın sıfəti kimi acıqli, inadclı və laqeyd idi.

– Çox qəribədir, aksi necə olur ki, siz özünüz başa düşə bilmirsiniz! – deyə Sofiya Petrovna ciyinlərini çəkərək, sözünə davam etdi.

– Onu bilin ki, başladığınız bu oyun o qədər də yaxşı deyildir. Axi mənim ərim var, öz ərimi sevirəm və ona hörmət edirəm... Mənim qızım var... Siz, doğrudanmı, bunlarla hesablaşmaq istəmirsiniz? Bundan başqa, bir köhnə dost kimi, gərək, mənim ailəyə... ümumiyyətlə, ailə münasibətlərinə necə yanaşdığını sizə məlum olaydı...

İlin dilxorluqla boğazını arıtladı və köksünü öttürdü:

– Aile münasibətlərinə... – deyə o mızıldandı. – Aman Allah!

– Bəli, bəli... Mən ərimi sevirəm, hörmət edirəm, hər halda, ailəmin sakitliyi mənimçün qiymətlidir. Andreyin və onun qızının bədbəxtliyinə səbəb olmaqdansa, mən öz ölümümə daha tez razi olaram. Mən sizdən xahiş edirəm, İvan Mixayloviç, Allah xatırınə, məndən əl çəkin, məni sakit buraxın, əvvəlki kimi yenə də mehriban və yaxşı dost olaq, bu sizə yaraşmayan ah-uflan isə buraxın. Qərara alındı və bitdi! Bu barədə artıq bir kəlmə də danışmayaq. Gəlin başqa bir şeydən danışsaq.

Sofiya Petrovna yenə də gözücü İlincə nəzər yetirdi. İlincə yuxarı baxırdı, onun rəngi qaçmışdı, titrəyən dodaqlarını acıqlı-acıqlı gəmirdi. Lyubyansova başa düşmürdü ki, o, nəyə hirslenmişdir, onun nəyə acıçı tutmuşdur, lakin İlincənin rənginin qaçıdığını gördükdə ona yazığı geldi.

– Di acıqlanmayın, gəlin dost olaq... – deyə o, mehribanlıqla dilləndi. – Razısınızmı? Verin əlinizi!

İlin onun balaca və koppuş əlini öz əllerinə aldı, siğalladı və yavaş-yavaş dodaqlarına tərəf apardı.

– Mən gimnazist deyiləm, – deyə o dilləndi, – sevdiyim bir qadınla dostluq məni, azca da olsa, cəzb etmir.

– Bəsdir! Bəsdir! Qərara alındı və bitdi! Skamyaya çatdıq, gəlin əyləşək...

Sofiya Petrovnanın qəlbini rahat oldu, o, arxayınlıqla nəfəs aldı: sözün ən çətinini və əngellisi artıq deyilmiş, əzabverici məsələ artıq həll olunub qurtarmışdı. O, indi rahatlıqla nəfəs alıb İlincənin üzünə dik baxa bilərdi. Sofiya Petrovna ona baxır, sevilən qadının onu sevən adam üzərindəki xüdpəsənd hakimlik hissindən böyük zövq alırı. Bu qüvvətli, hündürboylu, uzun, qarasaqqallı, mərd və acıqlı sıfət, ağıllı, savadlı və deyilənə görə, istedadlı kişinin necə itaetlə onun yanında əyləşib başını aşağı salması Sofiyanın xoşuna gəldi. Onlar iki-üç dəqiqə dinməzcə oturdular.



– Hələ heç bir şey həll olunmamış və qurtarmamışdır... – deyə İl'in sözə başladı. – Siz, elə bil ki, moiə eləyirsiniz... “Ərimi sevir, ona hörmət edirəm... ailə münasibətləri...” və i. a. Mən bütün bunları sizsiz də bilişəm və bunlardan daha çox danışa bilərəm. Vicdanla və səmimiyyətlə sizə deyə bilerəm ki, mən hərəkətimi yaramaz və ədəbsiz hesab edirəm. Bəlkə, bir az da artıq? Ancaq hamiya məlum olan bir şeyin barəsində danışmağın nə mənasi? Siz mənə bülbül kimi dil tökmək əvəzinə, yaxşı olardı ki, öyrədəsiniz, görüm mən nə etməliyəm?

– Mən bunu sizə demişəm, çıxın gedin!

– Mən artıq beş dəfə yola düşüb getmişəm və hər dəfə də yarı yoldan qayıtmışam. Bunu ki siz çox gözəl bilişsiniz! Mən birbaşa dəmiryol biletərimi sizə göstərə bilərəm, hamısı durur, yanımıdadır. Sizdən uzaqlaşmağa iradəm çatmir! Mən çalışıram, özümlə mübarizə aparıram, ancaq neyləyim ki, heç bir şəyə yaramıram, mətanətsiz, zəif adamam və bir qərara gələ bilmirəm. Mən özümlə mübarizə apara bilmərəm, başa düşürsünüzmü? Bacarmıram! Mən buradan qaçıram, o isə ətəyimdən tutub məni saxlayır. Alçaq, rəzil bir zəiflik! – İl'in qızardı, ayağı qalxıb skamyanın yanında gəzişməyə başladı. – Lap itə dönmüşəm, – deyə o, yumruğunu sixaraq deyinməyə başladı. – Özüm özümə nifrət edirəm, özümün özümdən zəhləm gedir! Aman Allah, pozğun gənclər kimi özgənin arvadının dalınca sürüñürəm, axmaq-axmaq məktublar yazıram, özümü alçaldıram, ehh! – İl'in başını tutub inildədi və oturdu. – Bir yandan da sizin bu qeyri-səmimiiliyiniz! – deyə o, yanıqlı-yanıqlı, acı bir hisslə sözünə davam etdi. – Əgər siz mənim bu çirkin oyunumun əleyhinəsinizsə, onda bəs nə üçün buraya gəlmisiniz! Sizi buraya çəkib gətirən nədir? Mən öz məktublarımда sizdən yalnız düz və qəti cavab verməyi xahiş edirəm, ya hə, ya da yox, siz isə açıq-aydın cavab vermək əvəzinə, çalışırsınız ki, hər gün “təsadüfən” mənimlə görüşəsiniz və məni çeynənmiş, şablon sitatlara qonaq edəsiniz.

Lyubyansova qorxdu və qıpqrırmızı qızardı. Abırlı bir qadın çılpaq ikən qəfildən birisi onu gördükdə nələr keçirərsə, Lyubyansova da elə bir sıxıntılı vəziyyətə düşdü.

– Siz elə bilirsiniz ki, mən sizinlə oyun oynayıram... – deyə o, dodaqaltı mızıldandı. – Mən həmişə sizə qəti cavab vermişəm və... və elə bu gün də sizdən xahiş etdim!

– Hə, axı belə işlərdə də xahiş edərlərmi? Əgər siz elə o saatca mənə deseydiniz: “Rədd olun, gedin!”, mənim heç izim-tozum da burada qalmazdı, ancaq siz bunu mənə demədiniz. Qəribə tərəd-düddür! Allah haqqı, ya siz məni oynadırsınız, ya da ki...

İlin sözünü deyib qurtarmadı, əllərilə başını tutdu. Sofiya Petrovna öz hərəkətlərini əvvəldən axradək xatırlamağa başladı. Onun yadında idi ki, bütün günləri nəinki işdə, hətta öz gizli xəyallarında belə həmişə ilinin ona yaxınlaşmasının əleyhinə olmuşdur, bununla belə vəkilin sözlərində bir həqiqət olduğunu da hiss edirdi. Bu həqiqətin nə olduğunu özü üçün aydınlaşdırmadan o, nə qədər fikirləşdisə də, ilinin şikayətlərinə cavab verməyə bir söz tapa bilmədi. Susmaq da yaxşı düşmürdü, odur ki, Sofiya Petrovna ciyinlərini çəkərək dedi:

– Mən hələ müqəssirəm də.

– Sizin qeyri-səmimiliyinizə görə mən sizi müqəssir hesab etmirəm, – deyə ilin köksünü öbürdü. – Mən bunu elə-belə, sözgəliyi dedim... Sizin qeyri-səmimiliyiniz təbiidir və olası işdir. Əgər bütün insanlar sözü bir yerə qoyub, birdən-birə hamlıqca səmimi olsayırlar, onların bütün işləri alt-üst olardı.

Sofiya Petrovnanın fəlsəflik hali yox idi, lakin o, söhbətin dəyişməsi üçün fırsat düşdüyüne sevinib soruşdu:

– Yəni nəyə görə?

– Ona görə ki, yalnız vəhşilər, bir də heyvanlar səmimi olurlar. Bir halda ki, mədəniyyət qadınlar üçün ailə sadıqlığı və əxlaqlı olmaq kimi məziyyətləri irəli sürmüştür, onda daha səmimiyət yersizdir...

İlin çəliyi ilə yeri acıqlı-acıqlı eşirdi. Lyubyansova onun dediklərinə qulaq asırdı, çox şeyi başa düşmürdü, lakin vəkilin danışdıqları onun xoşuna gəlirdi. Hər şeydən əvvəl ona görə xoşuna gəlirdi ki, onunla, sadə bir qadınla, istedadlı bir adam “ağılı sözlər” danışdı; bundan başqa solğun, canlı və hələ də acıqlı olan gənc sıfətin necə haldan-hala düşdüyüne tamaşa etmək ona böyük zövq verirdi. O, çox şeyi başa düşmürdü, lakin bu müasir adamlın böyük cəsarəti ona məlum idi, bu cəsarət ona xoş gəlirdi, o heç bir şey haqqında düşünmədən, heç bir şeydən çəkinmədən böyük məsələlər həll edir, qəti nəticələr çıxarırdı. Sofiya Petrovna ona heyran-heyran baxdığını birdən-birə başa düşüb qorxdu və tez dedi:

– Bağışlayın, ancaq mən başa düşmürəm ki, siz nə üçün qeyri-səmimilikdən danışırsınız? Mən öz xahişimi bir də təkrar edirəm,



yaxşı, mehriban bir dost olun, məni sakit buraxın! Bunu ləp ürək-dən xahiş edirəm!

— Yaxşı, yenə də mübarizə apararam! — deyə İljin köksünü ötürdü. — Çalışaram... ancaq ağılm kəsmir ki, mənim bu mübarizəmdən bir şey çıxa. Ya gicgahıma bir patron sixacaq, ya da ki... gecə-gündüz axmaqcasına içəcəyəm. Daha məndən adam olmaz! Hər şeyin bir ölçüsü var, özümlə mübarizənin də. Mənə deyin görüm, dəlilik-lə necə mübarizə aparmaq olar? Əgər siz şərab içsəniz, öz coşquluğunuza necə üstün gələ bilərsiniz? Bir halda ki, sizin surətiniz mənim qəlbimə hakim olub və indi bax, bu gördüyüüm şam ağacı kimi daim gecə-gündüz gözlərimin qarşısında durursa, əl çəkmirsə, daha nə edə bilərəm? Öyrədin görüm, mən necə bir qəhrəmanlıq göstərməliyəm ki, bu alçaq, bədbəxt vəziyyətdən qurtara bilim, çünki bütün xəyalım, arzularım, yuxum mənə yox, qəlbimə girmiş bir şeytana mənsubdur! Mən sizi sevirəm, o qədər sevirəm ki, cızığından çıxmışam, öz işimi, yaxın adamlarımı atmışam, Allahımı unutmuşam! Mən ömrümdə heç bir zaman belə sevməmişəm!

Məsələnin belə şəkil alacağını gözləməyən Sofiya Petrovna İlindən bir qədər kənara çəkilib qorxu ilə onun üzünə baxdı, onun gözləri yaşarmışdı, dodaqları əsirdi, üz-gözündən nə isə bir yalvarış, hərislik yağırdı. O, gözlərini Sofiyanın iri və ürkək gözlərinə yaxınlaşdıraraq:

— Mən sizi sevirəm! — deyə mızıldandı. — Siz elə gözəlsiniz ki! İndi mən əzab çəkirəm, lakin and içirəm ki, bütün ömrüm boyu gözlərimi sizin gözlərinizə dikərək əzab çəkər və beləcə oturardım, ancaq susun... Yalvarıram sizə!

Sofiya Petrovna qəfildən gözlənilməz vəziyyətə düşmüş adamlar tək tez fikirləşib elə bir söz axtardı ki, İljinin qarşısını ala bilsin. “Gedim!” — deyə o, özlüyündə qət etdi, lakin ayağa qalxmaq üçün yerindən tərpənməmiş, artıq İljin onun ayaqları altında diz çökmişdi... O Sofiyanın dizlərini qucaqlayaraq üzünə baxır, ehtirasla, hərarətlə və gözəl danışındı. Sofiya qorxudan və özünü itirdiyindən onun sözlərini eşitmirdi; nədənsə indi ayaqları isti vannada imiş kimi, bədəninə xoş bir istilik yayıldığı bu qorxulu dəqiqədə o, nə isə acıqla, istehza ilə keçirdiyi hissərin nə demək olduğunu başa düşmək istəyirdi. Onun özünə bir də ona görə acığı tutmuşdu ki, əxlaqlı, ailəsinə sadıq bir qadıntık etiraz etmək əvəzinə, üçdə

alacağı, beşdə verəcəyi olmayan bir sərxoş kimi bütün bədənini zəiflik, tənbəllik bürüyürdü və daxilində bir boşluq var idi. Lakin qəlbinin lap dərinliklərindən bir hiss baş qaldırıb ona açıq verirdi: "Bəs niyə çıxıb getmirsən? Demək, bu, elə belə də olmalıdır? Hə?"

O, öz hərəkətlərinin mənasını axtara-axtara başa düşə bilmirdi ki, nə üçün əlini zəli kimi barmaqlarına yapışmış İlindən çəkmədi və nəyin xatırınə İlində eyni vaxtda sağa və sola göz gəzdirirdi ki, görsün, onları görən yoxdur ki? Şam ağacları və buludlar, uşaqların nadincliyini görüb, ancaq pul almaq xatırınə rəisə xəbər verməyəcəklərini boyun olan qoca lələlər kimi hərəkətsiz durub sərt-sərt baxırdılar. Gözətçi dəmiryol yatağında dimdik dayanmışdı və özü də, deyəsən, onlara baxırdı. "Qoy baxsın!" – deyə Sofiya Petrovna düşündü.

– Axi... Axi sözümə qulaq asın! – deyə o, nəhayət, ümidsizliklə dilləndi. – Bu, nəyə gətirib çıxarar? Bu işin sonrası necə olar?

– Bilmirəm! Bilmirəm! – deyə İlin xoşagəlməz sualları əli ilə özündən kənar edərək pıçıldadı.

Parovozun boğuşq, cingiltili fiti eşidildi. Hər gün eşidilən bu adı, yad, soyuq səs Sofiya Petrovnanı özünə gəlməyə məcbur etdi.

O cəld yerindən qalxaraq:

– Mən getməliyəm... Vaxtdır! – dedi. – Qatar gəlir... Andrey gəlir. O nahar etməlidir.

Sofiya Petrovna qızarılı-pörtmüs sıfətini dəmiryol yatağına tərəf çevirdi. Əvvəlcə parovoz ağır-ağır gəlib keçdi, onun dalınca da vəqonlar göründü. Bu, Lyubyansovanın düşündüyü kimi, yaylaq qatarı deyil, yük qatarı idi. Vəqonlar insan ömrünün günləri kimi bir-birinin dalınca cərgə ilə ağ kilsənin qabağından gəlib-keçirdilər və elə bil ki, qurtarmayacaqdalar!

Budur, nəhayət, qatar qurtardı, fənərlə və konduktorlu axırıncı vəqon da yaşıllıqların dalında gözdən itdi. Sofiya Petrovna kəskin hərəkətlə çevrildi və İlində baxmadan qalxıb meşə ciğiri ilə sürətlə geri qayıtmaga başladı. O artıq özünə gəlmışdı. Xəcalətindən qıp-qırmızı qızarmış, İlindən tərəfindən deyil, xeyr, öz iradəsizliyindən və utanmazlığından təhqir olunmuşdu, axı necə oldu ki, tərbiyəli, əxlaqlı bir qadın yad adəmin onun dizlərini qucaqlamasına icazə verdi? Onun indi fikri-xəyalı yalnız o idi ki, tez özünü yaylaqlarına, öz ailəsinə çatdırınsın... Vəkil güclə ona çata bilirdi. Sofiya Petrovna



meşə yolundan ensiz ciğira burularkən elə tez dönüb ona baxdı ki, yalnız dizlərindəki torpağı görə bildi və daha dalınca gəlməsin deyə, ona tərəf əlini yellətdi. Sofiya Petrovna qaçıb evə gəldikdən sonra öz otağında beş dəqiqə hərəkətsiz dayandı, gah pəncərəyə, gah da yazı stoluna baxdı...

– Əclaf! – deyə o, özünü danladı. – Əclaf!

Açığından o heç bir şeyi gizlətmədən, bütün təfərrüati ilə yadına saldı ki, bütün bu günlər həmişə o, İlinin eşqbazlılığının əleyhinə olmuşdu, lakin onu hansı qüvvə çəkib apardı ki, gedib onunla danışın, hələ bu, harasıdır, İlin onun dizlərini qucaqlayanda necə də canına yayılırdı. Özünə rəhm etmədən olub-keçənlərin hamisini birbəbir yadına saldı, indi xəcalatindən ölürdü, özünü şillələməyə hazır idi.

“Yazlıq Andrey, – deyə o düşündürdü və çalışırkı ki, onu xatırladıqda sifətinin ifadəsi mümkün qədər mülayim olsun. – Varya, mənim yazlıq qızım, daha bilmir ki, onun anası necə adamdır! Məni əfv edin, əzizlərim! Mən sizi sevirəm, çox sevirəm... lap çox!”

Hələ də yaxşı həyat yoldaşı və yaxşı ana olduğunu, İlinə dediyi o ailə “münasibətlərinin” hələ korlanmadığını özünə sübut etmək üçün Sofiya Petrovna mətbəxə qəçdi və aşpaz qadının üstünə çığırıldı ki, nə üçün indiyədək Andrey İliç üçün nahar süfrəsi düzəltməmişdir. O, ərinin ac və yorgun görkəmini təsəvvüründə canlandırmışça çalışır, ürəkdən ona acıyr, özü öz əli ilə ona nahar süfrəsi düzəldirdi ki, hələ ömründə belə etməmişdi. Sonra axtarıb qızı Varyani tapdı; qucağına alıb bərk-bərk bağınna basdı, qız ona ağır və yad adamlar tək soyuq göründü, lakin o, bunu boynuna almaq istəmədi, atasının necə yaxşı, namuslu və mehriban bir adam olduğunu qızına izah etməyə başladı.

Amma Andrey İliç bir azdan gəlib çıxdıqda Sofiya Petrovna onunla güclə salamlaşa bildi. Saxta hissələr ona heç bir şeyi sübut etmədən ani olaraq keçib-getdi, bu hissələr yalnız öz saxtalığı ilə ona daha artıq əzab verib açıqlandırdı: o, pəncərənin qabağında oturmuşdu, əzab çekir və hırslıydı. İnsan yalnız pis vəziyyətə düşdükdə, öz hissələrinin və düşüncələrinin sahibi olmağın necə də asan olmadığını dərk edə bilir. Sofiya Petrovna sonralar nağıl edib deyirdi ki, onda elə bir dolaşıqlıq əmələ gəlmışdı ki, göydə sürətlə uçan sərcələri saymaq bu dolaşıqlıqdan baş çıxarmaqdır. Misal

Üçün, ərinin gəlişinə sevinmədiyindən və nahar zamanı onun davranışını tərzini xoşlamadığından Sofiya Petrovna birdən-birə belə nəticəyə gəldi ki, onda ərinə qarşı nifret oyanır.

Aclıqdan və yorğunluqdan üzülüb taqətdən düşmüş Andrey İliç ona şorba getirilənə qədər kolbasanın üstünə düşüb ağzını marçıl-dada-marçıldada, gicgahlarnı tərpədə-tərpədə acgözlükə yeməyə başladı. "Aman Allah, – Sofiya Petrovna düşündü, – mən onu sevi-rəm və hörmətini saxlayıram, ancaq o, niyə belə iyrənc-iyrənc göv-şəyir?"

Onun düşüncələri də hissləri kimi dolaşiq və qarmaqarışiq idi. Pis xeyallarla mübarizədə zəif olan bir çox adamlar kimi Lyubyan-sova da var qüvvəsi ilə çalışırkı ki, öz bədbəxtliyi barədə düşün-məsin, o, buna nə qədər səy edirdisə də, İlinin sifəti, onun dizlərinə bulaşmış torpaq, yüngül buludlar və qatar bir o qədər qabarıq şəkil-də təsəvvüründə canlanırdı...

"Axı deyən gərək ki, mən axmaq bu gün ora niyə getdim? – deyə o əzab çəkirdi. – Doğrudanım, mən öz hərəkətlərimə nəzarət edə bilməyən zəif bir adamam?" Qorxu adamın gözünü açır. Andrey İliç axırıncı tikəsini yeyib qurtardıqda o artıq qəti qərara gəlmışdı ki, hər şeyi açıb ərinə danışın və təhlükədən birtəhər qaçıb qurtara bilsin!

Nahardan sonra əri uzanıb istirahət etmək üçün sürtükünü və uzunboğaz çəkmələrini çıxarmağa başladıqda:

– Andrey, mənim səninlə ciddi bir söhbətim var, – deyə o, sözə başlandı.

– Nə söhbət?

– Buradan çıxb gedək!

– Hm... Hara? Şəhərə getmək hələ tezdir.

– Yox, səyahətə, yaxud da... başqa bir...

– Səyahət... – deyə notarius özünü düzəldərək donquldandı.

– Elə mən özüm də bunun arzusundayam, ancaq pulu haradan alaq və kontoru kimin ümidiñə qoyub gedim? – Bir qədər düşündük-dən sonra əlavə etdi. – Sən, doğrudan da, darixırsan. İstəyirsən, özün get!

Sofiya Petrovna razılaşdı və o saatca da ağılna gəldi ki, İl'in bu təsadüfə sevinəcək və yola düşüb onunla bir qatarda, bir vaqonda gedəcəklər... O fikirləşir, özünün tox və hələ də yorğun görünən



ərinə baxırdı. Nədənsə onun nəzərləri ərinin zol-zol corablı və demək olar ki, qadın ayağı kimi bapbalaca ayağına sataşdı; hər iki corabın burnundan sap sallanmışdı...

Aşağı salılmış pərdənin dalında bir torpaq ansı vizildiyib özünü pəncərəyə çırpırdı. Sofiya Petrovna saplara baxır, arının vizitlisinə qulaq asır və necə yol gedəcəklərini təsəvvüründə canlandırdı... Öz zəifliyinə acığı tutmuş və ürək sizlətilərindən avazmış İljin, gecə-gündüz oturub gözlərini bir an belə ondan çekmir. O, özünü pozğun gənə adlandırır, Sofiyanı danlayır, başının tüklərini yolur, lakin axşamın düşməsini gözləyib, sərnişinlər yatanda və yaxud da stansiyaya çıxanda fürsətdən istifadə edib o vaxt skamyanın yanındakı kimi yenə də Sofiyanın qabağında diz çökür, onun dizlərini qucaqlayır.

O, birdən başa düşdü ki, xəyala dalmışdır:

– Bura bax, mən tək getməyəcəyəm! – dedi. – Sən də mənimlə getməlisən!

– Boş şeydir, Sofoçka! – deyə Lyubyansov köksünü öttürdü.

– Adam bir qədər ciddi olmalı və mümkün olan şəyi arzulmalıdır.

“Xəbərin olsa, gedərsən!” – deyə Sofiya Petrovna düşündü.

Necə olursa-olsun gedəcəyini qət etdikdən sonra o artıq özünü təhlükədən uzaqda hiss etdi. Yavaş-yavaş onun fikri özünə gəldi, kefi açıldı, hətta başqa şeylər haqqında düşünməyə də başladı; nə qədər düşünsən də, xəyala getsən də, fərqi yoxdur, getmək lazımdır! Əri yuxuya gedincə, axşam yavaş-yavaş düşmüş, hava qaralmışdı... O, qonaq otağında oturub piano çalırdı. Bayırdan axşam gəzintisi vaxtı eşidilən hay-küy, musiqi səsi, ən başlıcası isə – onun ağıllı hərəkət edib bədbəxtlikdən yaxa qurtara bilməsi fikri Sofiya Petrovnanın kefini tamamilə açmışdı, sakit olmuş vicdanı ona deyirdi: “Başqa qadınlar onun yerində olsayırlar, yəqin ki, özlərini saxlaya bilməzdilər, o saatca sıylardılar, amma o, xəcalətindən az qalırdı ölə, əzab çekirdi, indi də ki təhlükədən qaçıb yaxasını qurtarır”. Bəlkə də, təhlükə heç yoxdur! Ailəsinə sadıq, əxlaqlı, qətiyyətli olması onun qəlbini o qədər riqqətə gətirdi ki, o hətta ayağa durub aynada üç dəfə özünə baxdı.

Hava qaralıqdə qonaqlar geldi. Kişiər yemek otağında əyləşib kart oynamaya başladılar, qadınlar isə qonaq otağında və artırmada oturdular. Hamidan sonra İljin gəldi. O, kədərli, qəşqabaqlı və elə

bil, bir az da xəstə idi. Divanın bir küncündə oturub, bütün axşamı yerindən tərpənmədi. Adətən, şən və söhbətcil olan İlin bu dəfə heç ağızını açıb danışmır, üz-gözünü turşudur və gözünün yanını qasıyırıldı. Birisinin sualına cavab vermək lazım gəldikdə o, güc-bəla üst dodağı ilə gülümsünür, qırıq-qırıq və acıqlı cavab verirdi. Düz beş dəfə hazırlıq etmək istədi, lakin zarafatları çox sərt və kobud çıxdı. Sofiya Petrovnaya elə gelirdi ki, bu saatca onun ürəyi gedəcəkdir. Yalnız indi, pianonun arxasında əyləşərkən Sofiya birinci dəfə tam aydınlığı ilə dərk etdi ki, o bədbəxtin zarafatlıq halı yoxdur, o, qəlbən xəstədir, özüne yer tapa bilmir. O, Sofyanın ucbatından vəzifəsini, gəncliyini məhv edir, anasının və bacısının taleyini unudub öz axıncı pullarını yaylaqda xərcleyir və ən başlıcası isə, öz-özü ilə mübarizə aparmaqdan üzülüb taqətdən düşmüşdür. Ən sadə bir insan pərvərlik baxımından ona ciddi münasibət bəsləmək lazım idi...

O, bütün bunları aydınca, ürək ağrısı ilə dərk etdi, əgər bu dəqiqə o, İlinə yanaşın “yox!” desəydi, onun səsində elə bir ifadə olacaqdı ki, buna qulaq asmamaq olmazdı. Lakin o, İlinə nə yanaşdı, nə bir söz dedi, nə də bu haqda düşündü... Gənc qadının xasiyyətindəki xırdaçılıq və xudbinlik hələ heç bir vaxt bu axşamkı qədər özünü aydınca büruzə verməmişdi. O başa düşürdü ki, İlin bədbəxtidir, iynə üstündə oturubmuş kimi, divanda oturmuşdur, ona ürəyi yanındı, lakin bununla belə ona bəslədiyi məhəbbətin ucbatından əzab çəkən adamin otaqda olması onun qəlbini fərəhləndirirdi, özünün qüvvəsini hiss edirdi. O, öz gəncliyini, gözəlliyyini, əxlaqi məziyyətini hiss edirdi, – onsuz da çıxıb gedəcəkdi! – ona görə də bu axşam özünə çox sərbəstlik vermişdi. O nazlanır, aramsız olaraq gülür, xüsusu bir hiss və ilhamla oxuyurdu, hər şey onu şənləndirir, hər şey ona gülməli görünürdü. Skamyadakı əhvalatı və onlara baxan gözətçini xatırlayıb gülürdü. Qonaqlar, İlinin kobud hazırlıqlığı, onun qalstukundakı, əvvəllər heç bir vaxt gözünə dəyməyən sancaq Sofyanı güldürürdü. Sancaq almazgözlü qırımızı bir ilandır; bu ilan ona o qədər gülməli görünürdü ki, durub onu öpməyə belə hazır idi.

Sofiya Petrovna romansı əsəbiliklə, yarışərxoş bir coşqunluqla oxuyur və sanki, başqasının dərdini təzələmək üçün puç olmuş arzulardan, keçmişdən, qocalıq günlərindən bəhs edən kədərli və



hüznlü mahnilər seçirdi... "Qocalıq isə get-gedə yaxınlaşmaqdadır, – deyə o oxuyurdu. – Onun qocalıqla nə işi var idi?!"

"Görən mənə nə olub", – deyə o gülə-gülə və oxuya-oxuya hərdən düşünürdü.

Saat on ikidə qonaqlar dağlışdır. Hamidan sonra İl'in getdi. Sofiya Petrovna o qədər coşmuşdu ki, İlini artırmanın lap axırıcı pilləkəninə qədər apanıb ötürdü. O, əri ilə yola düşüb gedəcəyini İlina xəbər verməyə hazırlaşdı və istəyirdi ki, görsün, bu xəbər ona necə təsir bağışlayacaqdır.

Ay buludlarının arasında gizlənmişdi, lakin o qədər aydınlıq idi ki, Sofiya Petrovna onun paltosunun ətəyinin və artırmanın pərdəsinin necə yelləndiyini aydınca görürdü. İlinin necə ağappaq ağardığını və gülümsəmək istəyərkən üst dodağını necə əydiyini də görürdü.

– Sonya, Sonečka... Mənim əzizim, – deyə İl'in onun danışmağına mane olaraq təkrar edirdi. – Əzizim, mənim qəşəng Sonyam!

Coşqın bir nəvazışla, qəhərdən səsi titrəyə-titrəyə o, Sofiya Petrovnaya bir-birindən incə, mehriban sözər yağıdır və artıq arvadı, yaxud məşuqəsi imiş kimi ona "sən" deyə müraciət edirdi. Sofyanın gözləmədiyi halda, birdən o, bir əli ilə onun belini qucaqladı, o biri əli ilə də dirsəyindən yapışdı.

– Əzizim, mənim gözəlim... – deyə İl'in onun boynundan, peyserinin yanından öpə-öpə piçildiyordı. – Səmimi ol, elə indicə mənim yanımı gel!

Sofiya sıvişib onun qucağından çıxdı və başını yuxarı qaldırdı ki, öz narazılığını və qəzəbini ona bildirsin, lakin sözü qəzəbli çıxmadı, onun tərifli əxlaqlılığı və paklığı yalnız ona kifayət etdi ki, belə hallarda bütün başqa qadınlar kimi adı bir cümləni işlətsin.

– Siz dəli olmusunuz, nədir!

– Düz deyirəm, gedək! – deyə İl'in sözünə davam etdi. – İndi də, o vaxt skamyanın yanında da, mən yəqin etmişəm ki, siz də mənim kimi zəifsiniz... Siz də yaxanızı qurtara bilməyəcəksiniz! Siz də məni sevirsiniz, ancaq indi lap nahaq yerə vicdan əzabı çəkirsiniz...

O, Sofyanın çıxb getdiyini gördükdə əl atıb onun paltarının krujevalı qolundan yapışdı və ürəyindəkiləri tez deyib qurtardı:

– Bu gün də olmasa, sabah güzəştə getməli olacaqsınız! Bunu müvəqqəti dala atmaq nəyə lazımdır axı? Mənim əzizim, mənim

sevimli Sofiyam, artıq bizim hökmümüz oxunmuşdur, onun yerinə yetirilməsini nə üçün təxirə salaq? Niye özümüzü aldadaq?

Sofiya Petrovna onun əlindən çıxb özünü qapıdan içəri saldı, qonaq otağına girən kimi qeyri-ixtiyari olaraq pianonun qapağını örtdü və uzun müddət not vinyetkasına¹ baxıb oturdu. O nə ayaq üstə durur, nə də fikirləşə bilirdi... Həyəcan və coşqunluqdan onda yalnız tənbəllik və kədərlə dolu ağır zəiflik qalmışdı. Vicdanı ona piçıldıb deyirdi ki, bu axşam o, özünü çox pis və axmaqcasına apardı, cavan qız kimi çox atılıb-düşdü, indi artırmada qucaqlaşdı-ğına görə xəcalət çəkirdi və hətta onun əlini bu dəqiqə, elə bil, belində və dirsəyində hiss edirdi. Qonaq otağında heç kəs yox idi, tək birçə şam yanırı, Lyubyansova pianonun qarşısındaki girdə stulda hərəkətsiz və nə isə gözləyirmiş kimi oturdu. Sanki, son dərəcə əzginliyindən və qaranlıqdan istifadə edərək Sofiyanı ağır və qarşısalınmaz bir arzu özünə tabe etməyə başladı. Əfi bir ilan kimi bədəninin bütün üzvlərini və qəlbini buxovaldı, hər saniyə artmağa başladı və özü də artıq onu əvvəlki kimi qorxutmayıb bütün çılpayıqlığı ilə aydınca onun qarşısında dayandı.

O tərənmədən və İlin haqqındaki düşüncələrinə mane olmadan yarım saat beləcə oturdu, sonra tənbəl-tənbəl yerindən qalxa-raq yataq otağına tərəf addımladı. Andrey İliç artıq yatağında idi. O, açıq pəncərənin qabağında oturub xəyala daldi. Artıq onun beynində "dolaşıqlıq" yox idi, bütün hiss və xəyalları aydın bir məqsəd ətrafında toplılmışdı. O, bir də istədi ki, görsün, mübarizə apara bilərmi, elə o saatca da əlini yellətdi... Düşmənin necə qüvvətli və rəhmsiz olduğu indi ona aydın idi, onunla mübarizə üçün qüvvə və qala lazımdır, lakin doğuluş, tərbiyə və həyat ona elə bir şey verməmişdi ki, istinad edə bilsin.

"Əxlaqsız! Alçaq! – deyə zəifliyinə görə özünü söyüb danlayırdı. – Demək, sən belə imişsen!"

Onun təhqir olunmuş ləyaqəti bu zəiflikdən o qədər heyrətə gəlmışdı ki, bildiyi bütün pis söyüşləri özünə yağıdır, özü haqqında çox pis və alçaldıcı sözlər danışındı. O, özünə deyirdi ki, heç bir vaxt əxlaqlı olmamışdır. Lakin əvvəller əxlaqi yalnız ona görə pozulma-mışdı ki, bunun üçün bəhanə olmamışdı, onun bugünkü mübarizəsi əyləncə və komediya olmuşdur.

¹ Vinyetka – not başında və ya axırında naxış, şəkil.



“Tutaq ki, mübarizə aparmışam, – o düşünürdü, – axı bu, nə mübarizədir! Elə satqın adamlar da satılmamışdan əvvəl mübarizə edirlər, bununla belə yenə də satılırlar. Yaxşı mübarizədir! Süd kimi bircə gündə çürüdüm! Bircə gündə!”

Sofiya Petrovna özünü ifşa edib gördü ki, onu evdən bayra çəkib aparan – nə hiss, nə də İlinin şəxsiyyətidir, onu qarşıda gözləyən duygulardır... Yaylağa gəlmış yüzlərə gəzəyən xanımlardan biri kimi.

Kimsə pəncərənin dalında xırıntılı tenor¹ səslə oxudu: “Balaca bir körpənin anasını öldürən kimi”.

“Əgər gedəcəyəmsə, artıq vaxtdır, getməliyəm”, – deyə Sofiya Petrovna düşündü. Birdən onun ürəyi şiddetlə döyünməyə başladı.

– Andrey! – deyə o, demək olar ki, çıçırdı. – Qulaq as, biz... biz gedəcəyikmi? Hə!

– Hə... axı mən sənə dedim ki, özün get!

Sofiya Petrovna dedi:

– Bura bax, Andrey... əgər mənimlə getməsən, məni itirə bilərsən. Mən, deyəsən... aşiq olmuşam!

– Kimə? – deyə Andrey İliç soruşdu.

– Kimə aşiq olmağımın, yəqin ki, səninçün heç bir əhəmiyyəti yoxdur, – deyə Sofiya Petrovna qışkırdı.

Andrey İliç yerindən qalxdı, ayaqlarını aşağı salladı və təəccüb-lə arvadının qaranlıqda seçilən qədd-qamətinə nəzər saldı.

– Boş sözdür! – deyib əsnədi.

O inanmirdi, bununla belə ürəyinə qorxu düşdü. Bir qədər fikir-leşdikdən və arvadına bir neçə mənasız sual verdikdən sonra ailə və xəyanət məsələlərinə dair öz fikirlərini bildirdi... Bir on dəqiqə əzgin-əzgin danışdıqdan sonra yerində uzandi. Onun nəsihətçiliyinin heç bir nəticəsi olmadı. Bu dünyada bir çox fikirlər və nöqtəyi-nəzərlər var ki, bunların da yarısından çoxu heç bir bədbəxtliyə düçər olmayan adamlara məxsusdur.

Vaxtin çox gec olmasına baxmayaraq, bayırda hələ də yaylaq adamlarının gediş-gelişi eşidilirdi. Sofiya Petrovna ciyninə yüngül bir büruncək salıb ayağa durdu, fikirləşməyə başladı... O, yenə də qətiyyətini toplayıb yuxulu ərinə dedi:

– Sən yatırsan, mən gedirəm, bir az gəzəm... İstəyirsən dur, sən də mənimlə gedək.

¹ Tenor – ən yüksək kişi səsi.

Bu, onun son ümidi idi. Heç bir cavab almayıb bayıra çıxdı. Hava sərin və küləkli idi. O nə küləyi, nə də qaranlığı hiss etmədən gedir, gedirdi... Qarşısıalınmaz bir qüvvə onu qovurdu və sanki, dayansayıdı da, arxasından itələyib irəli aparacaqdi.

– Əxlaqsız! – deyə o qeyri-ixtiyari olaraq donquldandı. – Alçaq!

O təngnəfəs olurdu, xəcalətindən od tutub yanırkı, yolu necə getdiyini hiss etmirdi, lakin onu itələyib irəli aparan qüvvə, onun xəcalətindən də, ağlından da, qorxusundan da güclü idi...

1886



XOŞBƏXTLİK

Y.P. Polonskiyə ithaf olunur

Qoyun sürüsü düzənlilikdən keçən “şlyax” adlanan, böyük, geniş yolun kənarında gecələdi. Sürünün keşiyini iki çoban çəkirdi. Dişləri tökülmüş, üzünün əzələləri titrəyən, səksənyəşli qoca çoban tozlu bağayarpağılarına dırşəklənərək, yolun lap kənarında qarniüstə uzanmışdı; ucuz kisə tikmək üçün yarayan telisdən paltar geymiş, qalın qaraqaşlı, biğ yeri hələ tərləməmiş cavan çoban isə əllərini başının altına qoyub daliüstə uzanmışdı, yuxarıya, göyə baxırdı. Onun başıüstündə kəhkeşan uzanıb gedir, ulduzlar göz qırğırdı.

Çobanlar tək deyildi. Yola çökmüş qaranlıqda onlardan bir sajen aralı yəhərli bir at, atın yanında isə yəhərə söykənmiş bir kişi dayanmışdı; onun ayaqlarında böyük uzunboğaz çəkmə, əynində qısa arxalıq vardi; bütün görkəmindən hiss olunurdu ki, ağanın atlı qorucularından biridir. Dümdüz və hərəkətsiz qamətindən, hərəkətlərindən, çobanlarla və atla rəftarından görünürdü ki, öz qədir-qıymətini bilən ciddi və ağıllı bir adamdır; hərbicilərə məxsus qıvrıqlığın əlamətləri, ağalar və müdirlərlə tez-tez durub-oturmaq nəticəsində əldə edilən təkəbbürlü və mərhəmətli ifadə hətta qaranlıqda da seçiliirdi.

Qoyunlar yatmışdı. Artıq göyün şərq hissəsini bürüməkdə olan şəfəqin boz rəngli fonunda yatmamış qoyunların kölgələri orada-burada görünürdü; bu qoyunlar ayaqüstü dayanıb başlarını aşağı sallayaraq nə barədə isə fikirləşirdilər. Onların yalnız geniş düzən, geniş göy, gündüzlər və gecələr haqqındaki təəssüratlarından doğan çoxdanki uzun fikirləri, ehtimal ki, bu qoyunların özlərini də heyvətə getirmişdi və onlara elə əzab verirdi ki, hissiyyatlarını belə itirmişdilər və indi yerlərində mixlənib dayanaraq nə yad bir adamın burada olduğunu, nə də itlərin narahatlığını duyurdular.

Hərəkətsiz, yuxulu havada yeknəsəq bir xişltı vardi ki, düzənə çökmüş yay gecəsi bunsuz ola bilməz; cırcıramalar aravermədən oxuyur, bildirçinlər ötür və sürüdən bir verst uzaqda olan, ortasın - dan kiçik çaylar axan söyüdü dərədə körpə bülbüllər könülsüz-könülsüz cəh-cəh vururdular.

Atlı qoruqçu çobanlardan od alıb çubuğunu yandırmaq üçün dayanmışdı. O, çubuğunu yandırıp axıra qədər çəkdikdən sonra bir kəlmə də danışmadan yəhərə dirsəklənib fikrə getmişdi. Cavan çoban ona zərrə qədər də əhəmiyyət vermirdi; uzanıb göyə baxmaqda idi, qoca isə atlı qoruqcunu xeyli süzdükdən sonra soruşdu:

- Makarovun malikanəsindəki Panteley deyilsənmi?
- Özüdür ki, var, – deyə atlı qoruqçu cavab verdi.
- Deyirəm axı. Tanımadım, dövlətlə olacaqsan. Haradan gəlirsən?
- Kovilyovdakı sahədən.
- Üzaqdan gəlirsən, yoxsa sahəni yardarlığa verirsiniz?
- Yاردarlığدا veririk, icarəyə də, bostan üçün də. Şəxsən mən dəyirmana getmişdim.

Gözlərinin və burnunun yanlarını tük basmış boz rəngli, iri, qılıq qoca köpək yad adama etinə etmədiyini göstərməyə çalışıb atın ətrafını sakit-sakit üç dəfə dolanıldıqdan sonra qocalıqdan xırıldayan səsi ilə hırsıla hürə-hürə gözlənilmədən, birdən-birə atlı qoruqçunun üstünə cumdu, qalan itlər də özlərini saxlaya bilməyib hər tərəfdən yürüşdülər. Qoca dirsəkləri üstə qalxıb:

– Sus, lənətə gəlmİŞ! – deyə qışqırdı. – Murdarın biri, görüm səni yerə girəsən.

İtlər sakitləşdikdə qoca yenə də əvvəlki vəziyyətini alıb yavaşca-dan dedi:

– Kovalyovskidə Yefim Jmenya düz Voznesen günü öldü. Gecə vaxtı dalca danışmaq günahdır, amma murdar qoca idi. EşitmİŞ olarsan.

– Yox, eşitməmişəm.

– Dəmirçi Stepkanın əmisi Yefim Jmenya. Onu bütün mahal tanıydırdı. Yaman məlun qoca idi! Mən onu almış ildir ki, tanıyırdım, fransızları qovandan sonra çar Aleksandr araba ilə Taqanroqdan Moskvaya gedən vaxtdan. Rəhmətliklə çarın qabağına bərabər getmişdik, o zaman böyük yol Baxmuta getmirdi, Yasavulkadan Qorodişsaya gedirdi, indi Kovilovski olan yerdə torağay yuvaları vardı – addımını hara atırdın, torağay yuvası idi. Mən hələ onda gördüm ki, Jmenya ürəyitəmiz adam deyil, hiyləgərin biridir. Mənim gözümdən qaçmaz: bir adam ki mujik ola, özü də dinib-danışma-ya, qoca arvadların gördüyü işlərə baş qoşa, tək-tənha yaşamağa can ata, ondan yaxşılıq umma, Yefim də cavanlığında görərdin ki,



dinib-danışmir, adama əyri-əyri baxır, toyuq görən xoruz kimi hırsınlıq qabarırı. Nə kilsəyə, nə uşaqlarla küçəyə gəzməyə, nə də ki meyxanaya gedərdi – belə adəti yoxdu. Çox vaxt tək oturardı, ya da qarılarla piçıldışardı. Cavan idi, amma arı saxlayanlara, bostan sahiblərinə muzdurluq edərdi. Görərdin ki, əməlisaleh adamlar bostana gələrdilər, onun becərdiyi qarpişalar, qovunlar başlardı fit çalmağa. Bir dəfə camaatın gözü qabağında bir durnabalığı tutdu, balıq da “ha-ha-ha” edib qəhqəhə çəkdi...

Panteley:

– Olanda olur, – dedi.

Cavan çoban böyüüstə çevrililib qara qaşlarını qaldıraraq qocaya diqqətlə baxdı.

– Qarpişların fit çaldıqlarını öz qulağınlı eşitmisənmi? – deyə soruşdu.

– Allahın izni ilə eşitməmişəm, – deyə qoca nəfəsini dərdi, – camaat danışır. Bunda nə var ki... Şeytan istəsə, lap daş da fit çalmağa başlar. Əsgərlidən buraxılmazdan əvvəl qaya üç gün, üç gecə uğuldadi. Özüm öz qulağımla eşitmışəm. Durnabalığı ona görə qəhqəhə çəkib ki, Jmenya balıq əvəzinə cin tutub.

Qocanın yadına nə isə düşdü. O, cəld diziüstə əyləşib, sanki, soyuqdan büzüşürmüş kimi əllərini əsəbiliklə paltarının qoluna soxdu və arvadlar kimi tez-tez burnunda:

– Allah, özün saxla, özün rəhm et, – dedi. – Bir dəfə çay kənarı ilə Novopavlovkaya gedirdim. Göyün üzünü qara bulud almışdı, bir tufan idi ki, Allah göstərməsin... Nə ki gücüm var idi, qaçırdım, onda gördüm ki, yolda, göyəm kollarının (onda göyəm çiçək açmışdı) arası ilə ağ bir kəl gəlir. Fikirləşdim ki, bu, kimin kəli olsun? Haradan azib buraya gəlib? Quyruğunu bulaya-bulaya gelir, böyükür. Qardaşlar, özümü kələ yetirdim, elə yaxınlaşmışdım ki, gördüm, kəl deyil, Jmenyadır. “Ya İsa, ya peyğəmbər!” – deyib xaç çəkdir, o isə gözlərini bərəldib mənə baxaraq donquldانırdı. Yaman qorxdum. Yan-yana gedirdik, amma ona bir kəlmə deməkdən qorxurdum. Göy guruldayır, şimşək göyün üzünü zolaq-zolaq edir, söyüdlər başlarını lal suyun üzərinə əyirdi, qardaşlar, yalan deyərəmsə, qoy Allah mənə qənim olsun, görünüm imansız ölüm, birdən yoldan bir dovşan qaçdı... Sonra dayanıb adam kimi dilə gələrək: “Salam, mujiklər!” – dedi. “Rədd ol, lənətə gəlmış!” – deyə qoca atın dövrəsini təkrar dolanan qılı köpəyə qışqırdı.

Hələ də yəhərə söykənib yerindən qırmızıdanmayan atlı qoruqçu:

— Olanda olur, — dedi, o, bunu fikrə getmiş adamların danışdıqları sakit, boğuq bir səslə dedi. — Olanda olur, — deyə o, dərin bir məna və inamlı təkrar etdi.

Qocanın qızgınlığı bir qədər soyudu:

— Bah, bah, yaman məlun qoca idi, — deyə davam etdi. — Əsgərlikdən buraxıldıqdan beş il sonra onu kontorda bərk kötəklədilər, o da öz qəzəbini bildirmək üçün bütün Kovilovskə boğaz ağrısı xəstəliyi buraxdı. Onda ay camaat qırıldı ha, saysız-hesabsız, elə bil ki, vəba xəstəliyi idi...

Cavan çoban azca keçmiş soruşdu:

— Xəstəliyi necə buraxdı?

— Məlumdur necə. Bu işdə o qədər ağıl lazım deyil, təki istəyəsən. Jmenya adamları gürzə ilanın yağı ilə öldürdü. Bu isə elə bir şeydir ki, camaat nəinki onun yağından, hətta nəfəsindən ölürlər.

— Doğrudur, — deyə Panteley onunla razılaşdı.

— O zaman uşaqlar onu öldürmək istədilər, qocalar qoymadılar. Onu öldürmək olmazdı; o, xəzinənin yerini bilirdi. Ondan başqa heç kəs bilmirdi... Xəzinə tilsimli idi, tapardın, amma gözünə görünməzdi, o isə görürdü. Görürdün ki, sahillə və ya meşə ilə gedir, kolaların, qayaların dibində işıq-işıq dalınca yanır... Bu işıqlar kükürd işığına oxşayırlar. Özüm görmüşəm, hamı gözləyirdi ki, Jmenya xəzinənin yerini camaata göstərəcək, ya da özü qazıyıb tapacaq, amma o deyirlər ki, nə özü yedi, nə də özgəsinə verdi. Ölüb getdi; nə özü qazıyıb tapdı, nə də camaata göstərdi...

Atlı qoruqçu çubuğuunu çəkdi və özünün uzun bığlarını, düz-gün, böyük, sıvri burnunu bir anlığa işıqlandırdı. Xirdaca işıq dairələri onun əlindən qopub kartuzuna sıçrayır, yəhərin üstündən qaçışib atın beli ilə gedərək onun yanında, qulaqlarının dibində göz-dən itirdi. O:

— Bu yerlərdə xəzinə çoxdur, — dedi.

Bu sözləri deyib o, çubوغunu tələsmədən sümürdü, dörd bir tərəfinə göz gəzdirdi və nəzərini göyün ağarmaqda olan şərq hissəsində saxlayıb dedi:

— Xəzinə olmalıdır.

— Buna söz ola bilməz, — deyə qoca nəfəsini dərdi. — Hər şeydən görünür ki, var, amma xəzinəni qazıyıb tapan yoxdur. Xəzinənin əsl



yerini heç kəs bilmir, bir də indiki zamanda bütün xəzinələr tilsimlidir. Xəzinəni tapıb çıxarmaq üçün, gərək, tilsim biləsən, ay oğlan, tilsimsiz bir iş görmək olmaz. Jmenya tilsim bilirdi, ancaq o dəz şeytandan bir şey əldə edə bilərdinmi? Xəzinəni gizləyib saxlayırdı ki, heç kimə qismət olmasın.

Cavan çoban qocaya tərəf iki addım süründü və başını ovucları içərisinə alaraq, donuq baxışlarını ona zillədi. Onun qara gözlərində körpələrə məxsus bir qorxu və maraq ifadəsi parlاد və gənc, qaba sifətinin cizgiləri uzanıb bir-birinə qarışdı. O, diqqətlə qulaq asırdı.

— Müqəddəs kitablarda da yazılıb ki, burada çoxlu xəzinə var, — deyə qoca davam etdi. — Buna söz ola bilməz... Bir söz deyə də bilməzsən, İvanovkada novopavlovkali bir qoca bir əsgərə bir kağız göstərib, kağızın üstündə xəzinənin yeri, hətta orada neçə pud qızıl və qızılıñ hansı qabda olduğu da çap edilibmiş, bu kağızın üzü ilə xəzinəni çoxdan tapardılar, neyləyəsən ki, xəzinə tilsimlidir, yaxın durmaq olmur.

— Baba, niyə yaxın durmaq olmur? — deyə cavan çoban soruşdu.

— Yəqin ki, bir səbəb var, bunu da ki əsgər deməyib. Tilsimlidir... Tilsimini bilmək lazımdır.

Qoca şövqlə danışındı, sanki, yolcuya ürəyini boşaldırdı. Tez-tez və çox danışmağa adət etmədiyindən sözləri burnunda deyirdi. Kəkə-ləməyə başladı, nitqindəki bu qüsürü hiss etdikdə sözlərini başının, əllərinin və ariq çiyinlərinin hərəkəti ilə tamamlamağa çalışdı. Hər dəfə hərəkət etdikdə onun təlis köynəyi çin-çin olub çiyinlərinə doğru sürüşür, gündən və qocalıqdan qaralmış beli açıqda qalırıdı.

Qoca, köynəyini çəkib düzəldirdisə də, o saat yenə də sıvrilib düşürdü. Sözə baxmayan köynəyin əlindən, sanki, cana gəlmış qoca, nəhayət, sıçrayıb ayağa qalxaraq danışmağa başladı:

— Xoşbəxtlik var, ancaq bu xoşbəxtlik torpağa basdırılırsa, onun kimə nə xeyri? Dövlət əbəs yerə saman kimi, qoyun qığı kimi bir xeyir vermədən batır! Oğlum, xoşbəxtlik isə çoxdur, o qədər çoxdur ki, bütün mahala çatar, di gəl ki onu bir nəfər də olsun görmür! Camaat bunu gözləyir ki, onu insanlar qazıyıb çıxarsınlar, ya da ki dövlət əlinə keçirsən. Panlar təpeləri artıq qazımağa başlayıblar... İy duyublar! Mujiklərin xoşbəxtliyinə paxılıq edirlər! Dövlətin də ağılı başındadır. Qanunda yazılıb ki, əgər bir mujik xəzinə tapsa, gətirib

böyüklərə verməlidir. Ancaq qulaqlarının dibini görərlər! Gözlə eşşəyim, gözlə, yaz gələr, yonca bitər!

Qoca nifrətlə gülüb yerə əyləşdi. Atlı qoruqcu qocaya diqqətlə qulaq asıb onun dedikləri ilə razılışirdısa da, bütün görkəmindən və susmasından görünürdü ki, bütün burlar onun üçün təzə deyildi, bunları o, çoxdan götür-qoy edibdir və qocaya məlum olduğundan daha çox şeylər bilir.

Qoca başını xəcalətlə qaşıyb dedi:

— Mən ömrümdə xoşbəxtliyi azi bir on dəfə axtarmışam. Onu lap əsl yerlərdə axtarmışam, həmişə de tilsimli xəzinələrə rast gəlmışəm. Atam da axtarib, qardaşım da, heç bir şey tapmayıb, xoşbəxtliyi çatmadan vəfat ediblər. Bir rahib mənim rəhmətlik qardaşım İlyaya deyibmiş ki, Taqanroqda, qaların bir yerində üç daşın altında xəzinə var, bu xəzinə tilsimlidir, yadımdadır, bu əhvalat min səkkiz yüz otuz səkkizinci ildə olmuşdu, o zaman isə Matveyev təpəsində yaşayın bir erməni tilsim satmış. İlya ondan tilsim alıb, özü ilə iki nəfər götürür, birbaş Taqanroqa yollanır. Ancaq qardaşım, elə ki, qaldakı yerə gəlib çatır, görür ki, o yerin lap yanında əlitüfəngli bir əsgər dayanıb.

Bir səs sakit havada parçalanaraq düzənə yayıldı. Uzaqlarda nə isə bir şey zəhmlə guruldadi, gurultu qayaya toxundu və “tax-tax-tax-tax!” səsləri düzənə yayıldı. Elə ki səs eşidilməz oldu, qoca hərəkətsiz dayanmış, laqeyd Panteleyə baxdı. Cavan bir qədər fikirləşib:

— Şaxtada badya yerində qopdu, — dedi.

Hava artıq işıqlanırdı. Kəhkəşan artıq ağarib öz çizgilərini itirərək qar kimi əriməkdə idi. Göyün üzü tutulmuşdu və bulanıq bir rəng almışdı, adam başa düşmürdü ki, göyün üzü açıqdır, yoxsa onu başdan-başa bulud örtübdür, yalnız şərqdəki aydın, parlaq zolaqdan və orada-burada parlayan ulduzlardan məsələnin nə yerdə olduğunu başa düşmək olurdu.

Səhərin ilk mehi südlüçənin və keçən ildən qalmış qonur qan - qalın budaqlarını səssiz-səmirsiz, ahəstə-ahəstə tərpədərək yolun kənarı ilə əsib keçdi.

Atlı qoruqcu fikirdən aylıb başını silkələdi. O, hər iki eli ilə yəhəri tərpətdi, qarınaltıni yoxladı və sanki, atı minməyə cəsarət etməyərək yenə də fikrə getdi. O:



– Elədir, adamın ağızı dirsəyinə çatmır... Xoşbəxtlik var, ancaq onu axtarıb tapmaq üçün dərrakə yoxdur.

Bunu deyib üzünü çobanlara çevirdi. Onun ciddi sıfəti kədərli və məyus adamların üzü kimi istehzalı idi. O sol ayağını qaldırıb üzəngiyə qoyaraq, aram-aram dedi:

– Bəli, xoşbəxtliyin nə olduğunu dadmadan ölücəyik... Bizdən cavan olanlar, bəlkə, görsünlər, bizim isə bu fikirdən əl çəkməli vaxtımızdır.

O şəh düşmüş uzun bişlarını sığallayıb ehmalca atına mindi və bir şeyi yaddan çıxarmış, ya da ürəyindəkilərin hamisini deməmiş adamlar kimi süzgün nəzərlə baxdı.

Üzaqdakı mavi üfüqdə görünən axırıcı təpə dumana qarışib əriyirdi, orada heç bir şey tərpənmirdi. Orada-burada, üfüqün və ucsuz-bucaqsız düzənliyin üzərində boy qaldıran keşik və qəbir təpələri sərt, cansız bir görünüşlə baxırdı, onların sakit-sakit dayanmalarında və fağırlığında əslrlərə və insanlara tam laqeydlik hiss olunurdu; daha min illər keçəcək, milyardlarla insan ölücəkdi, onlar isə yerlərində durduqları kimi durub nə ölmüşlər üçün təəssüf edəcək, nə sağ olanlarla maraqlanacaqdılar və bir nəfər də bilməyəcəkdi ki, onlar nə üçün dayanıblar, öz dərinliklərində düzənliyin hansı sırrını gizlədiblər.

Yuxudan oyanmış qara qarğalar qarıldamadan tək-tək yer üzərində ucuşurdular. Üzünömürlü bu quşlann nə tənbəl-tənbəl uçmalarında, nə hər gün eyni qayda ilə təkrar olunan səhərdə, nə də düzənin ucsuz-bucaqsızlığında – heç bir şeydə bir məna yoxdur. Atlı qoruqçu gülümseyib dedi:

– Pərvərdigara, nə genişlikdir! Get xoşbəxtliyi axtar görüm...

– O səsini alçaldıb üzünə ciddi bir ifadə verərək davam etdi. – Burada yəqindir ki, iki xəzinə basdırılmışdır. Ağaların bu xəzinələrdən xəbəri yoxdur, qoca mujiklər, xüsusilə əsgərlər, onların yerini dürüst bilirlər. Bir zamanlar burada, bu təpəliklərdə (atlı qoruqçu qamçı ilə kənarı göstərdi) quldurlar qızıl aparar, karvanlara basqın edərlərmiş. Bu qızılı Peterburqdan imperator Pyotra aparırlarmış. O zaman Pyotr Voronejdə donanma qururmuş. Quldurlar qızıl aparanları qrib qızılı basdırılmışlar, sonra isə tapmamışlar. Başqa bir xəzinəni isə bizim Don kazakları basdırıblar. On ikinci ildə onlar fransızlara bas - qın edib düşməndən xeyli mal, gümüş və qızıl alıblar. Qayıdır evlə-

rinə gəldikdə eşidiblər ki, böyükler qızıl və gümüşün hamısını onların əlindən almaq isteyirlər. Bu var-dövləti müftəcə böyüklərə verməkdənsə, qoçaqlar onu basdırıblar ki, heç olmazsa, uşaqlarına qismət olsun, ancaq harada basdırıldıqları məlum deyil.

— O xəzinələr barəsində eşitmışəm, — deyə qoca tutqun səslə mızıldandı.

— Bəli, — deyə Panteley yenə də fikrə getdi. — Belə...

Araya sükut çökdü. Atlı qoruqcu dalğın-dalğın uzaqlara baxdı, gülümşədi və sanki, bir şey itirmiş, ya da ürəyindəkilərin hamısını deməmiş adamlara məxsus bir ifadə ilə cilovu tərpətdi. At könülsüz-könülsüz addımladı. Yüz addım getdikdən sonra Panteley başını qətiyyətlə silkələyib fikrindən ayıldı, ata bir qamçı çəkib onu dördnala sürdü. Çobanlar tek qaldılar.

— Bu Panteley ki var, Makarovun malikanəsindəndir. İldə yüz əlli manat alır. Yeməyi-içməyi də ağıdandır. Oxumuş adamdır...

Sürüdə üç minə qədər qoyun vardı. Yuxudan oyanmış qoyunlar başqa bir işləri olmadıqından alçaq, yarısı tapdalanmış otu könülsüz-könülsüz otlamağa başladılar.

Günəş hələ çıxmamışdışa da, bütün təpələr və uzaqda buluda oxşayan şıştəpəli Saur-Qəbir artıq görünməkdə idi. Bu qəbrin təpəsindən göy kimi dümdüz və nəhayətsiz düzən, ağaların malikanələri, almanların, malakanların xutorları, kəndlər görünür: iti gözləri olan kalmık isə hətta şəhərləri və dəmiryol qatarlarını da görür. Yalnız buradan — sükuta dalmış düzəndən, ta qədimlərdən qalmış təpələrdən başqa torpağa basdırılmış xoşbəxtlik və qoyunların düşüncələrilə işi olmayan özgə bir dünyanın varlığını görmək olar.

Qoca yanındaki çomağını — bir ucu qarmaqlı uzun ağacını əli ilə yoxladıqdan sonra ayağa qalxdı. O dinmədən düşünürdü. Kör - pələrə məxsus qorxu və maraq ifadəsi cavan çobanın üzündən hələ də çəkilməmişdi. O eşitdiklərinin təsiri altında idi və səbirsizliklə qocanın ona yeni əhvalatlar danışacağını gözləyirdi.

O ayağa qalxbı öz çomağını götürərək soruşdu:

— Baba, sənin qardaşın İlya əsgərə neylədi?

Qoca onun sualını eşitmədi. O, cavan çobana dalğın-dalğın baxıb dişsiz ağızını marçıldadaraq:

— Sanki, İvanovkada əsgərə göstərilən o kağız fikrimdən heç çıxmır. Allah köməyin olsun, bunu Panteleyə demədim, axı o kağız-



da göstərilmiş yeri arvad da tapar. Bilirsən, hansı yerdir? Varlı dərədə, bilirsən, yol qaz pəncəsi kimi üç kiçik dərəyə ayrılan yerdir, demək ki, ortadakı dərədir.

– Yoxsa gedib qaziyacaqsan?

– Bəxtimi sinayacağam...

– Baba, xəzinəni tapıb neyləyəcəksən?

– Neyləyəcəyəm? – deyə qoca gülümsədi... – Hm!.. Qoy bir tapım, onda görərlər ki, analar nə oğullar doğub... Hm!.. Mən bili-rəm, neyləyəcəyəm...

Qoca, xəzinəni taparsa, neyləyəcəyinə cavab verə bilmədi. Bu sual ömründə, ehtimal ki, bu səhər birinci dəfə idi ki, ağlına gelmişdi və onun üzündəki yüngül, laqeyd ifadəyə görə bu sual vacib, götür-qoy eləməli bir sual deyildi. Bir fikir Sankanı mat qoymuşdu ki, xəzinəni nə üçün təkcə qocalar axtarırlar, madam ki, insanlar qocalıqdan hər gün ölü bilərlər, bu dünyadan xoşbəxtliyi onların nəyinə gərəkdir? Lakin Sanka bu təəccübünü sual şəklində deyə bilmirdi və qoca da, çətin ki, ona cavab tapa bilə idi.

Ətrafinı seyrək duman bürümüş qıpqırmızı əzəmetli günəş görünündü. Hələ soyuq olan enli işiq zolaqları şəh düşmüş otların arasında çımərək, sanki, usanmadıqlarını göstərmək üçün şən bir görünüşlə yerin üstünə sərilməyə, uzanmağa başladı. Gümüşü yovşan, çöl soğanının mavi çiçəkləri və peygəmbər çiçəkləri – hər şey sevinc içərisində al-əlvən rəngə çalır, günəş işığını öz təbəssümü sayırdı.

Qoca və Sanka ayrılib hərəsi sürünen bir tərəfində dayandı. İkisi də gözlərini yerə zilləyib fikrə gedərək, dirək kimi hərəketsiz dayanmışdılar. Qocanın başından xoşbəxtlik fikri çıxmirdi, cavan isə gecəki söhbət haqqında fikirləşirdi; cavan çobanı ona lazımlı olmayan və onun anlamadığı xoşbəxtliyin özü yox, insan səadətinin fantastik və efsanəvi olması maraqlandırırdı.

Yüzlərlə qoyun diksənin anlaşılmaz bir qorxu içərisində, sanki, işaret ilə sürübən aralandı. Qoyunların uzun və yorucu fikirləri bir anlığa Sankaya da sirayət edibmiş kimi, o da anlaşılmaz bir heyvani qorxu içərisində kənara sıçradısa da, dərhal özünə gəlib qışkırdı:

– Tfu, çər dəymışlər. Qudurublar, ölüb-itmirlər də!

Üzünmüddətli və bərk bürkü olacağını vəd edən günəş torpağı yandırmağa başladıqda gecə hərəkət edən və səslənən hər şey mürgü vurmağa başladı. Qoca ilə Sanka çomaqları əllərində dua

oxuyan dərvişlər kimi qımıldanmadan qoyun sürüsünün o tərəfində və bu tərəfində dayanıb dərin fikrə dalmışdır. Onlar bir-birini artıq görmürdülər, onlardan hər biri öz həyatı haqqında fikirləşirdi. Qoyunlar da fikirləşirdi.

1887



OĞLANLAR

Həyətdə kimsə çıçırdı:

– Volodya gəldi.

Natalya da hay-küy qopararaq:

– Volodya gəldi! Pərvərdigara, – deyə yemək otağına qaçdı.

Volodyanın gelməsini hər dəqiqə gözləyən bütün Korolyovlar ailəsi pəncərələrə tərəf yüyürdü. Qapının ağızında enli bir kirşə durmuşdu, kirşəyə qoşulmuş üç ağ atdan buğ qalxırdı. Kirşədə heç kəs yox idi, çünki Volodya çoxdan astanada durmuş və soyuqdan donmuş barmaqları ilə başlığını açırdı. Onun gimnaziya paltosu, furajkası, qaloşları və gicgahındakı saçları da qirov bağlamışdı. Ondan xoş şaxta havası yayılırdı, belə ki, adam ona baxanda üşüyürdü. Anası ilə xalası Volodyanı qucaqlayıb öpməyə başladılar. Natalya onun ayaqlarına əyilərək, keçə ayaqqabalarını çıxarmağa başladı, bacıları çığır-bağır salır, qapılar hey örtülüb-əçlirdi. Volodyanın atası isə əynində tekçə bir jilet, əlində qayçı qabaq otağa gələrək, həyəcanla bərkdən deyirdi:

– Biz səni dünəndən gözləyirdik! Yolu yaxşımı gəldin? Sağ-salamatsan? Pərvərdigara, qoyun bir atası ilə görüşsün də. Mən onun atasıyam, ya yox?!

İri qara köpək Milord da quyruğunu divara və mebelə vura-vura bərkdən hüründü:

– Ham! Ham!

Ara qarışmışdı. Hamı gülüb-danışındı. Bu fərəhli səslər iki dəqi - qə davam etdi. Sevincin ilk dalğası sovuşduğu zaman Korolyovlar qabaq otaqda şala və başlışa bürünmiş, üst-başı qirov içində olan bir oğlanın da durduğunu gördülər. O, küncdə, tülkü dərisindən tikilmiş böyük bir paltonun kölgəsində sakitcə dayanmışdı.

– Volodyacan, bəs bu, kimdir? – deyə anası piçilti ilə soruşdu.

– Ah, məmnuniyyətlə təqdim edə bilərəm, bu, mənim yoldaşım Çeçevitsindir, ikinci sınıf şagirdi... Onu özümlə getirmişəm ki, bizdə qonaq olsun.

Atası fərəhlə dedi:

– Çox gözəl, çox əcəb! Ancaq məni bağışlayın, ev paltarındayam, sürtük geyməmişəm... Buyurun! Natalya, cənab Çeçevitsının soyunmasına kömək elə! Ay aman, bu iti qovun getsin! Belə də şey olar?

Bir azdan sonra belə hay-küülü qarşılanmadan özlərini itirən Volodya ilə dostu Çeçevitsin stolun arxasında oturub çay içirdi; soyuğun qızartısı hələ də onların üzündən getməmişdi. Qış günüşi pəncərə şüşələrindəki qar və şaxta naxışları arasından içəri süzülərək samovarın üstündə titrəyir, onun təmiz şüaları stekan-nəlbəki camının suyunda əks edirdi. Otaq isti idi, oğlanlar üzümüş bədənlərində istiliklə şaxtanın bir-birinə güzəştə getmək istəmədiyini hiss edirdilər.

Atası tünd-sarı tündündən papiros eşərək dedi:

– Hə, Milad bayramı da gəlib çatdı. Yayda ananın ağlaya-ağlaya səni yola salmasından çox keçməmişdir. Budur, sən gəlib çıxdın... Qardaş, vaxt yamanca tez keçir! Gözünü açıb-yumunca qocalıq özünü yetirir. Cənab Çibisov, yeyin, xahiş edirəm, utanmayın, çəkin-məyin! Öz eviniz kimi!

Volodyanın üç bacısı – Katya, Sonya və Maşa (onlardan ən böyüyünün on bir yaşı vardi) stolun dalında oturub gözlərini yeni tanış olduqları oğlandan çəkmirdilər. Çeçevitsin Volodya ilə bir yaşıda və bir boyda idi, lakin Volodya kimi aq və kök deyildi: qaraşın, ariq bir oğlandı, üzünü cil basmışdı. Saçları cod, gözləri xırda, dodaqları qalındır – bir sözə, çox eybəcərdi və əger o, gimnazist pencəyi geyməmiş olsaydı, onu görkəmindən aşpaz oğluna oxşatmaq olardı. O, qaşqabaqlı idi; dinib-danişmirdi, gülümsəmirdi, qızlar ona baxaraq dərhal fikirləşdilər ki, yəqin, çox ağıllı və bilikli adamdır. Çeçevitsin nə haqda isə fikirləşirdi və öz düşüncələri ilə elə məşğul idi ki, ondan bir şey sorusunda dik atılır, başını bulayır və sualın təkrar olunmasını xahiş edirdi.

Qızlar gördüler ki, həmişə şən, deyib-gülən Volodya da bu dəfə az danışır, gülümsəmirdi də, elə bil, evə gəlməsindən heç sevinmirdi. Çay içilən müddətdə o yalnız bir dəfə qızlara müraciət etdi, onda da çox qəribə sözlər dedi. Volodya barmağı ilə samovarı göstərib dedi:

– Kaliforniyada çay əvəzinə cin¹ içirlər.

Volodya da fikirli idi; onun hərdənbir öz dostuna, dostunun da ona baxmasından məlum olurdu ki, onlar eyni şey haqqında düşünürərlər.

¹ Cin – ingilis araqı



Çaydan sonra hamı uşaq otağına keçdi. Volodyanın atası və bacıları stolun dalında oturub yarımcıq qoysduqları işlərinə davam etdilər. Onlar əlvan kağızlardan yolka üçün çiçəklər və saçaq düzəldirdilər. Bu, çox maraqlı və səs-küylü bir işdi. Yeni düzəldilmiş hər çiçəyi qızlar sevinə-sevinə çığır-bağırla qarşılıyıldılar, elə bil, bu çiçək göydən düşürdü. Onların atası da sevinirdi, hərdənbir də qayçını yerə tullayaraq, onun küt olmasına qəzəbi tuturdu. Anaları isə fikirli halda uşaq otağına yüyürib soruşurdu:

– Mənim qayçımı kim götürüb? İvan Nikolayeviç, yenə qayçımı sən götürmüsən?

İvari Nikolayeviç:

– Ay Allah, bir gör qayçını da mənə vermir! – deyə ağlar bir səslə cavab verir və başını stolun söykənəcəyinə dayayıb, incimiş adam kimi dururdu, lakin bir dəqiqə keçməzdə ki, yenə qızlara qoşuldu.

Volodya da əvvəlki gəlislərində yolka üçün bəzək şeylərinin düzəldilməsində iştirak edərdi, həyətə qaçıb sürücünün və çobanın qar təpəciyi düzəltməsinə tamaşa edərdi. İndi isə nə o, nə də Çeçevitsin əlvarı kağıza heç fikir vermirdi, hətta bircə dəfə də olsun tövələyə getmədilər, pəncərənin qabağında oturub piçildəşirdilər. Sonra onlar coğrafiya atlmasını açıb hansı xəritəyəsə baxmağa başladılar. Çeçevitsin yavaşcadan deyirdi:

– Əvvəl Perm... Oradan Tümenə... sonra Tomska... sonra... sonra... Kamçatkaya... Oradan da eskimoslar bizi qayıqda Bering boğazından keçirərlər... Bu da ki Amerika... Orada çoxlu dərisi qiyəmətli heyvanlar var.

– Bəs Kaliforniya? – deyə Volodya soruşdu.

– Kaliforniya aşağıdadır... Amerikaya çatsaq, Kaliforniyaya getmək asandır... Özümüzə yeməyi ovla, yol kəsməklə eldə edə bilərik.

Çeçevitsin bütün günü qızlardan aralı gəzir, onlara altdan-alt-dan baxırdı. Axşam çay içəndən sonra elə oldu ki, Çeçevitsin beşcə dəqiqə qızlarla tək qaldı. Burada daha susub oturmaq yaxşı olmadı. O, bərk öskürdü, sağ əli ilə sol əlini ovdu və Katyaya qaşqabaqlı baxaraq soruşdu:

– Siz Mayn Ridi oxumusunuz?

– Yox, oxumamışam... Mənə baxın, siz konkidə sürüşməyi bacarırsınız?

Xəyala dalmış Çeçevitsin bu suala cavab vermədi, ancaq ovurdularını şışirdib elə nəfəs verdi ki, sanki, bərk isti idi. O, yenə də Kataya baxaraq dedi:

– Bizon sürüsü pampaslarla¹ qaçarkən yer titrəyir. Mustanqlar² isə bu zaman təpik atıb kışnayırlar. – Çeçevitsin qəmli-qəmli gülümşəyərək əlavə etdi. – Hindular da qatarlara basqın edirlər. Lakin ağaçanadlar və termitlər hamisindən betərdir.

– O, nədir ki?

– Qarışqaya oxşayırlar, qanadları da var. Cox bərk sancırlar. Siz bilirsinizmi, mən kiməm?

– Cənab Çeçevitsin!

– Yox. Mən Çalağan Caynağı Montiqomoyam, məğlubedilməz lər başçısı.

Ən balaca qız Maşa əvvəlcə Çeçevitsinə, sonra pəncərəyə baxdı. Hava qaralmışdı. Maşa fikirli halda dedi:

– Dünən bizdə çəçevitsa³ bişirmişdilər.

Çeçevitsinin, qətiyyən, başa düşülməyen sözləri, onun həmişə Volodya ilə piçildəşməsi və Volodyanın oyuna qoşulmayıb elə hey fikirləşməsi çox müəmmalı və qəribə idi. Böyük qızların hər ikisi – Katya ilə Sonya – oğlanların bütün hərəkətlərini diqqətlə izləməyə başladılar. Axşam oğlanlar yatarkən qızlar gizlিং qapıya yaxınlaşıb onların danışığına qulaq asdırılar. Onlar nə qəribə şey eşitdilər?! Oğlanlar qızıl əldə etmək üçün Amerikaya qaçmağa hazırlaşdırılar; yola çıxməq üçün hər şeyləri hazırlır; tapança, iki bıçaq, qurudulmuş çörək, od yandırmaq üçün böyüdücü şüşə, kompas, dörd manat pul. Qızlar bildilər ki, oğlanlar bir neçə min verst yolu piyada gedəcəklər, yolda pələnglərlə və vəhiş adamlarla vuruşacaqlar, sonra qızıl və fil sümüyü əldə edəcəklər, düşmənləri öldürəcəklər, dəniz quldurları dəstəsinə qoşulacaqlar, cin içəcəklər və nəhayət, gözəl qızlarla evləniib plantasiyalar açacaqlar.

Volodya və Çeçevitsin danışır və maraqla bir-birinin sözünü kəsirdilər. Çeçevitsin bu zaman özünü “Çalağan Caynağı Montiqomo”, Volodyanı isə “Solğun üzlü qardaşım” adlandırdı.

Yatmağa gedərkən Katya Sonyaya dedi:

¹ Pampaslar – Cənubi Amerika ovlaqları

² Mustanqlar – vəhiş atlar

³ Çeçevitsa – mercimek



— Ancaq anama demə ha! Volodya Amerikadan bizi qızıl və fil sümüyü gətirəcək, əgər anama desən, onu buraxmazlar.

Milad axşamı idi. Çeçevitsin bütün günü Asiya xəritəsinə baxır və dəftərinə nə isə yazırı, yorğun və ari vurmuş kimi kök, dolğunuzlu Volodya isə otaqda qaşqabaqlı gəzisir, heç bir şey yemirdi. Hətta bir dəfə uşaq otağında ikonanın qabağında durub xaç çəkdi və dedi:

— Pərvərdigara, mən günahkarı bağışla! Pərvərdigara, mənim zavallı, bədbəxt anamı hifz elə!

Axşamüstü ağladı. Yatmağa gedərkən atasını, anasını və bacılarını dəfələrlə qucaqlayıb öpdü. Katya ilə Sonya məsələnin nə yerdə olduğunu bilirdi, kiçik bacısı Maşa isə heç bir şey başa düşmürdü, ancaq Çeçevitsinin sıfətinə baxan kimi fikrə gedir və ah çəkib deyirdi:

— Deyirlər ki, pəhriz zamanı noxud və mercimək yemək lazımdır.

Milad bayramı günü səhər tezdən Katya ilə Sonya yavaşça yataqdan qalxıb, oğlanların Amerikaya nə cür qaçmalarına tamaşa etməyə getdilər. Onlar qapının dalından qulaq asmağa başladılar.

— Demək, sən getmirsən, — deyə Çeçevitsin qəzəblə soruşdu.

— De, gedəcəksən, ya yox?

— Ah, Allah! — deyə Volodya yavaşdan ağlayırdı. — Necə gedə bilərəm? Anama yazığım gelir.

— Mənim Solğun bəñizli qardaşım, səndən xahiş edirəm, gedək! Sən özün məni inandırdın ki, gedəcəksən, özün məni tovladin, indi isə getmək məqamında qorxursan?

— Mən... Mən qorxmuram... Anama yazığım gelir.

— De görüm, gedəcəksən, ya yox?

— Mən gedəcəyəm, ancaq... ancaq bir az gözlə. Mən evdə qalmış istəyirəm.

— Onda mən özüm gedərəm! Sənsiz də keçinərəm. Hələ bir pələng ovlamaq, vuruşmaq da istəyirdin! İndi ki, belə oldu, pistonları ver!

Volodya elə yanılıqlı-yanılıqlı ağlamağa başladı ki, bacıları da davam getirə bilməyib yavaşcadan ağladılar. Araya sakitlik çökdü.

— Demək, sən getmirsən? — deyə Çeçevitsin bir də soruşdu.

— Ge...dirəm.

— Onda geyin!

Çeçevitsin Volodyanı yola getirmek üçün Amerikanı tərifləyirdi, pələng kimi nərildəyirdi, gəmini təsvir edirdi, hirsənirdi, fil sümüyünün, şir və pələng dərilərinin hamısını Volodyaya verəcəyini vəd edirdi.

Bu codsaçlı, ariq, cil-cil, qarayanz oğlan qızlara fövqəladə və böyük bir adam kimi göründü. O, qəhrəmandır, işində qəti idi. Heç şeydən qorxmurdu, elə də nərildəyirdi ki, qapının dalından qulaq asanda onun şir ya pələng olduğunu zənn edərdin.

Qızlar öz otaqlarına qayıdlıb geyinəndə Katyanın gözləri yaşardı.
— Ah, mən qorxuram!

Saat ikidə ailə nahar etməyə oturduqda birdən məlum oldu ki, oğlanlar evdə yoxdur. Xidmətçilər otağına, tövləyə, fligelə prikazçı - kin yanında adam göndərdilər, tapa bilmədilər. Kəndə adam göndərildi, orada da olmadılar. Çayı da onlarsız içdilər.

Axşam yeməyi vaxtı Volodyanın anası çox narahat oldu, hətta ağladı da. Gecə yenə kəndi gəzdilər, axtardılar, əllərində fənər çaya getdilər! Pərvərdigara! Hamı bir-birinə dəymişdi.

Ertəsi gün uryadnik gəldi, yemək otağında nə isə yazdı. Volodyanın anası ağlayındı.

Budur, artırmanın yanında bir kirşə dayandı. Kirşəyə qoşulmuş üç aq atdan buğ qalxırdı. Kimsə həyətdə çıçırdı:

— Volodya gəldi!

Natalya hay-küy qopararaq:

— Volodyacan gəldi! — deyə yemək otağına qaçıdı.

Milord da bərkdən hürdü: "Ham! Ham!" Məlum oldu ki, oğlanları şəhər qarşısında tutublar (Onlar burada adamlardan barıtın harada satıldığını xəbər alırlarmış). Volodya otağa girən kimi hönkür-hönkür ağlayıb anasının boynuna sarıldı. Qızlar titrəyərək nə olacağını qorxu içinde gözləyirdilər. Volodyanın atasının uşaqları öz kabinetinə apardığını, onlarla uzun müddət danışdığını eşitdilər. Volodyanın anası da danışır və ağlayındı.

Volodyanın atası deyirdi:

— Belə də şey olar?! Allah eləməsin, gimnaziyada eşitsələr, sizi məktəbdən çıxardalar. Sizin üçün də eyib olsun, cənab Çeçevitsin! Yaxşı iş deyil! Bu işi törədən cəzalandırılacaqdır! Belə də şey olar?! Gecə siz harada qalmışdır?

— Vağzalda! — deyə Çeçevitsin məğrur-məğrur cavab verdi.



Volodya uzandı və onun başına sirkədə isladılmış dəsmal qoydlar. Harasa teleqram vurdular və ertəsi gün Çeçevitsının anası gəlib oğlunu apardı.

Yola düşəndə Çeçevitsının sıfətində sərt və məğrur bir ifadə vardi. Qızlarla xudahafizləşərkən heç bir söz demədi, yalnız Katya-nın dəftərini aldı və yadigar olaraq bu sözləri yazdı:

“Çalağan Caynağı Montiqomo”.

1887

N.N. XANIMIN HEKAYƏTİ

Doqquz il bundan əvvəl, ot biçini zamanı bir axşamtərəfi mən, bir də məhkəmə müstəntiqi vəzifəsini icra edən Pyotr Sergeyeviç atlanıb məktublarının ardınca stansiyaya getdi.

Hava çox gözəl idi, lakin qayıdanbaş birdən sürəkli göy gurultusu eşidildi, biz başımızı qaldırıqdırda düz üzərimizə gəlməkdə olan zəhmli, qara bulud parçasını gördük. Bulud bizə, bizsə buluda yaxınlaşdırdıq.

Onun qara fonunda bizim ev və kilsə ağappaq ağarır, uca qovaqlar gümüşü rəngə çalırdı. Havadan yağış və biçilmiş ot qoxusu gəlirdi. Mənim yol yoldaşımın kefi çox kök idi. O hey gülür, cürbəcür sözlər uyduraraq zarafat edirdi. Deyirdi, bəd olmazdı ki, getdiyimiz yerdə birdən qarşımıza orta əsrlərdən qalma, divarlarında mamır bitmiş, bayquşlar yuva salmış, diş-diş bürclü köhnə bir qəsr çıxayıdı, biz də yağışdan qaçıb orada gizlənəydik, axırdı bizi ildirim vurub öldürəydi...

Çox keçmədi ki, çovdar, yulaf zəmiləri dalğalandı, külək qopdu, toz qalxıb havada fırlandı. Pyotr Sergeyeviç bərkdən gülüb atını məh-mızladı.

— Eh, adama lap ləzzət verir! — deyə o qışkırdı. — Xoşum gəlir belə havadan!

Onun şənliyi mənə də sirayət etdi, indicə iliyimə qədər islana-cağımı, ildirimdan həlak ola biləcəyimi ağlıma gətirincə, mən də gülməyə başladım. Belə qasırğalı havada külək üzünə vura-vura sürətlə at çaparkən adam özünü quş kimi hiss edir, qəlbini bir həyə-can, fərehli bir çırıntı bürüyür.

Biz həyətə girəndə külək artıq dayanmışdı, iri damllalarla yağan yağış otları, taxtapaşları döyücləyirdi. Tövlənin yanında heç kim yox idi.

Pyotr Sergeyeviç özü atların yüyənini çıxardıb onları axura çəkdi. Mən onun qurtarmasını gözleyərək, astanada dayanıb, çəpəki yağış zolaqlarına tamaşa edirdim. Quru otun məstedici ətri burada çöldəkindən daha kəskin duyulurdu; yağışdan və buluddan hava toran idi.



Səmanı, elə bil, iki yerə bölən şiddətli və sürəkli bir göy gurultusundan sonra Pyotr Sergeyeviç mənə yanaşaraq:

– Əcəb guruldayı! – dedi. – Necədir?

O, astanada mənimlə yanaşı dayanmışdı, sürətli gəzintidən sonra hələ də tövşüyə-tövşüyə mənə baxırdı. Mən onun üzümə tamaşa etməkdən zövq aldığıni hiss edirdim.

– Natalya Vladimirovna, – dedi, – bax, beləcə yanınızda dayanıb uzun-uzadı sizə tamaşa etmək üçün mən dünyada hər şeydən keçərdim. Bu gün siz xüsusilə gözəlsiniz.

Onun vəcdlə parlayan gözlərində mən bir yalvarış oxuyurdum, çohrəsi solğundur, saqqalında, bağlında yağış damcıları bərəq vurur, sanki, onlar da məni məhəbbətlə seyr edirdi.

– Mən siz sevirəm, – deyə o davam etdi. – Sevirəm və indi sizi gördüğüm üçün xoşbəxtəm. Bilirəm, siz mənim zövcəm ola bilməsiniz, lakin mən sizdən heç nə istəmirəm, mənə heç nə lazımlı deyil, yalnız bunu bilin ki, sizi sevirəm. Susun, cavab lazımlı deyil, əhəmiyyət verməyin, ancaq bilin ki, siz mənimcün əzizsiniz və sizə baxmağımı müsaidə edin.

Onun sevinci məni də vəcdə gətirmişdi. Mən onun ilhamla işıqlanan üzünə baxır, yağışın şirltisina qarışan səsini dinləyir və heyran olmuş kimi yerimdən tərpənə bilmirdim. Mən onun parlaq gözlərinə hey tamaşa etmək, səsini dinləmək istəyirdim.

– Siz susursunuz, çox gözəl! – deyə Pyotr Sergeyeviç yenə diləndi. – Susmaqda davam edin.

Qəlbim fərəhli dolu idi. Mən gülüüb şiddətlə yağan yağışın altında evə tərəf qaçıdım, o da gülərək gölməçələrdən atıla-atıla ardım - ca yüyürdü.

Hər ikimiz uşaq kimi səs-küyle, pilləkəni taqqıldada-taqqılda - da, islanmış halda, tövşüyə-tövşüyə qaçaraq otağa girdik. Məni şən, bərkdən gülən görməyə adət etməmiş atamlı qardaşım təəccübə üzümə baxıb özləri də gülməyə başladılar.

Tufan buludları ötüb-keçdi, göy gurultusu dayandı, lakin Pyotr Sergeyeviçin saqqalında hələ də yağış damlları parlamaqda idi. Bütün axşamı ta şama qədər o, mahni oxudu, fit çaldı, itin ardınca bu otaqdan o otağa qaçaraq, səs-küy sala-sala onurla oynadı, bu vaxt samovar əlində içəri girən xidmətçini, az qala, yuxacaqdı. Şam zamanı isə o, iştaha ilə yeyir, boş sözlər danışaraq hey zarafat edir,

bizi inandırırdı ki, qış vaxtı tər yelpənək yeyəndə adamın ağızından yaz qoxusu gəlir.

Yatarkən lampanı yandırıb otağımın pəncərəsini taybatay açdım, qeyri-müəyyən hissələr qəlbimi büründü. Azad, sağlam, adlı-sanlı, zəngin olduğumu və sevildiyimi xatırladım. Bəli, mən adlı-sanlı və zəngin idim, bu isə mənim təsəvvürümdə hər şeydən ümdə idi. Ad-san və dövlət – aman, ya rəbb, bu, nə böyük səadətdir!.. Sonra, pəncərədən otağıma süzülən şəhli sərinlikdən yatağında büzüşərək, Pyotr Sergeyeviç sevib-sevmədiyimi özümə aydınlaşdırmağa çalışdım... Lakin heç nə anlamayaraq, nəhayət, yuxuya getdim.

Səhər aylarkən yatağımın üstündə titrəşən günəş ləkələrini və cökə budaqlarının saldığı zərif kölgələri gördükdə dünənkilərin hamısı xatirimdə canlandı, həyat mənə zəngin, rəngarəng və füsunkar göründü, oxuya-oxuya cəld geyinib bağa qaçdım...

Bəs sonra nə oldu?.. Sonra heç nə! Qışda, biz şəhərdə yaşayarkən Pyotr Sergeyeviç ara-sıra bizə gəlirdi. Lakin kəndli tanışlar yalnız yay vaxtı kənddə maraqlı olurlar, qışda şəhərdə isə onlar öz gözəlliklərini itirirlər. Şəhərdə onları çaya qonaq etdiyin zaman sənə elə gəlir ki, bu adamların əynindəki sürtük başqasınındır, yaxud onlar çayı qasıqla həddindən çox qarışdırırlar. Şəhərdə də Pyotr Sergeyeviç bəzən məhbəbtədən danışındı, lakin heç də kənddəki kimi çıxmırıldı. Şəhərdə biz aramızdakı divarı daha artıq hiss edirdik: mən adlı-sanlı və zəngin, o isə kasıbdır, o hətta zadəgan da deyildi, keşiş oğlu idim, o yalnız məhkəmə müstəntiqi vəzifəsində çalışarı adı bir məməmur idim, vəssalam. Biz hər ikimiz – mən gəncliyimdən, o isə, Allah bilir, nədən aramızdakı bu divarı həddindən artıq uca və qalın zənn edirdik. Yəqin, buna görədir ki, şəhərdə bizə gələndə o, həmişə acı-acı gülümsəyir və yüksək cəmiyyəti tənqid edirdi, qonaq otağında başqa bir adam olduqda qəşqabağını töküb susurdu. Elə bir divar yoxdur ki, onu yarıb yol açmaq mümkün olmasın, lakin müasir romanın qəhrəmanlarına mən bələdəm. Onlar həddən ziyadə cəsaretsiz, süst, tənbəl və vasvasıdırlar; onlar şəxsi həyatlarında aldandıqları, dünyada bəxtlerinin getirmədiyi fikri ilə çox tez razılaşırlar. Mübarizə etmək əvəzinə, onlar cəmiyyəti hey tənqid edir, boş, mənasız adlandırırlar və unudurlar ki, onların bu tənqidə yavaşyavaş mənasız, qaba bir şəkil alır.



Məni sevirdilər, səadət lap yaxında idi, elə bil, mənimlə çiyin-ciyninə addımlayırdı. Mən öz-özümü anlamağa çalışmadan, nə istədiyimi, həyatdan nə gözlədimi bilmədən firavan ömür süründüm. Vaxt isə keçir, keçirdi... Yanımdan adamlar öz məhəbbətləri ilə ötüb gedir, günəşli günlər, ilq gecələr bir-birini əvəz edir, bülbüller oxuyur, havadan quru ot ətri gəlirdi. Lakin indi əziz, şirin xatirələrə çevrilmiş bütün bunlar, hamida olduğu kimi, mənim həyatımda da sürətlə sovuşur heç bir nişanə, heç bir iz buraxmadan duman kimi yox olub gedirdi... Bütün bunlar indi haradadır?

Atam öldü, mən qocaldım. Xoşuma gələn, könlümü oxşayan, mənə ümid verən hər bir şey – bahar yağışı, göy gurultusu, səadət arzuları, məhəbbət haqqında söhbətlər – hamısı, hamısı indi yalnız xatirəyə çevrilmişdir, indi mən qarşıda yalnız ucsuz-bucaqsız, bomboş bir səhra görüürəm. Səhrada kimsə yoxdur, üfüq isə müdhiş bir qaranlığa qərq olmuşdur...

Budur, qapının zəngi çalınır... Gələn Pyotr Sergeyeviçdir. Mən qışda ağacları gördükdə onların yayda mənim üçün geyikləri yaşıł donu xatırlayır və piçildayaraq deyirəm:

– Ah, mənim əzizlərim!

Ömür baharımı birlikdə keçirdiyim insanlara rast gəldikdə isə qəlbimi şirin bir qüssə bürüyür və mən yenə də piçildayaraq eyni sözləri təkrar edirəm.

Onu çoxdandır ki, atamın vasitəciliyi ilə şəhərə dəyişiblər. O, bir qədər qocalmış və təravətdən düşmüşdür. Artıq çoxdandır ki, mənə öz məhəbbətinindən danışmir, zarafat da etmir... İşini sevmir, hansı xəstəlikdənse şikayət edir, nədə isə ümidi ləri boşça çıxmışdır – bir sözlə, həyatdan əlini üzüb elə-belə, həvəssiz ömür sürür...

Budur, o buxarının yanında əyləşərək dinib-danışmadan oda tamaşa edir... Mən deməyə başqa söz tapmadığımdan soruşdum:

– Hə, nə var?..

– Sağlığınız... – deyə cavab verdi.

Yenidən hər ikimiz susduq. Ocaqdan düşən qırmızı işiq onun çöhrəsində titrdi.

Ötən günlər xatirimdə canlandı, birdən çiyinlərim əsdi, başım sinəmə düşdü və mən hicqira-hicqira, acı-acı ağladım. Birdən-birə həm özümə, həm də bu adama son dərəcə yazığım gəldi. Qəlbimdə ehtiraslı bir arzu oyandı... Lakin heyhat, o şeyi ki mən arzulayı -

dım, artıq keçmişdə qalmışdı, indi onu həyat bızdən əsirgəyirdi. İndi mən artıq adlı-sanlı və zəngin olduğum barədə düşünmürdüm. Mən əlimlə alnumi sixaraq göz yaşalarımdan boğula-boğula deyirdim:

– Aman Allah, aman Allah, həyat məhv olub getdi...

O isə susurdu, o, mənə “ağlamayın” demirdi, başa düşürdü ki, ağlamaq lazımdır, bunun vaxtı gəlib çatmışdır. Gözlərindən, mənə acıdığını gördüm; mən də ona nə özünü, nə də mənim həyatımı qura bilməyən bu cəsarətsiz adama həm acıyr, həm də açıqla - nırdım.

Onu ötürərkən mənə elə gəldi ki, dəhlizdə kürkünü qəsdən yavaş-yavaş geyindi. Əllərimi sükut içərisində iki dəfə öpdü, sonra isə ağlamaqdan qızarmış gözlərimə uzun-uzadı baxdı. Məncə, bu an o, tufanı, çəpəki yağışı, bizim gülüşlərimizi, mənim o vaxtkı çöhrəmi xatırlayırdı... O, mənə bir söz demək, könlümü almaq istəyirdi və bunu məmnuniyyətlə edərdi, lakin heç nə demədi, yalnız başını tərətdi və əlimi bərk-bərk sıxdı. Allah ona yar olsun!

Onu yola saldıqdan sonra otağıma qayıdırıb buxarının qarşısında, xalcanın üstündə oturdum. Qırmızı közlərin üstü küllə örtüldü, onlar sönməyə başladı. Şaxta, pəncərələrdə daha hiddətlə səsləndi, külək tüstü bacasına soxularaq məşum-məşum uğuldadı.

Xidmətçi qız içəri girdi və məni yatmış sanaraq səslədi...



HƏRC-MƏRCLİK

İnstitutu təzəcə qurtarmış gənc Maşenka Pavlevskaya, gəzməkdən mürəbbiyə işlədiyi Kuşkinlərin evinə qayıdanda evdə böyük bir çaxnaşma gördü. Qapını açan Mixaylo çox həyəcanlı idi, pul kimi qızarmışdı. Yuxarıda səs-küy vardı. "Görünür, ev sahibəsinin ürək-keçməsi tutub... ya da əriylə dalaşib"... – deyə Maşenka düşündü.

Dəhlizdə qulluqçu qızlara rast gəldi. Qızların biri ağlayırdı. Sonra Maşenka, ev sahibi Nikolay Sergeiçin onun otağından çıxdığını gördü. Nikolay Sergeiç alçaqboylu, hələ qocalmamış, şişkin üzü bir kişi idi, başının ortası tamam dazlaşmışdı. Rəngi qırmızı idi. Əsəbilikdən ciyinini çekirdi... Nikolay Sergeiç mürəbbiyəni görmədən onun yanından keçdi və əllərini göyə qaldıraraq səsləndi:

– Bu, dəhşətdir! Ədəbsizlikdir! Səfehlikdir! Vəhşi, iyrənc bir hərkətdir!

Maşenka öz otağına girdi və o saat, ömründə ilk dəfə olaraq özündə acı bir hiss duydu, bu hiss varlı və adlı-sanlı adamların yanında qarınafətir yaşayan asılı, məzлum adamlara tanışdır. Onun otağında axtarış aparırdılar. Ev sahibəsi Fedosiya Vasilyevnaya Maşenkanın stolunun yanında durub, dağılmış yun, parça qalaqlarını, kağız parçalarını təzədən iş çantasına yiğirdi... O, kök, enli - kürək, qalinqaşlı, başıaçıq, əlləri qırmızı, yönəmsiz bir qadın idi, üzündən və hərkətindən adı aşpaza oxşayırdı. Mürəbbiyənin gəli - şı ondan ötrü gözlənilməz oldu, çünkü dönüb onun solğun, heyrətlü üzünü gördükdə pərt olub dodaqaltı dedi:

– Pardon¹, mən... mən qəfildən dağtdım... qolum toxundu...

Madam Kuşkina bir neçə söz də deyib, şleyfini yerlə sürüyə - sürüyə otaqdan çıxdı. Maşenka heyrətlü gözləri ilə otağını nəzərdən keçirtdi, heç bir şey anlamadan ciyinlərini təəccübə qısdı, qorxudan donub qaldı... Fedosiya Vasilyevna onun çantasında nə axtarırdı? Hərgah bu şeyləri, özü dediyinə görə, bilmədən qolu ilə vurub daşıtmışdisa, Nikolay Sergeiçin o cür qızarmış və əsəbi halda onun otağından çıxması nə deməkdir? Stolun siyirməsi niyə

¹ Bağışlayın (*fransızca*).

çəkilmişdi? Mürəbbiyənin ikişahılıq, köhnə marka saldığı daxil da açılmışdı. Onu açmışdılarsa da, bağlaya bilməmişdilər, daxılın kılıdı bərk cızılmış və sürtülmüşdü. Kitab rəfinin, stolun, yatağın üzərinde təzəcə aparılmış axtarışın izləri vardi. Zənbildəki camaşırda da əl gəzdirmişdilər. Bınlar səliqə ilə yiğilmişdəsa da, Maşenkanın evdən çıxarkən yiğdiyi qaydada deyildi. Demək, doğrudan da, əsl axtarış olmuşdu, lakin bunun səbəbi nə idi? Nə olmuşdu? Maşenka qapıçının həyəcanlı üzünü, hələ də davam edən hərc-mərcliyi, qulluqçu qızın ağladığını xatırladı; bütün bunların indicə onun otağında aparılmış axtarışla əlaqəsi yoxdurmu? Bəlkə, onun dəhşətli bir işdə əli olduğunu güman edirlər?

Maşenkanın bənizi ağardı və qorxudan sustalmış bir halda, zənbildəki camaşırın üstünə oturdu. Qulluqçu qız otağa girdi.

— Liza, siz bilmirsiniz, məni niyə... axtarıblar? — deyə mürəbbiyə ondan soruşdu.

Liza:

- Xanımın iki min manatlıq sancağı itibdir... — dedi.
- Yaxşı, bəs mənim otağımı niyə axtarıblar?
- Xanım, hamını axtarıblar. Məni də başdan-ayağa axtardılar...

Bizim hamımızı çilpaq soyundurub axtardılar. Mən isə, xanım, Allah özü şahiddir ki... onların nəinki sancağına, hətta bəzək-düzək stoluna yaxın gəlmirəm. Polis idarəsində də belə deyəcəyəm.

Mürəbbiyə yenə heyrətlə:

— Axi... məni niyə axtarırlar? — dedi.
— Sancağı deyirəm, oğurlayıblar... Xanım özü öz əli ilə evdəki bütün şeyləri alt-üst eləyibdir. Hətta qapıcı Mixaylonu da özləri yoxlayıblar. Lap biabırçılıqdır! Nikolay Sergeiç ancaq qıraqdan baxır və toyuq kimi qaqqıldayır. Xanım, siz əbəs yerə titrəyirsiniz. Sizdən bir şey tapmayıblar! Sancağı siz götürməmisinizsə, heç qorxmayın.

Maşenka hirsindən nəfəsi kəsilərək:

— Ay Liza, axı bu, məni alçaltmaq... təhqir etməkdir! — dedi. — Bu, eclaflıqdır! Axi o nə haqla məndən şübhələnib, şeylərimi axtarıbdır?
— Ünutmayın ki, xanım, siz yad adamların evində yaşayırsınız,
— deyə Liza ah çəkdi. — Siz xanım da olsanız, yenə... qulluqçusu - nuz... Bu, sizdən ötrü ata-ana yanında yaşamaq deyil.

Maşenka yatağın üstünə yığılib, hönkür-hönkür ağladı. Onu heç vaxt belə incitməmişdilər, heç vaxt onu indiki kimi təhqir etməmişdilər...



Tərbiyəli, həssas, müəllim qızı olduğu halda, onu oğru sayıb, küçə qadını kimi axtarmışlar! Bundan böyük təhqir kimin ağlına gələr? Bu inciklik hissinə qorxu da qarışmışdı: görəsən, nə olacaq? Onun başına cürbəcür mənasız fikirlər gəlirdi. Madam ki, onu oğru saymışlar, indi həbs də edə bilər, çılpaq soyundurub axtaralar, sonra da silah altında küçə ilə aparıb, knyaginya Tarakanova yatdığı həbsxana kimi siçan və pıspisalarla dolu olan qaranlıq, soyuq kameraya salarlar. Onda kim ona havadar çıxar? Ata-anası uzaq bir əyalətdə yaşayır, qızlarının yanına gəlmək üçün onlarda pul hani? Paytaxtda onun qohum-əqrəbəsi, dost-aşnası yoxdur, burada o boş çöldə olduğu kimi, tək-tənhadır. Ona nə istəsələr, edə bilərlər.

Maşenka titrəyə-titrəyə: "Gərək, bütün hakimlərin, vəkillərin yanına məsləhətə gedəm... – deyə düşündü. – Onlara əhvalatı danışib, and içərəm... Onlar inanarlar ki, mənim əlimdən oğurluq gəlmir!"

Maşenka birdən xatırladı ki, zənbillərdəki döşəküzülərin altında bir neçə dənə konfet var, bunları o, köhnə institut adətinə görə nahar zamanı cibinə qoyub öz otağına gətirmişdi. Bu balaca sırrın artıq ev sahiblərinə bəlli olduğunu düşündükde xəcalətdindən canına qızdırma düşdü, qorxu və xəcalətdən ürəyi bərk-bərk döyünməyə başladı və bu döyüntünü gicgahında, əllərində, bütün bədənində hiss etdi.

– Nahara buyurun! – deyə Maşenkanı çağırıldılar.

Maşenka saçlarını düzəltdi, yaş dəsmalla üzünü silib yemek otağına getdi. Orada artıq nahar başlanmışdı... Stolun bir başında küt, ciddi baxışlı Fedosiya Vasilyevna, o biri başında Nikolay Sergeç əyləşmişdi. Qonaqlarla uşaqlar ətrafdə oturmuşdular. Xörəkləri frak və aq əlcək geymiş iki lakey gətirib süfrəyə düzürdü. Evdə hərc-mərclik olduğunu, ev sahibəsinin qüssəyə batmasını hamı bilirdi, ancaq susurdular. Yalnız yeməyin çeynənməsinin və qasıqların boşqablara toxunmasının səsi eşidilirdi.

Söhbəti ev sahibəsi özü başladı:

– Üçüncü yemək nə olacaq? – deyə o, zəif, iztirablı bir səslə lakeydən soruşdu.

– *Esturjon a la russ!*¹ – deyə lakey cavab verdi.

Nikolay Sergeç tələsik dedi:

¹ Rus qaydası ilə uzunburun balıq (*fransızca*).

– Bunu, Fenyaya mən tapşırmışam... Könlümə balıq düşmüşdür. Xoşuna gəlmirsə, *ma cherie*¹, qoy gətirməsinlər. Mən onu belə də... ötəri...

Fedosiya Vasilievna özü sıfariş vermədiyi xörəkləri sevməzdı, ona görə gözləri yaşıla doldu. Ev həkimi yavaşcadan onun əlinə toxundu və şirin-şirin gülümsünərək:

– Niyə özünüüz bu qədər üzürsünüz, – dedi. – Onsuz da biz kifayət qədər əsəbiyik, gəlin sancağı unudaq! Canımız iki min manatdan əzizdir!

– Mən iki min manata heyifsilənmirəm! – deyə ev sahibəsi cavab verdi və bir damcı göz yaşı yanağı ilə aşağı axdı. – Məni bu qəziyyənin özü açıqlandırır! Mən öz evimdə oğruya dözə bilmərəm. İtən şeyə heyifsilənmirəm, mənim kimi adamın evində oğurluq eləmək nankorluqdur! Yaxşılıqlarımın əvəzi budurmu?..

Həmi öz boşqabına baxırdı, lakin Maşenkaya elə gəldi ki, ev sahibəsinin sözlərindən sonra hamı ona baxır. Yədiyi tikə boğazında qaldı, özünü saxlaya bilməyib ağladı və yaylığını çıxardıb üzünə tutdu.

– Pardon, – deyə o, yavaşça üzr istədi. – Dayana bilmirəm. Başım ağıriyır. Gedirəm.

Maşenka ayağa qalxdı, çəşdiğindən stulu taqqıltı ilə kənara itələyib daha da pərt oldu və cəld otaqdan çıxdı. Nikolay Sergeiç üzgözünü turşudaraq:

– Bu, Allaha xoş getməz! – dedi. – Onun otağını axtarmaq nəhaq idi! Sözün düzü, bu, yersiz işdir.

Fedosiya Vasilievna:

– Mən demirəm ki, sancağı mütləq o götürüb, – dedi, – ancaq ona kim zamin ola bilər? Sözün düzü, mən bu cür elmlı yoxsullara inanmiram.

– Hər halda, Fenya, yersiz işdir... Məni bağışla, Fenya, ancaq qanunla sənin axtarış aparmağa heç ixtiyarın yoxdur.

– Mən sizin qanunlarınızı bilmirəm. Ancaq onu bilirəm ki, sancağım itib, vəssalam. Mən onu tapacağam! – deyə Fedosiya Vasilievna çəngəlini boşqaba vurdu, gözləri qəzəblə parıldadı. – Siz çörəyinizi yeyin və mənim işimə qarışmayın!

Nikolay Sergeiç itaetlə başını aşağı salıb ah çekdi. Maşenka bu arada öz otağına gəlib yatağa uzandı. İndi o artıq nə qorxur, nə də

¹ Mənim əzizim (*fransızca*).



utanırdı, coşqun bir arzu ona əzab verirdi: o, indicə, bu saat gedib o qansız, lovğa, küt, bəxtəvər qadını şillələmək istəyirdi.

Maşenka üzünü yastiğə sıxb fikirləşirdi: nə yaxşı olardı, bu saat gedib qiymətli bir sancaq alasan və gətirib bu qəddar, yaramaz qadının başına çırpasan. O gün olaydı ki, Fedosiya Vasilievna müflis olub dilənciliyə düşəydi, özgəsindən asılı olaydı, bunun bütün dəhşətini görəydi, təhqir olunmuş Maşenka isə ona sədəqə verəydi. Maşenkanın xəyalından böyük bir mirasa sahib olmaq, özünə gözəl bir fayton alıb, onu bu lovğa qadının pəncərələri öündən səs-küylə sürmək keçirdi, onda Fedosiya Vasilievna paxılıqlıdan öldəri!

Lakin bunların hamısı xəyal idi, həqiqətdə isə Maşenkanın bir çərəsi vardi: buradan tez çıxb getmək, bir saat belə burada qalmamaq! Əlbəttə, işdən məhrum olmaq və yenə öz yoxsul ata-anasının yanına qayıtməq dəhşətli idi, lakin başqa çərəsi yox idi.

Maşenkanın artıq nə ev sahibəsini, nə də öz otağını görən gözü yox idi, bura indi ondan ötrü bir cəhənnəmə çevrilmişdi. Vasvəsilıqdan və öz saxta aristokratizmindən başını itirmiş Fedosiya Vasilievna ona hədsiz dərəcədə iyrənc görünürdü. Maşenkaya elə gəldi ki, bu qadının varlığı dünyada hər şeyi kobudlaşdırır və çirkinləşdirir.

Maşenka çarpayıdan yerə atılıb şeylərini qablaşdırmağa başladı.
– Gəlmək olar? – deyə qapı dalından Nikolay Sergeiçin səsi eşidildi.
– Buyurun.

Nikolay Sergeiç içəri girib, qapı ağızında durdu. Gözləri tutqun idi, qırmızı burnu parıldayırdı. Nahardan sonra pivə içmişdi, bu, onun yerindən, zəif və süst əllərindən bəlli idi.

Nikolay Sergeiç əli ilə zənbilə işaret edərək:
– Bu, nədir? – deyə soruşdu.
– Yiğışdırıram. Bağışlayın, Nikolay Sergeiç, mən daha sizin evinizdə qala bilmərəm. Bu axtarış məni çox təhqir etdi!
– Başa düşürəm... Ancaq nahaq eləyirsınız. Niyə axı? Axtarıblar, qoy axtarsınlar... Bunun nə zərəri? Sizdən ki bir şey əskik olmayıb.

Maşenka dinmir və şeylərini qablaşdırmaqdə davam edirdi. Nikolay Sergeiç yenə bir söz demək istəyirmiş kimi, biglərini əllədi və yaltaq bir səslə dedi:

— Mən, əlbəttə, başa düşürəm, ancaq mərhəmətli olmaq lazımdır. Bilirsiniz, mənim arvadım əsəbidir, dikbaşdır, onu qınamağa dəyməz...

Maşenka dinmirdi. Nikolay Sergeiç sözünə davam edərək dedi:

— İndi ki, siz belə təhqir olunmusunuz, onda mən sizdən üzristəməyə hazırlam. Məni bağışlayın.

Maşenka cavab verməyib öz çamadanının üstünə əyildi. Çox içən və qətiyyətsiz Nikolay Sergeiçin evdə qətiyyən hörməti yox idi. O, müftəxor kimi tanınırırdı, hətta qulluqçuların da nəzərində artıq bir adam kimi idi. Buna görə də onun üzristəməsinin heç bir əhəmiyyəti yox idi.

— Hm... Danışmırınız? Demək, mənim üzristəməyim sizin üçün azdır? Elə isə arvadımın yerinə üzristəyirəm. Arvadımın adından... O, kobud hərəkət etmişdir, mən bir dvoryan kimi bunu etiraf edirəm... — Nikolay Sergeiç otaqda bir qədər gəzinib, içini çekdi və sözünə davam edərək dedi.

— Siz, demək, mənə əzab vermək niyyətindəsiniz... Siz istəyirsiniz ki, mən vicdan əzabı çəkim...

Maşenka öz ağlamsınmış iri gözləri ilə onun üzünə dik baxaraq dedi:

— Mən biliyəm ki, Nikolay Sergeiç, siz müqəssir deyilsiniz. Daha niyə əzab çəkəsiniz?

— Əlbəttə... Ancaq getməyiniz nəhaqdır... Sizdən xahiş edirəm.

Maşenka narazılıqla başını yırğaladı. Nikolay Sergeiç pəncərə qabağında durub, barmaqları ilə şüşəni tiqqildatdı.

— Bu cür anlaşılmazlıq məndən ötrü bir işgəncədir. Bəlkə, sizin qarşınızda diz çökməliyəm? Sizin mənliyinizi təhqir ediblər, ona görə də ağlamışınız, özünüz də çıxb getmək istəyirsiniz, axı mənim də heysiyətim var, siz buna hörmət etmirsınız. Yoxsa, siz istəyirsiniz ki, tövbə edərkən belə deməyəcəyim sözü açıb sizə deyim? Siz, yəqin, mənim hətta ölüm ayağında etiraf etməyəcəyim günahı boynuma almağımı istəyirsiniz, eləmi?

Maşenka dinmirdi. Nikolay Sergeiç birdən-birə dedi:

— Sancağı mən götürmüşəm! İndi razısınızmı? Ürəyiniz sakit oldumu? Bəli, mən... götürmüşəm... Ancaq, əlbəttə, mən sizə etibar edirəm... Allah xatırınə, bu barədə heç kəsə bir söz deməyin, heç işarə də vurmayın!



Bu sözlərdən heyrətlənmiş və qorxmuş Maşenka şeylərini yiğis-dırmaqdə davam edirdi; o, öz şeylərini qapıb əzir, necə gəldi çama-dana və zənbilə basırdı. İndi, Nikolay Sergeicin bu cür açıq etirafından sonra daha bir dəqiqə də burada qala bilməzdi, belə bir evdə indiyə kimi necə yaşıdığını heç aqlına siğışdırı bilmirdi.

Nikolay Sergeiç bir az susduqdan sonra sözünə davam etdi:

– Heç də təəccüb eləməyin. Bu, adı bir şeydir! Mənə pul lazımdır, o isə... vermir. Axi, Marya Andreyevna, bu evi və bütün bu şeyləri mənim atam qazanıb, düzəldibdir! Bunların hamısı mənimdir, sancaq da anamdan qalıb! O isə hamısını götürüb, öz malı eləyibdir... İndi mən onunla iddialıq eləməyəcəyəm ki, özünüz mülahizə edin... Sizdən xahiş edirəm məni bağışlayasınız və getməyəsiniz. *Tout comprendre, tout pardonner*¹.

Maşenka qəti bir surətdə:

– Yox! – dedi və titrəməyə başladı. – Xahiş edirəm, məni rahat buraxasınız.

Nikolay Sergeiç çamadanın yanındakı skamyanın üstünə oturaraq:

– Özünüz bilin, – deyə köksünü ötürdü. – Mən, sözün düzü, təhqir olunmağı, nifret etməyi və sairəni hələ də bacaran adamları sevirəm. Ömrüm boyu oturub sizin bu qəzəblənmiş üzünüzə tamasha edərdim. Bəs belə, demək, qalmaq istəmirsiniz? Mən anlayıram... Başqa cür ola bilməz... Əlbəttə... Sizin üçün getmək asan bir işdir, dərd mənim dərdimdir! Bu xarabadan bir addım kənara qoya bilmərəm. Malikanelərimizdən birinə getmək olardı, ancaq hər yer - də arvadımın adamları... müdirlər, aqronomlar oturubdur, Allah bələsini versin. Girov qoyurlar, dübarə girov qoyurlar... Nə bilim, balıq tutma, otu tapdalama, ağacı sindirma!..

– Nikolay Sergeiç! – deyə zaldan Fedosiya Vasilyevnanın səsi eşidildi. – Aqniya ağanı çağır!

Nikolay Sergeiç cəld ayağa qalxdı və qapıya tərəf gedə-gedə soruşdu:

– Demək, qalmırsınız? Vallah, qalmağınız məsləhətdir. Axşamlar yanınıza gələrdim, söhbət edərdik... Nə deyirsiniz? Qalın! Siz də gedəndən sonra bu evdə bir nəfər qabiliyyətli adam qalmayacaq! Bu, dəhşətdir!

¹ Hamını başa düşmək, hamını bağışlamaq (*fransızca*).

Nikolay Sergeiçin əyyaşlara məxsus solğun üzü yalvarırdı, lakin Maşenka onu rədd edərək, başını yırğaladı, nəhayət, kişi ümidsizliklə əlini yelləyib otaqdan çıxdı.

Yarım saatdan sonra Maşenka artıq yolda idi.

1889



HƏRDƏMXƏYAL

I

Olqa İvanovnanın bütün dostları və yaxın tanışları onun toyunda idilər. O, öz dostlarına ərini göstərərək:

— Bir ona baxın; onda nə isə bir şey var, elə deyilmi? — deyir və sanki, bu söz ilə sadə, olduqca adı və heç bir şeylə nəzəri cəlb etməyən bir adama ərə getməsinin səbəbini izah etmək istəyirdi.

Onun əri Osip Stepaniç Dımov həkim idi və titulyar müşavir¹ rütbəsində idi. İki xəstəxanada xidmət edirdi. Birində ştatdankənar ordinatör², digərində isə — prozektor³ vəzifəsində işləyirdi. Hər gün sahər saat doqquzdan günortaya qədər xəstələri qəbul edir və öz palatasında məşğul olurdu. Günortadan sonra isə at arabası ilə o biri xəstəxanaya gedir, ölmüş xəstələri yarırırdı. Xüsusi təcrübəsi çox cüzi idi, cəmisi ildə beş yüz manat qazanardı. Vəssalam. Onun haqqında daha nə demək olardı? Halbuki Olqa İvanovna, onun dostları və yaxın tanışları heç də adı adamlar deyildilər. Bunların hər birisi, heç olmasa, bir şeylə şöhrət tapmış, özünə ad qazanmışdı və ya hələlik məşhur olmasa da, parlaq bir geləcəyə ümidi bağlayırdı! Bunlardan birisi — dram teatrının artisti — çoxdan bəri tərif edilən böyük istedad sahibi, zərif, ağıllı və ədəbi bir şəxs idi. O mahir qiraət ustası idi və Olqa İvanovnaya bədii qiraət öyrətmışdı. Başqa birisi operada oxuyan yumşaq qəlbli, şışman bir kişi idi. Həmişə ürəyi yana-yana Olqa İvanovnanı inandırırdı ki, o, özünü tələf edir: əgər Olqa tənbəllik etməyib özünü ələ ala bilsə, ondan gözəl bir müğənni çıxar.

Dostlardan bir neçəsi rəssam idi ki, bunların başında janrist⁴, animalist⁵ və peyzajist⁶ Ryabovski dururdu. Bu, iyirmibəşyəşli, gözəl, sərinşin bir gənc idi, sərgilərdə müvəffəqiyyət qazanardı və sonuncu

¹ Titulyar müşavir — çar Rusiyasında mülki xidmətdə bir rütbə.

² Ordinatör — xəstəxanada palata və ya şöbəye müdirlilik edən həkim.

³ Prozektor — xəstəxanada meyit yaran həkim.

⁴ Janrist — məişət şəkilləri çəkən rəssam.

⁵ Animalist — heyvan şəkilləri çəkən rəssam.

⁶ Peyzajist — təbiət mənzərələri çəkən rəssam.

rəsmiini beş yüz manata satmışdı. O, Olqa İvanovnanın çəkdiyi etüdləri düzəldir və deyirdi ki, bəlkə, gələcəkdə ondan bir şey çıxsin. Bunlardan başqa Olqa İvanovnanın dostları içində bir nəfər də violonçelçalan vardi ki, ifa edərkən violonçelini ağladırdı. O, açıqcasına etiraf edirdi ki, bütün qadın tanışlarından yalnız Olqa İvanovna royalda onu müşayiət edə bilər. Daha sonra, bu tanışlar sırasında gənc, lakin artıq öz povest, pyes və hekayələri ilə məşhur olan ədib gəlirdi. Daha kimi deyək? Hə, bir də Vasili ki, bu da qədim rus üslubunu, mənzum hekayə, xalq nağılları və dastanlarını gözəlcə hiss edən diletant¹ – illüstrator² və vinyetist³ bir ağa, mülkədar idi. O, kağız, saxsı qablar və his çəkmiş nimçələr üzərində doğrudan-doğruya möcüzələr yaradırırdı. Nəzakətli, təvazökar, lakin aristokrat, sərbəst, şıltaq olan və yalnız xəstələnəndə dünyada həkimlərin də mövcud olduğunu xatırlayan, Dımov adına da Sidorov və Tarasov adı kimi laqeyd baxan adamlardan ibarət bu məclisdə Dımov uca boyu və enli kürəklərinə baxmayaraq, yad, ariq və kiçik görüñürdü. Sanki, o, özgəsinin frakını geyinmişdi və pirkeşik saqqalı qoymuşdu. Onu da deyək ki, hərgah o, ədib və ya rəssam olsayıdı, onda deyərdilər ki, saqqalından Emil Zolyaya oxşayır.

Artist Olqa İvanovnaya deyirdi ki, öz uzun saçları və dəbdəbəli gəlin paltarıyla bahar vaxtı başdan-ayağa zərif ağ çiçəklərə bürünən qədd-qamətli bir albalı ağacına bənzəyir. Olqa İvanovna onun əllərindən tutaraq:

— Yox, dinləyin, — deyirdi, — görün bu əhvalat necə baş vermişdir. Siz dinleyin!.. Sizə deyim ki, atam Dımovla bərabər bir xəstəxanada işləyirdi... Yaziq atam xəstələndikdə Dımov gecə-gündüz onun yanından uzaqlaşmırıldı. O qədər qayğı və fədakarlıq göstərirdi ki... Dinləyin, Ryabovski... Siz də qulaq asın, ədib, bu, çox maraqlıdır. Yaxın gəlin. Bu, çox böyük bir fədakarlıq, səmimi bir həmdərdilik idi! Mən də gecələr yatmayır, atamın yanında otururdum. Bir də görürəm — salaməleyküm, oğlan əldən gedir; mənim Dımovum xirt-dəyinə qədər eşq dəryasına qərq olub. Həqiqətən, tale nə qədər ecazkar olurmuş? Bəli, atamın vəfatından sonra o, hərdən mənim

¹ *Diletant* — incəsənet və elmin bir sahəsində üzdən meşğul olan adam.

² *Illüstrator* — kitablara, mətnin mezmununa uyğun olaraq şəkillər çəkən rəssam.

³ *Vinyetist* — kitab və əlyazmalarına mətnin başlangıcında, yaxud sonunda bəzək şəkilləri çəkən adam.



yanıma gələr, küçədə gəzişərdik. Belə gözəl axşamların birində, bıy, birdən-birə o, mənə evlənmək təklif etdi... Elə bil, başıma qar ələdilər... Mən gecə səhərədək ağladım və özüm də dəlicəsinə vuruldum. Nəhayət, gördüyüünüz kimi, onun arvadı oldum... Onda bir növ qüvvəti, qüdrəti, ayıya məxsus bir şey var, deyilmi? İndi onun üzünü dördə üç hissəsi bize sarı baxır, bir hissəsinə kölgə düşmüsdür, üzünü tamamilə bize tərəf çevirəndə bir onun alhnına tamaşa edin. Ryabovski, siz bu alın barəsində nə deyə bilərsiniz? Dımov, biz sənin haqqında danışırıq, – deyə o, ərinin çağırıldı. – Bura gəl. Namuslu əlini Ryabovskiyə uzat... Hə, belə, hə, dost olun.

Dımov açıq ürəklə və sadəlövhəsinə əlini Ryabovskiyə uzatdı və:
– Çox şadam, – dedi. – Ryabovski familyalı birisi mənimlə kurs qurtarmışdı. O, sizin qohumunuz deyil ki?

II

Olqa İvanovnanın iyirmi iki yaşı, Dımovun isə otuz bir yaşı var idi. Toydan sonra onlar çox gözəl yaşayırıldılar. Olqa İvanovna özünün və başqalarının çəkdiyi çərçivəli və çərçivəsiz etüdlərlə qonaq otağının bütün divarlarını başdan-başa bəzəmişdi. Royalın və mebelin fonunda isə Çin çətirlərdən, molbertlərdən¹, rəngarəng parçalardan, cürbəcür xəncərlərdən, xırda heykəl və fotosəkillərdən gözəl bir guşə düzəltmişdi. Yemək otağının divarlarından mənzərəli şəkillər, çıraqlar və oraqlar asmış, küncdə isə kərənti və dirmiq qoymuşdu. Beləliklə də, rus zövqündə bir yemək otağı əmələ gelmişdi. Yataq otağını mağaraya oxşatmaq üçün tavanı və divarları tündrəngli mahuda tutmuşdu; çarpayıların üzərində Venesiya fənəri asmışdı, qapının yanlarında isə əli təbərzinli heykəl qoymuşdu. Hamı, cavan ər-arvadın çox qəşəng bir guşəyə malik olduqlarını söyləyirdi.

Hər gün səhər saat on bir radələrində yuxudan duran Olqa İvanovna royal çalar və yaxud hava günəşli olarsa, yağlı rənglərlə bir şəkil çəkərdi. Sonra, saat birə işləyəndə öz dərzisinin yanına gedərdi.

Tez-tez təzə paltarda görünmək və hamını öz geyimi ilə heyran etmək istəyən Olqanın və Dımovun pulu az olduğundan Olqa və onun dərzisi biclik işlətməli olurdular. Bu biclik sayəsində çox vaxt, yenidən boyanmış köhnə paltardan, dəyərsiz tül, krujeva, plüs və

¹ Molbert – rəssam dəzgahı.

ipək parçadan çox qəribə, cazibədar bir paltar çıxır, sadəcə, don deyil, bir arzu, bir xəyal əmələ gəlirdi. Dərzinin yanından çıxandan sonra Olqa İvanovna teatr yeniliklərini öyrənmək və eyni zamanda yeni pyeslərin ilk tamaşalarına və ya benefisə¹ bilet düzəltmək üçün tanış aktrisalardan birinin yanına gedirdi. Aktrisanın yanından rəssam emalatxanasına və yaxud rəsm sərgisinə getmək lazımlı gəlirdi. Oradan da görüşmək, öz evinə dəvət etmək və sadəcə olaraq, laq-qırçı vurmaq üçün şəhərli adamların birinə baş çəkərdi.

Hər yerdə də onu şən və mehribanlıqla qarşılayır və inandırırdılar ki, o, yaxşı, sevimli və nadirdir. Onun məşhur və böyük adlan-dırduğu şəxslər onu özlərinin əziz, doğma bir adamı kimi qəbul edir və hamısı bir ağızdan peygəmbərlik edib deyirdilər ki, bu cür istedad, zövq və aqla malik ikən, əgər fəaliyyətə başlarsa, ondan mütləq bir şey çıxar. Olqa İvanovna mahni oxuyur, royal çalır, rəng ilə şəkil çekir, gildən xırda heykəllər düzəldir, həvəskar tamaşalarında iştirak edir və bütün bunları elə-belə deyil, istedadla edirdi. Onun çılcıraq üçün fənər düzəltməsi, bəzənib-düzənməsi və ya birinin qalstukunu bağlaması o qədər gözəl, o qədər bədii olurdu ki, görənləri valeh edirdi. Lakin onun istedadı məşhur adamlarla tez tanış olmaq və yaxından ünsiyyət bağlamaq bacarığı qədər heç bir şeydə özünü parlaq bürüzə vermirdi. Bir adam azacıq şöhrət qazandı, Olqa İvanovna dərhal onunla tanış olur və həmin gün onu evinə dəvət edirdi. Hər cür yeni tanışlıq onun üçün bayram idi. O, məşhur adamları Allah qədər yüksəldir, onlarla fəxr edir və hər gecə onları yuxusunda görürdü, onların həsrətini çəkir və öz həsrətini heç bir vəchlə söndürə bilmirdi. Köhnələri gedir və unudulur, bunların əvəzinə isə təzələri gəlirdi, lakin bunlara da tezliklə öyrəşir və peşman olub acgözlükə yeni-yeni böyük adamlar axtarmağa başlayır, tap - diqdan sonra yenə də axtarırırdı.

Saat beşə işləyəndə əri ilə bərabər evdə nahar edirdi. Ərinin sadə, dərrakəli və mehriban olması onu mütbəəssir edir və vəcdə gətirirdi. Həmin dəqiqə yerindən sıçrayır, çılgınlıqla ərinin başını qucaqlayır və onu bolluca öpüşlərə qərq edirdi:

— Dimov, sən ağılli, alicənab adamsan, — deyirdi. — Lakin sənin çox mühüm bir nöqsanın vardır, sən incəsənətlə, qətiyyən, maraqlanmırısan. Sən musiqini də, rəssamlığı da inkar edirsən.

¹ *Benefis* – artistlerin birinin xeyrinə verilən tamaşa.



Dimov qısaca olaraq:

– Çünkü mən onları anlamıram, – deyirdi. – Mən bütün həyatım boyu təbiət elmləri və təbiətlə məşğul olmuşam. Ona görə də incəsənətlə maraqlanmağa vaxtım olmayıb.

– Axi bu, dəhşətdir, Dimov.

– Niyə ki? Sənin tanışların təbiət elmlərini və təbiəti bilmirlər. Ancaq sən heç onları danlamırsan. Hər kəsə öz peşəsi xoşdur. Mənim peyzaj və operalardan başım çıxmır. Lakin mən belə düşünürəm: madam ki, bəzi ağıllı adamlar bütün öz həyatlarını bunlara həsr edirlər, demək, bunlar lazımlı şeylərdir. Mən incəsənəti başa düşmürəm, lakin başa düşməmək – inkar etmək demək deyildir.

– Bəri ver, sənin namuslu əlini sıxım!

Nahardan sonra Olqa İvanovna tanışlarının yanına, oradan da teatra, konsertə gedir və gecə yarısından sonra evə qayıdır. Hər gün beləcə.

Çərşənbə günləri axşamlar Olqa İvanovna öz evində məclis düzəldirdi. Bu məclislərdə ev sahibəsi və qonaqlar kart oyunu və rəqsle məşğul olmayıb cürbəcür bədii şeylərlə əylənirdilər. Dram artisti deklamasıya söylər, xanəndə oxuyar, rəssamlar isə Olqa İvanovanın albomlarına şəkillər çəkərdilər. Violonçelçi çalardı, ev sahibi özü isə şəkil çəkər, heykəl yapar, oxuyar və royal çalardı. Deklamasiya, musiqi və mahni fasılələrində ədəbiyyat, teatr və rəssamlıq haqqında danışır, mübahisə edirdilər. Bu məclislərdə qadın olmurdu; çünkü Olqa İvanovna aktrisalarдан və öz dərzisindən başqa, bütün qadınları cansızıcı və alçaq hesab edirdi. Heç bir məclis olmazdı ki, hər dəfə qapının zəngi çalınarkən ev sahibəsi diksinib simasına müzəffər bir ifadə verərək, “odur!” deməmiş olaydı, bu sözü deyər - kən Olqa dəvət etdiyi yeni bir məşhur şəxsi nəzərdə tuturdu.

Dimov qonaq otağında olmurdu və heç kəs də onu yadına sal - mırı. Lakin düz saat on ikinin yarısında yemək otağının qapısı açılır və Dimov öz mehriban, həlim təbəssümü ilə qapıda görünür və ellərini ovuşturaraq:

– Ağalar, süfrəyə buyurun! – deyirdi.

Həmi yemək otağına keçir və hər dəfə süfrədə eyni şeyləri: istridyə və sardina balığı, bir parça donuz və dana əti, pendir, kürü, göbələk, araq və iki qrafın çaxır göründülər. Olqa İvanovna vəcddən qollarını açaraq:

— Mənim sevimli ağam, — deyirdi, — nə füsunkarsan!.. Ağalar, bir onun alnına baxın. Dımov, bir yana dön. Baxın, ağalar, çöhrəsi lap Benqaliya pələnginin çöhrəsinə oxşayır, üzünün ifadəsi isə maral üzü kimi xoş və mehribandır. Ah, əzizim!

Qonaqlar yeyir və Dımov aqaxaraq düşüncürdülər: “Doğrudan da, qiyamət oğlandır”. Lakin çox çəkmədən onu unudur və yenə teatr, musiqi və rəssamlıqdan danışmağa başlayırdılar.

Təzə ər-arvad xoşbəxt idilər və onların həyatı su kimi axıb gedirdi. Lakin onların bal ayının üçüncü həftəsi o qədər də xoşbəxt keçmədi, hətta bir qədər kədərli oldu. Dımov xəstəxanada qızılıyel xəstəliyinə tutuldu, altı gün yorğan-döşəkdə yatdı və gözəl qara saçlarını dibindən qırxdırmalı oldu. Olqa İvanovna onun yanında əyləşir və acı göz yaşları axırdı. Lakin Dımovun həli bir qədər yaxşılaşdıqda, Olqa İvanovna onun qırılmış başına yaylıq bağladı və bədəvi ərabə oxşadaraq şəklini çəkməyə başladı. Hər ikisinin kefi kökəldi. Dımov sağalıb yenə xəstəxanaya getməyə başladıqdan üç gün sonra isə başına yeni bir iş gəldi.

Dımov bir dəfə nahar zamanı:

— Mənimki getirmir, əzizim, — dedi. — Bu gün dörd meyit yarmışam və iki barmağımı kəsmişəm, həm də bunu yalnız evə gələndən sonra görmüşəm.

Olqa İvanovna qorxdu. Dımov gülümsədi, dedi ki, bu, boş şeydir, ölü yararkən öz əlini kəsmək halları onda tez-tez olur:

— Əzizim, mən işləyərkən bərk qızışır və özümü unuduram.

Olqa İvanovna ərinin meyitdən yoluxa biləcəyindən bərk qorxur və gecələr Allaha dua edirdi, lakin iş zərərsiz qurtardı. Yenə kədərsiz və həyəcansız, dinc və xoşbəxt bir həyat başlandı. Günləri xoş keçir-di, qarşidan da artıq uzaqdan gülümsəyən və min bir sevinc vəd edən bahar gəlirdi. Xoşbəxtliyin sonu olmayıacaqdı. Apreldə, mayda və iyunda vaxtlarını şəhərdən kənar bir yaylaqda keçirəcək, gəzin-tilər təşkil edəcək, etüdlər çəkəcək, balıq ovu ilə məşğul olacaq, bülbülləri dinləyəcəkdir; sonra isə iyul ayından başlayaraq payız-a qədər rəssamlar Volqa səyahətinə gedəcəklər və şübhəsiz ki, rəssamlar məclisinin labüb üzvü olan Olqa İvanovna da bu səyahətdə iştirak edəcəkdir. O artıq özünə kətandan iki dəst yol paltarı tikdir-mişdi, yol üçün rəng, firça, kətan və təzə palitra¹ almışdı. Rəssam -

¹ Palitra – üstündə rəng qarışdırılan taxta.



lıqda qazandığı müvəffəqiyyətlərə baxmaq üçün, demək olar ki, hər gün Ryabovski əllərini cibinə salıb, dodaqlarını bərk-bərk sıxır və fisildayaraq deyirdi:

– Hə, belə... Bu bulud bir az yönəmsizdir, axşam buludu rəngində deyil. Şəklin ön hissəsi qarışiq çıxmışdır və deyəsən, nəyi isə çatışır. Komacığınız da çox alçaqdır və sanki, yazıq-yazıq zarıyr. Şəklin bu küncünü bir qədər tünd rənglə götürmək lazımdır. Ümumiyyətlə, bəd deyil... Əhsən!

Ryabovski nə qədər çox anlaşılmaz danışırdısa, Olqa İvanovna da onu o qədər çox asanlıqla anlayırdı.

III

Troitsanın¹ ikinci günü nahardan sonra Dımov çərəz və konfet alıb, yaylağa arvadının yanına getdi. İki həftə idi ki, onunla görüşməmiş və bərk dairxmışdı. Vaqonda gəldiyi, daha sonra kiçik meşəlikdə öz bağını axtardığı vaxt Dımov daim acliq və yorğunluq hiss edir, öz arvadı ilə açıq havada şam edəcəyini, sonra yixılıb yatacağını düşünərək, içində kürü, pendir və ağı balıq olan bağlamasını nəşə ilə süzürdü.

Dımov öz bağını axtarıb tapdıqda artıq günəş batmaq üzrə idi. Xidmətçi qarı, xanımın evdə olmadığını və yəqin ki, bir azdan sonra qayıdacağını bildirdi. Bağda yönəmsiz, alçaqtavanlı, divarlarına yazı kağızı çəkilmiş, əyri və aralı döşəməsi olan ancaq üç otaq var idi. Otaqların birinə çarpayı qoyulmuş, digərində kürsünün üstünə və pəncərələrə kətan, firça, yağlı qara kağız, kişi paltoları və şlyapaları atılmışdı, üçün - cü otaqda isə Dımov tanımadığı üç kişiyə rast gəldi. Bunların ikisi qarabuğdayı və saqqallı idи, üçüncü şişman kişisinin isə üzü tamam qırılmışdı. Yəqin ki, o, aktyordur. Masa üzərində samovar buğlanırdı. Aktyor, Dımovu saymazlıqla nəzərdən keçirərək yoğun səslə:

– Sizə nə lazımdır? – deyə soruşdu. – Olqa İvanovnanı istəyirsiniz? Gözləyin, bu saat gələr.

Dımov oturub gözlədi. Qarabuğdayı kişilərin biri özünə çay tökdü, yuxulu və əzgin halda Dımovu sözərək soruşdu:

– Çaya meyliniz varmı?

Dımov həm içmək, həm də yemək istəyirdi. Lakin iştahasını pozmamaq üçün çaydan imtina etdi. Bir azdan sonra ayaq səsi və

¹ Troitsa – xristian bayramıdır.

tanış bir gülüş eşidildi: qapı açıldı, geniş kollarlı şlyapa geymiş və əlində qutu tutmuş Olqa İvanovna qaçaraq otağa girdi, onun ardınca da əlində böyük bir çətir, bükmə bir kürsü olan nəşeli və alyanaklı Ryabovski içəri daxil oldu. Olqa İvanovna sevincənə bağırdı:

– Dimov! – Başını və əllərini onun sinəsinə qoyaraq, – Dimov!
– deyə təkrar etdi. – Sənsən? Niyə belə gec gəldiniz? Niyə? Niyə?
– Necə gəlim, əzizim? Həmişə məşğul oluram, vaxtim olmur.
Boş olanda da vaxtim qatarların hərəkət cədvəlinə uyğun gəlmir.

– Səni görməyimə nə qədər şadam. Gecə səhərədək hey səni yuxuda gördüm, qorxurdum ki, birdən xəstələnib edərsən. Ah, bilsən, bu saat sən nə qədər sevimlisən, nə qədər vaxtında gəlmişən. Sən mənə nicat verəcəksən. Yalnız sən mənə nicat vera bilərsən, – sonra gülərək və ərinin qalstukunu bağlayaraq sözünə davam etdi: – Sabah burada əntiqə bir toy olacaq. Çikeldeyev adlı gənc bir teleqrafçı evlənir. Yaraşıqlı gəncdir, üzündə bilirsənmi, bir növ qüvvətli, aysiya məxsus bir ifadə var... Ona baxıb gənc bir varyaq şəkli çəkmək olar. Biz – bütün yaylağa gələnlər onun xeyir işində iştirak edirik və ona möhkəm söz vermişik ki, toyuna gələcəyik. Yoxsul, kimsəsiz və cəsarətsiz bir adamdır. Əlbəttə, belə bir adamın toyunda iştirak etməmək günah olardı. Bir təsəvvürüünə gətir, səhər duasından sonra kəbin kəsiləcək, hamımız kilsədən çıxıb gəlinin evinə qədər piyada gedəcəyik... Bilsən, nə qədər qiymət olacaqdır... Meşə, quşlar cəh-cəh vurur, günəş şüasının ləkələri otların üzərində parıldayırlar; biz isə fransız ekspressionistlərinin¹ zövqünə uyğun rəngarəng kədərlə, al-yaşlı fon önünde gedirik. Ancaq bəs mən kilsəyə nə geyinib gedəcəyəm, Dimov?! – deyə Olqa İvanovna özünü ağlamsınan kimi göstərdi. – Mənim burada heç nəyim yoxdur, qətiyyən, heç nəyim – nə paltarım, nə əlcəyim, nə çıçəyim var. Sən mənə nicat verməlisən. İndi ki, gəlmisən, demək, tale özü səni mənim imdadıma göndərmişdir. Mənim əzizim, açarları götür, evə get və qarderobdan mənim çəhrayı paltarımı götür gəl; yəqin ki, o, sənin xatırındə olar, birinci asılmışdır. Sonra ərzaq anbarında sağ tərəfdən yerdə iki karton qutu görəcəksən; üstdəki qutunu açarsan – içinde bolluca tül parça tikmələri, onların içinde isə çıçəklər vardır. Çıçəklərin hamısını ehmalca çıxart, gözlə ki, əzilməsinlər, əzizim. Sonra mən özüm onlardan seçərəm... Əlcək də alarsan.

¹ *Ekspressionizm* – incəsənet və ədəbiyyatda cərəyandır.



Dîmov:

– Yaxşı, – dedi, – sabah gedib göndərərəm.

– Sabah nə vaxt? – deyə Olqa İvanovna heyrətlə ərinə baxdı.

– Sabah necə çatdırı bilərsən? Birinci qatar səhər doqquzda yola düşür, nikah isə saat on birə təyin edilmişdir. Yox, quzum, bu gün lazımdır, mütləq bu gün! Əgər sabah özün gələ bilməsən... bir adamla göndərərsən. Yaxşı, di dur get... Bu saat sərnişin qatanı gəlməlidir. Yubanma, quzum...

– Yaxşı.

Olqa İvanovna:

– Ah, bilirsən, səni buraxmağımı nə qədər heyif silənirəm, – dedi və onun gözləri yaşırdı. – Axi nə üçün mən axmaq teleqrafçıya söz verdim?

Dîmov ayaqüstü bir stekan çay içdi, bir qoğal götürdü və mülayimcəsinə gülümsəyərək stansiyaya getdi. Gətirdiyi kürünü, pendiri, balığı isə qarasaçlı kişi və kök aktyor yedi.

JV

Sakit, aydınlıq bir iyul gecəsində Olqa İvanovna Volqa gəmisinin göyərtəsində durub gah suya, gah da gözəl sahilə tamaşa edirdi. Yanında dayanan Ryabovski ona deyirdi ki, su üzərindəki qara kölgələr kölgə deyil, bir röyadır. Bu xəyalı parıltı ilə işildayan sehrlı suyu, sonsuz səmanı seyr etdikdə, həyatımızın mənasız olduğunu və ali, əbədi, müqəddəs bir varlığın mövcudluğunu söyləyən kədərlə və dalgın sahilləri seyr etdikdə hər şeyi unutmaq, ölmək, bir xatirəyə çevrilmək daha gözəl olardı. Keçmiş keçdi, o artıq maraqsızdır. Gələcək isə bir heçdir; həyatdakı bu yeganə füsunkar gecə də tezliklə qurtaracaq, əbədiyyətə qovuşacaqdır. Ah, bəs yaşamaq nə üçündür?

Olqa İvanovna da gah Ryabovskinin səsinə, gah da gecənin sükutuna qulaq verir və özünün ölməz olduğunu, heç bir zaman ölməyəcəyini düşünürdü. Suyun, bu vaxta qədər görmədiyi saf firuzə rəngi, göy sahillər, qara kölgələr və qəlbini dolduran hədsiz sevinc ona deyirdi ki, ondan böyük bir rəssam olacaqdır, uzaqlarda, aydınlıq gecənin arxasındaki sonsuz boşluqda onu müvəffəqiyət, şöhrət və xalq məhəbbəti gözləyir. O gözünü qırpmadan uzun müddət uzaqlara baxdıqda onun xəyalında dəstə-dəstə insanlar, işıqlar,

təntənəli musiqi səsləri, sevincli bağırıtlar canlanır, özünün aq paltar geyərək hər tərəfdən üzərinə güllər və çiçəklər yağan bir izdihamın mərkəzində durduğunu göründü. Eyni zamanda onun yanında, gəminin kənarına dirsəklənərək Allah tərəfindən göndərilmiş böyük bir adamın, bir dahinin durduğunu düşündürdü... Bu vaxta qədər bu adam nə yaratmışsa, hamısı gözəl, yeni və xariqülədədir. Bundan sonra isə o yaşa dolduqca və nadir istedadı çiçəkləndikcə, yaradacağı əsərlər daha qəribə və hədsiz gözəl olacaqdır. Bu, onun üzünün ifadəsindən və təbiətə münasibətdən görünür. O, kölgələr haqqında, axşam işıqları və ayın parıltısı haqqında fərqli bir şəkildə yalnız öz dilində danışır, belə ki, onun təbiət üzərindəki ecazkar hakimiyyəti qeyri-ixtiyari hiss olunur. O özü də çox gözeldir, onda qəribə bir yenilik vardır, onun sərbəst, azad, bütün məişət qaydalara biganə olan həyatı quş həyatına bənzəyir.

Olqa İvanovna:

— Hava sərirləşir, — dedi və titrədi.

Ryabovski onu öz plاشına bürüyərək kədərli surətdə dilləndi:

— Mən özümü sizin hakimiyyətiniz altında hiss edirəm. Mən qulam. Nə üçün siz bu gün bu qədər füsunkarsınız?

Ryabovski bir an belə gözünü Olqadan çəkmirdi. Onun gözləri müdhiş idi və Olqa İvanovna ona baxmağa qorxurdu. Ryabovski nəfəsini Olqanın yanaqlarına buraxaraq:

— Mən sizi dəlicəsinə sevirəm... Mənə bircə kəlmə söz deyin, mən həyatimdən əl çəkərəm, incəsənəti ataram... — deyə dodaqları əsə-əsə həyəcanla piçildədi. — Sevin məni, sevin...

Olqa İvanovna gözlərini yumaraq:

— Belə danışmayın, — dedi, — bu, dəhşətdir. Bəs Dımov?

— Nə olsun Dımov? Nə üçün Dımov? Mənim Dımovla nə işim? Volqa, ay, gözəllik, mənim sevgim, mənim sevincim... Bunların Dımove nə dəxli?.. Ah, mən heç bir şey bilmirəm... Mənə keçmiş lazımlı deyil, mənə yalnız bircə an həsr edin... Bircə an.

Olqa İvanovnanın qəlbİ döyündü, o, əri haqqında fikirləşmək istədi. Lakin Dımovla keçirdiyi bütün həyatı, hətta toyları, gecə müsamirələri belə ona xırda, mənasız, sönük, yararsız və olduqca uzaq göründü... Doğrudan da, Dımov nədir? Dımov nə üçündür? Axi onun Dımovla nə işi var? Dımov təbiətdə varmı? O yalnız bir xəyal, bir yuxu deyilmi?



"Elə sadə və adı adam üçün artıq nail olduğu səadət də kifayətdir, – deyə Olqa İvanovna əlləri ilə üzünü örtərək düşündü. – Qoy orada məni nə qədər qınayırlarsa, qınasınlar. Mən isə hamının acığına özümü məhv edəcəyəm. Məhv edəcəyəm özümü, vəssalam!.. Həyatda hər şeyi sinaqdan çıxarmaq lazımdır. Pərvərdigara, bu, nə qədər dəhşətli və nə qədər şirindir?!"

Rəssam onu qucaqladı və Olqanın onu yüngülə özündən kənar etmək istəyən əllərini acgözlükle öpərək:

– Nə oldu? Nə oldu? – deyə piçildədi. – Sən məni sevmirsənmi? Hə? Hə? Ah! Nə gözəl gecədir. Nə füsunkar gecədir!

Olqa İvanovna onun yaşdan parıldayan gözlərinə baxaraq:

– Bəli, gözəl gecədir! – deyə piçildədi. Sonra cəld dönüb onu möhkəm qucaqladı və bərk-bərk dodaqlarından öpdü.

Göyərtənin o biri tərəfindən kim isə:

– Kineşmaya yan alrıq, – dedi.

Ağır addım səsləri eşidildi; bu, onların yanlarından keçən bufet işçisi idi. Olqa İvanovna sevincindən həm gülüb, həm də ağlayaraq:

– Bura baxın, – dedi, – bizim üçün şərab gətirin.

Həyəcanından rəngi saralmış rəssam skamyaya oturaraq pərəstişkar və minnətdar gözləri ilə Olqa İvanovnaya baxdı, sonra gözlərini yumdu və yorğun-yorğun gülümşəyərək:

– Mən yorulmuşam, – dedi və başını gəminin kənarına söykədi.

V

Sentyabrın ikisi iliq və sakit, lakin tutqun bir gün idi. Səhər tez-dən Volqa üzərindən yüngül duman keçirdi. Saat doqquzdan sonra isə yağış çiləməyə başladı. Havanın açılacağına heç bir ümidi yox idi. Çay içərkən Ryabovski Olqa İvanovnaya deyirdi ki, rəssamlıq ən nanəcib və cansızıcı bir sənətdir. Ryabovski deyirdi ki, o, rəssam deyil, yalnız axmaqlar düşünürər ki, onun istedadı var. Birdən o heç nahaq yerə, bıçağı qapdı və özünün ən yaxşı etüdüünü cirdi. Çaydan sonra Ryabovski qaşqabağını tökərək pəncərə önündə oturub Volqaya baxırdı. Volqanın görkəmi isə artıq parıltısız, tutqun, donuq və soyuq idi. Hər şey, hər şey cansızıcı və kədərli payızın yaxınlaşdığını xatırladırı. Adama elə gəlirdi ki, indi təbiət Volqanın sahilərindəki zinətli yaşıl xalılıarı, şüaların almaz kimi əks etməsini,

Şəffaf göy səmanı, işiq və təntənəli şeylərin hamisini yiğisdirib sandıqlara qablaşdırılmış və gələn yaza saxlamışdır. Sanki, Volqanın ortasında uçan qarğalar belə “çilpaq! çilpaq!” deyərək onu açıqlanırdılar. Ryabovski qarğaların qarılıtısını dinləyir və artıq həvəsdən düşdüyüünü, öz istedadını itirdiyini düşünürdü. Bu dünyada hər şey ona şərti, nisbi və axmaq görünürdü. O, özünü bir qadına bağladığına təessüf edirdi. Bir sözlə, məyus və qəmgin idi.

Olqa İvanovna arakəsmənin arxasında çarpayıda oturmuşdu. O, gözəl, uzun saçlarını barmaqları ilə oynadaraq özünü gah qonaq otağında, gah yataq otağında, gah da ərinin iş otağında təsəvvür edirdi. Xəyalı onu teatra, dərzisinin və məşhur dostlarının yanına aparırıdı. Görəsən, indi onlar nə edirlər? Heç onu yada salırlarmı? Artıq mövsüm başlanıb, axşam məclisləri düzəltmək haqqında fikirləşmək vaxtı çatmışdır. Bəs Dımov? Sevimli Dımov! O, öz məktublarında Olqanın tezliklə evə gəlməsini nə qədər nəvazişə və uşaq yalvarışıyla xahiş edir. O, hər ay onun üçün yetmiş beş manat pul göndərirdi. Olqa İvanovna rəssamlardan yüz manat pul borc aldığı ona yazdıqda Dımov bu pulu da göndərdi. Nə qədər mehriban və alicənab adamdır. Səyahət Olqa İvanovnanı yormuşdu, artıq darıxırı və bu mujiklərdən tezliklə uzaqlaşmaq, çay rütubəti qoxusundan qurtarmaq və kənddən-kəndə gedib kəndli komalarında yaşayarkən daim olaraq duyduğu bu fiziki natəmizlik hissini üzərindən atmaq istəyirdi. Əgər Ryabovski sentyabrın iyirmisincə qədər burada yaşayacağını rəssamlara vəd etməsəydi, günü bu gün çıxıb getmək olardı. Bu, necə də yaxşı olardı! Ryabovski:

— Pərvərdigər! — deyə inildədi. — Bəs günəş nə vaxt çıxacaqdır?

Mən günəşli mənzərəni günəş olmayanda başa vura bilmirəm, axı...

Olqa İvanovna arakəsmənin arxasından çıxaraq:

— Sənin ki buludlu göyü təsvir edən bir etüdün var, — dedi,

— yadındadırı, sağ planda meşə, sol planda isə inek sürüsü və qızılar... İndi sən o etüdünü qurtara bilərdin.

Rəssam:

— Eh, — deyə üz-gözünü qırışdırıldı. — Qurtara bilərdim. Yəqin, siz məni o qədər axmaq hesab edirsiniz ki, guya, nə etmək istədiyimi özüm bilmirəm?

Olqa İvanovna ah çekərək:

— Mənə qarşı nə qədər dəyişmişən, — dedi.



– Əcəb eləmişəm.

Olqa İvanovnanın yanağı titrədi, sobanın yanına çekilərək ağla-mağşa başladı.

– Bəli, bircə göz yaşımız əskik idi. Boşlayın! Mənim ağlamaq üçün min cür bəhanəm var, bununla belə yenə də ağlamaram.

Olqa İvanovna hicqıraraq:

– Min cür bəhanə... Ən başlıca bəhanə məndən bezikdiyindir.

Bəli! – deyib hönkürtü ilə ağladı. – Düzünü desək, aramızdakı sevgidən utanırsınız, rəssamların bu sevgini duymamağına çalışırsınız. Halbuki bunu gizlətmək mümkün deyil və artıq çoxdan hər şey onlara məlumdur.

Rəssam əlini üzüyinə qoyub yalvararaq:

– Olqa, mənim sizdən bircə xahişim var, – dedi, – yalnız bircə şey, mənə əzab verməyin. Bundan artıq mən sizdən heç bir şey istəmirəm!

– Lakin and için ki, siz də məni sevirsiniz.

Rəssam dişlərinin arasında:

– Bu, əzabdır! – deyərək yerindən sıçradı. – Bu yaxında mən özümü ya Volqadan atacağam, ya da dəli olacağam. Məni rahat buraxın!

Olqa İvanovna:

– Öldürün, öldürün məni! – deyə qışqırdı. – Öldürün!

Olqa İvanovna yenə hönkürtü ilə ağlayaraq, arakəsmənin dalına keçdi. Komanın saman döşənmiş damında yağış parıldayırdı. Ryabovski başını tutaraq otaqda o küncdən-bu künçə gəzinməyə baş-ladı, sonra birdən qətiyyətlə papağını başına qoydu, tūfəngini çıynınə keçirərək komadan çıxdı.

Ryabovski gedəndən sonra Olqa İvanovna uzun müddət çarpa-yıda uzanıb ağladı. Əvvəlcə fikrinə gəldi ki, özünü zəhərləsin, Ryabovski qayıdır onu ölmüş görsün. Sonra isə fikri qonaq otağına, ərinin iş otağına getdi və özünün Dımovun yanında hərkətsiz otur-duğunu, fiziki rahatlıq və təmizlikdən zövq aldığıni, axşamlar isə teatrda oturub Mazininin dinlədiyi təsəvvürünə gətirdi. Mədəniyyət, gurultulu şəhər həyatı və adlı-sanlı adamların həsrəti qəlbini sıxdı. Komaya bir arvad girdi və nahar hazırlamaq üçün tələsmədən sobanı yandırmağa başladı. Otağı his qoxusu basdı və havanı göy tüstü bürüdü. Sır-sifətləri yağışdan islanmış və uzunboğaz çəkmə-

ləri palçığa batmış halda çöldən gələn rəssamlar etüdlərə baxır və özlərinə təsəlli verərək deyirdilər ki, guya, Volqanın sarsaq havada belə özünəməxsus bir gözəlliyi vardır. Divardakı köhnə saat isə “tiq-tiq-tiq”... tiqqildayrdı. Soyuqdan donmuş milçəklər kündəkəi iko-naların önünə yiğilib vizildayır, skamyaların altına qoyulmuş qovluqların arasından boz tarakanlarının xışltısı eşidilirdi.

Günəş batanda Ryabovski evə döndü. O, papağını masanın üstünə tulladı, bənizi saralmış və yorğun halda, palçığa batmış çəkmələrini çıxarmadan skamyaya sərilib gözlərini yumdu. O:

— Yorulmuşam, — dedi və göz qapaqlarını açmaq üçün qaşlarını yuxarı dardı.

Olqa İvanovna özünü ona istətmək və acıqlanmadığını göstərmək üçün Ryabovskiye yanaşdı, dinməzcə öpdü və darağı onun sarişin saçlarına toxundurdu. Olqa, Ryabovskinin başını daramaq istəyirdi. Ryabovski bədəninə soyuq bir şey toxunduğu kimi diksindi və gözlərini açdı:

— Nə olub? Nə olub? — dedi. — Xahiş edirəm, məni rahat buraxınız!

O, əli ilə Olqanı itələdi və kənara çəkildi. Olqaya elə gəldi ki, onun üzü acıqlı və kədərlidir. Bu zaman xidmətçi arvad iki əliylə tutduğu nimcədə Ryabovskiye borş gətirirdi. Olqa İvanovna arvadın in barmaqlarının borşa bulaşdığını gördü. Birdən belinə şal sarılmış bu natəmiz qadın, Ryabovskinin acgözlük'lə yediyi bu borş, bu koma, əvvəller sadəliyi və bədii pintiliyinə görə sevdiyi bütün bu həyat indi ona dəhşətli göründü. Birdən o özünü təhqir olunmuş hesab edərək soyuq bir tərzdə dedi:

— Biz bir müddət bir-birimizdən ayrılmalıyıq, yoxsa, darixdığımızdan bir-birimizlə ciddi surətdə dalaşa bilərik. Mən artıq dözə bil - mirəm. Mən bu gün yola düşürəm.

— Nə ilə? Ağaca minib gedəcəksən?

— Bu gün cümə axşamıdır, demək, saat onun yarısında gəmi gələcəkdir.

Ryabovski salfet əvəzinə üz dəsmalı ilə ağızını silərək yumşaq bir tərzdə:

— Hə? Bəli... Bəli. Nə olar, get! — dedi. — Sən burada darixırsan, özünün də bir məşğuliyyətin yoxdur, səni burada saxlamaq üçün bərk xudpəsənd olmaq lazımdır. Get, ayın iyirmisindən sonra görüşərik.



Olqa İvanovna şən halda şeylərini qablaşdırıldı, hətta sevincindən yanaqları da qızarmışdı, "Doğrudanmı, bir azdan sonra, o, qonaq otağında yazı yazacaq, öz yataq otağında yatacaq və üzərinə ağ süfrə sərilmüş masa arxasında nahar edəcəkdir?" – deyə öz-özündən soruşurdu. Onun ürəyi yumşalmışdı, rəssama acığı tutmurdu.

– Rəngləri və firçanı sənin üçün qoyuram, Ryabuşa, – deyirdi.

– Nə qalsa, getirərsən... Ancaq bura bax, Ryabuşa, mənsiz burada tənbəlləşmə, kədərlənmə ha; işlə, mənim qoçağım Ryabuşa!

Saat onda Ryabovski vida üçün Olqanı öpdü və onu körpüyə qədər ötiirdü. Olqaya elə gəlirdi ki, Ryabovski gəmidə rəssamların yanında onu öpməmək üçün indi burada öpürdü. Gəmi tezliklə gəldi və Olqa İvanovnanı apardı.

İki gün yarından sonra Olqa gəlib evlərinə çixdi. Şlyapasını çıxarmadan, həyacanından ürəyi çırpına-çırpına qonaq otağına, oradan da yemək otağına getdi. Dımov sürtüksüz, jiletinin yaxası açıq halda masanın arxasında oturub əlindəki bıçağı çəngələ sürtərək itiləyirdi. Qabağındaki nimçədə meşə cili var idi. Olqa İvanovna evə girərkən hər şeyi ərindən gizlətmək niyyətində idi, bunun üçün o, özündə bacarıq da, qüvvə də hiss edirdi. Lakin indi o, Dımovun bu geniş, mülayim və xoşbəxt təbəssümünü, parlaq, sevincli gözlərini gördükdə hiss etdi ki, bu adamı aldatmaq iyrənc bir hərəkətdir və Olqa bunu bacarmayacaqdır. O, bütün olub-keçənləri ərinə nağıl etməyi qərara aldı.

Ərinə onu öpməyə və qucaqlamağa imkan verdikdən sonra onun qarşısında diz çökərək əlləri ilə üzünü örtdü. Dımov nəvazişlə:

– Nə var, nə olub, ezipim? – deyə soruşdu. – Darıxmışan?

Olqa İvanovna xəcalətdən qızarmış üzünü qaldırdı və təqsirkar, yalvarıcı nəzərlərlə ona baxdı. Lakin qorxu və həya onun həqiqəti söyləməsinə mane oldu.

– Heç... – dedi, – mən elə-belə...

Dımov arvadını qaldırib masa arxasında əyləşdirərək:

– Otur, – dedi. – Bax, belə. Meşə cili ye, sən acılıq çəkmisən, yazıqcığaz!

Olqa İvanovna doğma havanı acgözlükə ciyərlərinə çekərək meşə cilindən yeməyə başladı. Dımov isə mütəssir halda ona baxır və sevincə gülürdü.

VI

Görünür, Dımov qışın ortalarından başa düşmüştü ki, onu alda-dırlar. Vicdanı temiz deyilmiş kimi, o, arvadının gözünün içine dik baxa bilmir, onunla görüşdükde sevincə gülümsəmir, onunla təklikdə qalmasın deyə, tez-tez yoldaşı Korostelyevi evinə nahara getirirdi. Bu, qıسابöylü, saçı vurulmuş, əzgin üzü bir adamdı. Olqa İvanovna ilə söhbət edəndə utandığından pencəyinin bütün düymələrini açıb yenidən düymələyir, sonra sağ əli ilə sol bığını dartmağa başlayırdı. Nahar çağı, hər iki həkim insanın diafraqmasının yüksək olduğu zaman bəzən ürək döyüntüsü baş verdiyindən, son vaxtlar çox tez-tez əsəb iltihabı halları müşahidə edildiyindən və yaxud dünən Dımovun qan azlığından ölmüş bir meyiti yardımında qarınaltı vəzisində xərçəngə təsadüf etdiyindən danışıldır. Sanki, onların hər ikisi təbabətə aid bu söhbətləri yalnız Olqa İvanovnanı susdurmaq, yəni ona yalan danışmaq imkanı verməmək üçün edirdilər. Nahardan sonra Korostelyev royalın arxasına keçər, Dımov isə ah çəkərək ona deyərdi:

– Eh, qardaş, nə olsun?.. Bir az o qəmgın havalardan çalsana!

Korostelyev ciyinlərini qaldırıb, barmaqlarını geniş açır və bir neçə akkord götürərək tenor səsilə “Mənə elə bir guşə göstər ki, rus mujiki orada inciməsin” mahnisini oxuyardı. Dımov yenə də ah çəkər, yumruqlarını başına dayayaraq fikrə gedərdi.

Son zamanlar Olqa İvanovna özünü həddən artıq ehtiyatsız aparırdı, hər səhər qanıqara halda yuxudan oyanar və daha Ryabovski - ni sevmədiyini və Allaha şükür ki, artıq hər şeyin bitdiyini düşünərdi. Lakin qəhvə içəndən sonra birdən fikrinə gələrdi ki, Ryabovski onun ərini əlindən almışdır, guya, indi o həm ərsiz, həm də Ryabovskisiz qalmışdır. Sonra Ryabovskinin sərgi üçün Polenov zövqündə, qarı - şıq məişət və təbiət mənzərəsində ibarət qəribə bir rəsm hazırladı - ğını və rəsmə baxmaq üçün Ryabovskinin emalatxanasına gələnlərin heyran qaldıqları haqqında öz tanışlarının söhbətini xatırlayardı. Olqa İvanovna düşündürdü ki, bütün bunları Ryabovski onun təsiri altında yaratmışdır. Ümumiyyətlə, Olqa İvanovnanın təsiri onu çox dəyişmiş, yaxşılaşdırılmışdı. Onun təsiri o qədər faydalı və zəruridir ki, əger Olqa, Ryabovskini atsa, rəssam məhv olub gedər. Olqa İvanovna sonuncu dəfə Ryabovskinin boz sürtük geyərək və təzə



qalstuk bağlayaraq onun yanına gəlib xumarlana-xumarlana: "Mən gözələmmi?" – deyə soruşmasını da xatırladı. Həqiqətən, o, uzun qırırm saçları və mavi gözləri ilə çox gözəldi (bəlkə də, adama elə gəlirdi) və Olqa İvanovna ilə mehriban rəftar edirdi.

Bir çox şeyləri xatırladıqdan və bir çox şeylər haqqında düşündükdən sonra Olqa İvanovna geyinər və həyəcan içində emalatxanaya – Ryabovskinin yanına gedərdi. O, Ryabovskini, həqiqətən, gözəl çəkilmış şəklindən razı halda, nəşeli və vəcdə gəlmış bir vəziyyətdə görərdi. Rəssam atılıb-düşər, lağlağı edər və ciddi suallara zarafatla cavab verərdi. Olqa İvanovna Ryabovskini şəklə qısqanırdı; buna görə də şəkli görməyə gözü yox idi, lakin nəzakətlə görünmək üçün şəklin qabağında beş dəqiqəyədək dinməzçə durar, müqəddəs şeylər qarşısında olduğu kimi, ah çəkərək yavaşcadan deyərdi:

– Bəli, sən heç bir vaxt belə bir şəkil çəkməmisən. Bilirsənmi, bu hətta dəhşətdir.

Sonra ona yalvarmağa başlardı ki, onu sevsin, onu atmasın, o bədbəxtə yazığı gəlsin. Olqa ağlayar, Ryabovskinin əlini öpər, onu sevdiyini and içməsini tələb edər və onun təsirindən məhrum olarsa, Ryabovskinin yoldan çıxacağını, məhv olacağını sübut edərdi. Beləliklə, Ryabovskinin qanını qaraldar və özünü alçalmış hiss edərək dərzinin yanına, yaxud da bilet tapmaq üçün tanış artistin yanına gedərdi.

Ryabovskini emalatxanada tapmadıqda ona məktub yazıb qoyar, məktubda əgər bu gün yanına gəlməzsə, hələm-həlbət özünü zəhərləyib öldürəcəyinə and içərdi. Ryabovski qorxusundan onun yanına gələr və nahara qalardı. Dımovdan utanmayaraq Ryabovski onun yanında Olqa İvanovnaya ədəbsiz sözlər deyər, o da Ryabovskiye eyni tərzdə cavab verərdi. Onların hər ikisi bir-birinin əl-qolunu bağladıqlarını, bir-birinə zalim və düşmən olduqlarını hiss edir və hırslınlardır. Bu zaman ədəbsiz olduqlarının fərqinə varmir, hətta saçı vurulmuş Korostelyevin belə bir şeyi anlamış olmasına müşahidə etmirdilər. Nahardan sonra Ryabovski tez vidalaşıb getməyə tələsirdi. Olqa İvanovna dəhlizdə:

– Hara gedirsiniz? – deyə soruşar və nifrətlə ona baxardı.

Ryabovski üz-gözünü qırışdırar və gözlərini süzdürərək hər ikisini tanış olan bir xanımın adını çəkərdi, məlum olardı ki, o, Olqa İvanovanın qısqanlığına istehza edir və ona açıq verir.

Olqa İvanovna yataq otağına qayıdışın çarpayıyla uzanar, qısqanlıqladan, qüssədən, həya və alçalma hissindən balışı dişləyər və ucadan hönkürərdi. Dımov Korostelyevi qonaq otağında qoya-raq yataq otağına keçər və özünü itirərkən utancaq halda yavaş-cadan deyərdi:

— Ucadan ağlama, əzizim... Nə üçün? Bu xüsusda susmaq lazımdır... Bürüzə vermə... Bilirsənmi, olana çarə yoxdur.

Olqa, hətta gicgahlarını sarsıdan bu ağır qısqanlığıni yatırı bilməyərək və bəlkə də, işi hələ düzəltmək mümkün olduğunu düşünərək cəld əl-üzünü yayar, pudralanar və tanış xanımın yanına qaçırdı. Ryabovskini bu xanımın yanında tapmadıqda başqasının, oradan da bir digərinin yanına gedərdi... Əvvəllər qapı-qapı gəzmə-yinə utanardı. Sonralar isə öyrəndi; belə ki, bəzən bir gecənin içində Ryabovskinin dalınca bütün tanış arvadların evini gəzir və hamı da bunu başa düşərdi.

Bir dəfə o, Ryabovskiyə ərindən söhbət açaraq:

— Bu adam öz alicənablılığı ilə məni əzir, — dedi.

Bu söz ona o qədər xoş gəlmışdı ki, Ryabovski ilə onların məcərasından xəbərdar olan rəssamlara rast gəldikdə həmişə əlilə qəti bir işarə edərək əri haqqında deyərdi:

— Bu adam öz alicənablılığı ilə məni əzir.

Həyat tərzi keçənilkinin eyni idi. Çərşənbə günləri yenə də axşam məclisləri düzəlirdi. Artist deklamasıya söyləyir, rəssamlar şəkil çəkir, violonçelçi çalır, müğənni oxuyurdu və həmişə düz saat on ikinin yarısında yemek otağının qapısı açılır və Dımov gülümsəyərək:

— Ağalar, süfrəyə buyurun! — deyirdi.

Olqa İvanovna yenə də əvvəlki kimi böyük adamlar axtarır, tapır və tapdıqları ilə kifayətlənməyərək, yenə də axtarırdı. Əvvəlki kimi yenə də gecə evə gec qayıdır, lakin Dımov artıq keçən il olduğu kimi yatmayırla, öz iş otağında oturur, nəyin isə üzərində işləyirdi. O, gecə saat üçdə yatır, səhər saat səkkizdə qalxırırdı.

Bir dəfə axşam Olqa İvanovna teatra hazırlaşarkən bədənnüma aynanın qabağında durmuşdu. Dımov frak geymiş, qalstuk bağla-mış halda yataq otağına girdi. Qabaqkı kimi mehribancasına gülümsəyərək sevinclə arvadının düz gözünün içiniə baxırdı. Üzündən sevinc yağırdı. O əyləşib, dizlərini tumarlayaraq:

— Mən bu saat dissertasiya müdafiə edirdim, — dedi.



Olqa İvanovna:

– Müdafia etdinmi? – deyə soruşdu.

– Oho, – deyə Dımov güldü və arxasını ona çevirmiş halda durub saçını düzəldən arvadının üzünü aynada görmək üçün boyunu uzatdı. – Oho! – deyə təkrar etdi. – Bilirsənmi, çox güman ki, mənə ümumi patolojinin xüsusi dosentliyini təklif etsinlər. Elə bir şeyə oxşayır.

Sevincə parlayan üzündən görünürdü ki, əgər Olqa İvanovna onun səadət və təntənəsinə şərık olsayıdı, o, hər şeyi – arvadının indiki hərəkətlərini də, gələcəkdə edəcəklərini də ona bağışlayar və hamisini unudardı. Lakin Olqa İvanovna xüsusi dosentliyin və ümumi patolojinin nə olduğunu anlamırdı. Həm də o, teatra gecikəcəyindən qorxaraq heç bir söz demədi.

Dımov iki dəqiqli oturdu. Günahkarcasına gülümsədi və bayırca çıxdı.

VII

O gün ən ağır gün idi.

Dımovun başı bərk ağıriyordı. O, səhər çay içməmişdi, xəstəxanaya da getməyib bütün günü evdə öz kabinetində türk divanı üzərində uzanmışdı. Olqa İvanovna, adəti üzrə, öz *Nature morte*¹ etüdünü göstərmək və dünən nə üçün gəlmədiyini soruşturmaq üçün saat birə işləyəndə Ryabovskinin yanına getdi. Etüdü dəyərsiz hesab edirdi. Lakin onu çəkməkdə məqsədi yalnız rəssamın yanına getmək üçün bir bəhanə tapmaqdı.

Olqa İvanovna qapının zəngini çalmadan içəri girdi. Dəhlizdə qaloşlarını çıxararkən emalatxanada kiminsə qaçığını və qadın patarı xışltısına bənzər bir səs eşitdi, tələsik emalatxanaya baxdıqda yalnız qəhvəyi rəngli bir qadın donunun ucunu görə bildi, don bir anda molbertlə bərabər döşəməyə qədər uzanan qara pərdə üzərindən asılmış böyük şəkin arxasında gözdən itdi. Şübə ola bilməzdi – gizlənən qadın idi. Olqa İvanovna özü də bu şəkin arxasında çox gizlənmişdi. Olqa İvanovnanın qəflətən gəlişindən çox pərt olmuş Ryabovski hər iki əlini ona uzatdı və zorla gülümsəyib:

¹ *Nature morte* – ölgün təbiet demekdir. Ressamlıqda ev şeyləri, gülər, vurulmuş ov, balıq və s. təsvirinə deyilir (*red.*).

– A-a-a! – dedi. – Sizi görmeyimə çox şadam. Nə var, nə yox? Nə buyurursunuz?

Olqa İvanovnanın gözləri yaşıla doldu. O utanır, əzab çəkirdi, lakin ona bir milyon da versəydi, indi şəklin dalında duran və ehtimal ki, istehza ilə ona gülən bu yalancı özgə qadının, rəqibinin hüzurunda danışmağa razı olmazdı. O, cəsarətsizcəsinə incə bir səslə:

– Mən sizə etüd getirmişəm, – dedi və dodaqları titrədi.

– A-a-a, etüd?

Rəssam etüdü əlinə aldı və baxa-baxa, sanki, qeyri-şüuri halda o biri otağa keçdi.

Olqa İvanovna dinməz-söyləməz onun ardınca getdi.

– Nature morte... birinci sort, – deyə rəssam qafiyə tutuşdura - raq mırıldadı. – Kurort, port...

Emalatxanadan tələsik addım səsləri və paltar xışlıtı eşidildi. Demək, o getdi. Olqa İvanovna ucadan bağırmaq, ağır bir şeylə rəssamın başına vurub getmək istədi, lakin o, göz yaşları arasından heç bir şey görmürdü, xəcalətindən sarsılmışdı və artıq özünü Olqa İvanovna deyil, rəssam deyil, dəyərsiz bir adam, xırda bir böcək hiss edirdi.

Rəssam etüdə baxaraq və mürgüsünü qaçırmış üçün başını silkələyərək xumar-xumar:

– Mən yorulmuşam... – dedi. – Bu, əlbəttə, gözəldir, lakin bu gün də etüd, keçən il də etüd, bir aydan sonra da etüd... Necə də zəhlənizi aparmır? Mən sizin yerinizdə olsaydım, rəssamlığı atıb musiqi ilə və ya başqa bir şeylə məşğul olardım. Axi siz rəssam deyilsiniz, musiqicisiniz... Ancaq bilsəniz, nə qədər yorulmuşam. Bu saat deyim, çay getirsinlər... Hə?

O, otaqdan çıxdı. Olqa İvanovna onun öz nökərinə nə isə əmr etdiyini eşitdi. Vidalaşmamaq, sorğu-sual etməmək və ən başlıcası hönkürməmək üçün Ryabovski qayıtmamış Olqa İvanovna dəhlizə qaçıb qaloşlarını geydi və küçəyə çıxdı. Küçədə yüngülcə nəfəs aldı və özünü Ryabovskidən, rəssamlıqdan, emalatxanada onu sixan ağır xəcalətdən əbədi olaraq qurtulmuş hiss etdi. Artıq hər şey bitdi.

Olqa İvanovna dərzisinin, sonra dünən təzəcə gəlmış Barnanın yanına, Barnanın yanından da not mağazasına getdi. Bütün bu müddətdə o, Ryabovskiye soyuq, kəskin, tamamilə özünə layiq bir məktub yazacağını, yazda və yaxud yayda Dimovla Krıma gedəcə -



yini, orada keçmişindən tamamilə əl çəkəcəyini və yeni həyata başlayacağını düşünürdü.

Gecədən çox keçmiş evə qayıtdı, paltarlarını dəyişmədən qonaq otağında oturub məktub yazmağa başladı. Ryabovski demişdi ki, o, rəssam deyil, o isə intiqam üçün Ryabovskiyə yazacaqdı ki, o da hər il eyni şeyləri çəkir və hər gün eyni sözləri danışır, o, çoxdan sənmüşdür və daha heç bir şeyə qabil deyildir. Olqa bunu da yazmaq istəyirdi ki, Ryabovski onun yaxşı təsirinə qarşı minnətdar olmalıdır. Əgər arabır Ryabovski pis hərəkətlər edirse, bu yalnız ondan irəli gəlir ki, Olqanın gözəl təsiri bu gün şəklin dalında gizlənən qadın kimi bəzi ikiüzlü şəxslər tərəfindən pozulur.

Dimov qapını açmadan öz kabinetindən:

– Əzizim, – deyə çığırdı. – Əzizim!..

– Nə istəyirsən?

– Əzizim, sən mənim yanımı gəlmə, ancaq qapıya yanaş. Sragagün xəstəxanada difterit xəstəliyinə tutulmuşam. İndi... halim pisdir. Korostelyevin dalınca tez bir adam göndər.

Olqa İvanovna həmişə ərini adı ilə deyil, başqa tanış kişilərin çağırduğu kimi familiyası ilə çağırırdı. Osip adı onun xoşuna gəlmirdi; çünkü Osip adı ona Qoqolun Osipini və “*Osip oxrip, a Arxip osip*”¹ məsəlini xatırladırdı. İndi isə o, nədənsə:

– Osip, bu ola bilməz! – deyə bağırdı.

Dimov qapının dalından:

– Adam göndər, halim xarabdır, – dedi. Sonra onun divana yaxın - laşlığı və uzandığı eşidildi. – Göndər, – deyə boğuşq bir səs geldi.

“Bu nə olan işdir? – deyə Olqa İvanovna qorxudan üşüyərək düşündü. – Bu ki təhlükəlidir”.

O heç bir lüzum olmadan şamı götürüb yataq otağına keçdi və burada nə etməli olduğunu düşünərək, özü də bilmədən güzgüyə baxdı. O, öz solğun, qorxmuş sıfəti, uzunqol jaketi, dösündəki sarı işləməsi və donu üzərindəki zolaqların qeyri-adi istiqaməti ilə özü - nə dəhşətli və iyrənc göründü. Onun Dimova, bu adamın ona bəslədiyi hədsiz məhəbbətinə, onun gənc həyatına, hətta çoxdan bəri yatmadığı yetim yatağına hədsiz dərəcədə yazıçı geldi və ərinin adı,

¹ *Osip oxrip, a Arxip osip* – cinası məsəldir. *Osip* – həm ad, həm də xırıltı deməkdir (*Osipnut* – xırıldamaq). *Arxip* də addır. *Oxrip* isə – xırıltı deməkdir ki, bunun da ilk səsi “a” kimi tələffüz ediləndə “Arxipe” oxşayır (red.).

mehriban, itaetkar təbəssümünü xatırladı, hönkür-hönkür ağladı və Korostelyevə yalvarıcı bir məktub yazdı. Gecə saat iki idi.

VII

Səhər saat doqquza işləyəndə Olqa İvanovna yuxusuzluqdan başı ağrıdığı halda, saçları pərişan və müqəssir bir görkəmdə yataq otağından çıxdıqdə həkimə oxşayan qarasaqqallı bir adam onun yanından ötərək dəhlizə girdi. Dərman qoxusu gəldi. Korostelyev kabinetin qapısı ağızında durub sağ əli ilə sol bığını bururdu. O, qas-qabağını tökərək:

— Bağışlayın, mən sizi onun yanına buraxa bilmərəm, — dedi, — xəstəliyi sizə keçə bilər. Bir də onun yanına getməyin nə mənası var? Onsuz da o, bu saat sayıqlamaqdadır.

Olqa İvanovna piçilti ilə:

— O, doğrudanmı, difteritə tutulmuşdur? — deyə soruşdu.

Korostelyev Olqa İvanovnanın sualına cavab verməyərək:

— Hər kəs ki, özünü çomağa toxuyur, qaydasınca məhkəməyə verilməlidir, — deyə mırıldandı. — Bilirsinizmi, nədən yolu xızmət etməyəcək? Tək günü xəstə bir uşaqtan boru vasitəsilə difterit kifi sorurdu. Belə də iş olar? Lap axmaqlıqdır... Belə sarsaqlıqdır...

Olqa İvanovna:

— Qorxuludur? Çoxmu? — deyə soruşdu.

— Bəli, deyilənə görə, difteritin ağır şəklidir. Doğrudan, Şrek üçün adam göndərmək lazımdır.

Qıسابoy, sarısaç, uzunburun və yəhudi ləhcəsi ilə danişan birisi, sonra isə ucaboy, cüssəli, pirtlaşıq saçlı keşişə oxşayan bir başqası gəldi, bunların dalınca da çox kök, qırımızısfət və eynəkli bir gənc gəldi. Bunlar öz yoldaşlarının yanında növbə çəkmək üçün gələn həkimlər idi. Korostelyev növbəsini çəkib qurtarandan sonra evə getməyib qalır və bütün otaqları kölgə kimi dolaşırı. Qulluqçu, növbə çəkən həkimlərə çay verdiyindən otaqları süpürüb yiğisidirən yox idi. Ev süükut və qüssə içində idi.

Olqa İvanovna yataq otağında oturub ərini aldatdığı üçün Allahın qəzəbinə gəldiyini düşünürdü. Dinib-danişmayan, şikayət-lənməyən, mehribanlığına görə şəxsiyyətini itirmiş, iradəsiz, həddən artıq xeyirxahlığı üzündən zəif olan anlaşılmaz bir şəxs orada,



öz divanında əzab çəkir və şikayət etmirdi. Bu şəxs, heç olmazsa, sayıqlayarkən şikayət etsəydi, növbə çəkən həkimlər burada yalnız difteritin müqəssir olmadığını anlayardılar.

Qoy Korostelyevdən soruşsunlar: o, hamisini bilir, o, Olqa İvanovnaya əbəs yere elə baxmir. O, öz dostunun arvadına elə bir nəzərlə baxır ki, guya, burada ən böyük müqəssir, əsl cani odur; difterit isə onun ancaq köməkçisidir. Olqa İvanovna artıq nə eşq macərasını, nə komadakı şairanə həyatı xatırlayırdı. O, boş bir şıtaqlıq, yüngül bir naz üzündən bütün əlləri-ayaqları ilə murdar, qəliz bir şeyə bulandığını və bu çırkı heç bir vaxt yuya bilməyəcəyini düşünürdü...

“Ah, mən nə dəhşətli yalan satırdım, – deyə Ryabovski ilə keçirdiyi nadinc eşq macərasını xatırlayaraq fikirləşirdi. – Lənətə gələydi...”

Saat dörrdə Olqa İvanovna Korostelyevlə bərabər nahar etdi. Korostelyev heç nə yemədi, yalnız qırmızı çaxırdan içib, qaşqabağını sallamışdı. Olqa İvanovna da bir şey yemədi. O, bəzən fikrən Allaha dua edib əhd edirdi ki, Dımov sağalarsa, yenə onu sevəcək və ona sadiq arvad olacaqdır. Gah da bir dəqiqəliyə özünü unudaraq Korostelyevə baxır və düşünürdü: “Doğrudan da, sadə, heç bir sahədə məşhur olmayan, həm də kifir və ağırxasiyyətli olmaq cansıxıcı deyilmi?” Bəzən də ona elə gəlirdi ki, yoluxmaqdan qorxub bir dəfə də olsun ərinin kabinetinə getmədiyi üçün Allah onu bu dəqiqə öldürəcəkdir. Xülasə, küt, məyus bir hissə qapılmışdı və onda belə bir inam əmələ gəlməşdi ki, artıq həyatı korlanmışdır və bunu heç bir şeylə düzəltmək mümkün olmayıacaqdır.

Nahardan sonra hava qaranlıqlaşmağa başladı. Olqa İvanovna yataq otağına keçdikdə Korostelyev taxt üzərində uzanıb yatırdı. Başının altında güləbətin işləməli ipək balınc var idi. O xoruldayırdı: “Kxi-nya... kxi-nya...”.

Növbə çəkməyə gəlib-gedən həkimlər də bu səliqəsizliyi müşə - hidə etmirdilər. Qonaq otağında özgə adamın yatıb xoruldaması, divarlardakı etüdlər, qəribə avadanlıq, ev sahibəsinin saçının pərişanlığı və səliqəsiz geyimi... indi artıq heç bir maraq oyatmadı. Həkimlərdən birisi ixtiyarsız olaraq, nəyə isə güldü və bu qəribə, qor - xunc gülüşdən otağı vahimə bürüdü.

Olqa İvanovna ikinci dəfə qonaq otağına girdikdə Korostelyev artıq oturub papiros çəkirdi. O, astadan:

– Difterit onun burun hissəsindədir, – dedi, – artıq ürəyi də yaxşı işləmir. İşlər şuluqdur.

Olqa İvanovna:

– Şrekin dalınca adam göndərərsiniz, – dedi.

– Gəlməmişdi. Difteritin burun hissəsinə keçdiyini də elə o müşahidə etdi. Bir də ki Şrek bir şey deyil. Əgər o, Şrekdirə, mən də Korostelyevəm, vəssalam.

Vaxt çox ağır-ağır gəlib-keçirdi. Olqa İvanovna səhərdən yiüşdirilməmiş yataqda paltarlı uzanıb mürgüləyirdi. Ona elə gəlirdi ki, guya, bütün otağı döşəmədən tavana qədər böyük bir dəmir parçası tutmuşdur və bu dəmiri bayırı çıxaran kimi yenə hamının kefi kökəlcək, hamı özünü yüngül hiss edəcəkdir. Aylarkən bunun dəmir deyil, Dımovun xəstəliyi olduğunu anladı. Sonra yenə özünü unudaraq: “Nature morte, port... – deyə düşünməyə başladı. – Sport... Kurort... Bəs Şrek? Şrek... qrek... vrek... kreks... Görəsən, indi mənim dostlarım haradadırlar? Onlar bizim dərdimizdən xəbərdardırlarmı? Pərvərdigara, sən özün kömək ol... Şrek... qrek...”

Yenə də gözünə dəmir görünürdü, vaxt ağır-ağır keçirdi. Alt mərtəbədə saat isə tez-tez vururdu. Gah da zənglər çalınırdı. Həkimlər gəldilər... Qulluqçu boş bir stekan qoyulmuş məcməyi ilə içəri girib:

– Xanım, yatağınızı düzəltməyi əmr edirsinizmi? – deyə soruşdu.

O heç bir cavab almadan çıxdı. Aşağıdan saatin çıqqılıtı eşidiirdi. Volqadakı yağış yuxusuna girdi. Yenə də yataq otağına kim isə daxil oldu; deyəsən, yad adamdı. Olqa İvanovna yerindən sıçraşaraq Korostelyevi gördü:

– Saat neçədir? – deyə soruşdu.

– Üçə az qalır.

– Hə, necədir?

– Necə olacaq. Gəldim, deyim ki, keçinir.

Korostelyev hiççirdi, Olqa İvanovnanın yanında çarpayıda oturdu və qolu ilə göz yaşını sildi. Olqa İvanovna əvvəlcə bir şey anlamadı. Sonra bütün bədəni buz kimi soyudu və yavaş-yavaş xacəzivirməyə başladı. Korostelyev nazik səslə:

– Keçinir... – deyə təkrar etdi və yenə hönkürdü. – Ölür...

Özünü qurban verdi... Elm üçün nə böyük bir itki, – deyə təəssüflə inildədi. – Bizim hamımızı onunla müqayisə etsək, o, böyük, xariqü-



ladə bir adam idi. Heyif, o istedada! O, bizi nə qədər ümidişlər verirdi, – deyə Korostelyev əllərini ovuşduraraq sözünə davam etdi. – Aman Allah, o, elə bir alim olacaqdı ki, bərabərini məşəl ilə də axtarın tapmaq olmazdı. Oska Dımov, Oska Dımov, bu, nə iş idi, sən elədin? Ay-ay, pərvərdigara!..

Korostelyev dəhşət içində əllərilə üzünü örtdü və başını yırğı - ladi. Sonra getdikcə artan bir hırslı kimə isə açıqlanaraq sözünə davam etdi:

– Həm də nə qədər əxlaqi bir qüvvə, alicənab, təmiz məhəbbətli bir qəlb; o, insan deyil, şüşə idi. Elmə xidmət etdi və elmdən də öldü. Özü isə kəl kimi gecə-gündüz işləyirdi. Heç kəsin ona rəhmi gəlmirdi... Özün gənc alim, gələcək professor olasan və bu murdar əskiləri almaq üçün özünə əlavə iş axtaran, gecələr tərcümə ilə məşğul olasan?..

Korostelyev nifrətlə Olqa İvanovnaya baxdı, iki əli ilə döşəkağın-dan yapışdı və sanki, döşəkağı müqəssirmiş kimi hırslı onu çəkdi.

– Nə özünün özünə rəhmi geldi, nə də başqaları ona rəhm etdi.

Qonaq otağından kim isə yoğun səslə:

– Bəli, nadir adam idi, – dedi.

Olqa İvanovna onunla keçirdiyi həyatını əvvəldən axıra qədər bütün təfərrüati ilə xatırladı və birdən-birə anladı ki, o, həqiqətən, xariqülədə və nadir, tanıldığı adamların hamisindən böyük bir adam idi. Mərhum atasının və bütün həkim yoldaşlarının ona münasibə - tini xatırlayıb, hamının ona gələcəyin məşhur bir adamı kimi baxdı - gını anladı. Divanlar, tavan, lampa və döşəmədəki xalça, sanki, ona: “Əldən verdin, əldən verdin”, – deyə istehza edirdilər. Olqa İva - novna ağlaya-ağlaya yataq otağından bayırqa qaçı, qonaq otağın - dan yad bir adamin yanından keçdi və ərinin kabinetinə girdi. Dımov qurşağa qədər yorğanla üstü örtülmüş halda, türk divanında hərəkətsiz uzanmışdı. Üzü çox ariqlamış, ovurdu-ovurduna keçmiş, sinəsi diri adamlarda olmayan bozumtul, sarı bir rəngə düşmüştü. Yalnız alnından, qara qaşlarından və tanış təbəssümündən bu adamın Dımov olduğu bilinirdi. Olqa İvanovna cəld hərəkətlərlə onun sinəsini, alనını və əllərini yoxladı. Sinəsi hələ isti idi, alnı və əlləri isə xoşagəlməz bir surətdə soyuqdu. Yarılmışq gözləri Olqa İvanovnaya deyil, yorğana baxındı. Olqa İvanovna:

– Dımov! – deyə ucadan çıçırdı. – Dımov!

Olqa İvanovna izah etmək istəyirdi ki, onun hərəkəti adicə bir səhv idi, hələ heç nə əldən getməmişdir, həyat hələ gözəl ola bilər, onlar hələ xoşbəxt ola bilərlər. Dımov misilsiz, xariqüladə, böyük adamdır və o, Dımovun qarşısında bütün həyatı boyu ibadət edəcək, dua oxuyacaq və müqəddəs bir qorxu duyacaqdır...

O, Dımovun çiyinlərini silkələyərək və onun bir daha oyanma-yacağına inanmayaraq:

— Dımov! — deyə çığırırdı. — Dımov, ay Dımov!

Qonaq otağında isə Korostelyev xidmətçi qızı deyirdi:

— Daha burada soruşmağa nə ehtiyac var? Siz cəld kilsə növbətçilərinin yanına gedin və ruhani qadınların harada olduğunu xəbər alın. Onlar meyiti yuyarlar. Hər nə lazımsa, onlar edərlər.

1892



6 №-li PALATA

I

Xəstəxana həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə bürünmiş kiçik bir fligel vardı. Fligelin dəmir damı paslanmışdı; su novçası yarıyadək sıınıb tökülmüşdü, artırmasının pillələri çürümüş və qıraq-bucağında ot bitmişdi, evin suvağından tekce iz qalmışdı. Fligelin qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. Fligeli çöldən, üstüne çoxlu mix çalınmış xəstəxana hasarı ayırrırdı. Bu ucları yuxarı sancılmış mixlər, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana tikililərinə məxsus kədərlə və çox pis bir görünüşdə idi.

Əgər gicitkənin dalaib yandırmasından qorxmursunuzsa, gelin dar cığırla gedib fligelin içərisinə tamaşa edək. Birinci qapını açıb dəhlizə giririk. Burada divarın və sobanın dibinə bir yiğin xəstəxana tör-töküntüsü atılmışdır. Döşəklər, köhnə, cırıq xalatlar, tumanlar, heç nəyə yaramayan göy zolaqlı köynəklər, yırtıq ayaqqabılar bir yerə tökülmüş, eziilmiş, qarışdırılmışdır. Bu şeylər çürüyür və etrafa pis qoxu yayır.

Gözətçi Nikita, damağında çubuq, həmişə bu tör-töküntünün üstüne uzanırdı; bu, istefaya çıxmış köhnə bir əsgər idi, paltarına tikilmiş baftaları belə saralmışdı. Üzü sərt və arıqdı, sallaq qaşları sıfətini qoyun itinə oxşadırdı, burnu pul kimi qırmızı idi; boyu alçaq, görünüşü arıqdı, lakin gövdəsi zəhmlı, yumruqları saz idi. O, dün - yada qayda-qanunu hər şeydən çox sevən və ona görə də bunları döyməyin zəruri olduğuna inanan sadədil, icraçı və küt adamlar zümrəsinə mənsub idi. O, adamların üzünə, döşünə, kürəyinə, hər yerinə vururdu və əmin idi ki, bunsuz burada qayda ola bilməz.

Sonra, dəhliz hesab edilməzsə, bütün fligeli tutan böyük, geniş bir otağa girirsiniz. Otağın divarları çirkli abi rəngə boyanmış, tavanı his çəkməsidir, yəqin, qış vaxtı burada sobalar his verir və otaqda dəm olur. İçəridən çəkilmiş barmaqlıqlar pəncərələri eybəcər bir şəklə salmışdır. Döşəmə bozarmış və köhnəlmışdır. Otaqdan turş kələm, əsgî yanığı, taxtabiti və ammonyak qoxusu gəlir, bu qoxu ilk dəqiqədə sizə elə təsir bağışlayır ki, elə bil, heyvanxanaya girmisiniz.

Otaqda döşəməyə vintlənmiş çarpayılar vardi. Bu çarpayılarda göy xəstəxana xalatı geymiş və başlarına qədim dəbli qalpaq qoymuş adamlar oturur və yatırıdalar. Bunlar dəli idilər.

Cəmisi beş nəfər idi. Bunlardan yalnız biri adlı-sanlı idi, qalanları isə adı meşşənlar idi. Qapıdan birinci olan ucaboy, ariq, san bigləri parıldayan, aqlar gözlü meşşən başını ovuclarına dayayıb, gözlərini bir nöqtəyə zilləmişdi. Bu kişi gecə-gündüz dərdə-qüssəyə qapılır, başını yırğalayır, ah çəkir və acı təbəssümle gülümsəyirdi, söhbətdə az-az iştirak edir, suallara, adətən, cavab vermir. Yeməyi-içməyi də qeyri-ixtiyari idi: nə vaxt təklif etsələr. Palatada bu pəncərədən o pəncərəyədək gəzisir və yanaqlarındakı qırmızılıq onun vərəm xəstəliyinə tutulduğunu göstərirdi.

Onun o tərəfindəki çarpayıda alçaqboylu, zirək, xeyli oynaq bir qoca uzanmışdı, onun keçi saqqalı, zənci saçları kimi qara, qıvrım saçları vardı. Gündüzlər palatada bu pəncərədən o pəncərəyədək gəzinir, öz yatağında bardaş qurub oturur, şəqraq quşu kimi fit çalır, yavaşça oxuyur və hırıldayırdı. Gecələr Allaha daha yaxşı ibadət eləmək üçün, yeni yumruqlarını döşünə döymək və barmaqları ilə qapını qurdalamaq üçün duranda uşaq kimi şən və qıraq olurdu. Bu, yəhudi Moyseyka idi, iyirmi il bundan əvvəl onun papaqcı dükanı yanmış zaman başına hava gəlmışdı. 6 №-li palata sakinlərindən yalnız ona fligeldən və hətta xəstəxana həyətindən küçəyə çıxmaga izin verilirdi. Xəstəxanada uzun müddət qaldığına və dinc, zərərsiz bir dəli, bir şəhər təlxəyi olduğuna görə çoxdan bəri bu imtiyazdan istifadə edirdi, onu daima şəhərin küçələrində başına uşaqlar və itlər toplaşmış halda görməyə adət etmişdir. Əsynində xalat, başında məzəli bir qalpaq və ayağında tuflı, bəzən də ayaqyalın və hətta turmançıq küçələri dolaşır, darvaza və dükanların qarşısında dayanıb dilənirdi. Bir yerde ona kvas, başqa bir yerdə çörək, üçüncü bir yerdə pul verirdilər, beləliklə, fligelə həmişə tox və pullu qayıdırı. Gətirdiklərinin hamısını Nikita əlindən alırdı. Əsgər bu hərəkəti çox kobud və qəsdən edərək, yazığın ciblərini çevirir və Allaha and içirdi ki, bundan sonra cuhudu bir daha küçəyə buraxmayacaqdır, çünkü qanunsuzluq ondan ötrü hər şeydən pisdir.

Moyseyka qulluq göstərməyi sevirid. Yoldaşlarına su verir, yatdıq -ları zaman üstlərini örtür, hərəsinə küçədən bir qəpik pul gətirməyi və təzə şapka tikdirməyi vəd edirdi, sol tərəfindəki iflic qonşusuna



qaşıqla xörək yedirirdi. Bütün bu işləri onlara yazıçı gəldiyindən və ya insan pərvərlik naminə deyil, yalnız sağ tərəfdəki qonşusu Qromovu təqlid edərək, qeyri-ixtiyari ona tabe olduğundan görürdü.

Otuzüçəşli İvan Dmitriç Qromov keçmişdə məhkəmə pristavi, quberniya katibi olmuşdu, nəciblərdəndi, təqib olunma xəstəliyinə tutulmuşdu. O gah yumaq kimi yumurlanıb yataqdə uzanır, gah da, sanki, hərəkət etmək məqsədilə otaqda o küncdən-bu küçə gəzinirdi. Həmişə məchul, anlaşılmaz bir intizarla həyəcanlı və gərgin bir vəziyyətdə idi. Dəhlizdə azacıq bir xışltı və ya həyətdə bir səs eşitdimi, tez başını qaldırıb diqqətlə dinləməyə başlardı: onun dalınca gəlmişlər? Onumu axtarırlar? Bu zaman sıfətində böyük bir təşviş və ikrəh hissi oxunurdu.

Onun mübarizədən və uzun müddət davam edən qorxudan əzab çəkmiş ruhunu ayna kimi əks etdirən enlisümüklü, həmişə solğun və bədbəxt ifadəli üzü mənim xoşuma gəlirdi. Üzündə qəribə və xəstə bir ifadə vardı. Lakin çöhrəsində dərin və səmimi iztirabdan əmələ gələn incə cizgilər ağıl və mərifətə dəlalət edirdi, gözlərində qaynar bir parıltı vardı. O, mehriban və xidmətsevən adam olduğu, Nikitadan başqa hamı ilə gözəl rəftar etdiyi üçün mənim xoşuma gəlirdi. Xəstələrdən biri yerə düymə, ya qaşiq salanda, cəld yerində sıçrayır, yerə düşmüş şeyi götürüb yiyəsinə verirdi. Hər səhər yoldaşlarına "sabahınız xeyir olsun", yatanda isə "gecəniz xeyrə qalsın" deyərdi.

Həmişə gərgin vəziyyətdə olmaqdan və üz-gözünü turşutmaq - dan başqa, onun dəliliyi bir də bundan ibarətdi: bəzən axşamlar öz xalatına bərk-bərk bürünür, bütün bədəni ilə əsir, dişləri bir-birinə dəyir, çarpayıların arası ilə o küncdən-bu küçə gəzinirdi. Bu zaman o, titrəmə-qızdırma tutmuş adama oxşayırdı. Gəzərkən birdən-birə dayandığından və yoldaşlarına baxlığından mühüm bir şey demək istədiyi anlaşılırdı, lakin, yəqin, onu dinləməyəcəklərini və ya anla-mayacaqlarını fikirləşib, səbirsizliklə başını yırğalayıb və gəzinmə-sində davam edirdi. Amma danışmaq arzusu tezliklə hər cür mülahizələrə qalib gəlirdi və iradəsini toplayıb odlu-odlu danışmağa başlayırdı. O, sayıqlayan adam kimi hərərətlə danışındı, sözləri qarışq və çox zaman anlaşılmaz olurdu, lakin gözlərində də, səsində də son dərəcə gözəl bir ifadə duyulurdu. Danışanda onu bir dəli, bir insan kimi tanımağa başlaysınız. Onun dəlilərə məxsus qızğın

nitqini kağızda əks etdirmək çətin işdir. O, adamların alçaqlığından, haqqı tapdalayan zülmədən, bir zaman yer üzündə bərpa olacaq gözəl həyatdan, hər dəqiqə ona zalımların kütlüyünü və amansızlığını andıran pəncərə barmaqlıqlarından danışındı. Beləliklə, köhnə, lakin hələ oxunub qurtarmamış mahnilardan qarşıq, pozuq bir popurri əmələ gəlirdi.

II

On iki-on beş il bundan əvvəl şəhərin baş küçəsində tikilmiş evində Qromov adlı ağır-səngin və varlı bir məmür yaşayırı. Onun Sergey və İvan adlı iki oğlu vardı. Sergey dördüncü kurs tələbəsi olduğu zaman vərəm xəstəliyinə tutulub ölmüşdü. Bu ölüm Qromov ailəsində birdən-birə dolu kimi yağan bir sıra bədbəxtliklərin başlanğıcı oldu. Sergeyin dəfnindən bir həftə sonra qoca atası saxtakarlıq və israf üstündə məhkəməyə verildi, çox çəkmədən həbsxana xəstəxanasında yatalaqdan öldü. Ev, bütün əmlak müzai-dəylə satıldı və İvan Dmitriç ailəsi ilə bərabər evsiz qaldılar.

Qabaqlar, İvan Dmitriç atasının sağlığında Peterburq Universitetində oxuyarkən atasından ayda altmış-yetmiş manat xərclik alar-dı. İndi isə öz həyatını tamamilə dəyişməyə məcbur olmuşdu. Səhər tezdən gecə yarısında az bir muzdla dərs verməli, ona-buna cür -bəcür ərizə yazmalı olduğu halda, yenə ac-yalavac dolanırdı, çün-ki qazandığının hamisini anasına göndərirdi. Nəhayət, İvan Dmitriç belə ağır yaşayışa davam gətirmədi: ruhdan düşüb xəstələndi və universiteti atıb evə qayıtdı. Səhərdə qəza məktəbinə müəllimliyə girdi, lakin yoldaşları ilə yola getmədiyindən və şagirdlərin xoşuna gəlmədiyindən, tez bir zamanda müəllimliyi buraxdı. Bir azdan son-ra anası da öldü. İvan Dmitriç altı ayadək işsiz qalıb yavan çörək və su ilə dolanmağa məcbur oldu, sonra məhkəmə pristavı vəzifəsinə girdi. Xəstəliyinə görə qulluqdan çıxarılanadək bu vəzifədə qaldı.

O heç vaxt, hətta tələbəlik illərində belə sağlam adama oxşa-mırdı. Həmişə rəngi sarı, bədəni ariq idi, tez-tez soyuqlayır, az yeyir, pis yatırırdı. Bircə qədəh çaxırdan başı gicəllənir və özündən gedirdi. Adamlara həddən artıq meyil göstərirdi, lakin xasiyyətinin tündlüyü və vasvasılığı üzündən heç kəslə isinişə bilmirdi, bu səbəbə görə özünə dost qazanmamışdı. Şəhərlilərə həmişə həqarətlə baxardı,



dediyinə görə, onların qaba nadanlığı, heyvani həyat tərzləri ona alçaq və mənfur görünürdü. Tenor səsi ilə ucadan və qızğın danışardı, səsində narazılıq və qəzəb, yaxud da vəcd və heyrət duyulurdu. Onunla nə barədə danışırsan-danış, tez söhbəti eyni şeyə çevirirdi: şəhər həyatı adamı daxdırır, cəmiyyət ali məqsədlər ardınca getmir, sönük, mənasız bir həyat sürür, həyatı təcavüzlərlə, qaba əxlaqsızlıqla və ikiüzlülükle boyayır, alçaq adamlar tox və üst-başlı olduqları halda, namuslu adamlar ac-yalavac dolanırlar; yeni məktəblər açmaq, düzgün istiqamət götürən yerli qəzet, teatr, qiraətxana və ziyalı qüvvələrin birliyi lazımdır, cəmiyyət öz vəziyyətini düşünüb dəhşətə gəlməlidir. İvan Dmitriçin insanlar haqqında mühakimələri çox kəskin və qəti idi. Bütün bəşəriyyəti namuslu və alçaq adamlara böyürdü, ondan ötrü orta pillə yox idi.

Qadın və məhəbbət haqqında həmişə ehtiras və vəcdlə danışardı, lakin buna baxmayaraq, ömründə bir dəfə də olsun, birinə vurulmamışdı.

Mühakimələrinin kəskinliyinə və özünün əsəbiliyinə baxmayaraq, şəhərdə onu sevir və öz aralarında onu mehbəncasına Van-ya adlandırdılar. Onun fitri nəzakəti, xidmətkarlığı, rəğbətliliyi, əxlaq təmizliyi, köhnəlmış sürtüku, xəstə görünüşü və ailə bədbəxtlikləri adamda gözəl, səmimi və kədərli bir hiss oyadırdı, bir də o, yaxşı təhsil almış, çox mütaliə etmişdi, şəhərlilərin rəyincə hər şeyi bildirdi və şəhərdə bir növ səyyar lügət hesab olunurdu.

Mütaliəyə çox vaxt sərf edərdi. Bir də göründün ki, klubda oturub əsəbiliyiklə saqqalını didişdirir, jurnal və kitabları vərəqləyir. Üzündəki ifadəsindən anlaşılırdı ki, o, bütün bunları sürətlə oxuyur və ceynəmədən udur. Mütaliə onun xəstə vərdişlərindən biri idi, çünki əlinə keçən hər şeyi, hətta keçənilki qəzet və təqvimləri də eyni acgzözlükle oxuyurdu. Evdə həmişə uzanıb mütaliə edərdi.

III

Bir dəfə payız səhəri İvan Dmitriç paltosunun yaxalığını qaldırib, palçığı şappıldada-şappıldada döngələrdən, həyətlərdən keçə - rək, icra vərəqəsi ilə pul almaq üçün bir meşşanın evinə gedirdi. Hər səhər olduğu kimi, indi də ovqatı təlx idi. Döngələrdən birində dörd nəfərdən ibarət silahlı konvoyla dövrəyə alınmış iki ayağı

qandallı dustağa rast gəldi. Qabaqlarda İvan Dmitriç dustaqlara tez-tez rast gələr və həmişə onların halına yanardı, indi isə bu təsadüf ona xüsusi, qəribə bir təsir bağışladı. Nədənsə, ona elə gəldi ki, birdən onu da bu dustaqlar kimi qandallayıb palçıqlı küçə ilə qazamata apara bilərlər. Meşşanın yanından evə qayidarkən poçtun tinində tanış bir polis nəzarətçisinə rast gəldi, nəzarətçi İvan Dmitriçlə salamlasdı və küçə ilə bir neçə addım onunla bərabər getdi, bu hal ona, nədənsə, şübhəli göründü. Evə gəldikdə bütün günü dustaqlar və silahlı əsgərlər fikrindən çıxmadi. Anlaşılmaz bir həyəcan kitab oxumasına və fikrini cəmləşdirməsinə mane olurdu. Axşam lampa yandırmadı, gecə isə gözünə yuxu getmədi, hey düşündürdü ki, onu da həmin dustaqlar kimi qandallayıb qazamata sala bilərlər. Özünü heç bir şeydə müqəssir hesab etmirdi və gələcəkdə də heç kəsi öldürməyəcəyinə, yanğın törətməyəcəyinə, uğurluq etməyəcəyinə əmin idi, lakin bilmədən, qeyri-ixtiyari cinyat etmək çətindirmi, böhtan qurbanı olmaq və nəhayət, məhkəmədə səhv etmək mümkün deyilmi? Qoy heç kəs deməsin ki, mən dilənçi olmayıacağam, ya həbsxanaya düşməyəcəyəm, bunu əslər boyu əldə edilmiş xalq təcrübəsi göstərmişdir. İndi ki, mühakimə üsulunda məhkəmə səhvi mümkün olan şeydir və bunda təəccüb ediləcək bir şey yoxdur. Başqalarının əzablarına rəsmi, işgüzər kon-tekstdə yanaşan hakim, polis, həkim tipli adamlar zaman keçdikcə gördükllerinə o qədər adət edirlər ki, bu artıq adı bir vərdişə çevrilir və onlar istər-istəməz öz müştəriləriylə rəsmi davranışları. Həmin adamlar, bu baxımdan, həyatراسı dana-qoyun kəsən və tökdüklli-ri qanı görməyən mujikdən heç də fərqlənmirlər. Şəxsiyyətə rəhm-siz, formal yanaşanda isə günahsız adamı bütün əmlakından və hüququndan məhrum edərək özünü katorqa cəzasına məhkum etmək üçün hakimə yalnız bircə şey lazımdır: vaxt. Bir para formal cəhətlərə riayət etmək üçün vaxt lazımdır ki, bunun üçün də hakim-lərə maaş verib saxlayırlar, bundan sonra isə hər şey bitdi, getdi. Sonra gəl dəmiryoldan iki yüz verst uzaqda olan bu kiçik, palçıqlı şəhərdən ədalət və kömək gözlə! Hər bir zorakılıq cəmiyyət tərə-finində əlverişli bir zərurət kimi qarşılandıqda və hər bir mərhəmət, şəfqət aktı, məsələn, bəraət hökmü cəmiyyətdə bir sıra narazılıq və intiqam hisslerinə səbəb olduqda ədalət haqqında düşünmək gülünc olmazdım?



Səhər İvan Dmitriç yuxudan dəhşət içində ayıldı, alnını soyuq tər basmışdı, artıq hər dəqiqə həbs edilə biləcəyinə əmin olduğu halda, yerindən qalxdı. Dünənki ağır fikirlər indiyədək onu tərk etmirdi, demək: "Bunlarda azaciq da olsa, həqiqət vardır", – deyə düşündürdü. Bu fikirlər adamın beyninə sabəbsiz girməzdi ki!

Bir qaradovoy tələsmədən pəncərənin qabağından keçdi: bu, əbəs deyildi. Budur, iki nəfər adam da səssiz-səmirsiz evin yanında durdu. Bunlar niyə danışmırlar?

İvan Dmitriçdən ötrü əzablı gündüzlər və gecələr başlandı. Pəncərənin qabağından keçən, həyətə girən adamların hamısı ona casus və polis xəfiyyəsi kimi görünürdü. Günortaçağı, adətən, ispravnik öz qoşaatlı faytonunda küçədən keçirdi; o, şəhəryəni mali-kanəsindən polis idarəsinə gedirdi, lakin İvan Dmitriçə hər dəfə elə gəlirdi ki, çox yeyin gedir və üzündə də xüsusi bir ifadə var. Yəqin, şəhərdə mühüm bir canının zühr etdiyini bildirməyə tələsir.

İvan Dmitriç hər dəfə qapının zəngi çalınanda və ya darvaza döyünləndə diksinir, sahibəsinin yanında təzə bir adam görəndə qorxudan rəngi qaçıır, polis nəfərinə və jandarmılara rast gələndə gülüm-səyir və laqeyd olduğunu göstərmək üçün fit çalırıdı. O, hər dəqiqliq həbs edilə biləcəyini gözünün altınına alındıqdan gecələr yatmadı, lakin ev sahibəsinə özünü yatmış göstərmək üçün ucadan xoruldayır və köksünü ötürürdü, axı yatmamışsa, demək, vicdan əzabı çekir, bu isə şübhə oyada bilər! Faktlar və sağlam məntiq onu inandırırdı ki, bütün bu qorxu sarsaqlıq və dəlilikdir, həbs olunmaqdə və qazamata düşməkdə issə dərindən baxsan, mahiyyət etibarilə heç bir qorxu yoxdur, təki insanın vicdanı təmiz olsun. Lakin o nə qədər ağılla və məntiqlə mühakimə edirdi, qəlbindəki təlaş daha şiddətli və daha iztirablı olurdu. Bu hal insan ayağı dəyməmiş meşədə guşənişin bir adamın ağacları qıraraq özünə məskən düzəltmək istədiyinə oxşayır, o, baltasını nə qədər işlədirmişsə, ağaclar o qədər sürətlə göyərib ətrafi bürüyürmiş. İvan Dmitriç, nəhayət, bütün bu təşəbbüslerinin əbəs olduğunu görüb, mühakimə etməkdən əl çəkdi və bütünlükə ümidişizliyə qapıldı, daimi bir qorxu içində yaşamağa başladı.

O tənhalıq axtararaq adamlardan qaçmağa başladı. Əvvəllər qulluq etməkdən zəhləsi getdiyi halda, indi qulluq ondan ötrü lap düzülməz olmuşdu. O qorxurdu ki, birdən onu aldadalar, xəbəri olmadan cibinə rüşvət qoyerlər, sonra da üstünü açarlar və ya özü

bilmədən rəsmi idarə kağızlarında saxtakarlığa bərabər olan bir səhv edər, ya da özgə pulunu itirər. Qəribə burasıdır ki, onun fikri heç bir zaman indiki kimi elastik və yaradıcı olmamışdı, indi azadlığının və namusunun ciddi təhlükə altında olduğunu özünə təlqin etmək üçün hər gün min cür müxtalif səbəblər uydurub düzəldirdi. Lakin burası var ki, xarici aləmə, xüsusən kitablara marağı xeyli azalmış, hafizəsi zəifləmişdi.

Yazda qar əriyəndən sonra dərədəki qəbiristanın yanında iki yarı-çürülmüş meyt tapmışdılар, bunların biri qoca arvad, o biri oğlan uşağı idi. Meyitlərdə zorla öldürüldüklerini bildirən əlamətlər vardi. Şəhərdə hey bu meytlərdən və bunları öldürənlərdən danışrdılar. İvan Dmitriç, ondan şübhələnməsinlər deyə, küçədə gülümşəyə-gülümşəyə gəzərdi, tanışlanna rast gələndə isə bənizi ağarır, rəng verib-rəng alır və inandırmağa başlayırdı ki, dünyada zəif və məzлum adamları öldürməkdən daha alçaq bir cinayət ola bilməz. Lakin bu yalan çox çəkmədən onu yordu və bir az fikirləşib belə qərara gəldi ki, onun vəziyyətində olan bir adam üçün ən yaxşısı ev sahibəsinin ərzaq anbarında gizlənməkdir. Anbara bir gün, bir gecə və daha bir gün qaldı, bərk dondu və havanın qaralmasını gözləyib, oğru kimi anbardan yavaşça çıxıb öz otağına getdi. Səhər açılana kimi ətrafdakı səslərə diqqətlə qulaq asaraq, qırmızdanmadan otağın ortasında dayandı.

Səhər tezdən ev sahibəsinin yanına iki nəfər sobaqayıran gəldi. İvan Dmitriç bunların mətbəxdə soba qayırməq üçün gəldiklərini bilirdi, lakin qorxunun gücündən onları sobaqayıran paltarı geymiş polis nəfərləri hesab etdi. Yavaşça otağından sıvíşib, qorxu içərisində, başıaçıq və sürtüksüz kükə ilə qaçmağa başladı. İtlər onun dalınca düşüb hürüşürdü, arxasınca bir mujik bağırrırdı, hava qulaqlarında viyldayındı. İvan Dmitriç eله gəlirdi ki, guya, bu saat dünyanın bütün zor və zülmü bir yerə toplaşıb onun dalınca qaçıır, onu qovur.

İvan Dmitriçi tutub evə getirdilər və ev sahibəsini həkim dalın - ca göndərdilər. Haqqında irəlidə bəhs edəcəyimiz həkim Andrey Yefimic, xəstənin başına soyuq kompres qoyulmasını tapşırırdı, dəf-nəgilənar damcısı yazdı, qəmlı-qəmlı başını yırgaladı və gedərkən bir daha gəlməyəcəyini ev sahibəsinə bildirdi, çünkü adamların dəli olmasına mane olmaq lazımdır.

Evdə yaşamağa və müalicəyə vəsait olmadığından İvan Dmitriçi tezliklə xəstəxanaya göndərdilər və orada onu zöhrəvi xəstəliklər



palatasına yerləşdirdilər. O, gecələr yatmayıb şıltaqlıq edir, xəstələrin rahatlığını pozurdu. Bir azdan sonra Andrey Yefimicin əmrinə görə onu 6 №-li palataya köçürtüdülər.

Bir ildən sonra şəhərdə artıq İvan Dmitriç yaddan çıxardılar, ev sahibəsi tərəfindən talvar altındaki xizəyə atılmış kitablarını da bala-ca uşaqlar daşıyıb apardılar.

IV

İvan Dmitriçin sol tərəfindəki qonşusu qabaqda dediyim kimi, cuhud Moyseyka idi, sağ tərəfindəki isə piy bağlamış, yypyumru, küt və büsbütün ləkəsiz çöhrəli bir mujik idi. Bu – düşünmək və hiss etmək qabiliyyətini çıxdan itirmiş, hərəkətsiz, qarınqulu və murdar heyvan idi. O, həmişə ətrafa tünd, boğucu bir qoxu yayırı.

Onun yan-yörəsini sil-süpür edən Nikita yumruqlarına rəhami gelmədən, var gücü ilə onu döyürdü, burada dəhşətli şey onun döyülməsi deyil, buna adət etmək olar, dəhşətli odur ki, bu kütləşmiş, duyğusunu itirmiş heyvan, döyülməsinə nə bir səslə, nə bir hərəkətlə, nə də gözlərinin ifadəsilə cavab verməyərək, yalnız ağır çəllək kimi yavaşça yırğalanırdı.

6 №-li palatanın beşinci və sonuncu sakini vaxtilə poçtda çeşidləyici olan xoş, lakin bir az hiyləgər sıfətli, alçaqboylu, sarışın bir meşşandır. Aydın və şən baxıslı, ağıllı və sakit gözlərindən ağlı başında olduğu və çox mühüm, xoş bir sərr gizlətdiyi anlaşılırdı. Yatağının və döşeyinin altında heç kəsə göstərmədiyi bir şeyi var - di, lakin bu şeyi heç kəsə göstərməməsi – əlindən alıralar və ya oğurlayalar deyə – qorxduğundan deyil, bəlkə, utandığındandır. Bəzən, görürsən, pəncərəyə yanaşış arxasını yoldaşlarına çevirir, döşünə nə isə taxır və sonra başını əyərək baxırı, bu əsnada ona yanaşsaydın, pərt olar və döşündəki şeyi qoparıb gizlədərdi. Lakin onun sərrini tapmaq çətin deyildi. O, tez-tez İvan Dmitriçə deyirdi:

– Məni təbrik edin, ikinci dərəcə ulduzlu Stanislav nişanı ilə təltif etmək istəyirlər, ikinci dərəcə Stanislav nişanı yalnız xaricilərə verirlər, lakin məndən ötrü, nədənsə, istisna etmək istəyirlər. – O gülməsəyir və ciyinlərini heyretlə dartırıldı. – Sözün düzü, mən heç bunu gözləməzdəm!

İvan Dmitriç qəmli-qəmli dedi:

— Mən bundan heç nə anlamıram.

Keçmiş çeşidçi gözlərini hiyləgərcəsinə qıyaraq:

— Xəbəriniz varmı, mən gec-tez nəyə nail olmaq istəyirəm?

— deyə sözünə davam etdi. — Mütləq İsveç “Qütib ulduzu” əldə edəcəyəm. Bu nişanı almaq üçün əlləşməyə dəyər. Ağ xaç və qara lent. Gözəl şeydir.

Yəqin ki, heç bir yerdə həyat fligeldəki kimi yeknəsəq deyildi. Səhər xəstələr, iflic və yorğun mujikdən başqa, dəhlizdə iri çəllək-də əl-üzlərini yuyur və xalatlarının ətəyi ilə qurulanırdılar, sonra Nikitanın baş korpusdan gətirdiyi çayı qalay dolçalarda içirdilər. Hər xəstəyə bir dolça çay düşürdü. Günorta turş kələmdən bışırılmış borş və daşma ilə nahar edir, axşam isə nahardan qalmış daşmanı yeyirdilər. Boş vaxtlarda yatır, pəncərədən baxır və otağı o künçdən-bu künçə gəzirdilər. Bu rejim hər gün təkrar olunurdu. Hətta keçmiş çeşidçi də həmişə eyni nişanlardan söhbət salırdı.

6 №-li palatada təzə adamlara çox gec-gec rast gəlmək olurdu. Başına təzəcə hava gələn adamları həkim çoxdan bəri qəbul etmirdi, dəlixanaları ziyarət edən həvəskarlar isə bu dünyada çox deyil. Dəllək Semyon Lazarıç, təqrübən, iki aydan bir fligelə gəlirdi. Onun dəllələrin başını necə qırxmasından və Nikitanın bu işdə ona necə kömək etməsindən, habelə gülümşəyən kefli dəllək gələn kimi xəstələr arasında necə şuluqluq düşməsindən burada danışmayacağam.

Fligelə dəlləkdən başqa heç kəs gəlməzdidi. Xəstələr hər gün yalnız Nikitani görməyə məhkum idilər. Lakin bu yaxınlarda xəstə-xana korpusuna qəribə bir şayə yayıldı. Şayə buraxdırıb ki, guya, 6 №-li palatani həkim ziyarət etməyə başlamışdır.

V

Qəribə bir şayə!

Həkim Andrey Yefimic Ragin, özünə görə, qəribə bir adamdır.

Deyirdilər ki, o, gəncliyində çox dindar imiş və özünü ruhani vəzi-fəsinə hazırlayırmış. 1863-cü ildə gimnaziyanı bitirdikdən sonra Ruhani Akademiyaya girmək fikrinə düşür, lakin təbabət doktoru və cərrah olan atası onu özünə oğul hesab etməyəcəyini bildirir.



Bu əhvalatın nə qədər doğru olub-olmadığını bilmirəm, ancaq Andrey Yefimic təbabət elminə və ümumiyyətlə, xüsusi elmlərə rəğbət bəsləmədiyini dəfələrlə özü etiraf etmişdi.

Hər halda, o, tibb fakültəsini bitirdikdən sonra keşişliyə getmədi. Onda dindarlıq əlamətləri görünmürdü və həkimliyə təzə başlayan zamanlarda da indiki kimi ruhaniyə çox az oxşayırıdı.

Onun mujiklərə məxsus ağır və qaba görkəmi vardı; sıfətindən, saqqalından, yatiq saçlarından və yönəmsiz möhkəm gövdəsindən böyük yol ağızında olan kök, həyasız və kobud meyxanaçıya oxşayırdı. Üzü sərt, göy damarlarla örtülü, gözləri xırda, burnu qırmızı idi. Boyu uca, kürəyi enli, qolları və qıçları nataraz idi; iri yumruğuyla bir dəfə vursayıdı, adamın canı çıxardı. Amma yerişi sakit və ehtiyatlı idi; dar dəhlizdə adama rast gəldikdə, həmişə yol vermək üçün kənara çəkilir və gözlədiyin kimi, yoğun səslə deyil, yumşaq tenor səsi ilə "bağışlayın!" deyirdi. Boynunda balaca bir şış vardı, bu şış nişasta yaxalıq taxmasına mane olurdu, ona görə həmişə yumşaq kətandan və ya çitdən köynək geyərdi. Ümumiyyətlə, o, həkim kimi geyinməzdi. Bir paltarı azından on il geyərdi, cuhud dükanından aldığı təzə paltarı da əynində daim köhnə, geyilmiş və əzik görüñürdü, eyni sürtükda həm xəstələri qəbul edir, həm nahar eləyir, həm də qonaq gedirdi. Lakin bütün bunlar xəstəlikdən deyil, üst-başına əsla fikir vermədiyindən irəli gəlirdi.

Andrey Yefimic vəzifəsini qəbul etmək üçün şəhərə gəldikdə "xeyirxah idarə" müdhiş bir halda idi. Palatalarda, dəhlizlərdə və xəstəxana həyatında üfürünətdən nəfəs almaq mümkün deyildi. Xəstəxana mujikləri xəstələrə baxanda onların uşaqları xəstələrlə bərabər palatalarda yatıldılardı. Tarakan, taxtabiti və siçan əlindən dad çəkirdilər. Cərrahiyə şöbəsindən qızılıyel xəstəliyi əşkik olmurdu. Bütün xəstəxanada iki dənə cərrah bıçağı vardı, termometr isə yerlədibli yox idi, vannalara kartof tökmüşdülər. Nəzarətçi, camaşırçı və feldşer xəstələri soyurdular.

Andrey Yefimicdan qabaqkı həkim barəsində danışındılar ki, guya, xəstəxana spirtini əlaltından satırmış və xəstəyə baxanlardan, xəstə qadınlardan özünə əməlli-başlı bir hərəmxana düzəldibmiş. Şəhərdə bu biabırçılıqları yaxşı bilirdilər və hətta mübaliğə ilə də danışındılar, lakin bu, camaatı heç də narahat etmirdi, bir para adamlar bu biabırçılıqlara bərəet qazandırırdılar, guya, xəstəxanaya

yalnız meşşanlar və mujiklər gedir ki, onlar da narazı ola bilməzlər, çünkü xəstəxanada onlar üçün öz evlərindəkindən yaxşı keçir, daha onlara kəklik yedirtməyəcəklər ki! Bəziləri də xəstəxana sahiblərinə haqq verməyə çalışaraq deyərdilər ki, zemstvonun yardımını olmadan yaxşı xəstəxana saxlamaq çətindir. Allaha şükkür ki, heç olmasa, xarab xəstəxana var. Cavan zemstvo isə nə şəhərdə, nə də şəhər ətrafında xəstəxana tikmək istəmirdi: "Şəhərin artıq öz xəstəxanası var", – deyirdi.

Andrey Yefimic xəstəxanani gözdən keçirərək belə qərara geldi ki, bu əxlaqsız bir idarədir və əhalinin sağlamlığı işinə son dərəcə zərərdir. Onun zənnincə, xəstələri bayırə atıb, xəstəxanani bağlamaq ən ağıllı iş idi. Lakin sonra Andrey Yefimic düşündü ki, təkcə onun iradəsi kifayət deyil, bundan fayda çıxmaz, fiziki və əxlaqi murdarlıqları bir yerdən qovduqda onlar başqa yerə köçür. Murdarlığın öz-özünə yox olub getməsini gözləmək lazımdır. Bir də əger adamlar özlərinə xəstəxana açmışlarsa və buna dözürlərsə, demək, bu, onlara lazımdır; mövhumat və bütün bu məişət pozğunluqları, murdarlıqları lazımdır, çünkü bunlar, zaman keçdikcə, peyinin qarator-paşa çevrildiyi kimi, faydalı bir şeyə çevrilirlər, dünyada yaxşı elə bir şey tapılmaz ki, onun ilk mənbəyində murdarlıq olmasın.

Andrey Yefimic vəzifəsini qəbul etdikdən sonra bu biabırçılıqlara laqeyd baxdı. Yalnız xəstəxana mujiklərindən, xəstə baxıcılarından xahiş etdi ki, palatalarda yatmasına və xəstəxanaya tibb alətləri ilə dolu iki şkaf qoydu; nəzarətçi, camaşırçı, feldşer və qızılıyel tutmuş xəstələr isə öz yerlərində qaldılar.

Andrey Yefimic ağıl və namusu son dərəcə sevirdi, lakin öz ətrafında ağılli, namuslu bir mühit yaratmağa qüdrəti yox idi və öz hüququna inanmırıldı. Əmr etməyi, qadağan etməyi və israf etmə - yi, qətiyyən, bacarmırdı. Adama elə gəlirdi ki, o, səsini heç vaxt ucaltmamağa və felin əmr formasını işlətməməyə söz vermişdir. "Ver" və ya "gətir" sözlərini deməyə üzü gəlmirdi, yemək istəyəndə qətiyyətsizliklə öskürərək aşpaz qadına deyərdi: "Deyəsən, acmışam..." və ya: "Çay olsayıdı, içərdim". Nəzarətçiə oğurluqdan əl çəkməsini söyləməyi və ya onu qulluqdan çıxartmağı, ya da bu lazımsız, tüfeyli vəzifəsini büsbütün ləğv etməyi heç cür bacarmırdı. Andrey Yefimiçi aldatdıqda, ya ona yaltaqlıq etdiqdə, yaxud da açıq-aşkar saxta bir pul sənədini ona imzalatmağa verdikdə, pul



kimi qızarır, özünü təqsirli bir adam kimi hiss edirdi, amma bununla belə yenə də sənədi imzalayırdı. Xəstələr aclıqdan və ya kobud xəstə baxıcılarından ona şikayət etdikdə utanır və təqsirli bir adam kimi misildaydı:

– Yaxşı, yaxşı, bu işə baxaram... Yəqin, burada bir anlaşılmazlıq var...

Andrey Yefimic ilk zamanlar çox səylə işləyirdi. Hər gün səhərdən nahar vaxtında xəstələri qəbul edir, əməliyyat edir və hətta mamalıq təcrübəsi ilə də məşğul olurdu. Qadınlar onun barəsində danışındalar ki, guya, çox diqqətlidir və xəstəlikləri, xüsusən uşaqlar və qadın xəstəliklərini çox gözəl bilir. Lakin zaman keçdikcə iş öz yeknəsəqliyi və açıq-aydın görünən faydasızlığı ilə onu dərinləndirməyə başladı. Bu gün otuz xəstə qəbul etdiyin halda, sabah görürsən, otuz beş nəfər oldu, birisigün işə bunların sayı qırxa çatırdı, beləliklə, gündən-güne, ildən-ilə xəstələrin sayı şiddətlə artır, ölüm hadisələri də səhərdə heç azalmırı.

Xəstəxanaya gələn qırx xəstəyə səhərdən naharadək ciddi yardım göstərməyə imkan yoxdur, demək, gündə qırx xəstəni aldatmaçı olur. Hesabat ili ərzində xəstəxanaya min iki yüz xəstə qəbul edilmişdi, demək, sadəcə olaraq, min iki yüz adam aldadılmışdır. Ciddi xəstələri də palatalara qoymaq və onlarla elmi qaydada məşğul olmaq mümkün deyil, çünki qayda varsa da, elm yoxdur. Fəlsəfəni buraxıb, başqa həkimlər kimi qaydalara xırdaçılıqla riayət etdikdə isə, bundan ötrü çırk deyil, hər şeydən əvvəl təmizlik və ventilyasiya, iyənmiş turş kələmdən bisirilən borş deyil, keyfiyyətli xörək və oğrular deyil, yaxşı köməkçilər lazımdır.

Bir də ölüm hər kəsin normal və təbii aqibətidirsə, adamların ölümünə mane olmayıñ nə mənası? Bir alverçinin və ya bir məmərun beş-on il artıq yaşamasından nə çıxar? Təbabət elminin məqəsədini dərmanların insan əzablarını azaltmasında gördükdə isə ortaya belə bir sual çıxır ki, bu əzabları nə üçün azaltmalı? Əvvələn, deyirlər ki, əzab insanı kamala çatdırır, ikincisi, bəşəriyyət, doğrudan da, öz iztirablarını cürbəcür həb və damcı dərmanları ilə yün-gülləşdirməyi öyrənsə, dini və fəlsəfəni bilmərrə atmış olar. Halbuki insanlar bu vaxta qədər din və fəlsəfə vasitəsilə nəinki özlərini hər cür fəlakətdən qorumuş, hətta onlarda özlərinə xoşbəxtlik də tapmışlar. Puşkin ölərkən müdhiş əzablar çekmiş, zavallı Heyne bir

neçə il iflic olub yorğan-döşəyə düşmüşdür, nə üçün həyatları mənəsiz keçən və iztirab olmasayı, amöb kimi büsbütün boş bir ömür süren Andrey Yefimic və ya Matryona Savvişna kimiləri xəstələnməsin?

Andrey Yefimic bu cür düşüncələrə qərq olaraq ruhdan düşdü və xəstəxanaya gəlməyə başladı.

VI

Onun hayatı belə keçirdi. Adətən, səhər saat səkkizə yaxın yuxudan durub geyinir və çay içirdi. Sonra kabinetində oturub mütləc ilə məşgül olur və ya xəstəxanaya gedirdi. Xəstəxanada qaranlıq, dar dəhlizdə ambulatoriya xəstələri oturub həkimin qəbulunu gözləyirdilər. Bunların yanı ilə çəkmələrini kərpic döşəməyə döyəcləyən mujiklər və xəstə baxıcıları, xalat geymiş arıq xəstələr keçir, çırkab qabları və s. aparırlar, uşaqlar ağlayır, dəhlizdə aralıq küləyi əsir. Andrey Yefimic biliirdi ki, titrətməli, vərəmli və ümumiy-yətlə, həssas xəstələrə belə şərait əziyyət verir, lakin nə etməli? Qəbul otağında feldşer Sergey Sergeic ona rast gəldi, bu, alçaq-boylu, dolu bir adam idi, kök, qırçıq üzü təmizcə yuyulmuşdu, təzə gen kostyumundan feldşərə deyil, əyana oxşayır. Şəhərdə geniş praktika ilə məşgül idi, aq qalstuk taxır və özünü praktika ilə heç məşgül olmayan həkimlərdən məlumatlı hesab edirdi. Qəbul otağının küçündə ağır qəndillə böyük bir ikona vardi; divarlardan arxiereylərin şəkli, Svyatoqorsk monastırının görünüşü və peyğəmbər çiçəyindən əklillər asılmışdı. Sergey Sergeic dindar adamdı və təmtəraqı sevirdi. İcona onun xərci ilə qoyulmuşdu; bazar günləri qəbul otağında xəstələrdən biri, onun əmrinə görə, minacat oxuyaşdı, minacatdan sonra isə Sergey Sergeic buxurdanla bütün palataları gəzir və onlara kündür tüstüsü verərdi.

Xəstə çox, vaxt isə az idi, ona görə iş yalnız sual-cavabla və xəstələrə ötəri bir sürtmə yağı və ya işlətmə dərmanı verməklə bitirdi. Andrey Yefimic yumruğunu yanağına dayamış halda oturub, xəstələrə dalğın-dalğın və qeyri-ixtiyari suallar verirdi. Sergey Sergeic də oturub əllərini ovuşdurur və hərdənbir işə qarışındı:

– Rəhmli Allaha yaxşı ibadət etmədiyimiz üzündən xəstələnir və min cür məşəqqətlərə düşçə oluruq, – deyirdi.



Andrey Yefimic xəstələri qəbul edərkən heç bir əməliyyat etmirdi; əməliyyatları çoxdan yadırğamışdı, qan görəndə pis hala düşür, həyəcana gelirdi. Boğazına baxmaq üçün uşağın ağızını açmaq lazırm gələndə, uşaq isə ağlayaraq xırda əlləri ilə özünü qoruyanda uşağın çıçırtısından başı gicəllənir, gözləri yaşarırdı. O, dərman yazmağa tələsir və əllərini havada yellədərək, qadına işarə edirdi ki, uşağı tez aparsın.

Qəbul zamanı xəstələrin qorxaqlığı və kütlüyü, qəşəng Sergey Sergeiçin yaxınlığı, divarlardakı şəkillər və iyirmi ildən artıq arasıksil mədən verdiyi eyni suallar tezliklə onu darixdirirdi. Buna görə beş-altı xəstə qəbul etdikdən sonra çıxıb gedirdi. Qalan xəstələri feldşer özü qəbul edirdi.

Andrey Yefimic çoxdan bəri xüsusi praktika ilə məşğul olmadığını və buna görə ona heç kəsin mane olmayacağını düşünərək xoşhalılıqla evə gelir, tez kabinetində stol başında oturur və mütaliəyə başlayırırdı. O, çox oxuyur və bundan ayrıca bir zövq alırırdı. Maaşının yarısını kitab almağa sərf edirdi, altı otaqdan ibarət olan mənzilinin üç otağı kitab və köhnə jurnallarla dolu idi. Tarixə və felsəfəyə dair əsərləri hamisindən çox sevirdi; təbabətə aid isə yalnız "Vraç" jurnalını alırırdı, bu jurnalı da həmişə axırdan oxumağa başlardı. Mütaliəsi hər dəfə bir neçə saat çəkdiyi halda, heç də onu yormurdu. Kitabları İvan Dmitriç kimi tez-tez və dəlicəsinə oxumayıb, ağır-agır və mənasına fikir verə-verə oxuyardı, çox zaman bəyəndiyi və ya anlaşılmayan yerlərdə dayanıb fikirləşərdi. Kitabın yanında həmişə kiçik araq qrafını və boşqabsız-zadsız mahudun üstündə duzlu xiyan, ya da alma olardı. Hər yarım saatdan bir gözlərini kitabdan ayırmayaraq, bir qədəh araq töküb içirdi, sonra yenə baxmadan əli ilə xiyanı tapar və dişlərdi.

Saat üçdə üssulluca mətbəx qapısına yanaşib öskürər və deyərdi:
– Daryuşka, xörək yesəydim, pis olmazdı...

Pis və xoşagəlməyən nahardan sonra Andrey Yefimic əllərini qoynuna qoyub otaqları gəzir və düşünürdü. Saat dördü, dalınca da beşi vurur, o isə hey gəzişərək düşünməsində davam edirdi. Hər-dənbir mətbəx qapısının ciriltisi eşidilir və Daryuşkanın qırmızı, yuxulu üzü görünürdü.

Daryuşka:

– Andrey Yefimic, pivə içmək vaxtınız deyilmi? – deyə qayğılı bir tərzdə xatırladırdı.

Andrey Yefimic:

— Yox, hələ vaxt deyil, — deyə cavab verirdi. — Mən gözlərəm...
Bir az gözlərəm.

Axşamüstü, adətən, poçt müdürü Mixail Averyanıç onun yanına gəlirdi, Andrey Yefimic yalnız bu adamlı ünsiyət qurur və məclisinə dözürdü.

Mixail Averyanıç vaxtilə xeyli dövlətli bir mülkədar olub, kavaleriyyada qulluq etmişdi, lakin sonradan müflis olub, qoca vaxtında poçt idarəsinə qulluğa girmişdi. Bu, sağlam, gümrah görünüşlü, qəşəng ağ bakenli, nəzakətli, xoş və uca səsli bir adamdır. Mərhəmətli və həssas idisə də, xeyli ötkəmdi. Poçt idarəsinə gələnlərdən biri razılaşmayıb etiraz edəndə və ya mübahisə etməyə başlayanda Mixail Averyanıç hirsindən pul kimi qızarır, bütün vücudu ilə titrəyir və gurultulu səslə: "Sus!" — deyə bağırırdı, buna görə də poçt artıq çoxdan bəri qorxulu bir idarə kimi məşhur olmuşdu. Mixail Averyanıç Andrey Yefimici mərifətli və alicənab olduğuna görə sevir və ona hörmət edirdi, başqa adamlara isə öz tabeliyindəkilərə baxan kimi lovğalıqla baxırıdı.

O, Andrey Yefimicin kabinetinə girərkən:

— Bu da mən! — deyirdi. — Xoş gördük, əzizim! Deyəsən, zəhlənizi tökmüşəm, hə?

Həkim:

— Əksinə, çox şadam, — deyə cavab verirdi. — Sizin gəlişiniz həmişə mənə xoşdur.

Dostlar kabinetdə divan üstə oturub, bir qədər dinməz-söylə-məz papiros çəkirdilər. Andrey Yefimic:

— Daryuşa, pivə olsa, pis olmaz ha! — deyirdi.

Birinci butulkanı da dinməz-söyləməz içirdilər, həkim düşüncəyə dalır, Mixail Averyanıç isə çox maraqlı bir şey nağıl edəcək adam kimi nəşələnir və dirçəldirdi. Söhbəti həmişə həkim başlayırdı. O başını yırğalayaraq müsahibinin gözlərinə baxmadan yavaş-yavaş danışındı (o heç vaxt adamın gözlərinə baxmazdı).

— Çox təəssüf ki, Mixail Averyanıç, şəhərimizdə bir nəfər də olsun ağıllı və maraqlı söhbət eləyən adam yoxdur. Bu, bizdən ötrü böyük bir məhrumiyyətdir. Hətta ziyanlarımız da bayağılığa üstün gələ bilmirlər, inandırıram sizi ki, onların inkişaf dərəcəsi aşağı silkdən heç də yüksək deyil.



– Ləp doğru deyirsiniz. Sözlərinizə tamamilə şərikəm.

Həkim sakitcə və kəlmə-kəlmə sözünə davam etdi:

– Siz özünüz də gözəlcə bilirsiniz ki, bu dünyada insan zəkasi-nın ülvi mənəvi təzahürlərindən savayı, hər şey əhəmiyyətsiz və maraqsızdır. Ağıl heyvanla insan arasına möhkəm bir sədd çəkir, insanın ilahi bir vücud olmasına dəlalət edir və bir dərəcəyə qədər hətta onun üçün ölməzliyi, yeni olmayan bir şeyi əvəz edir. Buradan belə bir nəticə çıxar ki, insanların ağılı yeganə mümkün olan bir zövq mənbəyidir. Biz isə yan-yörəmizdə ağılı nə görürük, nə də eşidirik, demək, zövqdən məhrumuq. Əlbəttə, bizim kitablarımız vardır, lakin bu heç də canlı müsahibəni və ünsiyəti əvəz etmir. Əgər belə bir uğursuz müşqayışə icazə versəniz, cəsarətlə deyərəm ki, kitablar notdur, müsahibə isə mahnidır.

– Ləp doğru deyirsiniz.

Aralığa süküt çökdü. Daryuška üzündə küt bir qüssə əlaməti olaraq mətbəxdən çıxdı və yumruğunu yanağına dayayaraq, söhbəti dinləmək üçün qapı ağızında durdu.

Mixail Averyaniç köksünü ötürürək dedi:

– Eh, siz də indiki adamlardan ağıl umursunuz!

Sonra o, keçmişdəki həyatdan danışmağa başladı:

– O zamanlar adamın günü xoş və maraqlı keçirdi. Rus ziyahları nə qədər ağıllı, nə qədər zəkalı idilər, namus və dostluq məfhum-larını onlar nə qədər əziz tuturdular! O vaxtlar vekselsiz nə qədər istəsən borc pul ala bilərdin, ehtiyacı olan bir yoldaşına yardım əlini uzatmamaq əskiklik hesab olunurdu. Necə hərbi səfərlər, sərgü-zəştər, vuruşmalar, necə yoldaşlar, necə qadınlar vardi! Hələ Qaf-qaz – nə gözəl bir diyar! Bir batalyon komandirinin arvadı zabit paltarı geyib axşamlar dağlara gəzməyə gedərdi, bu qəribə qadın özü ilə bələdçi də götürməzdi. Deyirdilər ki, aulda onun bir knyazla romantik əhvalatı varmış.

Daryuška:

– Ah, pərvərdigara... – deyə ah çəkdi.

– Hələ necə içirdilər! Necə yeyirdilər! Necə də diribaş liberallar vardi!

Andrey Yefimic dinləyir, amma eşitmirdi; nə isə düşünür və pivəni ağır-agır qurtuldadır. O Mixail Averyaniçin sözünü kəsərək birdən-birə danışmağa başladı.

– Çox zaman mənim yuxuma ağıllı adamlar girir və onlarla söhbət eləyirəm. Mən atamın sayəsində gözəl təhsil almışam, lakin altmışinci illərin ideyalarının təsiri altında atam məni həkimlik oxumağa məcbur etdi. Mənə elə gəlir ki, o zaman atama qulaq asmasayıdm, indi zehni hərəkatın tam mərkəzində olardım. Ehtimal ki, bir fakültənin üzvü olardım. Əlbəttə, ağıl da daimi deyil, keçib-gedən, müvəqqəti bir şeydir, lakin mənim aqla nə üçün meyil göstərdiyimi siz artıq bilirsınız. Həyat insana qüssə verən bir tələdir. Mütəfəkkir bir adam yaşa dolub kamala çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir. Doğrudan da, o, öz iradəsinə zidd olaraq, hər hansı bir təsadüf nəticəsində heçlikdən həyata keçirilmişdir... Nə üçün? Mütəfəkkir adam öz həyatının mənasını və məqsədini bilmək istəyəndə ona demirlər, ya da sarsaq şeylər söyləyirlər, o, qapını döyür, amma açan olmur; ölüm də onun iradəsinə zidd olaraq onu yaxalayır. Həbsxanada ümumi bədbəxtliklə bir-birinə bağlı olan adamlar bir yerə toplanarkən özlərini yüngül hiss etdikləri kimi, həyatda da analizə və ümumiləşdirməyə nail olan adamlar bir yerə toplanıb vaxtlarını məğrur və azad ideya mübadiləsi ilə keçirdikdə tələdə olduğunu hiss etmirsən. Ağıl bu mənada əvəzedilməz bir zövqdür.

– Tamamilə doğrudur.

Andrey Yefimic müsahibinin gözlərinə baxmadan sakitcə və ara verə-verə ağıllı adamlar və onların söhbəti haqqında danışırı, Mixail Averyanıç isə onu diqqətlə dinləyir və: – “Tamamilə doğrudur”, – deyə onunla razılışırı.

Poçt müdürü birdən:

– Siz ruhun ölməz olmasına inanırsınız mı? – deyə soruşdu.

– Xeyr, möhtərəm Mixail Averyanıç, inanmırıam və inanmağa da əsasım yoxdur.

– Sözün düzü, mən də şübhələnirəm. Hərçənd, məndə belə bir hiss vardır ki, guya, heç ölməyəcəyəm. Bu yandan da öz-özümə deyirəm ki, ay qoca kaftar, vaxtındır, bu gün-sabah öləcəksən. Amma ürəyimdə bir səs mənə deyir ki, inanma, ölməyəcəksən!..

Mixail Averyanıç saat ona işləyəndə çıxb getdi. Dəhlizdə kürkünü geyinərkən içini çəkərək dedi:

– Amma tale bizi nə uzaq bir güşəyə atıb! Hər şeydən çox adam buna yanır ki, biz elə burada da öləcəyik. Eh!..



Andrey Yefimic dostunu yola salıb stol başına oturur və yenə kitab oxumağa başlayır. Axşamın, sonra gecənin sükütu heç bir səslə pozulmur, sanki, vaxt dayanır və həkimlə bərabər kitabın üzərində donurdu, adama elə gəldi ki, bu saat dünyada bu kitabdan və yaşıl şarlı lampadan başqa heç bir şey yoxdur. Həkimin müjiklərə məxsus kobud sıfəti insan zəkasının hərəkəti qarşısında yavaş-yavaş riqqət və vəch təbəssümü ilə parlayırdı. "Ah, nə üçün insan ölməz deyil! – deyə o düşüñürdü. – Əgər hər şey torpağa görmülməyə məhkum isə və nəhayət, Yer kürəsinin qabığı ilə bərabər soyuyacaqsa, sonra da milyonlarla il mənasız və məqsədsiz bir halda günəşin ətrafına dolanacaqsa, əcəba, beyin mərkəzləri və qırışqları, görmə, danışma qabiliyyəti, xüsusi hissələr döha nə üçün müş? Soyumaq və sonradan günəş ətrafında mənasızcasına hərlənmək üçün, yoxluqdan yüksək və bəlkə də, ilahi aqla malik insan yaratmaq, sonra da onu, sanki, lağla qoymaq üçün torpağa çevirmək nəyə lazımmış?"

Maddələr mübadiləsi! Lakin bu ölməzlik surroqatı ilə özünə təsəlli vermək nə böyük bir qorxaqlıqdır! Təbiətdə baş verən şüursuz proseslər insan səfəhliyindən də alçaqdır, çünki səfəhlikdə, necə olsa, şüur və iradə var, proseslərdə isə heç nə yoxdur. Yalnız ölüm qarşısında qorxaqlığı qürur və ləyaqətindən çox olan bir qorxaq özünə təsəlli verə bilər ki, bir zaman onun bədəni otda, daşda, qurbağada yaşayacaqdır... Öz ölməziyini maddələr mübadiləsində görmək – qiymətli və əziz bir skripka sindiqdan sonra onun qabının parlaq gələcəyi olduğunu qabaqcadan xəbər vermək kimi çox qəribə bir şeydir.

Saat zəng vuranda Andrey Yefimic kresloya söykənib bir az düşünmək üçün gözlərini yumur, sonra kitabdan oxuduğu gözəl fikirlərin təsiri altında öz keçmişinə və bu gününə bir nəzər salırdı. Keçmiş iyrəncidir, bunu yadına salmasan, yaxşıdır. Lakin hazırda da hər şey keçmişdəki kimidir. Andrey Yefimic bilirdi ki, onun fikirləri, soyumuş Yer kürəsi ilə birlikdə Günəşin ətrafında hərlənməkdə ikən həkimin mənzili ilə yanaşı olan böyük korpusda adamlar cürbəcür xəstəliklər və natəmizliklər içərisində əzab çəkir; bəlkə, bu saat bu adamlardan biri həşəratla çarpışır, digəri qızılıyel xəstəliyinə

tutulur və ya bərk sarılmış sarğının əziyyətindən inləyir; bəlkə xəstələr xəstə baxıcıları ilə bir yerdə kart oynayır, yaxud da araq içirlər. Hesabat ili ərzində min iki yüz adam aldadılmışdır; xəstəxananın bütün işi, iyirmi il bundan qabaqkı kimi, oğurluq, qeybət, dava-dalaş, qohumbazlıq, kobud şarlatanlıq üzərində qurulmuşdur, ona görə xəstəxana yenə qabaqkı kimi əhalinin sağlamlığı üçün son dərəcə zərərli bir müəssisədir. O bilirdi ki, 6 №-li palatada Nika-ta xəstələri barmaqlıq arxasında kötükləyir, Moyseyka da hər gün şəhəri dolaşib sədəqə yiğir.

Diger tərəfdən, ona gözəlcə məlum idi ki, son iyirmi beş il içərisində təbabət elmində ağlaşımaz bir dəyişiklik əmələ gəlmışdır. Universitetdə oxuyan zaman ona elə gəldirdi ki, təbabət elminin aqibəti də tezliklə yalançı kimyanın və metafizikanın aqibətinə dönəcəkdir; indi isə gecələr mütaləe edərkən təbabət elmi ona təsir edir, onda heyvət oyadır və hətta onu vəcdə gətirərdi. Doğrudan da, nə gözlənilməz inkişaf, nə böyük bir inqilab! Antiseptika sayəsində elə əməliyyatlar edilir ki, böyük alim Pirogov bunu hətta *in sne*¹ qeyri-mümkin hesab edirdi. Adı zemstvo həkimləri diz oynağının kəsilməsi əməliyyatına cəsarətlə girişirlər, mədə əməliyyatının yalnız yüzdə biri ölümlə nəticələnir, daşbağlama xəstəliyi isə o qədər bekara şey hesab olunur ki, hətta bu xüsusda heç yazmırlar. Sifiliyi olan xəstə tamamilə sağalır. Hələ irsiyyət nəzəriyyəsi, hipnotizm, Pasterin və Koxun keşfləri, statistika ilə gigiyena, hələ bizim rus zemstvo təbabəti! Psixiatriya indiki xəstəliklər təsnifikasi ilə, xəstəliyi tanımaq və müalicə etmək metodları ilə bərabər qabaqına nisbətən tam bir Elbrusdur. İndi ağlıni itirmiş adamların başına soyuq su tökmür və əyinlərinə dəli köynəyi geyindirmirlər, başına hava gəlmış adamları indi insan kimi saxlayır və qəzetlərdə yazıldığı kimi, hətta onlar üçün teatr tamaşaları və ballar da düzəldirlər. Andrey Yefimic bilirdi ki, indiki baxışları və zövqləri nəzərə alıqdə 6 №-li palata kimi bir biabırçılıq yalnız dəmiryolundan iki yüz verst uzaq olan bir yerdə mümkündür, bu yalnız bələdiyyə rəisi və bütün qlaşnları yarımsavadlı meşşan olan şəhərdə ola bilər çünki bu yarımsavadlı meşşanların nəzərində həkim elə bir kahindir ki, o, xəstənin boğazına qalay töksə belə, ona tərəd - düdüsüz-filansız inanması lazımdır! Başqa yerdə olsayıdı, camaat və qəzetlər bu balaca Bastiliyanı çoxdan darmadağın etmişdilər.

¹ Gələcəkdə (*latince*).



Andrey Yefimic gözlərini açıb öz-özündən soruşdu: "Yaxşı, bəs nə olsun? Bundan nə çıxsın? Antiseptika da var, Kox və Paster də var, amma, mahiyyət etibarilə, işlər heç dəyişməmişdir. Xəstəlik və ölüm hadisələri eyni dərəcədədir. Dəlilər üçün ballar və tamaşalar düzəldirlər, amma onları azadlığa buraxırlar. Demək, bütün bunlar boş-boş şeylərdir, əbəs yerə əlləşib-vuruşmaqdır və gözəl Vyana klinikası ilə mənim xəstəxanamın arasında, mahiyyət etibarilə, heç bir fərq yoxdur".

Lakin kədər və paxılılığa oxşayan bir hiss onun laqeyd qalmasına mane olurdu. Bu, yəqin, yorğunluqdan idi. Ağırlaşmış başı kitabın üstünə düşür, yumşaq olsun deyə, əllərini üzünün altına qoyub düşünürdü: "Mən zərərlə bir işə xidmət edirəm, aldatdığım adamlardan maaş alıram, mən namuslu adam deyiləm. Ancaq öz-özlüyümdə mən axı bir heçəm, yalnız zəruri ictimai bəlanın bir zərrəsiyəm. Bütün qəza məmurları pisdirər, ziyanolu adamdırılar və müftə maaş alırlar... Demək, öz şərəfsizliyimə müqəssir mən deyiləm, zəmanədir... İki yüz il bundan sonra dünyaya gəlsəydim, başqa adam olardım".

Saat üçü vuranda Andrey Yefimic lampanı söndürüb yataq otağına getdi. Lakin o yatmaq istəmirdi.

VIII

İki il bundan əvvəl zemstvo səxavətə gəlib, zemstvo xəstəxanası açılanadək şəhər xəstəxanasında işləyən tibbi heyətin gücləndiril - məsi üçün ildə üç yüz manat buraxmağı qərara almışdı, qəza həkimi Yevgeni Fyodoric Xobotov Andrey Yefimica köməkçi sıfəti ilə göndərilmişdi. Bu, hələ otuz yaşına çatmamış, qarayanız bir gənc idi, onun boyu uca, almacıq sümükləri enli, gözləri xırda idi; yəqin ki, ata-babası başqa millətdənmiş. Şəhərə qəpiksiz gəlmışdı, yanında balaca bir çamadan və gənc, lakin kifir bir qadın vardi, öz dedi - yinə görə, bu, onun aşpazı idi. Qadının südəmər bir uşağı vardi. Yevgeni Fyodoric günlükü şapka və uzunboğaz çəkmə geyirdi, qış - da isə yarımkürkdə gəzirdi. O çox çəkmədən feldşer Sergey Sergeiç - lə və xəzinədarla dostlaşdı, qalan məmurları isə nədənsə aristokrat adlandırmış və onlardan çəkinirdi. Mənzilində vur-tut bir kitabı vardi. "Vyana klinikasının 1881-ci il üçün ən yeni reseptləri". O, xəstələrin

yanına gələrkən həmişə bu kitabı özü ilə götürərdi. Axşamlar klubda bilyard oynar, kart oyununu isə heç sevməzdi. Danışarkən “çürükcü”, “sirkəli mantifoliya”, “indi basacaq gopa” və sair bu kimi sözləri həvəslə işlədərdi.

Xəstəxanaya həftədə iki dəfə gələr, palataları gəzər və xəstələri qəbul edərdi. Antiseptikanın yoxluğu və qançəkən küpələr onu qəzəbləndirirdi, lakin Andrey Yefimoviç haramzadə bir adam sayırdı, onun böyük məbləğ sahibi olduğunu güman edir və ona həsəd aparırdı. Mümkün olsaydı, Andrey Yefimoviçin yerini məmənuniyyətlə tutardı.

IX

Bahar gecələrindən birində, martin axırlarında, qar tamam əriyərkən həkim öz dostu poçt müdürüni qapıydək ötürmək üçün həyətə çıxmışdı. Bu dəmdə sədəqə yiğmaqdan qayıdan cuhud Moyseyka həyətə girirdi. Onun başı açıqdı, yalın ayaqlarına dayaz qaloş geymişdi, əlində balaca bir sədəqə torbası vardı. O, soyuqdan əsə-əsə təbəssümlə həkimə müraciət etdi:

— Bir qəpik ver!

Rədd etməyi bacarmayan Andrey Yefimoviç ona bir dənə ikişahılıq verdi. Həkim onun qırmızı, ariq topuqlu yalın ayaqlarına baxıb fikirləşdi: “Belə də iş olar? Bu soyuqda ayaqyalın necə davam gətirir?”

Həkim həm yazıçı gelməyə, həm də iyrənməyə oxşayan bir hissə gah yəhudinin daz başına, gah qırmızı topuqlarına baxaraq, onun ardınca fligelə getdi. İçəri girərkən Nikita cır-cındır üstündən qalxıb gərnəşməyə başladı.

Andrey Yefimoviç yumşaq bir tərzdə dedi:

— Xoş gördük, Nikita. Bu yəhudiye bir cüt çəkmə düzəltseydik, pis olmazdı, yoxsa soyuqlayacaqdır.

— Baş üstə, zati-aliləri! Buyurduğunuzu nəzarətçiye çatdıraram.

— Zəhmət olmasa! Mənim adımdan xahiş edərsən. De ki, həkim özü təvəqqə elədi.

Dəhlizin palataya olan qapısı açıldı. İvan Dmitriç çarpayıda uzanmışdı. O, özgə adamın səsini eşidib dirsəkləndi. Dirləməyə başladı və danışan adamın həkim olduğunu anladı. Qəzəbindən



bütün vücudu titrədi, acıqlı üzü qızarmış, gözləri hədəqədən çıxmış bir halda yerindən sıçrayıb, palatanın ortasına yüyürdü.

– Həkim gəldi! – deyə bağırı və qəhqəhə çəkdi. – Axır ki gəlib çıxdı! Ağalar, təbrik edirəm, həkim sizi yad eləyib! Alçaq hərif! – deyə lap özündən çıxmış bir halda çıçırdı, palatada bu vaxta qədər onda belə hal görməmişdilər, o, qəzəblə ayağını yerə döydü. – Bu eclafı öldürmək lazımdır! Yox, öldürmək də azdır! Ayaqyoluna salınıb boğulmalıdır!

Bu sözləri eşidən Andrey Yefimic dəhlizdən palataya baxdı və yumşaq bir əda ilə dedi:

– Nə üçün?

İvan Dmitriç hədələyici bir görkəmlə ona yanaşdı və xalata bürünenərək:

– Nə üçün? Onun üçün ki, oğrusan! – dedi və tüpürmək istəyirmiş kimi dodaqlarını nifretlə büzdü. – Şarlatan! Cəllad!

Andrey Yefimic günahını hiss edən bir adam kimi gülümşəyə - rək dedi:

– Sakit olun! İnandırıram sizi ki, mən ömrümdə bir dəfə də olsun, oğurluq eləməmişəm, qalan şeylərə gəldikdə siz çox mübahilə edirsiniz. Mənim əlimdən acıqlı olduğunuzu görürem. Xahiş edirəm, sakit olun və soyuqqanlıqla deyin ki, niyə mənim əlimdən açıqlısınız?

– Məni niyə burada saxlayırsınız?

– Xəstə olduğunuz üçün.

– Hə, xəstəyəm. Amma onlara, yüzlərlə dəli azad gəzib-dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayırd edə bilmirsiniz. Nə üçün mən və bu yazıqlar hamının əvəzində bir günahkar kimi burada qalmalıyım? Nə üçün siz, feldşer, nəzarətçi və sizin kimi bütün xəstəxana rəzilləri əxlaqcə bizdən qat-qat aşağı olduğunuz halda, özünüz burada yatmayıb, bizi yatırdırsınız? Bəs məntiq hanı?

– Əxlaqın və məntiqin buraya dəxli yoxdur. Hər şey təsadüfdən asılıdır. Kimi tutub buraya salıblarsa, o, burada qalır, kimi salmayıblarsa, özü üçün gəzir, vəssalam. Mənim həkim, sənin isə ruhi xəstə olmağında nə bir əxlaq var, nə də bir məntiq, bu yalnız boş bir təsa - düfür.

İvan Dmitriç boğuq bir səslə:

– Mənim bu cəfəngiyatdan başım çıxmır... – deyib öz çarpaçına əyləşdi.

Nikita həkimin hüzurunda Moyseykanın ciblərini axtarmaqdan utandı; Moyseyka yiğmiş olduğu çörək qırıqlarını, kağız və sürsümükləri yatağı üzərinə qoyma. O, soyuqdan hələ də titrəyə-titrəyə yəhudi dilində nə isə avazla danışmağa başladı. Yəqin, təsəvvür edirdi ki, özüne bir dükan açıbdır.

İvan Dmitriç titrək bir səsle:

– Məni buraxın! – dedi.

– Buraxa bilmərəm.

– Axi nə üçün? Nə səbəbə?

– Ona görə ki, buna mənim ixtiyarım yoxdur. Özünüz fikirləşin, mən sizi buraxsam, bundan sizə nə fayda? Gedin. Şəhər əhli və ya polis sizi tutub yenə buraya salacaq.

İvan Dmitriç:

– Hə, hə, düzgün... – dedi və alnının tərini sildi.

– Bu, dəhşətdir. Bəs mən başıma nə kül tökülm? Nə çarə qılım?

İvan Dmitriçin səsi və onun xoş ifadəli gənc siması Andrey Yefimçin xoşuna gəldi. O, bu cavan oğlanı oxşamaq və sakit etmək istədi. Onun yanında çarpayıya oturdu, bir qədər düşünüb dedi:

– Siz soruşursunuz ki, başıma nə çarə qılım? Sizin indiki vəziyyətinizdə yaxşı çarə – buradan qaçmaqdır. Lakin, təəssüf ki, bundan bir fayda çıxmaz. Sizi tutacaqlar. Cəmiyyət özünü canilərdən, ruhi xəstələrdən və ümumiyyətlə, yaramaz adamlardan qoruduqda ona batmaq olmaz. İndi bircə çarəniz var, siz bu qənaətə gəlməlisiniz ki, burada qalmağınız vacibdir.

– Mənim burada qalmağım kimə lazımdır?!

– Madam ki, həbsxanalar və dəlixanalar var, demək, bunlarda bir adam yatmalıdır, eləmi? Siz düşməsəniz, mən düşəcəyəm, mən düşməsən, bir başqası düşəcək. Səbir eləyin, bir vaxt gələcək ki, həbsxana və dəlixanalar olmayıcaq, o zaman nə pəncərələrdə bar - maqlıq olacaq, nə də dəlilərə geyindirilən xalatlar. Əlbəttə, belə bir zaman gec-tez gəlib çatacaqdır.

İvan Dmitriç istehza ilə gülməsədi və gözlərini süzərək dedi:

– Siz zarafat edirsınız. Siz və sizin köməkçiniz Nikita kimi ağaclar gələcəyin fikrini çəkmirsiniz, lakin möhtərəm cənab, əmin ola bilərsiniz ki, gözəl vaxtlar gəlib çatacaqdır. Qoy mənim sözlərim



sizin xoşunuza gəlməsin, bu sözlərə gülün, lakin yeni həyat şəfəqi parlayacaq, həqiqət qalib gələcək və bizim küçədə də bayram olacaqdır! Mən bunu görə bilməyəcəyəm, ölüb gedəcəyəm, ancaq kimin isə nəvəsi, nəticəsi o günü öz gözləri ilə görəcək. Onları səmi-mi qəlbən təbrik edirəm və xoşbəxtliklərinə sevinirəm! İrəli! Allah köməyiniz olsun, dostlarım!

İvan Dmitriçin gözləri fərəhle parlardı, ayağa qalxdı və əlini pəncərəyə doğru uzadaraq həyəcanlı səsi ilə sözünə davam etdi:

– Bu barmaqlıqlar arxasından sizə xeyir-dua verirəm! Yaşasın həqiqət! Mən sevinirəm!

İvan Dmitriçin hərəkəti həkimə bir qədər süni göründüssə də, yenə xoşuna gəldi. O:

– Burada sevinməyə bir səbəb görmürəm, – dedi. – Həbsxana və dəlixanalar olmayacaq, siz buyurduğunuz kimi, həqiqət qalib gələcək, lakin şeylərin mahiyyəti dəyişməyəcək, təbiət qanunları olduğu kimi qalacaqdır. Adamlar indiki kimi xəstələnəcək, qocalacaq və ölücəklər. Həyatınızı nə qədər gözəl bir şəfəq işıqlandırsa da, yenə axırda sizi tabuta qoyub torpağa basdıracaqlar!

– Bəs ölməzlik, bəs əbədiyyət necə?

– Bəsdir, canım!

– Siz inanmırınız, amma mən inanıram. Dostoyevskinin və ya Volterin əsərlərində birisi deyir ki, əgər Allah olmasayıdı, onu insanlar özləri uydurub yaradardılar. Mən qəti surətdə əminəm ki, ölməzlik – əbədiyyət yoxdursa, böyük insan zəkası buna gec-tez nail olacaqdır.

Andrey Yefimic sevincindən gülümsəyərək dedi:

– Yaxşı sözdür. Sizin bu cür etiqadlı olmağınız yaxşıdır. Belə bir etiqadla adamı lap divar arasına hörsələr belə, adam firavan yaşa -yar. Siz bir yerdə təhsil almısınız mı?

– Bəli, universitetdə oxumuşam, ancaq qurtarmamışam.

– Siz düşüncəli və dərrakəli adamsınız. Siz hər bir şəraitdə öz-özünüzdən təselli tapa bilərsiniz. Həyatı dərk etməyə çalışan azad, dərin təfəkkür və dünyanın mənasız qayğılarına tam bir həqarətlə baxmaq – insan bu iki nemətdən ali bir şey görməmişdir. Siz üçqat barmaqlıq arxasında yaşamalı olsanız belə, bu nemətlərə nail ola bilərsiniz. Diogen çəllək içində yaşadığı halda, bütün dünyadakı padşahlardan xoşbəxt imiş.

İvan Dmitriç qasaqabağını töküb:

– Sizin bu Diogeniniz sarsağın biri imiş, – dedi və birdən-birə acıqlanaraq yerində sıçradı, uca səslə danışmağa başladı. – Diogen və ya nə bilim dərk etmək barəsində danışmaqdan nə çıxar! Mən həyati sevirəm, həm də ehtirasla sevirəm! Məndə təqib olunma xəstəliyi, əzabverici daimi qorxu var, amma elə dəqiqələr də olur ki, yaşamaq arzusu mənim bütün vücudumu qapayır, belə anlarda qorxuram dəli olam. Ehtirasla, ağlagəlməz bir həvəslə yaşamamaq istəyirəm!

O, həyəcan içində otaqda gəzindi və alçaq səslə dedi:

– Xeyala dalanda məni kabuslar narahat edir. Yanına bir cür adamlar gəlir, cürbəcür səslər, musiqi eşidirəm, mənə elə gəlir ki, meşələrdə, dəniz sahilində gəzirəm... İstəyirəm, yana-yana istəyirəm ki, mənim də işim-güçüm, qayğılarım olsun... Bir deyin, görüm orada yeni bir şey varmı? – deyə İvan Dmitriç soruşdu. – Orada nə var?

– Siz şəhər barəsində bilmək istəyirsiniz, yoxsa ümumiyyətlə?

– Əvvəlcə mənə şəhər haqqında danışın, sonra ümumiyyətlə.

– Nə olar, deyim də. Şəhərdə qüssədən bərk darıxırsan. Bir adam tapmırsan ki, dərdini ona açıb deyəsən, ya da birini dinləyəsən. Təzə adam yoxdur. Amma bu yaxında şəhərə Xobotov adlı gənc bir həkim gəlibdir.

– O, həle mənim vaxtında gəlib. Yoxsa qanmazdır?

– Bəli, tərbiyəsiz adamdır. Qəribə işdir... Hər şeydən görünür ki, bizim paytaxtımızda zehni durğunluq yoxdur, hərəkət var. Demək, orada həqiqi adamlar da olmalıdır, amma nədənsə hər dəfə oradan bizi sarsaq adamlar göndəirlər. Şəhərimiz nə bədbəxtidir!

İvan Dmitriç ah çəkdi:

– Hə, bədbəxt şəhərdir! – deyə güldü. – Yaxşı, indi də ümumiyyətlə danışın. Qəzetlərdə və jurnallarda nə yazırlar?

Palata artıq qaranlıqdı. Həkim ayağa qalxb, xarici ölkələrdə və Rusiya mətbuatında nələr yazıldıqını, ictimai fikrin hansı istiqamətə yönəldiyini nağıl etməyə başladı. İvan Dmitriç diqqətlə qulaq asır və suallar verirdi, lakin birdən dəhşətli bir şey xatırlayan adam kimi əlləri ilə başını qucaqladı və arxası həkimə olaraq yatağa uzandı.

Andrey Yefimic soruşdu:

– Sizə nə oldu?

– Bundan sonra siz məndən bir söz də eşitməyəcəksiniz! – deyə İvan Dmitriç kobud cavab verdi. – Məni tək buraxın!

– Axı nə üçün?



Andrey Yefimic çiyinlərini dardı, köksünü ötürüb bayırda çıxdı.
Dəhlizdən keçərkən dedi:

– Nikita, buranı sil-süpür eləsəydin, nə yaxşı olardı... Havası çox ağırdır!
– Baş üstə, zati-aliləri.

Andrey Yefimic öz mənzilinə gedərkən düşünürdü: “Nə ürəyəyatan gəncdir! Burada yaşıdığım müddət ərzində bu, gərək ki, söhbət eləməyə layiq olan birinci adamdır. O, mühakimə yürütməyi bacarır və məhz lazımlı şeylərlə maraqlanır”.

O müitalia edərkən və yatağında uzandığı zaman hey İvan Dmitriç haqqında düşünürdü, səhər tezdən yuxudan oyandıqda isə dünən ağıllı və maraqlı bir adamlı tanış olduğunu xatırladı, mümkün olan kimi onun yanına getməyi qərara aldı.

X

İvan Dmitriç dünənki vəziyyətdə uzanmış, başını əlləri arasına almış və qıçlarını altına yiğmişdi. Üzü görünmürdü.

– Xoş gördük, dostum, – deyə Andrey Yefimic onunla salamlaşdı. – Yatmayıbsınız ki?..

İvan Dmitriç üzünü yastıqdan ayırmayaraq dedi:

– Əvvələn, mən sizə dost deyiləm, ikincisi, nahaq yerə zəhmət çəkirsiniz. Məndən bir kəlmə də söz ala bilməyəcəksiniz.

Andrey Yefimic pərt olub mızıldandı:

– Qəribə işdir... Dünən sizinlə mehribancasına söhbət edirdik, amma, nədənsə, birdən-birə inciyib söhbəti qırınız... Bəlkə, mən söhbətimdə kobud bir söz işlətmışəm, ya da, bəlkə, sizin əqidənizə zidd bir fikir söyləmişəm...

İvan Dmitriç yerində dikələrək istehza və təşvişlə həkimə baxdı. Gözləri qızarmışdı.

– Hə, siz dediniz, mən də inandım! – dedi. – Casusluq etmək və işgəncə vermək üçün başqa yerə getməniz məsləhətdir, buradan sizə bir iş çıxmaz. Mən sizin buraya nə üçün gəldiyinizi hələ dünən duymuşdum.

Həkim gülümşünüüb dedi:

– Qəribə bir fantaziya! Demək, sizin zənninizcə, mən casusam?

– Bəli, mən belə güman edirəm... Yanına sınanmaq üçün

qoyulduğum adam casusdur, yoxsa həkim, bunun məndən ötrü fərqi yoxdur.

— Amma, məni bağışlayın... Siz qəribə adamsınız!

Həkim, yatağın yanındaki kürsüdə əyləşib başını məzəmmətlə yırğaladı.

— Yaxşı, tutaq ki, siz haqlısınız, — dedi. — Fərz edək ki, mən sizi polisin əlinə vermək üçün sizdən söz alıram. Bunun nəticəsində siz həbs edib məhkəməyə verirlər. Lakin məhkəmədə və ya həbsxanada gününüz buradakından pismi keçəcək? Sizi sürgün etsələr və hətta katorqaya göndərsələr, bu fligeldə oturmaqdan pismi olar? Zənnimcə, pis olmaz... Bəs nədən qorxursunuz?

Bu sözlər, deyəsən, İvan Dmitriçə təsir etdi. O, sakitcə yatağa oturdu.

Axşam saat beşə işləyirdi. Andrey Yefimic, adətən, bu vaxtlar öz otaqlarında gəzinər və: "Daryuška, pivə içmək vaxtı deyilmə", — deyə ondan soruştardı. Hava sakit və aydın idi.

Həkim:

— Nahardan sonra bir az gəzmək üçün evdən çıxmışam və gör-dünyünüz kimi, sizin yanınıza gəlmisəm, — dedi. — Bayırda bahar havası var.

İvan Dmitriç soruşdu:

— İndi hansı aydır? Martdirmi?

— Bəli, martin axırıdır.

— Bayır palçıqdır?

— Xeyr, o qədər də yox. Bağda artıq ciğirlər açılıbdır.

İvan Dmitriç yuxudan təzəcə durmuş adam kimi qızarmış göz-lərini silərək dedi:

— Belə gündə adam faytona minib şəhər kənarına seyrə çıxayıdı, sonra da evə, iliq havalı rahat kabinetə qayıdaydı... və başının ağrı-sını yaxşı bir həkimə müalicə etdirəydi... Çoxdan bəridir ki, mən insana layiq bir həyat keçirmirəm. Bura isə çox murdar yerdir! Dözülməz dərəcədə murdardır!

O, dünənki həyəcanından sonra yorğun və əzgindi, həvəssiz danişirdi. Barmaqları titrəyirdi, üzündən başının bərk ağrılığı bəlli olurdu. Andrey Yefimic dedi:

— İliq və rahat kabinetlə bu palata arasında heç bir fərq yoxdur. İnsanın rahatlığı və firavanlığı onun xaricində deyil, daxilindədir.



– Necə yəni?

– Adı adam yaxşı və ya pis bir şeyi xaricdən, yəni fayton və kabinetdən gözləyir, zəkali adam isə bunu özündə görür.

– Bu fəlsəfəni təbliğ etmək üçün Yunanistana getməyiniz məsləhətdir, ora ilqdir və havası portağal qoxusu verir, bu fəlsəfə buranın iqliminə uyğun gəlməz. Diogen haqqında mən kiminlə danışırımdı? Sizinləmi?

– Bəli, dünən mənimlə danışırdınız.

– Diogenin kabinetə və isti otağa ehtiyacı yox idi; ora onsuz da istidir. Çəlləyin içində otur, zeytun və portağal yeyib ləzzət çəkl! Amma Rusiyada yaşamaq ona qismət olsayıdı, nəinki dekabrda, hətta may ayında da evdən bayırına çıxmazdı. Soyuq ona bir toy tutardı ki...

– Xeyr. Soyuğu və ümumiyyətlə, hər bir ağrını hiss etməmək olar. Mark Avrəli deyib ki, ağrı – ağrı haqqında canlı bir təsəvvürdür. Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə – ağrı öz-özünə yox olar. Bu, doğru fikirdir. Filosof və ya, sadəcə olaraq, təfəkkürlü, zəkali bir adam məhz bununla fərqlənir ki, iztiraba həqarətlə baxır. O, həmişə razıdır və heç bir şeyə heyrət etmir.

– Demək, mən əzab çəkdiyim, narazı olduğum və insan rəzaletinə heyrət etdiyim üçün axmağam.

– Siz nəhaq belə danışırsınız. Əgər siz dərindən düşünsəniz, bizi həyecanlandıran bütün xarici aləmin nə qədər boş, əhəmiyyətsiz olduğunu duydunuz. Həyatı dərk etməyə çalışmaq lazımdır. Həqiqi nemət də məhz bu dərkətmənin özüdür.

İvan Dmitriç üz-gözünü turşudub dedi:

– Dərk etmək... Xarici, daxili... Bağışlayın, mən bunları başa düşmürəm. – O ayağa qalxaraq acıqla həkimə baxdı. – Mən ancaq onu biliyəm ki, Allah məni isti qandan və əsəblərdən ibarət olaraq yaratmışdır! – dedi. – Üzvi toxuma isə yaşamaq qabiliyyətinə malik olduğda hər bir qıcıqlanmadan hərəkətə gəlməlidir. Mən özüm də hərəkətə gəlirəm! Ağrıya çıçırtı ilə və göz yaşı tökməklə, alçaqlığa qəzəblə, rəzilliye nifrətlə cavab verirəm. Məncə, bunun özü elə həyat deməkdir. Orqanizm nə qədər alçaq olursa, o qədər az həssas olur və qıcıqlanmaya daha zəif cavab verir; əksinə, orqanizm nə qədər yüksək olursa, o qədər də həssas olur və həyata, mühitə qarşı

münasibətini daha qəti göstərir. Bunu bilməmək olarmı? Özünüz həkimsiniz, amma belə adı şeylərdən xəbəriniz yoxdur! Əzab və əziyyətə nifrət etmək, həmişə razı qalmaq və heç bir şeyə təəccüb etməmək üçün bax, bu dərəcəyə çatmaq lazımdır, – deyə İvan Dmitriç piy bağlamış kök mujikə işarə etdi, – və ya, gərək, şiddətli iztirablara dözərək özünü elə möhkəmlədəsən ki, hər cür həssaslığı itirəsən, yəni, başqa sözlə, yaşamaqdan əl çəkəsən. Bağışlayın, mən nə alıməm, nə filosof, – deyə İvan Dmitriç əsəbi halda sözüne davam etdi, – və bunlardan heç başım çıxmır. Mühakimə etməyə halim yoxdur.

– Əksinə, çox gözəl mühakimə edirsiniz.

– Özünüüz bənzətdiyiniz stoistlər¹ çox gözəl adamlardır, ancaq onların nəzəriyyəsi hələ iki min il bundan qabaq donub qaldı, bir qarış belə irəliləmədi və irəliləməyəcəkdir də, çünkü bu nəzəriyyə əməli və həyatı deyildir. Bu yalnız öz həyatını her cür nəzəriyyələri təhlil və təshih etməklə keçirən azlıq arasında müvəffəqiyət qazana bildi, əksəriyyət isə bunu anlamadı. Sərvətə və həyat rahatlığına laqeydlik, iztirablara və ölümə nifrət təbliğ edən nəzəriyyə isə böyük əksəriyyət üçün tamamilə anlaşılmazdır, çünkü bu əksəriyyət heç vaxt var-dövlət, həyat rahatlığı görməmişdir. Bu, əksəriyyət üçün iztiraba nifrət etmək, həyatın özünə nifrət etmək deməkdir, çünkü insanın bütün varlığıaclığı, soyuğu, həqarəti, itkini və ölüm qarşısında Hamlet qorxusunu hiss etməkdən ibarətdir. Bütün həyat da bu hadisələr üzərində qurulmuşdur: həyatdan usanmaq olar, ona nifrət etmək olar, lakin ona həqarətlə baxmaq yaramaz. Bəli, təkrar edirəm ki, stoist təliminin heç vaxt gələcəyi ola bilməz, halbuki, gördünüz kimi, mübarizə, ağrıya qarşı həssaslıq və qıcıqlanmaya cavab vermək qabiliyyəti əzəl vaxtdan indiyədək tərəqqi etməkdədir.

İvan Dmitriç birdən fikrinin izini itirib dayandı və təəssüflə alınının tərini sildi. Sonra:

– Mühüm bir şey deyəcəkdir, heyif ki, unutdum, – dedi. – Nə deyəcəkdir? Aha, yadımı düşdü. Stoistlərdən biri yaxın bir dostu - nu azad etdirmək üçün özünü bir qul kimi satmışdı. Görüsünüzüm, demək, stoist də qıcıqlanmaya cavab verirmiş, çünkü yaxın dostu - nun yoluñda canından keçmək kimi alicənab bir hərəket üçün qəzəblənmiş rəhmlı bir qəlb lazımdır. Mən öyrəndiklərimin hamisini

¹ Stoistlər – stoizm məsləki tərəfdarları.



bu həbsxanada unutmuşam, yoxsa yenə də bir şey xatırlayardım. Həzrət İsanı götürürək. İsa həqiqi varlığa ağlamaq, gülümsəmək, kədərlənmək, açıqlanmaq, hətta qüssələnməklə cavab verirdi; o, iztirabları təbəssümlə qarşılımır və ölümə nifrat bəsləmir, bu fəlakətdən yaxa qurtarmaq üçün Gəfsiman bağında ibadət eləyirdi.

İvan Dmitriç gülüüb oturdu.

– Tutaq ki, insanların rahatlığı və firavan dolanması xarici mühitdən deyil, onun daxilindən asılıdır, – dedi. – Tutaq ki, iztiraba nifrat bəsləmək və heç bir şeyə heyrət etməmək lazımdır. Lakin siz bunu nəyə əsasən təbliğ edirsiniz? Siz alımsınız? Filosofsunuz?

– Xeyr, mən filosof deyiləm, lakin bunu ağıllı fikir olduğu üçün hər kəs təbliğ etməlidir.

– Yox, mən bilmək istəyirəm ki, niyə siz dərk etmək, iztiraba nifrat bəsləmək və sairədə özünüüz səlahiyətli hesab edirsiniz? Məgər siz ömrünüzdə iztirab çəkməmisiniz? İztirabin nə olduğunu bilirsiniz? Bağışlayın, sizi heç uşaqlıqda qamçı ilə döyüblər?

– Xeyr, mənim ata-anam fiziki cəzaya nifrat edirdilər.

– Məni isə atam rəhmsizcəsinə döyərdi. Atam yorğun, əzgin və sərt xasiyyətli bir məmur idi, burnu uzun, boynu sarı idi. Lakin gəlin sizin barənizdə danışaq. Bütün ömrünüz boyu sizə heç kəs barmağının ucu ilə belə toxunmamış, heç kəs sizi qorxutmamış, döyməmişdir, siz öküz kimi sağlamsınız, atanızın qanadı altında böyümüş və onun hesabına oxumuşsunuz, sonra birdən-birə zəhməti az, maaşı çox olan qulluğa girmisiniz. İyirmi ildən artıq yanacağı, işığı, qulluqçusu olan havayı mənzildə yaşamısınız və istədiyiniz kimi, istədiyiniz qədər işləmək, hətta heç işləməmək hüququna malik olmusunuz. Siz təbiətcə tənbəl, lirt bir adamsınız, ona görə də həyatınızı elə qurmağa çalışıbsınız ki, sizi heç bir şey narahat eləməsin və yerinizdən dəbərtməsin. İşlərinizi feldşerə və ya başqa yaramaz adamlara təhvil verib, özünüz isti və sakit bir yerdə oturmusunuz, vaxtinizi pul toplamaqla, kitab oxumaqla, cürbəcür yüksək mənasızlıqları düşünməklə və (İvan Dmitriç həkimin qırmızı burnuna baxdı) sərxoşluq etməklə keçirmisiniz. Xülasə, həyatı görməmisiniz, onu əsla tanımirsiniz, həqiqətlə isə yalnız nəzəri cəhətdən tanış olmusunuz. İztiraba nifrat bəsləməyinizin və heç bir şeyə heyrətlənməmənin səbəbi isə olduqca sadədir: mənasız fikirlər və qayğılar, həyatı, iztirablara, ölümə zahirən və daxilən nifrat bəsləmək, həyatın mahiy-

yətini dərk etmək cəhdləri, həqiqi nemət – bütün bu fəlsəfə Rusiya tənbəlləri üçün ən əlverişli bir şeydir. Məsələn, siz bir mujikin öz arvadını döyüünü görürsünüz. Niya müdaxilə edəsiniz? Qoy döysün, onsuza da hər ikisi gec-tez ölcəkdir; həm də döyen adam öz şapalqları ilə, döydüyü adəmi yox, özünü təhqir edir. Sərxişluq etmək axmaq, ədəbsiz bir hərəkətdir, lakin içsən də, ölcəksən, içməsən də. Görürsən, bir arvad gəlib diş ağrısından şikayət eləyir... Nə olsun ki? Ağrı, ağrını təsəvvür etməkdir və bir də dünyada xəstəiksiz yaşamaq olmaz, hamımız ölçəyik, ona görə də arvadı başından rədd elə, o sənin düşünməyinə və araqlı içməyinə mane olur. Gənc bir oğlan nə eləmək, nə cür yaşamağı öyrənmək üçün yanınızda məsləhətə gəlir; başqası cavab verməzdən əvvəl bir az düşünərdi, sizin isə cavabınız hazırlıdır. “Həyatı dərk etməyə və ya həqiqi neməti əldə etməyə çalış”. Əcəba, bu fantastik “həqiqi nemət nə olan şeydir? Əlbəttə, buna cavab yoxdur. Bizi burada barmaqlıq arxasında saxlayır, canımızı çürüdür, bizə əzab verirlərsə, bu, çox gözəl və ağıllı işdir, çünki bu palata ilə isti, rahat kabinet arasında heç bir fərq yoxdur. Əlverişli fəlsəfədir; görüləcək bir iş yox, vicdanın təmiz, özünü də bir alim kimi hiss edirsən... Xeyr, cənab, buna fəlsəfə, təfəkkür, geniş baxış demək olmaz, bu, tənbəllik, sehrbazlıq, sayıqlamadır. Bəli! – deyə İvan Dmitriç yenə açıqlandı. – İztiraba nifrət edirsiniz, amma barmağınız qapı arasında qalsa, elə bağırarsınız ki, boğazınız yırtılar!

Andrey Yefimic həlimcəsinə gülümsəyərək dedi:

– Bəlkə, bağırmaram...

– Bəli, inandıq. Məsələn, sizi iflic vursa, ya, tutaq ki, axmaq və alçaq bir adam öz mövqeyindən və rütbəsindən istifadə edərək sizi camaat qarşısında təhqir etsə və siz ona cəza verilməyəcəyini bilsəniz, adamları başından eləyib həyatı idraka və həqiqi nemətə doğru yönəltmənin nə olduğunu anlaysınız.

Andrey Yefimic zövqündən güldü və əllərini ovuşduraraq dedi:

– Bu, çox maraqlıdır. Sizin ümumiləşdirməyə olan meyliniz məni heyrətə salır, mənə indicə verdiyiniz xarakteristika misilsizdir. Etiraf etməliyəm ki, sizinlə apardığım söhbət mənə böyük zövq verir. Mən sizi dinlədim, indi də xahiş edirəm məni dinləyəsiniz.



Bu söhbət, təqribən, daha bir saat davam etdi və görünür, Andrey Yefimiç dərin təsir bağışladı. Bundan sonra o, hər gün fli-gelə gəlməyə başladı. Oraya səhərlər və nahardan sonra gəlirdi və çox vaxt İvan Dmitriç səhbəti qaranlıq düşənədək davam edirdi. İvan Dmitriç əvvəller ondan qaçırmış, onun gizli bir niyyətdə olduğundan şübhələnir və ondan zəhləsi getdiyini açıq bildirirdi, sonra isə ona öyrəşib, öz qaba rəftarını təvazökar – kinayəli bir əlaqəyə çevirdi.

Bir azdan sonra bütün xəstəxanaya şayiə yayıldı ki, həkim Andrey Yefimiç 6 №-li palataya gəlib-getməyə başlayıb. Heç kəs – nə feldşer, nə Nikita, nə də xəstə baxıcıları həkimin oraya nə üçün getdiyini, nə üçün orada saatlarla oturduğunu, nə barədə danışdığını və nə üçün resept yazmadığını heç cür başa düşmürdü. Həkimin hərəkətləri adama qəribə gəlirdi. Mixail Averyaniç çox vaxt onu evdə tapmırı, halbuki qabaqlar heç belə ittifaq düşməzdi. Daryuşkanın da ovqatı təlx idi, çünki, dostları pivəni daha vaxtında içmir və bəzən hətta nahara da gecikirdi.

Bir dəfə iyunun axırlarında, həkim Xobotov bir iş üçün Andrey Yefimiçin yanına gəlmişdi. Onu evdə tapmadı, həyətə çıxbıx axtarmağa başladı. Həyətdəkilər dedilər ki, həkim ruhi xəstələrin yanına gedib. Xobotov fligelə girib dəhlizdə durdu və belə bir söhbət eşitdi.

– Bizim əqidəmiz müxtəlifdir, siz məni öz məsləkinizə səri cəlb edə bilməsiniz, – deyə İvan Dmitriç əsəbi halda danışındı. – Siz həyatla heç tanış deyilsiniz və ömrünüz uzunu heç vaxt iztirab çəkməmisiniz, mən isə anadan olduğum gündən indiyədək arasıkəsil-mədən əzab çəkmişəm, ona görə də açıq deyirəm; mən özümü sizdən yüksək və hər bir cəhətcə məlumatlı hesab edirəm. Mənim başıma ağıl qoymayıñ.

Andrey Yefimiç dediklərinin anlaşılmadığına təəssüf edərək sakitcə dedi:

– Mən sizi heç də öz etiqadıma cəlb etmək iddiasında deyiləm. İş bunda deyil, dostum. Məsələ onda deyil ki, siz iztirab çəkmişiniz, mən yox. Iztirab və sevinc keçicidir. Bunlardan əl çəkək. İş ondadır ki, siz və mən fikirləşirik, bir-birimzdə düşünmək və mühakimə etmək qabiliyyəti olduğunu görürük. Bu hal, əqidələrimiz nə qədər

müxtəlif olursa-olsun, bizi həmrəy edir. Bilsəniz, dostum, ümumi səfəhlik, korazehinlik, kütlük zəhləmi nə qədər tökübdür və hər dəfə sizinlə söhbət eləməkdən nə qədər xoşlanıram! Siz ağıllı adamsınız, mən sizdən zövq alıram.

Xobotov qapını azca aralayıb palataya baxdı. Başında kalpak olan İvan Dmitriçlə həkim Andrey Yefimic yataqda yan-yana oturmuşdular. Dəli ağız-burnunu əyir, titrəyir və ya əsəbi halda xalatına bürünürdü, həkim isə başını aşağı dikib, sakitcə oturmuşdu, üzü qırmızı, qüssəli idi, onda bir acizlik ifadəsi vardı. Xobotov çiyinlərini qısib gülümsündü və Nikitanın üzünə baxdı. Nikita da çiyinlərini çəkdi.

Ertəsi gün Xobotov feldşerlə birlikdə fligelə gəldi. Hər ikisi dəhizdə durub içəridə gedən söhbəti dinləməyə başladı. Xobotov fligeldən çıxarkən dedi:

— Bizim qoca, deyəsən, çox qorxub.

Sergey Sergeic təmiz silinmiş çəkmələrini bulamasın deyə, gölməçələrin kənarı ilə üsulluca keçərək:

— Pərvərdigara, biz günahkar bəndələrinin günahından keç!

— deyə ah çəkdi. — Sözün düzü, hörmətli Yevgeni Fyodoriç, mən bunu çıxdan gözləyirdim.

XII

Bu əhvalatdan sonra Andrey Yefimic hər tərəfində əsrarəngiz şeylər müşahidə etməyə başladı. Müjiklər, xəstə baxıcıları və xəstələr ona rast gəldikdə sualedici nəzərlə ona baxır və sonra piçıldışındı. Nəzarətçinin qızı Maşaya xəstəxana həyətində rast gəlməyi sevən həkim, indi də qızın başını sığallamaq üçün təbəssümlə ona yanaşdıqda nədənsə, qız ondan qaçırdı. Poçt müdürü Mixail Averyaniç onu dinlərkən əvvəlki kimi: "Tamamilə doğrudur", — demir, anlaşılmaz bir pərtliklə: "Hə-hə", — deyə mizildayır, dalğın-dalğın və kədərlə ona baxırdı, nədənsə, o, öz dostuna araq və pivəni tərgitməyi məsləhət görməyə başlamışdı, lakin mərifətli adam olduğundan o, bunu açıq söyləmirdi, eyhamla deyirdi: gah misilsiz adam olan bir nəfər batalyon komandiriindən, gah da yaxşı bir polk keşisindən danışındı ki, bunlar çox içməkdən xəstələnmişdilər, lakin içkini tərgidən kimi, tamamilə sağalmışdilar. İş yoldaşı Xobotov iki-üç dəfə Andrey Yefi -



mışın yanına gəlmişdi. O da spirtli içkiləri tərgitməyi məsləhət görürdü və heç bir bəhanə olmadan bromlu kalium içməyi tövsiyə edirdi.

Avgust ayında Andrey Yefimic bələdiyyə rəisindən bir məktub aldı. Rəis çox mühüm bir məsələ üçün onun gəlməsini xahiş edirdi. Andrey Yefimic təyin olunmuş vaxtda bələdiyyə idarəsinə gəldi, orada qoşun rəisini, qəza məktəbinin ştat nəzarətçisini, bələdiyyə idarəsi üzvünü, Xobotovu və kök, sarışın bir cənab gördü. Bu axırıncını Andrey Yefimicə həkim sifatılı təqdim etdilər. Polyak familiyası çətin tələffüz edilən bu həkim şəhərin otuz verstliyində olan at zavodunda yaşayırırdı, indi yoluüstü şəhərə gəlmişdi.

— Burada sizin işinizə dair bir ərizə var, — deyə hamı bir-birilə görüşüb stol başına oturduqdan sonra bələdiyyə idarəsinin rəisi, Andrey Yefimicə müraciət etdi. — Yevgeni Fyodoroviç deyir ki, baş korpusda aptekin yeri darısqaldır, onu fligellərdən birinə köçürmək lazımdır. Əlbəttə, bu, düzələn şeydir, ancaq əsas səbəb odur ki, fli-geli təmir etmək lazım gələcəkdir.

Andrey Yefimic bir az düşündükdən sonra dedi:

— Bəli, təmirsiz keçinmək mümkün olmayıacaq. Məsələn, apteki künçdəki fligelə köçürtsək, buna, mənçə, aži beş yüz manat pul sərf etmək lazımdır. Bu, səmərəsiz xərcdir.

Bir az susdular. Andrey Yefimic sakit səslə sözünə davam etdi:

— Mən hələ on il əvvəl rəsmi məlumat vermişdim ki, bu xəstə-xana hazırkı halında, şəhərin vəsaitini nəzərə aldıqda onun üçün bəzəkdən başqa bir şey deyil. Xəstəxana qırxinci illərdə tikilmişdir, lakin o vaxtlar vəsait imkanı bambaşqa idi. Şəhərimiz lazımsız tiki-lilərə və artıq vəzifələrə çox böyük məbləğlər sərf edir. Mənim zə-nimcə, başqa qayda olsayıdı, bu pullarla iki nümunəvi xəstəxana saxlamaq olardı.

Bələdiyyə idarəsinin rəisi cəld dedi:

— Nə olar, gəlin təzə qayda qoyaq!

— Bu xüsusda öz rəyini demək şərəfi mənə artıq nəsib olmuşdur.

Tibb işlərinin zemstvo ixtiyarına verilməsini məsləhət görmüşəm.

Sarışın həkim:

— Bəli, bəd olmaz, pulları zemstvoaya verin, o da oğurlasın, — deyə güldü.

Bələdiyyə idarəsinin üzvü də gülərək:

— O daha ümumi qaydadır, — deyə onunla razılaşdı.

Andrey Yefimic əzgin və tutqun bir baxışla sarışın həkimə baxıb dedi:

– Ədalətli olmaq lazımdır.

Yenə susdular. Çay gəldi. Nədənsə bərk pərtləşmiş qoşun rəisi əlini stolun üstündən Andrey Yefimicin əlinə yavaşca toxundurub dedi:

– Bizi lap yaddan çıxarmısınız ha, həkim. Amma orası var ki, siz rahibsiniz; kart oynamırsınız, qadınları xoşlamırsınız. Bizi mə oynamaq sizi darıldırı.

Həm qanacaqlı bir adam üçün bu şəhərdə yaşamağın nə qədər cansızıcı olduğundan danışmağa başladı. Nə ağıllı-başlı teatr var, nə musiqi var, bir neçə gün bundan əvvəl klubda düzəldilmiş rəqs gecəsində iyirmi nəfər xanım olduğu halda, yalnız ikicə kavaler vardı. Gənclər rəqs etmir, ya bufetin ətrafında hərlənir, ya da kart oynayırlar.

Andrey Yefimic yavaşca, heç kəsə baxmadan danışmağa başladı ki, təəssüf olsun, şəhərlilər öz həyat energiyasını, öz qəlbini və ağılnı kart oynamığa və dedi-qoduya sərf edirlər, vaxtlarını maraqlı söhbətlə və mütaliə ilə keçirməyi bacarmır, aqlın verdiyi zövqdən istifadə etmək istəmirlər. Yalnız aqıl maraqlı və gözəldir, qalan nə varsa, xırda, əhəmiyyətsiz və alçaq şeylərdir. Xobotov öz iş yoldaşına diqqətlə qulaq asıldı. Birdən o soruşdu:

– Andrey Yefimic, bu gün ayın neçəsidir?

Cavab aldıqdan sonra, o sarışın həkim, öz bacarıqsızlığını duyduya imtahan edən adamlar kimi Andrey Yefimicdan bu günün adını, ildə neçə gün olduğunu və 6 №-li palatada, doğrudanmı, qəribə bir peyğəmbər yaşadığını soruşmağa başladı. Sonuncu suala cavab verərkən Andrey Yefimic qızarılıb dedi:

– Bəli, o, xəstədir, ancaq çox maraqlı gəncdir.

Ona daha heç bir sual vermədilər.

Andrey Yefimic dəhlizdə paltosunu geyərkən qoşun rəisi əlini onun ciyminə qoydu və köksünü ötürürək dedi:

– Biz qocaların istirahət etmək vaxtı çatıbdır!

Andrey Yefimic bələdiyyə idarəesindən çıxarkən bu adamların onun əqli qabiliyyətini yoxlamaq üçün təyin edilmiş bir komissiya olduğunu anladı. Ona verilən sualları xatırlayıb qızardı və nədənsə, ömründə ilk dəfə təbabət elminə bərk yazıçı gəldi. Həkimlərin



indicə onu tədqiq etdiklərini xatırlayıb düşündü: "Pərvərdigara, bunlar ki hələ bu yaxında psixiatriyanı keçib imtahan veriblər. Bəs bu cəhalət, nadanlıq haradandır? Bunlar ki psixiatriyadan heç bir şey başa düşmürələr!" O, ömründə ilk dəfə özünü təhqir olunmuş hesab etdi və acığa tutdu.

Mixail Averyaniç həmən günün axşamı onun yanına gəldi. Poçt müdürü salamlasından ona yanaşın əllərindən tutdu və həyəcanlı bir səslə dedi:

– Əziz dostum, mənim sizə bəslədiyim səmimi hörmətə inandı - şinizi və məni dost saydığınıizi sübut edin... – O, Andrey Yefimicin danışmasına mane olaraq həyəcanla sözünə davam etdi, – dostum! Mən siz mərifetli və alicənab olduğunuzu görə sevirəm. Məni dinləyin, əzizim. Elmin qaydaları həkimləri məcbur edir ki, həqiqəti sizdən gizlətsinlər, lakin mən həqiqəti bir əsgər kimi açıq-aşkar deyirəm: siz xəstəsiniz. Məni bağışlayın, dostum, amma bu, həqiqətdir, bunu ətrafdakıların hamısı artıq çoxdan müşahidə ediblər. Bu saat həkim Yevgeni Fyodoriç mənə dedi ki, Andrey Yefimic öz sağlamlığını qorumaq üçün istirahət etməli və əylənməlidir. Tamamilə doğrudur! Gözəl təklifdir! Bu günlərdə mən məzuniyyət alıb, havanı dəyişmək üçün başqa yerə gedəcəyəm. Mənimle dost olduğunuzu sübut edin, bir yerdə gedək! Keçmişləri, cavanlığımızı yada salaq.

Andrey Yefimic düşünərək dedi:

– Mən özümü tamamilə sağlam hesab edirəm. Gedə bilməyəcəyəm. İzin verin, dostluğumu sizə başqa yolla sübut edim.

Bir səbəb olmadan, kitabsız, Daryuşkasız, pivəsiz başqa bir yerə getmək iyrimi il ərzində qurulmuş bir qaydanı birdən-birə pozmaq – belə bir ideya ilk dəqiqədə ona vəhşi və fantastik göründü. Lakin bələdiyyə idarəesindəki söhbəti və oradan evə qayidakən əhvalının pozulduğunu xatırladı və axmaq adamların onu dəli hesab etdikləri bir şəhərdən az bir müddətə başqa bir yerə getmək fikri xoşuna gəldi.

– Siz axı hara getmək fikrindəsiniz? – deyə soruşdu.

– Moskvaya, Peterburqa, Varşavaya... Varşavada mən beş il yaşamışam. Həyatımın ən xoşbəxt illərini orada keçirmişəm. Nə gözəl şəhədir! Gedək mənimlə, əzizim!

XII

Bir həftədən sonra Andrey Yefimiçə təklif etdirilər ki, istirahətə getsin, yəni istəfa versin. Bu təklif ona çox da təsir etmədi. Bir həftə də keçdikdən sonra Mixail Averyaniçla bərabər poçt tarantasına minib ən yaxında olan dəmiryol stansiyasına getdi. Günlər sərin və aydın keçirdi, göy üzü mavi, üfüqlər şəffaf idi. Stansiyaya dək iki yüz verstlik yolu iki günə getdilər və yolda iki dəfə gecələdilər. Poçt stansiyalarında pis yuyulmuş stəkanlarda çay verdikdə və ya atlan gec qoşduqda Mixail Averyaniç hirsindən qızarır, bütün vücudu ilə əsir: "Sus! Çox danışma!" – deyə bağırdı. Tarantasda oturarkən isə bir dəqiqə belə susmaq bilmədən öz Qafqaz və Polşa səyahətindən nağıl edirdi. Nə qədər başına macəralar gəlmİŞ, nə qədər xoş təsadüflər olmuşdu! O, ucadan danışır və danışarkən gözlərində elə bir heyrət ifadəsi əmələ gəlirdi ki, adam onun yalan danışdığını zənn edirdi. Bundan başqa, o nağıl edərkən, nəfəsini Andrey Yefimiçin üzünə verir və qəhqəhə ilə güləndə ağızını onun qulağına tuturdu. Bu, həkimin xoşuna gəlmir, onun düşünməyinə və fikrini toplamağa mane olurdu.

Dəmiryolu ilə, qənaət üçün üçüncü klasda, papiros çəkməyənlərə məxsus vaqonda gedirdilər. Sərnişinlərin yarısı yuxarı təbəqədən olan adamlar idи. Mixail Averyaniç çox çəkmədən sərnişinlərin hamısı ilə tanış oldu. O, skamyadan-skamyaya keçərək: "Belə biabırçı yollarla getməyə dəyməz, – deyə ucadan danışırı. – Hər yerdə dələduzlar yuva salıblar! At belində getmək bundan min dəfə yaxşıdır: bir gündə yüz verst yol getdikdən sonra özünü sağlam və gümrəh hiss edirsən. Qıtlığa gələndə, qıtlığın səbəbi odur ki, Pinsk bataqlıqlarını qurubular. Ümumiyyətlə, qayda-qanunsuzluq həddini aşıbdır". O özündən çıxır, ucadan danışır və başqalarını danışmağa qoymurdu. Bu tükənməz boşboğazlıq, uca qəhqəhələr və ifadəli hərəkətlər Andrey Yefimiçi yorurdu. "Hansımız dəliyik? – deyə təəssüflə düşüñürdü. – Heç bir şəylə sərnişinləri narahat etməməyə çalışın mənmi, yoxsa özünü buradakıların hamisindən ağıllı və yaraşıqlı sayan və buna görə də heç kəsə dincilik verməyən bu xudpəsəndmi?"

Moskvada Mixail Averyaniç paqonsuz zabit sürtükü və qırmızı qaytanlı şalvar geydi. O, küçədə hərbi furajkada və shineldə gəzdiyi



Üçün əsgərlər ona təzim edirdilər. Andrey Yefimiçə indi elə gəlirdi ki, bu, vaxtılıq malik olduğu ağalıq sifətlərindən yaxşalarını tamamilə unutmuş və xarablarını mühafizə etmiş bir adamdır. O heç lazım olmadığı halda belə ona xidmət göstərilməsini sevirdi. Kibrit qutusu stol üstə olduğu halda, özünü görməməziyə vurub, lakeya bağırır, kibrit gətirilməsini əmr edirdi, qulluqçu qızın qabağında köynəktumanda gəzməkdən utanmırı, lakeylərin hamisini, qocaları belə “sən” deyə çağırır, açıqlananda onları axmaq və səfəh adlandırırı. Bu cür rəftar Andrey Yefimiçə ağıyana, lakin iyrənc görünürdü.

Mixail Averyaniç öz dostunu əvvəlcə İverski kilsəsinə apardı. O, ürəkdən dua edir, gözlərindən yaş axıdaraq səcdəyə düşürdü, duanı oxuyub qurtardıqdan sonra isə dərin bir ah çəkib dedi:

– Adamın etiqadı olmasa da, dua eləyəndən sonra, nədənsə, təskinlik tapır. Siz də dua eləyin, əzizim.

Andrey Yefimiç pərt oldu və əyilib təsviri öpdü. Mixail Averyaniç isə dodaqlarını şışirtdi və başını yırğalayaraq, piçilti ilə dua oxudu, gözləri yenə yaşırdı. Sonra Kremlə gedib tsar-puşkaya və tsar-kolokola¹ tamaşa etdilər və həttə əlləri ilə də onlara toxundular. Zamoskvoreçyenin mənzərəsini seyr etdilər. Spasitel kilsəsini və Rumyantsev muzeyini ziyarət etdilər.

Naharı Testovun restoranında elədilər. Mixail Averyaniç saq-qalını tumarlayaraq xörəklərin adlarına xeyli baxdı və restoranlarda özünü öz evindəki kimi sərbəst hiss edən bir qarınqulu kimi dedi:

– Görək bu gün bizi nəyə qonaq edəcəksiniz, mələk!

XIV

Həkim gəzir, baxır, yeyir, içir, lakin bircə şey hiss edirdi: Mixail Averyaniçin hərəkətləri onun zəhləsini tökmüşdü. Öz dostundan qaçmaq, gizlənmək istəyirdi, dostu isə onu gözdən qoymamaga və mümkün qədər çox əylənməyə çalışırı. Tamaşa ediləcək bir şey olmayanda onu öz söhbətləri ilə əyləndirirdi. Andrey Yefimiç iki gün dözdü, üçüncü gün xəstə olduğunu və buna görə də bütün günü evdə qalacağını bildirdi. Dostu da onun xətri üçün evdə qalacağını söylədi. Doğrudan da, dincəlmək lazımdır, yoxsa bu qədər gəzməyə

¹ *Tsar-puşka, tsar-kolokol* – Kremlə ən böyük topun və ən böyük kilsə zənginin adıdır.

ayaq davam gətirməz. Andrey Yefimic divana uzanıb üzünü divanın söykənəcəyinə çevirdi və canını dişinə tutub dostunun boşboğazlığını dinləməyə başladı; dostu qızığın-qızığın danışaraq inandırıldı ki, Fransa gec-tez Almaniyani darmadağın eləyəcək, Moskvada dələdüz adamlar çoxdur və atın zahirindən onun yaxşı-yamanlığını təyin etmək olmaz. Həkimin qulaqları səs salırdı, ürəyi şiddətlə döyünməyə başlamışdı, bununla belə ədəb gözləyərək dostunun çıxıb getməsini və ya susmasını xahiş edə bilmirdi. Xoşbəxtlikdən Mixail Averyanıç nömrədə oturmaqdən dərixdə və nahardan sonra gəzməyə çıxdı.

Andrey Yefimic tək qalib rahatlanmaq istədi. Divanda qımdanmadan uzanmaq və otaqda tək-tənha olduğunu düşünmək nə qədər xoşdur! Tənhalıq olmadan həqiqi səadət mümkün deyil. İblis, yəqin, başqa mələklərin bilmədiyi təkliyi arzuladığı üçün Allaha xəyanət etmişdir. Andrey Yefimic son günlər ərzində gördüklerini və eşitdiklərini düşünmək istəyirdi, lakin Mixail Averyanıç heç cür onun başından çıxmırdı.

“Axi o, dostluğundan, alicənablılığından məzuniyyət götürüb buraya gəlmişdir, – deyə həkim təəssüflə düşünürdü. – Bu dostluq qəyyumluğundan daha pis şey yoxdur. Bunca xoşdıl, səxavətli, nəşeli olduğu halda, yenə dərixdinci adamdır. Dözülməz dərəcədə cansıxicidir. Həmişə ağıllı və gözəl sözlər danışan bunun kimi adam-lara yaxından baxdıqda küt olduqları anlaşılır”.

Bundan sonrakı günlərdə də Andrey Yefimic özünü xəstəliyə vurub, nömrədən bayira çıxmırdı. Dostu onu öz söhbəti ilə əyləndirməyə başlayanda o, üzünü divanın söykənəcəyinə tutub dərixdirdi, dostu olmayanda isə bu vəziyyətdə uzanıb istirahət edirdi. Buraya gəldiyi üçün özünə və gündən-günə daha boşboğaz, şitəngi olan dostuna acığını tuturdu, öz fikirlərini ciddi, yüksək bir tonda qurmağa heç cür nail ola bilmirdi, o, öz xırdaçılığına açıqlanaraq düşünürdü: “Məni, İvan Dmitriç deyən kimi, həqiqət əlinə alır. Ancaq bu, boş şeydir... Evə qayıdaram, yenə hər şey köhnə qayda ilə gedər...”.

Peterburqdə da eyni vəziyyət oldu: o, bütün günü nömrədən bayira çıxmayıb divanda uzanırdı, yalnız pivə içmək istəyəndə aya -ğa durdurdu.

Mixail Averyanıç hey onu Varşavaya getməyə tələsdirirdi.



Andrey Yefimic yalvarıcı bir səslə deyirdi:

– Əziz dostum, mənim orada nə işim var? Siz tek gedin, mənə isə izin verin, evə gedim! Xahiş edirəm!

Mixail Averyanıç etiraz edərək dedi:

– Heç cür əl çəkən deyiləm! Varşava misilsiz bir şəhərdir. Orada mən beş il bəxtiyar həyat keçirmişəm.

Andrey Yefimic dediyinə israr etmək iradəsi çatmadığından canını dişinə tutub Varşavaya getdi. Burada da nömrədən bayır çıxmır, divanda uzanır və özünə, dostuna və rusca başa düşmək istəyən lakeylərə acığını tuturdu. Mixail Averyanıç isə həmişəki kimi sağlam, gümrah və nəşeli olub səhərdən axşama qədər şəhəri gəzir və köhnə tanışlarını axtarırdı. Bir neçə dəfə o hətta evdə də yatma -mişdi.

Bir dəfə gecəni harada isə keçirdikdən sonra, səhər tezdən çox həyəcanlı bir halda evə qayıtdı, rəngi bərk qızarmışdı, saçları dağınıqdi. Uzun zaman otağı o küncdən-bu küçə gəzdi, nə isə dodaqaltı Mizildadi, sonra birdən-birə dayanıb dedi:

– Namus hər şeydən vacibdir!

Bir qədər də gəzdikdən sonra ikiəlli başını qucaqladı və faciəli bir səslə dedi:

– Bəli, namus hər şeydən vacibdir! Bu Babil şəhərinə gəlmək fikrinə düşdüyüm dəqiqəyə lənətlər olsun! Əziz dostum, – deyə həkimə müraciət etdi, – mənə nifret edin! Pullarımın hamısını qumara qoymuşam! Xahiş edirəm, mənə beş yüz manat borc verin!

Andrey Yefimic beş yüz manat sayıb dinməz-söyləməz dostuna verdi. Mixail Averyanıçın rəngi hələ də utandığından və qəzəbindən qırmızı idi, ağızucu mənasız bir and içərək, şapkasını geydi və bayır çıxdı. İki saatdan sonra qayıdır kresloya sərildi və ucadan bir ah çəkib dedi:

– Namus xilas edildi! Gedək, dostum, daha bu şəhərdə bir dəqiqə belə qalmaq istəmirəm. Burada dələduzlar, Avstriya casusları doludur!

Dostlar öz şəhərlərinə qayıtdıqda artıq noyabr ayı idi, küçələri qalın qar örtmüştü. Andrey Yefimicin yerini həkim Xobotov tutmuşdu, o, hələ köhnə mənzilində olurdu, Andrey Yefimicin gəlib xəstəxanadakı mənzilini boşaldacağını gözləyirdi. Aşpaz qadın adlandırdığı kifir qadın fligellərin birində yaşayırırdı.

Şəhərə yeni bir xəstəxana dedi-qodusu yayılmışdı. Deyirdilər ki, həmin kifir qadın nəzarətçi ilə savaşmışdır və nəzarətçi onun qabağında diz çökərək üzr istəyib.

Andrey Yefimic gələn kimi özünə mənzil axtarmalı oldu.

Poçt müdürü ona qorxaqcasına dedi:

– Bağışlayın, soruşmağa cəsarət eləyirəm, dostum, vəsaitdən-zaddan nəyiniz var?

Andrey Yefimic dinməz-söyləməz pullarını sayıb dedi:

– Səksən altı manat.

Mixail Averyanıç həkimi anlamayaraq pərt halda dedi:

– Mən o barədə soruşmuram. Mən bilmək istəyirəm ki, ümumiyyətlə, nə kimi bir vəsaite maliksınız?

– Mən də sizə cavab verdim ki, səksən altı manat!.. Bundan başqa heç nəyim yoxdur.

Mixail Averyanıç həkimi namuslu və nəcabətli bir adam hesab edirdi, bununla belə onun, heç olmasa, iyirmi minə qədər pulu olduğunu güman edirdi. İndi isə Andrey Yefimicin çox yoxsul oldu - şü və yaşamağa heç imkanı olmadığı bilib nədənsə birdən-birə ağladı və dostunu qucaqladı.

XV

Andrey Yefimic meşşan Belovanın üçpəncərəli evində yaşayırırdı. Evin mətbəxdən başqa üçcə otağı vardı. Küçəyə pəncərəsi olan iki otağı həkim tutmuşdu, üçüncü otaqda və mətbəxdə isə Daryuşka və üç uşağı ilə bərabər Belova olurdu. Bəzən ev sahibəsinin yanına oynası gəlirdi, bu, sərxoş bir mujik idi, gecələr səs-küy salır, uşaqları və Daryuşkanı qorxudurdu. Bu mujik gələndə mətbəxdə oturub araq istəyir və hamının yerini dar edirdi, ona görə həkim ağlayan uşaqlara yazığı gəlib, onları öz yanına alır və döşəmə üstə yatırdırırdı, bu hal ona böyük zövq verirdi.

Həkim qabaqkı kimi saat səkkizdə durur və çay içəndən sonra öz köhnə kitab və jurnallarını oxuyurdu. Təzelərini almağa imkan yox idi. Kitablar köhnə olduğundanmı və ya bəlkə, şərait dəyişdiyin - dənmi, mütaliə əvvəlki kimi onu cəlb etmir və yorurdu. Vaxtı boş keçməsin deyə, kitabları üçün müfəssəl kataloq düzəltmişdi, onların kötüklərinə nömrə yapışdırırdı, bu mexaniki və zəhmətli iş ona



mütaliədən maraqlı gəldi. Yeknəsəq və zəhmətli iş onun fikirlərini anlaşılmaz bir surətdə oxşayırırdı, o heç bir şeyin fikrini çəkmirdi, vaxt da sürətlə gəlib-keçirdi. Hətta mətbəxdə oturub Daryuşka ilə kartof soymaq və ya dari arıtmaq ona maraqlı gəldi. Şənbə və bazar günləri kilsəyə gedirdi. Divar dibində durub gözlərini süzür, nəğməyə qulaq asır və atası, ailəsi, universitet, din haqqında düşüñürdü; özünü sakit, kədərli hiss edirdi, sonra kilsədən gedərkən ibadətin belə tez qurtardığına heyif silənirdi.

O söhbət etmək üçün iki dəfə xəstəxanaya, İvan Dmitriçin yanına getmişdi. Lakin İvan Dmitriç hər dəfə onu çox həyəcanlı və qəzəbli qarşılımışdı; Andrey Yefimicdan onu rahat buraxmasını xahiş etmişdi, çünkü boşboğazlıq çoxdan bəri onun zəhləsini tökmüşdü, o deyirdi ki, çəkdiyi olmazın əziyyətlər qarşısında bu eclaf və alçaq adamlardan yalnız birçə mükafat istəyir – onu təkbaşına dama salsınlar. Olmaya, bunu da ona çox gördülər? Andrey Yefimic hər iki dəfə onunla xudahafızlışərkən gecəniz xeyrə qalsın deyəndə, o donquldanıb demişdi:

– Rədd ol başımdan!

İndi Andrey Yefimic iki yol arasında qalmışdı; bilmirdi ki, bir də onun yanına getsin, ya yox? Getməyi isə arzu edirdi.

Əvvəllər Andrey Yefimic nahardan sonra otaqları gəzib düşüñürdü, indi isə nahar zamanından axşam çayınadək divanda üzü divara uzanaraq xırda-xuruş fikirlərə dalındı və bu fikirlərə heç cür qalıb gələ bilmirdi. İyirmi ildən artıq xidməti qarşısında ona nə bir təqaüd, nə də birdəfəlik maddi yardım göstərmədikləri ona bərk təsir etmişdi. Əlbəttə, o, vicdanla işləməmişdi, lakin təqaüdü, vicdanlı oldu-olmadı, hər bir qulluqçu alır. Müasir ədalət məhz bundan ibarətdir ki, rütbə ilə, ordenlə və təqaüdlə insanın əxlaqi keyfiyyəti, qabiliyyəti deyil, ümumiyyətlə, hər cür xidmət təltif edilir. Bəs nə üçün təkcə o, istisna təşkil etsin? Pulu heç yox idi. Dükanın qabağından keçməyə və ev sahibsinin gözünə görünməyə utanırdı. Pivə üçün artıq otuz iki manat borc yığılmışdı. Meşşan Belovaya da borclu idilər. Daryuşka köhnə paltarlardan və kitablardan satır, ev sahibinə yalan söyləyirdi ki, guya, həkim bu yaxınlarda böyük pul alacaqdır.

Yığmış olduğu min manatı səyahətə xərclədiyinə heyif silənirdi. Bu min manat belə gündə onun üçün böyük iş görərdi! Adamlar onu

dinc qoymurdular. Xobotov xəstə iş yoldasını hərdənbir yoluxmağı özünə borc bilirdi. Andrey Yefimicin onun hər şeyindən: tox sifətindən, pis, təvazökar danışığından, “iş yoldası” deməsindən, uzunboğaz çəkmələrindən zəhləsi gedirdi, ən iyirənc şey də o idi ki, o Andrey Yefimiç müalicə etməyi özünə borc bilirdi və doğrudan da, onu sağaltmaqdə olduğunu güman edirdi. Hər dəfə gələndə özü ilə bir şüşə bromlu kalium və ravənd həbi gətirirdi.

Mixail Averyaniç da öz dostunu yoluxmağı və onu əyləndirməyi özünə borc bilirdi. Hər dəfə Andrey Yefimiçin yanına gələndə saxta açıq-saçıqlıqla danışır, zorla qəhqəhə çəkir və həkimi inandırmağa başlayırdı ki, şükür Allaha, bu gün rəngi durudur, bundan sonra hali daha yaxşı olacaq. Bundan belə nəticə çıxarmaq olardı ki, o, öz dostunun halını ümidsiz hesab edir. Varşavada aldığı borcu hələ qaytarmadığı üçün bərk xəcalət çəkirdi, ona görə də özünü o yerə qoymayaraq, daha ucadan qəhqəhə çəkir və gülməli söhbətlər edirdi. Danışdığı lətifələr və hekayələr istər Andrey Yefimiç, istərsə də özüne indi darıxdırıcı görünürdü.

Andrey Yefimiç həmişə onun hüzurunda divana uzanıb üzünü divara çevirir və canını dişinə tutub dostunun boşboğazlığını dinləyirdi, qəlbini acıqla dolurdu və hər dəfə dostu gedəndən sonra bu açıq getdikcə artır, sanki, boğazını tixayırdı.

Xırda fikirləri başından qovmaq üçün tez düşünməyə başlayırdı ki, o özü də, Xobotov da, Mixail Averyaniç da gec-tez məhv olub gedəcək və özlərindən sonra heç bir iz-əsər buraxmayacaqlar. Əgər milyon il bundan sonra fəzada Yer kürəsi yanından bir ruh uçub keçsə, ehtimal ki, yerdə gil və çılpaq qayalardan başqa heç bir şey görməyəcəkdir. Hər şey – mədəniyyət də, əxlaq qaydaları da məhv olub gedəcək və hətta yerində alaq otları da bitməyəcəkdir. Daha dükançıdan xəcalət çəkmək, vecsiz Xobotovla, Mixail Averyaniçla dostluq etmək nə deməkdir? Bütün bunlar boş və mənasız şeylərdir.

Lakin bu cür mühakimələr daha kömək etmirdi. Yer kürəsinin milyon il sonrakı halını təsəvvürünə getirən kimi, çılpaq qayalığın arxasından uzunboğaz çəkməli Xobotov və ya gərgin bir surətdə qəhqəhə çəkən Mixail Averyaniç görünür və hətta onun xəcalətli piçiltisi da eşidiliirdi: “Varşavada aldığım borcu, əzizim, bu yaxında verəcəyəm... Arxayın ol”.



XVI

Bir dəfə Mixail Averyanıç nahardan sonra dostunun yanına gəldi. Andrey Yefimic divanda uzanmışdı. Elə bu zaman Xobotov da təsadüfən gəldi, özü ilə bromlu kalium gətirmişdi. Andrey Yefimic yerində ağır-agır dikəldi və əllərini divana dayayaraq oturdu.

Mixail Averyanıç sözə başladı:

– Bu gün, dostum, rəngin dünənkinə nisbətən xeyli durulmuş -dur. Qoçaq adamsınız! Vallah, qoçaqsınız!

Xobotov əsnəyə-əsnəyə dedi:

– Əlbəttə, sağalmaq lazımdır. Söz yox ki, bu üzüntü sizi təngə gətiribdir.

Mixail Averyanıç nəşə ilə dedi:

– Sağalmağınızda söz ola bilməz. Hələ yüz il də yaşayacaq! Bəs nə!

– Yüz il olmasa da, heç olmasa, iyirmi il yaşayarıq, – deyə Xobotov təsəlli verdi. – Eybi yoxdur, əzizim, ruhdan düşməyin... Bu qədər dərd çəkdiniz, yetər.

Mixail Averyanıç:

– Biz hələ özümüzü göstərəcəyik, – deyə qəhqəhə çekdi. – Hələ özümüzü göstərəcəyik! Gələn il, Allah qoysa, Qafqaza gedərik və oranı başdan-başa at belində gəzərik – hop-hop! Hop! Qafqazdan qayıdanda da, ölməsək, sağ qalsaq, toy edərik. – Mixail Averyanıç hiyləgərcəsinə göz vurdı. – Sizi, bizim əziz dostumuz, evləndirərik... Bəli, evləndirərik...

Andrey Yefimic birdən səbir kasasının dolduğunu hiss etdi. Ürəyi bərk-bərk döyünməyə başladı. Cəld yerindən durub pəncərəyə yanaşdı:

– Bu, bayaqlıqdır! – dedi. – Məgər bayağı danışdığınıizi anlamır-sınız?

O, yumşaq və nəzakətlə danışmaq istəyirdi, lakin iradəsinə zidd olaraq yumruqlarını düyünlədi və başından yuxarı qaldırib rəşəli bir səsle bağırıldı:

– Məni rahat buraxın! – Rəngi pul kimi qızarmışdı, bütün bədəni əsirdi. – Rədd olun buradan! İkiniz də rədd olun!

Mixail Averyanıç və Xobotov ayağa qalxdılar. Əvvəlcə ona hey-rətlə, sonra isə qorxu ilə baxmağa başladılar. Andrey Yefimic yenə bağırıldı:

— Hər ikiniz rədd olun! Kütün biri kütler! Mənə sənin nə dostluğun lazımdır, nə də dərmanın, kütün biri küt! Nə qədər bayğılıq! Nə qədər rezillik!

Xobotov və Mixail Averyanıç karixmiş halda bir-birinə baxdılar, daldalı çəkilib dəhlizə çıxdılar. Andrey Yefimic bromlu kalium şüşəsini qapıb onların dalınca tulladı, şüşə cingilti ilə kandara dəyib qırıldı. Sonra onların dallarınca yüyürüb ağlar səslə bağırdı:

— Rədd olun buradan! Cəhənnəm olun başımdan!

Qonaqlar çıxıb gedəndən sonra Andrey Yefimic titrətmə-qızdırımlı adam kimi əsərək, divana uzandı və uzun zaman:

— Küt adamlar! Axmaqlar! — deyə təkrar etdi.

Hırsı soyuyandan sonra ilk əvvəl başına belə bir fikir gəldi ki, zavallı Mixail Averyanıç indi, yəqin, bərk inciyib və ürəyi sinibdir, nə qədər dəhşətli bir hall Əvvəller heç vaxt belə şey olmazdı. Bəs mənim ağlım və mərifətim hani? Mənim idrakım və fəlsəfi təmkinim hani?

Həkim xəcalətdən və peşmançılıqdan bütün gecə yata bilmədi, səhəri isə saat ona yaxın poçt idarəsinə gedib müdirdən üzr istədi. Bundan mütəəssir olmuş Mixail Averyanıç içini çəkərək:

— Gəlin dünənki əhvalatı heç yada salmayaq, — dedi və onun əlini bərk sıxdı. — Keçmiş yada salanın gözü çıxsın. Lyubovkin! — deyə ucadan elə bağırdı ki, bütün poçtalyonlar və camaat diksindi. — Stul ver görək. Sən gözlə! — deyə barmaqlıq arasından ona sıfarişli məktub uzadan bir qadının üstünə qışqırdı. — Görürsən ki, başım qarşıqdır! — Sonra üzünü Andrey Yefimicə tutub nəzakətlə dedi, keçmiş yada salmasaq, yaxşıdır. Oturun, əzizim, xahiş edirəm.

O, bir dəqiqəliyə dizlərini siğalladıqdan sonra dedi:

— Sizdən incimək heç mənim ağlıma belə gəlməzdi. Xəstəliklə zarafat olmaz, dostum. Sizin dünənki tutmanız həkimlə məni qorxutdu, sonra uzun-uzadı sizin haqqınızda danışdıq. Əziz dostum, niyə siz öz xəstəliyinizlə ciddi məşğul olmursunuz? Heç bu yarayan işdir? Dostluğunumuza ərk eləyib açıq danışdığımı görə sizdən üzr istəyirəm, — deyə Mixail Averyanıç piçildədi, — sizin yaşayışınız olduqca pis şəraitdə keçir: darisqallıq, natəmizlik, qulluq edəniniz yox, müalicə üçün vəsaitiniz yox... Əziz dostum, həkimlə bərabər sizdən bir xahişimiz var, məsləhətimizə əməl edin: xəstəxanada yatıb özünüzü müalicə etdirin! Orada yemək də, qulluq da, müalicə də var. Söz yanınızda qalsın, Yevgeni Fyodoric ətiacı adam olsa da, məlu-



matlıdır, ona tamamilə bel bağlamaq olar. Mənə söz verib ki, sizinlə məşgül olar.

Andrey Yefimic poçt müdirinin səmimiliyindən və birdən-birə yanaqlarında işildayan göz yaşlarından mütəəssir olub, əlini dösünə qoydu və:

– Hörmətli dostum, buna inanmayın! – deyə piçıldı. – Onların sözünə inanmayın! Yalan danışırlar! Mənim xəstəliyim yalnız bundan ibarətdir ki, iyirmi il ərzində bu şəhərdə yalnız bircə ağıllı adam tapmışam, ancaq o da dəlidir. Məndə heç bir xəstəlik yoxdur, ancaq mən çıxış yolu olmayan bir tilsimə düşmüşəm. Fərqi yoxdur, mən hər bir şeyə hazırlam.

– Xəstəxanada yatmağınız məsləhətdir, əziz dostum.

– Məndən ötrü heç fərqi yoxdur, istər lap qəbir olsun.

– Ancaq, dostum, xahişim budur, söz verəsiniz ki, Yevgeni Fyodonçın dediklərinə qulaq asacaqsınız.

– Söz verirəm. Ancaq təkrar edirəm, hörmətli dostum, mən tilsimə düşmüşəm. İndi hər şey, hətta dostlarının səmimi müdaxiləsi belə bircə şeyə – məni məhv olmağa aparır. Mən məhv oluram və bunu mətanətlə etiraf edirəm.

– Fikir etməyin əzizim, sağalarsınız.

Andrey Yefimic əsəbi halda dedi:

– Bu sözlərdən nə çıxar? Ömrünün axırında, mənim indi keçirdiyim haləti keçirəcək adam tək-tək tapılar. Sizə desələr ki, məsələn, böyrəkləriniz xarabdır və ürəyiniz işibdir, özünüüz müalicə etdirməyə başlaysınız və ya sizə dəli, yaxud da canı desələr, xülasə, adamların diqqəti sizə cəlb olunsa, bilin ki, çıxılmaz bir tilsimə düşmüsünüz. Bu tilsimdən çıxmaga can atdıqda, yolunuzda daha da azacaqsınız. Bu cür vəziyyətdə təslim olmaq lazımdır, çünkü heç bir insan qüvvəsi sizi bu fəlakətdən qurtara bilməyəcəkdir. Məncə, belədir.

Barmaqlığın dalındaki adamlar getdikcə artırdı. Andrey Yefimic müdirin işinə mane olmasın deyə, ayağa qalxıb xudahafızlaşmaya başladı. Mixail Averyanç xəstəxanada yatacağına dair ondan bir daha söz aldı və onu bayır qapıya qədər ötdürdü.

Həmin gün axşama yaxın Xobotov gözlənilmədən Andrey Yefimicin yanına geldi, əynində yarımkürk, ayağında da uzunboğaz çəkmə vardi, o, elə bir əda ilə danışmağa başladı ki, guya, dünən heç bir şey olmayıbmış.

– Sizin yanınıza bir iş üçün gəlmışəm, dostum. Sizi dəvət etmək istəyirəm. Mənimlə konsiliuma gəlmək istərsinizmi?

Andrey Yefimic Xobotovun onu gəzinti ilə əyləndirmək və ya ona, doğrudan da, pul qazanmaq üçün imkan vermək niyyətində olduğunu güman edib, tez geyindi və onunla bərabər küçəyə çıxdı. O, dünənki təqsirini ört-basdır etməyə və barışmağa can atırdı, dünənki əhvalat haqqında dilinə bir kəlmə belə söz gətirməyən və ehtimal ki, ona yazığı gələn Xobotova ürəkdən təşəkkür edirdi.

Andrey Yefimic soruşdu:

– Xəstəniz haradadır?

– Mənim xəstəxanamda. Mən çoxdan bəri onu sizə göstərmək istəyirdim... Çox maraqlı bir xəstəlikdir.

Xəstəxana həyətinə girdilər, baş korpusu ötüb, ruhi xəstələrin olduğu fligelə yollandılar. Nədənsə, buraya gələnəcən heç danışmadılar. Nikita, adəti üzrə, yerindən sıçrayıb, ayaqüstə dik durdu.

Xobotov Andrey Yefimicla palataya girərkən asta səslə dedi:

– Burada bir xəstənin ciyərində ağrılaşma əmələ gəlmişdir. Siz burada gözləyin, mən bu saat gəlirəm. Stetoskop gətirəcəyəm.

Xobotov bayra çıxdı.

XVII

Hava qaralırdı. İvan Dmitriç üzünü yastiğa tixayıb öz yatağında uzanmışdı, iflic xəstə hərəketsiz oturub yavaşça ağlayır və dodaqlarını titrədi. Kök mujik və keçmiş çeşidçi yatmışdılar. Sakitlikdi.

Andrey Yefimic İvan Dmitriçin çarpayısında oturub gözləyirdi. Yarım saata qədər keçdi və palataya Xobotovun əvəzində Nikita girdi, qucağında xalat, kimin isə köynək-tumanı və tuflisi vardi.

O, sakitcə dedi:

– Buyurun geyinin, zati-aliləri. – Yəqin, təzə gətirilmiş boş bir çarpayını göstərərək əlavə etdi, – yatağınız budur, buraya buyurun. Eybi yoxdur, Allahın köməkliyi ilə sağalarsınız.

Andrey Yefimic məsələni anladı. Dinməz-söyləməz durub Nikitanın göstərdiyi çarpayıda oturdu. Nikitanın dayanıb gözlədiyini gördükdə lüt soyundu və soyunduğuna görə xəcalət çekdi. Sonra xəstəxana paltarını geydi, tuman çox gödək idi, köynək uzun idi, xalat isə quru balıq qoxusu verirdi. Nikita:



— Allah qoysa, sağalarsınız, — deyə təkrar etdi və Andrey Yefimiçin çıxardığı paltarı qucağına alıb bayırı çıxdı və qapını bağladı.

Andrey Yefimiç utana-utana xalata bürünərək və öz təzə kost-yumunda dustağa oxşadığını hiss edərək düşüñürdü: “Fərqı yoxdur... İstər frak olsun, istər mundır olsun, istərsə də bu xalat olsun – heç fərq yoxdur...”.

Bəs saat? Yan cibindəki yazı dəftərcəsi? Papiros? Nikita paltarı hara apardı? İndi, deyəsən, ölenə kimi daha şalvar, jilet və çəkmə geymək müyəssər olmayıacaq. Bütün bunlar ilk zamanlar ona bir növ qəribə və hətta anlaşılmaz görünürdü.

Andrey Yefimiç indi də bu fikirdə idi ki, meşşan Belovanın evi ilə 6 №-li palata arasında heç bir fərq yoxdur, bu dünyada hər şey mənasız və qarmaqarışdır, bununla belə Andrey Yefimiçin əlleri əsir, ayaqları soyuyurdu, bir azdan sonra İvan Dmitriçin durub onu xalatda görəcəyi fikrindən qorxurdu. O durub otaqda bir az gəzdi və yenə oturdu.

Yarım saat, bir saat oturdu, bu cür boş-boşuna oturmaqdan bərk darıxdı; əcəba, bu adamlar kimi burada günlərlə, həftələrlə və hətta illərlə yaşamaq olarmı?

Andrey Yefimiç darixdıından oturur, gəzir, yenə də otururdu; gedib pəncərədən bayırı baxmaq və otaqda var-gəl eləmək olar. Bəs sonra? Büt kimi hey bu cür oturub düşünməkdən nə çıxar? Yox, bu, mümkün deyil.

Andrey Yefimiç uzandı, lakin tez ayağa qalxdı, xalatının qolu ilə alınının tərini sildi və üzünü quru baliq qoxusu verdiyini hiss etdi. Yenə otaqda gəzinməyə başladı. Qollarını heyrətlə açaraq dedi:

– Burada anlaşılmazlıq var... Məsələni aydınlaşdırmaq lazımdır, mütləq anlaşılmazlıq var...

Bu zaman İvan Dmitriç yuxudan oyandi. Çarpayısında oturub yumruqlarını yanaqlarına dayadı. Tüpürdü. Sonra tənbəl-tənbəl həkimə baxdı və yəqin ki, ilk dəqiqə heç bir şey anlamadı, lakin az sonra onun yuxulu üzü acıqlı və istehzalı bir şəkil aldı. Gözünün birini qıyaraq, yuxulu səsi ilə xırıldadı:

– Aha, dostum, sizi də buraya basdilar! Çox şadam, vaxt var idi, siz adamların qanını içirdiniz, indi isə sizinkini içəcəklər. Gözəl işdir!

Andrey Yefimiç İvan Dmitriçin sözlərindən qorxaraq:

– Burada bir növ anlaşılmazlıq var, – dedi, çiyinlərini qısdı, – bir növ anlaşılmazlıq var, – deyə təkrar etdi.

İvan Dmitriç yenə tüpürüüb yerinə uzandı.

– Mənhus həyat! – deyə donquldandı. – Bu həyatın, çəkilən iztirablar qarşısında mükafatla, opera apofeozu ilə deyil, ölümlə bitəcəyini düşünmək nə qədər acı, nə qədər ağırdır! Ölən kimi mujiklər gəlib qol-qıçından yapışacaq və səni zırzəmiyə atacaqlar. Üf! Zərər yoxdur... O dünyada da bizim kefimiz kök olacaqdır. Mən o dünyadan kabus kimi buraya gəlib bu əclafları qorxudacağam. Məni gör-dükə qorxudan saçları, saqqalları ağaracaq.

Moyseyka qayıtdı və həkimi gördükdə əlini ona uzadıb dedi:

– Bir qəpik sədəqə ver!

XVIII

Andrey Yefimiç pəncərəyə yanaşib çölə baxdı. Hava qaralırdı, üfüqdə, sağ tərəfdən soyuq və tünd-qırmızı ay çıxmışda idi. Xəstəxana barışının, təqribən, yüz sajınlığında daş divarla hasarlanmış uca bir ev vardı. Bu, həbsxana idi.

“Bax, həqiqət, budur!” – deyə Andrey Yefimiç düşündü və onu dəhşət büründü.

Ay da, həbsxana da, hasarın üstünə çalılmış mixlər da, sümük-yandıran zavodun uzaq alovu da dəhşətli idi. Arxa tərəfdən iniltili səs eşidilirdi. Andrey Yefimiç geri döndü, döşündə parlaq ulduzları və ordenləri olan bir adam gördü, bu adam gülümsəyir və hiylə-gərcəsinə göz vururdu. Bu da Andrey Yefimiçə dəhşətli göründü.

Andrey Yefimiç öz-özünü inandırırdı ki, ayda da, həbsxanada da qəribə bir şey yoxdur, ruhən sağlam olan adamlar da orden taxırlar və bütün bunlar vaxtılıq çürüyüb torpağa dönəcəklər, lakin birdən onu elə bir ümidsizlik sardı ki, hər iki əli ilə barmaqlıqdan yapışib var gücü ilə onu silkələdi. Möhkəm barmaqlıq heç tərpənmədi də.

Sonra qorxusu artmasın deyə, gedib İvan Dmitriçin yanında oturdu. O titrəyərək və alının soyuq tərini silərək dedi:

– Ruhdan düşdüm, əzizim. Ruhdan düşdüm.

İvan Dmitriç istehza ilə ona dedi:

– Siz hələ bir az da filosofluq eləyin.



– Aman Allah, aman Allah... Elədir, elədir... Siz, gərək, demiş diniz ki, Rusiyada fəlsəfə yoxdur, amma hər kəs, hətta xırda-xuruş adamlar da filosofluq edir. Axi bu cür adamların filosofluq etməsi -nın heç kəsə zərəri yoxdur, – deyə Andrey Yefimic ağlamaq istəyən və qarşısındakının ürəyini yumşaltmağa çalışan bir adam kimi dil-ləndi. – Daha bu cür istehzalı güllüs nəyə lazımmış? Bu xırda-xuruş adamlar təmin olunmadıqları halda, necə filosofluq etməsinlər? Ağılı, mərifətli, məğrur, azadlıqsevən, sadədil bir şəxs üçün çirkin, sarsaq bir şəhərə ara həkimi getməkdən və ömrünü küpə qoymaq, zəli salmaq, qan aldırmaqla keçirməkdən başqa çıxış yolu yoxdur. Bu qədər şarlatanlıq, məhdudluq, bayaqlıq olar? Ay Allah!

– Siz axmaq söz danışırsınız. Ara həkimi olmayı bəyənmirdinizsə, nazir gedəyiniz.

– Heç yerə, heç yerə mümkün deyil. Biz acizik, əzizim. Əvvəller mən laqeyd idim, sağlam və ağılı mühakimələr yürüdürdüm, ancaq həyat qaba bir tərzdə mənə toxunan kimi ruhdan düşdüm... Bu, yorğunluğun nəticəsi idi... Biz zəiflik, yaramazlıq... Siz də beləsiniz, mənim əzizim. Siz ağllısınız, alicənabsınız, ana südü ilə birlikdə sizə gözəl hissələr aşılanmışdır, lakin həyata qədəm qoyan kimi yorulub xəstelənmişiniz... Zəifsiniz, zəif!

Qaranlıq çökəndə Andrey Yefimici qorxu və inciklik hissindən başqa, zəhlətökən bir şey də yormaşa başladı. Nəhayət, o başa düşdü ki, ürəyi pivə və papiros istəyir.

– Mən buradan çıxacağam, əzizim, – dedi. – Deyəcəyəm, buraya işiq gətirsinlər... Dözə bilmirəm... qüvvəm çatmır...

Andrey Yefimic gedib qapını açdı, lakin Nikita cəld yerindən sıçrayıb onu qabaqladı:

– Hara gedirsiniz? Olmaz, olmaz! – dedi. – Yatmaq vaxtıdır!

Andrey Yefimic tələsik dedi:

– Mən ancaq bircə dəqiqli həyətdə gəzmək istəyirəm!

– Olmaz, olmaz, buyruq yoxdur. Özünüz ki, yaxşı bilirsınız.

Nikita qapını çırpdı və arxasını qapıya dayadı. Andrey Yefimic ciyinlərini qısaraq soruşdu:

– Mən buradan çıxsam, kimə zərər toxuna bilər? Başa düşə bil-mirəm! – Sonra titrək bir səslə dedi, – Nikita, mən çıxmalyam! Mənə lazımdır!

Nikita öyündə tərzində dedi:

– Qayda-qanunu pozmayın, yaxşı deyil!

İvan Dmitriç birdən:

– Bu, nə oyundur, belə də iş olar? – deyə bağırdı və yerindən sıçradı. – Onun nə haqqı var, buraxmasın? Onlar nə cəsarətlə bizi burada saxlayırlar? Qanunda, gərək ki, aydın deyilir: heç kəs məhkəməsiz azadlıqdan məhrum edilə bilməz! Bu, zorakılıqdır! Özbaşınaqlıqdır!

Andrey Yefimiç İvan Dmitriçin bağırmasından ürəklənərək dedi:

– Əlbəttə, özbaşınaqlıqdır! Mənə lazımdır, ona görə də çıxmaliyam! Onun haqqı yoxdur! Burax, sənə deyirəm!

İvan Dmitriç:

– Eşitmirsən, qanmaz heyvan? – deyə bağırdı və yumruğu ilə qapını dövdü. – Açı, yoxsa qapını sindiraram! Qaniçən!

Andrey Yefimiç bütün vücudu ilə əsərək çığırı:

– Açı qapını! Mən tələb edirəm!

Nikita qapı dalından:

– Danış görək! – deyə cavab verdi. – Danış!

– Heç olmasa, Yevgeni Fyodoriçi buraya çağır! De ki, səni Andrey Yefimiç bir dəqiqəliyə yanına çağırır!

– Sabah özü gələcəkdir.

İvan Dmitriç sözünə davam edərək dedi:

– Bizi heç vaxt buraxmayacaqlar! Burada çürüdəcəklər. Pərvəndigara, doğrudanmı, o dünyada cəhənnəm yoxdur və bu alçaq həriflər bağışlanacaqlar! Bəs ədalət hanı? Açı qapını, yaramaz, bağım çatladı! – deyə o, cir səslə qışqırı və qapiya təkan verdi. – Vurub başımı partladaram! Qatillər!

Nikita tez qapını açdı, əlləri ilə, dizi ilə Andrey Yefimiçi kobud surətdə itələdi, sonra qolaylanıb üzünə bir yumruq ilişirdi. Andrey Yefimiçə elə gəldi ki, guya, başından böyük bir dalğa aşdı və onu çarpayıya doğru sürükledi; ağızı, doğrudan da, şor olmuşdu; ehtimal ki, dişləri qanamışdı. Üzüb dalğanın üstünə çıxmaq istəyirmiş kimi, əllərini havada yırğalamağa başladı və kimin isə çarpayışından yapışdı, bu zaman Nikitanın iki dəfə kürəyinə vurduğunu hiss etdi.

İvan Dmitriç ucadan bağırdı, yəqin, onu döyürdülər. Sonra hər şey sakitləşdi. Ay işığı barmaqlıqdan keçərək döşəməyə tor kimi şəbəkəli kölgə salmışdı. Adamı vahimə bürüyürdü.



Andrey Yefimic nəfəsini gizlətmışdı: onu bir daha vuracaqlarını qorxu ilə gözləyirdi. Sanki, bir adam orağı qapıb onun sinəsinə və bağırsaqlarına saplaşmış və burmuşdu.

Ağrının gücündən yastiğı dişləyirdi, dişlərini bərk-bərk qıcamışdı; birdən bu hərc-mərclik içində başından dəhşətli, dözülməz bir fikir keçdi: ayın işığında indi qara kılkələr kimi görünən bu adam - lar da, demək, illər boyu hər gün onun bu saat hiss etdiyi ağrıları, işgəncələri keçirmişlər. Necə olmuşdur ki, onun, iyirmi il ərzində bu zavallıların çəkdiyi əzab və iztirabdan xəbəri olmamış və bunu bilmək də istəməmişdir. O, ağrının nə olduğunu bilmirdi, demək, müqəssir deyildi, lakin Nikita kimi lal və qaba olan vicdan onu təpədən dırnağa qədər soyumağa məcbur etdi. Andrey Yefimic yerindən dik atıldı, var gücü ilə bağırmaq, Nikitani, sonra Xobotovu, nəzərətçini və feldşeri, axırda da özünü öldürmək üçün tez qaçmaq istədi, lakin sinəsindən heç bir səs çıxmadı, ayaqları da ona tabe olmadı, hirsindən təngnəfəs olub əynindəki xalatı və köynəyi parçaladı, döşəməyə sərələnib özündən getdi.

XIX

Ertəsi gün səhər onun başı bərk ağrıyır, qulaqları uğuldayırdı, bütün bədəni əzgin, taqətsiz idi. Dünənki zəifliyini xatırlayarkən, utanmir, sıxılmırdı. Dünən o, qorxaqlıq göstərir, hətta aydan da qorxurdu, qabaqlarda heç ağlına gətirmədiyi hissləri və fikirləri, məsələn, filosofluq edən xırda-xuruş adamların təmin edilmədiyi fikrini səmimiyyətlə ifadə edirdi. İndi isə ondan ötrü heç bir şeyin fərqi yox idi.

O yemir, içmir, hərəkətsiz uzanır və qusurdu.

Ona sual verəndə: "Məndən ötrü fərqi yoxdur, – deyə düşüñürdü. – Cavab verməyəcəyəm... Məndən ötrü fərqi yoxdur".

Nahardan sonra Mixail Averyanıç gəlib ona bir çətvər çay, bir girvənkə də marmelad gətirdi. Daryuška da gəldi, qüssəli-qüssəli düz bir saat onun çarpayısının yanında hərəkətsiz dayandı. Həkim Xobotov da onu ziyarət etdi. O, bir şüşə bromlu kalium gətirmişdi. Nikitaya tapşırı ki, palataya dərman qoxusu versin.

Aşxama yaxın Andrey Yefimic iflicdən öldü. Əvvəlcə özündə sarsıcı bir üzütmə və ürəkbulanma hiss etdi; elə bil, iyənc bir şey

bütün bədənini, hətta barmaqlarını bürüyərək, mədəsindən başına yayıldı, gözlərini və qulaqlarını qapadı. Gözləri göyərdi.

Andrey Yefimic əcəlinin çatdığını anladı və İvan Dmitriçin, Mixail Averyaniçin və milyonlarla insanın əbədiyyətə inandıqlarını xatırladı. Bəlkə, əbədiyyət var? Lakin o, bu əbədiyyəti istəmirdi, bunu yalnız bir anlığa düşünmüşdü – dünən kitabda oxuduğu hədsiz gözəl və zərif bir maral sürüsü gözünün önündən keçdi; sonra bir arvad ona məktub uzatdı...

Mixail Averyaniç nə isə bir söz dedi. Sonra hər şey yox oldu və Andrey Yefimic əbədi yuxuya getdi.

Mujiklər gəlib onun qol-qıcıqından yapışdilar və ibadətxanaya aparıb stolun üstünə uzatdilar. Andrey Yefimicin gözləri açıq qalmışdı, ay işığı üstünə düşmüşdü. Səhər Sergey Sergeiç gəlib çarmıxa çəkilmiş İsanın təsviri qarşısında dua oxudu və keçmiş müdirinin gözlərini qapadı. Ertəsi gün Andrey Yefimiçi dəfn etdilər. Dəfndə Mixail Averyaniçdan və Daryuskadan başqa heç kəs yox idi.

1892



QARA RAHİB

I

Magistr Andrey Vasilyeviç Kovrin yorulub əsəblərini korlamışdı. O müalicə etdirmirdi, ancaq bir dəfə həkim dostu ilə oturub şərab içərkən sözərəsi xəstəliyindən danışanda dostu ona bahar və yay aylarını kənddə keçirməyi məsləhət görmüşdü. Həkimin bu sözü lap yerinə düşmüşdü. Çünkü Tanya Pesotskaya uzun bir məktub yazıb onun Borisovskaya qonaq gəlməsini xahiş edirdi. Andrey Vasilyeviç öz-özlüyündə qərara aldı ki, doğrudan da, gedib bir az havasını dəyişsə, pis olmaz.

O, əvvəlcə – aprel ayında öz ata-baba malikanəsi olan Kovrin-ka kəndinə getdi. Burada təklikdə üç həftə sakit həyat keçirdi; havalar yaxşılaşanda faytona minib, bütün Rusiyada məşhur bir bağça kimi ad qazanmış, keçmiş qəyyumu və tərbiyəcisi Pesotski-gilə yola düşdü. Kovrinka kəndindən Pesotskigilin yaşıdığı Borisovskaya yetmiş verstdən artıq olmazdı. Yumşaq bahar otları ilə örtülmüş yolu rahat, yaylı faytonla getmək, doğrudan da, adama böyük zövq verirdi.

Pesotskigilin evi çox böyük idi – qabağında sütunları, üstünün suvağı tökülmüş şir heykəlləri var idi, qapıda fraklı lakey də dayanırdı. Evin qabağında köhnə, ingilis qaydasında salınmış qalın və tutqun bir park var idi. Park evdən ta çayın sıldırıım sahilinə qədər ažı bir verst uzanırdı. Sahilin dik və gilli sinəsində bitən şam ağaclarının bayırda qalmış kökləri qılı pəncələrə bənzəyirdi. Aşağıda çayın kimsəsiz suları parıldayırdı, cüllütlər həzin civiltiyə uçuşur - dular. Buranın görkəmində nə vardısa, adam qələm götürüb qəmli bir şeir yazmaq istəyirdi. Bunun əksinə olaraq, evin qabağında şitilliklərlə bir yerdə on desyatınə qədər yer tutan böyük meyvə bağında, hava tutqun və çiskin olanda belə adamın üzü gülür və qəlbini sevinirdi. Kovrin heç bir yerdə Pesotskinin həyətində olduğu qədər əlvan çiçəklər görməmişdi. Burada qar kimi ağ rəngdən tutmuş duda kimi qapqara rəngi olan cürbəcür qızılğullər, nilufərlər, yapon gülü, lalələr və başqa çiçəklər olurdu. Bahar təzə başlandıqı

Üçün çiçəklərin ən gözəlləri hələ şitilliklərdə gizlənmişdi. Buna baxmayaraq, xiyabanlar boyunca və müxtəlif yerlərdə salınmış gülzarlarda bitən çiçəklər də kifayət edirdi ki, bağda gəzen adam, xüsusilə səhər tezdən, güllərin ləçəklərində şəh dənələri bərq vuran- da özünü incə rənglər səltənetində hiss edə bilsin.

Pesotskinin özünün etinasızlıqla boş şey adlandırdığı bağın bu bəzək hissəsində Kovrin vaxtilə, uşaq olarkən özünü əfsanəvi bir aləmdə hiss edərdi. İlahi, burada insan əliylə qəsdən, özü də böyük zövqlə yaradılmış hansı eybəcərliliklər, təbiəti məsxərəyə qoyan hansı yeniliklər yox idi! Burada meyvə ağaclarından şpalyerlə¹ düzəldil - misdi, qələmə kimi dikələn armud ağacları, küre kimi girdə palid və cökələr, çətir kimi açılan alma ağacları, müxtəlif formalı tağlar, ipək tikmələri xatırladan hərflər, şamdanlar, hətta gavalı ilə yazılmış 1862 rəqəmləri də vardı. Bu rəqəmlər Pesotskinin ilk dəfə bağılılığı baş- lağıdı ili göstəirdi. Bağda palma kimi düz və möhkəm gövdəsi olan ağaclar da vardi. Yalnız diqqətlə baxdıqdan sonra bunların ağaç deyil, firəng üzümü və ya qarağat kolu olduğu bilinirdi. Lakin bağa şənlik gətirən, onu canlandırın əsas şey buradaki hərəkət idi. Bağda həmişə hərəkət vardi. Səhərin gözü açıldan toran qarışa- na qədər ağacların, kolların yanında, xiyaban və güllüklerde adam- lar qarışqa kimi qaynaşırı. Kimi əl arabası sürür, kimi ağacların dibini boşaldır, kimi də güllərə su verirdi...

Kovrin Pesotskigilə gəlib çıxanda artıq axşam saat ona işləyirdi. O içəri girəndə Tanyanı və onun atası Yeqor Semyoniçi bərk həyə - canlı gördü. Göy üzü aydın və ulduzlu idi. Termometr göstəriirdi ki, səhərə yaxın saxta olacaq. Bu tərəfdən də bağban İvan Karlıç səhərə getmişdi. Daha ümid etməli bir adam qalmamışdı. Şam vaxtı söhbət ancaq şaxtadan gedirdi. Axırda onlar belə qərara gəldilər: Tanya axşamdan yatmasın, gecə saat birdə bağlı gəzib işlərin necə getdiyini yoxlaşın. Yeqor Semyoniç isə axşamdan yatıb gecə saat üçdə, bəlkə də, bir az daha tez dursun.

Kovrinlə Tanya oturub bütün axşamı söhbət etdilər. Gecə yarı - dan ötəndən sonra durub bağa getdilər. Hava soyuq idi. Həyətdən bərk tüstü qoxusu gəlirdi. Ticarət bağlı adlanları və hər il Yeqor Semyoniça bir neçə min gəlir gətirən böyük meyvə bağlı başdan-başa tüstü içində idi. Qara və qatı tüstü torpağın üstü ilə burum-burum

¹ Şpalyer – xiyaban boyu əkilmış ağaclar.



yayılır, ağacları çulgalayaraq, Yeqor Semyoniçin minliklərini şaxtadan qoruyurdu. Burada ağaclar şahmat qaydasında düzülmüşdü. Onlar əsgər kimi sədd çəkərək düzgün bir qaydada, cərgə-cərgə uzanırıdı. Bu ciddi nizam, ağacların bir boyda və bir biçimdə olmaları bağın görkəminə yeknəsəqlik, darixdincilik gətirirdi. Kovrinlə Tanya peyin, küləş və başqa tullantılardan düzəldilmiş tüstülənən tonqalların yanından ötdülər. Hərdənbir onlar tüstü içində kölgə kimi gəzişən adamlara rast gəlirdilər. Hələ ancaq albalı, gavalı və almaların bəzi növü çiçək açmışdı. Buna baxmayaraq, bütün bağ tüstü içində idi. Kovrin yalnız şitilliklərə çatandan sonra yüngüllükə nəfəs ala bildi.

– Mən hələ uşaqqı ikən burada tüstüdən asqırırdım, – deyə o, təəccübə ciyinlərini çəkdi, – ancaq hələ indinin özündə də tüstünün ağacları şaxtadan necə qoruduğunu başa düşə bilmirəm.

– Göydə bulud olmayıanda tüstü buludları əvez eləyir, – deyə Tanya cavab verdi.

– Axi bulud nəyə lazımdır?

– Hava tutqun və buludlu olanda şaxta olmur.

– Hə, belə de!

Kovrin gülə-gülə Tanyanın əlindən yapışdı. Qızın soyuğun təsirindən ciddiləşmiş enli sıfəti, nazik qara qaşları, başını sərbəst tərətməyə mane olan paltosunun dik yaxalığı, ümumiyyətlə, bu ariq, lakin biçimli qızın bütün görkəmi, hətta şehdən islanmasın deyə, bir qədər yuxarı qaldırdığı paltarı da ona xoş təsir bağışlayır, ürəyini yumşaldırıdı.

– İlahi, daha böyük qız olub! – deyə o, təəccübə dilləndi. – Mən beş il əvvəl sizinlə sonuncu dəfə görüşüb ayrınlarda hələ lap uşaqqı idiniz. Ariq, uzunqıç, saçları dağınıq bir qız idiniz. Qısa paltar geyirdiniz. Mən də sizə laylay deyib acıqlandırırdım. Gör zaman necə işlər görür!

– Hə, beş il! – deyə Tanya köksünü ötürdü. – O vaxtdan çox sular axıb. Düzünü deyin, Andryuşa, – deyə qız onun gözlərinə baxaraq, maraqla soruşdu, – bizi unutmamısınız ki? Eh, mən də gör nə soruşuram! Siz kişisiniz, özünüzün maraqlı həyatınız vardır, adlı-sanlı adamsınız... Əlbəttə, bizləri yaddan çıxardacaqsınız, bu, çox təbiidir! Ancaq nə olursa-olsun, Andryuşa, mən istərdim ki, bizi öz yaxın adamınız biləsiniz. Bizim buna haqqımız vardır.

– Elə mən sizi özümə yaxın bilirom, Tanya.
– Düz deyirsiniz?
– Lap düzünü deyirəm.
– Siz bu gün təəccübənləriniz ki, bizim evdə şəkliniz çoxdur. Axi mənim atam sizi çox istəyir. Hətta bəzən mənə elə gəlir ki, o, məndən çox sizi istəyir. O, sizinlə fəxr edir. Siz alımsınız, qeyri-adi adamsınız, özünüzə böyük ad qazana bilmisiniz. Atamın fikrincə, siz onun tərbiyəsi ilə böyüdüyünüz üçün belə adam ola bilmisiniz. Mən ona mane olmuram. Qoy elə belə bilsin, niyə mane olum!

Hava yavaş-yavaş işıqlanırdı. Ağacların başı və havadakı tüstü burumları get-gedə daha aydın görünməyə başlayırdı. Bülbüllər cəh-cəh vururdu, zəmilerdə bildirçinlərin səsi eşidilirdi.

– Hə, daha vaxtdır. Gedib yataq, – deyə Tanya təklif etdi. – Hava da soyuqdur. – O, Kovrinin qoluna girdi. – Andryuşa, çox sağ olun ki, gəlmisiniz. Bizim tanışlarım o qədər də maraqlı adamlar deyil-lər. Əslində tanış-biliş də azdır... Bizim işimiz-güçümüz bağdır, bağ, bağ – vəssalam. Ştamb, yarımtamb, – deyə o güldü, – aport, ranet, borovinka, peyvənd, calaq... Biz bütün həyatımızı bağa həsr etmişik. Hətta yatanda da yuxuda alma-armuddan başqa bir şey görmürəm. Əlbəttə, bu, yaxşı işdir, xeyirli işdir, ancaq həyata rövnəq vermək üçün bəzən adamin ürəyindən başqa şeylər də keçir. Yadımdadır, siz tətil günlərində, ya da başqa vaxt bizi qonaq gələndə, elə bil, evimizin havası təzələnirdi. Sanki, otaqlarımız işıqlanırdı, elə bil, çılcıraqın, mebellərin örtüklerini çıxardırdılar. O vaxt mən uşaq olsam da, bunu başa düşürdüm.

O, çox, lakin səmimiyyətlə danışındı. Birdən nədənsə Kovrin öz-özünə düşündü ki, yay müddətində bu balaca, zəif, çoxdanışan qızı ürəkdən bağlana bilər, ona vurula bilər; onların vəziyyətində belə şey mümkün və təbii haldır! Bu fikir həm onun ürəyini yumşaldır, həm də ona gülməli gəlirdi. Kovrin qızın qayğıkeş və məlahətli sıfətinə tərəf əyilib yavaşdan oxudu:

Onegin, mən gizlətmək istəmirəm,
Tatyananı ürəkdən sevirəm...

Onlar evə qayıtdı. Yeqor Semyonıç qalkıb geyinmişdi. Kovrinin yuxusu gəlmirdi. O, qoca ilə danışa-danışa yenə bağa qayıtdı. Yeqor Semyonıç hündürboylu, enlikürəkli, yekəqarın bir adam idi.



Tövşüməyinə baxmayaraq, elə iti yeriyirdi ki, ardınca çatmaq olmurdı. Onun çox qayğılı görkəmi vardı. Həmişə hara isə tələsirdi. Özü də üzündə elə bir ifadə olurdu ki, guya, bir dəqiqliq geciksə, hər şey alt-üst olacaq!

– Qardaş, yaman işə düşmüşük... – deyə o nəfəsini dərmək üçün ayaq saxladı. – Yerin üzərində şaxtadır, ancaq termometri payanın ucuna bağlayıb bir-iki sajen yuxarı qaldırsan, görəcəksən ki, ora istidir. Axi niyə belə olur?

– Düzü, bilmirəm, – deyə Kovrin gülə-gülə cavab verdi.

– Hm... Əlbəttə, hər şeyi bilmək olmaz. Nə qədər ağıllı, dərrakəli olsan da, yenə hər şeyi beyninə yerləşdirə bilməzsən. Axi sən, deyəsən, hər şeydən çox fəlsəfə ilə məşğul olursan?

– Hə. Psixologiyadan mühəzirə oxuyuram, ancaq, ümumiyyətlə, fəlsəfə ilə məşğulam.

– Darıxdırmır?

– Əksinə, mən həyatımın mənasını bunda görürəm.

– Onda Allah köməyin olsun... – deyə Yeqor Semyonıç ağarmış uzun xətbəşilərini sığallaya-sığallaya fikirli halda cavab verdi. – Allah köməyin olsun... Sənin işlərin məni çox sevindirir, qardaş...

Birdən o dikəlib qulaq asdı, sıfətinə dəhşətli bir ifadə verib yan tərəfə yüyürdü, ağacların arasında, tüstünün içində qeyb oldu. Bir az sonra onun qəzəbli, tükürpərdici səsi eşidildi:

– Bu atı alma ağacına kim bağlayıb? Hansı eclaf, hansı qurum-saq atı ağaca bağlamağa cürət eləyi? Pərvərdigara, pərvərdigara! Korladılar, murdarladılar, batırdılar, kor qoydular! Bağ məhv oldu! Bar korlandı! Pərvərdigara!

O, Kovrinin yanında qayıdanda sıfətində bir üzgünlük, inciklik ifadəsi var idi.

– Bu dinsizlərə neyləmək olar? – deyə o ağlamsınib, əllərini yel-lədi. – Styopka gecə peyin gətirib, sonra da atı alma ağacına bağ - layıb! Eclaf cilovu elə bərk sariyb ki, ağacın qabığı üç yerdən zədələnib. Görürsünüzü?! Ona söz deyirəm, günü o qədər qalın-dır ki, kar eləmir. Dayanıb gözlerini döyür! Beləsini assan da, azdır!

O acığını soyudandan sonra Kovrini qucaqladı və yanağından öpdü:

– Allah köməyin olsun... Allah köməyin olsun... – deyə yavaşdan təkrar etdi. – Gəlməyinə çox şadam. Son dərəcə şadam... Çox sağ ol.

Sonra o, yenə də əvvəlki kimi iti addımlarla və qayğılı bir görkəmle bağlı gəzdi, oranjereyaları, şitillikləri, qazmalardakı ləkləri və özünün iki yerdə saxladığı arı pətəklərini tərbiyə verib böyüdüyü Kovrinə göstərdi. O, bütün bu şeyləri əsrin möcüzəsi adlandırdı.

Onlar bağlı gəzib dolanana qədər gün çıxdı, bağlı işiqlandırdı, hava qızdı. Kovrin qarşında aydın, şən və uzun bir gün olduğunu ürəkdən hiss edərək yadına saldı ki, indi mayın başlangıcıdır, yay isə hələ qarşışadır – bugünkü gün kimi aydın, şən və uzun bir yay! Birdən onun qəlbində həmin bu bağda yüyübü oynadığı uşaqlıq vaxtlarında olduğu kimi, fərəhli bir hiss baş qaldırdı. Bu hissin təsiri altında onun özü də qocanı qucaqlayıb nəvazişlə öpdü. Onların hər ikisi mütəəssir halda evə qayıdış qədim çini fincanlarda qaymaqlı çay içdilər, yağılı krendellər yedilər, bu xırda təfərruat yenə da uşaqlıq və gənclik illerini Kovrinin yadına saldı. Onun indiki gözəl vəziyyətindən duyduğu zövq və qəlbində oyanmış keçmiş xatırələr bir-birinə qarışdı. Hisslərin çoxluğundan ürəyi dəriksə da, duyduğu fərəhdən razi idi.

O oturub Tanyanın yuxudan oyanmasını gözlədi. Qız oyanan - dan sonra onunla bir yerdə qəhvə içib bağda gəzdi, sonra da öz otağına qayıdış işləməyə başladı. O, diqqətlə oxuyur, qeydlər edir, bəzən açıq pəncərədən həyətə baxır, hərdənbir də vazin içindəki təravətli, hələ də şəhi qurumamış çiçəkləri süzür, yenə də başını aşağı salıb kitab oxuyurdu. Ona elə gəlirdi ki, fərəhdən bütün damarları ehtizaza gəlib oynayıb.

II

O, şəhərdə olduğu kimi, kənddə də əsəbi və narahat həyat keçirirdi. Çox oxuyur, çox yazır, italyan dili öyrənirdi. Hətta gəzməyə çıxanda belə sevinə-sevinə fikirləşirdi ki, bir azdan qayıdış işləyəcəkdir. O, elə az yatırıdı ki, hamını təəccübə salırdı. Əgər təsadüfən gündüz yarım saat yatırdısa, daha gecə səhərəcən yatmadı. Buna baxmayaraq, yuxusuz gecədən sonra özünü çox gümrah və şən hiss edirdi.

O, çox söhbət edir, şərab içir və bahalı sıqarlar çəkirdi. Qonşuluqda yaşayan qızlar, demək olar ki, hər gün Pesotskigilə qonaq gəlir, Tanya ilə bir yerdə royal çalır və oxuyurdular. Bəzən cavan bir oğlan da gəlirdi. O, yaxşı skripka çalırdı. Kovrin onların çalıb-



oxumasına hərisliklə qulaq asır və bu hərislikdən sustalır, gözləri yumulur, başı yana əylirdi.

Bir axşam, çaydan sonra o, balkonda oturub kitab oxuyurdu. Bu vaxt qonaq otağında Tanya soprano¹, qızlardan biri isə oxuyur, oğlan da skripkada çalırdı. Onlar Braqın məşhur bir serenadasını öyrənirdilər. Serenadanın sözləri rusca idi. Lakin Kovrin bu sözlərə qulaq assa da, mənasını başa düşə bilmirdi. Nəhayət, əlindəki kitabı kənara qoyub bir də diqqətlə qulaq asandan sonra başa düşdü: ruhən xəstə olan bir qız gecələr bağda əsrarəngiz səslər eşidir. Bu səslər o qədər gözəl və qəribədir ki, qız bunlan, adı insanlann eşidib anlaya bilmədikləri üçün yenidən səmalara uçub qayıdan müqəddəs bir harmoniya kimi qəbul edir. Kovrinin gözləri yumulmağa başladı. O ayağa qalxb süst addımlarla qonaq otağında gəzindi, sonra salona keçdi. Qızlar oxuyub qurtarandan sonra Tanyanın qoluna girib onu balkona çıxardı.

– Bu gün səhərdən qəribə bir əfsanə beynimdən çıxmır, – deyə o, sözə başladı. – Yadımda deyil, onu ya haradasa oxumuşam, ya da eşimmişəm. Çox qəribə əfsanədir, heç bir şeylə əsaslandırmaq olmur. Onu deyim ki, əməlli-başlı aydın da deyil. Guya, min il bundan qabaq başdan-başa qara geymiş bir rahib Suriyadəmi, ya Ərəbstanın başqa bir yerindəmə səhra ilə gedirmiş... O yerdən bir neçə mil aralı olan göldə balıqçılar başqa bir qara rahib görürələr. Bu rahib gölün üzündə yavaş-yavaş addımlayırmış. Əlbəttə, bu ikinci rahib sərab imiş. İndi siz bütün optika qanunlarını bir kənara qoyun, çünkü, ümumiyyətla, əfsanə optika qanunlarına uyğun gelmir. Dalına qulaq asın. Bu sərabdan başqa bir sərab, ondan da üçüncü sərab yaranır, beləliklə, qara rahibin surəti atmosferin bir qatından o biri qatına döne-döne əks olunur. Onu gah Afrikada, gah İspaniyada, gah Hindistanda, gah da uzaq şimalda görürələr... Nəhayət, o, Yer kürəsinin atmosferindən çıxb, indi harada isə, kainatı dolaşır, elə bir şəraitə düşə bilmir ki, sönüb yox olsun. Ola bilsin, indi onu Marsda, ya da başqa ulduzların birində görürələr. Ancaq, əzizim, əsas məsələ, necə deyərlər, əfsanənin canı ondadır ki, guya, düz min ildən sonra həmin sərab yenə də Yer kürəsinin atmosferinə qayıdır insanların gözüne görünəcəkdir. Özü də, guya, min il qurtarmaq üzrədir... Belə çıxır ki, qara rahib bu gün-sabah peyda olmalıdır.

¹ *Soprano* – zil qadın səsi.

Əfsanə Tanyanın xoşuna gəlmədi, o:

– Qəribə sərabdır, – deyib susdu.

– Qəribə burasıdır ki, – deyə Kovrin güldü, – bu əfsanənin hardan mənim beynimə girdiyini heç cür yadıma sala bilmirəm. Bilmirəm, oxumuşam, ya eşitmışəm? Bəlkə də, qara rahibi yuxuda görmüşəm? Vallah, yadıma sala bilmirəm. Ancaq əfsanə məni çox maraqlandırır. Bu gün səhərdən elə hey bu barədə fikirləşirəm.

Tanya qonaqların yanına qayıdan dan sonra Kovrin evdən çıxdı və fikirli halda çiçək ləklərinin yanında gəzinməyə başladı. Gün batabatda idi. Çiçəklər təzecə sulandıqları üçün həm də qıcıqlan-dırıcı bir ətir yayırdılar. Evdə qızlar yenə də oxumağa başladılar. Üzaqdan skriptanın səsi adam səsini xatırladı. Kovrin bütün diq-qətini toplayıb, əfsanəni harada oxuduğunu və ya kimdən eşitdiyini xatırlamağa çalışaraq, yavaş-yavaş parka tərəf yönəldi, özü də hiss etmadən çayın sahilinə geldi.

O, sahilin sərt sinəsilə, şam ağaclarının açıq köklərinin böyründən ötən ciğırla suyun qırğına endi. Öz gəlişi ilə cüllütləri narahat edib, bir cüt ördək hürküdü. Qürub edən günəşin son şüaları hələ də hündür şam ağaclarının başını bəzi yerdə işıqlandırırdı. Ancaq çayın üzünə əməlli-başlı qaranlıq çökmüşdü. Kovrin tirin üstü ilə o biri sahile keçdi. İndi onun qarşısında hələ çiçəkləməmiş yamyaşıl çovdar zəmisi uzanıb gedirdi. Üzaqda nə bir insan məskəni, nə də bir insan görünürdü. Adama elə gəlirdi ki, ciğiri tutub getsə, günəşin bu dəqiqə gizləndiyi, göyün əzəmətli bir yanğınlı od tutub şölələndiyi o əsrarəngiz yere gedib çıxa bilər.

“Bura necə də genişlik, sərbəstlik, sakitlikdir! – deyə Kovrin ciğırla addimlaya-addimlaya düşünürdü. – Sanki, bütün dünya mənə baxır, gizlənib gözləyir ki, mən onu başa düşüm, dərk edim...”

Lakin birdən zəmi dalğalandı, axşam mehi Kovrinin açıq başını sığalladı, bir dəqiqə sonra küləyin nəfəsi daha da şiddetləndi, zəmi xışıldadı, arxa tərəfdən şam ağaclarının boğuq səsi eşidildi. Kovrin təəccübə ayaq saxladı. Üfüqdə boganaq, qasırqa kimi yerdən göyün üzünə hündür və qara bir sütun dikəlməşdi. Onun kənarları aydın görünməsə də, ancaq baxan kimi sütunun bir yerdə dayanmayıb, dəhşətli bir sürətlə bu tərəfə, düz Kovrinin üstünə gəldiğini, özü də yaxınlaşdıqca get-gedə kiçiliib aydınlaşdığını görmək olardı.



Kovrin ona yol vermək üçün cəld kənara, çovdar zəmisinə sıçradı. Elə lap vaxtında tərpənmişdi...

Başdan-başa qara geymiş, ağsaçlı, qaraqışlı, qollarını döşündə çarpezləmiş bir rahib sürətlə onun yanından keçdi... Onun yalnız ayaqları yerə toxunmurdu. Rahib, təqrübən, üç sajen ötəndən sonra dönüb Kovrinə baxdı, başını tərpədərək, nəvazışlə, eyni zamanda hiyləgərcəsinə gülümsündü. İlahi, onun bənizi nə qədər də solğun du, dəhşət doğuracaq dərəcədə solğun və anq id! Rahib uzaqlaşdıqca yenə də böyüyərək, çayı keçdi, heç bir səs çıxarmadan gilli sahilə çırpılaraq, şam ağaclarının arasından süzüldü və tüstü kimi yox oldu.

– Hə, siz işə bir baxın... – deyə Kovrin yavaşdan səsləndi. – Belə çıxır ki, əfsanədə həqiqət var.

Kovrin bu əsrərəngiz vaqıənin mənasını özü üçün aydınlaşdırmağa çalışmadan rahibin nəinki qara paltarını, hətta sifətini və gözlərini də belə yaxından görə bildiyindən qəlbində xoş bir həyəcan duyaraq evə qayıtdı.

Parkda və bağda adamlar sakit-sakit gəzisirdilər, evdən musiqi səsi gəlirdi, deməli, rahibi birçə o görmüşdü. Əvvəlcə o istədi ki, əhvalatı Tanyaya və Yeqor Semyoniçə danışın. Ancaq sonra fikirləşdi ki, onun sözlerini sayıqlama kimi qiymətləndirib qorxuya düşə bilərlər. Heç kəsə bir söz deməyib sussa, daha yaxşı olar. Kovrin bərkdən gülür, oxuyur, mazurka oynayır. Kefi çox kök idi. Qonaqların hamısı, elə Tanyanın özü də, deyirdilər ki, bu gün onun gözləri daha parlaq, sifəti daha ilhamlıdır. Bu axşam xüsusilə yaxşı təsir bağışlayır.

III

Axşam yeməyi qurtarib qonaqlar dağlışandan sonra Kovrin öz otağına gedib divana uzandı, o, rahib haqqında düşünmək istəyirdi. Ancaq bir dəqiqə sonra Tanya içəri girdi.

– Alın, Andryuşa, atamın yazdığı məqalələri oxuyun, – deyə o, Kovrinə bir yiğin kitabça və kağız uzatdı. – Gözəl məqalələrdir. O, çox yaxşı yazar.

Tanyanın dalınca içəri girən Yeqor Semyoniç utancaqlıqdan doğan süni bir təbəssümlə etiraz etdi:

– Sən də az təriflə! Ona qulaq asma, xahiş edirəm, oxuma! Ancaq özün bilərsən, yatmaq istəyirsənsə, oxu. Yaxşıca yuxu dərmanıdır.

— Amma mənə qalsa, çox gözəl məqalələrdir, — deyə Tanya dərin bir inamlı təkrar etdi. — Oxuyun, Andryuşa, özü də atamı başa salın ki, tez-tez yazsın. O istəsəydi, bağçılığa aid böyük bir dərslik yaza bilərdi.

Yeqor Semyonıç özünü məcbur edərək ucadan güldü, qızardı. Sonra da pərt olan müəlliflər kimi qırıq-qırıq danışmağa başladı, axırda razılaşdı:

— Yaxşı, indi ki, oxumaq istəyirsən, onda Qoşenin məqaləsini əvvəlcə oxu, bir də ki bu rus dilində yazılın məqalələri, — deyə o, titrək barmaqları ilə kitabçaları araşdırmağa başladı, — yoxsa, sənin üçün aydın olmaz. Çünkü etirazlarımı oxumamışdan əvvəl gərək nəyə etiraz etdiyimi bilsən. Ancaq, özün bil, yenə də deyirəm, boş şeydir... Darıxacaqsan. Bir də ki, deyəsən, yatmaq vaxtı çatıb axı...

Tanya otaqdan çıxdı. Yeqor Semyonıç yaxınlaşış Kovrinin uzan -lığı divanda oturaraq, dərindən köksünü ötiirdü. Bir qədər susduqdan sonra danışmağa başladı:

— Hə, qardaşım sənsən... Belə-bələ işlər, mənim əziz magistrim. Görürsənmi, mən də məqalələr yazıram, sərgilərdə iştirak edirəm, medallar alıram... Camaati dindirəndə deyir ki, Pesotskinin bağındakı almaların hər biri bir adam başı boyda olar. Guya, bağın sayəsində özümə var-dövlət qazanmışam. Qərəz ki, şair demişkən, dövlətlidir, şöhrətlidir Koçubey... Ancaq soruşmaq gərəkdir ki, bütün bunların mənası nədir? Bağ, doğrudan da, çox gözəl bağdır, nümunəvi bağdır... Hətta deyə bilərəm ki, bağ deyil, yüksək dövlət əhəmiyyəti olan böyük bir müəssisədir. Niyə? Ona görə ki, rus təsərrüfatı, rus sənayesinin yeni dövrünün bir mərhələsidir. Ancaq yenə də deyirəm ki, mənası nədir! Məqsəd nədir?

— Yaxşı iş öz dəyerini göstərir.

— Yox, mən o mənada demirəm. Onu demək istəyirəm ki, sabah mən ölündən sonra bu bağ necə olacaq. Bağın sən gördiün indiki vəziyyəti mənsiz bir ay da davam etməz. Müvəffəqiyyətin sirri bağın böyüklüyündə, fəhlələrin çoxluğunda deyil, mənim bu işi ürəkdən sevməyimdedir. Başa düşürsənmi? Hətta deyə bilərəm ki, onu özümdən də çox istəyirəm. Sən bir mənə fikir verirsənmi? Bütün işləri özüm görürmə, sübh açılandan gecəyarısına qədər işləyirəm. Peyvəndi özüm eləyirəm, ağacları özüm arıtlayıram, özüm əkirəm, hər şeyi özüm eləyirəm. Biri də gəlib kömək eləyəndə əməlli-başlı



qısqanıram, əsəbiləşib təhqir də eləyirəm. Bəli, hər şeyin sırrı məhəb-bətdədir, daha doğrusu, mal iyəsinin qayğısında, onun əllərinin zəhmətindədir. İş o yerə çatıb ki, bir yerə qonaq-zad gedəndə bir saat bir yerdə qərar tuta bilmirəm. Özüm orada, canım burada: elə hey deyirəm ki, görəsən, nə oldu, bağda bir şey olmadı ki? Mən ölündən sonra kimdir belə qayğı göstərən? Kim işləyəcək? Bağban? Fəhlələr? Hə? Bilirsən nə var, dostum, onu bil ki, bizim işimizdə ən qəddar düşmən nə dovşandır, nə qurd-quş, nə də şaxta... Birinci düşmənimiz adamdır, yad adam.

– Bəs Tanya? – deyə Kovrin gülə-gülə soruşdu. – Onun dovşandan daha zərərlı olduğunu demək olmaz. O, bağçılığı sevir, özü də bu işi yaxşı başa düşür.

– Hə, orası elədir, sevir, başa da düşür. Əlbəttə, mən ölündən sonra bağ ona qalsa, bağa o yiyləlik eləsə, söz yox, lap əla olar. Ancaq, Allah eləməmiş, birdən ərə getdi? – deyə Yeqor Semyoniç piçıldıyib qorxa-qorxa Kovrinə baxdı. – Bəla da burasındadır! Ərə gedəcək, oğul-uşaq basacaq, ondan sonra bağ haradan yada düşür!. Mənim ən çox qorxduğum budur ki, birdən dələdüzün birinə ərə gedər, o da acgözlüyünə salib bağlı alverçi arvadlara icarəyə verər. Onda hər şey batıb gedər. Elə birinci il məhv olar! Bizim işimizdə zənən xeylağı Allah bəlasıdır!

Yeqor Semyoniç yenə da köksünü ötürüb bir müddət susdu:

– Nə bilim, bəlkə də, xudpəsəndlik edirəm, ancaq açığını deyim ki, heç Tanyanın ərə getməyini istəmirəm. Qorxuram! Bura bir ədabaz oğlan gelir ey, o skripkaçalan nədir!.. Səhərdən axşamacan baş-beynimizi aparır!.. Ürəyimdə bilişəm, Tanya dünyasında ona getməz, di gəl ki gədəni görməyə gözüm yoxdur! Qərəz ki, qardaşım sənsən, birtəhər, qəribə adamam. Boynuma alıram.

Yeqor Semyoniç ayağa qalxıb bir-iki dəfə həyəcanla var-gəl etdi. Ona baxanda nə isə olduqca mühüm bir şey demək istədiyini, ancaq ürək eləmədiyini duymaq olardı. Nəhayət, o, qəti qərara gələn adamlar kimi, əllərini şalvarının cibinə qoyaraq dayandı.

– Mən səni ürəkdən sevirəm, ona görə də açıq danışacağam. Bəzi incə məsələlərə mən sadə gözlə baxıram, fikrimdə olanları da açıq deyirəm. Bəzi adamlar kimi, sırr saxlamaqdan zəhləm gedir. Bax, açığını deyirəm: sən yeganə adamsan ki, qızım ərə getsə, qorxma-ram. Çünkü ağılli, mərhəmətli adamsan. Mənim sevimli işimin məhv

olmasına yol verməzsən. Bundan başqa da əsas məsələ odur ki, səni öz doğma balam kimi sevirəm... Səninlə fəxr edirəm. Buna görə də Tanya ilə sənin aranda bir macəra-filan başlansaydı, nə eybi var? Çox sevinərdim, hətta özümü xoşbəxt hesab edərdim. Mən bu şeyləri namuslu bir adam kimi, çəm-xəmsiz, filansız, açıq deyirəm.

Kovrin güldü. Yeqor Semyoniç otaqdan çıxmaq üçün qapını açdı, lakin astanada ayaq saxladı.

– Əgər sənin Tanyadan bir oğlun olsaydı, mən onu bağban eləyərdim, – deyə o, bir an fikrə getdi. – Eh, hamısı boş arzulardır... Gecən xeyrə qalsın.

Kovrin tək qalandan sonra yerini rahatlayıb məqalələri gözdən keçirməyə başladı. Onlardan birinin başlığı belə idi: “Fasilələrdə əkilən bitkilər haqqında”, başqa biri belə adlanırdı: “Cənab Z.-nin yeni bağ salınarkən yerin hazırlanmasına dair yazdığı məqalə haqqında bir neçə söz”. Üçüncü məqaləyə belə bir başlıq verilmişdi: “Yenə də qış calağı haqqında”. Məqalələrin hamısı bu səpkidə ya -zilmişdi. Ancaq onlarda böyük bir narahatlıq, qeyri-rəvan bir ahəng duyulurdu. Onlar əsəbilik, hətta xəstə bir ehtirasla yazılmışdı. Misal üçün, tamamilə adı bir başlığı və məzmunu olan bir məqaləni götürürək: bu məqalədə rus anton almasından danışılırdı. Ancaq Yeqor Semyoniç onu “*audiatur altera pars*”¹ sözləri ilə başlayıb “*sapienti sat*”² sözləri ilə qurtarırdı. Bu iki kələmin arasında isə “təbiəti yalnız öz xitabet kürsüllerində müşahidə edən bizim cənab patentli bağçıların səfsəfəsi”, ya da “cahil kəmsavad alımların” hesabına şöhrət qazanan Qoşenin ünvanına o ki var zəherli sözlər yazılmışdı. Elə buradaca meyvə oğurlayıb ağacların qol-budağını sindiran mujiklərin daha çubuqla döydürülməsi mümkün olmadığı üçün, yersiz və qeyri-səmimi sözlərlə təəssüf edilirdi.

“Gözəl, fərəhləndirici, sağlam işdir. Ancaq burada da ehtiraslar coşur və silahlar toqquşur, – deya Kovrin öz-özünə fikirləşdi. – Belə çıxır ki, hər yerdə, bütün sahələrdə ideyalı adamlar əsəbi olurlar. Onlar öz həssaslıqları ilə fərqlənirlər. Görünür, belə də olmalıdır”.

O, Yeqor Semyoniçin məqalələrini belə ürəkdən bəyənən Tan yanı xatırladı. Tanya bəstəboylu, solğun bənizli, aniq bir qız idi. Hətta elə aniq idi ki, körpücük sümükləri görünürdü. Geniş açılmış qara

¹ “Qoy o biri tərefin də sözlərinə qulaq assınlar” (*latinca*).

² “Ağıllı adam üçün kifayətdir” (*latinca*).



və ağıllı gözləri, sanki, hara isə diqqətlə baxır, nə isə axtarırdı. O da atası kimi iti, lakin xırda addımlarla yeriyirdi, çox danışmağı, mübahisə etməyi sevirdi. Özü də mübahisə zamanı əhəmiyyətsiz bir cümləni belə ifadəli mimika və əl hərəkətləri ilə müşayiət edirdi. Görünür, çox əsəbi qızdır.

Kovrin məqalələrin gerisini oxumağa başladı, ancaq heç bir şey başa düşməyib kənara atdı. Bir az əvvəl mazurka oynadığı və musiqi dinlədiyi zaman hiss etdiyi xoş həyəcan indi ona rahatlıq vermir, beynində cürbəcür fikirlər oyadırdı. O ayağa qalxıb otaqda var-gəl edərək, qara rahib haqqında düşünürdü. Axırda Kovrin belə bir nəticəyə gəldi ki, əgər həmin qəribə, qeyri-təbii rahibi bircə o görmüşsə, deməli, o, xəstədir. Gözlərinə cürbəcür şeylər görünür. Bu fikir onu qorxutdusa da, bu hiss uzun sürmədi.

“Axı mən ki özümü yaxşı hiss edirəm, heç kəsə bir pisliyim dəymir, deməli, gözümə görünən şeylərdə də heç bir pis cəhət yoxdur” – deyə o, öz-özünü fikirləşdi, yenə də əhvalı düzəldi.

O divana əyləşib varlığına hakim kəsilən anlaşılmaz sevincini boğmaq üçün əlləri ilə başını tutdu, qalxıb yenə də var-gəl etdi, sonra əyləşib işləməyə başladı. Ancaq kitabda oxuduğu fikirlər onu təmin etmirdi. O nə isə nəhəng, ehtivaedilməz, heyrətamız bir şey axtarırdı. Səhərə yaxın soyunub könülsüz halda yatağa uzandı: yatmaq lazımdı, ya yox!

Səhər sübhədən bağa gedən Yeqor Semyoniçin addım səsləri eşidiləndə Kovrin qalxıb zəng çaldı və lakeyə əmr etdi ki, şərab getirsin. O, bir neçə qədəh ləzzətlə şərab içdikdən sonra uzanıb yorğanı başına çəkdi. Fikirləri yavaş-yavaş dumanlandı, nəhayət, onu yuxu apardı.

IV

Yeqor Semyoniç və Tanya tez-tez savaşır və bir-birinə acı söz-lər deyirdilər.

Yenə də bir gün səhər onların nə üstündə isə sözləri düşdü. Tanya aqlaya-aqlaya öz otağına getdi, nə nahara gəldi, nə də çay içməyə. Əvvəlcə Yeqor Semyoniç qaşqabaqlı və təkəbbürlü görü - nürdü. Elə bil, öz görkəmilə demək isteyirdi ki, dünyada qayda-qanun və ədalət onun nəzərində hər şeydən üstündür. Ancaq bir az keçəndən sonra davam getirə bilməyib dilxor oldu. Yeqor Semyo -

niç kədərli halda parkda gəzir və: "Ah, pərvərdigara, pərvərdigara", – deyə tez-tez köksünü ötürürdü. Nahar vaxtı kişinin boğazından bir loğma belə keçmədi. Nəhayət, davam gətirməyib, təqsirkar adamlar kimi vicdan əzabı çəkərək, bağlı qapıya yaxınlaşış taqqıldatdı və qorxa-qorxa qızını səslədi:

– Tanya! Tanya!

Qapının dalından Tanyanın ağlamaqdan zəifləmiş, lakin qəti səsi eşidildi:

– Xahiş edirəm, məndən əl çəkin.

Ev sahiblərinin bu dilxorçuluğu evdəkilərin hamısına, hətta bağda işləyən nökərlərə da təsir etmişdi. Kovrin bir müddət maraqlı işlə başını qarışdırısa da, axırda o da darixdı, özünü çox narahat hiss etməyə başladı. Buna görə də evdəki dilxorluğunu aradan qaldırmaq məqsədilə axşamüstü Tanyanın otağının qapısını döydü. Ona içəri girməyə icazə verdilər.

– Eh, eyib deyilmə! – deyə o, zarafatyana bir əda ilə qızı məzəmmət etdi və Tanyanın qırmızı ləkələrlə örtülmüş, ağlamaqdan şisib pörətmüş sıfətinə təcəccübə baxdı. – Yəni iş bu yerə çatıb? Eh, eh, eh!

– Siz bilmirsiniz, o, məni necə incidir! – deyə qız təzədən elə ürəklə ağlamağa başladı ki, iri gözlərindən yaş sel kimi axdı. – Məni lap əldən salıb! – deyə o, əsəbiliklə əllərini ovuşturaraq davam etdi.

– Mən ona heç bir şey demədim... Heç bir şey... Bircə onu dedim ki, madam ki, haçan istəsən günəmuzd işləyən adam tapılır, daha qapıda artıq işçi saxlamağın nə mənası var?.. Axi... onlar bir həftədir ki, əllərini ağdan-qaraya vurmurlar. Mən... mən elə bircə bunu demişdim ki, qışqırıb ağızına gələni mənə dedi... Ağır, təhqiqredici sözlər... Axi nə üçün?

– Yaxşı, yaxşı, – deyə Kovrin onun saçlarını düzəltdi. – Deyiş-diniz, ağladınız, daha bəsdir. Bu qədər hırslaşmək olmaz, yaxşı deyil. Özünüz də bilirsiniz ki, o, sizi canından artıq istəyir.

– O, mənim... mənim bütün həyatımı puç edib, – deyə Tanya hıçqıra-hıçqıra davam etdi. – Eşitdiyim də təhqirdir... Ağır sözlərdir. O, məni evdə artıq hesab edir. Nə olar? Qoy elə olsun. Günü sabah gedib teleqrafçı olacağam... Heç eybi yoxdur.

– Daha bəsdir, bəsdir... Ağlama, Tanya, bəsdir, əzizim... İkiniz də hövsələsizsiniz, əsəbisiniz, elə ikinizdə də təqsir var. Gedək, sizi barışdırırmı.



Kovrin nəvazış və inadla danişirdi. O isə, doğrudan da, dəhşətli bir bədbəxliyə düşcar olan adamlar kimi ciyinləri titrəyə-titrəyə hicqinr və barmaqlarını bururdu. Belə qeyri-ciddi, yüngül bir səbəbdən qızın dərin əzab çəkməsi Kovrini daha artıq kövrəldirdi. Gör bu qızı bütün günü kədərləndirmək, hətta bütün həyatı boyu bədbəxt etmək üçün nə qədər xırda bir şey lazımdır! Kovrin Tanyanı ovundura-ovundura düşünürdü ki, bu qızdan və onun atasından başqa dünyada heç bir kəs yoxdur ki, onu öz doğma adamları kimi istəsinlər. Əger bu iki adam olmasaydı, ata-anasını hələ uşaq ikən itirən Kovrin, bəlkə də, ölənə qədər səmimi nəvazışın, yaxın, doğma adamlara bəslənilən pak və ürekdən gələn hisslerin nə olduğunu bilməyəcəkdir. O hiss etdi ki, maqnit dəmiri cəzb edən kimi, bu titrəyə-titrəyə ağlayan qızın əsəbləri də onun xəstələnin sarsılmış əsəblərini cəzb edir. O heç vaxt sağlam, möhkəm, qırmızıyanaq bir qadını sevə bilməzdi, lakin bu sol-ğun bəñizli, zəif, bədbəxt Tanya onun xoşuna gelirdi.

Buna görə də səmimi bir hərəkətlə onun saçlarını və ciyinlərini oxşayır, əllərini sıxaraq, gözlərinin yaşını silirdi... Nəhayət, qız ovunub sakit oldu. O, hələ bir müddət atasından şikayət etdi, öz ağır, dözülməz həyatından gileyənib yalvara-yalvara Kovrindən onun halına yanmasını xahiş etdi. O yavaş-yavaş gülümsünüb köksünü ötürür və Allahın ona belə pis xasiyyət verməsindən təəssüflənirdi. Axırdı Tanya bərkdən gülə-gülə: "Lap axmağam", – deyə otaqdan bayıra yürüdü. Bir az sonra Kovrin bağa çıxanda Yeqor Semyoniçla Tanyanın, heç bir şey olmamış kimi, xiyabanda yan-yana gediyini və hər ikisinin çox ac olduqları üçün üstünə duz səpilmiş qara çörək yediklərini gördü.

V

Kovrin özünün xeyirxah əməlindən razı halda parka tərəf yönəldi. O, skamyada oturub fikirləşərkən təkər tiqqiltisi və gülüşən qadınların səsini eşitdi – qonaqlar gəlmışdı. Bağda axşam kölgələri uzanmağa başlayanda uzaqdan skripka və oxuyanların səsi eşidildirdi. Bu səs qara rahibi onun yadına saldı. Görəsən, bu optik uyğunsuzluq indi hansı ulduzda, hansı ölkədə gəzir?

O, əfsanəni yadına salıb, çovdar zəmisində gördüyü qara xəyalı təsəvvüründə canlandırın kimi üzbüzdəki şam ağacının dalından

səssiz-səmirsiz, heç bir xişltı qaldırmadan bir adam çıxdı. Bu, görkəmindən dilənciyə bənzəyən, başdan-başa qara geyinmiş, ortaböylü, saçları ağarmış, başıaçıq, ayaqları yalnız bir adam idi. Onun meyit kimi solğun sıfətində qara qaşları xüsusi bir kəskinliklə gözə çarparıdı. Dilənciyə, ya da diyarbadiyar gəzen sərsəri bir yolçuya bənzəyən bu adam asta addımlarla yaxınlaşış skamyada oturdu. Kovrin ona baxan kimi qara rahibi tanıdı. Onlar bir dəqiqəyə qədər bir-birinin üzünə baxırdılar. Kovrin təəccübə baxırdı, rahib isə yenə də nəvazişlə və çoxbilməş adamlar kimi hiyləgərcəsinə gülümsündü.

— Axi sən sərabsan, — deyə Kovrin sükutu pozdu. — Bəs onda sən burada neyləyirsən, necə olub ki, bir yerdə qərar tutmusan? Axi bu, əfsanəyə uyğun gəlmir.

Rahib bir qədər duruxdu, sonra Kovrinə sarı çonərək yavaş səsle dedi:

— Bunun fərqi yoxdur. Əfsanə, sərab, elə mənim özüm də – hamisi sənin cuşa gəlmış təxəyyülünün məhsuludur. Mən xəyalam.

— Deməli, sən mövcud deyilsən? — deyə Kovrin soruşdu.

— Necə istəyirsən, elə də fikirləş, — deyə rahib xəfifcə gülümüşdü. — Mən sənin təsəvvüründə yaşayram, təsəvvür isə təbiətin bir hissəsidir, deməli, mən təbiətdə də mövcudam.

— Sənin çox qoca, ağıllı və son dərəcə ifadəli sıfətin vardır. Elə bil, doğrudan da, min ildən artıq yaşamışan, — deyə Kovrin söhbəti davam etdi. — Mən heç güman etməzdim ki, təsəvvürümüzə bu dərəcədə fövqəladə şeylər canlandırma bilərəm!.. Nə üçün mənə belə vəcdlə baxırsan? Sənin xoşuna gəlirəm?

— Hə, sən haqlı olaraq, Allah-taalanın seçmə adamları adlan - dırılan nadir şəxsiyyətlərdənsən. Sən əbədi həqiqətə xidmət edirsən. Sənin fikirlərində, məqsədlərində, sənin o heyrətamız elmində, ümumiyyətlə, sənin bütün həyatında göylərə məxsus, ilahi bir qüdsiyyət vardır. Çünki onlar ağıl və gözəlliyyə, yəni əbədiyyətə həsr edilmişdir.

— Sən bayaq əbədi həqiqət dedin... Məgər insanlara əbədi həqiqətə çatmaq müyəssərdirmi? Həyat əbədi olmadığı bir halda, əbədi həqiqətə ehtiyac vardır mı?

— Yox, əbədi həyat vardır, — deyə rahib etiraz etdi.

— Deməli, sən insanların ölməzliyinə inanırsan?



— Bəli, əlbəttə, siz insanları böyük, parlaq bir gələcək gözləyir, özü də Yer üzündə sənin kimi adamlar nə qədər çox olsa, bəşəriyi - yət o gözəl gələcəyə bir o qədər tez qovuşar. Sizin kimi, ülviyiyətə xidmət edən və azad şüurla yaşayın adamlar olmasayı, bəşəriyyətin vəziyyəti çox acınacaqlı olardı, bəşəriyyət təbii yolla inkişaf edərək öz dünyəvi tarixinin sonunu uzun müddət gözləməli olardı. Siz isə bəşəriyyəti əbədi həqiqət səltənətinə bir neçə min il daha tez çatdıracaqsınız. Sizin yüksək xidmətiniz də bundan ibarətdir. Siz öz əməllərinizlə xudavəndi-aləmin öz bəndələrinə etdiyi xeyirduanı təcəssüm etdirirsiniz.

— Bəs əbədi həyatın qayəsi nədir? — deyə Kovrin soruşdu.

— Hər bir həyatda olduğu kimi — zövq. Zövq isə mərifət, idrak deməkdir. Əlbəttə, həyat idrak üçün hədsiz-hüdudsuz imkanlar açır. Elə bu mənada da deyirlər ki, Allah-taalanın xəlq etdiyi dünya geniş, bəndələri isə saysız-hesabsızdır.

— Bilsəydin, sənə qulaq asmaq mənim üçün nə qədər xoşdur!

— deyə Kovrin razılıqla, əllərini ovuştura-ovuştura səsləndi.

— Çox şadam.

— Ancaq mən bilirəm, sən gedəndən sonra sənin mahiyyətinin nədən ibarət olduğu məni narahat edəcəkdir. Sən kabussan, xəyal-san. Deməli, mən ruhi xəstəyəm, ağlım yerində deyil?

— Tutaq ki, belədir. Niyə pərt olursan? Sən həddən artıq işləyib yorulduğun üçün xəstələnmisən. Bu, o deməkdir ki, öz səhhətini ideyaya qurban vermişən, deməli, həyatını da ona qurban verəcəyin vaxta az qalmışdır. Bundan yaxşı nə ola bilər? Bu, ümumiyyətlə, ilahi istedəda malik olan bütün nəcib şəxsiyyətlərin can atlığı bir əməldir.

— Mən ruhi xəstə olduğumu bildiyim halda, özümə inana bilə-rəmmi?

— Sən nədən bilirsən ki, bütün bəşəriyyətin biət etdiyi¹ dahilərin də gözünə kabuslar görünməmişdir? Bəs indiki alımlər dahilərin dəliliyə yaxın olduğunu demirlərmi? Dostum, yalnız ali, sürü halında yaşayan adamlar sağlam və normal olurlar. Həyatda çox əsəbi bir dövr başlandığı, insanların yorulması, get-gedə cılızlaşması və başqa bu kimi məsələlər yalnız öz həyat məqsədini bu gündə görən adamları, daha doğrusu, sürü halında yaşayan adamları ciddi həyə-canlandırma bilər.

¹ Biət etmək – itaet etmek, tabe olmaq.

– Romalılar demişlər ki, *mens sana in corpore sano*¹.

– Romalıların və ya yunanların dediklərinin hamısı həqiqət deyil.

Coşqun əhvali-ruhiyyə, həyəcan, vəcd – bir sözlə, peyğəmbərləri, şairləri, ideya uğrunda mübarizə aparan fədailəri adı insanlardan fərqləndirən bu əsas keyfiyyətlər insanın heyvani cəhatinə, daha doğrusu, onun fiziki sağlamlığına ziddir. Təkrar edirəm, əgər sağlam və normal olmaq istəyirsənə, onda get, sürüyə qoşul.

– Qəribədir, sən elə şeylərdən danışırsan ki, mən özüm də onlar haqqında dönə-dönə fikirləşmişəm, – deyə Kovrin cavab verdi. – Elə bil, mənim ən gizli fikirlərimə xəlvəti qulaq asıbsan. Yaxşı, gəl daha məndən danışmayaq. De görüm, əbədi həqiqət deyəndə sən nə düşünürsən?

Rahib cavab vermədi. Kovrin dönüb baxanda rahibin sıfətini seçə bilmədi, onun sıfətinin çizgiləri, sanki, yavaş-yavaş dumana bürünürdü. Sonra rahibin başı, qolları yox oldu; bədəni də skam - yaya və axşamın qaranlığına qarışdı, qeyb oldu.

– Xəyal qurtardı! – deyə Kovrin güldü. – Çox təəssüf.

O, sən və xoşbəxt halda geri, evə tərəf yönəldi. Qara rahib az danışsa da, lakin dediyi sözlər nəinki onun izzət-nəfsini, bəlkə də, bütün ruhunu, bütün varlığını oxşayırı. Seçmə adam olmaq, əbədi həqiqətə xidmət etmək, bəşəriyyəti bir neçə min il əvvəl axırət dünyasına layiq olan bir mərtəbəyə çatdırmaq, yəni insanları bir neçə min illik mübarizədən, günahdan və əziyyətlərdən xilas etmək hər şeyi – gəncliyi, həyat qüvvəsini, sağlamlığı ideyaya qurban vermək, ümumiyyətin xoşbəxtliyi üçün ölməyə hazır olmaq – bundan da ülvi və xoş bir qismət vardırı! O, zəhmətlə dolu olan təmiz keçmişini, nələr öyrəndiyini və öz növbəsində başqalarına nə kimi şeylər öyrətdiyini yadına salaraq, öz-özlüyündə qərara gəldi ki, rahibin sözlərində mübaliqə yoxdur.

Tanya parkın xiyanəti ilə ona tərəf gəlirdi. İndi onun əynində başqa bir paltar vardi.

– Siz buradasınız? Biz sizi axtarmaqdən yorulmuşuq... Bu, nədir, sizə nə olub? – deyə o, Kovrinin yaşıla dolmuş gözlərinə, coşqunluq və ilhamla işıqlanan sıfətinə baxıb təəccübünü gizlədə bilmədi. – Andryuşa, siz nə qəribə adamsınız!

– Mən həyatımdan razıyam, Tanya, – deyə Kovrin əllərini onun çıxılınarınə qoydu. – Hətta mən xoşbəxtəm! Tanya, əziz Tanya, siz

¹ Sağlam bədənde sağlam ruh olur (*latınca*).



son dərəcə məlahətli bir varlıqsınız. Əziz Tanya, mən nə qədər də şadam, nə qədər də şadam.

O, qızın hər iki əlini qızığın bir hissələ öpərək sözünə davam etdi:

– Bir qədər əvvəl parlaq, gözəl, ilahi dəqiqələr keçirtdim. Ancaq mən hər şeyi açıb sizə danışa bilmərəm. Çünkü siz məni dəli hesab edərsiniz, ya da dediklərimə inanmazsınız. Gəlin sizin haqqınızda danışaq. Əziz, məlahətli Tanya! Mən sizi sevirəm. Hətta sizi sevmək mənim üçün bir adət şəklində düşmüştür. Sizinlə yaxınlıq, gündə on dəfələrlə görüşmək mənim üçün mənəvi zərurət olmuşdur. Heç bilmirəm, buradan gedəndən sonra səzsiz necə dolanacağam?!

– Eh! – deyə Tanya güldü. – İki gün sonra bizi yaddan çıxardacaqsınız. Biz balaca adamlarıq, siz isə böyük adamsınız.

– Yox, gəlin ciddi danışaq! – deyə Kovrin israr etdi. – Mən sizi özümlə aparacağam, Tanya, hə? Mənimlə gedərsinizmi? Mənim olmaq istəyirsinizmi?

– Eh! – deyə Tanya yenə gülmək istədi, lakin nədənsə gülə bilmədi, sıfəti qırmızı ləkələrlə örtüldü.

O, təntimiş halda tələsik uzaqlaşdı. Ancaq evə tərəf deyil, parkın içərilərinə tərəf getdi.

– Mən bu barədə heç fikirləşməmişdim... Fikirləşməmişdim!

– deyə o, ümidsizlik içində olan adamlar kimi əllərini ovuşdurdu.

Kovrin isə onun dalınca gedir, yenə də əvvəlki kimi ilham və coşqunluqla sözünə davam edirdi:

– Mən bütün varlığıma hakim ola biləcək bir məhəbbət arzu-sundayam. Bu məhəbbəti yalnız siz mənə bəxş edə bilərsiniz, Tanya. Mən xoşbəxtəm! Xoşbəxtəm!

Tanya bu gözlənilməz sözlərdən çəşib qalaraq, çıyılmasını qısılıb büzüşmüş, sanki, on yaş qocalmışdı. Kovrin isə bu vəziyyətdə də onu gözəl hesab edərək heyranlıqla deyirdi:

– İlahi, necə də məlahətlidir!

VI

Yeqor Semyonıç nəinki məhəbbət macərası, hətta toy xəbərini Kovrindən eşidəndən sonra öz həyəcanını gizlətməyə çalışaraq, otağın bu küncündən – o küncünə bir xeyli var-gəl etdi. Əlləri əsirdi, peysəri şişib qıpqırmızı qızarmışdı. Axırda cıdır qazalağını qosdurub

hara isə getdi. Tanya onun öz furajkasını necə gözlerinin üstünə basaraq, atı gücü gəldikcə qırmanlaşdığını gördükdə atasının əhvali-ruhiyyəsini başa düşdü, otağına çəkilərək qapını bağladı, bütün günü ağladı.

Oranjereyada şaftalı və gavalılar artıq yetişmişdi. Bu zərif meyvələrin səliqə ilə qablaşdırılıb Moskvaya göndərilməsi xeyli diqqət, zəhmət və əziyyət tələb edirdi. Yay isti və quraqlıq keçdiyi üçün hər ağaçın birçə-bircə suvarmaq lazımlı gəldi. Bunun üçün də xeyli vaxt və fəhlə qüvvəsi lazımdı. Bundan başqa, ağaclarla tırtıl daraşmışdı. Fəhlələr, hətta Yeqor Semyonış və Tanya da bu tırtılları barmaqla basıb əzirdilər. Kovrin bunu gördükdə hədsiz dərəcədə iyrənib çıxmışındı. Bu işlərlə yanaşı, artıq payız üçün meyvə və ting sıfarişi qəbul etmək, eləcə də gələn məktublara cavab vermək də lazımdı. İşin belə qızığın çağında, heç kəsin bir dəqiqə belə boş vaxtı olmadığı bir zamanda çöl işlərinə də başlamaq lazımdı. Buna görə də bağda işləyən fəhlələrin yarısından çoxu tarlalara göndərildi. Gündən yanıb qaralmış, yorğunluqdan əldən düşmüş Yeqor Semyonış hirsindən dodağını gəmirir, at belində gah bağa, gah da tarlalara çaparaq qışqırır, onu yüz yerə dartdıqlarından şikayetlənir və axırda təngə gelib başına bir güllə sıxacağını deyirdi.

Bu tərəfdən də cer-cehiz məsələsi ortalağa çıxmışdı. Pesotskigil bu məsələyə çox böyük əhəmiyyət verirdi. Evdə qayçı taqqıltısından, ütünün tinindən, əsəbi və dəymədüşər bir arvad olan dərzinin şıltاقlarından adamın başı gic gedirdi. Bu yandan da tərs kimi hər gün qonaqlar gəlirdi. Söz yox, onları əyləndirmək, yedirtmək, hətta gecə yatmağa saxlamaq lazımdı. Lakin bütün bu əziyyət və çətinliklər bir xəyal kimi hiss edilmədən ölüb-keçdi. Tanya hələ on dörd yaşından, nədənsə, onu məhz Kovrinin alacağına əmin olduğu bir halda, indi özünü gözlənilmədən məhəbbətə mübtəla olmuş adamlar kimi hiss edirdi. O hey təəccüblənir, şübhə edir, özünə inanmırı... Bəzən onu elə bir sevinc bürüyürdü ki, az qala, buludlara uçub orada Allaha dua etmək istəyirdi, bəzən də avqust ayında doğma yuvasından ayrılaçığı, atasını tək qoyacağı haqda fikirləşəndə, ya da nə səbəbdənse özünün miskin, xırda bir adam olduğu, Kovrin kimi böyük bir adama layiq olmadığı barədə düşünəndə otağına qapılıb qapını bağlayır, bir neçə saat sərasər acı-acı ağla - yırı. Bəzən də evə qonaq toplaşanda ona elə gəlirdi ki, Kovrin son



dərəcə gözəldir, bütün qadınlar ona vurulmuşlar, hamı ürəyində Tanyaya paxılıq edir. Bu hissələr onun qəlbini nəşə və qürurla doldurdu, sanki, bütün dünyaya qalib gəlmışdı. Ancaq bəzən də elə olurdu ki, Kovrin qonaqlar arasındaki cavan qızlardan birinə gülər üzlə yaxınlaşdıqda o, qısqanclıqdan titrəyir, yenə də otağına qapılıb ağlayırırdı. Bütün bu yeni hissələr onun varlığına hakim kəsilmişdi. Buna görə də atasına mexaniki olaraq kömək edir, nə şəftalıları, nə turtuları, nə fəhlələri görür, nə də vaxtın sürətlə ötüb-keçdiyini hiss edirdi.

Yeqor Semyoniçin özü də elə bu cür bir halət keçirirdi. O, əvvəlki kimi, yenə də səhərdən gecəyanısına qədər işləsə də, bütün günü vurnuxub tələssə də, hırslı�ib özündən çıxsa da, özünü tilsimli bir röya aləmində hiss edirdi. Sanki, onun daxilində iki adam yaşıyırdı: onlardan biri bağdakı qaydaların pozulduğu barədə məlumat verən bağban İvan Karlıça qulaq asaraq əsəbiləşən və ümidsizliklə ikiəlli başını tutan həqiqi Yeqor Semyoniç idi, digəri isə qeyri-həqiqi idi ki, yarısərxoş adamlar kimi işgüzər söhbəti yarımcıq kəsib əlini bağbanın çiyninə qoyaraq, dodaqlı deyirdi:

– Nə deyirsən, de, qan böyük şeydir. Elə rəhmətlik anası da çox qəribə, alicənab, ağıllı arvadlardan biri idi. Onun mərhəmətli, aydın, mələklər kimi pak sıfətinə baxmaq nə qədər də şirin idi... Yaxşı şəkil çəkirdi, şeir yazırdı, beş xarici dildə danışındı, oxuyurdu... Allah rəhmət eləsin, yaziq vərəmdən öldü.

Qeyri-həqiqi Yeqor Semyoniç köksünü ötürərək susur, yenə də sözünə davam edirdi:

– Kovrin uşaqqı vaxtı yetim qalıb mənim yanımda böyüyəndə onun da mələk kimi nurlu və mərhəmətli sıfəti var idi. Baxışı da, duruşu da, danışığı da anasınınki kimi incə və qəşəng idi. Hələ sən ağılini de! Öz ağılı, fərasəti ilə hamımızı heyran qoyardı. Bəs necə, kişi nahaq yerə magistr olmayıb ki! Bəli, nahaq yerə olmayıb! Hələ sən bir dayan, İvan Karlıç, sən gör on ildən sonra necə olacaq! Daha o vaxt nə qədər boylanıb əlini uzatsan, ona çata bilməyəcəksən.

Ancaq elə bu vaxt həqiqi Yeqor Semyoniç özünü ələ alıb sırf sıfətini heybatlı bir şəklə salır, əllərilə başını tutaraq qışqırırdı.

– Şeytanlar! Murdarladılar, batırdılar, zay etdilər! Bağ məhv oldu! Puça çıxdı!

Kovrin isə yenə də əvvəlki kimi cidd-cəhdə işləyir, evdəki qarşılığı hiss etmirdi. Məhəbbət ona daha da həvəs gətirirdi. Tanya ilə hər dəfə görüşdükdən sonra xoşbəxt, sevincək halda öz otağına qayıdır, Tanyanı öpüb ona eşq elan etdiyi dəqiqlərdəki ehtiras qüvvəsinə bərabər olan bir vəcdələ kitablara, ya da öz əlyazmasına girişirdi. Allah-taalanın seçmə bəndələri, əbədi həqiqət, bəşəriyyətin parlaq gələcəyi və başqa məsələlər haqda qara rahibin dediyi sözlər onun işinə xüsusi, qeyri-adi bir məna verir, qəlbini iftixar hissi ilə doldururdu. O, həftədə bir və ya iki dəfə, parkda ya da evdə qara rahiblə görüşür, onunla uzun-uzadı söhbət edirdi. Ancaq bu hal onu qorxutmur, əksinə, nəşələndirirdi. Çünkü o, qəti surətdə əmin idi ki, belə xəyallar yalnız özünü ideyaya xidmət etməyə həsr etmiş seçimə, görkəmli şəxsiyyətlərin gözünə görünə bilər.

Bir gün rahib nahar vaxtı görünüb, yemək otağındaki pəncərənin qabağında oturdu. Kovrin bundan çox sevindi. O, Yeqor Semyoniç və Tanya ilə elə şeylərdən söhbət saldı ki, rahib üçün də maraqlı olsun. Qara rahib qulaq asır və razılıqla başını tərpədirdi. Yeqor Semyoniçla Tanya da onu dinləyərək, şənliliklə gülümsünür, Kovrinin onlarla deyil, öz xəyalı ilə söhbət etdiyini ağillarına belə gətirmirdilər.

Pəhriz ayı da hiss edilmədən gəlib çatdı. Pəhriz qurtarandan sonra da toy günü çatdı. Yeqor Semyonıçın təkidi ilə toy çox “gurultulu” oldu, iki gün, iki gecə mənasız kef məclisi quruldu. Yemək-icmək üç minə qədər pul tutdu. Ancaq musiqiçilərin naşlılığı, gurultulu sağlıqlar, lakeylərin gır-çixı, səs-küy və dərisqallıq üzündən bahalı şərabların, Moskvadan xüsusi sıfarişlə gətirilmiş qəribə yeməklərin dadını bilən olmadı.

VII

Üzün qış gecələrinin birində Kovrin yataqda uzanıb bir fransız romanı oxuyurdu. Şəhərdə yaşamağa öyrənmədiyi üçün axşamlar başı ağrıyan yazıçı Tanya isə çoxdan yuxuya getmişdi; o, hərdənbir sayıqlayır, anlaşılmaz sözlər deyirdi.

Gecə saat üçü vurdu. Kovrin durub şamı söndürdü, yerinə qayıtdı. O, xeyli müddət gözləri açıq halda uzanıb yata bilmədi. Ona elə gəlirdi ki, otaq çox istidir. Bu yandan da Tanya sayıqlayır,



yuxuya getməyə mane olurdu. Səhər saat beşin yarısında o, yenə durub şamı yandırıldı. Otaq işıqlanan kimi qara rahibin çarpayının yaxınlığındakı kresloda oturduğunu gördü.

— Salam, — deyə rahib bir qədər susduqdan sonra soruşdu, — nə baradə fikirləşirsin?

— Şöhrət barəsində, — deyə Kovrin cavab verdi. — İndi elə əlimdə bir fransız romanı oxuyurdum. Orada təsvir olunan bir cavan alim şöhrət həsrətindən günü-gündən üzülüb əldən gedir, cürbəcür axmaqlıqlar edir. Mən bu həsrətin mənasını başa düşə bilmirəm.

— Çünkü sən ağıllı adamsan. Şöhrət sənin nəzərində köhnəlmış oyuncaq kimi bir şeydir, daha səni məşğul eləmir, əyləndirmir.

— Hə, bunu doğru deyirsən.

— Sən ad-san qazanmağa məhəl qoymursan. Elə tutaq ki, sənin adını məzarında qoyulmuş abidəyə həkk etdiilər. Axi burada nə kimi fərəhli, ya da məzəli, ibrətamız bir cəhət vardır?! Onsuz da zaman həm yazıları, həm də onların zərini silib yox edəcəkdir. Bir də ki xoşbəxtlikdən sizin kimilərin sayı çoxdur, bəşəriyyətin zəif hafizəsi bu qədər adı yadda saxlamağa qadir deyil.

— Aydındır, — deyə Kovrin onunla razılaşdı. — Axi niyə də gərək yadda saxlaşınlar? Qərəz, gəlin başqa şeylər haqqında danışaq. Misal üçün, səadət haqqında. Səadət nə deməkdir?

Saat beşi vuranda Kovrin çarpayıda oturub ayaqlarını döşəməyə salmış xalıya tərəf sallayaraq, rahibə müraciətlə danışındı:

— Qədim dövrlərdə yaşayış xoşbəxt bir adam axırdı öz xoşbəxtliyindən qorxmuşdur, çünkü səadəti olduqca böyük imiş. Buna görə də allahları rəhmə gətirmək üçün öz sevimli üzüyünü onlara nəzir veribmiş. Bu əhvalatı bilirsənmi? Hə, indi mən də həmin o Polikratın gününə düşmüşəm. Səadətim məni də yavaş-yavaş narahat etməyə başlayır. Mənə qəribə gələn odur ki, səhərin gözü açıldandan gecə yuxuya gedənə qədər ancaq sevinc hiss edirəm. O, mənim varlığımı hakim kəsilərək, bütün qalan hissələri boğur. Mən kədərin, qüssənin, ya da darixnağın nə olduğunu bilmirəm. Elə indinin özünü götürək. Yata bilmirəm, yuxum qaçıb, ancaq heç darixmirəm. Lap ciddi deyirəm. Bu vəziyyət məndə təəccüb doğurmağa başlamışdır.

— Axi niyə? — deyə rahib də təaccübəndi. — Məgər sevinc qeyritəbi bir hissədirmi? Məgər o, insanın normal ruhi vəziyyəti olmama -lidirmi? İnsan şüur və əxlaqi inkişaf cəhətdən nə qədər yüksək olarsa,

nə qədər çox azad olarsa, həyat ona bir o qədər çox ləzzət verər. Sokrat, Diogen və Mark Avreli heç vaxt kədərlənməmiş, əksinə, həmişə sevinc hiss etmişlər. Əsanın şagirdlərindən biri deyər ki, həmişə sevin, sevin və xoşbəxt ol!

— Birdən allahlara naxoş getdi, onda necə? — deyə Kovrin zərfatla güldü. — Birdən qəzəblənin ev-eşiyimi, rahatlığını əlimdən alıb, məni soyuqdan donmağa və aclişa məhkum etdirilər, onda nə olsun? Heç ağlım kəsmir ki, belə şey xoşuma gəlsin...

Bu vaxt Tanya oyanıb təəccüb və dəhşətlə ərinə baxırdı. Kovrin kresloya müraciət edərək danışır, əllərini ölçür və güldürdü. Onun gözləri parıldayırdı, gülüşündə də nə isə qəribə bir xüsusiyyət vardı.

— Andryuşa, sən kimlə danışırsan? — deyə Tanya Kovrinin rahi-bə tərəf uzatdığı əlindən tutdu. — Andryuşa! Kimlə danışırsan?

— Hə? Kiminlə danışıram? — deyə Kovrin pərt oldu. — Bax, onunla... Budur, bax, oturub. — O, qara rahibi göstərdi.

— Burada heç kəs yoxdur... Heç kəs! Andryuşa, sən xəstəsən!

Tanya ərini qucaqladı, onu həyulalardan müdafiə edirmiş kimi, Kovrinə qıṣıldı, əlləri ilə onun gözlərini örtdü.

— Sən xəstəsən! — deyə o əsə-əsə ağlamağa başladı. — Məni bağışla, əzizim, mənim əzizim, nədənsə, ruhunun xəstələndiyini, əsəblərinin pozulduğunu mən çoxdan hiss edirəm... Sən ruhi xəstəsən, Andryuşa...

Tanyanın bədənindəki titrəyiş ona da sirayət etdi. O, bir də kresloya baxdı. Kreslonu boş görəndə əl-ayağı sustaldı, qorxuya düşüb, tələsik geyinməyə başladı.

— Eybi yoxdur, Tanya, eybi yoxdur... — deyə o titrəyə-titrəyə dodaqaltı danışındı. — Deyəsən, doğrudan da, bir az naxoşlamı-şəm... Daha bunu etiraf etməliyəm.

— Mən çoxdan hiss edirdim... Atam da hiss edirdi, — deyə Tanya hicqırıqlarını boğmağa çalışırdı. — Sən öz-özünlə danışırsan, qəribə-qəribə gülümşünürsən... Yatmırsan... Ah, ilahi, bizə rəhm elə! — deyə Tanya dəhşətlə səsləndi. — Ancaq heç özünü qorxutma, Andryuşa, qorxma, Allah xatırınə, qorxma...

O da geyinməyə başladı. Kovrin yalnız indi, arvadının vəziyyətini görəndən sonra öz halının nə qədər ağır olduğunu başa düşdü, qara rahibin və onunla söhbət etməyin nə demək olduğunu anladı. Dəli olduğu indi ona tamamilə aydınlandı.



Onların hər ikisi, özləri də səbəbini anlamadan, geyinib zala tərəf yönəldilər. Tanya qabaqda gedirdi, Kovrin dalda. Onlara qonaq gəlmış Yeqor Semyonıç da hıçqınq səsini eşidib oyanmış, əynində xalat, əlində şam zalın ortasında dayanmışdı.

— Sən heç qorxma, Andryuşa, — deyə Tanya qızdırımlı adamlar kimi titrəyirdi. — Qorxma... Ata, elə deyilmə, hamısı keçib-gedər... Keçib-gedər...

Kovrin həyəcandan danışa bilmirdi.

— Məni təbrik edin, deyəsən, dəli olmuşam, — deyə o, qayınatası ilə zarafat etmək istədisə də, səsi tutuldu, ancaq dodaqları tərpəndi, acı-acı gülümsündü.

Səhər saat doqquzda onun paltosunu geyindirdilər, üstündən də kürk saldılar, boyun-boğazına şal dolayıb karetə oturtdular, həkimə apardılar. O müalicə olunmağa başladı.

VIII

Yenə yay gəldi. Həkim dedi ki, kəndə getmək lazımdır. Kovrin artıq sağalmışdı, daha qara rahibi görmürdü. İndi o, öz fiziki qüvvəsini bərpa etməli, bədənini möhkəmləndirməli idi. Buna görə də kənddə qayınatası evində qalır, çoxlu süd içir, sutkada cəmi iki saat işləyirdi; nə şərab içir, nə də papiroş çəkirdi.

Müqəddəs İlyə günü ərəfəsində evdə axşam ibadəti keçirilirdi. Kiçik keşiş buxurdanı keşişə verəndə köhnə və böyük zaldan qəbiristan qoxusu gəldi, Kovrinin ürəyi sixıldı. O, bağa getdi. Bağdakı qəşəng və əlvən güllərə fikir vermədən bir qədər gəzindi, sonra skamyada oturub dincəldi, nəhayət, parkı gəzməyə getdi. Çaya çatanda sahile endi, bir müddət gözlərini suya zilləyərək fikrə getdi. Bildir onu bu yerlərdə gənc, şən və gümrah bir oğlan görünən köklərini mamır basmış hündür və tutqun şam ağacları, indi onu tanımirmişlər kimi, daha piçıldashımır, lal kəsilərək hərəkətsiz dayanmışdılar. Doğrudan da, onun başı qırılmışdı, daha uzun və qəşəng saçları yox idi, yerişi sustalmışdı, sıfəti də bildirkinə nisbətən kökləmiş və solmuşdu.

Kovrin yenə də tirin üstü ilə o biri sahilə keçdi. Bildir çovdar əkilən yerlərdə indi biçilmiş vələmir kotmanları düzülmüşdü. Günəş batmışdı. Qıpqırmızı alovla od tutub yanın üfüq sabah külək olaca-

ğını xəbər verirdi. Ətraf sakitlik idi. Kovrin gözlərini bildir qara rahi-bin göründüyü tərəfə zilləyərək, iyirmi dəqiqəyə qədər hərəkətsiz dayandı. Nəhayət, qürub şəfaqləri yavaş-yavaş sönməyə başladı...

O, süst və narazı halda evə qayidanda artıq ibadət qurtarmışdı. Yeqor Semyoniçla Tanya eyvanın pillələrində oturub çay içir, nə barədə isə söhbət edirdilər. Ancaq Kovrini görən kimi susdular. Kovrin onların üzünə baxan kimi söhbətin özü haqqında getdiyini başa düşdü.

— Deyəsən, sənin süd içmək vaxtin çatıb, — deyə Tanya ona müraciət etdi.

— Yox, çatmayıb... — deyə Kovrin lap aşağı pillədə oturdu. — Özün iç, mən istəmirəm.

Tanya narahatlıqla atasının üzünə baxıb, təqsirkar adamlar kimi yavaşdan dedi:

— Axi özün də görürsən ki, süd sənə xeyir eləyir.

— Hə, yaman xeyir eləyir! — deyə Kovrin gülümsündü. — Sizi təbrik edirəm: cümə günündən bəri bir girvənkə kökəlmışəm. — O, əlləri ilə başını bərk-bərk sıxaraq, qüssə dolu bir səslə davam etdi: — Eh, axtı siz məni nə üçün, nə üçün müalicə etdirdiniz? Bromlu dərmanlar, bekarçılıq, iliq vannalar, nəzarət, hər qurtum, hər addım üçün çəkdiyim qorxu hissi, acizlik məni lap abdallıq dərəcəsinə çatdıracaq. Mən ağlımı çəşdirmişdim, dahilik xəyalatı xəstəliyinə tutulmuşdım. Lakin şən idim, kefim saz idim. Hətta xoşbəxt idim, ağılli və orijinal bir adam hesab olunurdum. İndi daha tədbirli və təmkinli olmuşam, əvəzində, başqlarından fərqlənmirəm, hamı necə, mən də elə; adı, orta səviyyəli adamam. Həyat məni darixdır... Həyatımdan bezmişəm... Ah, siz mənimlə necə də amansız rəftar etmisiniz! Elə tutaq ki, gözümə cürbəcür şeylər görünürdü. Axi bunun kimə maneçiliyi vardi? Sizdən soruşuram ki, bu, kimə mane olurdu?

— Sənin danışığından heç baş çıxarmaq olmur, — deyə Yeqor Semyoniç köksünü ötürdü. — Adam darixır.

— İstəmirsiniz, qulaq asmayın.

Adamlar, xüsusilə Yeqor Semyoniç indi Kovrini əsəbileşdirirdi. O, qayınatası ilə quru və soyuq danışır, hətta kobudluq eləyirdi. Həmişə ona istehza və nifrətlə baxırdı. Yeqor Semyoniç isə pərt olur, özündə heç bir təqsir görməsə də, günahkar adamlar kimi tutulutula öskürdü. Tanya da onların xoş və mülayim münasibətlərinin



nə üçün belə kəskin surətdə dəyişdiyini başa düşməyərək, atasını qucaqlayır, təşvişlə onun gözlərinə baxırdı. O, məsələnin nə yerdə olduğunu başa düşməyə çalışır, ancaq bir şey qana bilmirdi. Lakin bir məsələ aydın idi ki, atası ilə ərinin münasibəti gündən-günə korlanır, atası son zamanlar bərk qocalıb, əri isə əsəbi, şıltaq, hər şeyə baş qoşan və dərixdinci bir adam olmuşdur. Tanya artıq nə gülür, nə də oxuya bilirdi. Nahar vaxtı heç bir şey yemirdi, gecə səhərə qədər yatmırıdı. O, nə isə dəhşətli bir şey baş verəcəyini gözlədiyindən elə üzüllüb əldən düşmüşdü ki, bir gün nahar vaxtından axşama qədər huşunu itirib özünə gələ bilmədi. Axşam ibadəti zamanı ona elə gəldi ki, atası ağlayır. İndi onlar üçlükdə eyvanın pillələrində oturduqları vaxt Tanya bu barədə düşünməməyə çalışırı.

– Budda, Məhəmməd və ya Şekspir nə qədər xoşbəxt imişlər! Rəhmdil qohumları və həkimlər onların coşqunluğunu, ilhamını söndürmək üçün müalicə etmirmişlər! – deyə Kovrin sözünə davam etdi. – Əgər Məhəmməd əsəblərini sakitləşdirmək üçün kalium bromat içsəydi, gündə yalnız iki saat işləyib ancaq süd içsəydi, o gözəl insandan, bəlkə də, heç bir nişanə qalmazdı. Həkimlər və rəhmdil qohum-əqrəba axırda işi o yerə çatdıracaqlar ki, bəşəriyyət kütləşəcək, adı, orta səviyyədə adamlar dahi hesab olunacaqlar. Mədəniyyət məhv olub gedəcək. Eh, sizə necə minnətdar olduğumu bilsəydiniz! – deyə Kovrin dilxor halda susdu.

O, bərk əsəbiləşdiyini hiss edərək, artıq-əskik danışmamaq üçün cəld ayağa qalxıb evə getdi. Hava sakit idi. Bağdan gələn çiçeklərin tünd qoxusu açıq pəncərədən içəri dolurdu. Ay işığı böyük və qaranlıq zalin döşəməsiylə, royalın üstünə yaşıl ləkələr salmışdı. Kovrin bildir yayda havanın belə çiçək qoxusu verdiyi və pəncərələrdən ay işığı süzüldüyü vaxtda keçirdiyi sevincli dəqiqələri xatırladı. O, bildirki əhvali-ruhiyyəsini qaytarmaq üçün tez öz kabi-netinə gedib tünd bir sıqar yandırdı. Sonra da lakeyə şərab gətir-məsini əmr etdi. Lakin sıqarın dadından ağızı acıldı, şərab da bildirki kimi ləzzət vermədi. Yadırğamaq nə pis olarmış! Sıqarın və iki qurtum şərəbin təsirindən başı gicəldi, ürəyi döyünməyə başladı. Axırda kalium bromat içməyə məcbur oldu.

Yorğan-döşəyə girməmişdən əvvəl Tanya ona dedi:

– Atamın canı səndədir. Bilmirəm, nə üçünsə ondan narazisan. Sənin bu münasibətin kişini lap əldən salıb. Özün görürsen: günbə-

gün deyil, saatbasaat qocalır. Yalvarıram, Andryuşa, Allah xatirinə, öz rəhmətlik atanın xatirinə, mənim sakitliyimin xatirinə, onunla xoş rəftar elə.

— Bacarmıram, istəmirəm.

— Axi niyə? — deyə Tanyanın bütün bədəni əsməyə başladı. — Bir başa sal görüm niyə?

— Ona görə ki, xoşum gəlmir, vəssalam, — deyə Kovrin etinasızlıqla ciyinlərini çəkdi, — ancaq gəl daha onun bərəsində danışma-yaq, o, sənin atandır.

— Başa düşmürəm, heç başa düşə bilmirəm! — deyə Tanya gözlərini bir nöqtəyə zilləyərək, əlləri ilə gicgahlarını sıxdı. — Bizim evdə nə isə anlaşılmaz, dəhşətli bir şey baş verir. Sən lap dəyişmişən, heç özünə oxşamırsan... Ağılı, qeyri-adi bir adam olduğuna baxma-yaraq, hər xırda şeydən əsəbileşirsən, boş-boş şeylərə baş qoşursan... Elə şeylər sənə təsir edir ki, bəzən adam lap təəccüblənir, inanmır ki, bu adam sənsən. Yaxşı, yaxşı, hirslenmə, hirslenmə, — deyə o, öz sözlərindən qorxaraq ərinin əllərini öpdü. — Sən ağıllısan, mərhəmətlisən, alicənabsan. Atama qarşı ədalətli olacaqsan. Axi o, çox üzriyimşaq adamdır!

— Üzriyimşaq yox, üzriyimşaq adamdır. Vodevil qəhrəmanlarını xatırladan sənin atan kimi qocalar, üz-gözlərindən toxluq, xeyir-xahlıq yağan qonaqpərəst, məzəli kişilər vaxtilə həm vodevillerdə, həm povestlərdə, həm də həyatda mənə xoş gəlir, məni güldürür-dülər; indi isə bu cür adamlardan zəhləm gedir. Onlar iliklərinə qədər xudpəsənd adamlarıdır. Hər şeydən çox zəhləmi tökən onların toxluğu, öküz və ya donuzlara xas olan sərf gödən optimizmidir.

Tanya çarpayıya oturub başını yastığa qoydu.

— Yox, bu, xalis işgəncədir, — deyə o dilləndi. Onun səsindən son dərəcə yorulduğu və danışmağa taqəti qalmadığı hiss olunurdu. — Qışdan bəri bir dəqiqə də rahatlığım yoxdur... Pərvərdigara, dəhşətdir, dəhşət! Bu, nə əzabdır, çəkirəm?!

— Əlbəttə, əlbəttə, mən qəddaram, atanla sən isə məşhur Misir körpəleri kimi məsumluq mücəssəməsisiniz. Bəs necə!

İndi onun sıfəti Tanyaya çirkin görünürdü. Nifrət və istehza ifadələri ona yaraşmirdi. Elə əvvəller də onun sıfətində nəyinsə çatışmadığını Tanya hiss edirdi. Kovrin başını qırxdıranan sonra sıfətinin ifadəsi də dəyişmişdi. O, Kovrinə ağır bir söz demək istədi, lakin



qəlbində ərinə qarşı baş qaldıran soyuqluq hissini duyub qorxdu, cəld yataq otağından çıxdı.

IX

Kovrinə müstəqil kafedra verdilər. Giriş mühazirəsi dekabrın iki-sinə təyin edilmişdi. Bu barədə universitetin koridoruna elan da asılmışdı. Lakin təyin olunmuş gündə o, tələbələrin təlimatçısını teleqramla xəbərdar etdi ki, xəstə olduğu üçün mühazirəni oxuya bilməyəcəkdir.

Onun sinəsindən qan gəlirdi. Ümumiyyətlə, tüpürçəyi həmişə qanlı olurdu. Ancaq ayda bir-iki dəfə sinəsindən əməlli-başlı qan gəlirdi. Belə vaxtlarda o, son dərəcə zəifləyir, süst və yuxulu olurdu. Bu xəstəlik onu o qədər də qorxutmurdu. Çünkü mərhum annasının belə xəstə ola-ola on ildən artıq yaşadığını bilirdi. Həkimlər də xəstəliyin qorxulu olmadığını deyr, həyəcanlanmamığı, rahat həyat keçirməyi və mümkün qədər az danışmağı məsləhət görürdülər.

Yanvarda da eyni səbəblərə görə mühazirə baş tutmadı. Fevralda isə kursu başlamaq artıq gec idi, buna görə də gələn ilə qədər təxirə salmaq lazım gəldi.

O artıq Tanya ilə deyil, özündən iki yaş böyük olan başqa bir arvadla yaşayırıdı. Arvad ona balaca uşaq kimi qulluq edirdi. O, özünü çox sakit və müti apanırdı. Varvara Nikolayevna (arvadının adı belə idi) onu Krıma aparmaq istəyəndə razılıq verdi. Ancaq ürəyinə dammışdı ki, bu səfərdən heç bir xeyir olmayıacaqdır.

Onlar Sevastopolə çatanda axşam idi. Dincəlmək üçün gecə mehmanxanada qaldılar. Ertəsi gün Yaltaya yola düşəcəkdilər. Yol ikisini də yormuşdu. Varvara Nikolayevna çay içib yatağa uzandı və tezliklə yatdı. Kovrin isə uzanmırıldı. Hələ evdə ikən, vağzala yola düşməmişdən bir saat əvvəl Tanyadan məktub almış, ancaq açmağ'a cürət etməyib, zərfi cibinə qoymuşdu. Yan cibindəki məktub nə isə ona ağır bir həyəcan gətirirdi. İndi, əslinə qalsa, o, Tanya ilə evlənməkdə səhv iş gördüğünü ürəyində etiraf edirdi. Buna görə də onunla birdibli aynıldığından razi idi. Axır vaxtlarda Tanya bir dəri, bir sümük olmuşdu. Sanki, diqqətlə baxan iri və ağıllı gözlərindən başqa bütün əzəsi quruyub olmuşdü. İndi hər dəfə Kovrin onu yada salanda ürəyinin başı göynəyir və özünə acığı tuturdu. O, zərfin

üstündəki xətti görəndə iki il əvvəl tamamilə haqsız olaraq, öz ruhi düşkünlüyünün, darixmağının, kimsəsizliyinin və həyatdan narazılığının acığını heç bir təqsiri olmayan bu iki adamın üstünə tökməkdə insafsızlıq etdiyini xatırladı. O, öz dissertasiyasını və xəstəlik dövründə yazdığı bütün məqalələri bir gün necə tikə-tikə cırıb pəncərədən bayır atdığını, kağız parçalarının ağacların budaqlarına və həyətdəki güllərə ilişə-ilişə necə uçub dağıldığını xatırladı; o, hər sətirdə qəribə, heç bir şəyle əsaslanmamış iddialar, yüngülməcəz tələbkarlıq, kobudluq, müştəbehlik görürdü, bu, ona çox ağır təsir bağışlayırdı, sanki, bu yazıldarda öz eyibləri təsvir edilmişdi; ancaq sonuncu dəftəri cırıb pəncərədən tullayandan sonra, nədənsə, acı bir peşmançılıq hiss etdi. O, arvadının üstünə gedib ağızına gələni dedi. Pərvərdigara, o yaşlıq arvadı necə incidirdi! Bir dəfə qızın ürəyini sindirməq üçün hətta ona demişdi ki, atası onların arasında çox natəmiz bir rol oynamışdır, gəlib ondan qızını almağı xahiş etmişdir. Yeqor Semyonıç bu sözləri təsadüfən eşitmış, yüyürə-yüyürə otağa girmiş, həyəcan və pərtlikdən dili tutulduğuna görə kəkələyə-kəkələyə qalmışdı. Tanya isə atasını bu vəziyyətdə gördükdə tükür-pərdici bir səslə qışqıraraq huşunu itirmişdi. Bu olduqca iyrənc bir səhnə idi.

Bəli, indi tanış xəttə baxanda bütün bu şeylər onun yadına düşürdü... Kovrin balkona çıxdı. Çox sakit və iliq bir hava idi. Dəniz qoxusu gəlirdi. Qəşəng limanın ayna kimi səthi ayın ziyasını və lampaların işığını əks etdirirdi. Suyun elə qəribə rəngi var idi ki, onu təsvir etmək üçün söz tapmaq çətin idi. Dənizin rəngi abi ilə yaşılin qarışığına çalındı. Bəzi yerlərdə su mis kuporosunu xatırladırdı, bəzi yerlərdə isə, elə bil, ay işığı qatlaşışb su əvəzinə limanı doldurmuşdu. Ümmümiyyətlə, rənglərin çox gözəl ahəngi var idi, olduqca sakit, rahat və yüksək ilhamlı bir əhvali-ruhiyyə yaradırdı!

Aşağı mərtəbədə, balkonun altındaki pəncərə, deyəsən, açıq idi, çünkü oradan qadın səsləri və gülüşmə eşidilirdi, yəqin, qonaqlıq idi.

Kovrin özünü yiğisdirib məktubu açdı və otağa qayıdır oxumağa başladı: “İndice atam öldü. Mən bunun üçün sənə minnətdə - ram, çünkü onu sən öldürdü. Bağıımız da məhv olur, indi bağda yad adamlar ağılıq edir, yəqin atamın qorxduğu şey düz çıxdı. Bunun üçün də sənə minnətdaram. Sənə bütün qəlbimlə, varlığımıla nifrət edirəm. Bircə arzum budur ki, tezliklə məhv olasan. Ah, mən nə



qədər əzab çəkirəm! Qəlbimi dözülməz bir ağrı yandırır... Səni görüm lənətə gələsən. Mən səni qeyri-adi bir insan, dahi bilib sevmişdim,ancaq sən adı bir dəli imişsən..."

Kovrin daha dalını oxuya bilmədi. Məktubu cınb atdı. Onun qəlbini qorxuya bənzəyən bir narahatlıq bürüdü. Arakəsmanın o biri tərəfində Varvara Nikolayevna yatırdı. Onun necə nəfəs aldığı eşi-dildirdi. Alt mərtəbədə qadın səssləri və gülüşmə eşidildirdi. Buna baxmayaraq, ona elə gəlirdi ki, bütün mehmanxanada ondan başqa, bir nəfər də olsun adam yoxdur. Kədər içində itib-batan bədbəxt Tanyanın məktubunda lənetlər yağıdırıb ona ölüm arzulaması Kovrini dəhşətə gətirirdi. O, tez qapıya təref iti bir nəzər saldı, sanki, iki ilin ərzində onun ən yaxın adamlarının həyatında bu qədər pozğunluq salan o naməlum qüvvənin indicə otağa daxil olacağından, onu yenə də öz hökmü altına alacağından qorxurdu.

O, təcrübədən biliirdi ki, cuşa gələn əsəblərini sakit etmək üçün ən yaxşı çarə işləməkdir. Odur ki stol başına keçib, diqqətini bir fikir ətrafında toplamağa çalışmalıdır. Kovrin balaca bir kompilyativ işin¹ konspektini yazdığını dəftəri qırmızı portfelindən çıxartdı. Bu işi ehtiyat üçün götürmüştü ki, Krımda bekər qalıb darixsə, məşğul olsun. Kovrin stol başına keçib konspekti açdı və işləməyə başladı. Ona elə gəldi ki, həmişəki sakit, müti və laqeyd əhvali-ruhiyyəsi yenə də qayıdır. Hətta oxuduğunun təsiri altında dünyanın faniliyi haqqında düşünməyə başlamışdı. O düşüñürdü ki, həyat insanlara verdiyi cüzi və ya ən adı rifah üçün insandan nə qədər də böyük qüvvə tələb edir. Misal üçün, qırxını haqlayanda kafedra almaq, adı professor olmaq, ölügün, darixdıcı, ağır bir dillə adı fikirləri, özü də başqalarının fikirlərini şərh etmək – bir sözlə, ortabab bir alim mərtəbəsinə çatmaq üçün Kovrin on beş il oxumalı, gecə-gündüz işləməli, ağır psixi xəstəlik keçirməli, müvəffəqiyətsiz ailə qurmalı, bundan başqa da bir çox axmaq, ədalətsiz şeylər törətməli olmuşdur. İndi Kovrin açıq-aydın başa düşürdü ki, o heç də fövqəladə bir şəxsiyyət deyil, adı bir adamdır. O, bu fikirlə məmnuniyyətlə razılışındı, çünkü onun əqidəsinə görə, hər bir adam ayağını öz yorğanına görə uzatmalı idi.

Qarışındakı konspekt onu lap sakitləşdirmişdi. Lakin bayaq cınb atdığı məktub döşəmədə ağararaq, onu fikrini cəmləşdirməyə qoymurdu. O, stolun dalından qalxıb məktubun parçalarını yığışdır -

¹ Kompilyativ iş – başqalarının əsərləri əsasında əsər.

dı və pəncərədən eşiye atdı. Lakin dəniz tərəfdən əsən zəif külək kağız parçalarını geri qaytardı, bunlar pəncərənin içində səpələndi. Onun canını yenə də qorxuya bənzər bir narahatlıq hissi bütürdü. Yenə də ona elə gəldi ki, mehmanxanada ondan başqa bir kimse yoxdur... Kovrin balkona çıxdı. Liman, sanki, saysız-hesabsız mavi, göy, firuzəyi və odlu gözlərlə baxan canlı bir məxluq kimi onu cəzb edir, çağırırırdı. Doğrudan da, hava isti və bürkü idi, gedib dənizdə çimsəydi, pis olmazdı.

Birdən balkonun altında, aşağı mərtəbədə skripka çalındı, iki incə qadın səsi eşidildi. Bu, nə isə tanış bir mahnı idi. Aşağıda oxunan romansda ruhən xəstə olan bir qızdan danışılırdı. Bu qız gecələr bağda əsrarəngiz səslər eşidərmiş. Qız bu səslərin bizim, yəni adı adamların başa düşmədikləri müqəddəs bir harmoniya olduğunu düşünürmüş... Kovrinin nəfəsi tutuldu, qüssədən ürəyi sıxlıdı. Onun çoxdan bəri unutduğu şirin bir sevinc hissi yenidən köksündə çırpınmağa başladı. Limanın o tərəfində boğanağa, qasırğaya bənzəyən hündür və qara bir sütun göründü. O, dəhşətli bir sürətlə limandan keçib, get-gedə kiçilərək, mehmanxanaya yaxınlaşırırdı. Kovrin sütuna yol vermək üçün tez kənarə çəkildi... Ağsaçlı, qaraqaşlı, ayaqyalın, əllərini qoynunda çarpzalmış rahib onun yanından ötüb otağın ortasında dayandı. O, nəvazişlə Kovrinə baxaraq, məzəmmət dolu bir səslə soruşdu:

– Sən niyə mənə inanmadın? Əgər sənin dahi olduğunu dedikdə mənə inansaydın, bu iki ili belə qüssə və sıxıntı ilə keçirməzdin.

Kovrin yenə də özünün Allah-taalanın seçmə bəndəsi və dahi olduğuna inanırdı. O, qara rahiblə keçmişdə etdikləri söhbətləri yadına salıb onunla danışmaq istəyirdi. Ancaq sinəsindən gələn qan ağızından axıb döşünə tökülürdü. O nə edəcəyini bilməyərək, əllərini döşündə gəzdirir, onları qana bulayırdı. Kovrin arakəsmənin dalında yatan Varvara Nikolayevnanı səsləmək üçün bütün qüvvə - sini topladı, ancaq, nədənse:

– Tanya! – deyə çağırıldı.

Kovrin yerə yxıldı, sonra dikəlib bir də çağırıldı:

– Tanya!

O, Tanyanı, üzərinə şəh cilənmiş əlvan çiçəklərlə bəzənmiş böyük bağı çağırırırdı; parkı, köklərini mamır basmış şam ağaclarını, çovdar zəmilərini səsləyirdi; özünün sevimli elm aləmini, gəncliyini,



cəsarətini, sevincini səsləyirdi; o, gözəl həyatı səsləyirdi. Kovrin sinəsindən axıb döşəmədə böyük bir gölməçə əmələ gətirmiş qanı görürdü. Zəiflikdən dili ağızında hərlənməsə də onun bütün varlığını intəhasız bir sevinc hissi bürümüşdü. Alt mərtəbədə serenada calınirdı, qara rahib isə ona tərəf əylilib piçilti ilə danışır, onun dahi olduğunu, yalnız zəif bədəni artıq müvazinətini itirdiyi üçün və onun dühasına daha cild ola bilmədiyi üçün öldüyünü deyirdi.

Varvara Nikolayevna yuxudan durub arakəsmənin dalından çıxanda Kovrin artıq ölmüşdü. Onun sıfətində xoşbəxtlik andıran bir təbəssüm var idi.

1891

ROTŞİLDİN SKRİPKASI

Qəsəbə balaca, kənddən də pis idi. Burada, demək olar ki, ancaq qocalar yaşayırırdı. Onlar da elə gec ölürdülər ki, adamın buna acığı tuturdu. Həbsxanada və xəstəxanada tabut çox az tələb olunurdu. Xülasə, işlər xarabdı. Əgər Yakov İvanov quberniya şəhərində tabut-qayıran olsaydı, yəqin ki, onun öz evi olardı və ona Yakov Matveiç deyərdilər. Qəsəbədə isə ona eləcə Yakov deyirdilər. Küçə təxəllüsü də, nədənsə, Bronza idi. O, kiçik, köhnə bir daxmada, adı kəndlili kimi, yoxsul bir həyat keçirirdi. Daxma təkcə bir otaqdan ibarət idi. Otaqda da o özü, Marfa, soba, ikiadamlıq çarpayı, tabut, dəzgah və bütün avadanlıq yerleşmişdi.

Yakov yaxşı və möhkəm tabut düzəldirdi. O, kəndlilərin və məşşanların tabutlarını öz boyuna görə hazırlardı və heç də yanılmazdı, çünkü yetmiş yaşı olsa da, heç yerdə, hətta həbsxanada da ondan hündür və möhkəm adam yox idi. Kübarlara və qadınlara tabutu ölçüb düzəldərdi, ölçüsü də dəmir arşın idi. Uşaq tabutlarının sifarişini çox könülsüz qəbul edir, onları ölçüsüz və nifrətlə düzəldirdi, hər dəfə də bunun üçün pul aldıqda deyirdi:

— Açıq deyirəm, boş şeylərlə məşğul olmağı xoşlamıram.

Sənətindən başqa, skripka çalmaqdan da az-maz qazancı olurdu. Qəsəbənin toylarında, adətən, cuhud orkestri çalırdı. Orkestri, gəlirin yarından çoxunu özü üçün götürən qalayçı Moisey İliç Şaxkes idarə edirdi. Yakov skripkada, xüsusilə rus mahnilarını çox yaxşı çaldığı üçün Şaxkes onu hərdənbir, qonaqların bəxşisini hesaba almadan, günü əlli qəpiyə orkestrdə çalmağa dəvət edirdi. Bronza orkestrdə oturub çaldıqda hər şeydən əvvəl sifəti tərləyir və pörtürdü, isti idi, sarımsaq iyindən nəfəs tutulurdu, skripka vizildayır, sağ qulağının dibində kontrabas xırıldayır, sol qulağında isə fleyta inil - dəyirdi. Fleytanı məşhur dövlətli Rotşildin familyasını daşıyan, sifətinin qırmızı və göy damarları çıxmış aniq kürən bir cuhud çalırdı. Bu melun cuhud, hətta ən şən havaları belə çox yanıqlı çalmağa çalışırırdı. Yakov heç bir səbəb olmadan yavaş-yavaş cuhudlara, xüssəsilə Rotşildə nifrət və kin bəsləməyə başladı. Hər şeyi söz eləyir,



Rotşildi pis-pis söyürdü. Hətta bir dəfə onu döymək də istəmişdi...
Rotşild də incimiş, qəzəblə ona baxaraq demişdi:

– Əgər istedadınıza hörmət etməsəydim, sizi çıxdan bu pəncərədən bayra atmışdım.

Sonra da ağlamışdı. Buna görə Bronzanı orkestrə gec-gec, lap çarəsiz qalanda, cuhudlardan biri çatmayanda çağırırdılar.

Yakovun kefi heç kök olmazdı, çünkü həmişə böyük zərərlərə düşürdü. Məsələn, bazar və bayram günlərində işləmək günahdı, bazar ertəsi – ağır gündü; beləliklə, o istər-istəməz ildə üst-üstə iki yüz gün heç bir iş görmürdü. Gör bu, nə boyda zərərdir! Əgər şəhərdə biri müsələn玩具 edərdi, ya da Şaxkes Yakovu çağırırmazdısa, bu da bir zərər! Polis nəzarətçi iki il idi ki, xəstə idi və getdikcə zəifləyirdi. Yakov onun ölümünü səbirsizliklə gözləyirdi. Lakin nəzarətçi müalicə üçün quberniya şəhərinə getdi, işə bax ki, elə orada da öldü. Buyurun, bu da bir zərər, özi də azından on manat! Çünkü onun tabutunu bahalı ipək parça tutmaq lazımdı. Bu zərərlərin fikri xüsusilə gecələr Yakovu çox narahat edirdi; skripkanı yatağa, öz yanına qoyur, xeyalat onu basanda simini dartır, skripka qaranlıqda səslənirdi. Bundan da o, bir yüngüllük hiss edirdi.

Keçən il mayın altısında Marfa birdən-birə xəstələndi. Qarı ağır nəfəs alır, çoxlu su içir və səndələyirdi. Ancaq səhər yenə sobanı özü yandırdı, hətta suya da getdi. Axşamüstü yenə yatağa düşdü. Yakov bütün günü skripka çaldı. Hava qaraldıqda hər gün zərərlərini qeyd etdiyi dəftərini götürdü, darixdığından illik zərərə yekun vurmağa başladı. Min manatdan çox çıxdı. Bu, onu elə sarsıldı ki, saygacı yerə çırpıb tapdaladı. Sonra yenə qaldırdı, onu xeyli şaqqlıdatdı və dərindən ah çəkdi. Sifeti qızarmış və tərdən islanmışdı. O fikirləşirdi ki, əgər əlindən çıxmış bu pulu banka qoysayıdı, ildə üstünə aži qırıq manat faiz gələrdi. Demək, buradan da ona qırıq manat zərər dəyirdi. Bir sözlə, hara baxsa, zərərdən başqa bir şey görmürdü.

Birdən Marfa onu çağırıdı:

– Yakov! Mən ölürem!

O, arvadına baxdı. Marfanın üzü hərərətdən çəhrayı rəng almışdı, eyni zamanda çox aydın və fərəhli idi. Arvadının üzünü həmişə solğun və qəmli görməyə alışmış Bronza özünü itirdi. Elə bil, arvad, doğrudan da, ölürdü və sevinirdi ki, nəhayət, həmişəlik olaraq bu daxmanın, tabutların və Yakovun üzündən qurtarı... Gözlərini tava-

na zilləmişdi, dodaqları tərpənirdi, sifətində xoşbəxtcəsinə bir ifadə vardı, elə bil ki, xilaskarı olan ölümü görür və onunla piçıldışırdı.

Səhər açılır, dan yerinin söküldüyü pəncərədən görünürdü. Yakov qarşıya baxarkən yadına, nədənsə, bəzi şeylər düşdü: bütün ömrü boyu bir dəfə də olsun, ona mehribanlıq eləməmişdi, ona acımadı, bir dəfə də olsun, ona yaylıq almaq, yaxud toydan ona şirin bir şey gətirmək ağlına gəlməmişdi, əksinə, ancaq üstünə çığırmış, zərərlərindən ötrü onu söymüş, yumruqla üstünə cummuşdu, doğrudur, onu heç döyməmişdi, lakin qorxutmuşdu, o da hər dəfə qorxudan yerində quruyub qalmışdı. Bəli, ona tapşırmışdı ki, çay içməsin, çünki onsuz da xərc çox idi. O da ancaq isti su içirdi. Bronza başa düşürdü ki, nə üçün indi arvadının üzü belə qəribə və fərehlidir. Onu qorxu bürüdü.

Səhər açıldan sonra qonşusundan at-araba alıb Marfanı xəstəxanaya apardı. Orada xəstə az idi. Ona görə də çox yox, ancaq üçcə saat gözləməli oldu. Bu dəfə xəstələri həkim özü deyil, feldşer Maksim Nikolaiç qəbul edirdi. Yakov buna çox sevindi. Həkim xəstə idi. Şəhərdə hamı qoca Maksim Nikolaiç haqqında deyirdi ki, doğrudur, o içəndir, dalaşqandır, ancaq həkimdən çox bilir.

Yakov qarını qəbul otağına gətirdi.

— Salaməleyküm, — dedi. — Bağışlayın, Maksim Nikolaiç, sizi boş-boş işlərlə həmişə narahat edirik. Özünüz görüşünüz ki, mənim bu övrətim, necə deyərlər, mənim rəfiqəm, belə dediyim üçün üzr istəyirəm, xəstələnmışdır...

Feldşer çal qaşlarını çatdı, bakenbardlarını tumarlaya-tumarlaya qarını nəzərdən keçirməyə başladı; anq sıvıburunlu, ağızı açıla qalmış qarı kətilin üstündə oturub belini bükmüşdü, o, yan tərəfdən su içmək istəyən quşa oxşayırı.

Feldşer ağır-ağır:

— Hm... Belə... — deyərək köksünü ötürdü. — İnfluentsadir, bəlkə də, isitmədir. İndi şəhərdə yatalaq da var. Hə, neyləyək? Şükür Alla-ha, qarı dövranını sürmüştür... Neçə yaşı var?

— Yetmişinə bir il qalib, Maksim Nikolaiç.

— Neyləyək? Dövranını sürüüb...

Yakov nəzakət xatırınə gülümsədi:

— Maksim Nikolaiç, cənabınız, əlbəttə, doğru buyurur. Xoş rəftarınıza görə sizə çox minnətdarlıq! Ancaq icazə verin deyim ki, hər bir həşərat da yaşamaq istəyir.



– Çox da ki, istəyir! – Feldşer bu sözü elə tərzdə dedi ki, sanki, qarının yaşaması, ya ölməsi ondan asılı idi. – Belə, əzizim, alnına soyuq kompres qoyursan, bu dərman tozundan da gündə iki dəfə ona verərsən. Hə, xudahafiz, bonjur¹.

Yakov feldşerin üzündəki ifadədən gördü ki, iş xarabdır, heç bir dərman tozu da kömək etməyəcək. İndi onun üçün aydın idi ki, Marfa tezliklə, bu gün də olmasa, sabah öləcəkdir. O, yavaşça feldşerin dirsəyinə toxundu, göz vurdub və astadan dedi:

– Maksim Nikolaiç, ona küpə qoymaq lazımdır.

– Əzizim, vaxtim yoxdur, vaxtim yoxdur. Sən allah, qarını da götürüb get. Xudahafiz.

Yakov yalvarmağa başladı:

– Bizə yazığınız gəlsin! Özünüz bilirsiniz ki, əgər onun, fərz elə yək, qarnı ağrısa, ya başqa bir xəstəliyi olsa, onda paroşok və damcı dərman kömək edər, axı ona soyuq dəyib. Soyuq dəyəndə birinci, gərək, qan alasan, Maksim Nikolaiç!

Feldşer başqa xəstəni çağırmışdı. Qəbul otağına qoca bir arvadla bir oğlan uşağı girdi.

Feldşer qaşqabağını tökərək dedi:

– Get, get!.. Özündən hoqqaya çıxarma!

– Onda heç olmasa zəli qoyun! Qoy həmişə sizə duaçı olsun.

Feldşer özündən çıxıb qışqırdı:

– Bir də ağzını açsan! Səfeh...

Yakov da hırslandı, qıpçırmızı qızardı, ancaq bir söz demədi, Marfanın qoluna girib qəbul otağından çıxartdı. Ancaq arabaya minəndə xəstəxanaya acıqlı-acıqlı və istehza ilə baxaraq dedi:

– Sizin kimi bic-haramzadaları qoyublar ora! Dövlətli adam olsayı, küpə qoyardın, kasib üçün bir zəliyə də heyfin gəldi. Əclaflar!

Evə çatdıqda Marfa daxmaya girib sobaya söykəndi və on dəqiqliqə beləcə durdu. Ona elə gəlirdi ki, əgər uzansa, Yakov zərərləri haqqında danışmağa başlayacaq və onu həmişə uzandığı üçün, işləmək istəmədiyi üçün danlayacaqdır. Yakov isə qüssəli halda ona baxır və düşünürdü ki, sabah Ioanna Boqoslov, bir gün sonra isə Nikolay Çudotvorets bayramıdır, sonra bazar günüdür, daha sonra da bazar ertəsidir ki, bu da ağır gündür. Dörd gün işləmək olma yacaqdır. Marfa da, yəqin ki, bu günlərin birində ölçəkdir. O, öz

¹ Xoş gördük (*fransızca*).

dəmir arşinini götürüb qariya yaxınlaşdı və onun boyunu ölçdü. Sonra Marfa uzandı. Yakov da xaç vurub tabut düzəltməyə başladı.

İşini qurtardıqdan sonra gözlüyünü taxdı və dəftərinə bu sözləri yazdı:

“Marfa İvanovna üçün tabut – 2 m. 40 q.”

Bunu yazıb dərindən ah çəkdi. Qarı gözləri yumulu halda, sakitcə uzanmışdı. Lakin hava qaralanda o, birdən qocanı çağırdı:

— Yadindadırımı, Yakov, — deyə fərəhlə ona baxaraq soruşdu, — yadindadırımı, əlli il bundan qabaq Allah bizi sarışın saçlı bir övlad vermişdi. Biz onda səninlə çayın qıraqında oturub mahni oxuyardıq... söyüdün altında... — Sonra o acı-acı gülümşəyərək əlavə etdi, — qızçıqaz öldü.

Yakov bütün yaddaşını topladı, lakin nə uşağı, nə də söyüdü yadına sala bildi.

— Bu, sənin gözüne görünür, — dedi.

Keşiş gəldi, dua oxudu. Sonra Marfa sayıqlamağa başladı və səhərə yaxın oldu.

Qonşuluqda yaşayan qarilar onu yudular, geyindirib tabuta qoydular. Keşişə artıq pul verməmək üçün Yakov özü dua oxudu. Qəbir üçün ondan bir qəpik də almadılar, çünkü qəbiristan keşikçisi onun kirvəsi idi. Dörd nəfər kəndli tabutu pulla deyil, Yakova hörmət etdikləri üçün qəbiristana apardılar. Tabutun dalınca qoca arvadlar, dilənəçilər və iki nəfər qələndər gedirdi. Qabaqlarına çıxan adamlar xaç vururdular... Yakov da çox razı idi ki, hər şey öz qaydası ilə, şərəflə, həm ucuz, həm də heç kəs incimədən başa çatdı. O, son dəfə Marfa ilə vidalaşarkən əlini tabutu vurub fikirləşdi ki yaxşı düzəldib.

Lakin qəbiristandan qayıtdıqdan sonra bərk qüssələndi. O, özü - nü pis hiss edirdi: boğazı yanır, ağır-agır nəfəs alırdı, ayaqlar süst - ləşmişdi, su içmək istəyirdi. Başına da cürbəcür fikirlər gəldi. Yenə də yadına düşdü ki, bütün ömrü boyu bir dəfə də olsun Marfaya acımadı, ona mehribanlıq etməmişdir. Bir daxmada yaşıdlıqlan əlli iki il çox uzun sürmüştü. Ancaq necə olmuşdusa, bu müddət ərzində o, bircə dəfə də Marfa haqqında düşünməmişdi, ona fikir verməmişdi, sanki, o, adam deyil, bir pişik idi, ya it idi. Lakin Marfa hər gün sobanı yandırırdı, xörək bişirirdi, çörək bişirirdi, suya gedirdi, odun yarırdı, onunla bir çarpayıda yatırdı, toylardan sərxoş qayıt -



dıqda həmişə onun skripkasını hörmətlə divardan asırdı, özünü də yatağa uzandırırdı. Bunları da dinmədən, qorxa-qorxa və qayğıkeşliklə edirdi.

Yakov bu fikirlərlə məşğul ikən Rotşild gülümşəyə-gülümşəyə və baş əyə-əyə ona tərəf gəlirdi.

— Mən sizi axtarıram, əmican, — dedi. — Moisey İliç sizə salam göndərdi və tapşırdı ki, bu saat onun yanına gələsiniz.

Lakin Yakovu məşğul edən bu deyildi. O ağlamaq istəyirdi. “Əl çək!” — deyərək yoluna davam etdi. Rotşild yenə qabağa qaçaraq həyəcanla dedi:

— Heç belə şey olarmı? Moisey İliç inciyər! O tapşırdı ki, bu saat gələsiniz.

Cuhudun tövşüməsi, tez-tez göz qırpması və sıfətində çilin çox olması Yakova iyrənc görünürdü. Onun qara yamaqlı yaşıl pencəyinə də, zəif və sisqa bədəninə də baxmaq iyrənc idi.

Yakov çıçırdı:

— Nə istəyirsən, zibil? Əl çək!

Cuhud da qəzəblənib çıçırdı:

— Xahiş edirəm, səsini ucaltma, yoxsa götürüb hasardan aşıraram!

Yakov çıçırdı və yumruqlarını sıxaraq onun üstünə cumdu.

— Rədd ol gözümdən! İtil! Bu zirzibildən göz açmaq olmur.

Qorxudan Rotşildin rəngi ağappaq ağardı, yerə çökdü və özünü zərbədən müdafiə edirmiş kimi əllərini yuxarı qaldırdı. Sonra yerindən qalxıb gücü yetdikcə qaçmağa başladı. Qaçarkən atılıb-düşür, heyrətlə əlini əlinə vururdu və onun uzun, arıq kürəyinin titrədiyi göründü. Küçədəki uşaqlar bu işə çox sevindilər, onun dalınca düşüb: “Cuhud! Cuhud!” — deyə çıçırmaga başladılar. İtlər də hürüşə-hürüşə onun ardınca tökülmüşdü. Kim isə bərkdən qəhqəhə ilə güldü, sonra fit verdi, itlər də daha bərkdən hürüşdü... Sonra, yəqin ki, Rotşildi it tutdu, çünki o, bərk çıçırdı.

Yakov ölüsdə gəzirdi, sonra o, şəhərin kənarı ilə baş alıb getdi, uşaqlar da onun dalınca çıçıraçıçıra deyirdi: “Bronza gəlir! Bronza gəlir!” O gəlib çaya çatdı. Burada cüllütlər civilti ilə uçuşur, ördəklər qaqqlıdaşırdı. Günəş adamı yandırırdı, suyun üzü elə parıldayırdı ki, adamın gözünü qamaşdırırdı. Yakov çay qirağındaçı çıırıla getdi və bu zaman çay hamamından dolubədənli, qırmızıyanaklı bir qadının çıxdığını görüb, öz-özünə dedi: “Bir ona bax, su samuruna oxşayır!”

Hamamın yaxınlığında uşaqlar tilovun ucuna ət bağlayıb xərçəng tuturdular. Onu görən kimi: "Bronza!" – deyə qəzəblə çığırmağa başladılar. Bu da böyük koğuşlu qoca söyüd ağacı! Onun başında qarğıyuvaları vardı... Birdən Yakovun təsəvvüründə sanışın saçlı körpə uşaq və Marfanın dediyi söyüd ağacı canlandı. Bəli, bu, həmin yaşıl, sakit, kədərli söyüd ağacı idi... Zavallı necə qocalmışdı!

O, söyüd ağacının altında oturdu və keçmişləri xatırlamağa başladı. Çayın o biri tərəfində, indi çaybasar çəməni olan yerdə o zaman böyük ağaçqayın meşəsi, üfüqdə görünən o boz dağda isə köhnə şam meşəsi vardı. Çayda gəmilər üzərdi. İndi hər yer düzdüzdür, çayın o biri tayında qız kimi cavan və boylu-buxunlu təkcə bir qayınağacı görünür. Çayda isə ancaq ördək və qaz üzür, heç kəs deyə bilməz ki, vaxtilə burada gəmilər üzərdi. Elə bil, əvvəlkinə nisbətən qazların da sayı azalmışdı. Yakov gözlərini yumdu və onun xəyalından bir-birinin ardınca ucuşan böyük ağ qaz dəstələri gəlib-keçdi...

O, bir şeyə təəccüb edirdi. Necə olmuşdu ki, keçib gedən bu qırx ildə, əlli ildə bir dəfə də olsun, çay qirağına gəlməmişdi? Gəlmışdisə də, çaya diqqət etməmişdi? Axa çay kiçik çay deyildir. Onda balıq tutmaq olardı, balıqları tacirlərə, məmurlara və stansiyada bufetçiye satmaq, sonra da pulları banka qoymaqları. Qayıqda bir yerdən o biri yerə üzə bilərdi, skripka çalardı, camaat da ona pul verərdi. Bəlkə, yenə də çayda qayıq sürmək olardı, hər halda, bu tabut düzəltməkdən yaxşıdır. Nəhayət, qaz saxlamaq, onları qışda kəsib Moskvaya göndərmək, təkcə tüklərindən ildə on manat pul yiğməq olardı. Ancaq o, bunları nəzərdən qaçırmışdı! Gör ona necə ziyanlar dəyib! Ah, necə ziyanlar dəyib! Əgər balıq tutmağı, skrip - ka çalmağı, qayıq işlətməyi, qaz kəsməyi bir araya toplasan, gör nə böyük dövlət olardı! Lakin bunu heç yuxusunda da görmədi! Həyat çox səmərəsiz, ləzzətsiz, boş yerə keçmişdi. Qabaqda isə heç bir şey görünmürdü. Geriye baxanda da zərərdən başqa bir şey yox idi, elə zərərlər ki yada düşəndə adəmi dəhşət alır! Nə üçün adam elə yaşaya bilmir ki, onun itkisi və zərəri olmasın? Nə üçün cavan ağaçqayın və şam ağaclarını qırıblar? Nə üçün örys boş-boşuna qalmışdır? Nə üçün insanlar həmişə ancaq lazımlı olmayan şeyləri edirlər? Nə üçün Yakov bütün həyatı boyu savaşmış, dalaşmış, yumruqlarını sıxb başqalarına hücum eləmiş, arvadını təhqir etmişdi? Hansı səbə - bə görə bir az bundan qabaq cuhudu qorxudub təhqir etmişdi? Nə



Üçün insanlar, ümumiyyətlə, bir-birinin yaşamasına mane olurlar? Axi bunun nəticəsində böyük zərərlər olur! Dəhşətli zərərlər olur! Əgər nifrət və ədavət olmasaydı, insanlar bir-birindən böyük mən-fət görərdilər.

Çağ, söyüd ağacı, balıq, kəsilmiş qazlar, yan tərəfdən su içmək istəyən quşa oxşayan Marfa, Rotşildin solğun, zavallı sıfəti axşam da, gecə də onun gözləri öündən çəkilmədi. Heyvan sıfətinə bənzəyən başqa sıfətlər də hər tərəfdən onun üzərinə hücum edir, mızıldaya-mızıldaya onun zərərlərindən danışırılar. O, yerində qurdalanırdı, o yan-bu yana çevrilirdi, skripka çalmaq üçün beş dəfə yatağından qalxmışdı.

Səhər güclə yerindən qalxdı. Xəstəxanaya getdi. Həmən Maksim Nikolaiç ona dedi ki, başına soyuq kompres qoy, dərman tozu da verdi. Yakov feldşerin üzündəki ifadələr və danışığından başa düşdü ki, iş xarabdır və daha heç bir dərman tozu ona kömək edə bilməz. Sonra evə gedərkən düşündü ki, ölümdən ancaq bir xeyir olacaqdır: bu da ondan ibarətdir ki, daha yemək, içmək, vergi vermək, insanları təhqir etmək lazımlı gəlməyəcəkdir. Belə ki, insan qəbirdə bir il deyil, yüz illərlə, min illərlə yatıb qalır, bundan gələn xeyri hesablaşan böyük bir məbləğ olar. Yaşamaqdan insana zərər, ölməkdən səməfət gəlir. Belə bir fikir, əlbəttə, doğrudur, lakin hər halda, acı və ağıdır. Nə üçün dünyada elə bir qayda vardır ki, insana ancaq bir dəfə verilən həyat səmərəsiz keçir?

Ölməyinə heyif silənmirdi, lakin evdə skripkasını görən kimi ürəyi sıxlıldı və ölməyinə heyif siləndi. Skripkanı özü ilə qəbrə apara bilmə - yəcəkdi: o, yetim qalacaqdı, çayın və şam ağacı meşələrinin başına gələnlər onun da başına gələcəkdi. Bu dünyada olan hər şey məhv olurmuş və məhv olacaqdır. Yakov daxmadan çıxbıstanada oturdu, skripkanı sinəsinə basdı. Əldən getmiş, zərərlə dolu həyatını düşünen rək, heç özü də bilmədən bir hava çaldı. Lakin bu hava çox təsirli və yanlıqlı çıxdı. Yakovun yanaqlarından yaşı axındı. Düşündükcə skripkası daha kədərlə inildəyirdi.

Həyət qapısının cəftəsi bir-iki dəfə səsləndi. Rotşild qapıda göründü. Həyətin yarısına kimi cəsarətlə gəldi. Lakin Yakovu görən kimi dayandı, büzüsdü və yəqin, qorxudan əlləri ilə elə işaretlər edirdi ki, sanki, barmaqları ilə saatın neçə olduğunu göstərmək istəyirdi.

Yakov mehbəbəcasına:

— Gəl, eybi yoxdur, gəl, — dedi və onu yanına çağırıldı.

Rotşild şübhə ilə və qorxa-qorxa baxaraq yaxınlaşmağa başladı, qocadan bir sajen aralı durdu. Sonra çömələrək dedi:

— Mənə rəhm eləyin, məni döyməyin! Məni yenə də Moisey İlliç göndərdi. “Qorxma, — dedi, — get Yakova de ki, onsuz iş keçmir”. Çərşənbə günü toydur... Bəli! Cənab Şapovalov öz qızını yaxşı bir adama ərə verir... Toy çox yaxşı olacaqdır! Çok! — deyə əlavə etdi və bir gözünü qayıdı.

Yakov ağır-ağır nəfəs alaraq dedi:

— Gedə bilməyəcəyəm... Xəstələnmışəm, qardaş.

Yenə də skripkanı calmağa başladı, gözlərindən süzülən yaş skripkanının üstünə töküldü. Rotşild qollarını sinəsində çarpzlayaraq, yanakı oturub diqqətlə qulaq asırdı. Üzdəkən ürkək, şübhəli ifadə yavaş-yavaş kədərləi və iztirablı bir ifadə ilə əvəz olunurdu, əzabverici bir zövq duyurmuş kimi gözləri axdı və dedi: “Vahhh...” Göz yaşları yavaş-yavaş onun yanaqlarından süzülür, yaşıl pencəyinin üstünə damcılıyırı.

Sonra Yakov bütün günü yatağında uzandı və ürəyi sıxlıdı. Axşam keşiş onun yanına gələndə soruşdu: “Böyük bir günah elədiyin yadına gəlirmi?” Yakov zəifləyən yaddasını toplayaraq, yenə də Marfanın kədərli üzünü, it tutarkən cuhudun çıçığını xatırladı və güclə eşidilən bir səslə dedi:

— Skripkanı Rotşildə verin.

Keşiş də:

— Yaxşı, — dedi.

İndi şəhərdə hamı soruştur ki, bu yaxşı skripka Rotşildin əlinə haradan düşüb? Onu satın alıbmı, oğurlayıbmı, ya, bəlkə də, girov saxlayıb?! Rotşild çoxdandı, fleytanı buraxıb, ancaq skripka çalırdı. Qabaqlar fleytanı çox yanıqlı çalardı, indi də, skripkadan elə yanıqlı səsler çıxırdı. Lakin o, Yakovun astanada oturub çaldığı havanı təkrar etməyə çalışıqda elə həzin, elə kədərli bir hava çıxırdı ki, bütün qulaq asanlar ağlayırdı, özünün isə axırda gözləri axır və deyirdi: “Vahhh!” Bu təzə hava şəhərdə hamının çox xoşuna gelirdi, belə ki, tacirlər və məmurlar tez-tez Rotşildi öz yanına çağırır, bu havanı dəfələrlə ona Caldırırlar.



ƏDƏBİYYAT MÜƏLLİMİ

I

Taxta döşəməyə dəyən at ayaqlarının tappiltisi eşidildi: əvvəlcə tövlədən qara atı – Qraf Nulini, sonra ağı – Nəhəngi, axırda isə onun o biri tayı Maykani çıxardılar. Onlar hamısı əla və bahalı atlar idi. Qoca Şelestov Nəhəngi yəhərlədi, qızı Maşaya müraciətələ:

– Hə, Mariya Qodfrua, gəl min! – dedi. – Hop-pa!

Maşa Şelestova ailənin sonbeşiyi idi, on səkkiz yaşı tamam olmuşdu, ancaq evdə onu hələ də uşaq saymaqdan əl çəkməmişdilər, hamı onu ya Manya, ya da Manyusya çağırırdı. Şəhərə bircə tamaşasını da buraxmadığı sirk gəldikdən sonra isə qızı Mariya Qodfrua deyə çağırmağa başlamışdır.

– Hop-pa! – qız Nəhəngin belinə sıçrayaraq qışqırırdı.

Bacısı Varya – Maykani, Nikitin – Qraf Nulini, zabitlər isə öz atlalarını mindilər, aq zabit kitellərindən və qara qadın palterlərindən ala-bəzək görünən uzun, səsli-küülü dəstə xırda yerişlə həyətdən çıxdı.

Nikitin fikir verdi ki, onlar atlara minəndə də, sonra həyətdən çıxanda da Manyusya, nədənsə, yalnız ona diqqət yetirir. Qız onu və Qraf Nulini qayğılı-qayğılı süzüb dedi:

– Siz, Sergey Vasilyeviç, atın yügenini həmişə bərk-bərk dartırsınız. Qoymayın, at qorxsun. O, özünü qəsdən belə göstərir.

Onun Nəhəngi Qraf Nulinlə möhkəm dost olduğunu anmı, yoxsa elə-belə, təsadüfənmi, Manyusya dünən, srağagünkü kimi yenə də atını Nikitinlə yanaşı süründü. Nikitin isə qızın ağı, məğrur at belindəki balaca mütənasib bədəninə, zərif görünüşünə, ona yaraşmayan, Manyusyanı olduğundan yaşılı göstərən silindrinə baxırdı. Sevinclə, riqqətlə, coşqunluqla baxır, onun danışığına qulaq asırdı. Ancaq çox az şey anlayır və fikirləşirdi: “Özümə söz verirəm, Allaha and içirəm ki, daha qorxmayacağam, bu gün mütləq ürəyimi ona açacağam...”

Axşam saat yeddi radələri idi. Bu vaxtlar aq akasiya və yasəmən ağaclarından elə ətir saçılırdı ki, sanki, hava da, ağacların özləri də ətrafa yaydıqları xoş rayihədən sərməst olublar. Şəhər bağında

artıq musiqi çalınırdı. Atlar ayaqlarını cingilti ilə səkiyə döyücləyirdilər, hər tərəfdən gülüş, danışq və bərk çırilan həyat qapılarının səsi eşidilirdi. Qarşılara çıxan əsgərlər zabitlərə hərbi salam verir, gimnaziya şagirdləri Nikitine təzim edirdilər. Görünür, bağa, musiqiye qulaq asmağa tələsənlərin hamısı üçün bu ala-bəzək, şən dəstəyə baxmaq çox xoş idi. Hələ nizamsız halda səmaya səpələnən buludların görünüşü necə doğma və munisidi: ağcaqayın və akasiya ağaclarının kölgəsi – bütün geniş küçə boyu uzanan, o biri tərəfdəki evlərin ikinci mərtəbəsinə, eyvanlara qədər çatan kölgələr necə sakit və ürəyeyatan idi.

Şəhərdən çıxdılar, böyük yolla çapmağa başladılar. Burada artıq akasiya və yasəmən ətri gəlmirdi, musiqi səsi eşidilmirdi, əvəzində isə, əsl çöl qoxusu duyulurdu, faraş çovdar və buğda zəmisi dalgalanırdı, sünbülgirənlər fit çalır, dolaşalar qarıldayırdı. Hara baxırsansa, hər tərəf yaşıldır, təkcə orada-burada bostanlar qaralır, uzaqda, sol tərəfdəki qəbiristanlıqda isə gülü solmuş alma ağacları ağarırdı.

Qəssabxanaların, sonra pivə zavodunun yanından keçdilər, şəhər kənarındaki bağa tələsən hərbi musiqiçiləri arxada qoydular.

– Polyanskin atı çox yaxşıdır, mübahisə etmirəm, – Manyusya baxışlarıyla atını Varya ilə yanaşı sürən zabitlə göstərərək Nikitine deyirdi. – Ancaq çıxdaş atdır. Sol ayağındakı o aq ləkə tamam yersizdir, üstəlik də, baxın, başını necə atır. Daha onu heç cürə tərgitmək olmaz, gəbərənə kimi başını belə atacaq.

Manyusya da atası kimi ehtiraslı at həvəskarı idi. Kimdəsə yaxşı at görəndə əməlli-başlı əzab çekirdi, başqlarının atında eyib tapanda isə şadlanırdı. Nikitinin atlardan, qətiyyən, başı çıxmırıldı: onun üçün atı yedəkdə aparmaq, yaxud şahə qaldırmaq, löhrəm, yaxud yorğ'a yerişlə sürdürmək eyni şey idi: ancaq hiss eləyirdi ki, yəhərde nə isə qeyri-təbii, gərgin halda oturub və yəqin ki, at belində özlərini sərbəst, şax tutan zabitlər Manyusyanın daha çox xoşuna gəlməlidir. Nikitin onu zabitlərə qısqanırdı.

Şəhərətrafi bağın yanından keçərkən kimsə bağa girib selter suyu içməyi təklif etdi. Bağda təkcə palid ağacları əkilmişdi, onlar da yalnız son vaxtlarda qol-budaq atmağa başlamışdılar. Ağacların cavan budaqları arasından estrada, stollar, yelləncəklər, iri papaqlara bənzəyən qarğ'a yuvaları ilə birlikdə bütün bağ görünürdü. Kavalərlər və onların xanımları stolların birinin yanında atlardan düşdülər, selter



suyu istədilər. Bağda gəzən tanışları dərhal onları dövrəyə aldılar. Başqları ilə birlikdə hərbi həkim və öz musiqiçilərini gözləyən hündür uzunboğaz çəkməli kapelmeyster də dəstəyə yaxınlaşdı. Görünür, həkim Nikitini tələbə zənn eləmişdi, odur ki soruşdu:

- Siz, lütfən, tətiləmi gəlibsiniz?
- Yox, mən çoxdandır ki, burada yaşayıram, – Nikitin cavab verdi. – Gimnaziyanın müəllimiyməm.
- Doğrudan? – həkim heyrətləndi. – Belə cavan ola-ola artıq müəllimsiniz?
- Nəyim cavandır? 26 yaşım var...
- Bığınız da, saqqalınız da var, amma üzdən sizə 22-23 yaşdan artıq vermək olmaz. Cox cavan görünürsünüz.

“Yaramazlığa bax! – Nikitin fikirləşdi. – Bu da məni südəmər hesab eləyir”.

Kimsə onun yaşı haqqında danışanda, xüsusən də bu barədə qadınların və gimnaziya şagirdlərinin yanında söhbət salanda Nikitinin, qətiyyən, xoşu gəlmirdi. Bu şəhərdə yaşayandan və qulluğa girəndən bəri o, özünün həddindən artıq cavan görkəminə nifrat eləməyə başlamışdı. Gimnazistlər ondan çəkinmirdilər, qocalar “cavan oğlan” deyə çağırırdılar, qadınlar isə Nikitinlə həvəslə rəqs edir, ancaq uzun-uzadı mühakimələrinə qulaq asmaq istəmirdilər. İndi o, birdən-birə on il yaşlaşması üçün Cox şeydən keçməyə hazır idi.

Manyusya yenə də onunla yanaşı gedirdi. Nikitin qızı necə ehtirasla sevdiyini açıb demək istəyirdi, ancaq qorxurdu ki, zabitlər və Varya eşidə bilər. Ona görə də susurdu. Manyusya da dinmirdi. Nikitin qızın niyə dinib-danışmadığını və atını nə üçün məhz onunla yanaşı sürdüyüünü sövq-təbii hiss edirdi. Elə xoşbəxt idi ki, yer, göy, şəhərin işıqları, pivə zavodunun qara silueti – hər şey onun gözlə - rində nə isə Cox gözəl və munis bir şəkil alırdı. Bəlkə də, bu hissin təsiri altında ona elə gəlirdi ki, Qraf Pulin havanın üstü ilə addımlayıb, qıpqrımızı səmaya dırmanmaq istəyir.

Evə çatdılardı. Bağdakı stolun üstünə qaynamış samovar qoyulmuşdu. Stolun bir tərəfində öz dostları – dairə məhkəməsinin məmurları ilə birlikdə qoca Şelestov oturmuşdu və adəti üzrə, yenə də nəyisə təngqid edirdi.

– Bu, ədəbsizlikdir! – deyirdi. – Ədəbsizlikdir, vəssalam! Bəli, bəli, ədəbsizlikdir!

Manyusyaya vurulandan sonra qoca Şelestovgildə hər şey – ev də, evin yanındakı bağ da, axşam çay, toxunma stullar, ahıl dayə, hətta qoca Şelestovun tez-tez təkrar elədiyi “ədəbsizlikdir” sözü də Nikitinin xoşuna gəlirdi. Yalnız itlərin və pişiklərin çoxluğu, bir də eyvandan asilan iri qəfəsdəki Misir göyərçinlərinin kədərləi qurultuları onu açmırıldı. Həyət və ev itləri o qədər çox idi ki, Şelestovlarla tanışlıq müddəti ərzində Nikitin onların yalnız ikisini – Muşka ilə Somu taniya bilmüşdi. Muşka tüklüsifat, bapbalaca, bədxasiyyət və ərköyün it idi. Nikitindən zəhləsi gedirdi, hər dəfə onu görəndə başını yana əyir, dişlərini qıçırdadır və mırıldanırıdı: “rrr...nqa-nqa-nqa-nqa... rrr...” Sonra stulun altında şöngüyürdü. Nikitin onu qovmağa çalışanda isə Muşka var səsi ilə hürməyə başlayırdı. Ev sahibləri dərhal dillənirdilər:

– Qorxmayın, o, tutağan deyil. Muşka mehriban itdir.

Som isə uzunayaqlı, uzunquyuqlu, əlağacı kimi möhkəm və dim-dik, iri, qara köpək idi. Nahar və çay vaxtı o, adəti üzrə, səs-küy salmadan stolun altında gəzisiş, quyuğu ilə qonaqların uzunboğaz çəkmələrini və stolun ayaqlarını döyəcələyirdi. Som xoşxasiyyət və səfəh köpək idi, ancaq Nikitin onu başını nahar eləyənlərin dizləri üstə qoyduğuna və ağızının suyu ilə şalvarları ləkələndirdiyinə görə görmək belə istəmirdi. Nikitin itin iri alnına bıçağın dəstəyi ilə vurmağı, burnunu çırtmalamağı, üstünə qışqırmağı sınaqdan çıxmışdı, ev sahiblərinə şikayətlənmişdi, ancaq xeyri yox idi – heç nə onun şalvarını ləkələrdən xilas etmirdi.

At belində gəzintidən sonra çay, mürəbbə, suxarı və yağ hamiya çox ləzzətli göründü. Birinci stəkanı dinib-danışmadan, böyük iştahla içdilər, ikinci gələndə isə mübahisəyə başladılar. Nahar və çay süfrəsi ətrafindəki mübahisələrin səbəbkəri həmişə Varya olur - du. Onun 23 yaşı var idi, yaraşıqlıydı, Manyusyadan gözəldi, evdə ən ağıllı və savadlı adam sayılırdı, özünü ailədə mərhum anasının yerini tutan böyük qızə layiq tərzdə ciddi və təmkinli aparırdı. Ev sahibəsi hüququndan istifadə edərək Varya qonaqların yanında bluzada oturur, zabitlərə familiyaları ilə müraciət edir, Manyusyaya qızçıqaz kimi yanaşır və onunla sinif müəlliməsi ədası ilə danışırıdı. Özünü qarımış qız adlandırırdı, görünür, əra getməyəcəyinə əmin idi.

Hər hansı söhbəti, hətta hava barəsindəki danışığının da Varya mütləq mübahisəyə gətirib çıxarırdı. Adamlan öz sözləri ilə tutmaq,



dolaşıqlıqda günahlandırmaq, hər kəlməyə qulp qoymaq onda qəribə bir ehtirasa çevrilmişdi. Siz onunla nə barədə isə danışmağa başlayırsınız, Varya isə diqqətlə üzünüzə baxır və qəflətən sözünü kəsir: "Dayanın, dayanın, Petrov, srağagün siz bunun tam əksini söyləyirdiniz". Yaxud istehza ilə gülümsünüb deyir: "Öz aramızdır, görürəm ki, siz üçüncü şöbənin prinsiplərini təbliğ eləməyə başlayırsınız. Təbrik edirəm".

Əgər siz hazırlıq etmiş, yaxud kalambur söylemisinizsə, dərhal onun səsini eşidəcəksiniz: "Köhnə sözdür", yaxud: "Şit zərafatdır". Əgər zarafat eləmək fikrinə düşən zabitdirse, Varya nifrətlə üz-gözünü bürüşdürür və deyir: "Orrdu hazırlıq".

Həm də bu "rrr" Varyanın nitqində o qədər təsirli çıxırdı ki, Muşka dərhal stulun altından ona cavab verirdi: "rrr – nqa-nqa-nqa..."

Çay süfrəsi arxasında mübahisə Nikitin gimnaziya imtahanları barəsində danışanda başladı.

– Lütfən, Sergey Vasilyeviç! – Varya onun sözünü kəsdi. – Bax, deyirsiniz ki, şagirdlər üçün çətindir. İcazənizlə sizdən soruşaq – bəs kimdir günahkar? Məsələn, siz VIII sinfin şagirdlərinə "Puşkin psixoloq kimi" mövzusunda inşa yazmayı tapşırırsınız. Əvvəla, bu cür çətin mövzular vermək olmaz, ikincisi, Puşkin haranın psixoloqu oldu? Deyək ki, Şedrin, yaxud Dostoyevski – başqa məsələ, Puşkin isə yalnız böyük şairdir, vəssalam.

– Şedrinin öz yeri var, Puşkinin öz yeri. – Nikitin tutqun halda cavab verdi.

– Bilirəm, sizin gimnaziyada Şedrini tanımaq da istəmirlər, lakin məsələ bunda deyildir. Siz mənə deyin görüm, aksi Puşkin necə psixoloqdur?

– Yoxsa deyəcəksiniz ki, psixoloq deyil? İcazənizlə, misallar gətirim.

Nikitin "Onegin"dən, sonra isə "Boris Qodunov"dan bir neçə hissəni əzbər dedi.

– Burada heç bir psixologiya görmürəm. – Varya ah çekdi. – Psixoloq insan qəlbinin incəliklərini təsvir eləyən adamdır, bunlar isə yalnız gözəl şeirlərdir, özgə heç bir şey deyil.

– Bilirəm, sizə necə psixologiya lazımdır. – Nikitin incidi. – İstəyirsiniz ki, kimsə yanınızda barmağımı küt mişarla mişarlaşın, mən də səsim gəldikcə bağırım, bax, sizin fikrinizcə, psixologiya budur.

– Küt zarafatdır! Lakin siz mənə sübut edə bilmədiniz nə üçün Puşkin psixoloqdur?

Nikitin özünə məhdudluq, mühafizəkarlıq, yaxud da nə isə buna bənzər bir şey kimi görünən məsələlərə qarşı çıxanda həmişə adəti üzrə yerindən sıçrayır, hər iki əli ilə başını tutur və ah-vay qopararaq, bu küçcdən o biri küçə qəçirdi. İndi də eyni şey təkrar olundu: o, yerindən sıçradı, əlləri ilə başını tutdu, ah-vay edə-edə stolun başına fırlandı, sonra isə uzaq küçcdə oturdu.

Zabitlər onu müdafiə elədilər. Ştabs-kapitan Polyanski Varyanı inandırmağa başladı ki, Puşkin, doğrudan da, psixoloqdur. Sonra da fikrini sübut eləmək üçün Lermontovun iki şerini oxudu: poruçık Gernet dedi ki, əgər Puşkin, həqiqətən də, psixoloq olmasaydı, Moskvada ona heykəl qoymazdılardı.

– Bu, ədəbsizlikdir! – Stolun o biri başından qoca Şelestovun səsi eşidildi. – Mən qubernatora elə-belə də dedim. Bu, dedim, zati-aliləri, ədəbsizlikdir.

– Mən daha mübahisə eləmirəm, – Nikitin qışqırdı. – Onun hökmranlığının sonu olmayıacaqdır. Kifayətdir. Ah, sən də rədd ol, lənətə gəlmış it! – deyə başını və pəncələrini onun dizinin üstünə qoymuş Somun üstünə qışqırdı.

“Rrr-nqa-nqa-nqa...” – it stulun altından mirıldandı.

– Boynunuza alın ki, siz haqlı deyilsiniz! – Varya da səsini ucaldı. – Boynunuza alın!

Lakin elə bu dəm məclisə dəvət olunmuş xanımlar gəldilər və mübahisə də öz-özüne kəsildi. Hamı zala keçdi. Varya royalın arxa -sında oturdu, rəqs havaları çalmağa başladı. Əvvəlcə vals, sonra polka, daha sonra isə böyük dairədə kadril oynadılar. Ştabs-kapitan Polyanski kadrlıdə iştirak edənləri bütün otaqlardan keçirdi, sonra yenidən vals oynamaya başladılar.

Rəqs zamanı qocalar zalda oturmuşdular, siqaret çəkir, cavanla -ra tamaşa eləyirdilər. Şəhər kredit cəmiyyətinin direktoru, özünün ədəbiyyata və səhnə sənətinə böyük məhəbbəti ilə ad çıxarmış Şebaldin də onların arasında idi. O, yerli “Musiqili-dram dərnəyinin” əsasını qoymuşdu, özü tamaşalarda iştirak edirdi və nədənsə, həmişə ya gülmeli nökar rollarını oynayır, ya da “Günahkar qız” şeirini sözləri uzadı-uzada oxuyurdu. Şəhərdə onu “mumiya” adlandırdılar. Şebaldin çox hündür və çox ariq idi, damarları çıxmışdı, sıfətində həmişə təntənəli



ifadə olurdu, gözləri isə sönük və hərəkətsizdi. Səhnəyə o qədər ürək - dən vurğun idi ki, rollara asanlıqla uyğunlaşmaq üçün bişini və saq-qalını qırırdı, bu isə onu mumiyyaya daha çox oxşadırdı.

Kadrildən sonra o, qətiyyətsizliklə Nikitinə yanaşdı, öskürdü və dedi:

– Mən çay süfrəsində sizin mübahisənizi eşitmək şərəfinə nail oldum. Sizin fikrinizə tam tərəfdar çıxıram. Biz həmfikirik, ona görə də sizinlə söhbət etmək mənim üçün çox xoş olardı. Siz, lütfən, Lessinqin “Hamburq dramaturgiyası”ni oxumusunuzmu?

– Yox, oxumamışam.

Şebaldin dəhşətə gəldi, əllərini elə yellədi ki, elə bil, barmaqlarını yandırıb və heç nə demədən dərhal Nikitindən uzaqlaşdı. Şebaldinin görünüşü, onun suali və təəccübü Nikitinə gülməli gəldi, lakin o, hər halda, öz-özlüyündə fikirləşdi:

“Doğrudan da, yaxşı çıxmadi. Mən ədəbiyyat müəllimiyməm, ancaq indiyə qədər Lessinqi oxumamışam. Oxumaq lazımlı gələcək”.

Şamdan əvvəl hamı – qocalar da, cavanlar da “tale oyunu” oynamaya başladılar. İki dəstə kart götürdülər, birini bərabər şəkildə hamının arasında payladılar, o birini isə tərs üzü üstə stolun üstünə qoydular.

– Bu kart kimin əlindədir, – qoca Şebaldin ikinci dəstədən ən üstdəki kartı yuxarı qaldıraraq təntənə ilə dilləndi, – onun taleyinə usaq otağına gedib orada dayə ilə öpüşmək yazılıb.

Dayə ilə öpüşmək ləzzəti Şebaldinin payına düşdü. Dəstə ilə onu aralığa aldılar, usaq otağına apardılar, burada gülə-gülə, çəpik çala-çala dayə ilə öpüşməyə məcbur etdilər. Səs-küy, qış-qırıq qalxdı.

– O qədər də ehtiraslı çıxmadi! – qoca Selestov gülməkdən gözləri yaşara-yasara qışqırırdı. – O qədər də ehtiraslı çıxmadi.

Nikitinin “taleyinə” hamının tövbəsini qəbul etmək düşdü. O, zalın ortasındaki stulda əyləşdi. Şal gətirdilər. Nikitini başdan-ayağa bürüdü. Tövbə eləmək üçün birinci Varya yaxınlaşdı.

– Mən sizin günahlarınızı bilirəm, – Nikitin ala-toranlıqda onun düz qamətinə baxaraq sözə başladı. – Mənə deyin görüm, xanım qız, hansı əsasla siz hər gün Polyanski ilə gəzməyə çıxırsınız? Ah, sizin bu dostluğunuz təsadüfi deyil, təsadüfi deyil!

– Küt zarafatdır! – deyə Varya cavab verdi və çıxb getdi.

Sonra şalın altından büyük, hərəkətsiz gözlərinin parıltısı zühur etdi, ala-toranlıqda ona əziz olan adamın sevimli profili göründü, ətrafa Nikitinə çoxdan tanış olan, çox xoş gələn və Manyusyanın otağını xatırladan bir ətir yayıldı.

— Mariya Qodfrua, — deyə Nikitin sözə başladı və öz səsini tanımadı — səsi çox yumşaq və nəvazişli idi, — siz nədə günahkarsınız?

Manyusya gözlərini qıydı, ona dilinin ucunu göstərdi, sonra güldü və çıxb getdi. Bir dəqiqlidən sonra isə o artıq zalın ortasında dayanmışdı, əllərini bir-birinə vurur və qışqırırdı:

— Şam yeməyinə! Şam yeməyinə! Şam yeməyinə!

Həm yemək otağına tərəf axıdı.

Şam süfrəsi arxasında Varya yenə mübahisəyə başladı. Bu dəfə atası ilə mübahisə eləyirdi. Polyanski iştahla yeyirdi, qırmızı şərab içirdi və Nikitine bir dəfə müharibə vaxtı, qışda, bütün gecəni dizə qədər bataqlığın içərisində dayandığını nağlı eləyirdi: düşmən yaxında idi, ona görə nə danışmağa, nə də siqaret çəkməyə icazə verilirdi, soyuq, qaranlıq gecə idi, adamın iliklərinə işleyən nəm külək əsirdi. Nikitin ona qulaq asır və Manyusuya tərəf baxırdı. Manyusya da gözlərini qırpmadan ona baxırdı, sanki, nə barədə isə fikirləşirdi, ya da xəyalə dalmışdı... Qızın belə baxması Nikitin üçün həm xoş idi, həm də əzablı.

“Niyə o, mənə belə baxır? — narahat halda fikirləşirdi. — Bu, yaxşı deyil. Görə bilərlər. Ah, o lap uşaqdır, necə də sadəlövhür”.

Qonaqlar gecəyarısı dağlışmağa başladılar. Nikitin darvazadan çıxanda ikinci mərtəbədəki pəncərə taqqılıtlı ilə açıldı, Manyusya açıq pəncərədə göründü.

— Sergey Vasilyeviç! — deyə o çağırıldı.

— Nə buyurursunuz?

— Bilirsiniz, nə var... — Manyusya, görünür, nə isə bir şey uydub demək üçün sözünə ara verdi. — Bilirsiniz, nə var... Polyanski söz verib ki, bu günlərdə öz fotoaparatını gətirib birlikdə hamının şəklini çəksin. Bir yerə yiğişməq lazımlı gələcək.

— Yaxşı.

Manyusya geri çəkildi, pəncərə bağlandı, elə həmin anda da kimsə royalda çalmağa başladı.

“Əcəb evdir. — Nikitin küçəni keçə-keçə fikirləşdi. — Bu evdə təkcə Misir göyərçinləri ah-vay eləyirlər, onlar yalnız ona görə fəryad qoparırlar ki, öz sevinclərini başqa cür ifadə edə bilmirlər”.



Ancaq şən, qayğısız yaşayan təkcə Şelestovlar deyildi. Nikitin iki yüz addım getməmişdi ki, başqa bir evdən royal səsləri eşidilməyə başladı. Bir az gedəndən sonra darvazanın qarşısında dayanıb bala-laykaçalan mujiklə rastlaşdı. Bağda isə orkestr var səsi ilə rus mahnlarından ibarət popurri¹ çalırdı...

Nikitin Şelestovgildən yarım verst məsafədə, səkkizotaqlı mənzildə qalırdı. Bu mənzili o, ildə üç yüz manata müəllim yoldaşı, gimnaziyada tarix və coğrafiyadan dərs deyən İppolit İppolitiçlə birlikdə kirayə etmişdi. Nikitin evə gələndə yaşı o qədər de çox olmayan, kürən saqqallı, fındıqburun, usta əlaltısı kimi kobud və nahamar sıfətli,ancaq xeyirxah xasiyyəti bu İppolit İppolitiç öz otağında, stolun arxasında əyləşib şagird xəritələrini düzəldirdi. Coğrafiya fənnindən xəritə çəkməyi, tarixdən isə xronologiyani bilməyi ən vacib və lazımlı sayırdı: bəzən gecə səhərə qədər oturub göy karandaşla şagirdlərinin çəkdikləri xəritələri təshih edir, ya da xronoloji cədvəller tərtib eləyirdi.

– Bu gün necə gözəl hava var! – Nikitin onun otağına girərkən dilləndi. – Təəccüb edirəm, belə havada siz otaqda necə qərar tutursunuz?

İppolit İppolitiç qaradınməz adam idi; o ya susur, ya da yalnız hamiya çıxdan məlum olan şeylər haqqında danışındı:

– Bəli, gözəl havadır. İndi maydır, tezliklə əsl yaz başlanacaq. Yay isə qışın tayı deyil. Qışda sobanı qalamaq lazımdır, yayda isə sobasız da istidir. Yayda pəncərəni açırsan, yenə istidir, qışda ikiqat pəncərə çərçivələrinin arxasında yenə də soyuqdur.

Nikitin bir dəqiqəyə qədər stolun arxasında oturdu və darıxdığını hiss elədi.

– Gecəniz xeyrə qalsın! – deyib əsnəyə-əsnəyə ayağa qalxdı.
– Sizə bilavasitə mənə aid olan romantik bir şey danışmaq istəyirdim, ancaq axı siz coğrafiyaşünassınız! Sizə məhəbbət haqqında danışma - ğa başlasam, dərhal soruşaqsınız: “Kalka döyüşü nə vaxt olub?” Cəhənnəm olun bütün döyüşlərinizlə, bir də Çukot burnunuza!

– Niyə hirslənirsiniz?

– Doğrudan da, təəssüflənməlidir!

O, ürəyini Manyusyaya açmadığına və indi öz məhəbbəti haqqında danışmağa bir adam tapmadığına təəssüflənə-təəssüflənə öz

¹ Popurri – müxtəlif melodiyalardan ibarət musiqi nömrəsi (*tərc.*).

otağına keçdi və divana uzandi. Otaq qaranlıq və sakit idi. Divanda uzanıb qaranlığa baxa-baxa Nikitin nədənsə fikirləşməyə başladı ki, iki, ya da üç ildən sonra o, hansısa bir iş üçün Peterburqa gedəcək, Manyusya onu vağzala necə yola salacaq və necə ağlayacaq; Peterburqda o, Manyusyadan uzun məktub alacaq. Həmin məktubda zövcəsi ona tezliklə evə qayıtması üçün yalvaracaq. O da Manyusyaya yazacaq... öz məktubunu belə başlayacaq: mənim əziz siçovulum...

— Məhz, mənim əziz siçovulum, — Nikitin bərkdən dilləndi.

O, narahat uzanmışdı. Əllərini başının altında qoşlaşdırıldı, solayağını qaldırıb divanın söykənəcəyinə qoydu. Yeri rahatlandı. Bu arada pəncərə işıqlaşmağa başladı, həyətdə yuxulu xoruzların səsi eşidildi. Nikitin Peterburqdan necə qayıdacağı, Manyusyanın vağzalda onu necə qarşılıyacağı, sevincə qışqıraraq necə boynuna sarılacağı haqqında fikirləşdi; yox, yaxşısı budur ki, balaca bir kələk işlətsin, gecə sakitcə gələr, qulluqçu qadın qapını onun üçün açar, Nikitin barmaqlarının ucunda yataq otağına keçər, sakitcə soyunar və şapp — özünü yatağa salar! Manyusya oyanacaq. Sonra sevincə bax!

Hava tamam işıqlaşdı. Artıq otaq və onun pəncərələri yox idi. Manyusya bu gün yanından ötüb-keçdikləri pivə zavodunun sol səmtində dayanıb nə isə deyirdi. Sonra o, Nikitinin qoluna girdi və birlikdə şəhər kənarındaki bağa getdilər. Burada Nikitin palid ağaclarını və papaşa bənzəyən qarğı yuvalarını gördü. Yuvalardan biri yellənirdi. Birdən Şebaldin həmin yuvadan başını çıxarıb bərkdən qışqırdı:

— Siz Lessinqi oxumamısınız!

Nikitin bütün bədəni ilə titrəyib gözlərini açdı. İppolit İppolitiç divanın qabağında dayanmışdı, başını arxaya əyərək qalstukunu taxırdı.

— Qalxın, qulluğa getmək vaxtidır, — dedi. — Paltarlı yatmaq olmaz. Onda paltar korlanır. Soyunub yataqda yatmaq lazımdır...

Sonra o, adəti üzrə, uzun-uzadı və sözlerinə ara verə-verə hamiya çoxdan məlum olan şeylər danışmağa başladı.

Nikitinin birinci dərsi ikinci sinifdə, rus dilindən idi. Düz saat on tamamda həmin sinfə girəndə qara lövhədə iki böyük hərf yazılmışdı: M.Ş. Bu, çox güman ki, Maşa Şelestova demək idi.

“Yaramazlar, artıq iyəleyib təpiiblər... — Nikitin fikirləşdi. — Onlar axı hər şeydən necə xəbər tuta bilirlər?”

İkinci dərs beşinci sinifdə ədəbiyyatdan idi. Burada da lövhəyə



M.Ş. hərfləri yazılmışdı. Nikitin dərsi qurtarıb sınıfından çıxanda isə arxadan eyni teatrlarda qalereyadan gələn səsə oxşar bir qışqırı eşitdi:

– Üra-a-a! Şelestov!!!

Gecəni paltarlı yatdoğından Nikitin özünü yaxşı hiss etmirdi, bütün bədənini qəribə bir etalət basmışdı. İmtahanqabağı məktəbin bağlanacağını hər gün böyük səbirsizliklə gözləyən şagirdlər əllərini ağdan-qaraya vurmurdular, oturub zəngi gözləyir, dərinliklərindən dəcəllik edirdilər. Nikitin də dərinirdi, kimin dəcəllik elədiyini bilsə də, özünü görməməzliyə vururdu, tez-tez pəncərəyə yaxınlaşırırdı. Gündən başdan-başa işıqlandırıldığı küçəni buradan aydın görürdü. Evlərin damı üzərindən təmiz, mavi səma, quşlar, uzaqda, lap uzaqlarda, yaşıl bağların və binaların arxasında isə göy rəngə çalan pöhrəliklər, paravozdan çıxan tüstü ilə birlikdə geniş, gözişləməz üfüq görünürdü...

Budur, küçədən akasiya ağaclarının kölgəsi ilə balaca qırmancalarını oynada-oynada ağ kitelli iki zabit keçdi. Üstüaçıq minik arabasında bozsaqqallı, başlarına kartuz qoymuş bir dəstə yəhudi gedir. Mürəbbiye direktorun nəvəsi ilə gəzisir... Som iki həyat iti ilə birlükde hara isə qaçıb getdi... Aha, budur, sadə boz paltar və qırmızı corab geymiş Varya əlində "Vestnik Yevropi" jurnalı küçədən keçir. Yəqin ki, şəhər kitabxanasından qayıdır...

Dərslər isə belə tezliklə qurtarmayacaq – saat üçü gözləmək lazımdır! Dərsdən sonra isə öz mənzilinə yox, Şelestovgilə yox, Volfun evinə getmək lazımdır. Varlı yəhudi olan və lüteranlığı qəbul edəyən bu Volf uşaqlarını gimnaziyyaya vermirdi, hər dərsi beş manat hesabı ilə gimnaziya müəllimlərini öz evinə dəvət edirdi...

"Darıxıram, darıxıram, darıxıram!".

Saat üçdə Volfgilə getdi. Burada olduğu iki saat Nikitinə bütöv bir əbədiyyət qədər göründü. Saat beşdə onlardan çıxdı, saat yedidə isə yenidən gimnaziyyaya, pedaqoji şuraya getməli idi – IV və VI siniflərdə şifahi imtahanlarının cədvəlini tərtib edəcəkdilər!

Axşamdan xeyli keçmiş gimnaziyanın çıxbı Şelestovgilə gedən - də onun ürəyi bərk-bərk döyündü, sıfəti od tutub yanındı. Düz bir ay və bir həftə ərzində qızı ürəyini açmağa hazırlaşaraq, giriş və nəticə də daxil olmaqla, bütöv bir nitq hazırlayırdı, indi isə başında hazır birçə kəlmə də yox idi, hər şey bir-birinə qarışmışdı, Nikitin yalnız onu bilirdi ki, bu gün, yəqin ki, Manyusyaya hər şeyi açıb danı - saçaq, daha gözləmək mümkün deyildi.

“Onu bağa dəvət edərəm, – fikirləşirdi, – bir az gəzişərik, mən də ürəyimi açıb deyərəm...”

Dəhlizdə heç kim yox idi: o, zala, sonra da qonaq otağına keçdi. Burada da gözə dəyən yox idi. Yuxarıda, ikinci mərtəbədə Varyanın kiminləsə mübahisə etdiyi eşidilirdi, uşaq otağında isə bir neçə gün-lüyə dəvət olunmuş dərzinin qayçıları şaqqlıdayırırdı.

Evdə üç adı olan balaca bir otaq var idi. Ona həm balaca otaq, həm dəhliz, həm də qaranlıq otaq deyirdilər. Burada içərisinə dava-dərman, barit və ov ləvazimatı yiğilmiş iri, köhnə şkaf vardi. Həmin şkafın yanından ikinci mərtəbəyə həmişə pişiklərin yatacaq yeri olan dar taxta pilləkənlər qalxırdı. Pilləkənin yanından biri uşaq otağına, o birisi isə qonaq otağına iki qapı açılırdı. Nikitin yuxarı, ikinci mərtəbəyə qalxmaq üçün buraya girəndə uşaq otağının qapısı açıldı və elə zərbələ örtüldü ki, pilləkən və şkaf titrədi: qara paltarlı Manyusya əlində göy mahud qaçaraq içəridən çıxdı və Nikitini görmədən özü-nü pilləkənə tərəf atdı.

– Dayanın... – Nikitin onu saxladı. – Salam, Qodfrua... İcazə-nizlə...

O tövşüyürdü, nə deyəcəyini bilmirdi, əlinin biri ilə qızın əlin-dən, o biri ilə göy mahuddan yapışmışdı. Manyusya isə ya qorxmuşdu, ya da təəccübənmişdi, ona görə də gözlərini iri-iri açaraq Nikitine baxırdı.

– İcazənizlə, – Nikitin onun gedəcəyindən qorxaraq tələsik sözünə davam etdi. – Mən sizə bəzi şeylər deməliyəm. Ancaq... bura yeri deyil. Mən bilmirəm, bacarmırıam. Başa düşürsünüzüm, Qodfrua, mən bacarmırıam... Bacarmırıam, vəssalam.

Göy mahud döşəməyə düşdü, Nikitin Manyusyanın o biri əlin - dən də yapışdı. Qızın rəngi ağarmışdı, nə isə demək istəyirmiş kimi dodaqlarını tərpədirdi, sonra geri çəkildi və özü də hiss etmədən şkafla divarın arasındakı künçə düşdü.

– Doğru sözümdür, sizi inandırıram... – Nikitin sakit səslə dil-ləndi. – Manyusya, doğru sözümdür...

Qız başını arxaya əydi, Nikitin onun dodaqlarından öpdü, öpüşün uzun çəkməsi üçün o, barmaqları ilə Manyusyanın yanağından tutdu: necə oldusa, o, özü də şkafla divarın arasına düşdü, Manyusya isə qollarını onun boynuna dolayıb başını çənəsinə söykədi.

Sonra ikisi də bağa qaçırlar.



Şelestovların bağı büyük idi, dörd desyatın yer tuturdu. Burada iyirmiye qədər ağaçqayın və cökə, bir küknar ağacı vardı, qalanları meyvə ağacları idi: albalı, alma, armud, cir şabalıd, gümüşü zeytun. Bağda gül kolları da çoxdu.

Nikitinlə Manyusya dinnməzə xiyanənlərlə qaçırdılar, hərdən bir bir-birinə cavabsız qoyduqları qırıq-kəsik suallar verirdilər, bağın üstündə aypara işiq saçırı, yerdə, ayın zəif işiqländirdiği qaramtlı otlanın arasından baş qaldıran yuxulu zanbaqlar və süsenlər göye boylanır və sanki, kiminsə onlara da ürək açmağını isteyirdilər.

Nikitinlə Manyusya evə qayıdanda artıq zabitlər və xanımlar top - laşmışdılar, mazurka oynayırdılar. Yenə də Polyanski kadrıl iştirakçılarını bütün otaqlarda gəzdirdi, rəqsden sonra yenə "tale oyunu" oynamaya başladılar. Şamdan qabaq, qonaqlar zaldan yemək otağına keçəndə, Nikitinlə ikilikdə qalan Manyusya ona sixıldı və piçildədi:

– Sən özün atamlı, bir də Varya ilə danış. Mən utanıram...

Şamdan sonra o, qoca ilə danışdı. Şelestov ona qulaq asdı, fikirləşdi və dedi:

– Məni və qızımı şərəfləndirdiyinizə görə size çox-çox minnətdəram. Ancaq icazə verin sizinlə dostcasına danışım. Sizinlə bir ata kimi yox, centlmen centlmenlə danışlığı kimi söhbət eləyəcəyəm. Lütfən, mənə deyin görüm, sizi belə tez evlənməyə vadar edən nədir? Yalnız mujiklər belə tez evlənirlər, onlardan isə məlum məsələdir ki, ədəb gözləmək olmaz, bəs siz nə ağılla bu işə baş qoşursunuz? Belə cavan yanında öz əl-qolunu bağlamağın nə mənası var?

– Mən sizin düşündüyüni qədər də cavan deyiləm. – Nikitininciidi. – Mənim 27 yaşım var.

– Ata, baytar gəlib! – Varya o biri otaqdan qışkırdı.

Danışq kəsildi. Nikitini evə Varya, Manyusya və Polyanski yola saldılar. Həyat qapısına yaxınlaşanda Varya dilləndi:

– Niyə sizin bu sirli Mitropolit Mitropolitiç heç yerdə görünmür? Qoy heç olmazsa, bizə gəlsin.

Nikitin içəri girəndə sirli İppolit çarpayının üstündə oturub şalvarını soyunurdu.

– Yatmayın, əzizim! – Nikitin nəfəsi tincixa-tincixa dilləndi. – Dayanın, yatmayın!

İppolit İppolitiç cəld şalvarını geydi və həyəcanlı halda soruşdu:

– Nə olub?

– Mən evlənirəm.

Nikitin çarpayının üstündə yoldaşı ilə yanaşı oturdu, təəccübə onun üzünə baxdı, sonra isə özü öz sözlərinə heyrətlənərək dedi:

– Təsəvvür edirsinizmi? Evlənirəm. Maşa Şelestovaya. Bu gün elçilik elədim.

– Nə olar ki? Mən bilən, o, yaxşı qızdır. Ancaq çox cavandır.

– Elədir, cavandır! – Nikitin dərindən nəfəs aldı və qayğılı halda çıyılmasını çəkdi. – Çox, çox cavandır!

– Gimnaziyada ona dərs demişəm. Yaxşı tanıyıram. Coğrafiyanı pis oxumurdu, ancaq tarixdən çox zəif idi. Dərsdə də həmişə fikri dağınış halda otururdu.

Nikitinin, nədənsə, birdən-birə öz yoldaşına yazıçı geldi, ona nə isə təsəlliverici, bir xoş söz demək ehtiyacı duydular.

– Əzizim, siz niyə evlənmirsınız? – Nikitin soruşdu. – İppolit İppolitiç, siz, məsələn, niyə Varyaya evlənməyəsiniz? O, gözel, ecazkar qızdır! Düzdür, mübahisə eləməyi çox sevir, ancaq ürəyi... bilirsınız, necə ürəyi var? O, bayaq sizi soruşturdu. Evlənin ona, əzizim! Hə?

Nikitin yaxşı bıldı ki, Varya ömründə bu findiqburun, dərixdinci adama ərə getməz, ancaq yenə də onu Varya ilə evlənməyə inandırdı. Niyə?

– Evlənmək ciddi addımdır, – İppolit İppolitiç bir qədər fikirlə - şəndən sonra dilləndi. – Hər şeyi məsləhətləşmək, götür-qoy etmək lazımdır, elə-belep olmaz. Tədbirlilik heç vaxt, xüsusən də evlənmək kimi vacib bir işdə, insan subayılığın daşını atıb yeni həyata başlayanda mane olmur.

Sonra o, hamiya çoxdan məlum olan şeylər barəsində danışmağa başladı. Nikitinin ona qulaq asmağa həvəsi yox idi, sağollaşıb öz ota - şına keçdi. Öz xoşbəxtliyi, Manyusya və gələcək həyatları barəsində mümkün qədər tez düşünmək üçün o, cəld soyunub yatağına girdi. Birdən gülümsündü və yadına saldı ki, hələ Lessinqi oxumayıb.

“Oxumaq lazımlı gələcək... – ürəyindən keçirdi. – Eh, bir də mən niyə həmin kitabı oxumalyam? Cəhənnəm olsun!”

O, öz səadətindən yorulmuş kimi dərhal yuxuya getdi və səhər açılana kimi gülümsədi.

Yuxusunda taxta döşəməyə dəyən at ayaqlarının tappiltüsünü eşitdi, tövlədən əvvəlcə qara atın – Qraf Nulinin, sonra ağ Nəhən - gin, daha sonra isə Maykanın çıxarıldığını gördü...



Kilsədə böyük qələbəlik, səs-küy vardı, kimsə hətta bərkdən qışqırdı da... Manyusya ilə mənim nikah duamı oxuyan protoyerey gözlüyünün arxasından kütləyə baxdı və sərt səslə dedi:

– Kilsədə gəzisməyin, səs-küy salmayın, sakitcə öz yerinizdə dayanıb dua edin. Heç olmazsa, ürəyinizdə Allah xofu olsun.

Mənim sağdış-soldışım iki nəfər yoldaşım idi. Manyusya isə ştabs-kapitan Polyanski ilə poruçık Kerneti dəvət etmişdi. Arxierey xoru çox gözəl oxuyurdu. Şamların çatırtısı, kilsədəki parıltı, yarasıqlı geyimlər, zabitlər, şən, məmənnun sıfətlərin çoxluğu, Manyanın nə isə xüsusi, qu quşlarını xatırladan görkəmi – bir sözlə, bütün şərait və nikah duasının sözləri məni elə mütəəssir etdi ki, gözlərim yaşardı, ürəyim nə isə yüksək, təntənəli hissələrlə doldu. Mən fikirləşirdim: bu son zamanlarda həyatım necə də çıçaklınlı, necə də poeziyaya layiq bir gözəlliklə sahmanlanıb! İki il bundan əvvəl mən hələ tələbə idim, pulsuz, yaxın adamlarsız və o zamanlar artıq özümü inandırdığım kimi, perspektivsiz bir vəziyyətdə Neqlinnaya küçəsindəki ucuz nömrələrdə yaşayırdım. İndi mən ən yaxşı quberniya şəhərlərinin birində gimnaziya müəllimiyəm, təmin olunmuşam, sevilirəm, əzizlənirəm. Fikirləşirdim ki, bax, bütün bu kütłə buraya mənim üçün yığışıb, bu üç gur işiqlı çılcıraq mənim üçün yanır, dəyakon mənim üçün boğazını yırtır, xorun üzvləri mənim üçün əldən-ayaqdan gedirlər və bir azdan sonra arvadım adlanacaq bu gənc məxluq da mənim üçün belə şüx, zərif və fərəhlidir. Mən ilk görüş -lərimizi, şəhər kənarına gəzintiyə çıxmamızı, ona necə ürəyimi açdığını və bütün yay boyu heyəratımız dərəcədə gözəl havanı xatırladım. Bir zamanlar Neqlinnaya küçəsində mövcudluğuna yalnız romanlarda və povestlərdə inandığım səadəti mən öz həyatimdə hiss edirdim, elə bil, ona öz əllərimlə toxunurdum.

Nikah mərasimindən sonra hamı nizamsız halda mənimlə Manyanın başına toplaşmışdı, bize öz səmimi sevinclərini bildirir, təbrik edir, xoşbəxtlik arzulayırdılar. Təxminən, yetmiş yaşlarında, briqada generalı olan bir qoca təkcə Manyusyanı təbrik etdi və qocalara məxsus ciriltili səsle bütün kilsədə eşidiləcək dərəcədə bərkdən dedi:

– Mənim əzizim, ümid edirəm, toydan sonra da siz beləcə qızıl-gül kimi təzə-tər qalacaqsınız.

Zabitlər, gimnaziyanın direktoru, bütün müəllimlər nəzakət xati-rinə gülümsəyirdilər, mən öz sifətimdə də xoş və qeyri-səmimi bir təbəssüm hiss etdim. Sevimli İppolit – həmişə hamiya çoxdan məlum olan sözlər danişan tarix və coğrafiya müəllimi əllərimi bərk-bərk sıxdı və ürəkdən gələn bir səslə dedi:

– İndiyə qədər siz evli deyildiniz və tək yaşayurdunuz, indi isə evlisiniz və iklilikdə yaşayacaqsınız.

Kilsədən artıq mənim arvadımın cehizi kimi sahib olduğum ikimərtəbəli suvaqsız evə getdik. Bu evdən başqa Manyanın nağd pulla iyirmi min manatı və haradasa keşikçi daxması ilə birlikdə Melitanovsk çölü deyilən bir torpaq sahəsi də var idi. Həmin sahədə çoxlu toyuq və ördək saxlayırdılar, ancaq nəzarətsizlik üzündən onlar vəhşiləşirdilər. Kilsədən geləndən sonra mən yeni kabine-timdəki türk divanının üstünə sərələnib ayaqlarımı uzatdım, siqaret çəkməyə başladım: yerim çox yumşaq və rahat idi, həyatım boyu güzəranımdan bu cür razı qaldığım olmamışdı. Elə bu zaman qonşu otaqda qonaqlar “ural!” qışqırı, dəhlizdə isə səriştəsiz müşiqiçilər tuş və başqa cəfəngiyat çıldırdılar. Manyanın bacısı Varya əlində qədəh qaça-qaça kabinetə girdi, onun sifətində isə qəribə, gərgin ifadə vardi, elə bil, ağızını su ilə doldurmuşdu. Varya, görünür, o biri otaqlara qaçıb getmək istəyirdi, lakin qəflətən qəhəqəhə çəkib güldü, sonra isə zarıldı, qədəh cingilti ilə onun əlindən döşə-mənin üstünə düşdü. Biz dərhal onun qolundan yapışdıq və sakit otağa apardıq.

– Heç kəs başa düşə bilməz! – deyə o, ən ucqar otaqda, dayənin yanındakı yorğan-döşəkdə uzanaraq öz-özünə təkrar edirdi. – Heç kəs, heç kəs! Aman Allah! Heç kəs başa düşə bilməz!

Lakin hamı çox yaxşı başa düşürdü ki, o, bacısı Manyadan dörd yaş böyükdür, hələ ərə getməyib, ancaq Varya paxılılıqdan deyil, öz vaxtının keçdiyini, bəlkə də, artıq keçib getmiş olduğunu dərk elə - diyindən belə ağlayır. Qonaqlar kadril oynamamağa başlayanda o artıq zalda idi, gözlərindən ağladığı bilinirdi, üzünə çoxlu pudra çəkmişdi. Mən şabs-kapitan Polyanskinin onun qarşısında dondurma ilə dolu nəlbəkini necə tutduğunu, Varyanın isə həmin dondurmanın qasıq - layaraq yedyini gördüm.



Artıq səhər saat altıdır. Mən öz dolğun, böyük xoşbəxtliyimi təsvir etmək üçün gündəliyimi açıb qabağıma qoymuşam. Fikirləşirdim ki, altı vərəq yazaram, səhər isə onları Manyaya oxuyaram, ancaq qəribə işdir, beynimdə hər şey bir-birinə qarışır, öz aydınlığını itirib, yalnız Varya ilə bağlı bu epizod yuxu kimi yardımına gelir və mən özümdən asılı olmayaraq, yazmaq istəyirəm: Bədbəxt Varya! Bax, elə beləcə oturub yazardım: Bədbəxt Varya! Ağaclar xışıldamağa başlayıb, yağış yağacaq, qarğalar qarıldış və mənim indicə yuxuya gedən Manyamın sıfəti, nədənse kədərlidir.

Sonra Nikitin uzun müddət öz gündəliyinə əl vurmadı. Avqustun əvvəllərində o, payiza kəsiri qalanlardan və gimnaziyyaya daxil olan - lardan imtahan götürdü. Uspeniye gündündən¹ sonra isə sinif məşğələləri başlandı. Adəti üzrə, o, aşağı siniflərdə oqlanlardan birləşmə imləni diktə tapşırır, uşaqlar yazdığı müddət ərzində isə özü gözlərini yumaraq pəncərənin qabağında oturur və xeyala dalırı; gələcək haqqında düşünəndə də, keçmiş xatırlayanda da hər şey ona nağıllarda olduğu kimi gözəl görünürdü. Yuxarı siniflərdə Qoqolu, yaxud Puşkinin nəsrini qiraətlə oxuyurdular, bu mültaliə ona mürgü gətirirdi, xəyalında adamlar, ağaclar, çöllər, minik atları canlanırdı. Böyük tənəffüs də Manya qar kimi ağappaq salfet kağızının arasında ona səhər yeməyi göndərirdi. Nikitin aldığı ləzzəti uzatmaq üçün yeməyi tələsmədən, yavaş-yavaş yeyirdi, səhərlər yalnız bircə bulka ilə kifayətlənən İppolit İppolitiç ona hörmət və həsədlə baxırdı. Nikitin gimnaziyadan çıxıb xüsusi dərslərə gedirdi, nəhayət, saat altıda evə qayıdanda, sanki, evdən bir il əvvəl çıxıbmış kimi sevinc və narahatlıq hissi keçirirdi. Nikitin nəfəsi darala-darala pilləkənlərlə üzüyüxarı qaçırdı, axtarınb Manyanı tapırdı, onu qucaqlayır, öpür, and içirdi ki, onsuza yaşaya bilməz, inandırırdı ki, çox darıxb, qorxu ilə soruşurdu ki, özünü yaxşıımı hiss eləyir, niyə belə bikefdir? Sonra bir yerdə nahar edirdilər. Nahardan sonra o, kabinetdə uzanıb siqaret çekir. Manya isə yanında oturub yavaş səsle nə isə danışırı.

İndi Nikitinin ən xoşbəxt çağları səhərdən axşama kimi evdə olduğu bazar və bayram günləri idi. Həmin günlərdə o, çoban idil - liyalarını xatırladan sadələvh, ancaq son dərəcə gözəl ailə həyatında iştirak edirdi. O, ağıllı və evdar Manyusyasının ailə yuvasını necə qurduğunu müşahidə eləyir, özü də hərdənbir evdə artıq adam olma-

¹ Uspeniye günü – avqustun 15-dən sonra qeyd olunan kilsə bayramı (terc.).

diğini göstermek üçün nə isə lazımsız bir iş görürdü. Məsələn, şara-banı¹ itələyib anbardan çıxarı, diqqətlə ora-burasına baxırdı. Manyusya üç inəkdən əməlli-başlı süd təsərrüfatı düzəltmişdi. Zirzəmidə onun süd dolu küpələri, xama dolu bardaqları yan-yana düzülmüşdü. Bütün bu ehtiyat yay üçün qorunub saxlanırıldı. Hərdənbir Nikitin zarafatla ondan bir stəkan süd istəyirdi. Belə məqamlarda Manya qorxurdu, çünki bu evin nizamını pozmaq deməkdi. Nikitin dərhal gülə-gülə onu qucaqlayır, deyirdi:

— Yaxşı, yaxşı, zarafat eləyirdim, mənim mirvarım. Zarafat eləyirdim.

Yaxud da Manyusya şkaftda atılıb qalmış daş kimi bərk kolbasa qırığı, ya pendir parçası tapanda və vacib görkəmle: “Bunu mətbəxdə yeyərlər”, — deyəndə Nikitin onun nedantlığına gülməyə başlayırdı. Nikitin ona deyirdi ki, bu cür balaca kolbasa, ya pendir tikəsi yalnız siçan tələsi üçün yarayır, Manya isə dərhal odlu-odlu sübut eləməyə çalışırı ki, kişilərin təsərrüfatdan, qətiyyən, başları çıxmır, mətbəxə ləp üç pud ərzaq göndərsən də, xidmətçilərin qarnını heç nə ilə doyurmaq olmaz. Nikitin razılaşır və sevincə, qürurla onu qucaqlayırdı. Manyusyanın haqlı sözləri ona qeyri-adı, heyretamız gəlirdi, razılaşa bilmədiyi şeylər isə, Nikitinin fikrincə, sadəcə olaraq, sadəlövh və riqqətləndirici idi.

Bəzən Nikitinə fəlsəfi vəhy gəlirdi, hansısa mücərrəd bir mövzu ətrafında mühakimə yürütməyə başlayırdı. Manyusya isə qulaq asır və maraqla onun üzünə baxırdı.

— Mən səninlə hədsiz xoşbəxtəm, sevincim mənim! — deyə Manyusyanın barmaqlarını bir-bir tutub sixır, ya da saçını açıb yenidən höründü. — Lakin mən öz xoşbəxtliyimə nə isə təsadüfi, elə bil, göydən düşmüş bir şey kimi baxmiram. Bu xoşbəxtlik tamamilə təbii, qanunauygún, məntiqi cəhətdən doğru hadisədir. Mən inanıram ki, insan öz xoşbəxtliyinin yaratıcısıdır, ona görə də indi məhz öz yaratdığını götürürəm. Bəli, qətiyyən, əzilib-büzülmədən deyirəm ki, bu xoşbəxtliyi mən özüm yaratmışam və indi də tam hüquqla ona sahiblənmişəm. Keçmişim sənə bəllidir. Yetimlik, yoxsulluq, fərəhsiz uşaqlıq, kədərli gənclik illəri — bütün bunlar mübarizədir, mənim xoşbəxtliyə doğru açdığım yoldur...

Oktyabr ayında gimnaziya ağır itkiyə məruz qaldı: İppolit İppo-litiç qızılıylə xəstəliyinə tutulub öldü. Ölümündən qabaqkı son iki

¹ Saraban — ikitəkerli yüngül minik arabası (*tərc.*).



günü huşunu itirmişdi, elə hey sayıqlayırıdı və sayıqlamalarında da yalnız hamiya çoxdan məlum olan şeyləri təkrarlayırıdı:

– Volqa Xəzər dənizinə töküür... Atlar yulaf və ot yeyirlər.

Onun dəfn olunduğu gün gimnaziyada dərslər dayandırılmışdı. Yoldaşları və şagirdlər tabutla qapağı aparırdılar, gimnaziya xoru isə qəbiristanlığa gedən yol boyu "Müqəddəs ilahi" nəğməsini oxuyurdu. Dəfn mərasimində üç keşş, iki dyakon, bütün kişi gimnaziyası və təmtəraqlı kaftanlar geymiş arxierey xoru iştirak edirdi. Təntənəli dəfn mərasimini görən adamlar xaç çəkir, deyirdilər:

– Allah hər kəsə bu cür ölmək qismət eləsin.

Qəbiristanlıqdan qayıdandan sonra müteəssir olmuş Nikitin gündəliyini axtarıb tapdı və yazmağa başladı: "İndicə İppolit İppolitiç Rujitskini dəfn etdik. Allah sənə rəhmət eləsin, ey təvazökar zəhmətkəş! Manya, Varya və dəfndə olan bütün qadınlar üzəkdən ağlayırdılar. Bəlkə də, bu qaradınməz, məzəlum adamı bütün ömrü boyu heç bir qadının sevmədiyini bildiklərindən belə ağlayırdılar. Mən yoldaşımın məzəni başında bir neçə hərarətlə söz demək istəyirdim, lakin xəbərdar elədilər ki, bu, direktorun xoşuna gəlməyə bilsər. Çünkü onun mərhumla arası yox imiş. Toydan sonra bu, bəlkə də, mənim üreyimin aram tapa bilmədiyi birinci gündür..."

Sonra bütün tədris ili ərzində heç bir yaddaqalan hadisə baş vermədi.

Qış yumşaq, şaxtasız keçirdi, arabir sulu qar yağırıdı. Xaç bayramı ərəfəsində külək bütün gecəni, payız aylarında olduğu kimi, şikayət - li-şikayətli viyıldayırıdı, damılardan yağış damcılayırıdı, müqəddəs xaç suyuna salınma günü səhər isə polis camaatı çaya yaxın buraxmadı. Deyirdilər ki, buz şışib, bəzi yerlərdə qaralıb. Havanın zəhlətökənliliyinə baxmayaraq, Nikitin, yayda olduğu kimi, yenə də bəxtiyar yaşıyırıdı. Üstəlik, yeni bir əyləncə də meydana çıxmışdı – o vint¹ oynamağı öyrənmişdi. Yalnız birçə şey onu arabir həyəcanlandırır və əsəbiləşdirir, sanki, xoşbəxtliyinin tamlığına xələl gətirirdi: bu da Manyanın cehizinin bir hissəsi olan itlər və pişiklər idi. Otaqlardan həmişə, ələlxüsus da səhər vaxtları xalis heyvanxana qoxusu gəlirdi: bu qoxunu heç cür aradan qaldırmaq mümkün deyildi. Üstəlik də, pişiklər tez-tez itlərlə dalaşırıdı. Bədxasiyyət Muşkanı gündə on dəfə yemləyirdilər, o isə, əvvəlki kimi, Nikitini tanımaq istəmir, onu görəndə mirıldanırdı:

¹ Vint – kart oyunu (*tərc*).

– Rrr... nqa-nqa-nqa...

Bir dəfə Böyük pəhrizdə gecəyarısı Nikitin klubda kart oynayıb evə qaydırdı. Yağış yağırı, hava qaranlıq, yer palçıq idi. Nikitinin ürəyində nə isə ağır bir təəssürat vardi, heç cür başa düşə bilmirdi ki, bunun səbəbi nədir – klubda uduzduğu on iki manatdır, yoxsa həmin pulu verəndə oyun yoldaşlarının birinin dediyi “Nikitində pul çıxdur” sözləri? Yəqin ki, bu sözlərlə həmin adam onun aldığı cehizə işarə edirdi? Nikitinin on iki manata heyfi gəlmirdi, yoldaşının sözündə də xətrə dəyəsi bir şey yoxdu, lakin buna baxmayaraq, ürəyindəki pis təəssürat çəkilmək bilmirdi.

– Puf, heç yaxşı deyil! – o, fanarın yanında dayanaraq öz-özünə dedi.

Ağlına gəldi ki, on iki manat onun əlinə çox asanlıqla, havayı gəldiyi üçün həmin pula heyif silənmir. Bax, əger fəhlə olsaydı, onda hər qəpiyin qiymətini bilərdi, udub-uduzmağına belə laqeyd yanaşmazdı. Fikirləşirdi ki, əslinə qalsa, elə bütün xoşbəxtliyi də ona heç bir əziyyətsiz-filansız, havayı yerə qismət olub. Mahiyyətinə varsan, bu xoşbəxtlik onun üçün sağlam adama verilən dərman kimi artıq bir şeydir; əger o da adamların böyük əksəriyyəti kimi, bir tikə çörək dərdinə qalsayıdı, mövcudluq uğrunda mübarizə aparsayıdı, avar çəkdiyi ağır zəhmətdən sinəsi və beli ağrısayıdı, onda dadlı şam yeməyi, isti, rahat otaq və ailə səadəti onun üçün tələbata, əziyyətləri müqabilində mükafata, həyatının bəzəyinə çevrilərdi. İndi isə bütün bunlar qəribə və qeyri-müəyyən bir şey idi.

– Puf, heç yaxşı deyil! – deyə o, bayaqqı sözlərini bir də təkrar etdi. Yaxşı başa düşürdü ki, elə bu mühakimələr öz-özlüyündə xoşagələn əlamət deyil.

O, evə gələndə Manya artıq yataqda idi. Ahəngdar nəfəs alır və yuxuda gülümşəyirdi, görünür, yatmağından özü də həzz alırdı. Ağ pişik yumaq kimi yumrulanıb Manyusyanın yanında uzanmışdı, tez-tez miyoldayındı. Nikitin şəmi yandırıb siqaret çəkəndə Manya oydadi, acgözlükə bir stəkan suyu başına çəkdi.

– Çoxlu marmelad yemişəm, – deyib güldü. Bir az susandan sonra soruşdu, – sən bizi getmişdin?

– Yox, getməmişdim.

Nikitin artıq bildirdi ki, Varyanın son vaxtlar böyük ümidi ləberdiyi şabs-kapitan Polyanski qərb quberniyalarının birinə dəyişi -



lib, artıq şəhərdəki tanış ailələrin çoxunun vida görüşünə gedib. Ona görə də qayınatasının evində kədərli əhvali-ruhiyə hakim idi.

– Axşam Varya gəlməşdi, — Manya dikəlib yatağında oturdu. — Heç nə demədi, ancaq üzündən bilinirdi ki, yazılı nələr çəkir. Polyanskini görməyə gözüm yoxdur. Şişib, qarın bağlayıb, yeriyəndə, ya oynananda yanaqlarının eti tərpanır... Bir sözlə, mənim zövqümə uyğun deyil. Ancaq buna baxmayaraq, onu nəcib adam sayırdım.

— Mən onu indi də nəcib adam sayram.

— Bəs onda Varya ilə niyə belə pis rəftər etdi?

— Niyə pis? — Nikitin belini əyərək ayaqlarını uzadan aq pişiyə qarşı bərk əsəbiləşdiyini hiss edə-edə soruşdu. — Mənə məlum olduğuna görə, o, Varyaya rəsmi heç bir şey təklif etməmişdi, heç bir vəd verməmişdi.

— Bəs onda niyə tez-tez bizim evdə olurdu? Evlənmək fikrin yoxdursa, heç yerli-dibli gəlmə.

Nikitin şəmi söndürüb yerinə girdi. Ancaq nə uzanmaq, nə də yatmaq istəyirdi. Ona elə gəlirdi ki, başı anbar kimi çox böyük və bomboşdur, burada uzun kölgələrə bənzəyən nə isə yeni fikirlər gəzişir. O fikirləşirdi ki, bu sakit ailə səadətinə gülümsəyən lampa-nın məxmər kimi yumşaq işığından başqa, onun və qarşısında sərələnən bu pişiyin çox rahat və məmənun yaşadığı balaca dünyadan başqa, özgə bir ələm də var...

Birdən-birə onun ürəyində həmin özgə ələmə düşmək arzusu ehtiraslı bir şəkildə baş qaldırdı: o da hansısa zavodda, yaxud böyük bir emalatxanada işləmək, kafedrada dayanıb danışmaq, şeir yazmaq, əsərlərini çap eləmək, səs-küy salmaq, yorulmaq, əzab çəkmək istəyirdi. Elə bir fəaliyyət sahəsi arzulayırdı ki, onu özünü unudacaq, öz səadətinə laqeyd qalacaq dərəcədə ağuşuna alınsın. Lakin təsəvvüründə birdən üzü tərtəmiz qırılmış Şebaldin canlandı, dəhşətli səsle dilləndi:

— Siz hətta Lessinqi də oxumamışınız! Siz necə geri qalmışınız? Aman Allah, siz necə kütləşmişiniz!

Manya yenə su içməyə başladı. Nikitin onun boynuna, dolu çiyinlərinə və sinəsinə baxdı, nikah günü kilsədə briqada generalının dediyi sözləri xatırladı: qızılıgül.

— Qızılıgül, — deyə öz-özünə mızıldadı və güldü.

Cavabında çarpayının altından yuxulu Muşkanın miriltisi eşidildi:

– Rrr... nqa-nqa-nqa...

Ürəyindəki kin-küdürüt ağır çəkic kimi qalxıb endi, birdən onun qəlbində Manyaya nə isə kobud bir söz demək, hətta ayağa qalxıb onu vurmaq arzusu baş qaldırdı. Ürəyi bərk-bərk döyünməyə başladı.

– Belə çıxır ki, – o, qəzəbini boğaraq soruşdu, – əgər mən sizin evinizə gəlirdimsə, mütləq sənə evlənməliydim?

– Əlbəttə. Sən özün bunu çox gözəl başa düşürsən.

– Çox xoşdur.

Bir dəqiqədən sonra yenə də təkrar etdi:

– Çox xoşdur.

Artıq söz deməmək və ürəyini toxtatmaq üçün Nikitin öz kabi - netinə keçdi, başının altına balış qoymadan divanın üstünə uzandı, sonra yerə, xalçannın üstünə sərənləndi.

“Cəfəngiyata bax! – öz-özünü sakitləşdirirdi. – Sən müəllimsən, ən nəcib bir sahədə çalışırsan... Daha başqa bir aləm sənin nəyinə gərəkdir? Axi bu, nə cəfəngiyatdır?”

Lakin elə həmin anda da daxili bir inamla özünə sübut edirdi ki, o, müəllim deyil, gimnaziyanın yunan dili müəllimi olan istedadsız, simasız çex kimi adicə bir məmurdur: heç vaxt onda müəllimliyə böyük sevgi olmayıb, pedaqogika ilə tanış deyil və heç vaxt da maraqlanmayıb, uşaqlarla rəftar eləyə bilmir, tədris etdiyi fənnin əhəmiyyəti ona heç vaxt aydın olmayıb, hələ kim bilir, bəlkə də, uşaqlara tama-mılə lazımsız şeylər öyrədib. Mərhum İppolit açıq-aşkar küt adam idi, bütün yoldaşları və şagirdləri onun kimliyini, nəyə qadir olduğunu yaxşı biliirdilər: Nikitin isə çex kimi öz kütlüyünü gizletməyi və hamını məhərətlə aldatmağı bacarıır, özünü elə göstərir ki, sanki, bütün işləri qaydasındadır. Bu yeni fikirləri Nikitini qorxutdu, o, dərhal öz fikirlərindən imtina etdi, onları səfəh şeylər adlandırdı və inandı ki, bütün bunlar hamısı əsəbdəndir, tezliklə özü öz hərəkətlərinə güləcək...

Doğrudan da, səhərə yaxın o artıq əsəbiliyinə gülür, özünü arvad adlandırdı. Lakin Nikitinə aydın idi ki, daha sakitliyini həmişəlik itirib, bu suvaqsız ikimərtəbəli evdə daha onun üçün xoşbəxt - lik deyilən şey yoxdur. O, fəhmlə də olsa, başa düşürdü ki, daha illüziya sona çatıb, sakitlik və şəxsi səadətlə bir araya siğmayan yeni, əsəbi, şüurlu həyat başlanıb.

Səhərisi, bazar günü Nikitin gimnaziya kilsəsində oldu, direktor-la və yoldaşları ilə görüşdü. Ona elə gəldi ki, direktor da, müəllimlər



də cidd-cəhdələ yalnız öz cahilliklərini və həyatdan narahızlıqlarını gizlətməkdən başqa heç bir şey haqqında düşünmürələr. Nikitin də öz narahızlığını bürüzə verməmək üçün ehtiramla gülməsəyir, tamamilə boş şeylər haqqında danışırı. Sonra o, vəzələ zəfərini qazanmaq məcburiyyətinin olmamasından çox məmnun idi.

Evə qayıdanda qayınatasi ilə Varyanı burada gördü. Onlar birlikdə nahar eləməyə gəlmışdilər. Varyanın gözlərində ağladığı bilinirdi. O, başağrısından şikayətlənirdi. Qoca Şelestov isə həddindən artıq çox yeyir və indiki gənclərin yelbeyinliyindən, onlarda centləmenliyin qalmamasından danışırı.

– Bu, ədəbsizlikdir! – deyirdi. – Mən ona elə-bələ də deyəcəyəm: bu, ədəbsizlikdir, mərhəmətli cənab!

Nikitin ehtiramla gülməsəyir və qonaqlara qulluq eləməkdə Manyaya kömək göstərirdi. Nahardan sonra kabinetinə keçib qapını bağladı.

Mart günü hər tərəfə parlaq işıq saçırı. Pəncərə şüşələri arxasından stola qızmar şüalar yayılırdı. Hələ ayın iyirmisi idi, ancaq təkərli arabalar yollara çıxmışdı, bağlarda isə sağsağanlar oxuyurdular. Elə bil, indicə Manya içəri girəcək, bir əli ilə onun boynunu qucaqlayacaq, deyəcəkdi ki, minik atlarını yəhərləyib, yaxud arabanı qapıya çəkiblər, soruşacaqdı ki, üzüməmək üçün nə gəysin? Keçənlük kimi ecazkar bir bahar başlanırdı. Bu bahar da eyni sevincləri vəd edirdi... Ancaq Nikitin fikirləşirdi ki, indi məzuniyyətə çıxbı Moskvaya getsə və orada Neqlinnaya küçəsindəki tanış nömrələrində dayansayıdı, çox yaxşı olardı. Qonşu otaqda qəhvə içir və şabs-kapitan Polyanski haqqında danışındılar. Nikitin söhbətə qulaq asmamağa çalışaraq gündəliyinə yazırı: "Aman Allah, mən hara - dayam! Bayağılıq, bayağılıq dörd bir tərəfimi tutub. Miskin, darıx - dinci adamlar, xama dolu bardaqlar, süd dolu küpələr, tarakanlar, səfəh qadınlar... Bayağılıqdan daha təhqirəmiz, daha dəhşətli, daha darıxdırıcı heç bir şey yoxdur. Buradan qaçmaq, elə günü bu gün qaçmaq lazımdır, yoxsa mən dəli olaram!"

1894

ANNA NİŞANI

I

Nikahlanmadan sonra yüngülvari bir qəlyanaltı da olmadı; cavanlar adama bir qədəh içib paltarlarını dəyişdilər və birbaş vağzala getdilər. Onlar şən toy balı və şamı əvəzinə, musiqi və rəqs əvəzinə, iki yüz verstlik bir məsafləyə ibadətgaha gedirdilər. Bir çoxları bunu bəyənib deyirdilər ki, Modest Alekseiç artıq rütbə sahibidir, özü də cavan oğlan deyil, gurultulu toy, yəqin ki, o qədər də ləyaqətli görünməz; bir də ki 52 yaşı bir məmər 18 yaşı yenice tamam olmuş qızla evləndikdə, söz yox, musiqi adamın könlünü açmazdı. Həm də belə danışıldır ki, qayda-qanun gözləyən Modest Alekseiçin monastırı bu səfərindən məqsədi, yəqin, odur ki, gənc arvadı başa düşsün, anlasın ki, onunçün ailə və kəbin məsələlərində də birinci yeri din və əxlaq tutur.

Cavanları yola salırdılar. Modest Alekseiçin iş yoldaşları, qohum-əqrəba əli qədəhli durub qatarın yola düşməsini gözləyirdilər ki, onların dallarınca “ural!” deyib qışqırsınlar. Qızın atası – başında silindr, əynində müəllim frakı olan Pyotr Leontiç də artıq sərxiş və ağappaq ağarmış halda, öz qədəhi ilə pəncərəyə tərəf boyylanaraq yalvarıcı səslə deyirdi:

— Anyuta, Anya! Anya, tək birçə kəlmə!

Anya pəncərədən ona tərəf əyildi. Pyotr Leontiç şərab qoxulu nəfəsini onun üzünə verə-verə qulağına nə isə piçildədi. Dediklərindən heç bir şey başa düşmək olmurdu, — onun üzünə, sinəsinə, əllərinə xaç çəkdi; bu zaman onun səsi titrədi, gözlərində yaş parladı. Anyanın gimnazist qardaşları Petya və Andryuşa isə dal-dan onun frakından tutub çəkir və pərt halda yavaşcadan deyirdilər:

— Atacan, bəsdir... Atacan, lazım deyil.

Qatar yola düşdükdə Anya atasının səndələyə-səndələyə və əlindeki şərabı dağında-dağında bir qədər vaqonun dalınca qaçıdığını gördü, onun necə də miskin, mərhəmətli və müqəssir sıfəti var idi.

— Üra-a-a! — deyə o bağırdı.



Cavanlar tək qaldılar. Modest Alekseiç kuppeni gözdən keçirdi, şeyləri bir-bir rəflərə düzdü və gülümsünərək gənc arvadı ilə üzbəüz əyləşdi. O, ortaboylu, xeyli kök, koppuş, piyli, uzun bakenbardlı və bişsiz bir məmür idi; qırxılmış, girdə və kəskin surətdə çəvrələnmiş çənəsi dabana oxşayırırdı. Onun sifətindəki ən səciyyəvi cəhat bığının olmaması idi, bu təzəcə qırxılmış çilpaq yer yuxarı getdikcə yağlı və titrək yanağa çevrilirdi. O, özünü çox ağır-səngin aparırdı, hərəkətləri təmkinli, rəftarı mülayim idi.

– İndi mənim yadına qəribə bir əhvalat düşdü ki, onu deməyə bilmirəm, – deyə o gülümsündü. – Beş il bundan əvvəl Kosorotov ikincidərəcəli Müqəddəs Anna nişanı alıb, təşəkkür üçün gəldikdə, zati-alıləri ona belə demişdi: “Demək, indi sizin üç Annanız oldu: biri yaxanızda, ikisi boynunuzda”. Onu da deməliyəm ki, o zaman Kosorotovun arvadı onun yanına yenicə qaymışdı. Anna adlı deyin-gən və yüngültəbiətli bir qadın idi. Ümidvaram ki, mən ikincidərəcəli Anna nişanı aldıqda zati-alılərinin mənə də o sözləri deməsinə əsas olmayıacaqdır.

O, öz balaca gözlərilə gülümsündü. Anna da gülümsündü və ürəyində həyəcanlandı ki, bu adam öz qalın və yaş dodaqları ilə hər dəqiqə onu öpə bilər və artıq bunu rədd etməyə onun heç bir ixtiyarı yoxdur. Onun gonbul bədəninin yüngül bir hərəkəti belə Anyanı qorxudurdu, əri ona qorxunc və iyrənc görünürdü. Modest Alekseiç ayağa qalxdı, boynuna saldığı ordeni arxayıñ-arxayıñ çıxartdı, frakını və jiletini də əynindən çıxarıb xalat geyindi.

– Bax, belə, – deyə Anya ilə yanaşı oturdu.

Nikahlanma zamanı Anya özünün necə əzab çəkdiyini xatırladı, çünkü ona elə gəlirdi ki, keşiş də, qonaqlar da, xülasə, kilsədə olanların hamısı kədərlə ona baxırlar: niyə, axı nəyə görə belə gözəl, yaraşlıqlı bir qız o cürə yaşı, çirkin kişiye ərə getsin? Lap elə bu gün səhər o, hər işinin yaxşıca düzəlməsinə sevinirdi, ancaq nikahlanma zamanı və indi vaqonda özünü günahkar, aldənmiş və gülünc vəziyyətdə hiss edirdi. Budur, o, varlı adama ərə getmişdi, bununla belə, onun yenə də pulu yox idi, gəlinlik paltarı nisə tikilmişdi, bu gün atası və qardaşları onu yola saldıqda Anya onların üzünüñ ifadəsindən bilmışdı ki, ciblərində birçə qəpik də pulları yoxdur. Görəsən, bu gün onlar şam edəcəklərmi? Bəs sabah? Nədənsə, ona elə gəldi ki, atası və qardaşları indi onsuz, ac-susuz

oturublar, anası dəfn edilən günün axşamı kimi, indi də eləcə qüs-səyə batıblar.

“Allah, nə qədər bədbəxtəm! – deyə düşüñürdüm. – Mən niyə belə bədbəxt yaranmışam?”

Modest Alekseiç, qadınla rəftar etməyə alışmamış yaşlı adamlara məxsus bir kobudluqla əlini Annanın belinə sürtür və ciyinə vururdu, o isə pul haqqında, anası haqqında, onun vəfati haqqında düşünürdü. Anası öldükdən sonra gimnaziyada hüsnxət və rəsm müəllimi olan atası içməyə başladı, onlar ehtiyac içərisində qaldılar, uşaqların nə çəkməsi, nə də qaloşu var idi, atasını məhkəməyə çəkir-dilər. Məhkəmə pristavi gəlib onların avadanlıqlarını siyahıya alırdı... Biabırçılıq! Anya sərxoş atasına qulluq etməli, qardaşlarının corab-larını yarmamalı, bazara getməli idi. Onun gözəlliyyini, gəncliyini və incə davranışını tərif etdikdə isə Anyaya elə gəlirdi ki, dünya-aləm onun ucuz şlyapasına, mürekkebə bulaşmış çəkmələrinin yırtığına baxır. Gecələri isə pis-pis fikirlərə düşür və göz yaşı axıdırdı ki, yəqin, zəifliyinə görə tezliklə atasını gimnaziyadan qovacaqlar, bu dərdə tab gətirə bilməyib o da anası kimi vəfat edəcəkdir. Lakin budur, tanış arvadlar özlərini ora-bura vurub Anya üçün yaxşı bir adam axtarmağa başladılar. Çox keçmədi ki, yaşı, çirkin, lakin, pullu adam olan həmin bu Modest Alekseiç tapıldı. Onun bankda yüz min pulu var, atadan-qalma malikanəsini icarəyə verir. Bu adam qayda-qanun biləndir, özü də zati-alılərinin nəzərində olan adamdır. Anyaya deyirdilər ki, Pyotr Leontiçi gimnaziyadan qovmamaq üçün zati-alılərindən gim-naziya direktorunun və ya haminin üstünə kiçik bir məktub almaq Modest Alekseiçin əlində heç bir şeydir.

Anya bütün bu təfərrüati xatırlayarkən birdən pəncərədən qula-ğına musiqi və çoxlu danışq səsləri gəldi. Qatar yarımsənsiyada da-yanmışdı. Platformadan o tərəfdə camaatın toplaşlığı yerdən coşqunluqla çalınan qarmonun, ucuz, ciriltili skripkanın səsi gəlirdi. Hündür qayın və qovaq ağacılarının dalında, ay işığına qərq olmuş yaylaq evlərinin o tərəfindən isə hərbi orkestrin səsi eşidildi, görü-nür, yaylaqda rəqs gecəsi idi. Yaylaqda istirahət edənlər və temiz hava almaq üçün buraya gələn şəhər adamları platformada gəzisirdilər. Bütün bu yaylaq yerlərinin sahibi, varlı, hündürboy, dolu, sıfətdən erməniyə oxşayan qaraşın, dombagözlü və qəribə bir paltar geymiş Artinov da burada idi. Onun əynində yaxası düymələnməmiş köynək,



ayağında mahmızlı uzunboğaz çəkmə var idi, çıynınə qara bir plas salmışdı ki, ucu şleyf kimi yerlə sürüñürdü. Onun dalınca uzun sıfətləri aşağı sallanmış iki tazi gedirdi.

Anyanın hələ də gözlərində yaş parıldayırdı, lakin artıq nə anası, nə pul, nə də öz toyu yadına düşürdü, o, tanış gimnaziistlərin və zabitlərin əlini sıxır, şən qəhqəhə ilə gülür və cəld deyirdi:

– Salam, kefiniz necədir?

O, meydancaya çıxdı və ay işığında elə yerdə dayandı ki, hamı onu gözəl təzə paltarda və şlyapada görə bilsin. Anya soruşdu:

– Biz burada niyə durmuşuq?

– Bura yarımtansiyadır, – deyə ona cavab verdilər. – Poçt qatarını gözləyirlər.

Artinovun ona baxdığını gördükdə Anya əzilə-əzilə gözlərini süzərək ucadan fransızca danışmağa başladı; öz səsinin belə məlahəti çıxmاسından, müsiqi sədalarından, ay işığının gölə düşüb eks etməsindən, Artinovun, o məşhur Don Juanın və şiltağın ona belə həris-həris, maraqla baxmasından və ümumi şənlikdən o da birdən-birə nəşələndi. Qatar yola düşərkən tanış zabitlər əllərini furaj-kalarının günlüğünə qaldırıb onunla xudahafizləşəndə Anya artıq haradasa uzaqlarda, ağacların dalında gurlayan hərbi orkestrin çaldığı havaya uyğun polka oxuyurdu; öz kuperlərinə qayıdarkən onda elə bir hiss əmələ gəlmidi ki, elə bil, heç bir şeydən asılı olmayaraq, mütləq xoşbəxt olacağına bu yarımtansiyada onu əmin etmişdilər.

Cavanlar iki gün monastırda qaldıqdan sonra yenə də şəhərə qayıtdılar. Onlar dövlət evində yaşayırdılar. Modest Alekseiç işə gedən vaxtlarda Anya royal çalar və ya darixdiğindən aqlayar, yaxud da taxtda uzanaraq roman oxuyar, moda jurnallarını vərəqləyərdi. Nahar zamanı Modest Alekseiç olduqca çox yeyər, siyasətdən, təyinatlardan, başqa işə keçirilənlərdən və təltifdən danışar, deyərdi ki, zəhmət çəkmək lazımdır, ailə həyatı kef üçün deyildir, bu bir borcdur; adam qəpiyin qədrini bilməsə, manatın qədrini də bilməz, dama-dama göl olar; o bildirərdi ki, dini, əxlaqi dünyada hər şeydən üstün tutur. Bıçağı əlində qılınc kimi tutaraq deyərdi:

– Hər admanın özünəməxsus vəzifəsi olmalıdır!

Anya isə ona qulaq asar, qorxusundan heç bir şey yeyə bilməz və adətən, stolun başından ac durardı. Nahardan sonra əri uzanıb istirahət edər və bərkdən xoruldayar, o isə öz evlərinə gedərdi. Atası

və qardaşları ona birtəhər baxardılar, elə bil ki, bu saatca o gəlməmişdən bir az əvvəl oturub Anyanın dalınca danışırmışlar ki, pul dərdindən, sevmədiyi, köntöy və qaraqabaq bir adama ərə getmişdir; onun xışıldayan ipək paltarı, qolundakı bilərziklər, ümumiyyətlə, qadın görkəmi atasını və qardaşlarını sıxır, təhqir edirdi; Anya yanlarında olanda onlar bir az pərt olur, onunla nə danışacaqlarını bilmirdilər; bununla belə, onlar Anyani yenə də əvvəlki kimi sevir və onsuz nahar etməyə alışa bilmirdilər. Anya oturub onlarla şorba, şilə, quyuq yağında qızardılmış və şam qoxusu verən kartof yeyərdi. Pyotr Leontiç əli əsə-əsə qrafindən araq töküb acgözlükə və üz-gözünü turşuda-turşuda tez içər, bir qədəh də tökər, sonra üçüncüsünü doldurardı... Ariq, rəngləri solğun, irigözlü uşaqlar olan Petya və Andryuşa isə qrafını götürər və karixmiş halda deyərdilər:

— Lazım deyil, atacan... Kifayətdir, atacan...

Anya da narahat olar, ona yalvarardı ki, daha içməsin, o isə birlədən qızışar, yumruğunu masaya çırıp:

— Mən heç kəsə icazə vermirəm ki, mənə aqsaqqallıq etsin!

— deyə bağırdı. — Uşaq-muşaqlar! Mən elə bu saatca sizin hamı - nizi qovaram!

Lakin onun səsində zəiflik və mehribanlıq duyulardı, heç kəs ondan qorxmazdı. Nahardan sonra, adəti üzrə, bəzənib-düzənərdi, ülgüclə kəsilmiş çənəsini, ariq boynunu irəli uzadıb rəngi qaçmış halda düz yarım saat güzgüün qabağında dayanar, ora-burasını düzəldər, gah başını darar, gah da qara bişərini burar, etirlənər, qal-stukunu bant kimi bağlar, sonra isə əlcəklərini geyinib silindrini başına qoyar, məktəbdənkənar dərs deməyə gedərdi. Bayram günlərində isə evdə qalar, rəngli boyalarla şəkil çəkər, ya da cır-cır cirildən köhnə fisqarmoniyarı çalardı; o, bu sınuq-sabxaq alətdən rəvan ahəng - dar səslər çıxartmağa çalışar, oxuyar, yaxud da uşaqlara acıqlanardı:

— Əclaflar! Yaramazlar! Musiqi alətini korlamısınız!

Axşamlar Anyanın əri dövlət evində, onunla bir damın altında yaşayan iş yoldaşları ilə kart oynayırdı. Oyun zamanı məmurların kifir, zövqsüz geyinmiş, mətbəx xidmətçisi kimi kobud arvadları da yiğişib gelər, otaqda məmür arvadlarının özləri kimi kifir və məz - munsuz bir dedi-qodu başlanardı. Bəzən də elə olurdu ki, Modset Alekseiç Anya ilə teatra gedərdi. Fasilələrdə bir addım da olsa, Anyanı özündən kənara buraxmaz, koridorda və foyedə onunla qol-



qola gəzərdi. Baş əyib bir adamla salamlaşan kimi o saatca Anyaya piçildaydı: "Mülki məşvərətçidir... zati-alilərinin evinə gedib-gelir..." Yaxud da: "Çox varlı adamdır... xüsusi mülkü var..." Bufetin yanından keçdikdə Anya çox arzu edərdi ki, şirin bir şey alınsın; şokolad və alma pirojmasını çox sevərdi, ancaq pulu yox idi, ərindən də istəməyə utanırı. Modest Alekseiç bir armud götürüb barmaqları ilə bir az əzişdirər və tərəddüd edə-edə soruştardı:

– Qiyməti neçədir?

– İyirmi beş qəpik!

– Hə-ə! – deya armudu yerinə qoyardı; ancaq heç bir şey almadan bufetdən çıxıb getmək ləyaqətsiz göründüyündən o, qazlı su tələb edib, bir şüsnəni təkcə içər, gözlərindən yaş axardı; belə hal-larda Anyanın ondan lap zəhləsi gedərdi.

Yaxud da birdən-birə qıpqrımızı qızararaq cəld Anyaya deyərdi:

– Bu qoca xanıma baş əy!

– Axi mən onunla tanış deyiləm.

– Fərqi yoxdur, bu, dövlət palatası müdirinin arvadıdır. Sənə deyirəm baş əy! – deya təkid edərdi. – Başın yerindən üzülməz ki...

Anya baş əyər, onun başı, doğrudan da, yerindən üzülməzdi, lakin əzab çekərdi. O, ərinin istədiklərinin hamısını edər və özünə acıqlanardı ki, nə üçün axmaq-axmaq onun dediklərinə inanıb aldındı. Anya ona puluna görə ərə getmişdi, lakin ərə getməmişdən əvvəl onun pulu indikindən çox olurdu. Əvvəller atası, heç olmasa, hərdən ona bir abbası verirdi, indi isə heç qəpiyi də olmurdu. Xəlvəti götürə bil-mirdi, istəməyə də ürəyi gelmirdi, ərindən qorxurdu, tir-tir əsirdi. Ona elə gəlirdi ki, bu adəmin qorxusu artıq çoxdandır ki, onun canına çökəmişdi. Bir zaman, hələ lap uşaqqı ikən həmişə ona başı üzərində sıxlışan qara bulud və ya onu basıb əzəcək lokomotiv kimi təsir bağışlayan ən qorxunc qüvvə gimnaziyanın direktoru idi; ikinci belə qorxulu qüvvə zati-aliləri idi ki, həmişə ailələrində onun barəsində danışiq gedir və nədənsə, hamı ondan qorxurdu; onlarca başqa xırda qorxulu qüvvələr də var idi ki, bunların sırasına bığlı qırçıq, sərt, daşürəkli gimnaziya müəllimləri və nəhayət, indi qayda-qanun gözləyən, hətta sifətdən belə bir az direktora oxşayan Modest Alekseiç daxil idi. Anyanın təsəvvüründə bütün bu qüvvələr bir yerə toplaşmış qorxunc, nəhəng ağ bir ayı görkəmini alır və bu ayı onun atası kimi zəif, təqsirkar adamların üstünə gəlir, o isə qorxusundan etiraz edə

bilməyib gülümsünür, kobud nəvazişlərə, onu dəhşətə gətirən murdar ağuşlara məruz qaldıqda belə özünü elə göstərir ki, guya, bunnlardan həzz alır.

Yalnız tək birçə dəfə Pyotr Leontiç cürətini toplayıb zəhlətökən bir borcunu vermək üçün Modest Alekseiçdən əlli manat pul borc istədi, lakin bu ona necə də böyük əzab oldu!

Modest Alekseiç bir qədər fikirləşib:

— Yaxşı, mən sizə verərəm, — dedi, — lakin xəbərdarlıq edirəm, içməyi tərgitməyincə bir daha sizə kömək etməyəcəyəm. Dövlət xidmətində olan bir adam üçün belə iradəsizlik eyibdir. Hamiya məlum olan bir faktı sizə xatırlatmaya bilmərəm ki, bir çox bacarıqlı adamları içki düşkünlüyü məhv etmişdir, ancaq onlar özlərini saxlaya bilsəydiłər, yəqin ki, yüksək mənsəbli adamlar ola bilərdilər.

“Bundan başqa...”, “Həmin vəziyyəti nəzərə alaraq...”, “İndicə deyilənlərə əsasən” — kimi uzun bir danışq başlandı, yaziq Pyotr Leontiç isə alçaldığına görə əzab çəkir, bərk içmək istəyirdi.

Adətən, cırıq çəkmədə və nimdaş şalvarda Anyanın yanına qonaq gəlmış uşaqlar belə cürbəcür nəsihətlərə qulaq asmalı olardılar.

Modest Alekseiç onlara deyərdi:

— Hər bir adamın özünəməxsus vəzifəsi olmalıdır.

Pul isə verməzdı. Əvəzində, Anyaya üzüklər, qolbaqlar, sancaqlar bağışlayar və deyərdi ki, belə şeylər qara gündə adama lazım olar, tez-tez də Anyanın kamodunu açıb yoxlardı ki, görsün, şeylərin hamısı yerindədirmi.

II

Beləliklə, qış gelib çatdı. Hələ Milad bayramından xeyli əvvəl yerli qəzetdə elan verilmişdi ki, dekabrın 29-da dvoryanlar yiğinçığında adı qış balı olacaqdır. Hər axşam kart oyunundan sonra Modest Alekseiç həyəcanlı halda məmür arvadları ilə piçildəşar, narahat halda Anyaya baxar, sonra isə uzun müddət nə isə fikirləşə-fikirləşə o baş-bu başa gedərdi. Nəhayət, bir dəfə axşamdan xeyli keçmiş Anyanın qarşısında dayanıb dedi:

— Sən özünçün bal paltarı tikdirməlisən. Başa düşürsənmi? Ancaq xahiş edirəm, Mariya Qriqoryevna və Nataliya Kuzminişna ilə məsləhətləşsən.



Ona yüz manat verdi. Anya pulu aldı, ancaq bal paltarı sifariş edərkən heç bir kəslə məsləhətləşmədi, yalnız öz atası ilə danışdı və çalışdı təsəvvüründə canlandırsın ki, bu balda onun anası necə geyinərdi. Onun mərhum anası həmişə son dəblə geyinər və Anyanı da qəşəng, bəzəkli bir gəlin kimi geyindirərdi. Ona fransız dilində danışmağı, yaxşı mazurka oynamağı da öyrətmişdi (ərə getməmişdən əvvəl o, beş il mürəbbiyyə işləmişdi). Anya da anası kimi köhnə paltardan təzəsini düzəldə bilir, əlcəklərini benzində yuyur, bijouks¹ burovuz götürür, anası etdiyi kimi gözlərini süzür, duruşunun qəşəngliyinə fikir verir, lazımlı gəldikdə heyran olur, yaxud da kədərli və sirli bir əda ilə baxa bilirdi. Atasından isə onun payına düşən gözlərinin və saçlarının tünd rəngi, əsəbilik və həmişə özünə beləcə bəzəkdüzək vermək xasiyyəti idi.

Bala getməmişdən yarı saat əvvəl Modest Alekseiç sürtüksüz, bədənnüma ayna qabağında ordenini boynuna salmaq üçün Anyanın otağına girdikdə onun gözəlliyyinə, yüngül və yaraşıqlı libasına heyran qalaraq özündən razı halda bakenbardlarını qəşiyib dedi:

– Gör bir nə qəşəngsən... Nə qəşəngsən, Anyuta! – O, birdən səsinə təntənəli ton verib davam etdi, – Mən səni xoşbəxt etmişəm, bu gün də sən məni xoşbəxt ede bilərsən. Xahiş edirəm, zati-alılərinin xanımıına özünü təqdim et! Allah xatırınə! Onun vasitəsilə mən baş məlumatçı yerini tuta bilərəm.

Onlar bala getdilər. Budur, dvoryanlar yiğincağı! Bayır qapıda şveysar dayanmışdır. Paltar soyunulan dəhlizdə şübalar asılmış, lakeylər ora-bura vurmuxur, sinəsi açıq xanımlar yelpikləri ilə özlərini qapıdan gələn küləkdən qoruyur, içəridən işiq qazı və əsgər qoxusu gəlir. Anya əri ilə qol-qola pilləkənlə yuxarı çıxarkən musiqi səsi eşidildikdə, saysız-hesabsız cilçırqlarla işıqlanmış zalda özünü böyük aynada gördükdə, onun qəlbində, həmin aylı gecədə yarımstansiyada ürəyinə dammış xoşbəxtlik hissi və sevinc oyandı. O, birinci dəfə idi ki, özünü qız deyil, bir qadın kimi hiss edərək, təkəbbürlə, özünə inamlı yeriyir və istər-istəməz yerişi və ədaləti ilə mərhum anasını təqlid edirdi. Həyatında birinci dəfə idi ki, özünü varlı və azad hiss edirdi. Hətta ərinin yanında olması belə onu sıxırdı, belə ki, yiğincağın keçirildiyi binanın qapısından içəri qədəm qoyan kimi o artıq instinctlə anlamışdı ki, qoca ərinin yaxınlıqda olması onu az da olsa alçaltmır, əksinə, ona

¹ Bijouks – qiymətli zinət şeyləri.

sehri bir cazibədarlıq verir ki, bu da kişilərin xoşuna gəlir. Böyük zalda artıq orkestr gurlayırdı, rəqs başlanmışdı. Dövlətə mənsub olan mənzildən sonra bu cür işiq, rəngarənglik, musiqi və hay-küylə əhatə olunmuş Anya, zali nəzərdən keçirərək ürəyində dedi: "Ah, nə gözəldir!" və o saatda da camaatın içərisində özünün bütün tanışlarını – müsamirə və gəzintilərdə əvvəller rast gəldiyi bütün zabitləri, müəllimləri, vəkilləri, məmurları, mülkədarları, zati-alilərini, Artinovu, yüksək cəmiyyətdən olan geyimli-kecimli, sinələri tamamilə açıq, qəşəng və eybəcər xanımları gördü. Bu xanımlar xeyriyyə bazarının dükənlərində və daxmalarında öz mövqelərini tutmuşdular ki, yoxsulların xeyrinə alverə başlasınlar. Epoletli yekəpər bir zabit, – Anya hələ gimnaziyada ikən onunla Staro-Kiyevski küçəsində tanış olmuşdu, lakin indi familiyası yadında deyildi, – elə bil ki, yerin altından zühur edib onu valsa dəvət etdi. Anya ərindən üzüldü və artıq ona elə gəldi ki, şiddətli bir firtinada yelkənli qayıqda üzür, eri isə uzaqda, sahildə qalmışdır... O, böyük ehtiras və həvəsle vals da, kadril də, polka da oynayır, əldən-ələ keçir, musiqi və səs-küydən od tutub yanır, rus dilini fransız dilinə qarışdırır, dilini əzir, gülür, nə eri, nə başqası, nə də bir şey haqqında düşünürdü. O, kişilərin nəzərini cəlb etmiş, müvəffəqiyyət qazana bilmüşdi, bu, tamamilə aydın idi, başqa cür ola da bilməzdi. O, həyəcandan boğulur, əlindəki yelpiyi bərk-bərk sıxır və içmək istəyirdi. Atası Pyotr Leontiç benzin qoxusu verən qırışq frakda qızına yanaşdı və əlindəki bir nəlbəki qırmızı dondurmanı ona uzatdı:

– Sən bu gün çox qəşəngsən, – deyə heyran-heyran qızına bax - di, – sənin ərə getməkdə tələsdiyinə mən heç bir zaman belə təəssüf etməmişdim... Axi niyə? Mən bilirəm ki, sən bunu bizə görə etdin, ancaq... – O, əlləri əsə-əsə bir dəstə pul çıxarıb dedi, – mən bu gün dərs dediyimə görə pul almışam, ərinin borcunu verə bilərem.

Anya nəlbəkini onun əlinə verib, rəqs etmək üçün yanaşan adam - la fırlanaraq uzaqlaşdı və rəqs etdiyi adamın ciyini üzərindən ötəri, atasının parketdə sürüşərək bir qadını qucaqladığını və onunla zalda fırlanmağa başladığını gördü.

"Ayiq vaxtlarında necə də yaxşı olur!" – deyə Anya düşündü.

Mazurkanı həmin yekəpər zabitlə oynadı; zabit özünü çəkərək, mundır geyindirilmiş bir cəmdək kimi çətinliklə tərpənə-tərpənə ciyinini və sinəsini oynadır, ayaqlarını güclə yerə vururdu – o, qətiyyən, rəqs etmək istəmirdi. Anya isə onun yanında quş kimi uçur, öz



gözəlliyi, açıq boynu ilə ona açıq verirdi; onun gözlərində şux bir ifadə vardı, hərəkətləri ehtiraslı idi, zabit isə get-gedə laqeydləşir və kral kimi mərhəmətlə ona əl uzadırı.

– Əhsən! Əhsən!.. – deyə zaldakılar səslənirdilər.

Lakin yavaş-yavaş yekəpər zabit də cuşa gəldi; o qızışdı, həyəcanlandı, gənclərə məxsus bir çevikliklə yüngülçəsinə hərəkət etməyə başladı. Anya isə yalnız çıyinlərini oynadır, bic-bic baxırdı, elə bil ki, o artıq kralıça, zabit isə qul idı; bu zaman ona elə gəlirdi ki, bütün zalın gözü ondadır, bütün bu adamlar onlara valeh olmuş və paxılıqlarını çəkirlər. Yekəpər zabit Anyaya təşəkkürünü bildirən kimi birdən camaat aralandı, kişilər qəribə bir görkəm alaraq qollarını yanlarına salıb şux dayandılar. Zati-aliləri əynində frak, yaxasında iki ulduz Anyaya tərəf gəlirdi. Bəli, zati-aliləri məhz ona tərəf gəlirdi, çünkü düz onun üzünə baxır və şit-şit gülümsünərək dodaqlarını ceynəyirdi; o, həmişə qəşəng bir qadın gördükdə belə edərdi.

– Çox şadam, çox şadam, – deyə sözə başladı. – İndiyə qədər belə bir xəzinəni bizzən gizlətdiyinə görə mən əmr edəcəyəm ki, sizin ərinizi dustaqxanaya salsınlar. Mən sizin yanınızda arvadımın tapşırığı ilə gəlmişəm! – deyə elini ona uzadaraq sözünə davam etdi. – Siz bizə kömək etməlisiniz. Bəli... Gözəlliye görə sizə mükafat təyin etmək lazımdır... Amerikadaki kimi... Bəli... Amerikalılar... Mənim arvadım səbirsizliklə sizi gözləyir.

O, Anyanı komaya, yaşılı bir qadının yanına apardı. Onun sıfətinin aşağı hissəsi çox böyük idi, elə bil ki, ağızında yekə bir daş tutmuşdu.

– Bizə kömək edin, – deyə o, burnunda, uzada-uzada sözə başladı. – Bütün qəşəng qadınlar xeyriyyə bazارında işləyirlər, təkcə siz nədənsə gizlənirsiniz. Siz niyə bizə kömək etmək istəmirsiniz?

O çıxb getdi. Anya yanında fincanlar olan gümüş samovarın böyründə onun yerini tutdu. Elə o saatca da qızığın ticarət başlandı. Bir fincan çay üçün Anya bir manatdan az almirdi, yekəpər zabit isə düz üç fincan içməyə məcbur etdi. Həmişə təngnəfəsliyikdən əzab çəkən, dombagöz, dövlətli Artinov gəldi. Lakin o artıq Anyanın yaya görmüş olduğu qəribə paltarda deyildi, hamı kimi əyninə frak geyinmişdi. O, gözlərini Anyadan çəkmədən bir qədəh şampan şərabı içib yüz manat verdi, sonra çay içib yenə də yüz manat verdi – o, bunları dinməzcə, nəfəsi darala-darala edirdi.

Anya müştəri çağırır və onlardan pul alırı, artıq möhkəm əmin idi ki, təbəssümündən və baxışlarından bu adamlar zövq alırlar. Anya artıq başa düşmüdü ki, o yalnız bu musiqili, rəqsli, şən, gurultulu, qəhqəhəli həyat üçün, sevilmək üçün yaranmışdır; çoxdanki qorxusu, onu basib əzməklə hədələyən o müdhiş qüvvə isə indi ona gülməli gəlirdi; o artıq heç kəsdən qorxmurdı, yalnız anasının olmağına heyif silənirdi, çünkü anası sağ olsa idi, indi onunla birlikdə qızının müvəffəqiyyətinə sevinər və fərəhlənərdi.

Pyotr Leontiç artıq avazımış olsa da, hələlik ayaq üstdə möhkəm dayanaraq komaya yaxınlaşdı və bir qədəh konyak istədi. Anya qızardı, qorxdı ki, atası yersiz bir söz danışar (atasının belə yoxsul və belə adı bir adam olduğuna Anya xəcalat çəkirdi), ancaq o, konyaki içdi, pullarının içindən bir onluq çıxarıb verdi və heç bir söz demədən təşəxxüsle çəkilib getdi. Bir qədər keçidkən sonra Anya atasının *grand rond*¹ da qoşa getdiyini gördü, bu dəfə o artıq səndələyir və rəqs etdiyi qadını pərt edərək çığıra-çığıra nə isə deyirdi. Üç il bundan qabaq da balda atasının beləcə səndələdiyi və çığırdığı Anyanın yadına düşdü. O vaxt nəticədə polis məmuru onu evə yatmağa aparmışdı, səhərisi gün isə direktor onu işdən çıxarmaqla hədələmişdi. Belə bir şeyi xatırlamağın indi heç yeri idimi!

Komalarда samovarlar söndükdən və yorğun xeyriyyəçi qadınlar qazandıqları pulları ağızında daş olan yaşılı qadına təhvil verəndən sonra Artınov Anyanın qoluna girib, onu xeyriyyə bazarının bütün iştirakçıları üçün şam süfrəsi açılmış geniş zala apardı. Şam edənlərin sayı iyirmi nəfərdən artıq olmazdı, lakin çox səs-küy var idi. Zati-aliləri tost dedi: "Bu cah-calallı yeməkhanada yaxşı olardı ki, bugünkü bazarnın məqsədini güdən ucuz yeməkhanaların çıçək - lənməsi şərəfinə içək!" Sonra briqada generalı təklif edib dedi: "Elə bir qüvvənin sağlığına içək ki, onun qarşısında artilleriya belə təslim olur". Hami qədəhlərini uzadıb qadınların qədəhlərinə vurdu. Olduq-ca şən və ürəkaçan məclis idi!

Anyanı evlərinə ötürdükdə artıq hava işıqlanır, aşpaz qadınlar bazara gedirdilər. O, şən, sərxoş, yeni təəssüratlarla dolu, yorğun, əzgin vəziyyətdə soyunub yatağına girdi və elə o saatca da yuxuya getdi...

¹ *Grand rond* – böyük dairə (kadirl oynayanların ümumi rəqsü).



Gündüz saat ikiyə işləyəndə qulluqçu qadın onu yuxudan oydıb, cənab Artinovun görüşə gəldiyini xəbər verdi. Anya cəld geyinib qonaq otağına keçdi. Artinovdan bir az sonra, xeyriyyə bazarında iştirak etdiyinə görə öz təşəkkürünü bildirmək üçün zati-aliləri gəldi. O, şirin-şirin gülümsünərək, dodaqlarını çeynəyə-çeynəyə Anyanın əlindən öpdü və yenə gəlmək üçün ondan icazə istəyib getdi. Anya isə təəccüb və heyət içərisində qonaq otağının ortasında dayanaraq həyatındakı bu dəyişikliyin, bu qəribə dəyişikliyin belə tez baş verməsinə inana bilmirdi; elə həmin dəqiqə onun əri Modest Alekseiç otağa daxil oldu... İndi onun, Anyanın da qarşısında dayanarkən sifətində irışkən, yaltaq, itaətkar bir gədə ifadəsi var idi ki, onun yalnız güclü ve adlı-sanlı adamların qarşısında dayanarkən belə bir hala düşməsinə Anya adət etmişdi; o, böyük bir ləzzətlə, qəzəb və nifrətlə, bununçun ona heç bir şey olmayacağına artıq əminliklə, hər bir kəlməni aydınca ifadə edərək dedi:

– Rədd ol, qanmaz!

Bundan sonra artıq Anyanın bircə gün də boş vaxtı olmurdu, o gah şəhər kənarına seyrə çıxır, gah gəzintidə, gah da teatr tamaşalarında iştirak edirdi. Hər gün səhərə yaxın evə qayıdır, qonaq otağında döşəmənin üstündə yatır, sonra da çiçəklərin altında necə yatdığını təsirli sözlərlə hamiya nəql edirdi. Olduqca çox pul lazım olurdu. Lakin o artıq Modest Alekseiçdən qorxmurdı, onun pullarını öz pulu kimi israf edirdi; özü də nə xahiş, nə də tələb edirdi, Modest Alekseiç yalnız hesab, yaxud da kiçicik bir kağız göndərirdi: “Bu adama iki yüz manat verməli”, yaxud da: “Təcili olaraq yüz manat verilsin”.

Pasxa bayramında Modest Alekseiç ikincidərəcəli Anna nişanı aldı. O, təşəkkür üçün gəldikdə zati-aliləri əlindəki qəzeti bir tərəfə qoyub kreslonun dibinə çəkildi və çəhrayı dırnaqlı ağ əllərinə baxa-baxa:

– Demək, indi sizin üç Annanız oldu, – dedi. – Biri yaxanızda, ikisi boynunuzda.

Modest Alekseiç ucadan gülməkdən qorxaraq iki barmağını ağızına tutub dedi:

– İndi də, gərək, balaca Vladimirin dünyaya gəlməsini gözləyək, cəsarət edib, xaç atası olmağı zati-alinizdən xahiş edirəm.

O, IV dərəcəli Vladimir ordeninə işarə edir, özünü hazırlıq və cəsarətlə dediyi bu müvəffəqiyətli cinası haqqında hər yerde

necə danışacağını təsəvvüründə canlandırır və belə müvəffəqiyyətli sözlərdən birini də demək istəyirdi, lakin zati-aliləri başını tərpədərək yenidən qəzet oxumağa başladı...

Anya isə üçatlı xizəkdə gəzməyə çıxır. Artınovla evə gedir, birləşdəli pyeslərdə oynayır, şam edir və çox az-az hallarda öz atası evinə gedirdi. Artıq onlar Anyasız nahar edirdilər. Pyotr Leontiç əvvəlkindən də artıq içir, daha pulları olmurdu, fisqarmoniyani da çoxdan satıb borca vermişdilər. Uşaqlar onu indi küçəyə tək buraxmir, həmişə dalınca gəzirdilər ki, yıxılmassın; hər dəfə gəzinti zamanı Staro-Kiyevski küçədə Artınovun sürücü yerinə qozlada oturduğu üçatlı xizəkdə Anyaya rast gəldikdə Pyotr Leontiç silindri çıxarır və qışqırıb nə isə demək istəyir, Petya ilə Andryuşa isə onun qolundan yapışış yalvara-yalvara deyirlər:

– Lazım deyil, atacan... Bəsdir, atacan...

1895



MÜJİKLƏR

I

Moskvadakı “Slavyan bazar” mehmanxanasının lakeyi Nikolay Çikildeyev xəstələnmişdi. Onun qızları tutulmuş və yerişi dəyişmişdi, hətta bir dəfə koridorla gedərkən əlindəki podnosla bərabər yixilib, podnosdakı noxudlu vətçinani¹ yerə dağmışdı. Axırda lakey iş yerini tərk etməyə məcbur oldu. Özünün, arvadının olan-qalan pullarını dava-dərmانا xərclədi, dolanışığa bir şeyi qalmadı, bir yandan da ißsizlikdən dərinirdi. Nəhayət, o, kənddəki evlərinə getməyi qərara aldı. Öz evində xəstə yatsa da, eybi yoxdur, şəhərə nisbətən orada ucuzluqdur. Doğru deyiblər ki, evdə hər şey adamın dadına yetir.

Çikildeyev axşamüstü öz kəndləri Jukovoya yetişdi. Uşaqlıq dövrünü xatırlayarkən doğma yurdunu ona işqli, rahat və gülşən görünərdi, indi isə içəri girərkən daxmasını o qədər qaranlıq, darış-qal və kirli gördü ki, hətta qorxdu da. Onunla bərabər gəlmış arvadı Olqa və qızı Saşa daxmanın lap yarısını tutmuş, his və milçəkdən qaralmış, böyük, yönəmsiz sobaya heyratla baxdılar. Milçək əlin-dən tərpənmək olmurdu! Sobanın böyrü çökmüşdü, divarların dirəkləri əyilmişdi, adama elə gəlirdi ki, ev bu saat uçacaq. Küncdə, ikonaların yanında şəkil əvəzinə divara butulka kağızları, qəzet par-çaları yapışdırılmışdı. Ah, yoxsulluq, yoxsulluq! Böyüklərdən evdə heç kəs yox idi – hamı biçinə getmişdi. Sobanın üstündə səkkizyaşlı bir qız oturmuşdu; bu, sarısaç, üz-gözü çirkli, laqeyd bir qız idi, o hətta içəri girənlərin üzünə belə baxmadı.

Aşağıda ağ bir pişik sobanın külbəsinə sürtünürdü.

– Piş-piş! – deyə Saşa pişiyi çağırıldı.

Qız:

- Eşitmir, – dedi.
- Kar olub.
- Nədən kar olub?
- Elə-belə. Çox döyüblər.

¹ Vətçina – donuz eti.

Nikolayla Olqa ilk baxışdan buradakı yaşayışı dərk etdilər, ancaq bir-birinə heç bir söz demədilər: səssiz-səmirsiz bağlama-larını yerə qoyub dinmədən küçəyə baxdılar. Evləri kəndin qıraqından üçüncü olub, ən miskin, ən köhnə bir görünüşdə idi; ikinci ev də ondan qalmazdı, lakin üçüncüsünün damı dəmirdəndi və pəncərələrindən pərdə asılmışdı. Bu ev hasarsızdı və həyatında meyxana vardı. Evlər sıra ilə uzanıb gedirdi, həyatlarından söyüd, gəndalaş və üvəz ağacları boyunan sakit və dalğın kəndin xoş mənzərəsi vardı.

Kəndli bağlarının qurtaracağından çaya doğru dik və uçurumlu bir yarğan başlayırıdı. Ora-burada gilin arasından yekə daşlar görüñürdü. Enişdə, bu daşların və saxsı qab düzəldənlərin qazdıqları çala-çuxurların yanı ilə dar çıçırlar uzanıb gedirdi, qırmızı, boz rəngdə olan qab-qacaq sınıqları oraya-buraya tökülmüşdü, daha aşağılarda təzəcə biçilmiş geniş, hamar, yaşılı çəmənlik uzanıb gedirdi, indi bu çəməndə kəndlilərin mal-qarası otlayırdı. Kəndin bir verstiyyində olan çayın gözəl, girintili-çixintili sahili vardı; çayın o tayında da geniş çəmənlik, mal-qara sürüsü və bir-birinin ardınca düzülmüş ağ qazlar gözə çarpırdı, sonra yenə bu taydakı kimi dağa qalxan sildirim yoxuş, yuxarıda isə, dağın üstündə beşqübbəli bir kilsə, ondan azacıq kəndada da mülkədar evi vardı.

Olqa üzünü kilsəyə tutub xaç çək-çəkə:

– Yaxşı yerdir! – dedi. – Əcəb genişlikdir!

Elə bu an, ikindi zəngi çalındı (şənbə günü idi). Aşağıda vedrə ilə su daşıyan iki xirdəca qız dayanıb zəngi dinləmək üçün kilsəyə baxdı.

Nikolay fikirli-fikirli:

– Bu vaxtlar “Slavyan bazarı”nda nahar verilərdi... – dedi.

Nikolay və Olqa uçurumun kənarında oturub, günəşin batmasına, qızılı tünd-qırmızı səmanı çayda, kilsənin pəncərələrində və zəif, sakit, son dərəcə şəffaf havada əks etməsini seyr edirdilər. Moskvada heç vaxt belə gözəl hava olmur. Günəş batandan sonra naxır mələşə-mələşə, böyüre-böyüre gəlib-keçdi; qazlar çayın o tayından uçub bu tayına gəldilər. Sonra ətraf sakitləşdi, havanın zəif qızartısı söndü və axşam qaranlığı sürətlə çökəmeye başladı.

Bu aralıq Nikolayın qoca ata-anası çöldən qayıtdı. Bunlar ariq, beli bükülmüş, dişləri tökülmüş, ikisi də bir boyda qoca idi. Çayın o



tayında mülkədara qulluq edən gəlinlər – Marya və Fyokla da gəlib çıxdı. Kirbyakın arvadı Maryanın altı uşağı, əsgər getmiş Denisin arvadı Fyoklanın isə iki uşağı vardi. Nikolay evə girərkən bütün bu ailəni, taxtda, beşiklərdə və evin künclü-bucağında tərpənən irili-xirdalı bədənləri, qocanın və arvadların necə acgözlükle qara çörəyi suya batırıb yediklərini gördükdə xəstə, pulsuz bir halda, özü də ailəsi ilə birlikdə buraya əbəs gəldiyini düşündü. Salamlaşdıqdan sonra Nikolay:

– Bəs qardaşım Kirbyak haradadır? – soruşdu.
– Tacirin yanında – meşədə qoruqçuluq eləyir, – deyə atası cavab verdi. – Pis mujik deyil,ancaq içməyi işi korlayır.

Qarı ağlamışın bir səslə:

– Qazanıb gətirən deyil, – dedi. – Bizim mujiklərdən fayda yoxdur, evə gətirməkdənsə, əksinə, evdən aparırlar. Kirbyak da içir, qoca da içir, Allahdan gizli deyil, bəndən nə gizlin, meyxanaya dadanıbdır. Yəqin, bizi Allahın qəzəbi tutub.

Qonaqların gəlməsi münasibətələ samovar qoydular. Çay balıq dadi verirdi, qənd boz rəngdə idi. Çörəyin və qab-qacağın üstündə tarakanlar o yan-bu yana qaçırdı; adamın ürəyi bulanırdı, söhbət özü də zəhlətökən və könülbulandıran idi. Hey ehtiyacdən və azarbezardan danışırdılar. Hərə bir stekan çay içmişdi ki, birdən həyatdən gur, uzanan, sərkoş bir səs eşidildi:

– Ma-arya!
– Kirbyakin səsinə oxşayır, – dedi. – Adını çək, qulağını bur.
Hamı susdu. Bir azdən sonra, quyunun dibindən gəlmiş kimi, yenə həmən kobud və uzanan səs eşidildi:

– Ma-arya!
Evin böyük gəlini Maryanın rəngi qaçıdı. O, dəhşətlə sobaya qışdı, bu enlikürək, qüvvətli, çırkin arvadın üzündə qorxu ifadəsini görmək adama qəribə gəlirdi. Maşanın soba üzərində oturmuş laqeyd görünən qızı birdən-birə ucadan ağlamağa başladı.

Marya kimi qüvvətli və enlikürək bir qadın olan gözəl Fyokla:
– Sənə nə oldu, azar dəymiş? – deyə qızın üstünə çığırdı. – Qorxma, öldürməz səni!

Nikolay qocadan öyrəndi ki, Marya Kirbyakla meşədə yaşamaqdan qorxur. Kirbyak kefli olanda həmişə onun ardınca gəlir və çığırbağır salır, yaziq arvadı amansızcasına döyür.

– Ma-arya!!! – Bu dəfə Kirbyakın səsi lap qapının yanından gəldi.

— Allah xatirinə, qoymayın məni döysün, — deyə Marya kəkələdi, o, elə tövşüyürdü ki, elə bil, bədənini yavaş-yavaş suya salırdılar. — Qoymayın, yazığam...

Evdəki uşaqların hamısı ağlamağa başladı. Saşa da onlara baxıb ağladı. Kefli adam öskürəyi eşidildi və ucaboy, başında qış papağı olan qarasaqqal bir mujik içəri girdi, çıraqın zəif işığında onun üzü seçilmədiyindən çox dəhşətli görünürdü. Bu, Kiryak idi. Arvadına yanaşib qolaylandı və onun sıfətinə bir yumruq ilişirdi, zərbənin gücündən başı gicəllənən arvad cırqını belə çıxarmadı, o yalnız yerdə oturdu və burnundan dərhal qan açıldı.

Qoca, sobanın üstünə dırmaşaraq:

— Rüsvayçılıqdır, biabırçılıqdır, — deyə mırıldanırdı, — qonaqlardan bir həya elə! Allaha xoş getməz!

Qarı isə dinməz-söyləməz belini büküb oturmuşdu, nə isə düşüñürdü, Fyokla beşiyi yırğalayırdı... Kiryak qorxunc görünməyindən məmənun olaraq, Maryanın əlindən yapışdı, onu qapıya sarı sürdü və daha dəhşətli görünmək üçün vəhşi heyvan kimi böyürdü, lakin birdən gözü qonaqlara sataşdı, dərhal səsini kəsdi. Arvadını buraxaraq:

— Hə, gəlmisiniz ki... — dedi. — Doğma qardaşım öz ailəsi ilə gəlib...

O səndələyərək, sərxoş qırmızı gözlərini geniş açıb ikonaya xaç çəkdi.

— Demək, qardaşım öz ailəsi ilə bərabər ata evinə gəlib... Moskvadan. Moskva, demək, birinci paytaxt şəhəridir. Bütün şəhərlərin anasıdır... Başıslayıñ...

Kiryak samovarın yanındakı skamyada oturdu və çayı nəlbəkiyə töküb, sükut içərisində, bərkdən hortuldada-hortuldada içməyə başladı... On fincana qədər içdi, sonra skamyaya söykənərək xoruldadi.

Hami yatmağa başladı. Nikolaya, xəstə olduğu üçün, qoca ilə birlikdə sobanın üstündə yer saldılar, Saşa döşəmə üzərində sərələnib yatdı, Olqa isə arvadlarla anbara getdi. Orada otun üstə Marya ilə yanaşı uzanıb danışındı.

— Eh, quzum, göz yaşı ilə dərdə çarə eləmək olmaz! Səbir elə - mək lazımdır. Müqəddəs kitabda yazılıb ki, kim sənin sağ üzünə bir şillə vursa, çevir sol üzünü, qoy ona da vursun... Adam, gərək, səbirli olsun!



Sonra o, ahəstə bir səslə Moskvadan, öz yaşayışından, mebelli otaqlarda qulluqçu olmağından danışdı.

— Moskvada evlər yekədir, daşdan tikilib. Kilsələrin sayı-hesabı yoxdur, evlərdə də gözəl, qabiliyyətli ağalar yaşayırlar.

Marya dedi ki, o neinki Moskvada, hətta öz qaza şəhərlərində belə olmamışdır; o, savadsız idi, heç bir dua-zad bilmirdi, hətta "Ya rəbbim" duasını da oxumağı bacarmırdı. Marya ilə, ondan kənarda oturub qulaq asan o biri gəlin Fyokla çox nadandılar, heç bir şey anlmırdılar. İkisi də öz ərini sevmirdi: Marya Kiryakdan qorxurdu, əri onun yanında qalanda qorxudan tir-tir əsirdi, onun ağızından gələn araq və tənbəki qoxusundan az qala boğulurdu. Fyokla isə: "Ərsiz darıxmırsanmı?" — sualına qüssə ilə: "Allah vurub onu", — deyə cavab verdi.

Xeyli danışdıqdan sonra susdular...

Hava sərin idi, anbarın yanında ucadan banlayan xoruz arvadları yatmağa qoymurdu. Səhərin mavi işığı anbarın dəlma-deşiyindən içəri düşəndə Fyokla yavaşça yerindən qalxıb bayra çıxdı, sonra yalnız ayaqlarını tappıldada-tappıldada hara isə çıxıb getdi.

II

Olqa Maryanı özü ilə götürüb kilsəyə getdi. Ciğırla çəmənliyə enərkən hər ikisinin kefi kök idi. Bu genişlik və sərbəstlik Olqanın xoşuna gəlirdi. Marya isə hiss edirdi ki, qaynı arvadı ona yaxın, doğma bir adamdır. Günsən doğurdu. Yuxulu çalağan çəmənlik üzəri ilə alçaqdan uçurdu, çayın üstünü duman almışdı, ora-burada hələ də duman dolaşındı, lakin çayın o tayında dağın təpəsindən bir işiq zolağı uzanırdı — kilsə parıldayırdı, mülkədar bağından qarğaların qanlılışı eşidilirdi.

— Qayınatam pis deyil, — deyə Marya nağıl edirdi. — Amma qayınanamın xasiyyəti tünddür, hey savaşır. Öz çörəyimiz maslenitsa bayramına qədər bəs elədi, indi unu meyxanadan alırıq, ona görə də qarı hey donquldanır, deyir, çox yeyirsınız.

— Ay aqibəti xeyir! Belə yerdə səbir eləmək lazımdır. Müqəddəs kitabda belə buyurulub ki, bu dünyada nahaqdan əzab çekənlər o dünyada öz mükafatlarını alacaqlar.

Olqa təmkinli və ahəngdar bir səslə danışındı, yerişi də mömin adamların yerişi kimi cəld və təlaşlı idi. O, hər gün "İncil" oxuyardı,

özü də keşiş kimi ucadan, avazla oxuyardı, oxuduqlarının çoxunu başa düşmürdü, lakin müqəddəs sözlər ona dərin təsir edib gözlərini yaşardırıdı, “aşşe” və “dondeje”¹ kimi sözləri ürək çırpıntısı ilə tələffüz edirdi. O, Allaha, həzrət Məryəmə, müqəddəslərə etiqad edirdi: inanırdı ki, dünyada heç kəsi – nə sadə adamları, nə almanları, nə qaraçıları, nə yəhudiləri – heç kəsi incitmək olmaz, vay o şəxslərin halına ki, heyvanlara belə rəhm etməyələr. Olqa müqəddəs kitablarda belə yazıldığına inanırdı, ona görə hətta anlaşılmayan müqəddəs sözləri tələffüz edərkən belə üzü mərhəmətli və nurani olurdu.

– Əsliniz haradandır? – deyə Marya soruşdu.

– Vladimirskidənəm. Ancaq məni çoxdan, hələ səkkiz yaşimdə olanda Moskvaya aparıblar.

Çaya yetişdilər. O tayda, suyun lap qırağında bir qadın durub soyunurdu. Marya qadını tanıdı.

– Bizim Fyokladır, – dedi. – Çayın o tayindakı ağa evinə getmişdi. Prikazçıklärın yanına gedib-gəlir. Dəcəllikdə və söyleşməkdə tayı yoxdur.

Qaraqaş, saçları üz-gözünə tökülmüş, qız kimi möhkəm bədənlə və hələ gənc olan Fyokla suya atılıb ayaqlarını şappıldatmağa başladı, suya düşdüyü yerdən ətrafa dalğalar yayıldı.

– Yaman dəcəl sheydir! – deyə Marya təkrar etdi.

Çayın üstündə laxlayan ensiz taxta bir körpü var idi, onun altında şəffaf və təmiz su içində bir dəstə ilaraya balığı üzürdü. Suyun üstünə əyilmiş yaşıl kollarda şəh parıldayırdı. Hava işıqlaşdı, qızdı, hər tərəf adamın üzünə güldü. Nə gözəl səhərdir! Əlindən yaxa qurtarmaq mümkün olmayan ehtiyac, bu müdhiş, çarəsiz ehtiyac olmasaydı, bu dünyanın özündə də həyat nə qədər gözəl olardı! Lakin dönüb kəndə baxan kimi dünənki əhvalat yada düşdü və bütün ətrafdakı mənzərələrin doğurduğu cazibədar səadət hissi dərhal, bir an içində yox oldu.

Onlar kilsəyə çatdılar. Marya kilsənin qapısında dayanıb, irəli getməyə cəsarət etmədi. Səhər duası üçün saat ona işləyəndə zəng vurduqlarına baxmayaraq, oturmağa da cürət etmədi. Axıra qədər bu cür ayaqüstə qaldı.

“İncil” oxunarkən camaat birdən hərəkətə gelib, mülkədar ailə-sinə yol verdi; ağ palтарlı, kənarları enli şlyapalı iki qız və onlarla

¹ Aşşe, dondeje – kilsə-slavyan sözləri, “əgər” və “nə vaxta qədər ki” deməkdir.



bərabər kök, alyanaqlı, matros paltarı geymiş bir oğlan uşağı içəri girdi. Bunların gəlişi Olqanı mütəəssir etdi, o, ilk baxışdan belə qənaətə gəldi ki, bunlar elmlı və gözəl adamlardır, Marya isə onlara çəpəki, qasqabaqlı, kədərlı bir nəzərlə baxırdı, sanki, içəri girənlər insan deyil, nəhəng bir heyvan idilər və Marya kənara çəkilməsəydi, onu basıb əzə bilərdilər.

Keşş yoğun səsini ucaldanda ona elə gəlirdi ki, kimsə: "Ma-arya", – deyə qışqırı. O, hər dəfə diksinirdi.

III

Kənddə qonaqların gəlişini eşitmisdilər, ona görə səhər duası qurtaran kimi ev camaatla doldu. Moskvada qulluq edən qohumlarını görmək üçün Leonicevlər də, Matveicevlər də, İliçovlar da gəlmisdilər. Jukovo kəndinin az-maz savadı olan uşaqlarını Moskvaya aparıb, orada lakeyliyə və dəhliz xidmətçiliyinə qoyurlar (çayın o tayındakı kəndin uşaqlarını isə yalnız çörəkçiliyə qoyurlar), bu qayda hələ təhkimçilik dövründən qalmışdı: o zamanlar Jukovo kəndindən olan, indi isə əfsanəvi bir adama dönmüş Luka İvaniç adlı birisi Moskva klublarından birində bufetçilik edirdi: bu şəxs yanına xidmətə yalnız öz yerlilərini götürdü, bunlar da öz yerlərini bərkidən kimi, öz qohumlarını dəvət edir, meyxana və restoranlara işə qoyurdular; o vaxtdan bəri ətraf kəndlərin sakinləri Jukovo kəndini Xamskaya və ya Xaluyevka¹ adlandırdılar. Nikolay on-on bir yaşında ikən onu Moskvaya aparmışdır, orada İvan Matveiç onu qulluğa düzəltmişdi. İvan Matveiç ailəsindən olub "Ermitaj" bağında kapeldinerlik² edir - di. İndi Nikolay Matveicevlərə müraciətə nəsihət tərzində deyirdi:

– İvan Makarıç mənim xeyirxahımdır, onun sayəsində adam olub mərəkəyə çıxdığım üçün gecə-gündüz onun canına dua elə - məyə borcluyam.

İvan Makarıçın ucaboylu qoca bacısı aqlamsınaraq:

– Eh, əzizim, – dedi – ondan heç bir xəbər-ətər yoxdur.

– Keçən qış Omanda³ qulluq edirdi, bu mövsümde isə deyidilər, guya, şəhər kənarındaki bağların birindədir... Qocalıbdır!

¹ Xam və xaluy – nökər, lakey mənasındadır.

² Kapeldiner – teatr xidmətçisi.

³ Oman – inqilabdan əvvəl Moskvada olan böyük bir restoran adıdır.

Qabaqlar, göründün, yay vaxtı gündə evə on-on iki manat gətirərdi, amma indi hər yerdə bərəket kəsilib, qoca da yorulubdur.

Qarilar və arvadlar Nikolayın gecə çəkmələrinə, solğun üzünə baxıb, qüssə ilə deyirdilər:

— Səndən daha qazanıb gətirən olmaz, Nikolay Osipiç, canın daha o can deyil!

Həmi Şaşanın nazını çekirdi. Onun on yaşı tamam olmuşdu, lakin hələ balacaboy, çox arıq idi. Zahirindən yeddiyaşlı bir uşağa oxşayırıdı. Günəşdən qaralmış, saçları pis qırılmış, solğun rəngli uzun köynək geymiş qızlar arasında ağ sıfetli, saçına iri qırmızı lent bağlamış qaragözlü Saşa çöldən tutulub gətirilmiş kiçik bir heyvan kimi məzəli görünürdü.

Olqa qızına nəvazişlə baxaraq:

— Mənim qızım oxuya da bilir, — deyə onu tərifləməyə başladı. Taxçadan “İncil” kitabını götürüb uşağı verdi və — Oxu, qızım, — dedi, — sən oxu, pravoslavlardan da qulaq assinlar.

“İncil” köhnə, ağır, dəri cildli idi; qıraqları getmişdi, ondan elə qoxu gəldirdi ki, elə bil, otağa bir yiğin rahib gəlmüşdi. Saşa qaşlarını qaldırıb ahənglə ucadan oxumağa başladı:

— Cəbrail əleyhissəlam həzrəti Yusifin yuxusuna gəlib dedi:

— Dur ayağa, həzrəti Məryəmi öz körpəsi ilə götür...

— Məryəmi öz körpəsi ilə, — deyə təkrar edib həyəcandan qızardı:

Olqa:

— Misirə qaç... və mən deməyincə, oradan tərpənmə...

“Deməyincə” sözündə Olqa davam gətirməyib ağıladı. Maryada, sonra İvan Makarıçın bacısı da ona baxıb hıçqırdılar. Qoca öskürdü və nəvəsinə bir şey bağışlamaq üçün əl-ayağa düşdü, lakin heç bir şey tapmayıb pərt oldu. Qıraət bitdikdə mütəəssir olmuş, Olqa ilə Şaşadan xeyli razi qalmış qonşular öz evlərinə dağlışdırılar.

Bayram münasibətlə ailə bütün günü evdə qalmışdı. Əri, gəlinləri və nəvələri tərəfindən nənə adlandırılmuş qarı hər işi özü görməyə çalışırdı; sobanı özü qalayırlar, samovara özü od salır, günün ikinci yarısını başqa yerdə işləməyə gedir, sonra da: “İşləməkdən təngə gəlmişəm”, — deyə şikayətlənirdi, fikri-zikri onda idi ki, heç kəs artıq loğma yeməsin, qoca da, gəlinlər də bekar oturmasınlar. Gah ona elə gəlirdi ki, meyxanaçının qazları bostana girib, o saat əlində dəyənək bayırına yürüür, özü kimi əfəl və ciliz olan kələmlərinin yanında yarımla



saata qədər durub, qulaqbatırıcı zil səsi ilə çığındı; gah da elə bilirdi ki, qarğı cüçələrin arasına soxulmaq istəyir, söyə-söyə qarğanın üstünə cumurdu. Səhərdən-axşamacan hey acıqlanır, donquldanırı, çox vaxt elə qaraqışlıq salırdı ki, küçədən keçənlər dayanırdılar.

Qarı öz qoca əri ilə çox kobud rəftar edirdi. Ona gah “fərsiz, tənbəl”, gah da “çərdəymış” deyirdi. Qoca etibarsız, təpərsiz bir mujik idi, arvadından həmişə danlaq yeməsəydi, yəqin ki, canını heç işə verməzdi, gününü sobanın üstündə oturub laqqırtı vurmaqla keçirərdi. O, uzun-uzadı oğluna öz düşmənlərindən danışındı, qonşularının, guya, hər gün onu incitdiklərindən şikayət edirdi. Onu dirləmək cansızçı bir məşğələ idi.

– Hə... – deyə o əllərini belinə qoyub nağıl edirdi. – Vozdvijeniye bayramından bir həftə keçmiş mən pudu otuz qəpikdən ot satdım... Hə, yaxşı elədim... Ancaq səhər otu aparırdım, heç kəslə işim yox idi, birdən yüzbaşı Antip Sedelnikovun meyxanadan çıxdığını gördüm. “Hara aparırsan, filan-filan şüdə”, – deyib qulağımın dibindən bir şillə ilişdirdi.

Kiryakın içkidən başı bərk ağıriyordı, qardaşından xəcalət çəkirdi. O, ağırlaşmış başını silkələyərək:

– Arağın bir gücünə bax! Adama od vurur, – deyə mırıldanırdı.
– Ay qardaş, ay bacı, Allah xatırınə, təqsirimdən keçin, bir qələtdir eləmişəm, tutduğum işə özüm də peşmanam.

Bayram münasibatılı meyxanadan siyənək alıb başından şorba bişirdilər. Günortaçağı hamı çay içməyə oturdu, uzun müddət tər töküncə içdilər. Çaydan sonra bir qabdan şorba yedilər. Siyəneyi isə qan gizlətmışdı.

Aşşam dulusçu dərədə bardaq bişirib şirələyirdi. Aşağıda – çəmənlikdə qızlar yallı gedib oxuyurdular, qarmon çalırdılar. Çayın o tayında da bir soba yanındı, qızlar nəğmə oxuyurdular; uzaqdan bu nəğmə adama çox ahəngdar və xoş gəlirdi. Mujiklər meyxanada və onun ətrafında səs-küy salmışdılar; onlar sərxiş səslə necə gəldi oxuyur və elə söyüşürdülər ki, Olqa hey diksinir və:

– Vey-vey-vey! – deyə səslənirdi.

Arasıkəsimdən gələn söyüş səsləri, xüssusən bir ayağı burada, bir ayağı gorda olan qocaların hamidan bərk və hamidan çox söyüşmələri Olqanı heyrətləndirirdi. Uşaqlar və qızlar isə bu söyüşləri utanmadan dinləyirdilər, görünür, onlar bu söyüşlərə beşikdən adət etmişdilər.

Gecə yaridan keçmişdi, buradakı və çayın o tayindakı sobalar sönmüşdü, çeməndə və meyxanada isə kef hələ də davam edirdi. Qoca ilə Kirbyak kefli halda, bir-birini itələyə-itələyə Olqa ilə Maryanın yatdıqları mərəyə yanaşdilar.

Qoca:

- İşin olmasın, – deyirdi, – dəymə... Dinc arvaddır... Günahdır.
- Ma-arya! – deyə Kirbyak bağirdı.
- Dəymə... Günahdır... Yaxşı arvaddır.

Onlar bir dəqiqə anbarın yanında dayanıb getdilər. Birdən qoca zil səslə ucadan oxumağa başladı.

– Sevirəm çö-öl çıçək-lərini... Se-virəm çeməndə gü-ül yiğmağı mən...

Sonra yerə tübürdü və bir neçə hərzə söyüş söyüb komaya getdi.

IV

Qarı Saşanı bostanın yanında qoyub tapşırdı ki, qazları bostana buraxmasın. İsti bir avqust günü idi. Meyxanaçının qazları dal tərəfdən bostana girə bilərdilər, lakin başları qarışq idı: bir-birinə mehbibancasına səs verərək, meyxananın yanındakı yulafı dənləyirdilər; yalnız erkək qaz, sanki, əlidəyənəkli qarının gəlib-gəlmədiyini görmək üçün dik boyanıb baxırdı. Başqa qazlar da aşağıdan gələ bilərdilər, lakin onlar indi uzaqda, çayın o tayindakı çemənlikdə uzun bir sira ilə düzülüüb dənlənirdilər. Saşa bir qədər durduqdan sonra ürəyi darixdı, qazların gəlməyəcəyinə əmin olub, enişə doğru getdi.

Orada Saşa, Maryanın böyük qızı Motkanı gördü. Motka iri daşın üstündə oturub, qimildanmadan kilsəyə baxırdı. Marya on üç qarın doğmuşdu, ancaq uşaqlarından altısı sağ qalmışdı ki, bunların da hamısı qız idı, ən böyüyüünün səkkiz yaşı vardı. Motka ayaq - yalın, əynində uzun köynək günün altında durmuşdu, gün başını deşirdi, lakin o, bunu hiss etmirdi, daşa dönmüş kimi dayanmışdı. Saşa da onun yanında durub, kilsəyə baxa-baxa dedi:

– Kilsədə Allah yaşayır. Adamların evində lampa, şam yanır, amma Allahın evində köz kimi qırmızı, yaşıl, göy çiraqlar yanır. Gecələr Allah həzrəti Məryəmlə, bir də müqəddəs Nikolayla kilsəni tap-



tap gəzir. Qarovalıçular bundan çox qorxurlar. Eh, quzum, – deyə o, anasını təqlid edərək sözünə davam etdi: – Qiymət günü bütün kilsələr göyə çəkiləcək.

– Zə-əng-lər də? – deyə soruşdu.

– Zənglər də çəkiləcək. Qiymət günü yaxşı adamlar behiştə gedəcəklər, pis adamlar həmişə odda yanacaqlar, heç vaxt sönməyəcəklər. Mənim anama, bir də Maryaya Allah deyəcək ki siz heç kəsi incitməmisiniz, ona görə də sağ tərəfə – behiştə gedin; Kir-yakla qariya isə deyəcək ki, siz sol tərəfə – cəhənnəmə gedin, pəhərizi pozanlar da cəhənnəmə gedəcəklər.

Saşa gözlərini geniş açıb göyə baxdı və dedi:

– Göyə bax, gözlərini qırpmalı, mələklər görünür.

Motka da göyə baxmağa başladı, bir dəqiqə sükut içində keçdi.

– Görürsənmi? – deyə Saşa soruşdu.

Motka yoğun səslə:

– Görünmürdü, – dedi.

– Mən görürəm. Balaca mələklər göydə ləp ağcaqanadlar kimi uçurlar, xirdəca qanadları da parıldayırlar.

Motka gözlərini yerə dikib bir az düşündükdən sonra soruşdu:

– Qarı nənəm də yanacaq?

– Yanacaq, quzum, yanacaq.

Daşın yanından ta aşağıyadək yumşaq yaşıl otla örtülmüş hamar eniş uzanıb gedirdi, adam enişdəki bu otları əli ilə tumarlamış, ya da üzərində uzanmaq istəyirdi. Saşa yerə uzanıb aşağı yumbalandı. Motka tövşüyərək ciddi görkəm alıb uzandı və yumbalanmağa başladı. Bu vaxt onun köynəyi çıynınə qədər cirmandı.

Saşa vəcdə gələrək:

– Nə gülməli id! – dedi.

Yenə yumbalanmaq üçün hər ikisi təpəyə çıxmaga başladı, lakin bu an tanış, zingiltili səs eşidildi. Bu səs uşaqları ildirim kimi çaldı. Diş tökülmüş, ariq, qozbel, külək altında yellənən qısa ağısaçlı qarı uzun bir dəyənəklə qazları bostandan qova-qova bağırırdı:

– Bütün kələmləri zay elədiniz, tumunuz kəsilsin, qırılasınız sizi!

O qızları görüb dəyənəyi yerə atdı, əlinə bir dəstə çubuq alıb ariq və kobud barmaqları ilə Saşanın boynundan yapışdı və onu döyməyə başladı. Saşa ağrı və qorxudan ağlayırdı. Erkək qaz boyunu uzadıb yanını basa-basa qariya yanaşılıb fisildədi, sonra qaz -

ların yanına qayıtdı, bütün qazlar onu alqışlayaraq “qo-qo-qo” deyə çığırıldırılar. Qarı Saşanı buraxıb Motkanın üstüne düşdü. Motkanın köynəyi yenə yuxarı çırmındı. Saşa ucadan ağlaya-ağlaya evə qaçdı. Motka da gözünün yaşını silməyərək, ağlaya-ağlaya onun ardınca yüyürdü, üzü o qədər yaş idи ki, elə bil, sıfətini suya basmışdı.

Hər iki qız ağlaya-ağlaya daxmaya girəndə Olqa heyrətlə səsləndi:
— Aman Allah, sizə nə olub? Pərvərdigara, bu, nə sir-sifətdir!

Saşa əhvalatı nağıl etməyə başladı, bu zaman qarı çığırı-çığırı və söyə-söyə içəri girdi. Fyoklanın acığı tutdu, evi səs-küy götürdü.

Rəngi qaçmış, ovqatı pozulmuş Olqa Saşanın başını tumarlayaraq:

— Eybi yoxdur, eybi yoxdur! — deyə onu sakit etməyə başladı.

— Nənəndir, ona acıqlanmaq günahdır. Eybi yoxdur, qızım.

Bu daimi qaraqışqırıqdan, acliqdan, hisdən-pasdan bezən və artıq yoxsulluğa nifrət edən, arvadı ilə qızı qarşısında ata-anasına görə xəcalət çəkən Nikolay, ayaqlarını sobanın kənarından sallayıb, anasına müraciətlə ağır və acıqli bir səslə dedi:

— Siz onu vura bilməzsiniz! Onu vurmağa haqqınız yoxdur!

Fyokla acıqla ona çımxırdı:

— Sən orada gəbərməyində ol, yaramaz! Bilmirəm, hansı cəhən-nəməndən gəlib başımıza bəla oldular, müftəxorlar!

Saşa, Motka və orada olan qızların hamısı sobanın üstündə Nikolayın arxasına qışılaraq, cincirlarını çəkmədən bu qalmaqalı qorxu ilə dinləyirdilər, hətta onların xirdəcə ürəklərinin necə döyün - düyü belə eşidilirdi. Ailədə çoxdan bəri yatan ümidsiz bir xəstə olduqda, bəzən elə ağır dəqiqələr olur ki, bütün yaxın adamlar tərəddüdlə, gizlicə öz ürəyində onun ölümünü arzu edirlər; yalnız uşaqlar yaxın adamlarının ölümündən qorxur və bu ölümü ağıllarına belə getirdikdə həmişə dəhşətə gəlirlər. İndi də qızlar nəfəslərini çəkmədən, kədər dolu nəzərlə Nikolaya baxır, onun bu yaxnlarda oləcəyini düşünürdülər. Onlar ağlamaq, Nikolaya xoş, mehriban və şəfqətli bir söz demək istəyirdilər.

Nikolay, sanki, özünü müdafiə edərək, Olqaya qışıldı, titrək səslə yavaşcadan dedi:

— Olya, əzizim, mən daha dözə bilmirəm. Taqətim qalmayıb. Allah xatırınə, bacım Klavdiya Abramovnaya məktub yaz, qoy nəyi varsa, satsın, girov qoysun, bizə pul göndərsin, çıxaq buradan gedək.



Ah, pərvərdigara! – deyə Nikolay hüznlü bir səslə davam etdi: – Moskvanı bir də görəydim. Heç olmasa, bir dəfə yuxuma girəydi!

Axşam komaya qaranlıq çökdükdə, dərd-qüssə ürəkləri elə doldurdu ki, adam ağzını açıb bir kəlmə danışmaq belə istəmirdi. Açıqlı qarı qurumuş çovdar çörayının qabığını kasada isladıb, düz bir saat ağızında sordu. Mariya inəyi sağıb, vedrədə süd gətirdi, skamyaya qoydu; qarı südü tələsmədən, ehmal-ehmal vedrədən küplərə tökdi. Görünür, o, Üspeniye pəhrizi münasibətlə heç kəsin südü içməyəcəyinə arxayıñ olduğu üçün çox razi idi. Yalnız Fyoklanın uşağı üçün nəlbəkiyə süddən bir qətrə tökdi. Sonra o, Marya ilə bərabər küpləri zirzəmiyə apardıqda, Motka birdən hərəkətə gəlib, sobadan aşağı endi və nəlbəkidəki südü içində çörək qırıntıları olan kasaya tökdü.

Qarı daxmaya qayıdış yenə islanmış çörək qırıntılarını sormağa başladı. Saşa ilə Motka isə sobanın üstündə oturub ona baxırdılar, onlar qarının pəhrizinin pozulduğuna və indi artıq cəhənnəmə gedəcəyinə sevinirdilər. Bununla təskinlik taparaq uzanıb yatdılar. Saşa yuxuya gedərkən qiyamət gününü təsəvvür edirdi: dulusçunun ocağı kimi böyük bir kürə yanındı, inek kimi buynuzları olan qapqara şeytan, bayaq qarı qazları qovduğu kimi, iri bir dəyənəklə qarını odun içinə qovurdu.

V

Üspeniye günü axşam saat on birə yaxın aşağı çəmənlikdə gəzışən oğlan və qızlar birdən çığırışib kəndə tərəf qaçmağa başladılar; yuxarıda, enişin kənarında oturanlar əvvəlcə bu səs-küyün nədən qopduğunu başa düşmədilər.

– Yanğın! Yanğın! – deyə aşağıdan dəhşətli bir çığırkı eşidildi.
– Ay haray, yanırıq!

Dikdirdə oturanlar ətrafa baxıb müdhiş bir mənzərə gördülər. Kənar evlərdən birinin küləş damından bir sajen hündürlüyündə alov çıxırdı, alov tüstü ilə burularaq ətrafa fəvvərə kimi qıqlıcmılar saçırıcı. Bir dəqiqənin içində bütün damı parlaq alov bürüdü və odun çatırılışı eşidilməyə başladı.

Aynı işığı zəifləşdi, bütün kəndə titrək qırmızı işiq yayıldı: yerin üzəri ilə qara kölgələr qaçışırıcı, bərk yanıq iyi gəlirdi; aşağıdan yüyürə-yüyürə gələnlər tövşüyür, həyəcandan danişa bilmirdilər,

bir-birinə toxunur, yixılır və parlaq işığa adət etmədiklərindən gözləri qamaşır, bir-birlərini tanımadılar. Çox dəhşətli idi. Ən dəhşətliyi bu idi ki, od üzərində, tüstünün içərisində gøyərçinlər uçuşurdu, mey-xanada yanğından hələ xəbəri olmayanlar qarmon çalıb oxuyurdular, elə bil, heç bir bəla üz verməmişdi.

Kim isə kobud bir səslə ucadan bağırdı:

— Semyon dayı yanır!

Yanğın kəndin o biri başında, uzaqda olduğuna baxmayaraq, Marya öz koması ətrafında vurnuxur, ağlayır, şivən qoparırdı. Nikolay ayağında çekmə küçəyə çıxdı, uşaqlar da alt köynəklə küçəyə sıçradılar. Yasavul komasının yanında çuqun lövhəni səsləndirdilər. "Bom, bom, bom" səsi havanı doldurdu, bu arasıksılməz uğultudan adamın ürəyi sıxlıq, tükləri ürpənirdi. Qarilar əllərində ikona durmuşdular. Qoyunları, danaları, inəkləri həyətlərdən küçəyə qovurdular, sandıqları, qoyun dərilərini, su təknələrini bayırca çıxarırdılar. Atları şıllaqlayıb yaraladığı üçün ilxiya buraxılmayan səmənd bir ayğır kişiñə-yə-kişnəyə, tappılıtlı ilə kəndin o başına, bu başına çapdı və birdən arabanın yanında durub, onu şıllaqlamağa başladı.

Çayın o tayındakı kilsənin də zəngini çaldılar.

Yanan evin yanı bərk isti idi, elə işiq idi ki, yerdə hər bir ot ayrıca görünürdü. Semyon dayı küçəyə çıxarılmış sandıqlardan birinin üstündə oturmuşdu, bu, sarısaç, yekəburun bir mujikdi, başında gözünün üstüne basılmış şapka, əynində pencək vardi, arvadı isə üzü-qoylu yərə sərələnib inildəyirdi. Səksənyəşli alçaqboylu, yekəsaqqal, cincə oxşayarı, başıaçıq bir qoca yanğının ətrafinə hərlənirdi; o, buralı deyildisə də, yanğına dəxli olan bir adamdı. Əlində aq bir boğça vardi, daz başı işıqdan parıldayırdı. Qaraçı kimi qarayanız və qarasaç olan yüzbaşı Antin Sedelnikov əlində balta evə yanaşdı, nə üçünsə pəncərələri bir-bir vurub-çıxtı, sonra artırmanı yarmağa başladı.

— Arvadlar, su! — deyə o bağırırdı. — Maşanı gətirin! Tərpən!

İndicə meyhanada kef çekən mujiklər yanğın nasosunu çiyn - lərinə alıb gətirirdilər. Hamısı keflidir; büdrəyib yixılırdılar, hamısının üzündə acizlik ifadəsi, gözlərində yaş var idi. Yüzbaşı da keflidir. O:

— Qızlar, su! — deyə çığırırdı. — Zirək tərpənin, ay qızlar!

Arvadlar və qızlar aşağı, bulaq başına yüyürür, ağıznacan dolu vedrələri və iri çəlləkləri yuxarı sürüyür, nasosa doldurur, yenə aşağı qaçırdılar. Olqa da, Marya da, Şaşa da, Motka da su daşıyırdılar.



Arvadlar və oğlanlar nasosla su vururdular, boru fisıldayırı, yüzbaşı borunu gah qapıya, gah pəncərəyə tuşlayır, bəzən barmağı ilə borunun dəliyini tixayırdı, belə hallarda su daha bərk fışıldayırı.

– Afərin, Antip! – deyə hər yandan səslər eşidilirdi. – Söndür, söndür!

Antip isə dəhlizə – lap odun içiñə soxulub oradan qışqırırdı:

– Suyu vurun, cəld vurun, pravoslavlar, bu yanğından qurtaraq!

Mujiklər əllərini ağdan-qaraya vurmadan, dəstə ilə durub alovə tamaşa edirdilər. Heç kəs bilmirdi ki, nədən yapışın, heç kəsin əlin-dən bir iş gəlmirdi, halbuki ətrafda taxıl, ot tayaları, anbarlar, quru çırçıyıqları dolu idi. Kiryak da, onun atası qoca Osip də burada idilər. Qoca, sanki, öz avaralığını doğrultmaq üçün üzüqölu uzanan qadına müraciətlə:

– Bacı, özünə əziyyət vermə! Koma siğorta edilibdir, sənin nə vecinə! – deyirdi.

Semyon üzünü gah buna, gah da ona tutub, yanğının nədən baş verdiyini nağılı edirdi:

– Bu alçaqboy, əliçomaqlı qocanı görüsünüzümü, general Jukovun ev xidmətçilərindəndir. Rəhmətlik generalın yanında aşpzəlq eləyirdi. Axşam bizə gəlib gecələməyə izin istədi. Oturub adambaşı bir stəkan araq vurduq... Arvad, qoca üçün samovara od saldı, ikinci dəfə dəhlizə gedib samovarı yoxladıqda alovun dama qalxdığını görür, damı od alır, həşəm yanmağa başlayır. Az qala, özümüz də yanacaqdıq. Qocanın papağı yanıb, Allah günaha yazmasın.

Çuqun lövhəni yorulmadan səsləndirildilər, çayın o tayindəki kilsənin zəngi tez-tez döyüldürdü. Olqa tövşüyü-tövşüyə, qorxu ilə qırmızı qoyunlara və tüstü içərisində uçuşan çəhrayı göyərçinlərə baxaraq, gah aşağı, gah yuxarı yürürdü. Ona elə gəlirdi ki, bu zəng səsləri tikan kimi onun ürəyinə sancılır, bu yanğın heç vaxt sönməyəcək. Saşa harada isə itmişdir... Komanın damı gurultu ilə uçulub töküldükdə, o, elə bildi ki, indi bütün kənd yanacaqdır, dizləri taqətdən düşdü, daha su gətirə bilməyib, yuxarıda oturdu və vedrəni yerə qoydu. Onun yanında və aşağıda duran qadınlar, yaxınları ölübmüş kimi, səs-səsə verib ağlayırdılar.

Nəhayət, o taydan – mülkədarın malikanəsindən prikazçıklar və işçilər iki araba ilə yanğın nasosu gətirdilər. At belində aq kitelli bir tələbə də gəldi. Baltalar işə düşdü, yanın dirəyin üstünə nərdi -

van qoydular, beş nəfər birdən nərdivanla yuxarı dırmaşdı, tələbə hamidan qabaqda idi, alovdan üzü qızarmışdı, sərt, xırıltılı səslə elə bağırırdı ki, elə bil, yanğının söndürülməsi ondan ötrü adı bir iş idi. Komanı dirək-dirək dağıtdılar, pəyənin şeylərini, çəpərini, ağaclarını və taxtalarını daşıyıb apardılar.

Camaat arasından:

– Qoymayın sindirsinsən! – deyə sözlər eşidildi. – Qoymayın!

Kiryak gələnlərin şeyləri sindirib-dağıtmamasına mane olmaq niy-yəti ilə qəti bir hərəkətlə komaya sarı yeridi, lakin işçilərdən biri boynuna bir şapalaq ilişdirib onu geri qaytardı. Adamlar gülüşdülər, işçi bir şapalaq da ilişdirdi, Kiryak ağızüstə yerə sərildi və iməkləyə-iməkləyə izdihama sarı geri süründü.

O tərəfdən iki nəfər şlyapalı gözəl qız gəldi, bunlar, yəqin, tələbənin bacıları idi. Qızlar uzaqda durub yanğına tamaşa etməyə başladılar. Yanğından kənara sürüdülmüş tirlər artıq yanmirdi, ancaq bərk tüstülenirdi. Boru ilə işləyən tələbə su şırnağını gah tirlərə, gah kişilərə, gah da sudaşyan arvadlara tuturdu.

– Jorj! Jorj! – deyə qızlar məzəmmət və təlaşla ona bağırırdılar.

Yanğıн söndürüldü. Yalnız camaat dağılışmağa başlayanda gördülər ki, dan yeri ağarır, hamının üzü solğun və bir az qarayanız olmuşdu. Səhərin toranlığında, axırıncı ulduzlar göydə sönərkən, adama həmişə belə görünür. Mujiklər dağılarkən general Jukovun aşpazını və onun yanmış papağını lağla qoyub gülüşür və sanki, yanğının belə tez söndürülməsinə heyif silənirdilər.

Olqa tələbəyə müraciətlə:

– Ağa, siz yaxşı söndürürsünüz, – dedi. – Kaş bizim Moskvada olaydınız: orada Allahın var günü yanım olur.

Qızlardan biri:

– Siz moskvalısınız? – deyə soruşdu.

– Bəli, ərim “Slavyan bazarı”nda xidmət edirdi. Bu da mənim qızımdır, – deyə soyuqdan üşüyərək anasının böyrünə qıslımsı Şaşanı göstərdi. – Bu da moskvalıdır.

Hər iki qız tələbəyə fransızca nə isə dedi, tələbə bir abbası çıxarıb Şaşaya verdi. Bunu görən qoca Osipin üzü ümidi lə parladi. Tələbəyə müraciətlə:

– Allaha şükür ki, külək yox idi, zati-aliləri, – dedi. – Yoxsa, bir saatın içində bütün kənd yanardı. – Sonra səsini bir az alçaldaraq,



utana-utana dedi, – zati-aliləri yaxşı adamdır. Hava soyuqdur, bədəni qızışdırmaq bəd olmazdı... Yarım şüşə üçün mənə bir iltifat buyurun.

Ona heç bir şey vermədilər, boğazını arıtlayıb bir-iki dəfə öskü-rərək evə yollandı. Sonra Olqa dikdirdə durub arabaların bərə ilə çayın o tayına keçirilməsinə, ağaların çəmənliliklə gəzə-gəzə getdi-kərinə tamaşa etdi; çayın o tayında ağaları fayton gözləyirdi. Olqa komaya qayıtdıqda böyük bir vəcdlə ərinə nağıl etməyə başladı:

– Nə yaxşı adamlardırlar! Nə gözəldirlər! Qızlar lap, elə bil, mələkdirlər!

Yuxulu Fyokla açıqla:

– Onları görüm ilan vursun! – dedi.

Marya özünü bədbəxt hesab edir və deyirdi ki, ölmək istəyir. Fyoklanın isə, əksinə, bu cür həyat – yoxsulluq, natəmizlik, ard-arası kəsilməyən söyüşlər ürəyindən idi. Nə verirdilərsə, ağına-bozuna baxmadan yeyirdi, harada və nəyin üstündə gəldi yatrdı, çirkəbə qapının ağızında dayanıb lap artırmanın dibinə tökər, sonra da ayaqyalın üstündən keçərdi. İlk gündən başlayaraq onun Olqa ilə Nikolaydan acığı gəldi, məhz ona görə acığı gəldi ki, onlar bu cür həyatı bəyənmirdilər.

– Görək, burada nə yeyəcəksiniz, Moskva dvoryanları, – deyə Fyokla onların dərdindən zövq alındı.

Bir dəfə sentyabr ayının əvvəllərində, səhər tezdən Fyokla aşağıdan iki vedrə su gətirmişdi. Onun sağlam və qəşəng üzü soyuqdan qızarmışdı. Marya ilə Olqa bu vaxt oturub çay içirdilər.

Fyokla istehza ilə:

– Çay ver, qənd ver! – dedi. Vedrələri yerə qoyub, – xanım olub-lar, – deyə əlavə etdi, – hər gün çay içməyi özlərinə peşə eləyiblər. Gözləyin çaydan köpməyəsiniz. – Sonra nifrətlə Olqaya baxaraq dedi, – bəxtəvər, gör Moskvada nə yoğunlayıb!

O çiycin ağacını qaldırıb Olqanın çiyninə vurdu. Hər iki gəlin yalnız əllərini ölçərək:

– Aman Allah! – dedilər.

Sonra Fyokla çay kənarına paltar yumağa getdi. Yol uzunu elə ucadan deyinir və söyürdü ki, səsi komaya gelirdi.

Gün keçdi, axşam oldu. Uzun payız gecəsi başlandı. Komada ipək əyirildilər. Fyokladan başqa hamı əyirirdi: o, çayın o tayına getmişdi. İpəyi yaxındaki fabrikdən götürürdülər, bütün ailə vur-tut iyirmi qəpiyə qədər pul qazana bilirdi.

Qoca ipəyi əyirə-əyirə:

— Ağaların dövründə¹ bundan yaxşı idi, — dedi, — işləyirdin də, yeyirdin də, yatıldın da, hamısı öz qaydası ilə. Nahara sənə borş və daşma verirdilər, axşam da həmçinin. Xiyarla kələm bol idi; öz xoşuna nə qədər istayırsən ye! Nizam-intizam da də möhkəm idi. Hər kəs nə elədiyini bildirdi.

Daxmada yalnız bircə çıraq yanındı, onun da işığı çox zəif idi və his verirdi. Bəzən işləyənlərdən biri işığın qabağını kəsib pəncərəyə in kölgə salanda parlaq ay işığı görünürdü. Qoca Osip tələsmədən azadlıqdan qabaq bu yerlərdə kəndlilərin yaşayışından danışındı, indi buralarda adamın canı sıxılır, yoxsulluq hökm sürür, amma o zamanlar tazirlarla ova gedirdilər, ov uğurlu olanda mujiklərə araq verirdilər. Moskvaya cavan ağalar üçün arabadoluşu ov quşları göndərədilər, pis adamları çubuqla döyər və ya Tver vilayətinə sürgün edərdilər, yaxşı adamlara isə mükafat verərdilər. Qarı da bildiyindən bir az nağıllı edərdi. O, hər şeyi xatırlayırdı, o zamankı həyat bütünlükə yadında qalmışdı. O, öz xanımından danışındı: bu, mərhəmətli, Allahdan qor-xan bir qadın idi, əri əyyaş və əxlaqsız idi, qızlarının hamısı, Allah bilər, necə ərə getmişdilər. Biri sərxaşa, ikincisi meşşana ərə getmişdi, üçüncüsünü qaçırmışdilar (o vaxt cavan qız olan qarı özü qızın qaçınmasına kömək etmişdi), çox çəkmədən bu qızlar anaları kimi, dərd-dən çərləyib öldülər. Bunu yadına salanda qarı həttə bir az ağladı.

Birdən kim isə qapını döydü, harni diksindi.

— Osip dayı, izin ver, sizdə gecələyim!

Alçaqboy, dazbaşlı qoca bir kişi içəri girdi, bu vaxtılı general Jukovun aşpazı olan, yanğın zamanı papağı yanmış qoca idi. Stolun yanında oturub söhbətə qulaq asdı, sonra özü də bildiklərindən nağıllı eləməyə başladı. Nikolay ayaqlarını sobanın kənarından sallayıb dinləyir və hey ağaların dövründə nə kimi xörəklər bişirildiyini soruşdurdu. Kotletlərdən, cürbəcür şorbalardan, souslardan danışıldilar, bütün bunları yaxşıca yadında saxlayan aşpaz da bir çox xörək adı çəkdi ki, indi bu xörəkləri daha bişirmirlər; məsələn, o vaxt öküz gözündən xörək bişirildilər, bu xörəyin adı “səhər yuxudan aylarkən” imiş.

— O vaxt mareşal kotleti bişirirdilərmi? — deyə Nikolay soruşdu.

— Xeyr.

Nikolay narazı halda başını yırğalayıb dedi:

¹ Ağaların dövründə — yəni təhkimçilik hüququ dövründə.



– Aşpazlara bax!

Sobanın üstündə uzanmış və oturmuş qızlar gözlərini qırpmadan aşağıya baxırdılar; onlar buludlar arasında təsvir edilən mələklərə bənzəyirdilər. Büyülərin nağılları xoşlarına gəlirdi: gah vəcdə gəlir, gah qorxudan ah çəkir, diksinir, ağarırlar, hamidən maraqlı danişan qarını isə qırmızıdanmadan, cincirlarını çəkmədən dinləyirdilər.

Sonra dinnməz-söyləməz yatmağa uzandılar; söhbətdən həyəcana gəlmış qocalar gözəl gəncliyin əldən getdiyinə heyif silənlər, gəncliyin nə cür keçirsə-keçsin, ondan yalnız canlı, sevincli, təsirli xatırələr qalır, az qala, qapını döyən ölüm isə ne qədər soyuq və müdhişdir, onu düşünməmək daha yaxşıdır! Çıraq söndü. Həm qaranlıq, həm də ayın parlaq işığı düşmüş iki pəncərə, həm sakitlik, həm beşiyin ciriltisi, nədənsə, həyatın artıq ötüb-keçdiyini və bir daha qayıtmayacağını yada salırdı...

Mürgüləyəndə bu qara fikirləri unudursan, birdən kim isə ciyninə toxunur, yanağını üfləyir – adamın yuxusu qaçıır, bədəni keyiyir, başına hey ölüm fikri soxulur; o biri böyrün üstə çevrilirsən, – ölüm fikri artıq yoxdur, lakin adamın başında ehtiyaca, yeməyə, unun bahalaşmasına dair köhnə, cansızıcı və kədərləi fikirlər dolaşır, bir az keçəndən sonra yenə həyatın artıq ötüb-keçdiyini və bir daha qayıtmayacağını düşünürsən...

– Pərvərdigərə! – deyə aşpaz ah çəkdi.

Kim isə pəncərəni yavaşça taqqıldatdı. Yəqin, Fyokla idi, qayıtmışdı. Olqa ayağa qalxdı, əsnəyə-əsnəyə, dua oxuya-oxuya qapını açdı, sonra dəhlizdə qapının sürtküsünü çıxardı. Lakin içəri girən olmadı. Küçədən yalnız soyuq gəldi və ay işığı içəri düşdü. Açıq qapıdan sakin, boş küçə və göydə üzən ay görünürdü.

– Kimdir! – deyə Olqa səsləndi.

– Mənəm, mənəm.

Fyokla tamamilə lüt vəziyyətdə qapının yanında divara söykənmişdi. Soyuqdan titrəyir, dişləri bir-birinə dəyirdi, ayn parlaq işığında çox solğun, gözəl və qəribə görünürdü. Üstündəki kölgələr və əndamında oynayan ay işığı daha çox gözə çarparırdı. Qara qaşları, dolu, möhkəm döşləri xüsusişə aydın seçilirdi.

– Çayın o tayında dələduzlar tutub soyundurdular, beləcə buraxdilar... – deyə Fyokla başa saldı, – evə lüt gəlmışəm. Bir şey gətir, geyim.

Olqa da titrəməyə başlayaraq yavaşça dedi:

– İçeri gəlsənə!

– Qorxuram, qocalar görə.

Doğrudan da, qarı yerində qurdalanaraq donquldanırdı, qoca da: "Kimdir o?" – deyə soruşurdu. Olqa öz köynək-tumanını getirib Fyoklaya geydirdi və ikisi də səssizcə içəri girib qapını örtdü.

Qarı gələn adamın kim olduğunu duyaraq açıqla:

– Sənsən, qudurğan? – deyə donquldandı. – Ax, səni görüm ilan vursun, gəzəyən... Ölmürsən ki, canımız qurtara!

Olqa Fyoklanın üstünü örtərək:

– Eybi yoxdur, eybi yoxdur, – dedi, – eybi yoxdur, quzum.

Yenə süküt çökdü. Evdəkiler daima narahat yatırıldılar; hərənin zəhləsini bir şey tökürlər, hərənin yuxusuna bir şey mane olurdu: qocanın bel ağrısı, qarının qayğıları və qeyzi. Maryanı qorxu, uşaqların isə – qaşınma və acliq. İndi də yuxu təşvişli idi. Gah o böyrü, gah da bu böyrüstə çevrilirdilər, sayıqlayırdılar, su içməyə dururdular.

Birdən Fyokla uca və kobud bir səslə hönkürüb ağladı, lakin dərhal özünü saxladı, getdikcə sakit və boğuq səslə içini çəkə-çəkə, nəhayət, susdu. Ara-sıra çayın o tayından saat səsi gəlirdi; ancaq saat qəribə işləyirdi; əvvəlcə beşi vurdu, sonra üçü.

– Ah, pərvərdigara! – deyə aşpaz tez-tez ah çəkirdi.

Pəncərəyə baxmaqla təyin etmək olmurdu ki, çölü işıqlandıran ayın ziyyasıdır, yoxsa dan yeri ağarmağa başlamışdır? Marya yerindən qalxıb bayıra çıxdı.

Həyatda inayı sağarkən: "Dayan görək!" – deyə tez-tez donquldanırdı. Qarı da bayıra çıxdı. Koma hələ qaranlıq idi, lakin otaqdakı şeyləri seçmək olurdu.

Bütün gecəni gözünə yuxu getməmiş Nikolay sobanın üstün - dən düşdü. Yaşıl sandıqdan frakını çıxardıb geydi və pəncərəyə yanaşaraq qollarını tumarladı, ətəklərini əlinə alıb gülümsədi. Sonra frakını üsulluca çıxardıb sandığa qoydu və yenə sobanın üstünə uzandi.

Marya qayıdıb sobanı qalamağa başladı. Görünür, o, yuxudan hələ tam ayılmamışdı və indi yeriyə-yeriye, iş görə-görə aylırdı. Yəqin ki, yuxu görmüşdü, ya da dünənki hekayələr yadına düşmüştü, çünkü sobanın qabağında şirin-şirin gəməşərək:

– Yox, azadlıq yaxşıdır! – dedi.



Ağa gəldi – qəza pristavını belə adlandırdılar. Onun nə vaxt, nə üçün gələcəyi bir həftə qabaqdan məlum idi. Jukovada qırxca həyat vardı, lakin dövlət və zemstvo vergisindən qalan borc iki mindən artıq idi.

Pristav meyxanaya düşdü; iki stəkan çay içdikdən sonra piyada yüzbaşının evinə getdi, evin yanında vergi borcu olan bir dəstə adam dayanıb gözləyirdi. Yüzbaşı Antip Sedelnikov gənciyinə baxmayaraq (otuz yaşı təzə tamam olmuşdu), sərt idi və həmişə böyüklerin, rəis-lərin tərəfini saxlayırdı, halbuki o özü də yoxsul idi və töycünü qayda ilə vermirdi. Görünür, yüzbaşı olmağından zövq alır, hökmənlilik etmək xoşuna gəlirdi, öz hökmünü isə yalnız sərtliliklə ifadə edirdi. Yiğincaqda ondan qorxur və ona itaət edirdilər; bəzən kükçədə və ya meyxananın qabağında kefli bir adama hücum edib, əllərini dalına bağlar və dama salardı. Bir dəfə hətta Osipin yerinə yiğincağa gəlmış qarını söyüş söyüdüyü üçün damlamış və düz bir sutka dustaq saxlamışdı. O, şəhərdə yaşamaz və heç vaxt kitab oxumazdı, lakin harada isə cürbəcür ağıllı sözlər öyrənmişdi, bu sözləri danışğında işlətməyi sevərdi, bunun üçün də sözlərini çox vaxt başa düşmədiklərinə baxmayaraq, ona hörmət edərdilər.

Osip öz bəhrə dəftərcəsi¹ ilə yüzbaşının otağına girdi. Pristav otağın sağ küncündəki stol arxasında oturub nə isə yazırı. Bu çənesinə çatmayıb yalnız yanaqlarını örten və yanlara ayrılan uzun aqsaqqallı, boz tujurkali ariq bir qoca idi. Otaqda hər şey tərtəmiz idi, divarlar jurnallardan kəsilmiş ala-bəzək şəkillərlə dolu idi və ən görkəmli yerdə ikonaların yanında keçmiş Bolqarıstan knyazı Bat-tengerin şəkli asılmışdı. Antip Sedelnikov əllərini bir-birinin üstünə qoyub stolun yanında durmuşdu.

Növbə Osipə çatanda o:

- Zati-aliləri, bunun ayağında 119 manat borc var, – dedi.
- Bayramdan qabaq bir manat verib, o vaxtdan bəri bir qəpik də gətirməyib.

Pristav üzünü Osipə çevirib soruşdu:

¹ Bəhrə dəftərcəsi – bu dəftərcədə kəndlinin vergi hesabına ödədiyi məbləğ yazılırdı.

– Belə niyə, dostum?

Osip həyəcanla sözə başladı:

– Zati-aliləri, ürəyinizdə Allah rəhmi olsun, icazə verin deyim, keçən yay lütoretski mülkədarı: “Osip, – dedi, – otu sat... sən otu sat”. Dedin, nə olar? Mənim satmaq üçün yüz puda qədər otum vardı, arvadlar adda-budda biçmişdilər... Sövdələşdik... Öz xoşumuza işi yoluna saldıq.

Osip, yüzbaşından şikayət edir və tez-tez üzünü müjiklərə çeviriirdi, sanki, onları şahidliyə çağırırdı; üzü qızarıb tərləmiş, gözləri iti və acıqlı olmuşdu.

– Mən bilmirəm, sən bunları niyə danışırsan? – deyə pristav dil-ləndi. – Səndən soruşuram hey, səndən, vergi qalığını niyə vermirsən, hə? Siz hamınız vermirsiniz, mən də sizin yerinizə cavabdeh oluram.

– Vallah ki, tabım-tavanım yoxdur.

Yüzbaşı:

– Zati-aliləri, bu sözlərin faydası olmayıcaq, – dedi. – Əlbəttə, Çikildeyevlər bir az kasibdirlər, ancaq hamı bilir ki, bunun səbəbi araqdır, bundan başqa özləri də çox nadincidirlər. Qanacaqları bil-mərrə yoxdur.

Pristav nə isə yazdı və su istəyirmiş kimi sakit bir səslə Osipə:

– Rədd ol! – dedi.

Bir azdan sonra pristav çıxb getdi; öskürə-öskürə öz ucuz fay-tonuna minərkən, hətta ariq, uzun kürəyinin hərəkətindən məlum olurdu ki, o, indi artıq nə Osipi, nə yüzbaşını, nə də Jukovo kəndinin vergi borclarını düşünür, yalnız nə isə özünəməxsus bir şey haqqında fikirləşir. Pristav kənddən bir verst belə uzaqlaşmamış, Antip Sedelnikov Çikildeyevgilin samovarını bayırına çıxartdı. Qarı Antipin dalınca bayırda yürüüb, döşünü ata-ata qışqırdı:

– Vermərəm! Vermərəm sənə, kor olmuş!

Antip iri addımlarla tez-tez yeriyirdi, qarı da nəfəsi kəsilə-kəsilə, az qala, yixılaraq onun ardına yürürdü; qəzəbindən gözləri hədə-qədən çıxmışdı, yaylığı başından ciyinənə sürüşmişdü, ağarmış saçları küləkdən yellənirdi.

Birdən dayanıb, əsl bir iğtişaşçı kimi yumruğunu sinəsinə döyməyə və ahəngdar səslə, sanki, hönkürə-hönkürə ucadan çığırmaga başladı:



– Ay pravoslavlар, məgər Allaha etiqadınız yoxdur?! Ay Allah, belə də zülm olar? Ay qardaşlar, haraya gəlin! Ay camaat, dadıma yetişin!
Yüzbaşı ciddi bir tərzdə:

– Ay arvad, ey, – dedi... – Ağlınu başına yiğ!

Çikildeyevlərin daxması samovarsız lap cansixici olmuşdu. Bu məhrumiyətdə bir növ alçaqlıq, həqarət vardi, sanki, birdən-birə daxmanın namusu əlindən alınmışdı. Yüzbaşı samovarın yerinə stolu, skamyaların hamısını, bütün qab-qacaqları aparsayıdı, bu qədər boşluq hiss etməzdilər. Qanıçıçı, Marya ağlayır, qızlar da ona qoşulub aqlaşırdılar. Qoca özünü müqəssir hiss edərək, dərdə batmış bir halda dinməz-söyləməz kündə oturmuşdu. Nikolay da dinmirdi. Qanıçıyı sevir və ona rəhmi gəldi. Lakin indi birdən-birə insafi, mərhəməti yadından çıxardıb, onun üstünə atıldı, yumruğu ilə onu hədələməyə başladı. O çıçı-bağır salıb deyirdi ki, bütün bu işlərin səbəbkəni və günahkarı Nikolaydır; doğrudan da, "Slavyan bazarı"nda ayda 50 manat pul qazandığını yazış lovşalandığı halda, niyə belə az pul göndərirdi? İndi niyə buraya gəlib – özü də tək yox, külfəti ilə? Ölüb-eləsə, onu hansı pulla basdıracaqlar?.. Bu qədər dənlaq və söyüsdən sonra adamın Nikolaya, Olqaya və Şaşaya yazığı gəldi.

Qoca, boğazını arıtlayıb öskürərək, şapkasını götürdü və yüzbaşının yanına getdi. Qaş qaralırdı. Antip Sedelnikov ovurdunu şışıldırək sobanın yanında nə isə lehimləyirdi; evdə dəm vardi. Çikildeyevin uşaqlarından heç də təmiz olmayan aniq uşaqlar yerdə oynayırdılar, Antipin çirkli, üzü çıl-çıl, yekəqarın arvadı ipək əyirirdi. Bu, bədbəxt, miskin bir ailə idi, bunların içində yalnız Antip qıvrıq və yaraşlı görüñürdü. Skamyanın üstündə səra ilə beş dənə samovar vardi. Qoca, Batenberqə baxıb xaç çəkdi və dedi:

– Antip, Allah xatirinə, mənim samovarımı qaytar! Allah kömə - yin olsun!

– Üç manat gətir, samovarını apar.

– Vallah, imkanım yoxdur.

Antip ovurdlarını hava ilə doldurub üfürürdü, od uğultu və fisiltı salıb samovarlarda əks edirdi. Qoca bir az düşündükdən sonra papağını büküb dedi:

– Ver!

Qarayanız yüzbaşı indi lap qara görünür və cadugərə oxşayırdı, üzünü Osipə çevirib sərt və qaba bir səslə dedi:

– Bütün işlər zemstvo rəisindən asılıdır. Ayın iyirmi altısında zemstvonun iclası olacaq, oraya öz narazılığını şifahi və ya yazılı surətdə ərz edə bilərsən.

Osip bir şey anlamadı, lakin bununla kifayətlənib evə qayıtdı.

On gündən sonra pristav yenə gəlib bir saat qaldı və çıxb getdi. O günlər də havalar küləkli və soyuq keçirdi; çay çoxdan donmuşdu, qar isə hələ də yox idi, adamlar yolun olmadığından əzab çəkir-dilər. Bayram günlərində birində axşamçağı bir neçə qonşu söhbət eləmək, dərdləşmək üçün Osipin yanına gəlmışdı. İşləmək günah olduğu üçün çırığı yandırmayıb, qaranlıqda söhbət edirdilər. Qan qaraldacaq bir neçə təzə xəbər vardi. Məsələn, bir-iki evdən vergi borcu üstündə toyuq-cücəni tutub volost idarəsinə¹ göndərib-lər, orada toyuqlara baxan, dən verən olmadığından hamısı qırılıb, qoyunların ayaqlarını bağlayıb araba ilə aparıblar, hər kənddə bir arabadan düşürüb, o birinə mindiriblər, axırdı biri ölüb. İndi bu işdə kimin müqəssir olduğunu aydınlaşdırıldılar.

Osip deyirdi:

– Zemstvo müqəssirdir. Ondan başqa kim müqəssir ola bilər?

– Əlbəttə, zemstvo müqəssirdir.

Zemstvonu hər şeydə müqəssir tuturdular – vergi borclarında da, məhsul qılığında da onu günahkar görürdülər. Lakin zemstvonun nə demək olduğunu heç biri bilmirdi. Fabriki, dükanı və karvansaraları olan varlı mujiklər zemstvo qlasnisi² olub, narazı qal-dıqdan sonra, öz fabrik və meyxanalarında zemstvonu söyməyə başlamışdilar, o vaxtdan bəri hamı hər şeyin təqsirini zemstvonun üstünə yuxarıdı.

Allahın qar yağıdımasından da danışındılar; odun daşımaq lazımdır, kələ-kötür yollarda isə araba işlətmək, qətiyyən, mümkün deyil. 15-20 il bundan qabaq Jukovoda bundan çox maraqlı söhbətlər olurdu. O vaxt hər bir qocanın üzünə baxdıqda onda, sanki, bir sərr olduğunu, onun gizli bir şey bildiyini, nə isə gözlədiyini duyurdu; qızıl möhürlü fərman³, torpaq bölgüsü, yeni torpaq parçaları

¹ Volost – ən aşağı inzibati idarə.

² Zemstvo qlasnisi – burada kəndlilərin zemstvo yiğincığında olan nümayəndəsidir.

³ Qızıl möhürlü fərman – kəndlilər üçün yazılmış müraciətnamədir. İnqilabçı-xalqçılar çar fərmanları şəklində buraxdıqları bu müraciətnamələrdə mülkədar torpaqlarını zəbt etməyə, vergiləri ödəməkdən boyun qaçırmaga çağırırlılar.



və xəzinələr haqqında danışırdılar, nəyə isə işaret edirdilər, lakin indi jukovuların heç bir sırrı yox idi, həyatları ovuc içi kimi göz qabağında idi, yalnız ehtiyacdən və yemin azlığından, bir də qarın yağımamasından danışırdılar...

Susdular. Sonra yenə toyuqları və qoyunları xatırlayıb, kimin müqəssir olduğunu həll etməyə başladılar.

Osip kədərlə bir tərzdə:

– Əlbəttə, zemstvo təqsirkardır! – dedi. – Daha kim ola bilər?

VII

Məhəllə kilsəsi Jukovanun altı verstliyində olan Kosoqorovada idi, oraya yalnız ehtiyac olanda: uşağu xaç suyuna çəkəndə, evlənəndə və ya dua oxutduranda gedirdilər; ibadəti isə çayın o tayindəki kilsədə edirdilər. Bayram günləri havalar xoş olanda qızlar geyinib-keciniib dəstə ilə səhər ibadətinə gedirdilər; qırmızı, sarı və yaşıl paltarlı qızların çəmənlikdən keçib-getmələri gözəl bir mənzərə yaradırdı, havalar pis olanda isə hamı evdə oturardı. Pəhriz duasını məhəllə kilsəsində oxuyardılar. Pəhriz qurtardıqda keşiş əlinə xaç alıb, komaları gəzərək, pəhriz saxlayanlardan adambına 15 qəpik alırdı.

Qoca Allaha inanmırı; çünkü Allahı, demək olar ki, heç yadına salmırı; o, fövqəltəbii bir qüvvə olduğunu qəbul və etiraf edirdi, lakin bunun da yalnız qadınlara aid olduğunu düşünürdü, onun yanında dindən və ya möcüzədən söhbət salanda və ya bu xüsusda bir sual verəndə o başını qaşıyaraq könülsüz cavab verirdi:

– Eh, onu kim bilər!

Qarı Allaha inanırdı, lakin onun etiqadı bir qədər tutqun idi, hafizəsindəki şeylərin hamısı bir-birinə qarışındı, günahı, ölümü və ruhunun xilas edilməsini düşünən kimi, ehtiyac və qayğı onun fikrini dağdırıldı, düşündüyü şeyləri dərhal unudurdu. Dua eləməyi bacarmırı, yalnız axşam yatmaq vaxtı gələndə müqəddəs təsvirlərin önündə durub piçildiyarıdı:

– Kazan Məryəmi, Smolensk Məryəmi, Məryəm ana!

Maryə ilə Fyokla xaç çəkir və hər il pəhriz saxlayırdılar, ancaq bunların mənasını anlamırdılar. Uşaqlara ibadət etməyi öyrətmir, onlara Allah barəsində heç bir şey demir, heç bir dini qayda təlqin

etmirdilər, yalnız pəhriz zamanı onlara ət, yağı verməyi qadağan edirdilər. Başqa ailələrdə, demək olar ki, eynilə belə idi: Allaha inanın, onu anlayan az idi. Bununla belə hamı müqəddəs kitabları sevirdi, özü də ürekdən sevirdi. Kitab isə yox idi, oxuyan və başa salan adam tapılmırıldı. Olqa bəzən "İncil" oxuduğu üçün ona hörmət edirdilər, hamı ona və Şaşaya: "siz" – deyə müraciət edirdi.

Olqa dini bayramlarda və dua oxunan zaman tez-tez qonşu kəndlərə, iki monastırı və iyirmi yeddi kilsəsi olan qəza şəhərinə gedirdi. Onun fikri dağınış idi, ibadətdə olan zaman ailəsini büsbütün unudurdu, yalnız evə qayıdarkən əri və qızı olduğunu xatırlayar və təbəssümələ:

– Allah mənə rəhm eləyib, – deyə düşündürdü.

Kənddə baş verən hadisələr ona iyrənc görünür, ona əzab verir - di. Mujiklər İlya bayramında da, Uspeniyyedə də, Vozdvijeniyedə də içib sərxaşluq edirdilər. Pokrov günü Jukovoda məhəllə bayramı düzəltmişdilər, mujiklər bu münasibətlə üç gün sərasər içdilər; camaatin pulundan 50 manat sərf etdilər, sonra da həyat-həyat gəzib araq pulu yiğdilar. Bayramın birinci günü Çikildeyevgildə qoyun kəsib, ətini səhər, günorta və axşam yedilər; yeməkdən doya bilmirdilər, hətta uşaqlar yemək üçün gecə bir daha yuxudan durdular. Kiryak üç gün bayramı sərasər kefli oldu, bütün var-yoxunu içkiyə qoyandan sonra papağını və çəkməsini də satıb içkiyə verdi və Mərəyanı o qədər döyüd ki, yazığın, üstünə su tökməklə aylıtmalı oldular. Sonra hamı tutduğu hərəkətdən xəcalet çəkdi.

Xaluyevka adı ilə məşhur olan Jukovoda da bir dəfə əsl dini bir təntənə oldu. Avqust ayı idi, bütün qəzada şəfaverici ikonanı kənd - dən-kəndə aparıb gəzdirirdilər. İkona Jukovo kəndində gözləndiyi gün hava sakit və buludlu idi. Əlvan palitarlı qızlar səhər tezdən ikonanı qarşılıqla getmişdilər, yalnız axşamçağı xəçla və nəğmə oxuya-oxuya qayıdaraq, ikonanı gətirdilər, bu zaman çayın o tayin - daki kilsənin zəngləri çalınırdı. Yerlilər və yad adamlar qarışqa kimi küçəni bürüdürlər; səs-küy, tozanaq, basabas düşdü... Qoca da, qarı da, Kiryak da əllərini ikonaya uzadır, acgözlükə ona baxır və ağlaya-ağlaya deyirdilər:

– Havadarımız, əziz anamız! Dadımıza yetiş!

Elə bil, hamı birdən anladı ki, yerlə göyün arası boş deyil, varlı və güclülər hələ hər şeyi əllərinə almayıblar, hələ insanları təhqir-



dən, köləlikdən, dözülməz ağır ehtiyacdən və zəhrimər araqdan qoruyan, mühafizə edən bir qüvvə vardır.

– Pənahımız, əziz anamız! – deyə Marya hönkürürdü. – Müqəddəs anamız!

Ayın bitdi, ikonanı apardılar və yenə hər şey əvvəlki şəklini aldı. Yenə meyxanadan sərxoşların kobud səsləri eşidilməyə başladı.

Ölüm dən yalnız varlı mujiklər qorxurdular, bunlar varlandıqca Allaha və ruhun xilasına daha az inanırdılar və yalnız axırət qorxusu ilə, hər ehtimala qarşı, kilsədə şam yandırır, ibadət edirdilər. Yoxsul mujiklər isə ölüm dən qorxmurdular. Qocanın və qarının lap gözünün içində deyirdilər ki, bu qədər yaşadınız – yetər, ölmək vaxtıdır, onların isə heç vecinə də gəlmirdi. Nikolayın yanında heç çəkinib utanmadan Fyoklaya deyirdilər ki, Nikolay ölündə onun əri Denisə imtiyaz verib, hərbi qulluqdan azad edəcəklər. Marya isə nəinki ölüm dən qorxmur, hatta ölümün bu cür gecikdiyinə heyif silənirdi, uşaqları ölündə sevinirdi.

Ölüm dən qorxmurdular, lakin hər cür xəstəlikdən dəhşətə gəlirdilər. Azacıq mədəsi pozuldumu, ya yüngülə soyuqladımı, qarı o saat sobanın üstündə yatır, yorğana bürünür və uca səslə arası kəsilmədən: "Vay, ö-öl-dü-üm!" – deyə zarımağa başlayırdı. Qoca tez keşiş dalınca qaçırdı, keşiş gəlib tövbə etdirirdi. Çox vaxt soyuqlamadan və ya qarın qurdlarından söhbət düşərdi, bu qurdalar, guya, adamın qarnında gəzir, axırdı ürəyinə gəlib çıxırlar. Soyuqlamadan daha çox qorxurdular, ona görə yayda da qalın paltar geyir və sobanın üstündə qızınırdılar. Qarı canını müalicə etməyi sevir və tez-tez xəstəxanaya gedirdi, orada 70 yaşını danıb 58 yaşında olduğunu söyleyirdi, elə güman edirdik ki, həkim onun əsl yaşını bilmış olsa, onu müalicə etməz və ölmək vaxtı olduğunu deyib, geri qaytarar. Xəstəxanaya, adətən, səhər tezdən yola düşərdi, özü ilə iki-üç qız da götürərdi, orada özünə damcı dərmanı, qızlara isə sürtmə yağı alıb axşam ac və acıqlı bir halda evə qayiadırdı. Bir dəfə o, Nikolayı da özü ilə aparmışdı. Nikolay iki dəfə damcı dərmanı içdi və dedi ki, hali bir az yaxşılaşmışdır.

Qarı otuz verst ətrafdə olan kəndlərdəki bütün həkimləri, feldşerləri, aralıq həkimlərini tanıyrı, ancaq bunların heç biri onun xoşuna gəlmirdi. Pokrov bayramında keşiş, əlində xəç evləri gəzərkən qariya, səhər qazamatının yanında, keçmişdə hərbi feldşer olmuş bir qoca-

nın çok yaxşı müalicə etdiyini demiş və ona müraciət etməsini məsləhət görmüşdü. Qarı onun məsləhətinə əməl elədi. İlk qar yağanda şəhərə getdi və həmin qocanı tapıb kəndə gətirdi. Bu yekəsaqqal, uzunətəkli bir vikrest¹ idi, üzü başdan-başa göy damarla örtülmüşdü. O gələn vaxt evdə günəməzdə işləyənlər vardi: eybəcər bir gözlük taxmış qoca dərzi cir-cindirdən jaket biçirdi, iki nəfər cavan oğlan da keçə çəkmə düzəldirdi. Sərxaşluq üstündə işdən çıxarılmış və indi bütün gününü evdə keçirən Kiryak, dərzi ilə yanaşı oturub xamit yamayırdı. Koma darısqal idi, içəridə üfunətlə hava olduğundan adamın nəfəsi darıxırı. Qoca feldşer Nikolayı müayinə etdi və ona küpə qoymaq lazımlı geldiyini dedi. Feldşer, Nikolaya küpə qoyanda qoca dərzi, Kiryak və qızlar kənardə durub baxırdılar, onlara elə gəlirdi ki, Nikolayın canından azarın necə çıxdığını görürələr. Nikolay özü də, sanki, küpələrin onun döşünü soraraq yavaş-yavaş qara qanla dolmuşunu görür və bədənindən ağrıya oxşar bir şeyin çıxdığını hiss edərək, sevincindən gülümşəyirdi. Dərzi deyirdi:

– Bu, yaxşı şeydir. Allah şəfa versin.

Feldşer on iki küpə saldı, sonra yenə on ikisini saldı, doyunca çay içib getdi. Nikolay titrəməyə başladı: sıfətdən döndü, arvadların dediyi kimi, yiğilib yumaq boyda oldu; barmaqları göyərdi. Yorğana, kürkə büründüyüne baxmayaraq, getdikcə daha bərk üzüyürdü. Axşamüstü ürəyi darıxmağa başladı; xahiş etdi ki, ona döşəmə üstündə yer salsınlar, dərzi papiros çəkməsin, sonra özünü kürküն altına çəkib susdu və səhərə yaxın keçindi.

VIII

Ah, nə qədər sərt, nə qədər uzun bir qış!

Hələ mövlud bayramından başlayaraq Çikildeyevgilin taxılları qurtarmışdı, unu satın alırdılar. Bütün günü evdə qalan Kiryak axşamlar kuy-kələk qoparır, hamını dəhşətə salırdı, səhərlər isə başağrısından və xəcalətindən əzab çəkərək acınacaqlı bir hal alırdı. Gecə-gündüz pəyədən ac inəyin böyürtüsü eşidilirdi, bu böyürtü qarı ilə Maryanın ürəyinə od salırdı. Havalalar, elə bil, qəsdən şaxtalı keçirdi, qar qapı-bacanı tutmuşdu, qış isə qurtarmaq bilmirdi; Blaço -

¹ *Vikrest* – pravoslav dinini qəbul etmiş yəhudilərə, tatarlara və başqa-larına belə ad vermişdilər.



veşseniye bayramında bərk boran qopmuşdu, pəhriz bayramında isə qar yağdırdı.

Nəhayət, qış qurtardı. Aprelin əvvellərində hava gündüzlər iliq gecələr isə şaxtalı keçirdi, qış əl çəkmək istəmirdi, lakin axırda iliq günlərdən biri öz gücünü göstərdi – sellər axmağa, quşlar cəh-cəh vurmağa başladı. Çayın ətrafindakı çəmənlilikləri və kolluqları bahar suları basdı. Jukovo ilə çayın o biri sahili arasında böyük bir körfəz əmələ gəldi, çöl ördəkləri qanadlarını şappıldadaraq, dəstə-dəstə bu körfəzin üstündən uçurdular. Alov rəngli, topa-topa buludlu yaz qürubu hər axşam qeyri-adi, yeni, ağlaşıgmaz bir şəklə düşürdü, bu rəngləri və həmin buludları sonralar şəkildə görəndə adam bunlara inanmir.

Durnalar sürətlə uçur və başqa quşları da özləri ilə bərabər uçmağa çağırırlarmış kimi, qəmli-qəmli qışqırırdılar. Olqa dikdirin kənarında durub uzun müddət sellərin axmasına, günəşə, sanki, təzələnmiş kilsəyə tamaşa edir və göz yaşlarını saxlaya bilmirdi; o, uzaqlara, dünyanın lap qurtaracağına baş götürüb getmək istəyir, həyəcandan nəfəsi tutulurdu. Yenə Moskvaya gedib xidmətçiliyə girmək qərarına gəlmisdi, Kiryak da dalandarlığı, ya başqa bir işə girmək üçün onunla bərabər gedəcəkdi. Ah, kaş tezliklə gedəydi!

Yer quruduqda və havalar qızdıqda yola hazırlaşdılar. Olqa ilə Şaşa dallarında dağarcıq, ayaqlarında həsir çarçıq dan yeri söküürkən yola çıxdılar. Marya da onları yola salmağa getdi. Kiryak kefsiz olduğu üçün bir həftə daha qalmalı oldu. Olqa sonuncu dəfə kilsəyə baxıb, ərini düşünərək xaç çəkdi, ağlamadı, lakin üzü, qoca arvadların üzü kimi qırışib çirkinləşdi. Ağır qış vaxtında ariqlamış, dəyişmiş, saçları bir qədər ağarmışdı, qabaqkı təravətin və xoş təbəssümün əvəzində, indi üzündə keçmiş olduğu hüznün müti, kədərlə ifadəsi vardi, baxışında küt və hərəkətsiz bir şey duyulurdu, sanki, qulaqları eşitmirdi. Kənddən və mujiklərdən ayrıldığına heyif - silənirdi. Nikolayın cənəzəsinin necə aparıldığına, hər evin qabağın - dan keçirkən dua oxutdurduqlarını və hamının onun dərdinə şərik olub ağladığını xatırladı. Yay və qış ərzində bəzən adama elə gəlirdi ki, bu adamlar heyvandan da pis yaşayırlar, onlarla birgə yaşamaq cəhənnəm əzabıdır; özləri kobud, oğru-əyri, çirkili, sərxoşdurlar, bir-birilə yola getmir, daima savaşırlar, çünkü aralarında hörmət yoxdur, bir-birindən qorxur və şübhələnirlər. Meyxana saxlayıb camaati içir -

dən kimdir? Mujik. Camaatın, məktəbin, kilsənin pullarını israf edən və içkiyə verən kimdir? Mujik. Qonşunun malını oğurlayan, yandıran, bir şüşə araq üçün məhkəmədə yalançı şahid olan kimdir? Zemstvo yiğincalarında və sairədə hamidian əvvəl mujiklərin əleyhinə çıxan kimdir? Mujik. Bəli, onlarla yaşamaq qorxulu idi, amma necə olsa onlar insandırlar, insan kimi iztirab çəkir, ağlayırlar və onların həyatlarında elə bir şey yoxdur ki, ona bəraət qazandırmaq mümkün olmasın. Gecələr adamın bütün bədənini sizildədan ağır əmək, şiddətli qış, məhsulun azlığı, darısqallıq onları boğur, lakin heç kəs onlara yardım əli uzatmır və bir yerdən kömək gözləmək də əbəsdir. Onlardan varlı və güclü olanlar da kömək edə bilmirlər, çünki onlar özləri də kobud, oğru-əyri və sərəxoşdurlar, murdarca-sına söyleşürler. Ən xırda bir məmər və ya prikazçık mujikləri səfil adam hesab edir, hətta yüzbaşılara və kilsə xadimlərinə "sən" deyə müraciət edir və elə bilir ki, buna haqqı var. Kəndə yalnız təhqir etmək, soyub-talamaq və qorxutmaq üçün gələn tamahkar, acgöz, əxlaqsız, tənbəl adamlardan kömək gözləmək, ibret almaq olarmı? Olqa qışda Kiryakı çubuqla döyməyə apardıqları zaman qocaların nə qədər miskin, həqarətli görkəm aldıqlarını xatırladı... İndi də onun bu adamlara yazığı gəlirdi, qəlbi acıyırkı, gedə-gedə hey dönüb komalara baxırdı.

Marya onları üç verstə qədər ötürüb vidalaşdı, sonra diz çökdü və üzüüstə torpağa düşüb ağlamağa, acı-acı şikayətlənməyə başladı:

— Mən bədbəxt, mən günüqara yenə tək qaldım...

O, uzun-uzadı bu cür ağı deyib ağladı. Olqa ilə Şaşa gedə-gedə onun diz çökmüş halda başını əlləri arasına alıb, kimə isə səcdə etdiyini və başı üstündə qarğalar uçduğunu gördülər.

Gün qalxdı, isti düşdü. Jukovo kəndi uzaqda qaldı. Ana-bala həvəslə yeriyirdi, bir azdan sonra kəndi də, Maryanı da unuttular, kefləri kökəldi, indi artıq hər şey onları əyləndirirdi. Gah onlara kur-qan¹ rast gəlir, gah teleqraf ağacları bir-birinin ardınca sıra ilə hara isə gedir, üfüqdə gözdən itir və telləri əsrarəngiz bir halda uğuldayırdı. Bəzən uzaqda yaşıllıq içinde qərq olmuş bir xutor görünürdü, ondan nəmişlik və kənaf əkinin qoxusu gəlirdi, bu gözəl xutora baxan-da adama, nədənsə, elə gəlirdi ki, orada xoşbəxt adamlar yaşayırlar, bəzən da çölün ortasında bir at skeleti ağarırdı. Torağalar isə

¹ Kurqan — qədim qəbirler üzərində təpə.



aramsız cəh-cəh vurur, bildirçinlər civildəşir, çəkçəki quşu zil səsi ilə çığındırı, elə bil, kim isə, doğrudan da, köhnə dəmir bəndi çəkib dardırdı.

Günorta vaxtı Olqa ilə Saşa gəlib böyük bir kəndə çatdırılar. Kəndin enli küçəsilə gedərkən general Jukovun qoca aşpazına rast gəldilər. Ona çox isti idi, tərli, qırmızı, daz başı günün altında parıldayırdı. O da, Olqa da bir-birini tanımadılar. Sonra ikisi də birdən dönüb baxdıqda tanıdlılar, lakin hər ikisi bir söz demədən yoluna davam etdi. Olqa nisbatən zəngin və təzə görünən bir komanın açıq pəncərəsi öündə dayanıb baş əydi və nazik, ahəngdar bir səslə ucadan dedi:

– Pravoslav xristianlar, Allah eşqinə, bir sədəqə verin, Allah ölünlərinizə rəhmət eləsin...

Saşa da səsini anasının səsinə qoşdu:

– Pravoslav xristianlar, Allah eşqinə, sədəqə verin, Allah ölünlərinizə rəhmət eləsin...

1896

MƏNİM HƏYATIM

Əyalət adamının hekayəsi

I

Müdir mənə dedi: "Ancaq möhtərəm atanıza hörmət etdiyim üçün sizi saxlayıram, yoxsa siz çoxdan uçub mənim yanımdan rədd olardınız". Mən də ona belə cavab verdim: "Zati-aliləri, siz mənim uça bildiyimi zənn etməklə könlümü ləp açırsınız". Sonra mən onun bu sözləri dediyini eşitdim: "Bu cənabı rədd edin getsin, o, mənim əsəblərimi korlaysın".

İki gündən sonra məni işdən çıxartdılar. Beləliklə, mən yaşa dolmuş bir adam sayıldığım zamandan bəri şəhər memarı olan atamı böyük bir dərdə salaraq, doqquz vəzifə dəyişdirmişdim.

Müxtəlif idarələrdə xidmət etmişdim, lakin bütün bu doqquz vəzifə ikiyə bölünmüş alma kimi bir-birinə oxşayırıdı: mən oturmmalı, yazmalı, axmaq və ya qaba iradları, töhmətləri dirləməli və məni nə vaxt vəzifədən kənar edəcəklərini gözləməli idim.

Atamın yanına gəldikdə o, kresloda gözləri yumulu halda oturmuşdu. Onun qırışq yerləri göyümsov rəngə çalan sıfəti sükunət və itaət ifadə edirdi (o, sıfətindən qoca orqançı katolikə oxşayırıdı). Atam salamıma cavab vermədən və gözlərini açmadan mənə dedi:

— Mənim əziz arvadım, sənin isə anan sağ olsayıdı, sənin həya - tın onun üçün daimi bir qüssə mənbəyi olacaqdı. Onun vaxtından qabaq ölməsini düşündükçə bu qərara gəlirəm ki, Allah belə məsləhət görmüşdür. — O gözlərini açaraq sözünə davam etdi. — A bəd-bəxt, səndən xahiş edirəm, bir de görüm, mən səninlə nə etməliyəm?

Keçmişdə, bir qədər gənc olduğum vaxtlarda qohumlarım, tanışlarımız mənə nə etmək lazımlığını bilirdilər; bəziləri könüllü olaraq hərbi qulluğa girməyimi, başqları aptekdə xidmət etməyimi, bir başqaları teleqrafxanada işə girməyimi məsləhət görürdülər; indi isə yaşım iyirmi beşi artıq keçmiş, gicgahlarimdə hətta ağ tüklər görünməyə başlamışkən həm könüllü əsgər olub, həm əczaçı vəzifəsində çalışıb, həm də teleqrafxanada xidmət edib bu vəzi -



fələri gördükdən sonra mənə elə gəlirdi ki, dünyada görməli olduğum hər işim artıq bitib; indi mənim üçün məsləhət görmür, ancaq ah çəkir ve başlarını yırgalayırdılar.

Atam sözünə davam edərək:

– Sən öz barəndə nə düşünürsən? – dedi. – Səninlə yaşış gənclər həyatda artıq möhkəm bir mövqe tutublar, amma sən özü-nə bax: proletarsan, diləncisən, atanın boynunda yaşıyırsan!

O, adəti üzrə, danışmağa başlayaraq dedi ki, indiki gənclər tələf olub gedirlər, gəncləri məhv edən dinsizlik, materializm və ifrat xud-binlikdir, buna görə də həvəskar tamaşalar gəncləri dindən uzaqlaşdırır və vəzifələrindən ayırrı.

– Sabah birgə gedərik, müdirdən üzr istər və ona vicdanla xid-mət edəcəyini vəd edərsən. Sən bir gün də olsa, ictimai mövqesiz qalmamalısan – deyə o, sözünü qurtardı.

Mən bu səhbətdən heç bir yaxşı nəticə gözləməyərək, qəşqa-baqlı halda dedim:

– Xahiş edirəm, mənə qulaq asasınız. Sizin ictimai mövqe dediyiniz şey, kapitala və təhsilə məxsus bir imtiyazdır. Sərvəti və təhsili olmayan adamlar isə bir parça çörəkpulunu öz əllərinin zəhməti ilə qazanırlar, bunların arasında bir istisna təşkil etməyim üçün mən heç bir əsas görmürəm.

Atam hirsənərək:

– Sən fiziki əmək barəsində danışmağa başlayanda axmaq və şit sözlər söyləyirsən! – dedi. – Ay qanmaz, ay beyinsiz adam, bir başa düş, anla ki, səndə kobud cismani gücdən başqa bir də ilahi ruh, müqəddəs bir atəş vardır ki, bu, səni uzunqulaqdan və ya sürünnən heyvanlardan ayırb çıx yüksək bir mərtəbəyə qaldırır və Alla-ha yaxınlaşdırır! Ən yaxşı adamlar bu atəsi min illər ərzində elə keçirmişlər. Sənin ulu baban general Poloznev Borodino meydانında vuruşub, baban şair, natiq və dvoryanların seçilmiş nümayəndəsi olub, əmin pedaqqoq idi, nəhayət, mən sənin atan arxitektoram! Bütün Poloznevlər bu müqəddəs atəsi onun üçün qoruyub saxlamışdılar ki, sən onu söndürəsən!

– Ədalətli olmaq lazımdır, – dedim, – milyonlarla adam fiziki əməklə dolanır.

– Qoy dolansınlar! Onlar başqa bir iş bacarmırlar! Hər kəs, hətta səfəh və cinayətkar da fiziki əməklə məşğul ola bilər, bu cür

əmək kölənin və barbarın fərqləndirici xüsusiyyətidir, halbuki ilham odu, ruhi atəş yalnız bəzi adamlara nəsib olur!

Bu söhbəti davam etdirmək faydasız idi. Atam özünü çox sevir və nə söyleyirdisə, ancaq ona inanırdı. Həm də mən çox yaxşı bilirdim ki, adı əmək haqqında onun belə təkəbbürə danışması, müqəddəs atəş barəsindəki mülahizələrindən daha çox, gizli qorxudan irəli gəlirdi ki, birdən mən fəhləliyə başlar və bütün şəhər əhilini mənim haqqımda danışmağa vadar edərəm; əsas məsələ bu idi ki, bütün yaşıdlarım universitet təhsilini artıq çoxdan bitirib yaxşı bir yola çıxmışdır. Dövlət bankı kontorunun müdirlinin oğlu artıq kollec asessoru olmuşdu, amma mən, atamın tək birçə oğlu olduğum halda, heç bir şey deyildim! Söhbəti davam etdirmək faydasız və xoşagəlmeyən bir iş idi. Lakin mən yenə də oturur, nəhayət, məni başa düşəcəkləri ümidi lə yumşaq-yumşaq etiraz edirdim. Axi məsələ sadə və aydın idi, söhbət yalnız mənim bir parça çörəkpulunu necə qazanmağım haqqında gedirdi, lakin bu sadəliyi görmür və cümlələri şit-şit səlisləşdirərək mənim üçün Borodinodan, müqəddəs atəşdən, əmimdən, vaxtilə pis və süni şeylər yazan unudulmuş şairdən bəhs edir, mənə qanmaz və beyinsiz adam deyir, kobudcasına söyür, təhqir edirdilər. Amma mən necə arzulayırdım, necə istəyirdim ki, məni başa düşsünlər! Mən heç bir şeyə baxmayaraq, atamı və bacımı sevirəm, həm də onlardan icazə istəmək hələ uşaqlıq dövründən məndə bir adət olub və elə möhkəm kök salıb ki, ondan bir zaman yaxamı qurtara biləcəyimə inanmiram; istər haqlı olum, istər müqəssir, mən həmişə onları kədərləndirməkdən qorxuram. Budur, indi də qorxuram ki, həyəcandan cılız boynu qıpçırmızı qızarmış atamın beyninə birdən qan vurmasın.

Dedim:

– Havası ağır otaqda oturub kağızları təkrar-təkrar yazmaq, yazı maşını ilə rəqabət etmək mənim yaşimdə olan bir adam üçün eyibdir, bihörmətliyidir. Burada müqəddəs atəşdən nə danışq ola bilər!

– Hər halda, bu, zehni əməkdir, – deyə atam cavab verdi. – Lakin bəsdir, bu söhbəti qurtaraq, hər halda, mən səni xəbərdar edirəm: sən yenə qulluğa girməsən və öz nifratəlayiq işlərinin ardınca getsən, məndən və mənim qızımdan məhəbbət gözləmə. Allaha and olsun ki, mən səni mirasdan da məhrum edərəm!



Bütün həyatım boyunca əldə rəhbər tutmaq istədiyim məramın bütün təmizliyini göstərmək üçün tamamilə səmimi olaraq:

– İrs məsələsinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mən qabaqcadan hər şeydən əl çəkirəm, – dedim.

Bu sözlər heç gözləmədiyim halda, nədənsə, atama bərk toxundu. O, pul kimi qızardı.

– Mənimlə belə danışmağa cürət etmə, axmağın biri axmaq!
– deyə o, nazik, zingiltili səslə bağırdı. – Haramzada! – Adət etdiyi cəld və çevik hərəkətlə yanağıma bir-iki şillə vurdu. – Sən ədəb dairəsindən çıxmağa başlayırsan!

Uşaqlıqda atam məni döyərkən qollarımı yana salıb dümdüz durmalı və onun üzünə baxmalı idim. İndi isə o məni şillələyərkən, büsbütin çəşmişdəm və elə bil, uşaqlığım hələ davam edirdi, özümü düz saxlayır və onun gözlərinin içində baxmağa çalışırdım. Atam qoca və çox ariq idi, lakin, görünür, onun nazik əzelələri qayış kimi möhkəm idi, çünkü şilləsi dəyən yerlər bərk ağrıyırırdı.

Mən geri çəkilib dəhlizə girdim, burada o, öz çətirini götürdü və bir neçə dəfə başıma, ciyinlərimə vurdu; bu zaman bacım, qonaq otağının qapısını açıb səs-küyün səbəbini bilmək istədi, lakin dərhal üzündə bir dəhşət və rəhm ifadəsi ilə geri döndü, məni müdafiə etmək üçün bir söz belə söyləmədi.

Bir daha dəftərxanaya dönməmək, fəhləliklə yeni həyata başlamaq niyyətim çox ciddi idi. Ancaq iş seçmək məsələsi qalırkı ki, bu da çox çətin məsələ deyildi, çünkü mənə elə gəlirdi ki, çox qüvvətliyəm, dözümlüyəm və ən ağır işləri görə bilərəm. Qarşısında acliği, üfunəti və qaba şəraitini ilə bir qədər əmək haqqı və bir parça çörək dərdi heç vaxt əskilməyen yekrəng fəhlə həyatı dururdu. Kim bilir? Bəlkə də, mən Büyük Dvoryan küçəsi ilə işdən qaydarkən, zehni əməklə yaşayan mühəndis Doljikova dəfələrlə həsəd edəcəkdir. Lakin indi bütün bu başıma gələcək müsibətlərimi düşündükcə sevinirdim. Bir zaman mən ruhi fəaliyyət xəyalına düşüb özümü gah müəllim, gah həkim, gah bir yazıçı kimi təsəvvür edirdim, amma xəyal eləcə xəyal olaraq qaldı. Zehni zövqlərə olan meylim, məsələn, teatra və mütaliyə olən həvəsim inkişaf edib, ehtiras dərəcəsinə çatmışdı, lakin zehni əməyə qabiliyyətim vardı? Bilmirəm. Gimnaziyada oxuyarkən yunan dilinə elə nifrət edirdim ki, axırdı məni dördüncü sinifdən çıxartmalı oldular. Evdə mənə dərs verən

müəllimlər uzun müddət gəlib-gedir və məni beşinci sinfə hazırlayırdılar, sonra mən müxtəlif idarələrdə xidmət edərək günün çox hissəsini tamamilə boş-boşuna keçirirdim, amma mənə deyirdilər ki, bu, zehni əməkdir. Mənim təlim və xidmət sahəsindəki fəaliyyətim nə gərgin fikir, nə istedad, nə şəxsi qabiliyyət, nə də yaradıcı ruh yüksəkliyi tələb edirdi. Bu, bir maşın fəaliyyəti idi; mən belə bir zehni əməyi fiziki əməkdən aşağı tutur, ona nifrat edirəm və güman etmirəm ki, o, avara və qayğısız həyata, heç olmasa bir dəqiqəlik bəraət qazandırı bilsin, çünki onun özü finlıdaqdan, həmin avaralıq növlərinin birindən başqa bir şey deyildir. Çox ehtimal ki, mən əsl zehni əməyin nə demək olduğunu heç bir zaman bilməmişdim.

Axşam oldu. Biz Büyük Dvoryan küçəsində yaşayirdıq. Bu küçə şəhərin baş küçəsi idi və bir yaxşı şəher bağlı olmadığı üçün bizim *Beau monde*¹-a mənsub əyanlarımız axşamlar burada gəzinirdilər. Bu qəşəng küçə, qismən, bağlı əvəz edirdi, çünki onun hər iki tərəfində yağışdan sonra xüsusi ətir saçan qovaq ağacları əkilmişdi. Həyatlırdə və hasarlı bağçalarda yüksələn akasiya ağaclarının, yasəmən, meşə gilası və alma ağaclarının budaqları barıların üstündən sallanırdı. May axşamının toranı, kölgə salan təptəzə yaşılıq, yasəmən qoxusu, böcəklərin səsləşməsi, sakitlik, iliq hava, bahar hər il olursa da, bütün bunlar nə qədər təzə, nə qədər qeyri-adıdır! Mən kiçik qapının yanında durub gəzişənlərə tamaşa edirdim. Mən onların çoxu ilə bir yerdə böyükmiş və vaxtilə dəcəllik etmişdim, indi isə onlara yaxınlaşdım, pərt ola bilərdilər, çünki pal-tarım sadə idi, modaya da uyğun deyildi. Mənim çox dar şalvarım, yekə və biçimsiz çəkmələrim barəsində deyirdilər ki, bu, gəmi üstündə makarona oxşayır. Bir də ictimai həyatda bir mövqə tutmadığım və çox vaxt ucuz meyxanalarda bilyard oynadığım üçün, bundan başqa, bəlkə də, heç bir səbəb olmadığı halda, iki dəfə məni jandarm zabitinin yanına apardıqları üçün şəhərdə adım pisə çıxmışdı.

Mühəndis Doljikovun qarşı tərəfdəki böyük evində royal çalırdılar. Qaş qaralmağa başlamışdı, göydə ulduzlar sayışındı. Budur, başında köhnə, geniş qıraqları yuxarı qatlanmış hündür şlyapa olan atam, bacıimin qoluna gırıb, təzimlərə cavab verə-verə yavaş-yavaş keçdi.

O, bayaq məni döydüyü çətiri ilə bacıma göyü göstərərək:

¹ Yüksek cəmiyyət, seçmə adamlar (*fransızca*).



— Bax! — dedi. — Goyə bax! Hətta ən kiçik uledzələrin hər biri bir aləmdir. Kainata nisbətən insan nə qədər əhəmiyyətsiz bir şeydir!

Bu sözləri o, elə bir tonla deyirdi ki, elə bil, bu cür əhəmiyyətsiz olmaq onun lap ürəyinə yatır və çox xoşuna gəlirdi. Bu, nə qədər fərsiz bir adamdır! Təəssüf, o, şəhərimizdə yeganə memar idi və nə qədər ki yadimdadır, burada son 15-20 il ərzində bircə dənə yaxşı ev tikilməmişdi. Ona bir plan tapşırıldıqda, adətən, əvvəlcə zalın və qonaq otağının planını çəkirdi; keçmişdə institut qızları hər işi ancaq eyni nöqtədən başlaya bildikləri kimi, onun da bədii ideyası yalnız zaldan və qonaq otağından ilham alıb inkişaf edə bilirdi. Onların yanında yemək otağı ilə uşaq otağının və kabinetin planlarını çəkir, otaqları qapılarla bir-birinə bağlayır, sonra bütün ev bir-birinin içərisindən keçilən ayaqaltı otaqlara çevirilir və hər otağın iki, hətta üç artıq, gərəksiz qapısı olurdu. Görünür, onun ideyası aydın deyildi, çox dolaşış və məhdud, yoxsul idi; hər dəfə o sanki, bir şeyin əskik olduğunu hiss edərək, cürbəcür əlavə tikililərə əl atır və onları bir-birinə bənd eləyirdi; o dar dəhlizləri, kiçik, darısqal koridorları, antresollara¹ gedən əyri pilləkənləri, elə bil, indi bu saat görürəm, bu antresollarda ancaq əyilib dayanmaq olur, burada döşəmə əvəzinə, hamam ləməsinə oxşayan üç böyük pillə var; mətbəx isə, hökmən, evin altına düşür, tağlı və kərpic döşəməli olur. Binanın ön tərəfinin tərs, sərt bir görünüşü vardır, cizgiləri zəif, cəsarətsiz bir şəkildə çəkilmişdir, taxtapuş alçaq və yastıdır, yoğun bacaların mütləq məftil qapaqları və cirildən qara yelqovanları vardır. Nədənsə, atamın planı ilə tikilən və bir-birinə oxşayan bütün bu evlər, tutqun bir şəkildə mənə onun hündür şlyapasını, ariq və sərt peysərini xatırladırıdı. Şəhərdə zaman keçdikcə atamın fərsizliyinə alışmışlar, bu fərsizlik kök salmış və bizim stilimiz olmuşdu.

Atam bu stili bacımın həyatına da aşılamışdı. Hər şeydən əvvəl, deməliyəm ki, o, bacımı Kleopatra (məni də Misail) adlandırmışdı. Bacım hələ kiçik bir qız ikən atam uledzələri, qədim mütəfəkkirləri, ulu babalarımızı onun yadına salmaqla qızı qorxudur, həyatın nə demək olduğunu, insanlıq vəzifəsinin nə demək olduğunu uzunuzadı izah edirdi; indi bacım artıq 26 yaşına dolmuşkən, o, eyni üsulu davam etdirərək qızının yalnız onunla qol-qola gəzməsinə icazə verir və nədənsə, belə düşünürdü ki, gec-tez bir tərbiyəli gənc

¹ Antresol – evin mənzilin yuxarı mərtəbəsini təşkil edən otaqlar.

gəlməli, onun şəxsi ləyaqətini nəzərə alıb qızı ilə evlənmək istədiyini bildirməlidir. Qız isə atasını həddindən artıq sevir, ondan qorxur və onun qeyri-adi zəka sahibi olduğuna inanırdı.

Hava lap qaranlıqlaşdı, küçə yavaş-yavaş boşalmağa başladı. Qarşı tərəfdəki evdə musiqi səsi kəsildi; darvaza taybatay açıldı, üçatlı fayton oynasha-oynasha, zinqirovları cingildəyə-cingildəyə küçəmizdən sürətlə keçib-getdi. Mühəndis qızını gəzməyə apardı. Yatmaq vaxtıdır!

Evimizdə mənim öz otağım vardi, lakin mən həyətdə, kərpicdən tikilmiş anbarla yanaşı daxmada olurdum, yəqin ki, vaxtılı buranı qoşqu şeylərini saxlamaq üçün tikmişdilər, – komanın divarlarına iri mismarlar vurulmuşdu, – indi isə koma gərəksiz idi, ancaq atam artıq otuz il olardı ki, öz qəzetlərini oraya yığır və nə üçünsə onları hər altı ayda cildlədir, heç kəsin də toxunmasına icazə vermirdi. Burada yaşadığım üçün atamın və onun qonaqlarının gözünə az dəyirdim; mənə elə gəlirdi ki, yaxşı otaqda yaşamadığımı və yemək üçün hər gün evə getmədiyimə görə onun boynuna düşmüşəm deyə, atamın sözləri o qədər də təhqirəmiz səslənmir.

Bacım məni gözləyirmiş. O, atamızdan gizlin olaraq mənim üçün axşam yeməyi: bir tıkə soyuq dana əti, bir parça da çörək gətirmişdi. Bizim evdə tez-tez təkrar edirdilər: "Pul haqq-hesabla, qənaətlə xərc-lənməlidir", "Qəpik-qəpik qənaət edib manatı qoruyarsan" və s. Bu şit sözlərin təsiri altına düşən bacım da həmişə çalışardı ki, xərci azaltsın, buna görə yeməyimiz yaxşı olmurdu. O, boşqabı stolun üstünə qoyub yatağımın üzərində oturdu və ağlamağa başladı.

– Misail, – dedi, – sən bizim başımıza nə oyun gətirirsən?

O, üzünü örtməmişdi, göz yaşları damcı-damcı sinəsinə və əllərinin üstünə töküldü, üzündə kədər ifadəsi vardi. O yastığın üstünə yixilib hönkür-hönkür ağlamağa başladı, bütün bədəni titrəyirdi.

– Sən yenə qulluğu buraxdın... Ah, bu, nə qədər dəhşətli bir haldır!

O, ağladığı üçün mən çox məyus bir hala düşmüştüm:

– Başa düş, bacım, bir başa düş ki... – deyə sözə başladım.

Elə bil, qəsdən kiçik lampanın nefti büsbütün yanıb qurtardığından o sönməyə başlayaraq hislənir və divarlarda sərt bir şəkildə görünən köhnə mismarların kölgələri titrəyirdi.

Bacım qalxaraq:



— Bizə rəhmin gəlsin! — dedi. — Atamız böyük dərd içərisindədir, mən xəstəyəm, ağlımı itirirəm. Sənin başına nələr geləcək? — deyə o soruşdu və ağlaya-ağlaya əlini mənə uzadaraq, yalvarmağa başladı. — Səndən xahiş edirəm, yalvarıram, rəhmətlik anamızın xatırına and verirəm. Gət, yenə qulluğa gir!

Bir az da belə davam etsə, təslim olacağımı hiss edərək:

— Girə bilmərəm, Kleopatra! Qulluq edə bilmərəm! — dedim.

Bacım sözünə davam edərək:

— Nə üçün? Nə səbəbə? — deyə soruşdu. — Yaxşı, əger idarə rəisi ilə yola gedə bilməmisən, özünə başqa bir yer axtar. Məsələn, gedib dəmiryolunda qulluq edə bilməzsən? Nə üçün də getməyəsən? Mən bu saat Anyuta Blaqovo ilə danışmışam, o lap inandırı ki, səni dəmiryolunda işə götürürərlər. Hətta bu barədə səndən ötrü çalışacağını vəd etdi. Allah xatırınə, Misail, fikirləş! Sənə yalvarıram, düşün!

Biz bir az da söhbət etdik, mən razi oldum, dedim ki, çəkilən dəmiryolunda xidmət etmək məsələsi hələ bir dəfə də olsa, fikrimə gəlməmişdi, indi nə olar ki, yoxlayıb öyrənərəm.

Bacım göz yaşları arasından sevincə gülümşədi, əlimi sıxdı. O özünü saxlaya bilməyib yenə də ağlayarkən mən neft üçün mətbəxə getdim.

II

Xeyriyyə məqsədilə göstərilən həvəskar tamaşaları ilə, konsert, sözsüz və hərəkətsiz sahnələrlə maraqlananlar arasında birinci yeri Böyük Dvoryan küçəsində xüsusi evləri olan Ajoginlər tuturdular; onlar tamaşa göstərmək üçün hər dəfə öz binalarını verir, həm də bununla əlaqədar olan bütün zəhərət və məsarifi öz öhdələrinə götürürürlər. Qəzada üç min desyatina yaxın torpağı və cah-calallı maliikanəsi olan bu varlı ailə kənddə yaşamağı sevməyərək qış da, yayı da şəhərdə keçirirdi. Bu ailə bir ana və üç qızdan ibarət idi; saçını qısaca vurdurub nazik parçadan tikilmiş kofta və tikiliş üsulu ilə sadə yubka geyən ana ucaboylu, ariq və nəzakətli bir xanım idi. Üç qızdan söhbət düşdükdə isə onları öz adları ilə deyil, sadəcə: böyük qız, ortancıq qız və kiçik qız deyə adlandırırdılar. Onların üçünün də çənəsi kifircəsinə uzun, gözləri zəif və ciyinləri çıxıq idi; anaları kimi paltar geyir, xoşagəlməyən bir tərzdə pəltək danişir, buna baxmayaraq, hər

tamaşada, hökmən, iştirak edir və xeyriyyə məqsədilə daima bir iş görürdülər – çalır, şeir və mahnı oxuyurdular. Onlar özlərini çox ciddi saxlayır, heç vaxt gülümsəmir, hətta mahnı oxunan vodevillərdə belə azacıq şənlik əlaməti göstərmədən, sanki, mühasibatla məşğul ola-raq, işgütər bir görkəmle oynayırdılar.

Mən tamaşalarımızı, xüsusilə tez-tez olan və bir az qarmaqarışlıq keçən səs-küylü məşqlərimizi sevirdim, bu məşqlərdən sonra həmişə bize axşam yeməyi verirdilər. Pyeslərin seçilməsində və rolların paylaşdırılmasında mən heç iştirak etmirdim. Yalnız səhnə dalındakı işlər mənim öhdəmdə idi. Mən dekorasiya çəkir, rolların üzünü köçürür, suflyorluq edir və artistləri qrimləyirdim. Göy gurultusu, bülbüл ötüşməsi və başqa bu kimi təsir oyadan cürbəcür şeylərin düzəldilməsi də mənə tapşırılmışdı. İctimai mövqeyim və yaxşı pallarım olmadığı üçün məşqlərdə mən ayrıca dayanır, səhnə arxasındaki dekorasiyaların kölgəsi altına çekilir və utancaq bir halda susurdum.

Dekorasiyaları Ajoginlərin anbarında və ya həyətlərində çəkir-dim. Rəngsaz və ya onun özünü adlandırdığı kimi, rəngsazlıq işləri podratçısı Andrey İvanov da mənə kömək edirdi, o, əlli yaşında, ucaboy, çox ariq, bənizi solğun, döşü və gicgahları batıq, gözlərinin altı göy və təhər-töhrü bir az qorxunc görünürdü. İvanov, adamı taqətdən salan bir xəstəliyə tutulub əziyyət çəkirdi, hər il payızda və yazda deyirdilər ki, onun işi artıq bitib, lakin o, bir qədər yatağa düşdükdən sonra ayağa qalxır və heyrətlə deyirdi: “Budur ha, mən yenə ölmədim!”

Şəhərdə onu Turp adlandırır və deyirdilər ki, bu, onun əsl familyasıdır. O da mənim kimi teatrı sevirdi, tamaşa hazırladığımızı eşidər-eşitməz bütün işlərini buraxır və dekorasiya çəkmək üçün Ajogingilə gəlirdi.

Bacımla söhbət edib razılışdıqdan sonra ertəsi gün səhərdən axşamadək Ajoginlərin evində işlədim. Məşq axşam saat yeddiyə təyin edilmişdi; məşqin başlanmasından bir saat qabaq bütün həvəskarlar zalda toplanmışdılar; böyük qız, ortancıq qız və kiçik qız səhnədə gəzmiş, rolların yazıldığı dəftərləri oxuyurdular. Əynində uzun və rəngi bozarmış palto olan, boynunu da şərflə sarılmış Turp gicgahını divara söykəyib dayanmış və dindar adamlara məxsus bir ifadə ilə səhnəyə tamaşa edirdi. Ajoginlərin anası gah bu,



gah o biri qonağa yaxınlaşır və onların hər birinə xoş bir söz deyirdi. O, adamların üzünə diqqətə baxaraq, gizli bir söz söylemiş kimi, yavaşça danışmağa adət etmişdi.

O, mənə yaxınlaşaraq yavaş səsle:

– Yəqin, dekorasiya çəkmək çətindir, – dedi. – Biz indicə madam Mufke ilə mövhumat haqqında danışırdıq ki, sizin içəri gir-diyinizi gördüm. Aman Allah, mən bütün, bütün ömrüm boyu mövhumatla, cəhalətlə mübarizə aparmışam! Bütün bu qorxuların nə qədər boş şey olduğunu ev qulluqçularına sübut etmək üçün həmişə öz otağında üç şam yandırır və bütün mühüm işlərimi də ayın on üçündə başlayıram.

Mühəndis Doljikovun gözəl, sarışın, kök qızı gəldi, o, şəhərimizdə deyildiyi kimi, başdan-ayağa Paris şeyləri geymişdi. O, səhnədə oynamırıldı, lakin məşq zamanı onun üçün səhnədə bir stul qoyurdular və o, öz bəzək-düzəyi ilə hamını heyrləndirərək gülə-gülə birinci sıradə görünməyince tamaşaşa başlamırdılar.

Paytaxt xanımı olduğu üçün məşq zamanı onun irad tutmasına izin verirdilər, o, öz fikrini xoş, mərhəmətli bir təbəssümlə deyirdi, görünür ki, bizim tamaşaları uşaq əyləncəsi kimi bir şey sayır. Deyirdi ki, o, Peterburq konservatoriyasında oxumaq öyrənib və guya, bütün qış uzunu hətta xüsusi operada mahni oxuyub. Bu qız mənim çox xoşuma gəlirdi, adətən, məşqələlərdə və tamaşa vaxtı gözümü ondan ayırmırdım.

Mən suflyorluğa başlamaq üçün dəftəri təzəcə əlimə almışdım ki, gözlənilmədən bacım gəldi. O, manto və şlyapasını çıxarmadan mənə yaxınlaşdı və:

– Xahiş edirəm, gedək, – dedi.

Mən də getdim. Anyuta Blaqovo da başında şlyapa və üzündə qara bürünçəklə səhnənin dal tərəfindəki qapının ağızında dayanmışdı. O, məhkəmə sədri müavininin qızı idi, atası çoxdan, gərək ki, lap dairə məhkəməsi qurulduğu gündən şəhərimizdə xidmət edirdi.

Bu qız boy-buxunlu olduğu üçün sözsüz və hərəkətsiz səhnə -lərde, hökmən, iştirak etməli idi, bir pərini və ya şöhrəti təsvir edərək utandığından qıpqrırmızı qızarırdı; lakin o, tamaşalarda iştirak etmir, məşqlərə də bir işi olduqda bir dəqiqliyə gəlir, zala girmirdi. İndi də görünür ki, o ancaq bir dəqiqliyə gəlib.

O mənə baxmadan qızararaq və soyuq bir əda ilə:

– Atam sizin barənizdə danişib, – dedi. – Doljikov dəmiryolunda sizə yer verəcəyini vəd etmişdir. Sabah evdə olacaq, onun yanına gedin.

Mən baş əydim və zəhmət çəkdiyinə görə təşəkkür etdim. Anyuta əlimdəki dəftəri göstərərək: "Bunu isə qoyub gedə bilərsiniz", – dedi.

O və bacım Ajoginaya yanaşdırılar və mənə baxa-baxa iki dəqiqəyədək onunla piçıldışdırılar. Onlar nə haqda isə məsləhətləşirdilər. Ajogina mənə yaxınlaşaraq və diqqətlə üzümrə baxaraq yavaş səsle:

– Doğrudan da, – dedi və dəftəri əlimdən aldı, – bu iş sizi, doğrudan da, ciddi məşğələlərdən ayırsa, onda siz bunu bir başqasına verə bilərsiniz. Narahat olmayın, dostum, gedin, Allah sizə kömək olsun.

Mən onunla vidalaşdım və pərt halda bayırə çıxdım. Pilləkəndən aşağı düşərkən gördüm ki, bacımla Anyuta Blaqova gedir və nə barədə isə, gərək ki, mənim dəmiryolunda qulluğa girməm barəsində qızığın danişırlar, özləri də tələsirlər. Bacım keçmişdə heç vaxt məşqlərdə olmamışdı, indi, yəqin ki, vicdan əzabı çəkirdi, qorxurdu ki, birdən icazəsiz Ajogingilə getdiyini atam biler.

Mən ertəsi gün saat birdə Doljikovun yanına getdim. Lakey məni çox gözəl bir otağa apardı; bu, mühəndisin qonaq otağı və eyni zamanda iş kabineti idi. Burada hər şey yumşaq və qəşəng idi, bu şeylər mənim kimi öyrəşməmiş adama hətta qəribə görünürdü. Bahalı xalçalar, böyük kreslolar, tunc şəkillər, qızıl suyunca çəkilmiş çərçivələr; divarlarda ora-buradan asılmış fotosəkillərində çox gözəl, zəkası üzərindən bəlli və duruşları sərbəst qadınlar seziliirdi; qonaq otağının qapısı bağ tərəfə, balkona açılır, yasəmən, üstünə səhər yeməyi qoyulmuş stol, çoxlu içki şübhəsi və qızılılgül buketi görünürdü; bahar qoxusu, bahalı sıqar iyi, səadət ətri gəlirdi, – bütün bunlar, elə bil, demək istəyirdi ki, bax, adam öz müraciətini sürmüüş, zəhmət çəkmiş və nəhayət, dünyada mümkün olan xoşbəxtliyə nail olmuşdur. Mühəndisin qızı yazı stolunun arxasında oturub qəzet oxuyurdı. O, mənə müraciət edib:

– Siz atamın yanına gəlmişsiniz? – deyə soruşdu. – O, duş qəbul edir, bu saat gələr. Xahiş edirəm hələlik əyləşin.

Mən oturdum. Bir qədər sükutdan sonra:

– Siz, deyəsən, bizim evin qabağındakı evdə olursunuz? – deyə bir daha sual verdi.



– Bəli.

O qəzetə baxa-baxa sözünə davam etdi:

– Gərək, məni bağışlayasınız, – dedi. – Mən darıxdığım üçün hər gün pəncərədən baxır, çox vaxt sizi və bacınızı görürəm. Onun üzündə həmişə elə xoş və dalğın bir ifadə oxunur ki.

Doljikov daxil oldu. O, dəsmalla boynunu silirdi. Qızı:

– Papa, monsieus Poloznevdir, – dedi.

O əl vermədən tez mənə müraciət edib:

– Bəli, bəli, Blaqovo mənə deyib, – dedi. – Lakin qulaq asın, mən sizə nə iş vera bilərəm? Məndə elə bir yer varmı? Siz, ağalar qəribə adamlarınız! – deyə o, ucadan və elə bir səslə danışındı ki, elə bil, mənə töhmət verirdi. – Sizin kimilərdən gündə iyirmi nəfər mənim yanımı gəlir, elə düşünürlər ki, mən departament başçısıyam! Mənim ixtiyarımızda olan dəmiryol xəttidir, ağalar, çox ağır işlədir, mənə mexanik, cilingər, yerqazan, xarrat, kankan lazımdır, siz ki, oturub yazmaqdan başqa bir iş görə bilmirsiniz! Hamınız olmu - sunuz yazıçı!

Onun xalça və kresləşərək kimi özü də səadət saçırı. Kök, sağlam, yanaqları al, döşü enli bir adam idi, əl-üzü təmiz yuyulmuş, çit köynək və şalvar geymişdi, sanki, çini dən düzəldilmiş oyunaq bir sürücü idi. Onun top, qıvrım saqqalında bir dənə də olsa, ağ tük görünmürdü, burnu bir az donqar idi, qara gözlərinin isə sakit və məsum bir baxışı vardı.

O sözünə davam edərək:

– Siz nə iş görə bilişiniz? – dedi. – Bir şey bacarırsınız mı?! Mən mühəndisəm, bəli, təmin olunmuş bir adamam. Lakin dəmiryolunu mənə tapşırmazdan əvvəl uzun müddət ağır və əziyyətli işlər görmü - şəm, maşinist olmuşam, iki il Belçikada adı yağılayıcı işini görmüşəm. Özünüz bir düşünün, əzizim, mən sizə nə iş təklif edə bilərəm?

Mən onun parlaq gözlərinin məsum baxışına dözməyərək çox pərt bir halda:

– Əlbəttə, belədir... – deyə mirildandım.

O, bir qədər fikirləşdikdən sonra:

– Heç olmasa, aparadta işləyə bilərsinizmi? – deyə soruşdu.

– Bəli, teleqrafxanada xidmət etmişəm.

– Hm... Yaxşı, orada baxıb görərik. Hələlik gedin Dubeçnyaya. Orada birisi mənim yanımıda işləyir, amma çox yaramaz adamdır.

– Mənim vəzifəm nədən ibarət olacaq? – deyə soruşdım.

– Orada baxarıq. Hələlik gedin, mən sərəncam verərəm. Ancaq xahiş edirəm sərəncamı etməyəsiniz və heç bir xahişlə mənim rahatlığımı pozmayasınız. Yoxsa qovaram.

O, mənim yanımdan kənara çəkildi və hətta başını belə tərpətmədi. Mən ona və onun qəzet oxuyan qızına təzim edib bayira çıxdım. Ürəyimdə elə bir ağırlıq hiss edirdim ki, bacım mühəndisin məni necə qəbul etdiyini soruştırdı mən bir söz belə deyə bilmədim.

Mən Dubeçnyaya getmək üçün səhər tezdən, gün doğan kimi ayağa qalxdım. Bizim Böyük Dvoryan küçəmizdə bir nəfər belə yox idi, hələ hamı öz evində yatırı, küçənin sükutunu təkcə mənim addımlarım pozur və boğuq bir səs verirdi. Şəhlə örtülü qovaq ağacların havanı zərif ətir qoxusu ilə doldurmuşdu. Qüssələnir və şəhərdən getmək istəmirdim. Mən öz doğma şəherimizi sevirdim. O, mənə elə gözəl və mehriban görünürdü ki! Mən bu yaşillığı, günəşli sakit səhərləri, kilsə zənglərimizin səslərini sevirdim; lakin bu şəhərdə mənimlə birlikdə yaşayan adamlar ürəyimi sıxır, mənə yad görünür və bəzən hətta məndə nifrət oyadırdılar. Mən onları sevmir və anlamırdım.

Mən anlamırdım ki, bütün bu altmış beş min adam nə üçün və nə ilə yaşayır. Bilirdim ki, Kimni əhalisi çəkməciliyiklə çörək pulu qazanır, Tulada samovar və tūfeng düzəldirlər, Odessa limanı olan bir şəhərdir, bəs bizim şəhər nədir, burada nə edirlər? Bunu bilmirdim. Böyük Dvoryan küçəsində və daha iki təmiz küçədə olanlar hazır kapitalla və məmurların xəzinədən aldıqları maaşla yaşayırdılar; bəs bir-birilə yanaşı olaraq üç verst uzanıb təpənin dalında gözdən itən səkkiz küçənin əhalisi nə ilə dolanır? Bu, mənim üçün daima anlaşılmaz bir tapmaca idi. Həm də bu adamların necə dolandıqları barəsində bir söz demək ayıbdır! Nə bir bağ, nə teatr, nə də yaxşı bir orkestr vardi; şəhər və klub kitabxanalarına yalnız yəhudi balaların gedirdilər. Beləliklə, jurnalların və yeni kitabların vərəqləri aylarla kəsilməmiş qalırdı; varlılar və ziyanlılar havası ağır, darışqal yataq otaqlarında, taxtabiti ilə dolu taxta çarpayılarda yatır, uşaqları isə uşaq otağı adlandırılın iyrenc, çirkin yerlərdə saxlayır, nökərlər, hətta qoca və hörmətəlayiq nökərlər isə mətbəxdə, döşəmə üzərində cır-cındırı bürünüb yatırdılar. Pəhriz olmayan günlərdə evlərdən borş iyi, pəhriz günlərində isə – günəbaxan yağında qızardılan



uzunburun balığın qoxusu gəlirdi. Yemək dadlı olmurdı, pis su içirdilər. Bələdiyyə idarəsində, qubernator divanxanasında, baş keşisin yanında, hər yerdə və hər evdə illərdən bəri deyirdilər ki, şəhərimizdə yaxşı, ucuz su yoxdur, su kəməri çəkmək üçün xəzinədən iki yüz min manat borc almaq lazımdır. Şəhərimizdə bəzən bütün malikanələrini qumarda uduzan otuzadək çox varlı adam belə bu pis suyu içir və bütün ömürləri boyu borc almaq haqqında qızğın-qızığın danışındılar – mən bunu başa düşmürdüm. Mənə elə gəlirdi ki, bunlar bu iki yüz min manatı ciblərindən çıxarıb ortaya qoysayıdalar, daha təbii bir iş görmüş olardılar.

Bütün şəhərdə mən bir nəfər təmiz və ləkəsiz adam tanımırımdım. Atam rüşvət alır və elə təsəvvür edirdi ki, bu pulu ona hörmət etdikləri üçün, onu mənəvi cəhətdən ləyaqətli bir adam saydıqları üçün verirlər; gimnaziya şagirdləri bir sinifdən o biri sinfə keçmək üçün öz müəllimlərinin ailəsində pullu yeməkdən istifadə edirdilər, beləliklə, müəllimlər öz şagirdlərindən xeyli pul alırlılar; hərbi idarə rəisiinin arvadı hərbi xidmətə çağırış vaxtında əsgərliyə çağırılanlardan rüşvət alır, hətta özünü qonaq çağırılmalarına razılıq verirdi, bir dəfə bu qadın kilsədə dizüstündə qalxa bilmədi, çünki sərxoş idi; hərbi xidmətə çağırış vaxtında həkimlər də rüşvət alırlılar. Şəhər həkimi ilə baytar isə qəssab dükanlarının və yeməkhanalarının üzərinə vergi qoymuşdular; qəza məktəbində üçüncü dərəcə üzrə imtiyaz verən şəhadətnamələrlə alver edirdilər, bir neçə kilsəyə baxan keşişlər ruhaniyərdən və kilsə starostalarından rüşvət alırlılar; şəhər və meşşən idarələrinə, müalicəxanalara və bütün başqa idarələrə müraciət edən hər adamın arndıncá: "Bəs sizin sağolunuz hanı?" – deyə çıçırrıdlar, o adam da 30-40 qəpik vermək üçün geri dönürdü. Rüşvət almayanlar isə, məsələn, məhkəmə üzvləri təkəbbürlü idilər, onlar əl əvəzinə iki barmağını uzadır, laqeyd və məhdud mülahizələri ilə fərqlənir, çox qumar oynayır, çox içki içir, varlı qız və qadınlarla evlənir və şübhəsiz ki, mühitə zərərli, əxlaqi pozan bir təsir göstəriridilər. Yalnız qızlar əxlaq cəhətdən təmiz idilər; onların əksəriyyəti yüksək məqsədlər təqib edirdi, namuslu və safqəlbli idi; lakin onlar da həyatı anlamır və inanırdılar ki, rüşvət adamın mənəvi keyfiyyətlərinə hörmət edildiyinə görə veriliir. Bu qızlar əra getdikdən sonra tez qocalır, düşkünleşir və ümidsiz halda bayağı meşşən həyatının girdabında batıb qalırlılar.

III

Bizim mahalda dəmiryolu çəkilirdi. Bayramlardan bir gün qabaq şəhərdə dəstə-dəstə cindir paltarlı adamlar dolaşırıdilar. Şəhər əhli bunları "Çuqunka"¹ adlandırır və bu adamlardan qorxurdu. Mən çox vaxt gördürüm ki, üz-gözü qanlı və başıaçıq bir səfili itələyə-itələyə polis şöbəsinə sürükləyir, onun dalınca isə, maddi sübut olaraq, bir samovar və ya təzəcə yuyulmuş yaş paltar aparırlar. Bu "dəmiryol" səfilləri, adətən, meyxanaların yanında və bazarlarda toplaşırdılar; onlar yeyir, içir, söyüşür və yanlarından keçən əxlaqsız bir qadını gördükdə qulaqbatırıcı fit çalırdılar. Bizim dükançılar bu ac yaramazları əyləndirmək üçün itlərə, pişiklərə araq içirir və ya tənəkə neft qabını bir itin quyuğuna bağlayır, fit çalmağa başlayırdılar; it də tənəkə qabı sürüdə-sürüdə küçəyə gurultu salır və qor-xudan zingildəyə-zingildəyə qaçırdı. Ona elə gəldi ki, bir əjdaha onu dabən-dabana təqib edir, yaziq şəhərdən xeyli uzaqlara, çöle qaçıր və orada gücdən düşüb qalırdu; şəhərimizdə həmişə quyuğunu qısılı titrəyən bir neçə it vardi, bu itlər barəsində deyirdilər ki, onlar belə əyləncəyə tab gətirməyib dəli olmuşlar.

Vağzal şəhərin beş verstliyində tikildi. Deyirdilər ki, mühəndisler dəmiryolunu şəhərin lap yaxınlığından çəkmək üçün əlli min manat rüşvət istəmiş, şəhər idarəsi isə buna razi olmayıb ancaq qırq min manat təklif etmiş, on min manatdan ötrü sazişə gəlməmişlər, indi şəhərililər peşman olmuşdular, çünki vağzalacan şose yolu salmaq lazımdı ki, daha baha başa gələcəkdi. Bütün dəmiryol xəttində şpal və rels qoyulmuş, tikinti materialı və fəhlə daşıyan köməkçi qatarlar işləməyə başlamışdı; dəmiryolunun işə düşməsi ancaq Doljikovun tikdiyi körpülərə görə yubadıldı, bəzi yerlərdə isə stansiyalar da hazır idi.

Dubeçnya – bizim birinci stansiyamız belə adlanırdı – şəhərin on yeddi verstliyində idi. Mən oraya piyada gedirdim. Payızlıq və yazılıq əkinlər səhər günü altında yamyasıl görünürdü. Bura ürəkaçan düzənlik bir yer idi, uzaqlarda vağzal, kurqanlar və malikanələr aydın görünürdü... Bu çöllər, bu sərbəstlik nə qədər gözəl idi! Mən şəhərdə nələr olduğu haqqında düşünməmək, ehtiyac, yemək fikri çəkməmək üçün, heç olmazsa, bir səhər sərbəst, azad olmaq, bunu dərin-

¹ Çuqunka – köhnə rus xalq sözüdür, "dəmiryolu" deməkdir.



dən hiss etmək istəyirdim! Yaşamağıma kəskin acliq hissindən daha çox mane olan başqa bir şey yox idi, ac olduğum vaxtlarda ən yaxşı düşüncələrim qarabaşaq sıyıgi, kotlet və qızardılmış balıqla əlaqədar olan fikrə qarışır, qəribə bir şəkil alırı. Budur, çöldə tək-tənha durub yuxarıya baxır, havada asılıb qalmış kimi görünən və sanki, isterik bir halda oxuyan torağaya tamaşa edir, eyni zamanda düşünürəm: “İndi çörəklə yağ yemək nə yaxşı olardı!” Ya rahatlanmaq, bu gözəl may səslerinə qulaq asmaq üçün yolun kənarında oturub gözlərimi yumuram, burnuma isə isti kartof qoxusu gəlir. Mən boyca uca və sağlam bir adam olduğum halda, ümumiyyətlə, az yeməli olurdum, buna görə də bütün gün uzunu başlıca hissim acliq duyğusu idi, bəlkə, buna görə də mən, bu qədər adamların niyə ancaq bir parça çörək pulu qazanmaq üçün işlədiklərini və nə səbəbə yalnız yeməkdən danışdıqlarını çox yaxşı başa düşürdüm.

Dubeçnyada stansiyanın iç divarına suvaq çəkir və su quyusunun üst taxta qatını tikirdilər. Hava çox isti idi, əhəng iyi gəlirdi, fəhlələr də talaşa və zibil yiğinları arasında süst-süst dolaşırdılar; yolayran öz budkasının yanında yatmışdı, qızığın günəş onun üzünü yandırdı. Ətrafda bir ağac belə yox idi. Telegraf telləri yavaş-yavaş uğuldayır və tellərin ora-burasına qonmuş qırğıllar rahatlanırdılar. Mən də bu yiğinların arasında dolaşaraq nə edəcəyimi bilmirdim və vəzifəm nədən ibarət olacaq deyə soruşduqda: “Orada baxarıq”, – deyə mühəndisin cavabını xatırlayırdım. Lakin bu səhrada nəyə baxmaq olardı? Mala-keşlər bir onbaşı barəsində və görmədiyim, tanımadığım Fedot Vasilyev haqqında danışırdılar, mən başa düşmürdüm, yavaş-yavaş ürəyim sıxılmağa, qüssələnməyə başlayırdı. Bu, elə bir fiziki qüssədir ki, əlin, ayağın və iri bədənin olduğunu hiss edir, lakin onlarla nə iş görəcəyini və başını hara soxacağını bilmirsən.

Mən axı iki saatadək gəzdikdən sonra gördüm ki, dəmiryol xəttindən sağ tərəfdə verst yarım – iki verst uzanıb gedən telegraf dirəkləri ağ daşdan tikilmiş bir hasarın yanında axıra çatır; fəhlələr deyirdilər ki, kontor oradadır, nəhayət, başa düşdüm ki, mən də oraya getməliyəm.

Bu, çox köhnə və çoxdan nəzarətsiz qalmış bir malikanə binası idi. Deşik-deşik ağ daşdan tikilmiş hasar əyilmiş və onun bəzi yerləri uçulub-dağılmışdı. Əsas binanın yanında tikilmiş və qapı-pəncərəsiz divarı çölə baxan evin dam dəmirləri pas atmış, bəzi yerlərdə yamaq -

lanmışdı. Darvazadan qanqal basmış geniş bir həyat və köhnə mülkədar evi görünürdü, bu evin pəncərələrində taxta pərdə vardi, hündür damın dəmirləri isə paslanıb boz rəng almışdı. Bu əsas binanın sağ və sol tərəflərində bir-birinin eyni olan iki ev vardi, bu evlərdən birinin pəncərələrinə taxta vurulmuşdu, pəncərələri açıq olan o biri evin yaxınlığında ipdən paltar asılmışdı, bir yanda da dana-buzov gəzirdi. Axırıncı telegraf direyi də bu həyatdə idi, bu direyin telləri, qapı-pəncərəsiz divarı çölə baxan evə doğru uzanıb gedirdi. Evin qapısı açıq idi. Mən içəri girdim. Telegraf dəzgahının yanındakı stolun başında bir cənab oturmuşdu, bu qara qırımsaçlı adamın əynində parusin pencək vardi; o, mənə acıqlı-acıqlı baxdı, lakin dərhal gülümsədi və:

— Salam, balaca fayda! — dedi.

Bu, mənim məktəb yoldaşım İvan Çeprakov idi, papiroş çekdiyinə görə onu gimnaziyanın ikinci sinifindən qovmuşdular. Bir zamanlar payız günlərində payız bülbülləri ilə yalançı bülbülləri və ardıcılıqlarını tutur, ata-analarımız hələ yuxuda ikən, səhər tezdən bazara aparıb satırdıq. Biz pusquda durub köçəri sığırçın qatarlarına xırda qırma ilə doldurulmuş tüfənglərdən atəş açır, sonra yaralı quşları yiğirdiq, onlardan bəziləri şiddetli əzab-əziyyət içərisində qırıla-raq olur (qəfəsə saldıığım bu yaralı quşların gecə vaxtı necə qırıla-qırınlı qırıldadıqları indi də yadimdadır), başqaları sağaldıqda onları satır və həyasızcasına and içirdik ki, hamisi erkək quşdur. Bir dəfə bazarda uzun müddət müştərilərə təklif etdiyim bir sığırçın satılmamış qalmışdı, nəhayət, onu da bir qariya satdım. Bu qəpiyi cibimə qoyub özümü təskin edərək "Az da olsa, qazancdır! — dedim, — necə olsa, bu da bir balaca faydadır!" O vaxtdan bəri küçə uşaqları və gimnaziya şagirdləri mənə az qazanc ləqəbini vermişdilər. Elə indi də uşaqlar və dükançılar məni bu ləqəblə çağırıb hirslenirdilər, halbuki məndən başqa kimsə bu ləqəb və haradan əmələ geldiyini xatırlamırdı.

Çeprakov bədəncə zəif, döşü dar, çıyıləri çıxıq və ayaqları uzun bir adam idi. Qalstuku ip kimi sallanır, jilet isə heç geymirdi, çək-mələri mənimkindən də pis idi — dabanları əyilmişdi. O, gözlərini çox gec-gec qırırdı, üzündə elə bir ifadə vardi ki, elə bil, haraya isə tələsir, nəyə isə can atırdı, buna görə bir şeyi cəld götürmək istəyirmiş kimi həmişə əlləşib-vurnuxurdu.



– Bir dayan görək, – deyə o, yenə vurnuxmağa başladı. – Hə, mənə bax!.. Zad, mən indicə nədən danışırdım?

Biz söhbətə qızışdıq. Öyrəndim ki, indi olduğum bu malikanə hələ bu yaxınlaradək Çeprakovların mülkü olub, ancaq keçən payızda mühəndis Doljikovun əlinə keçmişdir, pulu qiymətli kağızlara verməkdənsə, torpaq alıb saxlamağın daha əlverişli olduğunu zənn edən Doljikov bizim mahalda, borclarını ödəmək şərti ilə, üç yaxşı malikanə satın almışdı; Çeprakovun anası malikanəni satarkən yan evlərdən birində iki il yaşamaq haqqını şərt qoymuş və çox təvəq-qedən sonra oğlunu kontorda işə düzəltmişdi.

Çeprakov mühəndis barəsində dedi:

– Əlbəttə, alacaq! Elə təkcə podratçılardan nə qədər pul darter! Hamidan kəsib cibini doldurur!

Sonra o, məni nahar eləməyə apardı və vurnuxa-vurnuxa belə bir qərara gəldi ki, mən onunla bir otaqda olacağam, xörəyimi də ana-sı hazırlayacaq.

Evə gedərkən yolda:

– Anam çox simicdir, – dedi, – amma sənin üçün baha qiymətə hesab eləməz.

Anasının olduğu kiçik otaqlar çox darısqal idi; bütün bu otaqlar, hətta dəhlizlər belə mebellə doldurulmuşdu; malikanə satıldıqdan sonra bu mebeli böyük evdən daşıyıb buraya gətirmişdilər; bunların hamısı qırmızı ağacdən düzəldilmiş qədim mebel idi. Xanım Çeprakova çox kök və ahil bir qadın idi, onun gözləri çinli gözləri kimi əyri idi; o, pəncərənin qabağında qoyulmuş böyük bir kresloda oturub corab toxuyurdu. Bu xanım məni təntənə ilə qəbul elədi.

– Ana can, bu, Poloznevdir, – deyə Çeprakov məni təqdim etdi.

– Burada qulluq edəcəkdir.

– Siz dvoryansınız? – deyə qadın xoşagəlməyən qəribə bir səslə soruşdu; elə bil, onun boğazında piqqılı ilə yağ qaynayırdı.

– Bəli, – deyə cavab verdim.

– Əyləşin.

Xörək yaxşı deyildi. Süfrəyə ancaq acı kəsmikdən bışırılmış piroq və qatlıqlı şorba verdilər. Ev sahibi, Yelena Nikiforovna daima qəribə bir şəkildə gah bir gözünü, gah o biri gözünü qırırdı. Danışır, yeyir, lakin bütün bədəni cansız cəsəd kimi görünürdü və hətta elə bil meyit qoxusu hiss edilirdi. Həyat onu güc-bəla ilə isındırırdı, amma şüuru

hələ ölgünləşmədiyi üçün o, özünün vaxtilə krepostnoy kəndlilərə malik mülkədar – xanım olduğunu, general arvadı olduğunu, ev qul-luqçularının da vəzifəsi onu təzimlə “zati-aliləri” deyə adlandırmışdan ibarət olduğunu unutmamışdı; keçmiş həyatın bu acinacaqlı qalıqları bir dəqiqliyə şölləndikdə o, oğluna müraciət edərək:

– Jan, sən bıçağı lazımı qayda ilə tutmursan! – deyirdi.

Və ya ağır-agır nəfəs alaraq mənə müraciət edir, qonağını məş-ğul etmək istəyən ev sahibəsinin naz-qəmzəsi ilə deyirdi:

– Bilirsinizmi, biz malikanəmizi satmışıq. Əlbəttə, adamın heyfi gəlir, çünki biz buralara alışmışıq, lakin Doljikov, Janı Dubeçnya stansiyasının müdürü vəzifəsinə təyin edəcəyini vəd eləyib, beləliklə, biz buradan getməyəcək, buradaca stansiyada yaşayacağıq, bu da elə malikanədə yaşamaq deməkdir. Mühəndis çox yaxşı adamdır. Siz necə görüsünüz: o, çox gözəl deyilmiş?

Ceprakovlar hələ bu yaxınlarda firavan dolanırdılar, lakin general öldükdən sonra hər şey dəyişmişdi. Yelena Nikiforovna qonşuları ilə dalaşmağa, məhkəmə vasitəsilə çekişməyə başlayır, xidmətçilərin və fəhlələrin əmək haqlarından kəsir, həm də birdən onu soyacaqlarından qorxurmuş. Beləliklə, Dubeçnya onca il içərisində tanınmaz olmuşdu.

Böyük evin dal tərəfində köhnə bir bağ vardı, artıq yabanlaşan bu bağı qanqal və kol-kos basmışdı. Mən hələ möhkəm və qəşəng eyvanda bir az gəzdim, şübhəli qapıdan döşəməsi parket olan bir otaq görünürdü, bu, gərək ki, qonaq otağı idi; burada bir qədim fortepiano, bir də divarlarda qırmızı ağacdan enli çərçivələri alınmış qrafürlər vardi, başqa bir şey görünmürdü. Keçmiş çiçəkliliklərdən bircə aq və tünd-qırmızı başlarını otların arasından yuxarı qaldıran pion və lale salamat qalmışdı; ciçirlarda boy atıb bir-birinə manə olan cavan qaraağac və ağaçqayın bitmiş, inəklər onların zoğlarını yolmuşdu. Ağaclar sıx əkildiyindən bağ keçilməz bir meşə kimi görünürdü, lakin bağın yalnız evə yaxın hissəsi qalınlıq idi, çünki keçmiş xiyabanlarda əkilmiş qovaq, şam və qocayaşıl cökə ağacları hələ bu yerlərdə salamat qalmışdı, bağın içəriləri isə biçənək üçün təmizlənmişdi, burada artıq bürkü yox idi, hörümçək toru adamın ağızına və gözlərinə soxulmur, sərin külek əsirdi; içərilərə getdikcə bağ genişlənir və bu genişlikdə gilənar, gavalı, şaxbudaqlı alma ağacı ucalırdı, lakin budaqlarına dayaq vurulmuş və qanqren xəs-



təliyinə tutulmuş alma ağacları eybəcər hala düşmüşdü; armud ağacları o qədər hündür idi ki, adam onların armud ağacı olduğuna inanmaq istəmirdi. Bağın bu hissəsini şəhərimizin alverçi qadınları icarəyə götürmüştü, komada yaşayan gic bir mujik isə buranı oğurlardan və sığırcınlardan qoruyurdu.

Bağ getdikcə daha seyrəkləşərək, əsl bir çəmənə çevrilir, qıraqlarında yaşıl qamış və söyüd ağacları bitmiş çaya doğru enirdi; çayın dəyirman bəndinə yaxın olan yeri dərin və balıqlı idi; damı küləşlə örtülü balaca dəyirman ətrafa bərk səs salır, qurbağalar da şiddetlə quruldayırdı. Güzgü kimi parlaq suyun üzərində bəzən dairələr yayılır və şən balıqların toxunduğu çay zanbaqları titrəyirdi. Çayın o biri təyinədən kiçik Dubeçnya kəndi yerləşmişdi. Çayın sakit və dərin dirsəyi adamı cəlb edir, sərinlik və istirahət ümidi verirdi. İndi bütün bu yerlər – çayın dirsəyi də, gözəl və rahat sahilləri də, dəyirman da mühəndisin əlində idi!

Beləliklə, mənim yeni qulluğum da başlandı. Mən teleqramları qəbul edir, göndərir, cürbəcür məlumat yazır, savadsız onbaşılarla ustaların kontorumuza göndərdikləri tələbnamələrin, narazılıq bildirən məktubların və raportların üzlərini köçürürdüm. Lakin günün çox hissəsində heç bir iş görmür, gələcək teleqramları gözləyərək otaqda gəzinir və ya şagird oğlanı kontorda qoyub bağa gedir və oğlan gəlib aparatın tiqqildədiğini bildirənədək orada gəzirdim. Mən xanım Çeprakovanın evində nahar eləyirdim. Süfrəyə çox nadir olaraq ət verirdilər, südlü xörək daha çox olurdu, çəşənbə və cümlə günlərində isə pəhriz yeməyi verir. Bu günlərdə süfrəyə çəhrayı boşqablar qoyurdular, onları pəhriz boşqabı adlandırdılar. Çeprakova, adəti üzrə, daima gözlərini qırıpirdı, hər dəfə onu görən kimi qanım qaralırdı.

Kontorda bir adam üçün belə iş olmadığından Çeprakov heç bir iş görmür, ancaq yatır və ya tüfəngini götürüb ördək vurmaq üçün çayın dirsəyinə tərəf gedirdi. Axşamlar o, kənddə və ya stan - siyada içib keflənir, yatmadan əvvəl güzgüyə baxır və:

– Salam, İvan Çeprakov! – deyə bağıրrıdı.

Sərxoş olduqda onun bənizi çox soluxur, arasıkəsilmədən əllərini bir-birinə sürtür və bərkdən hınladayırdı: hi-hi-hi! Dəliqanlı bir adam olduğu üçün lüt soyunur və çilpaq halda o yan-bu yana yüyürdü. Milçəkləri tutub yeyir və deyirdi ki, onlar turşməzə dad verir.

IV

Bir dəfə nahardan sonra o yüyürə-yüyürə kontora gəldi və tövşüyə-tövşüyə:

— Get, bacın gəlib, — dedi.

Mən bayira çıxdım. Həqiqətən, böyük evin artırması qabağında bir şəhər faytonu dayanmışdı. Bacım, onunla birlikdə isə Anyuta Blaqovo, bir də hərbi kitel geymiş bir nəfər gəlmışdilər. Yaxınlaşaraq hərbi qulluqçunu tanıdım; o, Anyutanın həkim qardaşı idi.

Həkim mənə müraciət edərək:

— Biz sizin yanınız, seyrə gəlmişik. Eybi yoxdur ki? — dedi.

Bacım və Anyuta burada necə dolandığımı soruşmaq istəyirdilər, lakin hər ikisi bir söz demədən mənə baxırdı. Mən də dinmirdim. Onlar başa düşürdülər ki, bura mənim xoşuma gəlmir, bacımın gözləri yaşıla doldu, Anyuta Blaqovo isə qızardı. Bağa getdik. Həkim hamidan qabaqda gedir və sevinclə deyirdi:

— Gör nə gözəl havadır! Anakan, hava belə olar!

Zahiri görkəminə görə o lap tələbəyə oxşayırıdı. Bir tələbə kimi danışır, gəzir, ala gözlərinin canlı, sadə, aydın baxışı da gözəl bir tələbənin baxısını xatırladırdı. O, uocaboy və gözəl bacısı ilə yan-yanaya zəif, çəlimsiz görünürdü; onun saqqalı seyrək, yüksək səsi isə zəif, bununla belə xoş idi. O, hansı polkda isə xidmət edirdi, indi öz qohum-qardaşını görmək üçün məzuniyyət alıb gəlmüşdi, deyirdi ki, tibb doktoru elmi dəracəsini almaq məqsədi ilə imtahan vermek üçün payızda Peterburqa gedəcək. Onun artıq öz ailəsi – arvadı və üç uşağı vardı; o, çox tez, hələ ikinci kursda oxuyarkən evlənmişdi, indi şəhərdə danışındılar ki, o, ailə həyatında bədbəxt olub, artıq arvadı ilə yaşamır.

Bacım narahat halda:

— İndi saat neçədir? — deyə soruşdu. — Biz tez qayıtmalıyıq, papa mənə ancaq saat altıyadək qardaşımın yanında qalmağa icazə verib.

Həkim bir ah çəkdi:

— Ah, sizin bu papanız! — dedi.

Mən çay hazırlamışdım. Böyük evin eyvanı qabağında sərilmis xalça üzərində oturub çay içdik, həkim dizüstə durub nəlbəkiyə tök - düyü çayı içə-icə deyirdi ki, burada zövq və ləzzət duyuram. Sonra



Çeprakov gedib açarı gətirdi, şüşeli qapını açdı, hamımız evə girdik. Otaq bir qədər qaranlıq idi, burada əsrarəngiz bir hava vardi, göbələk qoxusu gəlir, döşəmənin altında zirzəmi varmış kimi ayaqlarımız ugultulu bir səs verirdi. Həkim ayaqüstü fortepianonun dilləri üzərində elini gəzdirdi, pianino zəif, titrək, xırıltılı, lakin yenə də ahəngdar bir səs verdi; o, öz səsini yoxlamaq istəyərək bir romans oxumağa başladı, fortepianonun dillərindən biri səs vermədiydi o, üzünü qırışdırır və səbirsiz halda ayağını yerə döyürdü. Bacım artıq evə getməyə tələsmir, otaqda həyəcanlı bir halda gəzərək:

— Mən şadam! Çox şadam, çox! — deyirdi.

Onun səsində heyvətə əlaməti duyulurdu, sanki, o, öz ürəyinin sevincə dolmasını mümkün olmayan bir hal sayırdı. Ömrümdə ilk dəfə idi ki, onu bu qədər şən görürdüm. O hətta bir qədər gözəlləşmişdi. Yandan baxdıqda onun görünüşü kifir idi, burnu və ağızı qabağa uzanmış kimi görünürdü, elə bil, nəyi isə üfürürdü, lakin onun gözəl qara gözleri vardi, solğun və çox zərif sıfətində təsirli şəfqət və hüzn ifadəsi oxunurdu, o danişdigi zaman sevimli və hətta gözəl görünürdü. Hər ikimiz — mən də, o da anamiza oxşayırdıq, çıyınlarımız enli, özümüz qüvvətli və dözümlü idik, lakin onun solğunluğu xəstəlik nəticəsi idi; o, tez-tez öskürürdü, bəzən mən onun gözlərində ciddi xəstəlikdən əzab çəkən, lakin nə üçünsə xəstəliyini gizlədən adamların gözlərində olan bir əlamət görür-düm. Onun indiki şənliyində bir uşaq sevinci, sadəlik hiss olunurdu, sanki, uşaq olduğumuz zaman sərt tərbiyə ilə boğdurulmuş sevinc hissi, indi birdən-birə onun ürəyində oyanmış və azadlığa çıxməq istəmişdi.

Hava qaralmağa başladığda üstüaçıq faytonu qapıya çəkdilər, bacım sakitləşdi, ovurdu-ovurduna dəydi və faytona elə oturdu ki, elə bil, bu, fayton deyil, müttəhimlər skamyasıdır.

Budur, onlar getdilər, səs-küy kəsildi... Mən xatırladım ki, Anyu - ta Blaqovo burada olduğu vaxt ərzində mənimlə bir kəlmə belə danışmadı.

“Qəribə qızdır! — deyə düşündüm. — Qəribə qızdır!”

Pyotr pəhrizi başlandı; bizi də hər gün pəhriz xörəyi verirdilər. Bekarçılıq və müəyyən olmayan vəziyyətim canımı sıxır, özümdən narazı, süst, ac halda malikanədə veyllənir və buradan getmək üçün fürsət gözləyirdim.

Bir dəfə axşamçağı Turp bizim kontorda oturmuşkən Doljikov göz-lənilmədən içəri girdi, onun üzü gündən çox qaralmış, üst-başı tozdan bozarmışdı. O, üç gün öz sahəsində qaldıqdan sonra indi parovozla Dubeçnya stansiyasına, oradan da bizim yanımıza piyada gəlmişdi. Doljikov şəhərdən gələcək ekipajı gözləyərək öz prikazçıki ilə birlikdə malikanəni gözdən keçirir və uca səslə əmr verirdi, sonra tam bir saat kontorda oturdu və kimlər isə məktub yazmağa başladı; o, burada olduğu zaman öz adına gələn telegramların cavabını özü aparat başına keçib verirdi. Biz üçümüz də dinib-danışmadan dümdüz dayanmışdıq.

O çimçəşə-çimçəşə məlumatə baxıb:

– Bu, nə nizamsızlıqdır! – dedi. – İki həftədən sonra mən kontoru stansiyaya köçürəcəyəm, amma sizinlə, ağalar, nə edəcəyimi heç bilmirəm.

– Zati-aliləri, mən səylə çalışıram, – deyə Çeprakov dilləndi.

Mühəndis mənə baxaraq sözünə davam etdi:

– Görürəm, görürəm, necə çalışığınızı lap yaxşı görürəm. Ancaq maaş almağı bacarırsınız, *faire la carrière*¹-ə mümkün qədər tez və asanlıqla çatmaq üçün ancaq himayəciliyə güvənirsiniz. Amma mən heç bir himayəciliyə-zada baxan deyiləm. Mənim üçün heç kəs əlləşməyib və yolu mənə tapşırmazdan əvvəl maşinist olmuşam. Belçikada adı yağlayıcı fəhlə kimi işləmişəm. – O, Turpa sarı çevrilib, – Panteley, sən burada nə edirsən? – deyə soruşdu. – Onlarla birlikdə sərxoşluq edirsən?

O, bütün adı adamları nə üçünsə “Panteley” deyə çağırır, mənə və Çeprakov kimi adamlara nifret edir, dalımızca söyür, əyyaş, heyvan və alçaq adlandıırırdı. Ümumiyyətlə, kiçik qulluqçularla sərt rəftar edir, onları cərimə edir və heç bir izahat vermədən sərtcəsinə qulluqdan çıxarıb qovurdu.

Nəhayət, onun ekipajı gəldi. Gedərkən bizi iki həftədən sonra qulluqdan çıxaracağını bildirdi, prikazçıki “qanmaz” deyə təhqir etdi və sonra faytonun içində sərilib şəhərə getdi.

Mən Turpa müraciət edərək:

– Andrey İvanoviç, – dedim. – Məni fəhləliyə qəbul edin!

– Yaxşı, nə olar!

Biz birlikdə şəhərə sarı yollandıq. Stansiya və malikanə uzaq - larda qaldıqda mən:

¹ Layiq olmadığınız mənsebə (*fransızca*).



– Andrey İvanoviç, siz nə üçün bayaq Dubeçnyaya gəlmişdiniz?
– deyə soruşdum.

– Əvvələn, uşaqlar dəmiryolunda işləyirlər, ikincisi, general arvadından aldığım borcun faizini ödəmək üçün gəlmişdim. Bildir ondan əlli manat borc almışdım, indi ayda bir manat faiz verirəm.

Rəngsaz dayandı və pencəyimin düyməsindən tutdu.

– Mixail Alekseiç, mələyim, – dedi. – Mən belə başa düşürəm ki, adı bir adam və ya bir ağa azacıq olsa belə, faiz alırsa, o, canidir. Belə bir adam düz ola bilməz.

Üzgün, solğun və qorxunc Turp gözlərini yumdu, başını yırgaladı və bir filosof kimi:

– Bitki biti otu yeyir, pas dəmiri korlayır, yalan isə ruhu məhv edir, – dedi. – İlahi, sən bizim kimi günahkarlara nicat ver!

V

Turp təcrübəsiz və yaxşı götür-qoy edə bilməyən bir adam idi; bacara bildiyindən xeyli çox iş götürür, haqq-hesab vaxtı təlaşa düşür, özünü itirir və buna görə də, demək olar ki, həmişə zərər görürdü. O, rəng çekir, şüşə salır, divarlara kağız çekir və hətta taxtapuşlara dəmir döşəmək işlərini də öz öhdəsinə götürürdü; yadimdadir ki, o, bəzi əhəmiyyətsiz bir sıfariş üçün taxtapuş dəmiri döşəyən ustaları axtara-axtara üç gün oraya-buraya gedirdi. O, çox yaxşı usta idi, bəzən gündə on manat pul qazanırdı; necə olursa olsun baş usta və podratçı olmaq istəməsəydi, yəqin ki, indi o, dövlət sahibi oları.

O özü götürə işləyir, amma mənə və başqa fəhlələrə günəməzdə olaraq gündə yetmiş qəpikdən bir manata qədər əməkhaqqı verirdi. Nə qədər ki havalar isti və quraq keçirdi, biz cürbəcür bayır işlərini görür, başlıca olaraq taxtapuşlara rəng çekirdik. Alışmadığım üçün isti ayaqlarımı yandırırdı, elə bil, bərk qızdırılmış kürə üzərində gəzirdim, gecə çəkmə geydikdə isə ayaqlarım istidən bişirdi. Belə ki, ancaq ilk vaxtlarda belə olurdu, sonra mən də alışdım və hər iş öz qaydası ilə getdi. İndi mən elə adamların arasında yaşayırdım ki, iş, zəhmət onlar üçün məcburi və labüb idi, həm də onlar yük atı kimi işləyir, əməyin əxlaqi əhəmiyyətini çox vaxt düşünmədən və hətta söhbət əsnasında “əmək” sözünü heç vaxt ağızlarına getirmədən işləyirdilər; mən də özümü onların yanında bir yük atı kimi hiss

edir, gördüğüm işi məcburi və labüd olduğunu getdikcə daha dərindən duyarq işləyirdim, bu da həyatımı yüngülləşdirir və məni hər cür şübhədən xilas edirdi.

İlk vaxtlarda hər şey məni məşğul edirdi, elə bil, təzə doğulmuşdum: hər şey mənə yeni şəkildə görünürdü. Mən quru yerdə yata bilər, ayaqyalın gəzə bilirdim. – Bu da olduqca xoşuma gəlirdi; mən heç kəsin yerini dar etmədən avam camaat arasında dayana bilir və kiçədə bir araba atı yuxıldığda paltarımın bulaşacağından qorxmayaraq yürüür, atın ayağa qaldırılmasına kömək edirdim. Başlıca olaraq, öz hesabına dolanır və kimsəyə əziyyət vermindim!

Taxtапuşların xüsusən bizim əlif yağı və rəngimizlə rənglənməsi çox əlverişli hesab olunur, buna görə hətta Turp kimi yaxşı ustalar belə bu qaba və cansıxıcı işdən çəkinmirdilər. O, qısa şalvar geyib, bənövşə rəngli zəif ayaqları ilə damda gəzərkən hacileyləyə oxşayırdı, əlində firça ilə işlərkən eşidirdim ki, dərin bir ah çəkib:

– Bizim kimi günahkar adamların nəsibi dərd-qəmdir! – deyirdi.

Yerdə olduğu kimi damda da o, sərbəst gəzirdi. O, xəstə olmasına və bənizi ölü kimi soluxmasına baxmayaraq, çox diribaş idi; gənclər kimi o da kilsələrin qübbə və günbəzlərini taxta qurğu üstündə dayanmadan, pilləkənə çıxaraq və belinə bağlayaraq rəngləyir və yerdən uzaq hündürlükdə dayanıb belini düzəldərək, kim bilir kimə isə:

– Bitki biti otu yeyir, pas dəmiri korlayır, yalan isə ruhu məhv edir, – deyərkən adam bir az qorxurdu.

Və ya nə barəsində isə düşünərək:

– Hər şey ola bilər! Hər şey ola bilər! – deyə öz fikirlərinə uca - dan cavab verirdi.

Mən işdən evə qayıdarkən darvazaların yanındaki skamyalarda oturan bütün bu prikazçıklar, uşaqlar və onların ağaları dalımcı istehza edərək cürbəcür qərəzli və töhmətli sözlər danişir, bu da ilk vaxtlarda məni həyəcanlandırır, dəhşətə salırı.

Hər tərəfdən:

– Balaca fayda! Rəngsaz! Oxra! – sözləri eşidilirdi.

Həm də hələ yaxın vaxtlaradək sadə bir adam olan və özləri üçün bir parça çörək pulunu alın təri ilə qazanan adamlardan başqa kimsə mənə belə mərhəmətsiz bir münasibət göstərmirdi. Rastabazarda mən dəmir satılan dükənin yanından keçərkən, guya, təsadü -



fən üstümə su atırdılar, bir dəfə hətta üstümə ağaç tulladılar. Balıq-satan qoca, çalsaq bir tacir isə yolumu kəsdi və acıqlı-acıqlı üzümə baxaraq:

– Adamın sənin kimi axmağa yazılı gəlmir! Atana yazılı gəlir!
– dedi.

Tanışlarım mənə rast gəldikdə nədənsə pərt olurdular. Bəziləri məni qəribə və gülünc bir adam hesab edir, başqalarının yazılı gəlir, qeyriləri isə mənə necə yanaşmaq lazıim gəldiyini bilmir və onları anlamaq olmurdu. Bir dəfə gündüz bizim Böyük Dvoryan küçəmizin döngəsində mən Anyuta Blaqqovaya rast gəldim. Mən əlimdə iki uzun fırça və rəng vedrəsi ilə işə gedirdim. Anyuta məni tanıyıb qızardı. O mənə əl verməyərək əsəbi halda, sərt və titrək səsle:

– Rica edirəm, küçədə mənə salam verməyin... – dedi və birdən gözlərinə dolan yaş işıldamağa başladı. – Əgər sizə görə belə lazımdırsa, qoy olsun... Ancaq xahiş edirəm, mənimlə üz-üzə gelməyəsiniz!

Mən artıq Böyük Dvoryan küçəsində deyil, şəhərin kənarında yerləşən Makarixa məhəlləsində öz dayəm Karpovnanın evində olurdum, o, xeyirxah, lakin qaraqabaq bir qarı idi, həmişə pis bir hadisə baş verəcəyini qabaqcadan hiss edir, ümumiyyətlə, gördüyü yuxuların nəticəsində qorxur, hətta arıların və eşşək arılarının otağına uçub girməsini pis bir əlamət kimi yozurdu, onun fikrinə görə, mənim fəhlə olmağım da heç bir yaxşı nəticə verməyəcəkdir.

Qarı qəmgin bir halda başını yırğalayaraq:

– Sən başını itirmisən! Lap itirmisən! – deyirdi.

Oğulluğa götürdüyü otuzyaşlı Prokofi adlı yekəper, yönəmsiz kürən və sərt bigləri olan bir qəssab da onun bu kiçik evində yaşayır - di. O, mənə dəhlizdə rast gələrkən dinmədən hörmətlə yol verir və sər-xoş olduqda isə əlini alına qoyub hərbi qayda ilə təzim edirdi. Axşamlar şam edərkən, taxta divarın o biri tərəfində onun qədəhi dalbadal dol - durub içərək necə vaqqıldıya-vaqqıldıya nəfəs çekdiyini eşidirdim.

O, yavaş səsle:

– Ana can! – deyə çağırırdı.

Öz oğullugunu hədsiz dərəcədə sevən Karpovna:

– Hə? Nə var, oğlum? – deyə soruşurdu.

– Ana can, mən sizə əlimdən gələn yaxşılığı əsirgəməyəcəyəm. Bu dünyada güzəran və qocalıq taleyinizi xoşbəxt edəcək, öldükdə isə sizi öz hesabımı dəfn edəcəyəm. Nə deyirəmsə, elə də olacaq.

Mən hər gün səhər gün doğmadan ayağa qalxır və axşamlar
ertədən yatırdım. Biz – rəngsazlar olduqca çox yeyir və bərk yatrıdıq,
lakin, nədənsə, gecələr ürəyim bərk döyüñürdü. Mən yoldaşlarımla
heç dalaşmındırmı. Lakin bütün gün uzunu söyüşün və ya “sənin
gözün çıxb kor olsun”, “səni görüm vəba xəstəliyi tutasın” kimi
dəhşətli qarğışların arası kəsilmirdi, bununla belə biz bir-birimizlə
mehriban dolanırdıq. Yoldaşlarım dindar, təriqətçi olduğumdan
şübhələnir və sadəlövh bir tövrlə məni lağla qoyub deyirdilər ki, sən-
dən hətta doğma atan belə əl çəkib; lakin buradaca deyirdilər ki,
onların özləri də çox nadir olaraq Allah evinə gedirlər, bir coxları isə
on il olardı ki, kilsəyə ayaq basmamışdır; həm də özlərinin belə pis
bir yola düşmələrini: Adamların arasında rəngsaz, quşların arasında
dolaşa kimi bir şeydir”, – deyə doğrultmaq istəyirdilər.

Yoldaşlarım mənən hörmət və ehtiram edirdilər; yəqin ki, mənim
içki içməyib, papiros çəkməyib sakit və təmkinli dolanmağım
onların xoşuna gəldi. Onları yalnız bir şey yaman pərt edirdi ki,
mən əlis yağı oğurluğunda iştirak etməyib, bizi iş tapşırıyan adamların
yanına gedərək çaypulu istəmirəm. Rəngsazlar iş sahibinin əlis
yağı ilə rəngini oğurlamağa adət etmişdilər, bu da oğurluq hesab
olunmurdu, qəribə burası idi ki, Turp kimi ədalətli bir adam belə
işdən çıxb gedərkən hər dəfə bir qədər aq rəng və əlis yağı götürüb
aparırdı. Hətta Makarixada xüsusi evləri olan hörmətli qocalar belə
çaypulu istəməkdən utanmışdır; rəngsaz fəhlələrin bir yerə yiğilib,
işin başlanması və ya qurtarması ilə əlaqədar olaraq, dəyərsiz bir
vücudu gurultu ilə təbrik etmələrini və ondan iki şahı bəxşış aldıq -
dan sonra razılıq etdiklərini gördükdə adam kədərlənir və xəcalət
çəkirdi.

Onlar iş tapşırınların qarşısında özlərini kələkbaz saray xadim-
ləri kimi saxlayır, mən də, demək olar ki, hər gün Şekspirin Poloni-
sini xatırlayırdım.

İş tapşırıyan adam göyə baxaraq:

– Gərək ki, yağış yağacaq, – deyirdi.

– Yağacaq, əlbət ki, yağacaq! – deyə rəngsazlar onunla razı-
laşıldılar.

– Deyəsən, bu buludlar yağış buluduna oxşamır. Bəlkə də,
yağmadı.

– Elədir, ağa, yağmayacaq. Düzdür, yağmayacaq.



Onlar, ümumiyyətlə, iş tapşırınların dalınca danışır, istehza ilə deyinir, məsələn, ağanın əlində qəzet, balkonda oturduğunu gördükdə:

– Ora bax, qəzet oxuyur, bəlkə, yeməyə bir şeyi yoxdur, – deyirdilər.

Mən öz evimizə getmirdim. Çox vaxt işdən qaydarkən öz otığında qısa və həyəcanlı məktub qoyulduğunu gördüm; bacım atamız barəsində mənə yazırı: gah görüram ki, o, nahar vaxtı çox fikrə gedir və heç bir şey yemir, gah səndələyir, gah da otağına girib qapını bağlayır və uzun müddət bayır çıxmır. Bu cür xəbərlər məni həyəcana salırı, gecələr yata bilmirdim, bəzən gecələr Böyük Dvoryan küçəsinə gedib evimizin yanında gəzir və qaranlıq pəncərələrə baxaraq evimizdə hamının sağ-salamat olub-olmadığını bilməyə çalışırdım. Bazar günlərində bacım mənim yanımı gəlir, amma gizlincə gələrək, guya, mənim yanımı deyil, dəyərə baş çəkmək istədiyini bəhanə edirdi. Mən onun yanaqlarının çox solğun və gözlərinin yaşı olduğunu gördüm; o, dərhal ağlamağa başlayaraq:

– Atamız bu hala dözməyəcək! – deyirdi. – Allah göstərməsin, əgər onun başına bir iş gəlsə, onda sən bütün ömrün boyu vicdan əzabı çəkəcəksən. Bu, dəhşətdir, Misail! Anamızın xatırınə, and verirəm, sənə yalvarıram: özünü düzəlt!

– Bacım, əzizim, – deyirdim, – mən vicdanla hərəkət etdiyimi yəqin bilirkən, özümü necə düzəldim? Başa düş!

– Vicdanla hərəkət etdiyini bilirom, ancaq, bəlkə, başqa bir cür etmek olar ki, kimsə dərdə düşməsin.

Qarı bazarда ah çəkir:

– Vay dədəm, vay! Sən başını itirmisən! Bir fəlakət olacaq, əziz - lərim, fəlakət! – deyirdi.

VI

Bir bazar günü gözlənilmədən həkim Blaqovo yanımı gəldi. O, ipək köynəyinin üstündən kitel və ayaqlarına uzunboğaz ləçəkmə geymişdi.

O, tələbelərə məxsus bir tərzdə əlimi bərk sıxaraq:

– Mən sizi görməyə gəlmışəm! – deyə sözə başladı. – Hər gün sizin barənidə danışılan sözləri eşidir və sizinlə, necə deyərlər,

açıqdan-açıga danışmaq isteyirəm. Şəhərdə lap can sıxlırm, elə bir adam yoxdur ki, onunla söhbət edəsən. Vay, vay, nə yaman istidir!

– O, kiteli çıxarıb əynində bircə ipək köynəyi qaldığı halda sözünə davam etdi, – əzizim, müsaидənizlə, bir qədər söhbət edək!

Mənim də canım sıxlırdı, çoxdan bəri rəngsazların mühitindən kənara çıxməq isteyirdim. Onun gəlməsinə ürəkdən sevinirdim.

O, yatağımın üstüne oturub:

– Hər şeydən əvvəl bilin ki, – dedi, – mən sizə ürəkdən rəğbət bəsləyir və sizin bu həyatınızda dərin hörmət hiss edirəm. Bu şəhərdə sizi başa düşmürələr, başa düşə bilən bir adam da yoxdur, çünkü özünüz də bilirsiniz, burada, olduqca az adam müstəsna olaraq, hamı, Qoqolun təsvir etdiyi kimi, donuz sıfətli adamlardır. Lakin mən gəzib kef elədiyiniz zaman sizin fikrinizi dərhal anlamışdım. Siz nəcib, təmiz və yüksək ruhlu bir adamsınız. Sizi sevir və əlinizi sıxmağı özüm üçün böyük bir şərəf hesab edirəm! – deyə o, heyran-heyrən sözünə davam edirdi. – Sizin etdiyiniz kimi – adamın öz həyatını birdən-birə belə kəskin bir şəkildə dəyişdirə bilməsi üçün mürəkkəb bir ruhi proses keçirməsi lazımlı gəldi ki, indi bu həyatı davam etdirmək və daima öz əqidələrinizin fövqündə durmaq üçün siz, zəka və qəlbinizlə gündən-günə daha gərgin işləməlisiniz. İndi, söhbətimizin əvvəlində deyin görək, siz öz iradənizi bu gərgin qüvvənizi, bütün bu iqtidarıınızı vaxtile başqa bir yolda, məsələn, böyük bir alim, rəssam və ya yazıçı olmaq üçün sərf etsəydiniz, o zaman həyatınızı daha geniş və dərin sahələri işğal edib hər cəhətdən daha səmərəli ola biləcəyini mümkün hesab etmirsınızmi?

Söhbətimiz qızışdı və söz fiziki əmək məsələsinə gəlib çıxdıqda mən belə bir fikir irəli sürdüm: elə bir quruluş lazımdır ki, güclülər zəifləri ql etməsin, azlıqda qalanlar çoxluğu təşkil edənlərin hesabına yaşayan parazit və ya həmişə onların ən yaxşı şirələrini sorub çekən bir nasos olmasınlar, yəni istisnasız – güclülər də, zəiflər də, varlılar da, yoxsullar da – hamı həyat mübarizəsində bərabər dərəcədə iştirak etsin, hər kəs özü üçün çalışın, bu cəhətdən adamların arasındaki fərqi aradan qaldırmaq üçün fiziki əməkdən, ümumi, hər kəs üçün icbari mükəl-ləftiyət sayılan əməkdən daha yaxşı bir vasitə yoxdur.

– Deməli, sizin fikrinizcə, istisnasız olaraq hamı fiziki əməklə məşğul olmalıdır? – deyə həkim soruşdu.

– Bəli.



— Yaxşı, deyin görək, əgər hər kəs, o cümlədən ən yaxşı adamlar, mütəfəkkirlər və böyük alımlar həyat mübarizəsində özü üçün iştirak etsə, vaxtını çinqıl qırmağa və taxtапuş rəngləməyə sərf etsə, onda bu vəziyyət tərəqqini ciddi bir təhlükə altına almazmı?

— Təhlükə nədən ibarətdir? — deyə soruşdum. — Axi tərəqqi məhəbbət işlərində, əxlaq qanununun icra edilməsindədir. Əgər siz kimsəni qul etmir, heç kəsə əziyyət vermirsinizsə, daha sizə nə kimi tərəqqi lazımdır?

— İcazə verin! — deyə Blaqovo birdən hirsəninib ayağa qalxdı. — İcazə verin! İlbiz öz qabığı içərisində öz-özünü tekmilləşdirmək işi ilə məşğul olur və əxlaq qanunu içində qurdalanırsa, sızcə, bu, tərəqqi deməkdir?

Mən inciyərek:

— Necə yəni qurdalanır? — deyə soruşdum. — Siz yaxın adamlanızı, özünüzü yedirib geydirməyə, sizi ciyinlərinə götürüb aparmağa, sizi düşmənlerdən müdafiə etməyə məcbur etmirsinizsə, bütünlükə köləlik əsasları üzərində qurulmuş həyatda bu, tərəqqi deyilmi? Mənçə, bu, ən həqiqi, bəlkə də, insan üçün yeganə mümkün və lazımlı olan bir tərəqqidir.

— Bütün insanlara aid olan dünya tərəqqisinin hüdudu yoxdur, ona görə ehtiyaclarımızla və ya müvəqqəti görüşlərimizlə məhdud olan “mümkün” tərəqqidən bəhs etmək, bağışlayın, hətta qəribədir.

— Söylədiyiniz kimi, tərəqqinin hüdudu yoxdursa, deməli, onun məqsədi də müəyyən deyildir, — dedim. — Yaşayasan və nə üçün yaşadığınızı aydın bilməyəsən!

— Qoy elə olsun! Lakin bu “bilməmək”, sizin “bilmək” dediyiniz qədər cansızıcı deyildir. Mən tərəqqi, mədəniyyət adlanan pilləkənlə çıxır, haraya getdiyimi aydın bilmədən gedirəm, lakin bircə bu gözəl pilləkənin xatırınə yaşamağa dəyər; amma siz nə üçün yaşadığınızı bilirsınız, onun üçün yaşayırsınız ki, bəziləri başqlarını kölə halına salmasın, rəssam və onun üçün boyanma hazırlayan adam eyni naharı yesin. Lakin bu mətbəx meşşan həyatın adı bir cəhətidir, bircə bunun üçün yaşamaq iyrənc deyilmi? Əgər bəzi həşərat o birilərini kölə edirsə, cəhənnəmə, qoy bir-birini yeyib tələf etsinlər! Lakin biz onların fikrini çəkməməliyik, çünkü onları köləlikdən necə qoruyursa qoru, fərqi yoxdur, ölüb çürüyəcəklər, uzaq gələcəkdə bütün bəşəriyyəti gözləyən o böyük iks barəsində düşünmək lazımdır.

Blaqovo mənimlə qızğın mübahisə edirdi, lakin eyni zamanda görünürdü ki, onu başqa bir fikir həyəcanlandırır.

O, saata baxıb:

— Yəqin, bacınız gəlməyəcək, — dedi. — Dünən o, bizə gəlmış və sizin yanınıza gələcəyini söyləmişdi. — O, sözünə davam edərək, — siz daima — köləlik, köləlik... deyə təkrar edirsiniz. Lakin bu xüsusi bir məsələdir, həm də bütün belə məsələlər bəşəriyyət tərəfindən tədricən öz-özünə həll olunur.

Tədrici inkişafdan danışmağa başladıq. Dedin ki, yaxşılıq və ya yamanlıq etmək məsələni hər kəs özü üçün həll edir, daha gözləmir ki, bəşəriyyət nə vaxt tədrici inkişaf yolunu ilə bu məsələni həll etməyə başlayacaqdır. Bundan başqa, tədricilik — müəyyən bir şey deyildir. İnsanpərvər ideyaların tədrici inkişaf prosesi ilə yanaşı olaraq, başqa cür ideyaların da tədricən inkişaf etməsi müşahidə olunur. Təhkimçilik hüququ ləğv olunmuşdu, lakin onun əvəzində, kapitalizm artır, inkişaf edir. Azadlıq ideyalarının ən qızğın bir vaxtında isə Batı zamanlarında olduğu kimi, çoxluğu təşkil edənlər azlıqda qalanları yedirir, geydirir və müdafiə edirlər, özləri isə ac, çılpaq və müdafiəsiz qalırlar. Belə bir üsul, hər hansı yeni fikir və cərəyanlarla yan-yana davam edib çox gözəl keçinir, çünkü kölə etmək, əsarət altına almaq sənəti də tədricən tətbiq edilir. Biz artıq tövlədə öz lakeylərimizi şallaqlamırıq, lakin köləliyə ince bir şəkil verir, heç olmazsa, ayrı-ayrı hallarda ona bəraət qazandırı bilirik. Bizdə ideyalar ideya olaraq qalır, lakin biz indi, XIX əsrin axırlarında ən pis fizioloji işlərimizi belə fehlələrin üzərinə tökə bilsəydik, tökər, sonra da özümüzü haqlı göstərmək üçün, əlbəttə, deyərdik ki, guya, ən yaxşı adamlar, mütəfəkkirler və böyük alımlar öz qiymətlə vaxtlarını bu işlərə sərf etmiş olsalar, onda tərəqqi ciddi təhlükə altına düşə bilər.

Bacım da gəlib çıxdı. O, həkimi görcək vurmuxmağa başladı, təşvişə düşdü və dərhal dedi ki, tez evə, atamın yanına getməliyəm.

Blaqovo iki əlini ürəyinin üstünə qoyub hərarətlə:

— Kleopatra Alekseyevna, — dedi, — siz burada mənimlə və qardaşınızla yarım saat vaxt keçirsəniz, atanıza nə ola bilər?

O, açıqürəkli bir adam idi, öz həyəcan və sevinci ilə başqalarını canlandırmağı bacarırdı. Bacım bir dəqiqə düşündükdən sonra güldü və o zaman seyrdə olduğu kimi, birdən-birə şənləndi. Çolə get-



dik və otluqda əyləşib söhbətimizi davam etdirərək şəhərə baxmağa başladıq, günəş batmağa başladığı üçün şəhərin qərbə baxan bütün pəncərələri qızıl kimi parlaq görünürdü.

Bundan sonra hər dəfə bacım yanımı gəldikdə Blaqovo da gelir və hər ikisi elə salamlasıldı ki, guya, mənim yanımızda təsadüfən bir-birinə rast gəliblər. Bacım həkimlə etdiyimiz mübahisəyə qulaq asır və bu zaman onun üzündən görünürdü ki, vəcdə gəlir, sevinir, hər şeylə maraqlanır. Mənə elə gəlirdi ki, onun gözləri öündə yavaş-yavaş başqa, keçmişdə hətta yuxuda belə görmədiyi, indi isə anlamağa çalışdığı bir aləm açılmaqdadır. Həkimsiz gəldikdə o, sakit və qəmgin olurdu, indi də yatağımın üstündə oturub bəzən ağlayırdısa, artıq bu göz yaşlarının səbəbini bildirmirdi.

Avqust ayında Turp bizə dəmiriyol xəttinə getmək üçün hazırlanmamızı əmr etdi. Bizi şəhər xaricinə "sürüb" apardıqlarından iki gün əvvəl atam mənim yanımı geldi. O tələsmədən və üzüme baxmadan oturdu, qırmızı sıfətini sildi, sonra şəhərimizdə nəşr edilən "Vest-nik" qəzetini cibindən çıxartdı. Dövlət bankı kontoru müdirinin mənimlə yaşlı oğlunun xəzinə palatasında şöbə rəisi təyin edildiyi haqqında xəbəri ağır-ağır və hər sözü qulağıma çatdırı-çatdırı oxudu. O qəzeti bükərək:

– İndi bir özünə də bax, dilənci, səfil, əclaf! – dedi. – Hətta məşənlar və kəndlilər adam olmaq üçün təhsil alırlar, amma sən, adlısanlı, nəcib əcdadi olan Poloznyov çirkin bir həyata can atırsan. Lakin mən buraya səninlə söhbətə gəlməmişəm; səndən artıq əl çəkmi - şəm. – O ayağa qalkaraq boğuş səsle davam etdi, – mən buraya gəlmışəm ki, bilim, sənin bacın haradadır, yaramaz. O, nahardan sonra evdən gedib, indi saat səkkizdir, hələ gəlib çıxmayıb. O mənə demədən tez-tez evdən gedir, əvvəlki kimi hörmət gözləmir və görürəm ki, burada sənin pis, alçaq təsirin var. O, haradadır?

Tanıdığım çətir onun əlində idi, mən özümü itirib, bir məktəbli kimi düzgün dayanıb atamın məni döyməyə başlayacağını gözlə - yirdim, lakin o, gözlərimin çətirə zilləndiyini gördü və deyəsən, elə buna görə özünü saxladı:

– Necə istəyirsənsə, dolan! – dedi. – Mən sənə xoşbəxtlik arzu etməyəcəyəm!

– Vay dədəm vay, – deyə dayəm bayırda mirıldandı. – Ah yazıq, bədbəxt balam! Ürəyimə damıb, damıb!

Mən dəmiryol xəttində işləyirdim. Bütün avqust ayı arasıkəsil-mədən yağış yağıdı, hər tərəf nəm və soyuq idi; zəmilərdən taxılı daşımirdılar, taxıl maşını ilə biçilən böyük təsərrüfatlarda buğda qotmanlara yiğilmamış, yiğin-yığın tökülüb qalmışdı: yadimdadır ki, bu yiğinlar gündən-günə daha da qaralır və sünbüllər cücerirdi. İşləmək çətin idi, gördüyüümüz bütün işləri güclü yağış korlayırdı. Stansiya binalarında yaşayıb yatmamıza icazə vermirdilər, buna görə də çirkin, rütubətli qazmalarda olurduq, “çuqunka” yayda bu qazmalarda yaşayırıd; gecələr soyuqdan, üzümə və əllərimin üstünə çıxan məryəmqurdularının sürünməsindən yata bilmirdim. Körpülərə yaxın yerlərdə işlədiyimiz zaman axşamlar “çuqunka” və ya “dəmiryol səfilləri” rəngsazları döymək üçün dəstə ilə buraya gəlirdilər. Bu onlar üçün idman kimi bir məşğələ olmuşdu. Onlar bizi döyür, hirsəndirib dalaşmaq üçün fırçalarımızı oğurlayır və gördüyüümüz işləri korlayırdılar, məsələn, budkalara yaşılı rəng sürtürdürlər. Bütün bu fəlakətlərimizə üstəlik olaraq, Turp da əmək haqqımızı heç vaxtında vermirdi. Sahadə bütün rəngsazlıq işləri podratçıya təhvil verilmişdi, o da başqasına təhvil vermiş, bu adam isə iyirmi faizdən şərt kəsib işi Turpa təhvil vermişdi. İş öz-özlüyündə əlverişli deyildi, bir tərəfdən də yağış mane olur, vaxtimız boşuna keçirdi, işləmirdik, Turp isə rəngsazlara günəmuzd əmək haqqı verməli idi. Ac rəngsazlar onu döymək isteyir, “firndaqçı”, “qaniçən” deyə söyür, xristianları satan Yəhuda adlandırdılar, o biçarə də ümidsiz bir hala düşüb ah-zar edir. Əllərini göye qaldırır və tez-tez pul üçün xanım Çeprakovanın yanına gedirdi.

VII

Yağmurlu, palçıqlı, tutqun havalı payız gəlib çatdı. İssizlik günləri başlandı, mən də üç gün birdən evdə oturub qalır, heç bir işlə məşğul olmur və ya cürbəcür başqa işlər görürdüm, məsələn, döşəmə astan üçün torpaq daşıydım və bu iş üçün mənə gündə iki şahı verirdilər. Həkim Blaqovo Peterburqa getmişdi. Bacım yanımı gəlmirdi. Turp öz evində xəstə yatıb, bu gün-sabah ölcəyini gözləyirdi.

Əhvalim da payız günləri kimi pərişan idi. Bəlkə, bu, ondan irəli gəlirdi ki, mən fəhlə olduqdan sonra şəhər həyatımızın yalnız iç üzü-nü görür, demək olar ki, hər gün bir şey kəşf edir, bu da məni lap



fəlakətli bir hala salırdı. Əvvəlcə haqlarında heç bir fikir yürütmədiyim və ya zahiri cəhətdən tamamilə təmiz, vicdanlı bir adam saydığım vətəndaşlarımızın indi heç bir murdar hərəkətdən çəkinməyen, alçaq, qəddar adam olduğunu gördüm. Onlar bizim kimi sadə adamları aldadır, pulumuzu kasır, soyuq dəhlizlərdə və mətbəxlərdə saatlarla durub gözləməyə məcbur edir, təhqir edir və bizimlə olduqca kobud rəftar edirdilər. Payızda mən klubumuzun qiraətxanası ilə iki otağının divarlarına kağız çəkirdim; hər kağız tonu üçün mənə yeddi qəpik muzd verir, amma on iki qəpik hesabından qəbzə qol çəkməmi tələb edirdilər. Mən bu tələbi rədd etdikdə qızıl gözlüklü, gərək ki, klub rəisi lərindən biri olan xoşgörünüşlü cənab:

– Alçaq, – dedi, – əgər yenə artıq-əskik danışsan, sənin heyvan sıfətinə xurd-xəsil edərəm.

Lakey piçıldayaraq arxitektor Poloznyovun oğlu olduğumu ona dedikdə bu cənab pərt oldu, qızardı, lakin dərhal özünə gəldi:

– Cəhənnəmə ki! – dedi.

Biz fəhlələrə düikanlarda qoxumuş ət, köhnə un və içildikdən sonra qurudulmuş çay satıb başdan eləyirdilər; kilsədə bizi polis itələyir, xəstəxanalarda bizi feldşerlər və xəstə baxıcıları soyur, yoxsul olduğumuza görə onlara rüşvət vermirdiksə, bizdən intiqam alaraq xörəyimizi bulaşıq, çirkli qaba töküb gətirirdilər; poçt idarəsində ən kiçik məmur belə heyvanla rəftar edilən kimi bizi müraciət edib qaba bir tərzdə və həyasızcasına bağırır, həm də özünü haqlı hesab edərək: “Gözlə! Hara soxulursan?” – deyirdi. Hətta həyət itləri belə bizi görcək çox sərtləşir və üstümüzə ayrıca bir hırslı atılırdı. Lakin yeni vəziyyətimdə məni, əsasən, bir şey daha çox heyrətə salırdı ki, bu da ədalətdən heç bir əsər görünməməsi idi, xalq arasında deyildiyi kimi, “Allahı yaddan çıxarmışdır”. Demək olar ki, hər gün, hər yerdə dələduzluq gözə çarpir, fırıldaqsız bir iş keçmirdi. Bizə əlif yağı satan tacirlər də, podratçılar da, bizim rəngsazlar da, iş tapşırıyanların özləri də fırıldaqçılıq edirdilər; bəlliidir ki, bizim hər hansı bir hüququmuz haqqında heç danışq belə ola bilməzdi; alın təri ilə qazandığımız pulu hər dəfə dal qapıda başıaçıq dayanıb dilənçi kimi yalvar-yaxarla əldə etməli idik.

Mən klubda qiraətxanaya yaxın otaqlardan birinin divarlarına kağız çəkirdim; axşamçağı getməyə hazırlaşdığını zaman mühəndis Doljikovun qızı əlində bir neçə kitabla bu otağa girdi.

Mən ona salam verdim. O, məni dərhal tanıyıb:

— Aha, salam, salam! — deyə əlini uzatdı. — Sizi gördüğüm üçün çox şadam, — dedi.

O gülümsəyir, maraq və heyrətlə bluzumu, yapışqan vedrəsini, döşəmə üzərinə sərilmis divar kağızlarını gözdən keçirirdi; mən pərt oldum, o da sıxıntılı bir vəziyyətə düşdü.

— Sizə belə baxdığım üçün məni bağışlayın, — dedi. — Sizin barənizdə mənə çox söhbət ediblər. Xüsusən həkim Blaqovo, o, sizə lap aşiq olub. Bacınızla da artıq tanış olmuşam; qanışırın, sevimli bir qızdır, lakin sizin sadələşmənizdə heç bir qorxulu şey olmadığına onu inandırıa bilmədim. Əksinə, siz indi şəhərdə ən maraqlı bir adamsınız.

O, yenə yapışqan vedrəsinə, divar kağızlarına baxdı və sözünə davam etdi:

— Həkim Blaqovadan xahiş etmişdim ki, məni sizinle yaxından tanış eləsin, amma, görünür, unudub və ya fürsət tapmayıb. Hər halda, biz bir-birimizlə tanışışq, hərgah birtəhər vaxt təpib sıxılmadan bizə təşrif gətirseydiniz, mən çox məmənun olardım. Mən sizinlə söhbət etmək istəyirəm. — O, əlini mənə uzadaraq — Mən sadə bir adamam, — dedi, — ümid edirəm ki, sıxılmadan mənim yanımıza gələrsiniz. Atam burada yoxdur, Peterburqdadır.

O paltarını xışıldada-xışıldada qiraətxanaya getdi, amma mən evə gəlib uzun müddət yata bilmədim.

Bu kədərləi payzdə kim isə bir rəhmdil adam, yəqin ki, güzəranımı, heç olmazsa, bir az yüngülləşdirmək istəyərək, arabir mənim üçün gah çay və limon, gah peçenye, gah qizardılmış cil göndərirdi. Karpovna deyirdi ki, bu şeyləri hər dəfə bir əsgər gətirir, amma kim göndərdiyini bildirmir; həm də əsgər mənim salamat olub-olmadığımı, hər gün nahar eləyib-eləmədiyi və isti paltarım olub-olmadığını soruşur. Şaxtalar başlandıqda evdə olmadığı zaman beləcə əsgərlə mənim üçün bir toxunmuş yumşaq şərf göndərmişdilər, bu şərfdən zərif, çətinliklə duyulan ətir iyi gəlirdi, mən də gözəl pərimin kim olduğunu anladım. Şərf Anyuta Blaqovonun sevdiyi incigülü əstrinin qoxusunu saçırıcı.

Qışa yaxın işimiz çoxaldı, həyatımız şənləndi. Turp yenə də cana gəlmisi; indi biz birlikdə qəbiristan kilsəsində işləyir, üzünə qızıl suyu veriləcək ikonostası¹ malalayırdıq. Bu təmiz, rahat və iş yol-

¹ İkonostas – kilsədə ikonaların asıldığı divar.



daşlarımızın dediyi kimi, əlverişli bir iş idi. Bir gün içində çox iş görmək olur, həm də vaxt hiss edilmədən tez keçirdi. Nə söyüş, nə gülüş, nə də söhbət eşidilirdi. İşlədiyimiz yerin özü sakit olmağa və ədəb gözləməyə vadar edir, sakit və ciddi fikirlər doğururdu. İşə girişib bir heykəl kimi sakit durur və ya otururduq; burada tam sükut, bir qəbiristan sükütu vardi, belə ki, bir alət yerə düşür və yanın qəndil çatırdayırdısa, bu səslər kilsəyə bərk və dərin bir uğultu salır, biz də dönüb ətrafımıza baxırdıq. Uzun müddət davam edən sakitlikdən sonra bir uğultu eşidildi, elə bil, arılar uçmağa başladı: məlum oldu ki, kilsənin dəhlizi yanında, körpə usaq meyiti üzərində tələsmədən yavaş səslə dua oxuyurlar: ya qübbədə göyərçin və onun ətrafında ulduz şəkillərini çəkən nəqqas yavaş-yavaş fışqırıq çılmağşa başlayır və birdən harada olduğu tez yadına düşür, dərhal susurdu; ya Turp öz düşüncələrinə cavab verərək: "Hər şey ola bilər! Hər şey ola bilər!" – deyirdi və ya başlarımızın üzərində qəmgın zəng səsi eşidilir, rəngsazlar deyirdilər ki, yəqin, varlı ölü gətirirler...

Günüm bu sakitlik və kilsənin toranı içərisində keçir, uzun gecələrdə isə bilyard oynayır və ya qazandığım pulla tikdirdiyim təzə triko kostyumumu geyib teatra gedir, qalyorkada¹ otururdum. Ajoginlərin evində tamaşa və konsertlər başlanmışdı; indi dekorasiyaları təkcə Turp çəkirdi. O, Ajoginlərin ev səhnəsində gördüyü pyeslərin, sözsüz və hərəkətsiz səhnələrin məzmununu mənə nağıl edir, mən də həsədə qulaq asırdım. Mən məşqlərə tamaşa etməyə can atır, lakin Ajogingilə getməyə ürək eləmirdim.

Milad bayramından bir həftə əvvəl həkim Blaqovo gəlib çıxdı. Biz yenə də mübahisə edir və axşamlar bilyard oynayırdıq. O oynayarkən sürtükunu çıxarıır və köynəyinin döşündəki bütün düymələri açırdı; o, ümumiyyətlə, özünü, nə üçünsə, çox kefcil bir adam kimi göstərməyə çalışırı. Az içki içir, lakin səs-küy salır və bir gecədə "Volqa" kimi pis və dəyərsiz bir meyxanada iyirmi manat xərcleyə bilirdi.

Bacım yenə də yanına gəlməyə başlamışdı; onların hər ikisi hər dəfə bir-birini görçək heyrətlənirdi, lakin bacımın sevincli, xəcalətlü üzündən anlaşılırdı ki, bu görüşlər təsadüfi deyildir. Bir dəfə axşam biz bilyard oynayarkən həkim mənə dedi:

– Canım, siz nə üçün Doljikovanın yanına getmirsiniz? Siz Mariya Viktorovnanı tanımirsiniz, o, ağıllı, qəşəng, sadə, safqəlblı bir qızdır.

¹ Qalyorka – teatr larda yuxarı yarus.

Mühəndisin yazda məni necə qəbul etdiyini ona söylədim.

— Nə əhəmiyyəti! — deyə həkim güldü. — Mühəndis başqa, qızı isə bambaşqa bir adamdır. Doğrudan, əzizim, onu rəncidə etməyin, birtəhər eləyin, onun yanına gedin. Məsələn, gəlin sabah axşamçağı onun yanına gedək. Getmək istəyirsiniz?

O, məni dilə tutdu. Ərtəsi gün axşam təzə triko kostyumumu geyib həyəcan içərisində Doljikovagılı getdim. Buraya bir təmənnaçı kimi gəldiyim səhər çağında olduğu kimi, lakeyin də mənə o qədər təkəbbürlü və qorxunc, mebel də o qədər gözəl bir şəkildə görünmədi. Mariya Viktorovna gözlədiyi üçün məni çoxdan tanıdığı bir adam kimi qarşıladı, əlimi dostcasına bərk sixdı. O, boz mahudan qolları enli paltar geymiş və saçını şəhərimizdə dəb salınandan bir il sonra “itqulağı” deyilən qaydada düzəltmişdi. Gicgahlarının saçı isə yana daranıb qulaqlarının üstüne tökülmüşdü, buna görə də Mariya Viktorovnanın üzü bir qədər enli görünündü, bu dəfə mənə elə gəldi ki, qız öz atasına çox oxşayır, çünkü atasının da üzü enli, qırmızı idi, həm də üzündə sürücü sıfətində olan bir ifadə oxu - nardu. O, gözəl və incə bir qız idi, lakin zahiri görkəmindən çox da gənc deyil, otuz yaşlarında olan qiza oxşayırırdı. Halbuki, həqiqətən, onun yaşı iyirmi beşdən artıq deyildi.

O, məni əyleşdirərək:

— Sevimli həkim, mən ondan çox razıyam, — dedi. — O olmasayıdı, siz mənim yanımı gəlməyəcəkdiniz. Mən çox darıxıram! Atam məni tək qoyub gedib, mən də bu şəhərdə nə edəcəyimi bilmirəm.

Sonra o, mənim indi harada işlədiyimi, nə qədər maaş aldığımı və harada olduğumu soruşmağa başladı.

— Siz nə qazanırsınızsa, yalnız onu özünüzə sərf edirsınız? — deyə soruşdu.

— Bəli.

— Xoşbəxt adamsınız! — deyə qız ah çəkdi. — Mənə elə gəlir ki, həyatda olan bütün pisliklər, bekarlılıqdan, can sıxıntısından və qəlbin boşluğunundan əmələ gelir, adam başqasının hesabına yaşamağa alışdıqda isə bütün bu hallar qaçılmaz olur. Elə güman etməyin ki, mən özümü yaxşı qələmə vermək istəyirəm, xeyr, sizə səmimiyyətlə deyirəm: varlı olmaq maraqlı və xoş bir şey deyil. Deyilib ki, düzlükə qazanılmayan mal-dövlət əvəzinə, dost qazanın, çünkü, ümumiyyətlə, düz, təmiz bir yolla dövlət qazanılmamış, qazanıla da bilməz.



O, saymaq istəyirmiş kimi mebeli ciddi, laqeyd bir nəzərlə göz-dən keçirtdi və sözünə davam etdi:

– Zinət və rahatlıq sehrlı bir qüvvəyə malikdir; bu rahatlıq şərait-i hətta möhkəm iradə sahibi olan adamları da yavaş-yavaş cəzb edir. Bir zamanlar atamla mən kasıblıq çəkir, sadə dolanırdıq, indi isə görürsünüz necə dolanırıq. – O, şübhə ilə ciyinlərini atıb, – siz bir dünyanın işinə baxın, ildə iyirmi min manata qədər pul xərcleyirik! Həm də belə bir mahal şəhərində!

– Zinət və rahatlıq şəraitinə kapital və təhsilin labüb bir imtiyazı kimi baxılmalıdır, – dedim, – mənə elə gelir ki, güzəran üçün lazım olan rahatlıq şəraitini hər işlə, hətta ən ağır və çirkin işlə uyğunlaşdırmaq olar. Atanız varlıdır, lakin, özünün söylədiyinə görə, o, əvvəlcə maşinist də olub, adı bir yağlayıcı kimi də işləyib.

O gülümsədi və şübhə ilə başını yırğaladı.

– Atam bəzən kvas doğramacı da yeyir, – dedi. – Əylənir, şıltaqlıq edir!

Bu vaxt qapı zənginin səsi eşidildi, o ayağa qalxdı.

– Elmli və varlı adamlar da, bütün başqları kimi işləməlidirlər, – deyə qız sözünü davam etdirdi. – Rahatlıq şəraiti isə hamı üçün bərabər olmalıdır. Heç bir imtiyaz olmamalıdır. Yaxşı, Allah bəlasını versin, fəlsəfədən əl çəkək. Mənə sevincli bir şey danışın. Rəngsazlar haqqında söhbət edin. Onlar necə adamlardır? Gülüncdürəmisi?

Həkim gəldi. Mən rəngsazlar haqqında danışmağa başladım, lakin öyrəşmədiyim üçün sixılır, bir etnoqraf kimi ciddi və süst bir dillə söhbət edirdim... Həkim də fabrik-zavod fəhlələrinin həyatın -dan bir neçə lətifə danışdı. O səndələyir, ağlayır, dizüstə durur və hətta, sərxoş bir fəhləni təsvir edərək, döşəmədə uzanıb yatırıdı. Bu lap bir aktyor oyunu idi; Mariya Viktorovna da ona baxaraq, gözləri yaşaranadək qəhqəhə ilə gülürdü. Sonra o, royal çaldı və xoşagə -lən zəif tenor səsi ilə bir neçə mahni oxudu, Mariya Viktorovna isə onun yanında dayanıb oxumaq üçün mahni notlarını seçir və o yanıldıqda səhvini düzəldirdi.

– Eşitdiyinə görə, siz də, gərək ki, oxuyursunuz? – deyə soruşdum.

– Gərəkkiyə bax-a! – deyə həkim dəhşətə gəldi. – O, çox gözəl xanəndədir, həqiqi artistdir. Siz isə, gərək ki!.. Gör nə deyir!

– Vaxtilə mən ciddi məşğul olurdum, – deyə Mariya Viktorovna sualımın cavabını verdi. – Lakin indi əl çəkmışəm.

O, kiçik, alçaq skamyada oturub Peterburqda keçirdiyi güzərənini bize nağıl eləyir, məşhur xanəndələrin simalarını təsvir edərək, səslərini və oxuma ədalarını yamsılayır. Albomda həkimin, sonra mənim şəklimi çəkdi; yaxşı şəkil çəkmirdi, lakin hər ikimizin şəkli özümüzə oxşayırdı. O gülür, zarafat edir, xoş bir əda ilə ağız-burnunu əyir, bu hərəkətlər də ona düzüklə qazanılmayan mal-dövlət haqqında söhbətdən daha çox yaraşırdı, bir də mənə elə gəlirdi ki, o, bayaq dövlət və rahatlıq şəraiti haqqında söhbət edərkən ciddi danışmir, kimi isə təqlid edirdi. Bu, çox gözəl komik bir aktrisa idi. Mən fikrimdə onu xanım qızlarımızla yana-yana tutur, hətta gözəl, görkəmli Anyuta Blaqovo belə onunla müqayisəyə layiq görünmürdü; aralarında çox böyük, yaxşı becərilib yetişdirilən qızılıgullə yabanı qızılıgül arasında olduğu qədər fərq var idi.

Biz üçlükdə axşam yeməyi yedik. Həkim və Mariya Viktorovna qırmızı şərab, şampan və konyakla qəhvə içir, qədəhləri toqquşduraraq dostluq, zəka, tərəqqi, azadlıq sağlığına qaldırır, heç keflənmir, ancaq çox qızarır, çox vaxt da heç bir səbəb olmadan gözləri yaşaranadak qəhqəhə ilə gülürdülər. Ürəksixan bir adam kimi görünməyim deyə, mən də qırmızı şərab içirdim.

Doljikova sözə başlayaraq:

– İstedadlı, çox bacarıqlı şəxsiyyətlər, – dedi, – necə dolanmaq lazımlı gəldiyini bilir və secdikləri yolla gedirlər; məsələn, mənim kimi miyanə adamlar isə heç bir şey bilmir və heç bir iş bacarmırlar; onların bircə çəresi qalır ki, o da dərindən başlanan bir ümumi cərəyanı görcək ona qosulub üzə-tüzə axıntıının apardığı yerə getməkdir.

– Olmayan bir şeyi görmək olarmı? – deyə həkim soruşdu.

– Xeyr, çünkü biz görmürük.

– Belədirmi? Ümumi cərəyanı yeni ədəbiyyat uydurub. Bizdə belə bir cərəyan yoxdur.

Mübahisə başlandı. Həkim gur səsle:

– Bizdə dərindən başlanan heç bir ümumi cərəyan yoxdur və olmayıb, – dedi. – Yeni ədəbiyyat, nə bilim, daha nə uydurma-mışdır! O, hələ kənddə çalışan bir ziyanı zəhmətkeş zümrəsini də uydurub ortaya çıxarmaq istəyir: bizim bütün kəndləri axtarın, orada, əyninə pencək və ya qara sürtük geyib, “yenə” sözündə dörd səhv buraxan yönəmsiz zırpidan başqa nə taparsınız?! Bizdə hələ mədəni həyat başlanmayıb. Beş yüz il bundan əvvəl olduğu kimi,



indi də eyni vəhşilik, başdan-başa eyni gədalıq, eyni bacarıqsızlıq davam etməkdədir. Cərəyan, yeni fikir deyirlər, amma bütün bunlar axmaq mənafeyə bağlı olan xırda, vecsiz şeylərdir – bunlarda ciddi bir şey gözə çarpa bilərmi? Dərin ümumi cərəyanı gördüyüünüzü zənn edər və ona qoşularaq həyatınızı müasir zövqə uyğunlaşdırıb, həşəratı kölgəlikdən azad etmək və ya mal əti kotletindən pəhriz etmək kimi məsələlərə həsr edərsinizsə, xanım, sizi təbrik edirəm. Bize oxumaq lazımdır, oxumaq və oxumaq, dərin ümumi cərəyanı isə hələ bir qədər gözləməliyik: biz hələ ona çatacaq qədər böyüüməmişik, vicdanla etiraf etməliyik ki, bu cərəyandan heç bir şey də anlamırıq.

– Siz anlamırsınız, amma mən anlayıram, – deyə Mariya Viktorovna cavab verdi. – Siz bu gün, nə bilim, nə qədər cansızıcı bir haldasınız!

– Vəzifəmiz oxumaq və öyrənməkdir, mümkün qədər çox bilik toplamaq üçün çalışmaqdır, çünkü ciddi ümumi cərəyan bilik olan yerdədir, gələcək bəşəriyyətin səadəti də yalnız bilikdədir. İçirəm elmin şərəfin!

Mariya Viktorovna bir az susub bir qədər düşündükdən sonra:

– Birçə şey şübhəsizdir: insan öz həyatını başqa bir şəkildə düzəltməlidir, – dedi, – bu vaxtadək sürdüyümüz həyat isə dəyərsiz bir həyatdır. Yaxşısı budur ki, həyat barəsində danışmayaq.

Biz onun yanından çıxb gedərkən baş kilsənin qülləsi saat iki ni vurdı.

– Xoşunuza geldimi? – deyə həkim soruşdu. – Həqiqətən, sevimli bir qız deyilmiş?

Milad bayramının birinci günü biz Mariya Viktorovnagıldə nahar elədik, sonra bütün bayram günlərində biz, demək olar ki, hər gün onun yanına gedirdik. Onun yanına bizzən başqa gələn olmurdu, o da məndən və həkimdən başqa şəhərdə heç bir tanış olmadığını söyləyərkən haqlı idi. Biz vaxtumızın çox hissəsini söhbətlə keçirirdik; bəzən həkim bir kitab və ya jurnal gətirir, bizim üçün ucadan oxuyurdu. Mahiyət etibarilə, o, ömrümdə rast gəldiyim birinci təhsilli adam idi. Onun çox bilikli olub-olmadığı haqqında bir fikir deyə bilmərəm, lakin daima öz biliyini göstəriirdi, istəyirdi ki, başqları da bilikli olsun. O, tibb elminə dair bir məsələ haqqında danışarkən şəhərimizdə olan həkimlərdən heç birinə bənzəmir, yeni, xüsusi bir

təsir buraxırdı; mənə elə gəlirdi ki, o istəsəydi, həqiqi alim ola bilərdi. O, bəlkə də, yeganə bir adam idi ki, o zaman mənə belə ciddi təsir edirdi. Onunla görüşərək və verdiyi kitabları oxuyaraq məni ruhlarıdıracaq biliyə yavaş-yavaş ehtiyac hiss etməyə başladım. Mənə indi qəribə görünürdü ki, əvvəlcə mən, məsələn, bütün aləmin altmış sadə cisimdən mütəşəkkil olduğunu, əlif yağıının, rəngin nə olduğunu bilmir və bu bilikləri əldə etmədən keçinə bilirdim. Həkimlə tanışlığım mənəvi cəhətdən də məni yüksəltdi. Mən onunla çox vaxt mübahisə edirdimse də, adətən, öz fikrimdən dönmürdüm. Lakin bununla belə bir çox şeylərin özümə aydın olmadığını onun köməyi ilə yavaş-yavaş anlamağa başladım və özündə mümkün qədər aydın, müəyyən bir etiqad hasil etməyə çalışdım ki, vicdanımın göstərişi müəyyən bir şəkil alıb heç bir cəhətdən qarışq, dumanlı olmasın. Bununla belə şəhərimizdə ən elmlı və ən yaxşı həkim sayılan bu həkim heç də mükəmməl bir adam deyildi. Onun ədalarında, hər söhbəti mübahisəyə gətirib çıxarmaq adətində, xoşagələn yüksək səsində və hətta mehribanlığında bir qabaliq, kobudluq vardi, həm də o, sürtükünü çıxarıb əynində təkcə ipək köynəklə durduqda və ya meyxanada lakeyin qabağına çaypulu atdıqda, hər dəfə mənə elə gəlirdi ki, mədəniyyət öz yerində, amma onda hələ də tatar hərəkətləri var.

“Xaç suyuna salma” bayramında həkim yenə Peterburqa getdi.

O, səhərçağı getmişdi, günortadan sonra isə bacım yanına gəldi. O, xəz paltosunu və şlyapasını çıxarmadan, dinməz-söyləməz oturdu, bənizi çox solğun idi və gözlərini bir nöqtəyə dikib baxırdı. Canında üşütmə vardi, lakin görünürdü ki, xəstəliyə dözməyə çalışır.

— Sən, gərək ki, soyuqlamışan, — dedim.

Gözləri yaşıla doldu; o ayağa qalxdı və sanki, qəlbini toxunduğum üçün mənə bir söz belə demədən Karpovnanın yanına getdi. Bir az sonra eşitdim ki, o, yazıq-yazıq danlayıcı bir səslə deyir:

— Nənə, mən nə üçün bu vaxtadək yaşayıram? Nə üçün? Sən söylə, məgər mən gəncliyimi məhv etməmişəm? Həyatımın ən yaxşı illərində yalnız xərcləri dəftərə yazmaq, stəkanlara çay tökmək, qəpikləri hesablamaq, qonaqları məşğul etmək və dünyada bunlardan başqa yüksək bir şey olmadığını düşünmək üçünmü dünyaya gəlmışəm! Nənə, başa düş ki, axı mənim başqa bəşəri tələbatım da vardır, mən yaşamaq istəyirəm, amma məni bir açarçı etmişlər. Axı bu, dəhşətdir, dəhşət!



O, açarları qapıya sən tolazladı, açarlar cingilti ilə mənim otağıma uçub düşdü. Bunlar bufetin, mətbəx dolabının, anbarın və çay qutusunun açarları idi, vaxtilə bu açarları anam gəzdirdi. Qarı da:

– Ah, uf, dədəm vay! Ah, müqəddəs mömin adamlar! – deyə dəhsətlənirdi.

Bacım evə gedərkən açarları götürmək üçün mənim otağıma girdi:

– Bağışla məni, – dedi. – Son zamanlar mən qəribə bir hala düşmüşəm.

VIII

Bir dəfə gecə Mariya Viktorovnanın yanından qayıdır gəldikdə əyninə yeni mundır geymiş bir gənc polis nəzarətçisini öz otağında gördüm; o, stolumun arxasında oturub bir kitabı vərəqləyirdi.

O ayağa qalxbı gərnəşərək:

– Axır ki gəlib çıxdınız! – dedi. – Mən üçüncü dəfədir ki, buraya gelirəm. Qubernator əmr edib ki, siz sabah səhər saat doqquzda onun yanına gələsiniz. Hökmən, gedin.

O, zati-alilərinin əmrini dürüst yerinə yetirəcəyim üçün məndən iltizam alıb getdi. Bu gec vaxtda polis nəzarətçisinin gəlməsi və gözlənilmədən qubernatorun yanına dəvət edilməm mənə çox ağır təsir buraxmışdı. Lap uşaqlarından jandarm, polis və məhkəmə işçilərindən qorxurdum, bu qorxu hələ də qaldığı üçün, həqiqətən, bir təqsirim varmış kimi indi nigarəncilik çəkirdim. Gözlərimə heç yuxu gəlmirdi. Dayəmlə Prokofi də həyəcana düşüb yatmadışdılar. Bundan əlavə, dayənin qulağı da ağrıyırdı: o ah-zar edir və ağrıdan ağlamaq istəyirdi. Prokofi mənim yatmadığımı eşidib ehtiyatla və əlində kiçik lampa otağıma girdi, stolun yanında oturdu. Bir az düşündükdən sonra:

– Siz istiot arağı içsəniz, yaxşı olar... – dedi. – Belə vaxtda adam içən kimi rahat olur. Anamın qulağına da istiot arağı tökülsə, çox yaxşı olar.

Saat üçə işlədikdə o, ət üçün sallaqxanaya getməyə hazırlaşdı. Mən biliirdim ki, sübhədək yata bilməyəcəyəm. Saat doqquzadək vaxtı birtəhər keçirmək üçün mən də onunla birlikdə getdim. Biz əlimizdə fənər gedirdik, onun on üçyaşlı şagirdi, soyuqdan üzü

gömgöy olan, sıfətindən ləp quldura oxşayan Nikolka isə ardımızca, atı xırılıtlı səslə tələsdirə-tələsdirə xizəkdə gəlirdi.

Yolda Prokofi mənə:

— Qubernatorun divanxanasında, yəqin, sizə cəza verəcəklər, — deyirdi. — Bir qubernator elmi var, bir də arximandrit¹ elmi, zabit elmi və həkim elmi vardır, hər rütbə üçün özünəməxsus bir elm var. Amma siz öz elminizdən yapışb durmayın, sizə bu barədə icazə vermək olmaz.

Sallaqxana qəbiristanın dalında yerləşmişdi, əvvəlcə mən onu ancaq uzaqdan görmüşdüm. Burada ətrafına boz hasar çəkilmiş üç yönəmsiz və kədər oyadan bina vardi, yayın isti günlərində bu binaların olduğu tərəfdən külək əsərkən boğucu üfunət qoxusu yaylırdı. İndi sallaqxananın həyətinə girib qaranlıq içərisində o binaları görmürdüm; mən hər addımda atlara, boş və ətlə dolu xizəklərə rast gəlirdim; adamlar əllərində fəner o yana-bu yana gedib-gelir və çox pis söyüşürdürlər. Prokofi də, Nikolka da çox pis söyüşürdürlər; söyüş, öskürək səsləri və atların kişnəməsi bir-birinə qarışb arasında kəsilmədən havada uguldayırdı.

Cəmdək və peyin qoxusu gəlirdi. Qar əriyərək palçığa qarışmışdı; bu qaranlıq içərisində mənə elə gəlirdi ki, qan gölməçələrində gəzirəm.

Biz xizəyi ətlə doldurub bazardakı qəssab dükənинə getdik. Hava işıqlanmağa başladı. Aşpaz və gen palto geymiş ahil qadınlar əllə - rində zənbil bir-birinin ardınca gəlirdilər. Prokofi əlində ətdoğrayan balta və döşündə qana bulaşmış ağ döşlük dayanıb bərk and içir, xaç çəkir və bütün bazara səs salaraq bağırındı ki, əti maya qiymə - tinə və hətta zərərinə satıram. O, müştəriləri çəkidə və hesabda aldadır, aşpaz qadınlar da bunu görür, lakin onun bağırtısından dəngəsər olduqları üçün etiraz etmir, ancaq "cəllad" deyə söyürdü - lər. O, öz qorxunc baltasını qaldırıb endirərkən göstəriş üçün əzəmətli bir görkəm alır və hər dəfə vəhşicəsinə bir ifadə ilə "hiql" deyə səslənirdi, mən də qorxurdum ki, o, həqiqətən, bir adamın başını və ya qolunu kəsib doğramasın.

Mən bütün səhəri qəssab dükənində keçirtdim, nəhayət, qubernatorun yanına getdikdə kürkümdən et və qan qoxusu gəlirdi. Ruhi halətim elə idi ki, elə bil, mən, kimin isə əmrinə görə, əlimdə ov

¹ Arximandrit – baş monax, baş rahib.



nizəsi ilə ayı ovuna gedirdim, zolaqlı xalça salınmış hündür pilləkən və açıqrəngli düymələri olan frak geymiş gənc məmər indi də yadımdan çıxmayıb; məmər dinmədən qapını iki əli ilə göstərdi və məlumat vermək üçün yüyürə-yüyürə getdi. Mən zala girdim, zalın mebel və avadanlıqları çox gözəl idisə də, təsirsiz və səliqəsiz idi, xüsusən sadə və açıq-sarı pərdələr asılmış pəncərələrdə hündür və dar aynalar adamın gözünə batırıldı; görünürdü ki, qubernatorlar dəyişir, amma həmin eyni avadanlıq qalırıdı. Gənc məmər yenə də iki əli ilə qapını mənə göstərdi, mən də yaşıl mahudla örtülü böyük stol tərəfə yönəldim, boynunda Vladimir ordeni olan hərbi general bu stolun arxasında durmuşdu.

O, əlində bir məktub tutub, ağızını gen-gen və "o" hərfi kimi dəyirmi bir şəkildə açaraq sözə başladı:

– Cənab Poloznev, – dedi, – mən bir məsələni sizə bildirmək üçün yanımıza gelmənizi xahiş etmişəm. Sizin möhtərəm atanız yazılı və şifahi olaraq vilayət dvoryanlarının seçilmiş nümayəndəsinə müraciət edib xahiş etmişdir ki, o, sizi çağırıb şərəflə daşıdığınız dvoryan adına uyğun gəlməyən davranışınızı nəzərinizə çatdırınsın. Aleksandr Pavloviç həzrətləri, haqlı olaraq, belə zənn edirlər ki, sizin davranışınız başqalarının da yoldan çıxb azmasına səbəb ola bilər, buna görə də o, bu xüsusuda bircə öz qənaətini kafi hesab etməyərək, sizə qarşı ciddi inzibati tədbirlər görmək lazımlılığı haqqında öz mülahizələrini həmin məktubda mənə bildirmişdir və mən onun fikrinə şərık oluram.

Mənə tabe bir adam imiş kimi o, ayaqüstə dümdüz durub yavaş səslə, ehtiram ifadə edən bir dillə danışır və mənə heç də sərt-sərt baxmırıdı. Onun bütün qırışq, bürüşük üzündə yorğunluq əlaməti görünürdü, gözlərinin altı torba kimi sallanmışdı, saçlarına rəng yaxır və ümumiyyətlə, zahiri görünüşündən qırx və ya altmış yaşı olduğu seçilmirdi.

O sözünə davam edərək:

– Ümid edirəm ki, – dedi, – mənə rəsmi deyil, qeyri-rəsmi olaraq müraciət edən möhtərəm Aleksandr Pavloviçin nəzakətini qiymətləndirərsiniz. Həmçinin mən də sizi qeyri-rəsmi olaraq çağırımişam və sizinlə bir qubernator kimi deyil, atanıza səmimiyyətlə hörmət edən bir adam kimi danışıram. Beləliklə, sizdən xahiş edirəm, ya rəftarınızı dəyişdirib daşıığınız ada layiq vəzifələrinizə

qayıdın və ya başqaları şirnikməsinlər deyə, istədiyiniz işlə məşğul ola bildiyniz və tanınmadığınız başqa bir yerə köçüb gedin. Əks-təqdirdə, qəti tədbirlər görməyə məcbur olacağam.

O, yarım dəqiqəyə qədər dinməz və ağızıçıq halda mənə baxa-baxa dayandı. Sonra:

– Siz vegetariansınız? – deyə soruşdu.

– Xeyr, zati-aliləri, mən ət yeyirəm.

O oturdu və bir kağızı qabağına çəkdi. Mən baş əyib bayira çıxdım.

Naharadək işə getməyin mənası yox idi. Yatmaq üçün evə getdim, lakin sallaqxanada gördüklərimdən və qubernatorla söhbətimdən sonra törəyən pis və ağır duyğular məni narahat etdiyi üçün yuxulaya bilmədim; pərişan və qəməgin halda axşamadək gözlədim, sonra Mariya Viktorovnanın yanına getdim. Qubernatorun yanına getdiyimi nağıl edərkən o inanmaq istəmirmiş kimi, heyvətlə mənə baxdı və yalnız safqəlbli güləyən adamların qəhqəhə ilə güldükəni kimi, birdən şən və təşəxxüslü bir əda ilə bərkdən qəhqəhə çəkib gülməyə başladı.

Qız gülməkdən az qala yixılaraq və öz stolunun üstünə əylərək:

– Bunu Peterburqda danışsan... – dedi. – Bunu Peterburqda danışsan, nə bilim, nə olar!

IX

Biz indi tez-tez, gündə iki dəfə görüşürdük. O, demək olar ki, hər gün nahardan sonra qəbiristana gəlir və məni gözləyərək, qəbir xaçları və abidələr üzərindəki yazıları oxuyurdu; bəzən kilsəyə girir, yanımıda dayanaraq, necə işlədiyimə tamaşa edirdi. Sakitlik, nəq-qasların və qızıl çəkənlərin sadə işləri, Turpun mənali sözləri, mənim də başqa rəngsazlardan fərqlənməyərək, onlar kimi, təkcə jilet və köhnə başmaq geyib işlədiyim, həm də məni “sən” deyə çağırımları ona yeni bir şey kimi görünür və təsir edirdi. Bir dəfə o, mənim yanımıda ikən yuxarıda göyərçin şəkli çəkən nəqqas:

– Misail, mənə ağı boyaq ver! – deyə səsləndi.

Mən boyağı aparıb ona verdim, sonra sallaq taxta qurğularдан aşağı düşərkən Mariya Viktorovna mütəəssir halda ağlamsınaraq mənə baxır, həm də gülümseyirdi.



O, mənə müraciət edib:

– Nə qədər də sevimli bir adamsınız! – dedi.

Üşaqlıqdan yadimdadır ki, şəhərimizin varlı adamlarından birenin yaşıl tutuquşusu qəfəsdən uçub qaçmış, sonra bu gözəl quş tək-tənha, yurdsuz-yuvasız qalıb tənbəl-tənbəl bir bağdan başqa bağa uçaraq tam bir ay şəhərdə dolaşmışdı. Mariya Viktorovna da mənə bu quşu xatırladırdı. O gülə-gülə mənə deyirdi:

– İndi qəbiristandan başqa, qətiyyən, gedəcək bir yerim yoxdur. Şəhər məni lap təngə gətirib. Ajogingildə kitab, mahnı oxuyur və pəltək-pəltək danışırlar, axır zamanlarda onlardan zəhləm gedir; bacınız adamdan qaçandır. Blaqovo nədəndirsə mənə nifrət edir, teatrı da sevmirəm. Buyurun görək, mən haraya getməliyəm?

Onun yanında olduğum vaxtlarda məndən rəng və skipidar qoxusu gəlirdi, əllərim də qaralmışdı, amma bu onun xoşuna gəldi; həm də istəyirdi ki, onun yanına mütləq öz adı iş paltarında gəlim, lakin qonaq otağında bu paltar məni darixdirirdi, mundır geymişəm kimi utanırdım, buna görə də onun yanına gedərkən hər dəfə təzə triko kostyumumu geyirdim. Bu isə onun xoşuna gəlmirdi.

Bir dəfə o, mənə müraciət edib:

– Etiraf edin ki, – dedi, – siz yeni vəzifənizi hələ də mənim səməmişsiniz. İş paltarı sizi sıxır, bu paltarda özünüzü narahat hiss edirsiniz. Söyləyin, bu, işinizdən əmin və razı olmadığınızdan irəli gəlmirmi? Seçdiyiniz iş növü sizin üçün titrətmə-qızdırma kimi bir şey olub, bu, həqiqətən, sizi razı qoyurmu? – deyə gülə-gülə soruşdu. – Bilişəm ki, – dedi, – rəng şeyləri gözəlləşdirir, daha davamlı edir, lakin bu şeylər axı şəhərilərin, varlıların malıdır və nəhayət, zinət şeylərindən ibarətdir. Bir də dəfələrlə özünüz deyibsiniz ki, hər kəs öz çörəyini öz əlinin zəhməti ilə qazanmalıdır. Halbuki siz çörək deyil, pul qazanırsınız. Nəyə görə öz sözlərinizin üstündə durmayıb onların hərfən ifadə etdiyi mənaya əhəmiyyət vermirsiniz? Əlbəttə, çörək əldə etmək, yəni yer sürmək, taxıl əkmək, biçmək, döymək və ya kənd təsərrüfatı ilə bilavasitə əlaqəsi olan bir iş görmək, məsələn, inək otarmaq, torpaq şumlamaq, koma tikmək lazımdır... – O, öz yazı stolunun yanında duran qəşəng bir şkafı açdı, – mən, – dedi, – öz sırrimi sizə açmaq istədiyim üçün bütün bu sözləri söyləyirəm. Voila! Bu, mənim kənd təsərrüfatına aid kitabxananımdır. Burada tarladan, bostandan, bağdan, mal-qara həyətindən, arı

pətəklərinin saxlandığı yerdən də bəhs edən kitablar vardır. Mən bu kitabları böyük bir həvəsle oxuyuram və artıq nəzəriyyə qismini tədqiq edib son nöqtəsinə qədər öyrənmişəm. Arzum, ən şirin xəyalım: mart ayı başlanar-başlanmaz Dubeçnyadakı malikanəmizə getməkdən ibarətdir. Ora olduqca gözəl və qəribə yerdir. Düzdürmü? Birinci il öyrəşmək üçün işlərə nəzər yetirəcəyəm, ikinci il isə, necə deyərlər, canla-başla işə girişəcəyəm. Atam vəd edib ki, Dubeçnyanı mənə bağışlasın, mən də orada istədiyimi edəcəyəm.

O qıpqırmızı qızarıb həyəcanından ağlamsınır, öz xəyal və arzularını bildirərək Dubeçnyada necə dolanacağından bəhs edir, bu, gözəl bir həyat olacaq deyirdi. Mən də ona həsəd edirdim. Mart ayı yaxınlaşır, günlər getdikcə uzanır və günəşli günlərdə damların qan əriyərək damcı-damcı axır, bahar ətri gəlirdi; mən də kəndə getmək istəyirdim.

O, Dubeçnyaya köcüb orada qalacağını söylədikdə: "Mən dərhal şəhərdə necə tək qalacağam", – deyə düşündüm və hiss etdim ki, onu kitab şərafatına və kənd təsərrüfatına qışqanıram. Bələd olmadığım üçün kənd təsərrüfatını sevmir və demək istəyirdim ki, kənd təsərrüfatı kələ məşqələsidir, lakin atamın dəfələrlə buna bənzər sözlər söylədiyini xatırladım, bir söz demədim.

Böyük pəhriz gəlib çatdı. Varlığını artıq unutmağa başladığım mühəndis Viktor İvanoviç Peterburqdan gəldi. O hətta teleqramla xəbərdar etməmiş, gözlənilmədən gəlib çıxmışdı. Mən, adətim üzrə, axşam gəldiyim zaman o, saç-saqqlını vurdurub əl-üzünü təmiz yumuş, on yaş cavanlaşmış kimi görünürdü, qonaq otağında gəzinir və nə barədə isə səhbət edirdi; qızı dizüstə durub çamadandan cürbəcür qutu, flakon və kitabları çıxarıır, onları lakey Pavelə verirdi. Mühəndisi görünçə mən qeyri-ixtiyari olaraq, geriyə doğru bir addım atdim, o isə hər iki əlini mənə sarı uzatdı və gülümsəyib aq, möhkəm, sürücüyə məxsus dişlərini göstərərək:

– Budur ha, o da gəldi, o da gəldil! – dedi. – Cənab rəngsaz, sizi gördüğüm üçün çox sevinirəm! Maşa bütün əhvalatı danışıb, sizin şəninizə tam bir mədhiyyə oxuyub. Sizin fealiyyətinizi tamamilə başa düşür və bəyənirəm! – deyə qoluma girdi. – Vicdanlı bir fəhlə olmaq, dövlət kağızlarını korlayıb altınə kokard vurmaqdan çox kamallı və namuslu bir işdir. Mən özüm Belçikada, bax, bu əllərim-lə işləmiş, sonra iki ilə də maşinist olmuşam...



Onun əynində qısa pencək və ayaqlarında ev pəpişi vardı: podaqra xəstəliyinə tutulmuş adam kimi bir az yanlarını basa-basa və əllərini bir-birinə sürtə-sürtə gəzir, nə isə pəsdən oxuyur, zümrümə edir və nəhayət, evə qaydırıb sevimli duşu altında çımdıyi üçün zövq aldığından daima, sanki, nəşə içində bütüşürdü.

Axşam yeməyi süfrəsi başında o:

– Söz yox ki, – deyirdi, – şübhəsiz ki, siz hamınız sevimli və xoşagələn adamlarsınız. Lakin nədəndirsə, ağalar, siz alın təri ilə işləməyə və ya mujiki zülmdən xilas etməyə başlayan kimi bütün bu işləriniz axırda təriqətçiliyə çevrilir. Məgər siz təriqətçi deyilsiniz? Budur, araqlı içmirsiniz. Bu, təriqətçilik deyil, nədir?

Onun xətri xoş olsun deyə, mən araqlı içdim. Şərab da içdim. Biz cürbəcür pendirlərin, kolbasa, paştet və həftəbecərlərin, mühəndisin Peterburqdan gətirdiyi çeşid-çesid məzələrin və o burada olmadığı zaman xarici ölkələrdən alınmış şərabların dadına baxırdıq. Şərablar çox dadlı idi. Mühəndis nəyə görə isə bu şərabları, sıqarları xarici ölkələrdən gömrüksüz alırdı; kürü və balıqları onun üçün kim isə pulsuz göndərirdi; o, ev kirayəsi də vermirdi, çünki ev sahibi dəmiryol xəttini ağ neftlə təchiz edirdi; ümumiyyətlə, o və qızı məndə belə bir təsir oyadırdılar ki, elə bil, dünyada nə qədər yaxşı şey varsa, hamısı tamamilə müftə olaraq, onların ixtiyarına verilmişdir.

Mən onlara gedib-gəlirdim, amma indi heç də həvəslə getmirdim. Mühəndis məni darıxdırırdı, onun yanında özümü əl-qolu bağlanmış bir adam kimi hiss edirdim. Onun parlaq gözlərinin məsum baxışına dözə bilmirdim, danışıçı, mühakiməsi məni usandırır, iyəndirirdi; hələ bu yaxınlarda bu kök, alyanaq adama tabe olduğumu və onun mənə qarşı həddindən artıq qaba hərəkətlərini xatırladıqca əzab çəkirdim. Düzdür, o, belimi qucaqlayır, əlini mehriban-mehriban çınimə vurur, həyat tərzimi bəyənirdi, lakin mən hiss edirdim ki, əvvəlki kimi dəyərsizliyimə nifrət edir və ancaq qızının arzusunu yerinə yetirərək mənə dözür; mən artıq gülə bilmir, istədiyim sözü danışa bilmirdim; qaradınməz bir adam halına düşmüştüm, həm də daima gözləyirdim ki, bu saat məni də öz lakeyi Pavel kimi Panteley deyə təhqir edəcək. Mahal adamlarına, meşşanlara məxsus qürurum necə də həyəcana gəlirdi! Mən proletar, rəngsaz olduğum halda, hər gün varlı, yad, bütün şəhər əhlinin əcnəbi saydığu adamların evinə gedir və hər gün orada bahalı şərablar içir və qeyri-adi yeməklər yeyirdim

— vicdanım bununla razılaşmaq istemirdi. Onların evinə gedərkən yolda rast gələn adamlardan qəmgin bir halda çəkinir və həqiqətən, bir təriqətçi kimi onlara acıqlı-acıqlı baxırdım, mühəndisgildən çıxıb evə gedəndə isə, qarnımın toxluğundan utanırdım.

Başlıca olaraq, bənd olmaqdan qorxurdum. Küçədə gedir, işləyir, yoldaşlarımıla danışındımsa, daima Mariya Viktorovnanı düşünür, axşam onun yanına necə gedəcəyimi fikirləşir, səsini, gülüşünü, yerişi ni xəyalımda canlandırırdım. Onun yanına getməyə hazırlaşarkən hər dəfə dayəmin otağında adamı eybəcər bir şəkildə göstəren güzgüün qabağında uzun müddət dayanıb qalstukumu bağlayırdım; triko kostyumum mənə iyənc görünür, iztirab çekir və eyni zamanda bu qədər vasvası olduğum üçün özümə nifrat edirdim. Mariya Viktorovna: “Hələ geyinməmişəm, xahiş edirəm gözləyin”, — deyə o biri otaqdan səsləndikdə, mən onun necə geyindiyini eşidir, duyur, bundan həyəcana gelir və hiss edirdim ki, ayaqlarımın altındaki döşəmə, elə bil, çökür. Küçədə, lap uzaqlarda olsa belə, bir qadın gördükdə, hökmən, onunla müqayisə edirdim; o zaman mənə elə gəlirdi ki, bütün qadın və qızlarımız kobuddurlar, biçimsiz paltar geyir və özlərini yaxşı saxlaya bilmirlər; bu müqayisə isə məndə qürur hissi oyadırıdı: “Mariya Viktorovna bütün qadınlardan gözəldir, yaxşıdır”, — deyirdim. Gecələr mən onu və özümü yuxuda görürdüm.

Bir dəfə biz mühəndislə birlikdə şam eləyərkən, ikimiz bütöv bir omarı¹ yedik. Sonra qaydarkerən xatırladım ki, o şam süfrəsi başında mühəndis iki dəfə mənə “ən əziz adamım” demişdi; bundan belə bir fikrə gəldim ki, bu evdə mənə, öz sahibindən ayrı düşən böyük və uğursuz itə olduğu kimi, məhribanlıq edir, mənimlə əylənlərlər; onları təngə gətirdiyim vaxt məni it kimi qovacaqlar. Ütandım, ürəyim ağrımağa başladı, elə ağırdı ki, elə bil, məni təhqir etmişdilər, gözlərim yaşırdı, göyə baxdım və bütün bu hallara son qoyacağıma and içdim.

Ertəsi gün Doljikovgilə getmədim. Gecə keçmiş hava lap qaranlıqlaşmışdı, yağış yağırdı; mən pəncərələrə baxa-baxa Böyük Dvorian küçəsindən keçdim. Ajoginlərin evində artıq yatmışdilar, yalnız qıraqdakı pəncərələrin birindən işıq gəlirdi. Qoca Ajogina öz otağında yandırıldığı üç şamın qabağında oturub, xurafatla mübarizə etdiyini düşünərək naxış tikirdi. Evimizin pəncərələrində işıq görün -

¹ *Omar* – onayaqlı iri dəniz xərçəngi.



mürdü, qarşı tərəfdə Doljikovların evinin pəncərələrindən işıq gəldi - də, çiçəklərin və pərdələrin arasından heç bir şey görmək mümkün deyildi. Mən dayanmadan küçədə gəzirdim; mart ayının soyuq yağışı məni isladırdı. Klubdan qaydan atamın ayaq səslərini eşitdim; o, qapını döyüdü, bir dəqiqə sonra pəncərədə işıq göründü: əlində lampa, tələsə-tələsə gələn və bir əli ilə qalın saçlarını düzəldən bacımı gördüm. Atam qonaq otağında bir künclən o biri künca gedib, dönür və əllərini bir-birinə sürtərək nə isə danışdı, bacım isə kresloda hərəkətsiz oturub nə barədə isə düşünürdü, onun sözlərinə qulaq asmındı.

Onlar da getdilər, işıq söndü... Mən dönüb mühəndisin evinə baxdım, artıq orada da işıq yox idi. Qaranlıqda, yağışın altında çarəsiz, tənha və kimsəsiz qaldığımı hiss etdim; hiss etdim ki, bu tənhalığımı nisbətən, indi çəkdiyim və gələcəkdə çəkəcəyim iztirablara nisbətən bütün gördüyüüm işlər, etdiyim arzular, bu vaxtadək düşündüklərim, danışdıqlarım əhəmiyyətsiz, xırda şeylərdir. Əfsus, canlı məxluqların gördüyü işlər və düşüncələri, çəkdikləri dərd-qəm qədər əhəmiyyətli deyilmiş! Nə etdiyimi anlamadan Doljikovun qapısındaki zəngi var qüvvəmle darddım, qırdım və qaçıdım; uşaq kimi qorxa-qorxa qaçıր və bu saat küçəyə çıxıb məni tanıyaqlar deyə düşünürdüm. Nəfəsimi dərmək üçün küçənin axırında dayandıqda, ancaq yağışın şirəltisi eşidilir, elə bil, uzaqlarda keşikçi çuqun lövhəni taqqıldırdı.

Mən tam bir həftə Doljikovgilə getmədim. Triko kostyumum satılmışdı. Rəngsazlıq işləri yox idi, mən ora-burada gördüyüüm xoşagəl-məyən ağır işlərlə gündə 10-20 qəpik qazana bilir, yenə də yarıncı, yaritox bir halda dolanırdım. Dizədək soyuq palçıq içərisində əlləşə-rək döşümü zərbə salır, beləliklə, xatiratımı unutmaq istəyir və mühəndisin evində yediym cürbəcür pendir və konservlər üçün, elə bil, özümdən intiqam alırdım. Lakin buna baxmayaraq, qarnım ac, üst-başım yaş ikən yatağa girib ayaqlarımı uzadan kimi, zavallı xəyalım dərhal hər kəsi məftun edən gözəl mənzərələri qarşısında təsvir etməyə başlayır, mən də sevdiyimi, ehtirasla sevdiyimi öz-özümə heyvətlə etiraf edir, bu çox ağır işlərdə bədənimin daha da sağlamlaşış qırvaqlaşdığını hiss edərək yuxuya gedir, şirin-şirin yatrırdım.

Bir axşam münasibətsiz qar yağışın şimal küləyi əsməyə başladı, elə bil, təzədən qış başlamışdı. Bu axşam işdən qayıdır öz otağım-

da Mariya Viktorovnanı gördüm. O kürkünü çıxarmayıb, əllərini muftaya soxub oturmuşdu.

Mariya Viktorovna zəkali, parlaq gözlərini yuxarı qaldırıb:

– Nə üçün mənim yanımı gəlmirsiniz? – deyə soruşdu.

Sevincimdən lap özümü itirdim, onun qarşısında, vaxtilə məni döyməyə hazırlaşan atamın qabağında durduğum kimi dümdüz dayandım. Mariya Viktorovna üzümə baxır və gözlərindən anlaşılırdı ki, nə səbəbə karıxdığımı başa düşür.

– Nə üçün mənim yanımı gəlmirsiniz? – deyə o, təkrar soruşdu.

– Siz gəlmək istəmirsinizsə, budur, özüm gəlmışəm.

Ayağa qalxdı və mənə yaxınlaşdı:

– Mənimlə əlaqənizi kəsməyin, – dedi və gözləri yaşıla doldu.

– Mən yalqızam, lap yalqız!

O üzünü müfta ilə örtüb ağlayırdı:

– Kimsəsizəm! – deyirdi. – Ağır gürnlər keçirirəm, çox ağır, bütün dünyada sizdən başqa bir adamım yoxdur. Məni tərk etməyin!

O göz yaşlarını silmək üçün yaylığını axtararaq, gülümsədi; bir müddət dinməz-söyləməz halda dayandıq, sonra onu qucaqlayıb öpdüm və öpərkən onun şlyapasındaki sancağı toxunan yanağım qanadı.

Biz çoxdan bəri yaxın dost olan adamlar kimi söhbətə başladıq...

X

Mariya Viktorovna iki gündən sonra məni Dubeçnyaya gönderdi, mən təsvirəgəlməz dərəcədə sevinirdim. Vağzala gedərkən, sonra vaqonda oturarkən səbəbsiz olaraq gülürdüm, belə bir hələ görənlər elə zənn edirdilər ki, sərxoşam. Qar yağır və səhərlər ayaz olurdu, lakin qarı eriməyə başlayıb qaralan yolların üzərində dolaşalar qarlıdaya-qarlıdaya uçurdu.

Əvvəlcə mən ikimiz üçün – özümlə Maşa üçün xanım Çeprako - vanın evinin qarşısındaki yan evdə mənzil düzəltmək fikrində idim, lakin məlum oldu ki, orada göyərçin və ördəklər çoxdan bəri yuva saldıqları üçün bir çox yuvaları dağıtmadan bu evin otaqlarını təmizləmək mümkün deyildir. İstər-istəməz pəncərələri jaluzilərlə örtülü böyük evin səliqəsiz otaqlarına getmək lazım gəldi. Kəndlilər bu evi saray adlandırdılar; orada iyirmidən artıq otaq vardı, amma bir



fortepiano, bir də çardağa atılmış uşaq kreslosundan başqa mebel yox idi; Maşa bütün öz mebelini şəhərdən gətirseydi belə, biz yenə də bu boş və soyuq otaqların doğurduğu kədərli təsiri aradan qaldıra bilməzdik. Mən pəncərələri bağa açılan üç kiçik otaq seçdim; səhər tezdən gecəyarısına dek bu otaqları təmizləyərək, pəncərələrə şüşə salır, divarlara kağız çekir və döşəmənin dəlik-deşiyini qapayırdım. Bu, asan və xoşagələn bir iş idi. Buzun axmağa başlayıb-başlamadığını öyrənmək üçün tez-tez gedib çaya baxırdım; Həmişə mənə elə görünürdü ki, sığırçınlar da uçub gəlib. Gecələr Maşanı düşünərək tavanda qaçısan sıçovulların səs-küyünə və tavanın üzərində əsən küləyin uğultusuna, olduqca ləzzətli bir duygú və ifadə edilməyən sevincə qulaq asırdım; bu zaman mənə elə gəlirdi ki, çardaqdə qoca süpürgəsaqqal öskürür.

Yerde qalın qar vardı; mart ayının axırlarında daha çox qar yağdı, lakin qar, elə bil, sehrlı bir qüvvənin təsiri ilə tez əriyir, coş-qun bahar suları sel kimi axırdı, aprel ayının əvvəllərində sığırçınlar oxuyur və bağda sarı kəpənəklər uçurdu. Hava çox gözəl idi. Mən hər gün axşamçağı Maşanı qarşılıqlaşdırmaq üçün şəhərə sarı gedirdim, qurumağa başlayan, lakin hələ yumşaq olan yolda ayaqyalın gəzərkən nə qədər həzz alırdım! Yolun yarısında oturur, şəhərin yaxınlığına getməyə ürək eləməyi o tərəfə baxırdım. Çünkü şəhərin görünüşü məni həyəcana salırdı. Daima fikirləşirdim: eşq-məhəbbətimi bildikdən sonra tanışlarım mənə necə baxacaqlar? Atam nə deyəcək? Xüsusən həyatımın mürəkkəb bir şəkil alb özümü idarə etmək qabiliyyətimi bütübütün itirdiyimi düşündükçə daha çox həyəcana gəlirdim; elə bil, həyat məni bir hava balonu kimi, kim bilir haralara götürüb aparrı. Yemək əldə etmək, necə güzəran keçirmək haqqında artıq düşünmürdüm, amma nə baredə fikirləşdiyim, doğrusu, yadımda qalmayıb.

Maşa faytonda gəlirdi; mən də onun yanında oturur, birlikdə, sən, sərbəst halda Dubeçnyaya gedirdik. Və ya gün batanadək gözləyir, Maşanın nə üçün gəlmədiyini başa düşməyərək narazı, qəmgın halda evə qayırdırdım, malikanənin darvazası yanında və ya bağda gözlənilmədən Maşa məni sevimli bir xəyal kimi qarşılıyordı! Sən demə, o, dəmiriyolu ilə və stansiyadan buraya piyada gəlibmiş. Bu, nə böyük bir sevinc idi! Əynində sadə yun paltarı, başında ləçəyi, əlində sadə çətiri, ayaqlarında xarici ölkələrdən alınmış bahalı

çəkmələri ilə bu sıq geyinmiş boylu-buxunlu qız meşsan qadın rolunu oynayan istedadlı bir aktrisa idi. Biz təsərrüfatımızı gözdən keçirir, kimin otağı harada olacağını, xiyabanlarımızın, bostanımızın harada salınacağını, arı pətəklərimizin harada qoyulacağını qərara alırıq. İndi bizim toyuq, ördək və qazlarımız vardı, bu quşları bizim olduqları üçün çox sevirdik. Əkmək üçün yulaf, yonca, timoşka, qarabaşaq və tərəvəz toxumları da hazırlamışdıq; biz hər dəfə bunnları gözdən keçirir, nə qədər məhsul yetişəcəyini uzun-uzadı müzakirə edirdik. Maşanın söylədiyi sözlər də mənə olduqca ağıllı və çox gözəl görünürdü. Bu, həyatımın ən xoşbəxt bir dövrü idi.

Foma həftəsindən bir az keçdikdən sonra biz, Dubeçyanın üç verstliyində yerləşən Kurilovka kəndindəki kilsədə kəbinimizi kəsdirdik. Maşa toy büsətümizin sadə olmasını istəyirdi; onun arzusuna görə sağdış-soldışımız da kənd cavanları idi, təkcə kiçik dyakon dua oxuyardı; silkələnən kiçik tarantasa minib qaydırarkən atları Maşa özü süründü. Şəhər qonaqlarından bircə bacım Kleopatra gelmiş, toydan üç gün qabaq Maşa ona kiçik bir məktub göndərmişdi. Bacım ağ paltar geymiş və əllərinə əlcək taxmışdı. Nikah mərasimində o, riqqət və sevincdən yavaş-yavaş ağlayır, üzündə son dərəcə mehriban bir ana şəfqətinin ifadəsi oxunurdu. Bacım xoşbəxtliyimizdən nəşələnir, gözəl ətir iyəyirmiş kimi nəfəs alaraq gülümsəyirdi. Nikahlanma mərasimimiz davam edərkən mən ona baxıb anladım ki, bu qız üçün dünyada məhəbbətdən, eşqdən yüksək bir şey yoxdur və məhəbbət xəyalı ilə yaşayır, gizli-gizli, qorxa-qorxa, lakin daima və ehtirasla onu düşünür. O, Maşanı qucaqlayıb öpür və öz sevincini necə ifadə etmək lazım geldiğini bilməyərək, mənim barəmdə ona:

— O, mehriban adamdır! Çox mehriban! — deyirdi.

Bizdən ayrılib getməzdən əvvəl bacım adı paltarını geyib, təklikdə danışmaq üçün məni bağa apardı.

— Sən bir şey yazmadığın üçün atan çox kədərlənmişdir, — dedi.

— Onun xeyir-dua verməsini xahiş etmək lazım idi. Ancaq, əslinə baxsarı, o, çox razi qalıb. Deyir ki, bu evlənmə səni camaat qarşısında xeyli yüksəldir və Mariya Viktorovnanın təsirilə sən həyata daha ciddi baxacaqsan. İndi biz axşamlar ancaq səndən söhbət edirik; o, dünən hətta “bizim Misail” deyə belə bir ifadə işlətdi. Bu ifadə mənə çox sevindirdi. Görünür, o, nə barədə isə fikirləşir, mənə elə gəlir ki, o, sənə mərhəmət nümunəsi göstərmək və səninlə



banışmaq üçün birinci olaraq özü danışmaq istəyir. Ola bilər ki, o, bu günlərdə sizinlə görüşmək üçün buraya gəlsin.

Bacım bir neçə dəfə üzümə tələsik xać çəkdi:

—Allah köməyin olsun, xoşbəxt yaşa, —dedi. —Anyuta Blaqovo çox ağılı qızdır, sənin evlənmən barəsində deyir ki, Allah səni bir yeni iztiraba salmaq istəyir, yenə imtahan etmək istəyir. Nə olsun? Aile həyatında yalnız sevinc deyil, iztirab da ola bilər. Bunsuz keçinmək olmaz.

Mən və Maşa onu yola salaraq üç verstdək piyada getdik: sonra istirahət edirmiş kimi, yavaş-yavaş və dilməz-söyləməz evə qayıtdıq. Maşa əlimdən tutmuşdu, ürəyim o qədər rahat idi ki, məhəbbət barəsində artıq danışmaq istəmirdim, evləndikdən sonra biz bir-birimiz üçün daha yaxın, daha doğma olmuşduq, həm də bizi elə gəlirdi ki, artıq heç bir şey bizi bir-birimizdən ayra bilməz.

Maşa mənə müraciət edib:

—Bacın, —dedi, —çox yaxşı qızdır, ancaq, deyəsən, uzun müdət əzab çəkən adama bənzəyir. Görünür, atan qorxunc adamdır.

Mənim və bacının necə tərbiyə edildiyimizi danışmağa başladım: “Uşaqlığımız, doğrudan da, əzablı olub, sarsaq bir tərbiyə almışq”, — dedim. O, hələ bu yaxınlarda atamın mənə döydüyünü eşidib diksindi, qucağıma qıṣıldı:

— Danışma, danışma, bu lap dəhşətdir, — dedi.

İndi o, məndən heç ayrılmırıdı. Biz böyük evin üç otağında yerləşmişdik: evin boş otaqlarına açılan qapıları axşamlar bərk bağlayır, orada, sanki, kimin isə bizi məlum olmadan yaşadığını zənn edir, qorxurduq. Mən dan yeri ağarar-ağarmaz yataqdan qalxır və dərhal bir işə başlayırdım. Arabaları təmir edib düzəldir, bağda yol salır, ləkləri belləyir, evin taxtapuşuna rəng çəkirdim. Yulaf toxumunu səpmək vaxtı gəlib çatdıqda özümü sınamaq üçün yeri ikinci dəfə sürür, malalayır, toxum səpir və bütün bu işləri muzdurdan geridə qalmayaraq, vicdanla gördüm; çox da yorulurdum, yağışdan, şiddətli soyuq küləkdən üzüm və ayaqlarım qıpqrırmızı olur, uzun müddət göynəyirdi; gecələr şumlanmış torpaq sahəsini yuxuda gördürüm. Lakin tarla işləri məni cəlb etmirdi. Mən kənd təsərrüfatına bələd deyildim, buna görə də onu sevmirdim; bəlkə, bu ondan irəli gəlirdi ki, babalarım əkinçi olmayıb, damarlarimdə isə xalis şəhərlə qanı axır. Mən təbiəti səmimi məhəbbətlə sevir, çölü, çəməni, bostanı da sevirdim. Lakin xişla torpaq şumlayan, acınacaqlı atını qısnayan, üst-başı cındır, yaşı,

boynu qabağa uzanmış mujik, mənim üçün kobud, vəhşi və çirkin qüvvənin ifadəsindən başqa bir şey deyildi; hər dəfə onun yönəldəmsiz hərəkətlərini gördükdə, ixtiyarsız olaraq, çıxdan keçmiş vaxtları, adamların hələ oddan istifadə edə bilmədiyi o əfsanəvi zamanları düşünməyə başlayırdım. Kənd naxırı arasında gəzən qaba öküz, kənddə dırmaqlarını taqqıldadan qoca atlar məni qorxuya salırdı; istər buynuzlu qoç, istər erkək qaz və ya zəncirli it olsun, bütün bu azacıq iri, güclü və acıqlı heyvanlar mənə həmin kobud və vəhşi qüvvənin bir ifadəsi kimi görünürdü. Pis havada, qara buludlar şumlanmış zəmirlərin üzərinə endiyi vaxtlarda bu yanlış fikrim daha da şiddətlənirdi. Başlıca olaraq, yer şumlayır və ya toxum səpərkən kənarda duran iki-üç nəfər necə işlədiyimə tamaşa etdikdə mən, bu əməyin labüd və məcburi olduğunu hiss etmirdim; mənə elə gəlirdi ki, vaxt keçirmək üçün əylənirəm. Mən həyətdə bir iş görməyi üstün tuturdum; taxtapus rəngləməkdən artıq xoşuma gələn başqa bir şey yox idi.

Mən bağdan və cəmənlilikdən keçib dəyirmanımıza gedirdim: dəyirmanı Kurilovka mujiklərindən gözəl, qarayanız, qalın qara saqqalı olan və zahiri görünüşündən pəhləvana oxşayan Stepan icarə etmişdi. O, dəyirman işini sevmir, bunu cansıxıcı bir peşə və xeyirsiz iş hesab edir, ancaq evində yaşamasın deyə, burada dolanırdı. O, sərrac idi, ətrafına həmişə xoş qatran və dəri iyi yayırı. Stepan danışmaq sevməyən ölüvay, tənbəl bir adam idi, həmişə də çayın qıraqında və ya qaya üstündə oturub “u-lyu-lyu-lyu” deyə yavaş səslə oxuyur, zümrümə edirdi. Kurilovkadan arvadı və qayınanası bəzən onun yanına gəlirdilər, onların ikisi də ağbanız, üzgün və həlim qadın idi; onlar baş endirib salam verir və onu: “Siz, Stepan Petroviç”, – deyə çağırırlılar. Stepan isə onların salamına nə başının hərəkəti ilə, nə də sözə cavab vermədən sahilin bir kənarında oturur və “u-lyu-lyu-lyu” deyə zümrümə edirdi. Bir-iki saat süküt içərisində keçirdi. Qayınatası ilə arvadı piçıldışib ayağa durur və onun dönüb baxacağıni gözləyərək bir müddət ona baxabaxa dayanır, sonra baş endirir, sevimli və ahəngli bir səslə:

– Sağlıqla qalın, Stepan Petroviç! – deyir, gedirdilər.

Sonra Stepan qadınların gətirib qoyduqları qoğal bağlamasını və ya köynəyi götürür, dərindən nəfəs alır və onların getdiyi tərəfə göz eləyib:

– Arvad tayfasıdır! – deyirdi.



Qoşa dəyirmandoşı gecə-gündüz arası kəsilmədən işləyirdi. Mən Stepana kömək edirdim, bu da mənim xoşuma gəlirdi; bir yerə getdikdə isə onu həvəslə əvəz edirdim.

XI

İsti, aydın havalardan sonra yollar pozğun bir vəziyyətə düşdü; bütün may ayı ərzində yağış yağış hava soyuqlaşdı. Dəyirman çarxları ilə yağışın səsindən adam tənbəlləşir, yuxulamaq istəyirdi. Dəyirmanın yeri titrəyir, un iyi gəlir, bu da mürgü gətirirdi. Arvadım qısa kürk və uzunboğaz kişi qaloşu geyib gündə iki dəfə dəyirmana gələr və həmişə eyni sözləri təkrar edərək:

– Belə də yay olar! Payızdan da pisdir! – deyirdi.

Biz birgə çay içir, sıyıq bişirir və ya yağışın ara verməsini gözləyərək saatlarla dinməz-söyləməz otururduq. Bir dəfə Stepan yarmarkaya getmişdi; Maşa bütün gecəni dəyirmando keçirtdi. Bizayağa qalxdıqda vaxtı, saat neçə olduğunu ayırd etmək mümkün deyildi, çünkü yağış tökən buludlar göyün hər tərəfini bürümüşdü; yalnız Dubeçnyada yuxulu xoruzlar banlayır və cəməndə çəkçəkilər səslənirdi; hələ çox ertə idi... Arvadımla mən çayın dirsəyinə endik və bir gün əvvəl Stepanın bizim yanımızda suya atdığı səbəti çəkib çıxardıq. Səbətdə böyük xanı balığı çapalayırm, bir də qısqaclarını səbətin üst tərəfinə ilişdirən xərcəng yuxarı qalxırı.

Maşa:

– Burax onları, – dedi. – Qoy onlar da xoşbəxt olsun.

Biz səhər çox tezdən ayağa qalxdığımız və sonra heç bir iş görmədiyimiz üçün o gün mənə çox uzun, ömrümüzə ən uzun bir gün kimi göründü. Axşamüstü Stepan qayıdış gəldi, mən də malika - nədəki evimizə getdim.

Maşa mənə müraciət edib:

– Bu gün atan gəlmışdı, – dedi.

– Bəs o, haradadır? – deyə soruşdum.

– Getdi. Mən onu qəbul etmədim.

O dinmədən durduğumu və atama yazığım gəldiyini görüb:

– Ardıcıl məntiqli olmaq lazımdır, – dedi. – Mən onu qəbul etmədim və buyurdum, ona desinlər ki, bir daha zəhmət çəkib bizi gəlməsin.

Bir dəqiqə sonra darvazadan çıxb, atamı başa salmaq üçün şəhərə gedirdim. Yol palçıq, sürüşkən və soyuq idi. Toyumuzdan sonra ilk dəfə idi ki, mən birdən-birə belə qərəngin olmuşdum; bu uzun, tutqun gün içərisində yorulmuş başıma qəflətən bir fikir gəldi, bəlkə, mən lazımlığı kimi yaşamırıam deyə, düşündüm. Mən yorulmuşdum, yavaş-yavaş ürəksiz, tənbəl bir hala düşür, tərpənmək, düşünmək istəmirdim; bir az daha getdikdən sonra fikrimdən vaz keçdim və evə qayıtdım.

Əynində başlıqlı dəri palto olan mühəndis həyatın ortasında durub uca səslə deyirdi:

— Mebel haradadır? Empire stilində gözəl mebel vardi, şəkillər, vazalar vardi, indi isə heç nə yoxdur! Mən malikanəni mebellə birlikdə satın almışdım, sovxaya qalaydı o!

General arvadının işçisi Moisey onun yanında durub əlində tutduğu papagını sixirdi; bu, 25 yaşlarında ariq, çopur, kiçik və həyasız gözləri olan bir oğlan idi; onun bir yanağı o birisindən böyük idi, elə bil, o, bu yanağını keyitdirmişdi.

Moisey mütərəddid bir halda:

— Cənab ağa, siz mebelsiz almışdır, — dedi. — Yadımdadır.

— Sus! — deyə mühəndis bağırıldı, qıpqırmızı qızardı, titrəməyə baş�adı, bağırtısının əks-sədəsi bağın hər tərəfində eşidildi.

XII

Mən bağda və ya həyatdə bir işlə məşğul olarkən Moisey yanımıda dayanır və əllərini dalda tutub, kiçik gözlərini mənə zilləyərək tənbəl-tənbəl və həyasızcasına baxırdı. Bu da məni o qədər əsəbi - ləşdirirdi ki, işi buraxıb gedirdim.

Stepandan öyrənib bildik ki, bu Moisey general arvadının oynasıdır. Mən gördüm ki, borc pul almaq üçün bu arvadin yanına gələnlər əvvəlcə Moiseyə müraciət edirlər; bir dəfə də gördüm ki, üst-başı, əl-üzü qapqara bir adam, gərək ki, kömürçü, yerə qədər əyilib ona təzim edir; bəzən piçıldışlıdan sonra o xanıma bildirmədən özü birisinə pul borc verirdi, bundan belə bir nəticəyə gəldim ki, fırsat düşdükdə o müstəqil olaraq iş görür, öz hesabına borc verir.

O, bağımızda pəncərələrin altında tüfəng atır, anbarımızdan yeyinti şeylərini oğurlayır, soruşmadan atlarımızı aparırdı; biz hiddət-



lənir, Dubeçyanın bizim olduğuna inanmaq istəmirdik. Maşa da saralaraq:

– Doğrudanmı, biz daha il yarımlı bu murdar adamlarla bir yerdə yaşamalıyıq? – deyirdi.

General arvadının oğlu İvan Ceprakov bizim dəmiryolunda konduktor idi. Qışda o, çox ariqlamış və zəif olmuşdu, bir qədəh araq içən kimi keflənir və kölgədə üşüyürdü. Konduktor paltarından onun zəhləsi gedir, bu paltarını utana-utana geyirdi, lakin öz vəzifəsini əlverişli sayır, çünki şamları oğurlayıb sata bilirdi. Mənim yeni vəziyyətim onda təəccüb, həsəd və onun üçün də belə bir hadisə baş verə biləcəyinə bağlılığı iztirablı ümidi qanşıq bir duyu oyadırdı. O, Maşa-nın dalınca heyran-heyran baxır, indi naharda nə yedyimi soruşur və onun ariq, çirkin üzündə qərəngin bir ifadə əmələ gelir, xoşbəxtliyimi əli ilə hiss etmək istəyirmiş kimi barmaqlarını tərpədirdi.

O, narahat bir halda və hər dəqiqə papiros çıxarıb çəkə-çəkə:

– Mənə bax, balaca fayda, – dedi, onun dayandığı yer həmişə zibillənirdi, çünki bir papiros üçün onlarla kibrət işlədirdi. – Mənə bax, indi mən ən rəzil bir həyat sürürəm. Başlıca olaraq, hər praporşik: “Ey konduktor, sən!.., – deyə bağırı bilir. Vəqonlarda, qardaş, çox şey eşitmışəm və bilirsən, anlamışam ki, həyat tərzim iyrəncidir! Anam mənim evimi yuxdi! Vəqonda bir həkim mənə dedi ki, atana əxlaqsızdırılsa, onların uşaqları əyyaş və ya cinayətkar olurlar. Bax, bütün məsələ bundadır!

Bir dəfə o səndələyə-səndələyə həyətə gəldi. Fikri özündə deyil, düşüncəsiz bir halda idi, ağır-ağır nəfəs alırdı – güller, ağlayır və qızdırma içində sayıqlayan bir adam kimi sarsaq sözlər danişirdi; onun bu qanşıq, anlaşılmaz danışığından başa düşdürüüm yalnız: “Anam! Anam haradadır?” sözləri idi; bu sözləri də o, öz anasını izdiham içərisində itirmiş bir uşaq kimi ağlaya-ağlaya söyləyirdi. Mən onu öz bağımıza apardım və bir ağacın altında yatırtdım, sonra da bütün gün və gecə səhərədək Maşa ilə növbələşib onun yanında oturduq. Onun hali yaxşı deyildi, Maşa isə nifrətlə onun solğun, yaş üzünə baxır:

– Doğrudanmı, bu murdarlar ev-eşiyimizdə il yarımlı da yaşayaçaqlar? Bu, dəhşətdir! Dəhşət! – deyirdi.

Kəndlilər də bizi nə qədər dərd, əziyyət verirdilər! İlk vaxtlarda, bahar aylarında, xoşbəxtliyi bu qədər arzu etdiyimiz bir zamanda ümi -

dimiz boşça çıxır, nə qədər ağır günlər keçirirdik. Arvadım məktəb tikdirirdi. Altmış uşaq yerləşən məktəbin planını mən çəkdim, zemstvo idarəsi də bu planı bəyəndi, lakin məktəbin Kurilovkada, bizdən cəmi üç verst uzaqda olan bu böyük kənddə tikilməsini məsləhət gördü; yeri gəlmışkən deməliyəm ki, dörd kənddən, o cümlədən bizim Dubeçnyadan gələn uşaqların oxuduğu Kurilovka məktəbi köhnə və darısqal idi; məktəbin çürümüş döşəməsi üzərində ehtiyatla gəzirdilər. Mart ayının axlarında Maşanı öz arzusuna görə Kurilovka məktəbinə qəyyum təyin etdirilər, aprel ayının əvvəllərində isə üç dəfə yiğincaq çağırıb kəndliləri başa saldıq ki, onların məktəbi darısqal və köhnədir, buna görə də yeni məktəb tikmək lazımdır. Zemstvo idarəsinin üzvü və xalq məktəbləri inspektoru gəlir, onlar da başa salırdılar. Hər yiğincaqdan sonra kəndlilər ətrafımıza toplaşır və bir vedre araq almaq üçün pul istəyirdilər; camaat arasında bizə isti olur, tez yorulur, narazı və bir az pərt halda evə qayıdırıq. Nəhayət, kəndlilər məktəb üçün yer ayırdılar və bütün tikinti materiallarını öz arabalarında şəhərdən daşıyıb gətirməyi öhdələrinə aldılar. Yaz əkin işləri görürlüb qurtardıqdan sonra birinci bazar günü arabalar özül üçün kərpic gətirməkdən ötrü Kurilovka və Dubeçnya kəndlərindən yola düşdülər. Səhər alaqqaranlıqda gedib axşam bivaxt qayıtdılar. Kəndlilər sərkoş idilər və çox əziyyət çəkdiklərini söyləyirdilər.

Elə bil, qəsdən bütün may ayı ərzində yağış və soyuqlar davam etdi. Yollar xarab, palçıq oldu. Şəhərdən qaydan arabalar, adətən, bizim həyətə gələrdi. Ah, bu, nə dəhşət idi! Budur, darvazada qabaq ayaqlarını aralı qoyan yekəqarın bir at görünür; heyvan həyətə gir - məzdən əvvəl başını əyir; arabaya yüklənmiş on iki arşın uzunluğunda yaş, üstü sürüşkən tir sürüsür, onun yanında yağışdan qorunmaq üçün bürünüb paltarının ətəyini kəmərinə dürten mujik ayaqlarının altına baxmadan gölməçələrin ətrafindan deyil, üstündən keçərək addımlayır. Yonulmuş nazik taxta yüklü başqa bir araba görünür, sonra şalban yüklənmiş üçüncü, dördüncü araba görünür... və evin qabağındakı yer bir-birinin ardınca gələn at-araba və taxta-şalbanla doldurdu. Başları sarılmış və paltarlarının ətəkləri bellərinə sancılmış kəndlilər və arvadlar pəncərələrimizə acıqli-acıqli baxaraq, səs-küy salır və xanımın evdən çıxıb yanlarına gelməsini tələb edirdilər; pis söyüşlər eşidilirdi. Moisey isə kənarda dayanıb baxırdı, bizə elə gəlirdi ki, o, bizim bu biabırçı vəziyyətimizdən həzz alır.



– Daha daşılmayacaq! – deyə kəndlilər bağırırdılar. – Əldən düşmüşük! Xanım getsin, özü daşısın!

Kəndlilərin bu saat evə soxulacaqlarını zənn edərək rəngi qaçan Maşa özünü itirib nə edəcəyini bilmədən yarm vedrə araq almaq üçün pul göndərdi; bundan sonra səs-küy sakitləşdi. Uzun şalbanlar da bir-birinin ardınca sürüdüle-sürüdülə həyətdən çıxarılıb geri apanıldı.

Mən tikinti yerinə getməyə hazırlaşdıqda arvadım təşvişə düşür:

– Kəndlilər acıqlanırlar. Birdən sənə bir şey eləyə bilərlər, yox, bir qədər gözlə, mən də səninlə gedəcəyəm, – deyirdi.

Biz birlikdə Kurilovkaya gedirdik, burada da dülgerlər bizdən çaypulu istəyirdilər. Bina üçün lazım olan taxta-şalban artıq doğranıb hazırlanmış, təməl qoymaq vaxtı çatmışdı. Lakin bənnalar hələ gəlməmişdilər; iş yubanır, dülgerlər deyinirdilər. Nəhayət, bənnalar gəldikdən sonra məlum oldu ki, qum yoxdur; necə olmuşdusa, qum lazım olduğu nəzərdən qaçırlımsıdı. Çətin veziyətimizdən istifadə edən kəndlilər qumun hər arabası üçün baha qiymət – 30 qəpik istədilər, halbuki tikinti yeri ilə qum götürülən çayın arası verstin dörrdə biri qədər də deyildi, amma beş yüz arabadan çox qum lazım idi. Deyişmə, söyüş və dilənciliyin arası kəsilmirdi, arvadım hiddətlənir, podratçı bənna – yetmişyاشlı Tit Petrov isə onun əlini tutur:

– Sən bəri bax! Bəri bax! – deyirdi. – Sən mənim üçün ancaq qum gətirt, mən də sənə birdən on adam verim, bina da iki gündə hazır olsun. Sən bura bax!

Qum da getirildi, iki gün, dörd gün, bir həftə də keçdi, lakin gələcək təməlin yerində yenə də qanovdan başqa bir şey görünmüdü.

Arvadım həyəcana gələrək:

– Beləliklə, adam dəli ola bilər! – deyirdi. – Bu, nə camaatdır! Nə camaatdır!

Bu qarışiq, əngəlli vaxtı mühəndis Viktor İvanıç bizim yanımıza gəlir, kiçik həsir kisələrdə şərab şüşələri və cürbəcür məzə gətirir, uzun müddət oturub yeyir, sonra da eyvanda yatır, xoruldayırdı, belə ki, işçilər başlarını yırğalayıv və:

– Maşallah! – deyirdilər.

O gələndə Maşa sevinmir, ona inanmırı, lakin eyni zamanda onunla məsləhətləşirdi; o, nahar yeməyindən sonra doyunca yatıb ovqatı təlx halda yuxudan durduqda təsərrüfatımız haqqında pis rəy

verir və ya özünə bu qədər zərər verən Dubeçyanı satın aldığı üçün təessüf edirdi, bu zaman yaxşı Maşanın üzündə qəm ifadəsi oxunurdu; o, atasına şikayət edir, atası da əsnəyir: "Kəndliləri şallaqlamaq gərək", – deyirdi.

Bizim evlərimizi və sürdüyüümüz həyatı o, komediya adlandırır, bu, şiltaq və ərköyünlük nəticəsidir, deyirdi.

Maşa haqqında mənə nağıl edirdi:

– Onun başına buna oxşar bir iş gəlmışdı. Bir dəfə o, özünü opera müğənnisi təsəvvür edərək məndən ayrılib getmişdi. Mən onu iki ay axtardım və əzizim, yalnız teleqrama mincə manat xərclədim.

O, indi məni nə təriqətçi, nə cənab rəngsaz adlandırır, nə də keçmişdə olduğu kimi, fəhlə həyatımı bəyənirdi, amma:

– Siz qəribə adamsınız! Səfəh adamsınız! Qabaqcadan xəbər verə bilmərəm, lakin axırınız pis olacaq, – deyirdi.

Maşa isə gecələr yaxşı yatmir, yataq otağıımızın pəncərəsi qabağında oturaraq nə haqda isə daima düşünürdü. Şam süfrəsi başında artıq gülüş səsi eşidilmir, Maşa üz-gözünü xoş bir əda ilə oynatmırı. Mən əzab çəkirdim; yağış yağarkən, onun hər damlaşısı, qırma kimi ürəyimə batıb qalırdı: Maşanın qabağında diz çöküb, hava pis olduğu üçün üzr istəməyə də hazır idim. Kəndlilər həyət-də səs-küy saldıqda mən özümün də müqəssir olduğumu duyurdum. Saatlarla bir yerdə oturub qalır, ancaq düşünürdüm ki, Maşa nə qədər gözəl, nə qədər qəribə bir adamdır. Mən onu ehtirasla sevirdim; onun bütün gördüyü işlər və söylədiyi sözlər məni heyran edirdi. O, sakit kabinet məşğələləri ilə maraqlanır, uzun müddət oturub oxumağı və bir şeyi tədqiq etməyi sevirdi; o, təsərrüfat işlə-rini ancaq kitablarda oxuyub öyrənmiş ikən bu sahədəki məlumatı ilə bizi heyrətləndirir, verdiyi məsləhətlər də təsərrüfat üçün yararlı olur, onlardan biri belə hədər getmirdi. Bütün bunlarla bərabər, onda nə qədər nəciblik, zövq və müləyimlik, yalnız gözel tərbiyə almış adamlarda olan müləyimlik vardi.

İndi yaşadığımız qayda-qanunsuz mühitin qayğıları ilə yaramaz cəhətləri bu idraklı və qəti düşüncəli qadına əzab verirdi; mən bu hali görür və gecələr yata bilmirdim, başımda müxtəlif fikirlər dolaşır, qəhrimindən boğulurdum. Nə edəcəyimi bilmədən çapalayırdım.

Çapa-çapa şəhərə gedir, Maşa üçün kitab, qəzet, konfet və çiçək gətirirdim; süfrəmizdə cürbəcür yeməklər olsun deyə, Stepanla bir -



likdə balıq tutur və bir ayın balığını tutmaq üçün yağış altında boğazan soyuq suya girib saatlarla dolaşdım; səs-küy salmasınlar deyə, kəndlilərdən həqir-həqir xahiş edir, onlara araq, rüşvet və cürbəcür vədlər verirdim. Daha nə bilim, nə qədər axmaqlıq edirdim!

Nəhayət, yağışlar kəsildi, yer qurudu. Səhər saat dördə yataqdan qalxıb bağa çıxdıqda göründün ki, çiçəklərin üstünə düşən şəh parıldayıır, quşlar oxuyur, böcəklər vizildayıır, göydə bir bulud parçası belə gözə çarpmir; həm bağ, həm çəmən, həm çay belə gözəl ikən kəndlilər, arabalar, mühəndis haqqındaki xatirələr nə qədər acı idi! Maşa ilə mən yulaf əkininə baxmaq üçün yüngül arabaya minib tarlaya gedirdik. O, arabanı sürür, mən daldə otururdum; onun ciyinləri azca qalxır, külək də saçlarını oynadırdı.

O rast gelən arabacıllara;

– Sağa dön! – deyə səslənirdi.

Mən bir dəfə ona:

– Sən sürücüyə oxşayırsan, – dedim.

– Ola biler, babam, mühəndisin atası axı sürücü idi. Sən bunu bilmirdin? – deyə soruşdu; mənə sam dönüb dərhal sürücülərin necə bağırdıqlarını və necə mahni oxuduqlarını təsvir etdi.

Mən onu dinləyərək: “Allaha şükür! – deyə düşündüm. – Allaha şükür!”

Yenə də kəndlilər, arabalar və mühəndis haqqında xatirələr...

XIII

Həkim Blaqovo velosipedlə gəldi. Bacım da tez-tez bizi gəlməyə başladı. Yenə fiziki əmək, tərəqqi və uzaq gələcəkdə bəşəriyyəti gözləyen sırlı iks haqqında söhbət açıldı.

Həkim təsərrüfatımızı sevmirdi, çünkü o mübahisə etməmizə mane olurdu; həkim deyirdi ki, yer şumlamaq, taxıl biçmək, dana-buzov otarmaq azad adama layiq deyildir, bir zaman gələcək ki, adamlar həyat mübarizəsinin bütün bu qaba işlərini heyvanlarla maşınların öhdəsinə buraxacaq, özləri isə yalnız elmi tədqiqatla məşğul olacaqlar.

Bacım isə evə getmək üçün onu mümkün qədər tez buraxmamızı arasıkəsilmədən xahiş edir, axşam gec vaxta qədər qalır və ya gecə bizdə yatırdısa, sonsuz həyəcan keçirirdi.

Maşa onu danlayır:

– Aman Allah, siz hələ də uşaq kimi hərəkət edirsiniz, – deyirdi. – Nəhayət, bu hətta gülüncdür.

– Bəli, gülüncür, – deyə bacım razılaşırı, – boynuma alıram ki, gülüncür, lakin öz xasiyyətimə üstün gələ bilmirəmə, nə etməli? Mənə həmişə elə gəlir ki, pis hərəkət edirəm.

Ot biçini zamanı öyrəşmədiyim üçün bədənim başdan-başa ağrıyırı; axşamlar evvanda oturub ailəmizə mənsub adamlarla söhbət edərkən birdən yuxuya gedirdim, onlar da məni araya qoyur, gülüşürdülər. Məni oyadır, süfrə başına çağırırlar, amma mən mürgüleyirdim, sanki, bihuş halda lampa işığını, adamların üzünü, boşqablan görür və danışq səslərini eşidirdimse də, nə danışıldığını başa düşmürdüm. Səhər tezdən ayağa qalxıb dərhal ot çalmağa başlayır və ya tikinti yerinə gedir, axşamadək işləyirdim.

Bayram günlərində işləməyib evdə otururken, görürdüm ki, arvadım və bacım nəyi isə mənə bildirmək istəməyərək piçıldışır və elə bil, hətta məndən çekinirlər. Arvadım mənə əvvəlki kimi mehriban idi, lakin o, nə barədə isə düşünür və öz fikrini mənə bildirmirdi. Şübəsiz idi ki, kəndlilərə qarşı onun hırsı, hiddəti artır, yaşayışı getdikcə daha da ağırlaşır, bununla bərabər, artıq mənə şikayət etmirdi. İndi o, mənə nisbətən həkimlə daha artıq həvəslə danışır, söhbət edirdi, mən də bunun səbəbini başa düşmürdüm.

Vilayetimizdə belə bir adət vardı: ot biçini və taxıl biçini vaxtında fəhlələr axşam işdən çıxıb ağa həyətinə yığışırdılar, burada onları arağa qonaq edirdilər, hətta cavan qızlardan hər birisi bir stekan araq içirdi. Biz bu adətə riayət etmirdik, biçinçilərlə arvadlar həyətimizdə axşam gec vaxta qədər dayanıb araq gözləyir, sonra da bizi söyə-söyə gedirdilər. Maşa isə bu vaxt qəşqabağını tökür, dinib-danışır və ya həkimə müraciət edib yavaş səsle:

– Vəhşidirlər! Peçeneqdirlər! – deyirdi.

Kənddə yeni bir işə başlayan adamları məktəbə yenicə gələn şagird kimi pis qarşılıyırlar. Bizi də beləcə qarşılımışdır. İlk vaxtlarda bizi axmaq və pulunu xərcleməyə bir yer tapmadığı üçün malikanə alan sadə dil adam hesab edirdilər. Bizi lağ'a qoyurdular. Kəndlilər meşəmizdə və hətta bağımızda öz mal-qarasını otarıır, inək və atlarımızı sürüb kəndə aparır, sonra da gəlir, əkinlərini bizim inək və atlarımızın əzib tələf etdiyini iddia edir, pul tələb eləyirdilər. Bütün



kənd camaatı yiğisib gəlir, həyətimizə doluşub hay-küy salır və bildiridi ki, biz ot biçerkən, guya, mülkümüzə daxil olmayan Bişeyvka və ya Semyonixa torpaqlarının bir qıraqını zəbt etmişik; torpağımızın hüdudunu dürüst bilmədiyimiz üçün, onların sözünə inanır və cərimə verirdik; sonra məlum olurdu ki, düzgün iş görüb ancaq öz olağımızı çaldırmışiq. Meşəmizdə xırda cökələrin qabı -ğini soyurdular. Dubeçnya əhalisindən patentsiz olaraq araq satan bir qolçomaq, işçilərimizi ələ alıb onlarla birlikdə bizi xaincəsinə aldadırı: arabalarımızın təzə təkərlərini çıxarıb köhnə təkər taxır, şumluq xamutlarını götürüb onları biza satırı və s. Lakin Kurilov-kadaki tikintidə baş verən hadisələr, daha çox nisgilli idi: orada kənd arvadları gecələr nazik taxtaları, kərpic, kaşını və dəmirləri oğurlayırdılar; kəndxuda şahidlərlə birlikdə gedib onların ev-eşiyini axtarır, camaat yiğincağı onların hər birini iki manat cərimə edir, sonra da bütün kənd camaatı bu pula araq alıb içirdi.

Maşa bu əhvalatı bildikdə həkimə və ya bacıma hiddətlə deyirdi:

– Nə heyvan adamlardır! Bu, dəhşətdir! Dəhşət!

Məktəb tikdirməyə başladığına təəssüf etdiyini də dəfələrlə eşitmışdım.

Həkim onu başa salmaq istəyərək:

– Başa düşün, – deyirdi, – başa düşün ki, siz bu məktəbi tikdirir və ümumiyyətlə, yaxşılıq edirsınızsə, bunları kəndlilər üçün deyil, mədəniyyət naminə, gələcək üçün edirsiniz. Bu kəndlilər nə qədər pisdirlərsə, məktəb tikdirmək üçün o qədər böyük əsas var. Bunu başa düşün!

Lakin həkimin bu sözləri qətiyyətlə söyləmədiyi səsinin ahən - gindən duyulurdu və mənə elə gəlirdi ki, Maşa ilə birlikdə o da kəndlilərə nifrat edir.

Maşa tez-tez dəyirmənə gedir və bacımı da aparrıdı; onların hər ikisi gülə-gülə deyirdi ki, gedirik, Stepana tamaşa etməyə, o nə qədər gözəldir! Sonra məlum oldu ki, Stepan ancaq kişilərin yanında ağır tərpənir, onlarla danışmağı sevmir, qadınların yanında isə sırtlaşır, dayanmadan danışındı. Bir dəfə mən çaya cımməyə getdim və təsadüfən bir söhbətə gizlicə qulaq asdım. Ağ paltar geymiş Maşa ilə Kleopatra çayın qıraqında söyüd ağacının geniş kölgəsində oturmuşdular, Stepan da əllərini dalda tutub, onların yanında durmuşdu, o:

– Məgər mujiklər adamdırılar? – deyirdi. – Onlar adam deyil, bağışlayın, vəhşi heyvandırlar, şarlatandırlar. Mujikin dolanacağı nədir? Ancaq yeyir, içir, bir də yemək ucuz başa gəlsin deyir; meyxanada dəli kimi çığırı-çığırı boğazını yırtır; nə sənə yaxşı bir söz deyir, nə rəftar, nə də ədəb-ərkan bilir, həmişə kobud sözlər, ədəbsiz hərəkətlər! Özü də, arvadı da, uşaqları da çirk içindədirlər, əynində nə varsa, onunla yatağa girib yatır, əlini kələm şorbası qazanına soxub kartof çıxarıır, içində tarakan üzən kvası içir, heç olmasa, üfləmir.

– Yoxsulluqdur axı! – deyə bacım sözə qarışdı.

– Nə yoxsulluq! Düzdür, ehtiyac içindədir, amma, xanım, ehti - yacın da dərəcəsi var axı. Məsələn, bir adam həbsxanadadırsa və ya, deyək, kordur, ayağı şikəstdirsə, onda, doğrudan da, Allah heç kəsə göstərməsin; hərgah ixtiyarı özündədir, sərbəstdirsə, ağılı başında, gözləri, əl-qolu yerindədirse, qüvvəsi var, Allahu varsa, ona daha nə lazımdır? Yoxsulluq deyil, xanım, nadanlıqdır, nadincilikdir. Ya, tutaq ki, siz yaxşı ağalardansınız, təhsil alığınızı görə mərhəmət edib ona kömək etmək istəyirsiniz, o zaman o, sizin pulunu, alçaq bir adam olduğu üçün araşa sərf edəcək, ya da lap pis bir iş görüb meyxana açacaq və sizin pulunuzdan istifadə edib xalqı soymağa başlayacaq. Siz buyurdunuz ki, yoxsulluqdur. Məgər varlı mujik yaxşı dolanır? O da, bağışlayın, donuz kimi yaşayır. Rəftən qaba, hay-küycü bir dəyənəkdir ki, eninə-boyuna yoğunlanır, kop-puş sıfəti də qıpqrımızı – adam istəyir ki, qulaylanıb o alçağın sıfətinə bir şillə ilişdirsin. Budur, Dubəcnya kəndi əhlindən Larion da vardır, amma, deyəsən, məşəmizdə ağacların qabığını soymaq işində yoxsuldan heç də geri qalmır; özü də, uşaqları da söyüşkən - dir, bir qədər artıq araq içən kimi yuxılıb burnunu gölməçəyə soxur, yatıb qalır. Onların hamısı, xanım, dəyərsiz adamlardır. Kənddə onlarla bir arada yaşayarkən, elə bil, cəhənnəm əzabı çəkirsən. Bu kənd ki var ha, lap zəhləmi aparıb, Allaha çox şükür edirəm ki, qarnım tox, geyməyə paltarım var, atlı əsgərlikdə müddətimi bitirmişəm, üç il də kəndxuda olmuşam, indi sərbəst bir adamam: istədiyim yerdə dolanıram, kənddə yaşamaq istəmirəm, heç kəsin də ixtiyarı yoxdur ki, məni məcbur etsin. Deyirlər ki, arvadın var, sən, gərək, öz komanda arvadınla birlikdə yaşayasan. Nə üçün balam? Mən onun muzduru-zadiyam məgər?



– Deyin görək, Stepan, siz sevib evlənmisiniz? – deyə Maşa soruşdu.

– Bizim kəndlərdə nə sevgi ola bilər? – deyə Stepan cavab verdi və qımışdı. – Əslinə baxsan, xanım, bilmək istəyirsinizsə, mən ikinci dəfə evlənmişəm. Mən özüm kurilovkalı deyiləm. Zaleqoş kənddindənəm. Sonra Kurilovkaya gəlib burada evlənmişəm. Deməli, biz beş qardaşq – atamız hər birimizin hissəsini aramızda düz bölmək istəmədi, mən də baş əyib yola düşdüm, yad bir kəndə gəlib evləndim. Arvadın evinə girdim. Birinci arvadım isə gənc yaşlarında oldu.

– Nədən öldü?

– Axmaqlığından. Olurdu ki, ağlayır, arasıkəsilmədən göz yaşları axıdır, lap boş yere ağlayırdı; ağladı ağladı axırda canını dərdə saldı. Gözəlləşsin deyə, daima cürbəcür otları qaynadıb suyunu içirdi; bu dərmanlar, gərək ki, içalatını xarab etmişdi. Kurilovkada aldığım ikinci arvadım isə, nə deyim, təribyəsiz, qaba bir qadındır, vəssalam. Onu mənə nişanlamaq üçün elçi gedəndə başdan çıxdım. Fikirləşdim ki, gənc, ağbəniz bir qızdır, özləri də çox təmiz dolanırlar. Onun anası, sənki, xlistçiliğə mənsub bir təriqətçidir, qəhvə içir, başlıca olaraq, deməli, təmiz dolanırlar. Beləliklə, evləndim, ertəsi gün isə nahar eləyərkən qaynanamadan qaşiq istədim, o mənə qaşiq verərkən gördüm ki, onu barmaqları ilə sildi. Aha, bu da bunların təmizliyi deyə, düşündüm. Bir il onlarla yaşıdım, sonra ayrılib getdim. – O, bir qədər susub, – gərək, mən şəhərli bir arvad alaydım, – deyə sözüne davam etdi. – Deyirlər ki, arvad ərinin köməkçisidir. Mənə köməkçi nə lazımk, mən özüm özümə kömək edərəm, yaxşısı budur ki, sən gəl mənimlə söhbət elə, həm də ağızına nə gəldi demə, ətraflı söhbət elə, təsirli sözlər danış. Yaxşı söhbət olmazsa, o, nə dirilikdir.

Stepan birdən-birə susdu və dərhal onun cansıxıcı, yeknəsəq zümrüməsi eşidildi. Demək ki, o, məni görmüşdü.

Maşa tez-tez dəyirməna gedir və görünür ki, Stepanla etdiyi söhbətlərdən zövq alır. Stepan mujikləri lap ürəkdən və dərin bir qənaətlə söyüb pisləyir, buna görə de Maşa Stepana meyil göstərirdi. Maşa dəyirmandan qayıdanda bağın keşikçisi – gic mujik hər dəfə:

– A qız, Palaşka! Xoş gördük, a qız, Palaşka! – deyə səslənir və it kimi ona hürürdü, – ham, ham!..

Maşa isə dayanır, ona diqqətlə baxır, elə bil, bu gicin hürüşündə öz fikirlərinin cavabını eşidir və ehtimal ki, Stepanın söyüşləri kimi bu hürüş də onu cəlb edirdi. Evdə isə yeni bir xəbər eşidirdi, məsələn, xəbər verirdilər ki, kənd qızları bostanımızda kələmləri əzib və ya Larion cilovları oğurlayıb, o da istehzalı təbəssümə çiyinlərini atır:

– Bu adamlardan artıq nə gözləmək olar! – deyirdi.

O hiddətlənir, acığın üzüyində yiğilirdi, halbuki mən mujiklərə öyrəşirdim, onlar məni getdikcə daha çox cəlb edirdilər. Əksəriyyət etibarilə onlar əsəbi, hirsəndirilmiş, təhqir edilmiş adamlar idilər; onlar xəyalı düşkün, məzlum, avam, görüş sahəsi məhdud, tutqun olan, daima boz torpaq, maraqsız günlər və qara çörək üçün düşünnən adamlar idi; onlar hiylə işlədirdilər, amma, quş kimi bircə başlarını ağacın dalına çəkib gizlədir, hesab da bilmirdilər. Onlar bizim otlağı iyirmi manat muzd alıb calmaq istəmir, amma yarım vedrə araq vəd edilən başqa bir yerə gedirdilər. Halbuki iyirmi manata dörd vedrə araq ala bilərdilər. Həqiqətən, hər tərəfdə çirk, əyyaşlıq, axmaqlıq və firildaq gözə çarpıldı, lakin bütün bunlarla birlikdə, mujik həyatının, ümumiyyətlə, bir möhkəm, sağlam əsas üzərində dayandığı hiss olunurdu. Öz xışının dalınca yeriyən mujik nə kimi kobud bir heyvana oxşayırsa oxşasın, başını araqla necə məst edirsə etsin, hər halda, ona yaxından diqqətlə baxanda hiss edirdin ki, onda gərəkli və çox mühüm bir cəhət var ki, bu, məsələn, Maşada və həkimdə müşahidə olunmur, yəni mujik inanır ki, Yer kürəsində əsas şey həqiqətdir, özünün və bütün xalqın nicatı, yalnız bu həqiqətdədir, buna görə də o, dünyada hər şeydən artıq yalnız ədaləti sevir. Mən arvadıma deyirdim ki, o, şüşədə ləkəni görür, lakin şüşənin özünü görmür; o cavab vermir, susur və ya Stepan kimi zümrümə edirdi... Bu rəhmli, zəkali qadın hiddətindən saralıb titrək səslə sərxoşluq və firildaqcılıq barəsində həkimlə danışarkən çəşib qalır və onun hafizəsizliyi məni heyrətə salırı. Mühəndis atasının da içki içdiyini, həm də çox içdiyini, Dubeçnya malikanəsinin alınmasına sərf edilən pulun tam bir sıra həyasız, vicdansızca-sına firildaq yolu ilə qazanıldığını o, necə unuda bilirdi? Necə yaddan çıxara bilirdi?



Bacım da özünəməxsus ayrıca bir həyat sürür və bu həyat tərzini məndən səy-qeyrətlə gizli saxlayırı. O, çox vaxt Maşa ilə piçıldışırı. Mən yaxınlaşanda o, bütün-bütünə büzüşür, baxışı xəcalətli və yalvarıcı bir şəkil alırı; yəqin ki, onun qəlbində nə isə baş verir, bu şeydən də o qorxur və ya utanırı. Bağda mənə rast gəlməsin və ya ikilikdə qalmasın deyə, o, həmişə Maşanın yanından kənara çəkilmirdi, mən də onunla hərdənbir, yalnız nahar süfrəsi başında danişa bilirdim.

Bir dəfə axşamçağı mən tikinti yerindən qayıdaraq bağda yavaş-yavaş gedirdim. Hava artıq qaranlıqlaşırdı. Bacım məni gör-mədən və ayaq səsini eşitmədən qoca və böyük alma ağacının yanında bir kölgə kimi tamamilə səssizcə gəzinirdi. Əynində qara paltar vardı, o, bir cığırda yerə baxa-baxa yeyin addımlarla var-gəl edirdi. Ağacdan bir alma düşdü, bu səsdən o diksindi, dayandı və gicgahlarını əlleri ilə sıxdı. Bu zaman mən ona yaxınlaşdım.

Birdən coşan səmimi məhəbbət duyğuları ürəyimə doldu, göz-lərim yaşardı, nə üçün isə anamızı, uşaqlıq dövrümüzü xatırlayaraq onu çıxınlarından tutub qucaqladım, öpdüm.

– Sənə nə olub? – deyə soruşdum. – Sən iztirab çəkirsən, mən coxdan bu halını görürəm. Söylə, sənə nə olub?

O, titrəyə-titrəyə:

– Dəhşətli bir haldayam, – dedi.

– Sənə nə olub axı? – deyə onun bu halının səbəbini öyrənib bilmək məqsədilə bir daha soruşdum. – Sən Allah, mənimlə açıq danış!

– Açıq danışacağam, danışacağam, bütün həqiqəti sənə söyləyəcəyəm. Duyğularımı səndən gizlətmək mənə çox ağır gəlir, çox əzab verir! Mən sevirəm, Misail! – deyə piçilti ilə sözünə davam etdi.

– Sevirəm, sevirəm... Mən xoşbəxtəm, lakin nədəndisə çox qorxunc bir haldayam!

Ayaq səsləri eşidildi, əynində ipək köynək, ayaqlarında uzun-boğaz çəkmə olan həkim Blaqovo ağacların arasında göründü. Yəqin ki, onlar burada, alma ağacının yanında görüşmək üçün söz-ləşmişdilər. Bacım onu görcək fövrən irəli atıldı və sevgilisini əlindən alırlarmış kimi iniltili bir səsle:

— Vladimir! Vladimir! — deyə çağırıldı.

Qız onun qucağına sıxlıq və ehtirasla üzünə baxırdı; son zamanlarda onun nə qədər arıqlayıb saraldığını mən ancaq indi müşahidə etdim. Xüsusən bu, onun torlu yaxalığından sezilirdi; çoxdan tanıdığım bu yaxalıq, indi onun nazik və uzun boynunda hər hansı bir vaxtda olduğundan daha boş durub, sallaq görünürdü.

Həkim karıxdı, lakin dərhal özünə gəldi və onun saçlarını tumarlaya-tumarlaya:

— Yaxşı, bəsdir, yetər... — dedi. — Nə üçün belə əsəbiləşirsən? Görürsən ki, gəlmışəm.

Biz utana-utana bir-birimizə baxaraq danışmirdiq. Sonra üçlükdə gedərkən, həkimin mənə söylədiyi bu sözləri eşitdim:

— Bizdə mədəni həyat hələ başlamayıb. Qocalar: “İndi heç bir şey yoxdur, qırxinci və ya altmışinci illərdə bir şey vardi”, — deyə özlərinə təselli verirlər; qocalar belə deyirlər, biz ki gəncik, beyinlərimizə hələ *marasmus senilis*¹ toxunmayıb, biz belə xəyallarla özümüzü sakitləşdirə bilmərik. Rusyanın əvvəli 862-ci ildən başlanır, mədəni Rusyanın əvvəli isə, anladığımı görə, hələ başlanmamış.

Lakin mən onun bu müləhizələrinə fikir vermirdim. Qəribə bir vəziyyət idi, heç inanmaq istəmirdim ki, bacım aşiq olub, indi o, yad bir adamın qoluna girib məhəbbətlə dolu bir nəzərlə onun üzünə baxır. Sərbəstlik nə olduğunu bilməyən əsəbi, qorxaq, zəlil bir qız olan bacım indi arvadı və uşaqları olan bir adamı sevir! Nə üçün heyifsiləndim, amma səbəbini bilmədim, həkimin yanında olması, nədənsə, artıq xoşuma gəlmirdi, həm də heç başa düşə bilmirdim ki, onların bu məhəbbətinin nəticəsi nə olacaq.

XV

Maşa ilə mən məktəbin tədris mərasimində iştirak etmək üçün Kurilovkaya gedirdik. Maşa ətrafa baxaraq yavaş səslə:

— Payız, payız, payız... — dedi. — Yay keçdi. Quşlar uçub getdi, yaşılıq adına yalnız bədmüş ağacından başqa heç bir şey qalmayıb.

Bəli, yay artıq keçmişdi. Hava sakit və ılıq idi. Lakin səhərlər soyuq olur, çobanlar indi kürklərini geyib işə çıxırdılar, bağımızda astra çiçəkləri üzərinə düşən şəh bütün gün içərisində qurumurdu.

¹ Qocalıqdan töreyən zəiflik (*latinca*).



Daima həzin səslər eşidilirdi, – başa düşə bilmirdin ki, pəncərə qapılarının paslı həncamalarını cirıldayır və ya durna qatarları uçub gedir – adamın ürəyi açılır, yaşamaq arzusu oyanırdı!

Maşa sözünə davam edərək:

– Yay keçdi... – deyirdi. – İndi biz gördükümüz işlərə yekun vura bilərik. Çok işləmiş, çox düşünmüşük, bu da bizi daha yaxşılaşdırıb, bizə eşq və şərəf olsun, şəxsi təkamülmüzdə müvəffəqiyyət qazanmışıq; lakin bu müvəffəqiyyətimizin mühitə, ətrafımızda yaşayan adamların həyatına müsbət bir təsiri olubmu, heç olmazsa, bir nəfərə xeyir veribmi? Yox. Cəhalət, cirk, sərxaşluq, hər kəsi heyrətləndirən həddindən artıq uşaq ölümü – hər şey olduğu kimi qalmış, sənin yer sürüb əkməyin, mənim isə sərf etdiyim pul və oxuduğum kitabçalar kimsənin həyatını yaxşılaşdırıbmış. Yəqin ki, biz yalnız özümüzcün işləmişik və ancaq özümüz ətraflı surətdə fikirləşmişik.

Bu kimi mühakimə və mülahizələr məni çasdırır, bilmirdim ki, nə düşünüm.

– Biz əvvəldən axıradək səmimi olmuşuq, – dedim, – kim səmimi isə, o, haqlıdır.

– Buna nə söz ola bilər? Biz haqlı idik, lakin haqlı olduğumuz işi düzgün həyata keçirməmişik. Hər şeydən əvvəl, zahiri üsullarımızı götürək. Məgər onlar yanlış deyildir? Sən adamlara yararlı olmaq istəyirsən, lakin bircə malikanə satın aldığın üçün onlara bir fayda verə biləcək hər imkanın qabağını daha əvvəldən kəsirən. Sonra sən bir mujik kimi işləyir, geyinir və yeyirsən, öz nüfuzunla onların bu ağır, biçimsiz paltarını, dəhşətli komalarını, bu sarsaq saqqal - larını bir növ qanuna salırsan... Digər tərəfdən, tutaq ki, uzun, çox uzun bir müddət, bütün ömrün boyunca işləyir, nəhayət, bəzi əməli nəticələr də əldə edirsən, lakin onların, əldə etdiyin nəticələrin nə əhəmiyyəti var, başdan-başa cəhalət, acliq, çılpاقlıq və nəslin xarab olması kimi təbii hadisələrə qarşı bu nəticələr nə edə bilər? Onlar dənizə nisbətən bir damla qədər cüzi bir şey deyilmi?! Burada başqa mübarizə üsulları, qüvvətli, cəsarətli, təcili tədbirlər lazımdır! Həqiqətən, faydalı olmaq istəyirsənse, onda adı fəaliyyətin məhdud dairəsindən kənara çıx və kütləyə birdən təsir göstərməyə çalış! Hər şeydən əvvəl canlı, təsirli təbliğat lazımdır. İncəsənət, məsələn, musiqi nəyə görə bu qədər yaşamaq qabiliyyətinə malikdir, nə üçün

bu qədər şöhrət tapıb yayılır və həqiqətən, bu qədər qüvvətli təsir göstərir? Ona görə ki, musiqiçi və ya xanəndə birdən minlərlə adama təsir göstərir. Sevimli, gözəl incəsənət! – deyə o, xülyalı bir halda göyə baxa-baxa sözünü davam etdi. – İncəsənət adama qanad verir, uzaqlara, çox uzaqlara götürüb aparıır. Kim cirkdən, palçıqdan, xırda, dəyərsiz mənafedən zinhara gəlmışsə, kim həyəcana gəlmış, təhqir edilmiş və hiddətlənmişsə, o yalnız gözəllikdə istirahət və məmənunluq tapa bilər.

Faytonumuz Kurilovkaya yaxınlaşanda hava açıq və fərəhli idi. Bəzi həyətlərdə taxıl döyüür, çovdar küləşinin qoxusu gəlirdi. Hörmə çəpərlərin dalında üvəz ağacları qızarır, ətrafda hər yerə baxırdınsa, bütün ağaclar da qızıl kimi sarı və ya qırmızı görünürdü. Zəng qülləsində zəngləri çalır, ikonaları məktəbə aparırdılar; “Bizi müdafiə edən qeyrətli ana” duasını oxuyanların səsləri eşidilirdi. Hava nə qədər təmizdi, göyərcinlər nə qədər yüksəklərdə uçurdu!

İbadət mərasimi sinifdə keçirildi. Sonra Kurilovka kəndliləri Maşaaya ikona, Dubeçnya kəndliləri isə böyük krendel və qızıl suyu-na çəkilmiş bir duzqabı təqdim etdilər. Maşa da hönkür-hönkür ağlamağa başladı.

Bir qoca:

– Əgər artıq-əskik bir söz deyilib və ya narazılıq-zad olubsa, bağışlayın, – dedi, sonra Maşaaya və mənə baş əydi.

Biz evə gedərkən Maşa dönüb məktəbə baxırdı, rənglədiyim yaşıl taxtапuş indi günəş işığında parıldayıır, uzun müddət nəzəri - mizdən itmirdi. Hiss edirdim ki, indi mənə nəzər salan Maşanın baxışları vidalaşma baxışıdır.

XVI

Axşamüstü o, şəhərə getməyə hazırlaşdı.

Son zamanlar Maşa tez-tez şəhərə gedir, gecəni də orada qalırdı. O, evdə olmayanda mən işləyə bilmirdim, əl-qolum süstlə - şir, zəifləşirdi; böyük həyətimiz cansıxıcı və iyrənc boşluq kimi görünür, bağ şiddətli gurultu salırdı, onsuz mənə elə gəlirdi ki, ev, ağaclar, atlar artıq “bizimki” deyil.

Mən evdən bayıra çıxmırdım, daima evdə, onun stolunun dalında, kərid təsərrüfatı kitabları ilə dolu şkafının yanında otururdum;



onun keçmişdə istəkli, indi isə gərəksiz olan bu kitabları necə utana-utana mənə baxırdı! Saatlarla oturub qalırdım, saat yeddini, səkkizi, doqquzu vurur, bayırda his kimi qara payız gecəsi hər tərəfi örtür, amma mən onun köhnə əlcəyini, ya həmişə yazdığını qələmini və ya balaca qayçısını gözdən keçirirdim; heç bir iş görmür və açıqdan-açığa boynuma alırdım ki, əvvəlcə yer sürür, ot biçir, ağacların budaqlarını kəsirdim, bütün bu işləri ancaq o istədiyi üçün görürdüm. Əgər o, məni dərin bir quyunu təmizləməyə göndərsəydi, bu işin lazımlı olmadığını ayırd etmədən quyuya girər və qurşağacan çıxan su içərisində çalışardım. İndi o yanında yox ikən Dubeçnya bütün xarabalıqları, zibilliyi, şaqqılıtı ilə çırplılan pəncərə-qapıları, gecə və gündüz oğruları ilə birlikdə mənə qarmaqarışq bir şəkildə görünürdü. Belə bir vəziyyətdə hər hansı işin heç bir faydası ola bilməzdi. Bir də vəziyyətimin möhkəm olmadığını, ayaqlarım altındakı torpağıın, sanki, çökdüyüünü, burada, Dubeçnyada vəzifəmin bitdiyini, uzun sözün qisası, məni də, kənd təsərrüfatı kitablarının aqibəti kimi bir aqibət gözlədiyini duydugum halda, nə üçün burada işləməli, nə üçün gələcəyin qayçısını, fikrini çəkməli idim? Ah, o gecə təklikdə keçirdiyim saatlar ərzində, sanki, indicə birisinin: "Vəzifən bitmişdir, dur get", – deyə səslənəcəyini gözlədiyim, hər dəqiqə diqqət və həyəcanla qulaq asdığım zaman məni sarsıdan qüssə nə idi?

Mən Dubeçnyadan gedəcəyimə təəssüf edir, yəqin ki, xəzani yetişən öz məhəbbətimə heyif silənirdim. Sevmək və sevilmək nə böyük səadət və bu hündür qüllədən aşağı enməyə başladığını duymaq nə qədər dəhsətdir!

Maşa ertəsi gün axşamçağı şəhərdən qayıdır gəldi. O, nədən - sə, narazı idi, lakin narazılığının səbəbini gizli saxlayırdı; ancaq: "Bütün bu qış çərçivələri nə üçün sallanıb, – deyə soruşdu, – belə - liklə, adam boğula bilər", – dedi.

Mən iki çərçivəni çıxarıb götürdüm. Biz yemək istəmirdik, lakin süfrə başına oturub şam elədik. Arvadım mənə dedi:

– Get, əllərini yu. Səndən boyan iyi gəlir.

O, şəhərdən təzə, şəkilli jurnallar gətirmişdi, biz axşam yeməyindən sonra birlikdə bu jurnalları gözdən keçirtdi. Modaya uyğun şəkil və ülgüləri olan əlavələr də rast gəldi. Maşa ötəri baxır və onları sonra yaxşıca gözdən keçirmək üçün bir tərəfə qoyurdu, lakin

zəng kimi enli və saya yubkası olan uzunqollu bir paltar onu maraq-landırıcı, bir dəqiqə ona ciddi nəzər və diqqətlə baxdı.

– Bu, pis deyil, – dedi.

– Hə, – dedim, – bu paltar sənə çox yaxşı yaraşar. Çox yaxşıl!

Bu paltar şəkli Maşanın xoşuna gəldiyi üçün, yalnız buna görə mən riqqətlə ona baxaraq və jurnalda boz ləkəyə həvəslə tamaşa edərək, mehriban-mehriban:

– Çox gözəl, qəşəng paltardır! Gözəl, çox gözəl, Maşa! Əzizim Maşal – dedim.

Göz yaşlarımda da damcı-damcı axıb şəklin üstünə töküldü.

– Çox gözəl, Maşa... Sevimli əziz Maşa... – deyə mizildənirdim.

O getdi, yatdı. Mən daha bir saat oturub şəkillərə tamaşa etdim.

Maşa yataq otağından səsləndi:

– Sən çərçivələri nahaq yerə çıxartdın, qorxuram ki, birdən soyuq olsun. Gör necə külək gelir!

Mən “müxtəlif xəbərlər”də ucuz mürəkkəb hazırlamaq və dünyada ən böyük brilyant haqqında bir neçə şey oxudum. Onun xoşuna gələn modaya uyğun paltar şəkli yenə də mənə rast gəldi; mən bu, musiqiyə yaxşı bələd olan, rəssamlıq və ədəbiyyatdan başı çıxan qəşəng, möhtəşəm qadını əlində yelpik və çiyinləri açıq olaraq balda təsəvvür etdim; oynadığım rolun nə qədər kiçik və qısa olduğunu düşündüm!

Bir-birimizə rast gəlib ər-arvad olmamız yalnız bir hadisə idi ki, bu zirək və zəkali qadının həyatında sonralar bu kimi hadisələr az olmayıacaqdı. Artıq söylədiyim kimi, dünyanın bütün gözəl nemətləri onun qulluğunda hazır olub tamamilə müftə əldə edilir, hətta ideya və modaya uyğun zehni irəliləmələr belə onun həyatını rəngarəng şəkillərə salaraq zövqünə xidmət edirdi; mən də bir arabacı idim ki, onu bir ehtirasdan digərinə aparıb çatdırmışdım. İndi onun mənə artıq ehtiyacı yox idi; birdən parıldayıb uçacaq, mən də tək-tənha galacağam.

Sanki, mənim bu düşüncələrimə cavab olaraq həyətdə: “Qa-ro-ul!” – deyə şiddetli bir bağırkı eşidildi. Bu, nazik qadın səsinə oxşa - yan bağırkı idi, külək də, onu yamsılamaq istəyirmiş kimi, bacada nazik səslə viyldamağa başladı. Yarım dəqiqə keçməmişdi ki, yenə də küləyin gurultusu arasında və indi, elə bil, həyətin o biri ucunda:

– Qa-ro-ul! – deyə bağırıan səs eşidildi.



Arvad yavaş səslə:

– Misail, eşidirsən? – deyə soruşdu. – Eşidirsənmi?

O, yataq otağından köynəkcək və saçları dağınış halda çıxıb
yanıma gəldi və qaranlıq pəncərəyə baxa-baxa qulaq asmağa başladı.

– Deyəsən, kimi isə boğurlar, – dedi. – Elə bircə bu, əskik idi!

Mən tüfəngi götürüb bayırı çıxdım. Həyət çox qaranlıq idi, elə
şiddətli külək əsirdi ki, adam güc-bəla ilə ayaqüstüə dayana bilirdi.
Mən darvazaya sarı getdim, diqqətlə qulaq asmağa başladım: ağac-
lar gurultu salır, külək fişildayır və bağda, gərək ki, gic mujikin
koması yanında it tənbəl-tənbəl ulayırdı. Çöl-bayır zil qaranlıq idi,
dəmiriyol xəttində bir işiq belə görünmürdü. Keçən il kontorun
yerləşdiyi evin yanında birdən boğuq səs eşidildi:

– Qa-ro-ul!

– Ey, kimsən? – deyə səsləndim.

İki adam çarpışındı. Biri o birisini itələyir, digəri yerə dirənir və
hər ikisi ağır-ağır nəfəs alındı. Biri:

– Burax! – deyirdi. Mən İvan Çeprakovu tanıdım; nazik qadın səsi
ilə çığırın da o idi. – Burax, yoxsa əllərini dişləm-dişləm edərəm!

O birisinin də Moisey olduğunu tanıdım. Mən onları ayırdım və
bu zaman özümü saxlaya bilməyib Moiseyin sıfətinə iki şillə çek-
dim. O yıldı, sonra ayağa qalxdı, mən onu bir də vurdum.

– O, məni öldürmək istəyirdi, – deyə Moisey mızıldadı. – Xəl-
vətcə anasının komoduna yaxınlaşındı. Bir təhlükə-filan olmasın
deyə, onu evə salıb qapını bağlamaq istəyirəm.

Çeprakov isə sərxos idı, məni də tanımadı, o, yenə də “imdad”
deyə bağırmaq üçün dərin nəfəs alındı...

Mən onları buraxıb evə qayıtdım; arvadım artıq paltarını geyib
yataqda uzanmışdı. Həyətdə baş verən hadisəni ona nağıl etdim,
hətta Moiseyi vurdugumu da gizlətmədim.

– Kənddə yaşamaq çox qorxuludur. Bu gecə də nə qədər uzun -
dur, Allah göstərməsin!

Bir az sonra yenə də:

– İm-da-d! – səsi eşidildi.

– Mən gedib onları sakitləşdirərəm, – dedim.

O, çımcışən bir ifadə ilə:

– Yox, getmə, qoy bir-birinin boğazını gəmirsinlər, – dedi.

O, tavana baxır və diqqətlə qulaq asırdı: mən də sözə başla-

mağa cəsarət etmədən onun yanında oturub elə hiss edirdim ki, həyətdə “imdad” deyə bağırdıqları və gecənin uzun olduğu üçün, sənki, mən müqəssirəm. Biz dinib-danışmırdıq, mən pəncərələrin nə zaman işıqlanacağını səbirsizliklə gözləyirdim. Maşa isə daima elə baxırdı ki, guya, bihuşluqdan təzəcə aylılıb, indi heyrətlə düşüñürdü: bu, necə işdir ki, o, belə ağılli, tərbiyəli, səliqəli bir qadın olduğu halda, bu acınacaqlı mahal boşluğununa alçaq, yaramaz adamların arasına düşə bilib və o dərəcədə özünü unuda bilib ki, hətta bu adamlardan birisini sevmiş, altı ay da onun arvadı olmuş. Mənə elə gəlirdi ki, indi onun üçün mənimlə Moisey və Çeprakov arasında heç bir fərq yoxdur; onun düşüncəsində hər şey – mən də, evlənməmiz də, təsərrüfatımız da, payız yağışlarından xarab olan yollar da, bu sərxoş vəhşi “imdad” bağırtısında birləşmişdi; nəfəs alır və ya daha rahat uzanmaq üçün tərpənərkən onun sıfətində: “Ah səhər tez açılsayı!” düşüncəsinin ifadəsini oxuyurdum.

O, səhərçağı faytona minib getdi.

Mən onu gözləyərək daha üç gün Dubeçnyada qaldım, sonra şeylərimizi bir otağa yiğib qapısını bağladım və səhərə getdim. Mən mühəndisin qapı zəngini çaldıqda artıq qaş qaralmış və Böyük Dvoryan küçəmizdə fənərlər yandırılmışdı. Pavel mənə dedi ki, evdə heç kəs yoxdur: Viktor İvanıç Peterburqa gedib, Mariya Viktorovna isə, gərək ki, Ajoginlərin evində məşqlərə tamaşa edir. Yadimdadır ki, sonra böyük həyəcan içərisində Ajogingilə gedir, pilləkənlə yuxarı çıxarkən ürəyim çırpinır, çırpinır, nəfəsim kəsilir və yuxarı meydancada uzun müddət dayanaraq bu sənət məbədinə keçməyə cəsarət etmirdim! Zalda kiçik stolun, royalın üstündə və divarda üç-üç şam yanırı; birinci tamaşa da ayın on üçünə təyin edilmişdi, indi, ağır gün sayılan bazar ertəsi günündə birinci məşq keçirildi. Deməli, xurafatla mübarizə aparılırdı! Səhnə sənətinin bütün həvəskarları artıq toplanmışdır; böyük qız, ortancı qız və kiçik qız öz rollarını dəftərdən oxuya-oxuya səhnədə gəzirdilər. Adamlardan kənarda hərəkətsiz dayanan Turp gicgahını divara söykəyib, sitayış sevgisi ilə dolu nəzərlə səhnəyə baxır, məşqin başlanması gözləyirdi. Hər şey, keçmişdə olduğu kimi idi!

Mən ev sahibəsinə sarı irəlilədim, salamlaşmaq lazımdı, lakin birdən hamı: “Ss-ss”, – deyə səsləndi və əllərinin hərəkəti ilə anlatıldılar ki, ayaqlarımın səsi məşq edənlərə mane olur. Ara səkitləşdi.



Royalın qapağını qaldırdılar; bir xanım royalın qabağında oturdu və zəif gözlərini qiyyaraq notlara baxmağa başladı; sevimli, geyinib-kecinmiş gözəl Maşam da royala yaxınlaşdı, lakin indi o, xüsusi yeni bir şəkildə gözəl idi, yazda məni görmək üçün dəyirmana gələn Maşaya heç oxşamırdı; o oxumağa başladı:

Nə üçün sevirəm səni, aydın gecə?

Tanış olduğumuz zamandan bəri bu ilk dəfə idi ki, mən onun mahni oxumasını eşidirdim. Onun gözəl, xoş və güclü səsi vardı; o oxuduqca mənə elə gəldi ki, dəymış şirin və ətirli qovun yeyirəm. Budur, oxuyub qurtardı, onu alqışladılar; o da çox razi qalıb gözlərini oynada-oynada, notları vərəqləyərək, nəhayət, qəfəsdən xilas olub azadlıqla çıxıldıqdan sonra qanadlarını gərib düzəldən bir quş kimi, paltarını düzəldə-düzəldə güllümsəyirdi. Onun saçları qulaq -larının üstünə daranıb tökülmüşdü, üzündə də pis, qırurlu bir ifadə vardı, elə bil, bizim hamımıza meydan oxumaq və ya atları qışnayırmış kimi: "Ay sevimli heyvanlar!" – deyə səslənmək istəyirdi.

Gərək ki, bu zaman o, öz sürücü babasına daha çox oxşayırdı.

Maşa mənə el verərək:

– Sən də buradasan? – deyə soruşdu. – Eşitdin, necə oxuyurdum? Hə, necə görürsən? – O, cavabımı gözləmədən sözünə davam etdi, – nə yaxşı ki, sən də buradasan. Mən bu gecə Peter -burqa gedirəm, orada çox qalmayacağam. Mənə izin verirsən?

Mən gecəyərəsi onu vağzala aparıb yola saldım. O, məni, ehtimal ki, lüzumsuz suallar vermədiyim üçün razi qalaraq, mehriban-mehriban qucaqladı və məktub yazacağını vəd etdi, mən də göz yaşlarını güclə saxlayaraq, bir söz demədən, onun əllərini sıxır, öpür, öpürdüm.

O getdi, mən dayanıb uzaqlaşan qatarın işıqlarına baxır, onu xəyalimdə oxşayır və yavaş səslə:

– Sevimli Maşam, gözəl Maşa... – deyirdim.

O gecə Makarixa məhəlləsində, Karpovnanın evində yatdım; səhər isə qızını həkimə ərə verən varlı bir tacirin mebelinə Turplla birlikdə üz çəkirdim.

XVII

Bazar günü nahardan sonra bacım yanına geldi və mənimlə birlikdə çay içdi.

O, mənim yanına gələrkən şəhər kitabxanasından aldığı kitabları göstərərək:

— İndi çox kitab oxuyuram, — dedi. — Sənin arvadın və Vladimir sağ olsunlar, onlar şüurumu oyatdilar. Onlar məni xilas etdilər, onların vasitəsilədir ki, mən indi özümün insan olduğumu duyuram. Keçmişdə olurdu ki, gecələr cürbəcür fikirlər başıma dolur, yatmadım: “Ah, bu həftə bizdə çox qənd işlənib! Ah, birdən xiyanın duzu həddindən artıq olar” — deyə düşündürdüm. Mən indi də yata bili-rəm, lakin başımda artıq başqa fikirlər var. Ömrümün yarısını belə sarsaqcasına, qorxa-qorxa keçirdiyim üçün əzab çəkirəm. Keçmişim nifrət edirəm, utanıram, atama indi düşmən nəzəri ilə baxıram. Ah, sənin arvadından nə qədər də razıyam! Amma Vladimir? O, çox gözəl bir adamdır! Onlar məni başa salıblar.

— Heç yaxşı deyil ki, gecələr yatırısan, — dedim.

— Elə bilirsən ki, xəstəyəm? Zərrə qədər də olsa, xəstə-zad deyi-ləm. Vladimir məni müayinə edib, deyir ki, tamamilə sağlam bir adamam. Lakin iş sağlamlıqda deyil, onun çox da əhəmiyyəti yoxdur... De görüm, mən haqlıyam?

Onun mənəvi yardımına ehtiyacı vardı – bu da aydın idi. Maşa getmiş, həkim Blaqovo da Peterburqda idi, şəhərdə məndən başqa kimsə qalmamışdı ki, onun haqlı olduğunu özünə söyləyə bilsin. O, gizli fikirlərimi öyrənməyə cəhd edərək diqqətlə üzümə baxırdı; onun yanında fikrə gedir və ya susurdumsa, bunun səbəbini özünə yozur və kədərlənirdi. Daima ehtiyatlı olmaq lazımlı gəlirdi: “O, mən haqlıyammı?” – deyə soruşanda, dərhal cavab verirdim ki, haqlısan, mən də sənə dərin hörmət bəsləyirəm.

— Bilirsən? Ajogingildə mənə rol veriblər, — deyə o, sözünə davam etdi, — səhnədə oynamaq istəyirəm. Yaşamaq, müxtəsər, həyatın hər lövhəsindən istifadə edib kam almaq istəyirəm. Mənim heç bir istedadım yoxdur, rolum da cəmi on sətirdir, lakin, hər hal-da, bu gündə beş dəfə çay tökməkdən və aşpaz qadın bir parça artıq çörək yeməsin deyə, güdməkdən xeyli yüksək, ölçüyügelməz



dərəcədə nəcib bir işdir. Əsas məsələ də budur ki, qoy, nəhayət, atam görsün ki, mən də etiraz edə bilirəm.

Çaydan sonra o, mənim yatağımda uzandı və gözlərini yumub bir qədər yatdı; amma bənizi çox solğun idi. O, yataqdan qalxarkən:

– Bu, nə zəiflikdir! – dedi. – Vladimir deyirdi ki, bekarlıq nəticəsi olaraq, şəhərdəki qadınların və qızların hamisiniñ qanı azalıb. Bu Vladimir necə ağıllı adamdır. O, haqlıdır, çox haqlıdır. İşləmək lazımdır!

İki gündən sonra bacım məşq etmək üçün rol dəftərini götürüb Ajoginlərin evinə gəldi. O, qara paltar geymiş, boynuna mərcan taxmış, döşünə uzaqdan duzlu kiçik piroqa oxşayan broşka sancmışdı; qulaqlarındakı iri sırgaların brilyantları par-par parıldayırdı. Mən ona baxıb pərt oldum: zövqsüz, səliqəsiz geyinib-keçinməsin-dən heyrətə düşdüm. Onun münasibətsiz olaraq brilyant sırga taxıb qəribə paltar geyməsi, başqa adamların da nəzərindən qaçmamışdı; gördüm ki, ona baxanlar istehza ilə gülümsəyirlər; kim isə gülərək:

– Misir Kleopatrasıdır, – dedi.

O, özünü aristokrat, sərbəst, sakit bir qadın kimi göstərməyə səy edir, buna görə də ədalı və qəribə bir şəkildə görünürdü. Sadəliyindən və sevimliliyindən bir əsər qalmamışdı.

Kleopatra mənə yaxınlaşaraq:

– Bu saat atama bildirdim ki, məşqə gedirəm, – deyə sözə başladı, – o da bağırdı və mənə xeyir-dua etməyəcəyini bildirdi, hətta az qalmışdı ki, məni vursun. – O, dəftərə baxaraq – bilsən, öz rolumu da öyrənməmişəm, – dedi. – Yəqin ki, çəşacağam. Beləliklə, qəti qərara gəlmışəm, – deyə şiddətli həyəcan içərisində sözünə davam etdi. – Qərarım qətidir...

Kleopatra elə təsəvvür edirdi ki, hamı ona baxır, belə mühüm bir qərara gəldiyi üçün heyrətlənir və onun daha nə isə edəcəyini, ayrıca hərəkət və qərarını gözləyirlər; mənimlə onun kimi kiçik və maraq oyatmayan adamlara heç kəs etinə etmir deyə, onu qane etmək də mümkün deyildi.

Üçüncü pərdəyədək onun bir işi yox idi, o, mahal əhlindən qonaq gələn xəbərçi bir qadının rolunu oynayacaqdı. Bu rol da ancaq ondan ibarət idi ki, o, gizlicə qulaq asırmış kimi qapının yanında duracaq, sonra da qısa bir monoloq söyləyəcəkdi. O azı saatyarımdan sonra səhnəyə çıxacaqdı, bu müddət içərisində nə qədər ki səhnədə gəzir, oxuyur, çay içir və mübahisə edirdilər,

bacım yanından kənara çekilmir, daima öz rolunu öyrənərək mirtildənir, əlindəki dəftəri əsəbi halda ovuşdururdu, həm də elə təsəvvür edirdi ki, hamı ona baxır, onun çıxışını gözləyir; bu zaman o, saçını titrək əli ilə düzəldir və mənə müraciət edib:

— Mütəq çəşacاقام, — deyirdi, — bilsəydin, ürəyimdə necə ağır bir çırpıntı var! Elə qorxuram ki, guya, bu saat məni götürüb ölüm cəzası vermək üçün dar ağacının dibinə aparacaqlar.

Nəhayət, onun növbəsi çatdı. Rejissor:

— Kleopatra Alekseyevna, siz çıxmalısınız! — dedi.

O, üzündə dəhşət ifadəsi ilə, kifir, qaba bir halda səhnənin ortasına çıxdı və yarımdə qəziqəyə qədər donuxub tamamilə hərəkətsiz dayandı; yalnız qulaqlarından sallanan iri sırgalar yellənirdi. Kim isə:

— İlk dəfə dəftərdən oxumaq olar, — dedi.

Mənə aydın idi ki, o, titrədiyinə görə danışa bilmir, dəftəri aça bilmir və indi, qətiyyən, rolun fikrini də çekmir; mən onun yanına gedib bir söz söyləmək istədim, bu zaman o, birdən səhnənin ortasında diz çöküb hönkür-hönkür ağlamağa başladı.

Hamı hərəkətə gəldi, hər tərəfdə səs-küy qalxdı, yalnız mən səhnənin yan dekorasiyasına soykənib, baş verən bu hadisədən heyrətə düşmüştüm, nə edəcəyimi də anlamır, bilmirdim. Gördüm ki, onu götürüb apardılar. Sonra gördüm ki, Anyuta Blaqovo mənə yanaşdı; əvvəlcə zalda onu görməmişdim; indi o, elə bil, yerin altından çıxbın yanaşa gəldi. Başında bürüncük örtüklü şlyapa və həmişə olduğu kimi, sarkı, bir dəqiqəliyə gəlmışdı.

Anyuta mənə acıqlı-acıqlı və hər sözü qırıq-qırıq söyləyərək qızara-qızara:

— Mən ona dedim ki, oynamasın, — dedi. — Bu, ağılsızlıqdır! Siz ona mane olmalı idiniz!

Gödək və qolları qısa kofta geymiş, döşünə papiros külü tökül - müş, ariq və yastıdöş xanım Ajogina yeyin-yeyin yaxınlaşdı, əllərini ovuşdura-ovuşdura və adəti üzrə, gözlərini üzümə zilləyib diqqətlə baxa-baxa:

— Dostum, bu, dəhşətdir, — dedi. — Bu, dəhşətdir! Bacınız hamı - lədir... ikicanlıdır! Rica edirəm, onu götürüb aparn...

O, həyəcanından ağır-agır nəfəs alındı. Özü kimi ariq və yastıdöş üç qızı isə kənarda dayanıb qorxa-qorxa bir-birinə qıslmışdı.



Onlar katorqa cəzasına məhkum edilmiş bir cinayətkarı indicə evlərində tutmuşlarmış kimi təşvişə düşmüş, heyrətlənmişdilər. Nə rüsvayçılıq, nə qorxunc bir vəziyyət! Axi bu hörmətli ailə bütün ömrü boyu xurafatla mübarizə etmişdir; yəqin, onlar belə zənn edirmişlər ki, bəşəriyyətin bütün xurafat və mövhümata uyub yoldan azmasına qarşı aparılan mübarizə, üç şamdan, ayın on üçündə və ağır gün sayılan bazar ertəsi günündə bir işə başlamaqdan ibarətdir!

Xanım Ajogina:

– Rica edirəm... sizdən rica edirəm... – deyə təkrar edir və “rəm” hecasında dodaqlarını naz-qəmzə ilə büzür və onu “yəm” şeklinde söyləyir, – rica edirəm, onu evə aparın, – deyirdi.

XVIII

Bir az sonra bacımla mən pilləkəndən aşağı düşürdük. Mən onu paltomun ətəyi ilə örtmüştüm; fənər olmayan döngələrdən tələsə-tələsə keçir, rast gələn adamlardan çəkinirdik; bu da qaçaqaça oxşayırdı. Bacım artıq aqlamır, mənə yaşı qurumuş gözləri ilə baxırdı. Mən onu apardığım Makarixa məhəlləsinədək cəmi iyirmi dəqiqəlik yol vardi; qəribə burasıdır ki, bu qədər qısa vaxt içərisində biz bütün keçmiş həyatımızı xatırlamış, hər şey barəsində danışmış, vəziyyətimizi ətraflı surətdə düşünmiş, ölçüb-biçə bilmisdik...

Belə qərara gəldik ki, biz artıq bu şəhərdə qala bilməyacəyik, mən bir az pul əldə etdikdən sonra köçüb başqa bir yerə getməliyik. Bəzi evlərdə artıq yatmışdilar, başqa evlərdə qumar oynayırdılar; biz bu evlərə nifrət edir, qorxur və bu qədər hürküdüyümüz hörmətli ailələrin, bu dram sənəti həvəskarı olan adamların qatı mövhumat - çılığı, qəlbən qaba olmaları, dəyərsizliyi haqqında danışır və mən soruşurdum ki, bu axmaq, qəddar, tənbəl, şərəfsiz adamlar, sərxoş, mövhumatçı Kurilovka mujiklərindən nə ilə fərqlənirlər və ya şüur - suz, iradəsiz hərəkətlərlə məhdud həyatının yeknəsəqliyi, təsadüfi bir hadisə ilə pozularkən hürküb çaxnaşan heyvanlardan bu adamların neyi yaxşıdır? Bacım evdə qalib yaşasayıdı, indi onun halı necə olacaqdı? O, atası ilə danışarkən və hər gün tanışlarına rast gələr - kən nə qədər ruhi əzab çəkəcəkdi? Mən bu halları göz qabağına gətirir və eyni zamanda öz yaxın adamları və qohum-qardaşı tərə - findən yavaş-yavaş əziyyət verilib tələf edilən tanışlarını xatırlayıır, əzab

verilib dəli olan itlər, balalarının tüklərini didib suya atdıqları sərçələr və uşaqlığından bəri arasıksilmədən bu şəhərdə müşahidə etdiyim ağır-agır və uzun müddət davam edən əzablar yadına düşürdü; başa düşə bilmirdim ki, bu şəhərin altmışbeş min nəfərə çatan əhalisi nə ilə yaşayır, nə üçün "İncil" oxuyur, nə üçün ibadət edir, nə üçün kitab və jurnal oxuyurlar. Eləcə qəlbinqara halda qalib, yüz və üç yüz il bundan əvvəl olduğu kimi, indi də azadlığa nifrat edirlərsə, bu vaxtadək yazılın bütün bu kitablar və deyilən sözlər onlara nə fayda verib? Podratçı dülğər bütün ömrü boyu bu şəhərdə ev tikir və hələ də "qalereya" əvəzinə, "qaldereya" deyir və ölənə qədər də belə deyəcək, eləcə bu altmış min nəfər də nəsilbənəsil həqiqət, mərhəmət və azadlıq haqqında oxuyur, bu sözləri eşidir və yenə də ölenədək səhərdən axşama qədər yalan deyir, bir-birinə əziyyət verir, azadlıqdan isə düşməndən qorxan kimi qorxur və nifrat edirlər.

Biz evə gəlib çatandan sonra bacım:

— Deməli, taleyimə belə yazılıbmış, — dedi. — Baş verən hadisədən sonra mən artıq oraya qayıdış gedə bilmərəm. İlahi, nə yaxşı oldu. İndi ürəyim sakitdir.

O, dərhal yatağa girib yatdı. Göz yaşları kirpiklərində işildayır, amma üzündə xoşbəxtlik ifadəsi oxunurdu. O, şirin yuxuya gedib yatdı; görünürdü ki, həqiqətən, ürəyi sakitdir və indi o istirahət edir. O, çoxdan, lap çoxdan bəri belə yatmamışdı!

Beləliklə, biz birlikdə yaşamağa başladıq. Bacım daima mahnı oxuyur və özünü çox yaxşı hiss etdiyini söyləyirdi; kitabxanadan alıb getirdiyimiz kitabları da oxunmadan geri aparıb verirdim, çünkü o artıq oxuya bilmir, ancaq xülyaya dalmaq və gələcək barəsində danışmaq istəyirdi. Kleopatra mənim alt paltarımı yamayırlı və ya sobanın yanında Karpovnaya kömək edərkən gah zülməmə edir, gah öz sevgilisi Vladimir barəsində danışır, onun ağılı və gözəl hərəkət tərzindən, yaxlılığından, qeyri-adi alimliyindən bəhs edirdi; mən bacımın həkimini artıq sevmirdim sə də, onunla razılaşirdim. O işləmək, müstəqil olaraq öz hesabına dolanmaq istəyir, səhhəti yaxşılaşan kimi gedib müəllimə və ya feldşer olacağını, döşəmələri və paltan özü yuyacağını söyləyirdi. O, öz körpəsini də indi dərin məhəbbət duyğusu ilə sevirdi; körpə hələ dünyaya gəlməmişdi, lakin o uşağın gözləri, əl-qolunun nə şəkildə olacağını və necə güləcəyini bilirdi. O, tərbiyə haqqında danışmağı sevir və Vladimir dünyada ən yaxşı



bir adam olduğu üçün tərbiyə xüsusunda bütün düşüncələri də yalnız ondan ibarət olurdu ki, uşaq da atası kimi qəşəng olmalı, gözəl tərbiyə almalıdır. Bu kimi söhbətlərin ardi-arası kəsilmirdi, bu barədə söylədiyi sözlər onda canlı bir sevinc oyadırdı. Bəzən mən özüm də nəyə şadlandığımı bilmədən sevinirdim.

Gərək ki, onun xülyacılığı mənə də sirayət etmişdi. Mən də heç bir şey oxumur, ancaq xülyaya dalırdım; axşamlar, yorğunluğuma baxmayaraq, əllərimi ciblərimə qoyub, otağın bir başından o biri başına gedib-gəlir, Maşa haqqında danışırdım.

– Nə güman edirsən, Maşa nə vaxt qayıdacaq? – deyə bacım – dan soruşdum. – Elə biliyəm ki, o, Milad bayramından gec olmayıraq qayıdır gələr. Orada onun nə işi var?

– O, sənə məktub yazmırsa, yəqin ki, çox tez qayıdacaq.

– Düzdür, – deyə razılaşırdımsa da, çox yaxşı bilirdim ki, Maşanın şəhərimizə qayıdır gelməsi üçün heç bir məqsəd və ehtiyacı yoxdur.

Mən onun üçün çox darixir, artıq özümü aldada bilmir və çalışırdım ki, başqları da məni aldatmasınlar. Bacım öz həkimini gözləyirdi. Mən isə Maşanı. İkimiz də arasıkəsilmədən danışır, gülür və otağındakı sobanın üstündə uzanıb daima mirtildən Karpovnanın yuxulamasına mane olduğumuzu hiss etmirdik.

Onun bu sözləri eşidilirdi:

– Samovar səhərçağı elə bir fit çalırdı, necə də çalırdı! Ah, bu heç yaxşı əlamət deyil, ezizlərim, heç yaxşı əlamət deyil.

Bizə bacım üçün həkimdən məktub gətirən poçtalyondan, bir də Prokofidən başqa kimse gəlmirdi; Prokofi bəzən axşamlar bize gəlir və dinmədən bacıma baxıb gedir və sonra öz mətbəxlərində:

– Hər rütbə sahibinin öz elmi olmalıdır, öz məqrurluğuna görə bunu başa düşmək istəməyənlərin isə aqibəti kədərlə olur, – deyirdi.

O, “aqibət” sözünü çox işlədirdi. Bir dəfə Milad bayramı ilə xəçaçuran arasındaki günlərdən birində mən bazardan keçərkən o məni öz qəssab dükənинə çağırırdı və əl vermədən çox mühüm bir iş haqqında mənimlə danışmaq istədiyini bildirdi. Onun üzü şaxtadan və içdiyi araqtan qızarmışdı; quldursifət Nikolka da əlində qanlı bıçağı tutub piştaxtanın dalında onun yanında dayanmışdı.

– Mən öz sözlərimi sizə ifadə etmək istəyirəm, – deyə Prokofi danışmağa başladı. – Bu hadisə uzun müddət sürüüb gedə bilməz, çünkü özünüz də başa düşürsünüz, adamlar belə bir aqibət üçün nə bizi, nə

də sizi təriflər. Analığım, əlbəttə, yazığı gələrək, bacınızın öz vəziyyəti səbəbi ilə başqa bir mənzilə köçməsi üçün xoşagelməyən sözləri sizə deyə bilmir, mən də artıq istəmirəm, çünkü onun əxlaqını bəyənmirəm.

Mən onun fikrini başa düşdüm və dükandan bayra çıxdım. Həmin gün bacımla mən Turpun evinə köcdük. Fayton tutmağa pulumuz yox idi; biz piyada gedirdik; mən şeylərimizi bağladığım boğçanı dalıma atıb aparırdım. Bacının əlində heç bir şey yox idi, amma o tövşüyür, öskürür və: "Tezmi çatacağıq", – deyə daima soruşdurdu.

XIX

Nəhayət, Maşadan məktub geldi.

O, məktubunda yazdı: "Sevimli, gözəl, mərhəmətli, həlim M.A. – qoca rəngsazın dediyi kimi, "bizim mələyimiz", mən atamlı Amerikaya sərgiya gedirəm. Bir neçə gündən sonra okeani – Dubecnya-dan çox uzaqlarda olan o dəryanı görəcəyəm, fikirləşəndə adamı dəhşət götürür! O, çox uzaqlardadır və göy qədər ucsuz-bucaqsızdır, mən də oraya, o geniş yerlərə getmək istəyirəm, mən sevinirəm, dəli kimi özümü bilmirəm; görürsünüz ki, məktubum da nə qədər rabbitəsizdir. Sevimli, mərhəmətli M.A., mənə sərbəstlik verin, bizi hələ bir-birimizə bağlayan telləri tez qırın. Sizinlə görüşməyim, sizi tanımağım həyatımı işıqlandıran ilahi bir şúa idi; sizin arvadınız olduğum isə bir yanlış hərəkət idi, siz burnu başa düşürsünüz, mən də bu səhvimi düşündükcə əzab çəkirəm; alicənab dostum, qarşınız - da diz çökür və sizə yalvarıram ki, birlikdə etdiyimiz bu səhvi düzəlt - məyə, qanadlarımı əzən bu yeganə ağır daşı götürüb tullamağa razı olduğunuzu olduqca tez, mən okeana yola düşənədək teleqrafla xəbər verin, bu xüsusda əlləşib çalışacağını bildirən atam, rəsmiy - yətə sizə çox da zəhmət verməyəcəyini mənə söz verir. Beləliklə, sərbəst olub istədiyim səmtə gedə biləcəyəm? Eləmi?

Xoşbəxt olun, Allah sizə yar olsun, məni, günahkar bəndəni bağışlayın.

Sağ-salamatam. Pulu zibil kimi sovurur, çox axmaqlıq edir, mənim kimi pis bir arvadın uşağı olmadığı üçün hər dəqiqə Allaha şükür edirəm. Mən nəğmə oxuyur və müvəffəqiyyət qazanıram, lakin bu bir maraq deyil, xeyr, bu, mənim istirahət yerim, hücrəmdir ki, indi buna doğru dincəlməyə gedirəm. Deyirlər ki, hökmədar



Davudun üzüyünün qasında: "Hər şey keçir" sözləri yazılmışdı. Adam qüssəli olduqda bu sözlərdən şənlənir, şən olanda isə kədərlənir. Mən də özüm üçün, yəhudi hərfləri ilə yazılmış belə bir üzük tapmışam, bu tilsim məni artıq əyləncələrdən və bənd olmaqdan saxlayacaq, hər şey dəyişir, keçir, həyat da keçəcəkdir, deməli, heç bir şey lazım deyildir. Ya da yalnız sərbəst, azad olduğunu bilməyin lazımdır, çünkü insan azad olduqda ona heç bir şey lazım olmur, heç bir şey. Əlaqə tellərini qırın. Sizi və bacınızı bərk-bərk qucaqlayıram. Öz M.-nizi bağışlayın və unudun".

Bacım bir otaqda, yenə də xəstə olan və indi sağalmağa başlayan Turp isə başqa otaqda yatırdılar. Mən bu məktubu aldığım zaman bacım səssizcə rəngsazın otağına keçib onun yanında oturmuş və kitab oxumağa başlamışdım. O, hər gün Ostrovskinin və ya Qoqolun əsərlərindən birini rəngsaz üçün oxuyur, o da gözlərini bir nöqtəyə zilləyərək gülmədən, başını yırğalaya-yırğalaya dirləyir və arabir öz-özünə:

– Hər şey ola bilər! Hər şey ola bilər! – deyə Mizildanırdı.

Pyesdə çirkin, eybəcər bir şey təsvir edilirdisə, o zaman o kam alılmış kimi barmağını kitaba vura-vura:

– Bax, yalan budur ha! Gör yalan nə eləyir! – deyirdi.

Onu cəlb edən pyeslərin həm məzmunu, həm əxlaqi mənası, həm də mürəkkəb və mahiranə quruluşu idi. O, müəllifin ustalığına heyvət edər, lakin heç vaxt onun adını çəkməzdə, həmişə belə deyərdi:

– Gör o, necə bacarıqla hər şeyi yerinə salıb!

İndi bacım yavaş səslə yalnız bir səhifə oxudu, artıq oxuya bil-mədi: səsi qırılırdı. Turp onun əlini tutdu və qurumuş dodaqlarını tərpədib güclə eşidilən xırıltılı səsle:

– Mömin adının ruhu tabaşır kimi ağ və hamardır, – dedi, – günahkar adaminkı isə – süngər daşı kimidir. Möminin ruhu əlif yağı kimi açıqdır, günahkarın ruhu isə qaz qatranı kimi qaradır. Zəhmət çəkmək, dərd çəkmək, bərkdən-boşdan çıxməq lazımdır, – deyə o, sözünə davam etdi, – kim ki zəhmət və dərd çəkmir, o, behiştə getməyəcək. Qarnı tox, zorlu, varlı adamların, pul borc verən sələmçilərin vay halına! Onlar behişt üzü görməyəcəklər. Bitki biti otu yeyir, pas dəmiri korlayır...

Bacım onun sözünü davam etdirərək:

– Yalan isə ruhu məhv edir, – deyə güldü.

Mən məktubu bir daha oxudum. Bizim üçün həftədə iki dəfə, adı məlum olmayan bir nəfərdən çay, fransız bulkası və cil (bunlardan ətir iyi gəlirdi) gətirən əsgər bu zaman mətbəxə gəldi. Mən işləmirdim, günlərlə evdə oturub qalmaq lazımlı gəlirdi; yəqin ki, bu bulkaları bizim üçün göndərən adam ehtiyacımız olduğunu bilirdi.

Bacımın əsgərlə necə söhbət etdiyini və fərəhlə güldüyünü eşidirdim. Sonra bacım uzanaraq bulkanı yeyir və mənə deyirdi:

— Sən qulluq etmək istəməyib rəngsazlığa başlayanda mən və Anyuta Blaqovo lap əvvəldən bilirdik ki, haqlısan, ancaq fikrimizi ucadan söyləməyə qorxurduq. De görüm, bu, nə qüvvədir ki, adamın düşündüyünü söyləməsinə mane olur? Məsələn, heç olmazsa, Anyuta Blaqovonu götürək, o, səni sevir, sənə pərəstiş edir və bilir ki, sən haqlısan; o, məni də öz bacısı kimi sevir və bilir ki, mən də haqlıyam, deyəsən, ürəyində mənə qıbtə də edir, lakin nə qüvvədir-sə, onun yanımıza gəlməsinə mane olur, o, bizdən çəkinir, qorxur.

Bacım əllərini döşünə qoyub vəcdlə:

— Bilsəydin, o, səni nə qədər sevir! — dedi. — O, bu məhəbbətini bircə mənə qaranlıqda yavaşça etiraf etmişdir. Bəzən o, məni bağda qaranlıq bir xiyabana aparır və onun üçün sənin nə qədər əziz olduğunu piçilti ilə danışmağa başlayırı. Görərsən, o heç vaxt ərə getməyəcək, çünki səni sevir. Sənin ona yazığın gəlirmi?

— Gəlir.

— Bu bulkaları da o göndərib. Doğrusu, gülüncdür, gizlənməyin nə mənası var? Mən də gülünc və axmaq idim, budur, oradan çıxıb getmişəm. İndi heç kəsdən qorxmur, istədiyimi düşünür və ucadan söyləyirəm — xoşbəxt də olmuşam. Evdə yaşadığım zaman xoşbəxtlik nə olduğunu heç anlamirdim, indi isə öz vəziyyətimi heç kralıça ilə də dəyişmərəm.

Həkim Blaqovo gəldi. O, tibb elmləri doktoru elmi dərəcəsini almış və indi bizim şəhərdə, atasının evində istirahət edirdi, bu yaxınlarda yenə Peterburqa gedəcəyini söyləyirdi. Həkim yatalaq və deyəsən, vəba xəstəliklərinə qarşı peyvənd məsələləri ilə məşğul olmaq, biliyini təkmilləşdirmək üçün bir xarici ölkəyə getmək və sonra kafedra müdürü olmaq istəyirdi. Hərbi qulluğu buraxmışdı. Şeviordan tikilmiş gen pencək, enli şalvar geyir, çox gözəl qalstuklar taxırdı. Bacım onun taxdiği sancaq və zaponkaları, yəqin ki, işvəbazlıq məqsədilə pencəyinin qabaq cibinə keçirdiyi qırmızı ipək



yaylığı görüb vəcdə gəlirdi. Bir dəfə bacımla mən bekarçılıqdan həkimin yadımızda olan bütün kostyumlarını saymağa başladıq və belə qərara gəldik ki, onun azi on kostyumu var. Aydın idi ki, o, əvvəlki kimi yenə də bacımı sevir, lakin onu özü ilə bərabər Peterburqa və ya xarici ölkəyə aparmaq istədiyini hətta zarafatla belə, heç söyləmirdi; bacım sağ qalarsa, onun və uşağının halının necə olacağını mən aydın surətdə təsəvvür edə bilmirdim. Bacım isə sonsuz xülyalara dalır və gələcəyi haqqında ciddiyetlə düşünmürdü; deyirdi ki, qoy o, haraya gedirse, getsin, qoy hətta onu özbaşına buraxsın,ancaq özü xoşbəxt olsun, mənə isə olub-keçənlər kifayət edər.

Adətən, həkim bizə gələndə bacımı çox diqqətlə müayinə edir və ona damcı dərmanı ilə süd içirirdi. Bu dəfə də bacımı müayinə edib bir stəkan süd içməyə məcbur etdi, sonra da otaqlarımıza kreozot qoxusu yayıldı. O, stəkanı bacımın əlindən alaraq:

– Bax, belə ağıllı olmaq lazımdır, – dedi. – Çox danışmaq sənin üçün zərərlidir, amma axır vaxtlarda sən sağsağan kimi ara vermədən boşboğazlıq edirsən. Xahiş edirəm, danışma.

Bacım gülməyə başladı. Sonra həkim Turpun otağına gəldi. Mən orada oturmuşdum; o, mehriban-mehriban əlini çıynımə vurdı.

– Hə, qoca, necəsan? – deyə xəstənin üstünə əyilib soruşdu.

Turp dodaqlarını yavaş-yavaş aralayaraq:

– Cənab ağa, – dedi, – cürət edib sizə bildirirəm ki, başımızın üstündə Allah var, hamımız ölməliyik... İzin verin doğrusunu deyim... Cənab ağa, siz behiştə getməyacəksiniz!

– Nə etmək olar, – deyə həkim zarafata saldı, – cəhənnəmdə yanalar da olmalıdır.

Birdən şüurum birtəhər oldu; elə bil, yuxuda gördüm ki, qışdır, gecədir, sallaqxananın həyətindəyəm, yanımda da Prokofi dayanıb, ondan istiot araqının iyi gəlir; qüvvəmi topladım, gözlərimi sildim və dərhal mənə elə gəldi ki, izahat vermək üçün qubernatorun yanına gedirəm. Nə əvvəller, nə də sonra mən belə bir hala düşməmişdim, yuxuya oxşayan bu qəribə xatirələr, məncə, həddindən artıq yorğunluq nəticəsində əsəblərimin pozğun bir hala düşməsindən əmələ gelmişdi. Mən sallaqxanaya getdiyimi və qubernatorla danışdığını xatırlayırm, eyni zamanda qarışiq, dumanlı bir şəkildə anlayırdım ki, bu, həqiqət deyildir.

Özümə gəldikdə gördüm ki, mən artıq evdə deyiləm, küçədə həkimlə birlikdə fənərlərin yanında dayanmışam. O:

— Kədərli, qüssəli bir hal, — deyir və göz yaşları üzünə axırdı.
— Kleopatra şəndir, daima gülür, ümidiyi itirmir, vəziyyəti isə ümidi-sizdir, əzizim. Sizin bu Turp da mənə nifrat edir və Kleopatra ilə pis rəftar etdiyimi daima mənə anlatmaq istəyir. O, özünə görə haqlıdır, lakin mənim də öz nöqtəyi-nəzərim var; olub-keçən hadisədən heç zərrə qədər də peşman deyiləm. Sevmək lazımdır, hamımız sevməliyik, doğru deyilmi? Sevgisiz həyat ola bilməz; kim məhəbbət-dən qorxur, çəkinirsə, o, azad deyildir.

O, yavaş-yavaş başqa mövzulara keçdi, elm haqqında, özünün Peterburqdə bəyənilən dissertasiyası haqqında danışmağa başladı; həkim həvəslə danışır və artıq nə bacımı, nə öz dərdini, nə də mənim vəziyyətimi xatırlamırıdı. Həyat onu cəzb edirdi. Maşa — Amerika və qaşı yazılı üzük sevdasına düşmüş, bu isə — doktor elmi dərəcəsi ilə alım şöhrətinə uymuşdu, yalnız bacımla mən köhnə vəziyyətimizdə qalmışdım.

Mən onunla vidalaşıb, fənərə yaxınlaşdım və məktubu bir daha oxudum. Onun yazda səhərçağı dəyirmanda olduğum zaman necə yanına gəldiyini, yarımkürkü üstünə çəkib yatdığını, adı bir arvada oxşamaq istədiyini xatırladım. Başqa bir dəfə isə — yenə də səhərçağı idi — biz balıq səbətini sudan çəkib çıxararkən çayın qıraqındakı söyüd ağaclarının budaqlarından üstümüzə iri yağış damcıları töküller, biz də gülürdük...

Böyük Dvoryan küçəsindeki eviminin pəncərələrində işıq görünmürdü. Mən keçmişdə etdiyim kimi barının üstündən aşib həyətə düşdüm, lampanı götürmək üçün dal qapıdan keçib mətbəxə girdim. Mətbəxdə heç kəs yox idi, atam üçün hazırlanan samovar sobanın yanında fişildayırdı. "İndi, görəsən, atama kim çay tökür?"

— deyə düşündüm. Lampanı götürüb daxmaya getdim və burada özüm üçün köhnə qəzetlərdən yataq düzəldib uzandım. Divardakı iri mismarlar əvvəlki kimi sərt bir şəkildə görünür, onların kölgələri səriyirdi. Soyuq idi. Mənə elə gelirdi ki, bu saat bacım gələcək və mənim üçün axşam yeməyi getirəcək, lakin dərhal yadına düşdü ki, o, Turpun evində xəstə yatar; barıdan aşib soyuq komada yatmağım isə mənə qəribə gəlirdi. Şürurum qarışır, olmayan şeylər gözü - mə görünürdü.



Zəng çalındı. Bu zəng səsləri ilə uşaqlıqdan tanış idim. Əvvəlcə divardakı məftil xışıldayır, sonra mətbəxdə qısa, həzin zəng səsi eşidildi. Deməli, atam klubdan qayıdır gəlmışdı. Mən ayağa qalxıb mətbəxə getdim. Aşbaz qadın Aksinya məni görcək əlini əlinə vurdu və nə üçünsə ağlamağa başladı.

O, yavaş səslə:

– Mənim doğma balam! Əzizim! Aman Allah! – deyə zarıldayırdı.

Aksinya həyəcanından döşlüyünü tutub əzişdirməyə başladı. Pəncərədə giləmeyvə və araqla dolu böyük şüşələr qoyulmuşdu. Mən çay fincanını doldurub ləzzətlə içdim, çünkü yaman içmək istəyirdim. Aksinya stolu və skamyaları təzəcə yumuşdu. Təmizkar aşbaz qadınların çalışdığı işqli, səliqəli mətbəxlərdə olduğu kimi, bu mətbəxdə də xoş bir ətir vardi. Vaxtilə, uşaq ikən bu ətir və cırçıramanın səsi bizi mətbəxə cəlb edir, nağıla qulaq asmağa və şahşah oyununa həvəs oyadırdı...

– Bəs Kleopatra haradadır? – deyə Aksinya yavaş səslə, tələsə-tələsə və nefəsini saxlaya-saxlaya soruşdu. – Bəs papağın haradadır, a bala? Deyirlər ki, arvadın Piterə gedib?

Anam hələ sağ ikən bizi qulluq edir, məni və Kleopatranı təknədə çızmızdırırdı; indi də biz onun nəzərində hələ öyüd vermək lazımlı gələn uşaq idik. Onunla görüşmədiyimiz zamandan Aksinya bu mətbəxin sakitliyi içində bir köhnə, qoca qulluqçu dərrakəsi ilə düşüñüb topladığı bütün mülahizələrini on-on beş dəqiqə içərisində danışıp ürəyini boşaltdı. Dedi ki, həkimi Kleopatra ilə evlənməyə məcbur etmək olar. Onu qorxudub yaxşı bir ərizə yazılsara, baş keşmiş onun birinci arvadının kəbinini pozub talağını oxuyar; yaxşı olardı ki, Dubeçyanı arvadından gizlin, yavaşça satıb pulunu banka öz adına qoyasan: mən və bacım atamıza baş endirib yaxşıca yalvarıbyaxarsaq, bəlkə də, o, bizi bağışlayar; camaatla birlikdə həzrəti Məryəmə dua etmək də lazımdı...

Atamın öskürməsi eşidildikdə, o:

– Di get, bala, onunla danış, – dedi. – Get, danış, boyun əy, üzüyünün qaşı düşməz ki...

Getdim. Atam artıq stol başında oturub, yaylaqda tikiləcək evin planını çekirdi; planda qotik stildə pəncərələr və yanğınsöndürən idarənin qülləsinə oxşayan yoğun bir qüllə gözə çarğırdı. Bu dedikcə kobud və ləyaqətsiz bir şey idi. Mən kabinetə girib elə dayan-

mışdım ki, durduğum yerdən planı görürdüm. Atamın yanına nə üçün gəldiyimi bilmirdim, lakin yadimdadır ki, onun aniq sıfətini, qırmızı boynunu və divara düşən kölgəsini gördükdə, atılıb boy - nuna sarılmaq və Aksınyanın öyrətdiyi kimi, baş əymək istəyirdim, lakin qotik stildə pəncərələri və yoğun qülləsi olan yaylaq evinin görünüşü məni saxladı.

— Axşamınız xeyir! — dedim.

O, mənə baxdı və dərhal dönüb gözlərini çəkdiyi plana dikdi.

Bir az gözləyərək:

— Sənə nə lazımdır? — deyə soruşdu.

— Gəlmışəm ki, bacımın bərk xəstə olduğunu sizə xəbər verim.

O, bu gün-sabah ölcək, — deyə boğuq səslə əlavə elədim.

Atam gözlüğünü götürüb stolun üstünə qoyaraq:

— Nə olsun? — deyə ah çəkdi. — Nə tökərsən aşına, o çıxar qaşığına. — O, stolun dalından ayağa qalxa-qalxa, “nə tökərsən aşına, o çıxar qaşığına”, — deyə təkrar etdi. — Səndən xahiş edirəm, iki il bundan əvvəl yanımı gəldiyini xatırla, o zaman mən həmin bu yerde səndən xahiş etdim, yalvardım ki, öz yanlış fikir və hərəketlərindən əl çək; insanlıq borcu və şərəfini, öz babaların önünde öhdənə düşən vəzifələri xatırlatdım, dedim ki, biz, gərək, öz ata-babalarımızın ənənələrini müqəddəs tutaq, göz bəbəyi kimi qoruyaq. Sən mənə qulaq asdırın? Sən mənim məsləhətlərimə etina etmədin və inadla öz yanlış baxışlarından əl çəkmədin, hələ bu az imiş, bacını da bu yanlış fikirlərinlə yoldan çıxardın, onu əxlaq və həyasını itirməyə vadar elədin. İndi ikinizin də dolanacağı yaxşı deyil. Nə olsun? Nə əkersən, onu da biçərsən.

Bu sözləri o, kabinetdə gəzə-gəzə deyirdi. Yəqin, belə zənn edirdi ki, mən öz təqsirimi boynuma almaq üçün onun yanına gəlmışəm; yəqin, gözləyirdi ki, məni və bacımı bağışlamasını xahiş etməyə başlayacağam. Mən üzüyürdüm, qızdırımlı adam kimi titrəyir, çətinliklə və xırıltılı səslə danışırdım.

— Mən də xahiş edirəm, yadınıza salasınız, — dedim, — həmin bu yerdə durub sizə yalvarırdım ki, məni başa düşəsiniz, dərindən fikirlə - şəsiniz, oturub necə və nə üçün yaşadığımızı birlikdə həll edək, amma siz buna cavab olaraq ulu babalarım və şeir yazan babam haqqında danışmağa başladınız. İndi sizə deyirlər ki, yeganə qızınız ölüm halindadır, siz yenə də ulu babalarım və şeir yazan babamdan bəhs



edirsiniz... Qoca yaşında, ölüm qapını döydüyü, çoxu beş-on il ömrün qaldığı bir vaxtda belə yelbeyinlik, qayğısızlıq nə deməkdir?!

Yəqin ki, ona yelbeyin dediyimdən inciyib:

– Sən buraya nə üçün gəlmisən? – deyə atam sərt-sərt soruşdu.

– Bilmirəm. Mən sizi sevirəm, bir-birimizdən bu qədər uzaq olduğumuza hədsiz dərəcədə heyifsilənirəm, buna görə də gəlmişəm. Mən hələ sizi sevirəm, lakin bacım sizinlə əlaqəsini qəti olaraq kəsmişdir. O, sizi bağışlamır və artıq heç bir zaman bağışlama-yacaq. Sizin adınız çəkiləndə belə keçmişinə, həyatına qarşı onda nifrət duyguları oyanır.

– Təqsir kimdədir? – deyə atam bağırdı. – Sən özün müqəssir sırsən, yaramaz!

– Yaxşı, qoy mən müqəssir olum, bir çox cəhətdən müqəssir olduğumu boynuma alıram. Lakin sizin bu bizim üçün də məcburi hesab etdiyiniz həyatınızın nə mənəsi var. O, nə üçün belə cansızıcı, bu qədər ləyaqətsizdir, otuz ildən bəri tikdiyiniz bu evlərin, heç olmasa, birində nə üçün elə bir adam yoxdur ki, müqəssir olmamaq üçün necə yaşamaq lazımlı olduğunu ondan öyrənə biləydim? Bütün şəhərdə bircə namuslu adam yoxdur! Sizin bu evləriniz lənətlənmiş yuvalardır ki, orada yaşıyanlar öz analarını, qızlarını tələf edir, uşaqlara əzab verirlər... Yaziq anam! – deyə ümidiş bir halda sözümə davam etdim. – Yaziq bacım! Bu evlərdə gizlincə baş verən bütün dəhşətləri görməmək üçün araq içib sərməst olmaq, qumara baş qoşmaq, dediqodu ilə məşğul olmaq, alçaqlıq, riyakarlıq etmək və ya on illərlə plan çəkmək və çizmaq lazımdır. Əsrlərdən bəri yaşıyan şəhərimiz vətənə bir faydalı adam verməyib, bir nəfər belə verməyib! Azacıq canlı və parlaq nə varsa, hamısını rüşeymində boğmuşunuz! Dükəncilər, meyxanaçılar, dəftərxana məmurları və riyakarlar şəhəri! Gərəksiz, faydasız bir şəhər ki çöküb yerə batsa, bir nəfər belə heyifsilənməz.

Atam stolun üstündəki xətkeşi götürüb:

– Mən sənə qulaq asmaq istəmirəm, yaramaz! – dedi. – Sən sərxişsan! Atanın yanına bu halda gəlməyə cürət etməməlisən! Sənə son dəfə deyirəm, əxlaqsız bacına da xəbər ver ki, siz məndən heç bir şey görməyəcəksiniz. İtaetsiz uşaqları ürəyimdən qoparıb tullamışam, onlar itaetsiz və inadıl olduqları üçün əzab çəkirlərsə, mən heç də heyifsilənmirəm. Haradan gəlmisənse, oraya gedə

bilərsən! Allah belə məsləhət görüb ki, sizin kimi uşaqları qabağıma çıxarmaqla məni cəzalandırsın, mən də zəlil halda bu əzabı çekir və İov kimi əzab-iztirabda və daimi zəhmətdə təsəlli tapıram. Nə qədər ki islah olmamışsan, evimin astanasına ayaq basmamalısan. Mən ədalətiyəm, haqliyam, dediyim sözlər də faydalıdır; özünə yaxşılıq istəyirsənsə, keçmişdə və indi sənə dediklərimi bütün ömrün boyu yadında saxlamalısan.

Mən artıq ona fikir verməyiə bayırı çıxdım. Sonra o gecə və ertəsi gün nə olmuşsa, yadımda qalmayıb.

Deyirlər ki, mən küçələrdə başıaçıq və səndələyə-səndələyə gəzirmişəm, uşaqlar da dəstə-dəstə dalıma düşüb bağırmışlar:

– Balaca fayda! Balaca fayda!

XX

Özüm üçün bir üzük sıfariş etməyə həvəsim olsaydı, qاشına yazdırmaq üçün bu sözləri seçərdim: “Heç bir şey keçmir”. Mən inanıram ki, heç bir şey iz buraxmadan keçmir və ən kiçik hərəkətimiz, hər addımımız indiki və gələcək həyat üçün əhəmiyyətə malikdir.

Çəkdiyim əziyyətlər bihudə keçmədi. Başına gələn böyük bələllər, səbrim, hövsələm orada yaşayan sakinlərin qəlbini təsir etdi; indi mənə “Balaca fayda” demir, məni lağa qoymur və rastabazardan keçərkən üstümə su tökmürlər. Fəhlə olduğuma da artıq alışmışlar; zadəgan olduğum halda, rəng vedrəsi apardığımı və pəncərələrə şüşə saldığını heç də qəribə bir şey saymırlar; eksinə, mənə həvəs-lə iş tapşırıllar; indi Turpdan sonra mən yaxşı usta və daha yaxşı pod-ratçı hesab olunuram; Turp sağalıbsa da, zəng qüllələrini yenə əvvəlki kimi taxta qurğu üstündə dayanmadan rəngləyə bilsə də, əli altında işleyən rəngsazların öhdəsindən gələ bilmir; indi onun əvəzinə mən şəhərdə dolaşır, sıfariş axtarır, rəngsaz fəhlələri işə qəbul edir, haqq-hesablarını verir, böyük faizlə borc pul alıram. İndi podratçı olduqdan sonra anlayıram ki, dəyəri az bir sıfariş xatırınə iki-üç gün şəhərdə ora-bura qaçıb taxtapaş döşəyən fəhle axtarmaq nəyə lazım imiş. Adamlar mənimlə nəzakətli rəftar edirlər, mənə “siz” deyirlər, işlədiyim evlərdə məni çaya qonaq edir və nahar etmək istəyib-istəmədi-yimi bilmək üçün adam göndərib soruşurlar. Çox vaxt uşaqlar və qızlar gəlir, maraq və qüssə ilə mənə baxırlar.



Bir dəfə mən qubernatorliğinde işləyirdim, köşkü elə rəng - ləyirdim ki, məmərə oxşasın. Bağda gəzən qubernator köşkə girdi və bir işi olmadığı üçün mənimlə danışmağa başladı. Mən vaxtilə öyüd vermək üçün məni öz yanına çağırğınu ona xatırladım. O, bir dəqiqə diqqətlə üzünmə baxdı, sonra ağzını "o" hərfi kimi dəyirmi bir şəkildə açıb, əllərini təccübələ araladı:

— Yadıma gəlmir! – dedi.

Mən qocalmışam, dinməz-söyləməz, qaraqabaq və tələbkar bir adam olmuşam, həm də çox gec-gec gülürəm; deyirlər ki, mən Turpa oxşamağa başlamışam, onun kimi faydasız öyüd-nəsihatlərimlə işçiləri darıxdırıram.

Keçmiş arvadım Mariya Viktorovna indi xarici ölkədə yaşayır, atası, mühəndis isə şərqi vilayətlərindən birində yol çəkir və orada yeni malikanələr alır. Həkim Blaqovo da xarici ölkədədir. Dubeçnya yenə də xanım Çeprakovanın əlinə keçmişdir, o, mühəndislə razılığa gəlib iyirmi faiz güzəştə malikanəni geri almışdı. Moisey indi başına katełok şlyapa qoyur, nə iş üçünsə tez-tez şəhərə gelir və minik arabasını bankın yanında saxlayır. Deyirlər ki, o, özü üçün borcunu ödəmək şərti ilə bir malikanə alıb, Dubeçnyanı da satın almağa hazırlaşaraq bu xüsusda məlumat almaq üçün daima banka müraciət edir. Bədbəxt İvan Çeprakov, uzun müddət şəhərdə avara-avara dolaşaraq sərxaşluq etdi. Mən onu öz işimizə çəkməyə çalışdım, bir zamanlar o, bizimlə birlikdə taxtapuşları rəngləyir və pəncərələrə şüşə salırdı, hətta əsl rəngsaz kimi işə qoşulub əlif yağı ogurlayır, çay pulu istəyir, sərxaşluq edirdi. Lakin bir az sonra o, bu işdən təngə gəldi, darıxdı və qayıdır Dubeçnyaya getdi; sonra işçilər mənə dedilər ki, Çeprakov, onları dilə tutmuş ki, bir gecə Moiseyi öldürüb general arvadını soysunlar.

Atam çox qocalmışdır, beli bükülmüşdür; axşamlar öz evinin yanında gəzir. Mən onun yanına getmirəm.

Prokofi vəba xəstəliyi vaxtında istiot arağı və qatranla dükançıları müalicə edib pul qazanırdı, şəhərimizdə çıxan qəzetdən öyrəndiyimə görə onu öz qəssab dükanında oturub həkimlər barəsində pis danışlığı üçün çubuqla döyüb cəzalandırılmışdır. Onun prikazçısı Nikolka vəbadan ölmüşdü. Karpovna hələ sağdır, öz oğulluğu Prokofini əvvəlki kimi sevir və ondan qorxur. Karpovna məni görçək hər dəfə kədərlə başını yığalayır və ah çekib deyir:

– Sən heyif olub getdin!

Adı günlərdə mən səhər tezdən axşamadək işləyirəm. Bayram günlərində, hava yaxşı olanda körpə bacım qızının (bacım oğlan gözləyirdi, lakin qız doğmuşdu) əlindən tutur və yavaş-yavaş qəbiristana gedirəm. Orada dayanır, ya oturur və mənim üçün çox əziz olan qəbrə xeyli baxaraq, körpə qızı deyirəm ki, burada yatan onun anasıdır.

Bəzən qəbrin yanında Anyuta Blaqovonu gördürüm. Biz salamlasılır, sakit dayanır və ya Kleopatra haqqında, onun qızı barəsində, bu dünyada yaşamağın nə qədər fərəhsiz olduğu haqqında danışırıq. Sonra qəbiristandan çıxıb dinməz-söyləməz gedirik, o, uzun müddət mənimlə yan-yana getmək üçün qəsdən yavaş yeriyir. Sən, xoşbəxt bacım qızı parlaq gün işığından gözlərini qırır və gülərək əlini Anyutaya uzadır, biz də dayanır və birlikdə bu sevimli qızı öpür, oxşayıraq.

Şəhərə daxil olanda isə Anyuta Blaqovo həyəcanlanıb qızarır və mənimlə vidalaşaraq ciddi, sərt bir görkəmlə, tək yoluna davam edir. Rast gələn adamlardan heç biri ona baxarkən bu qadının bir az əvvəl mənimlə yan-yana yeridiyini və hətta körpə qızı oxşadığını ağlına gətirə bilməzdi.

1896



İONİÇ

I

Quberniya şəhəri S.-yə gələnlər dairidilərləndən və həyatın yeknəsəqliyindən şikayət edərkən yerli əhalı özlərinə haqq qazandıraraq deyirdi ki, S. lap yaxşı şəhərdir, S.-də kitabxana, teatr, klub var, ziyaflətlər verilir, tanış olmaq üçün ağıllı, yaxşı, xoşagələn ailələr var. Bunu deyərək onlar Turkinlər ailəsini ən ziyalı və istedadlı bir ailə kimi nişan verirdilər.

Bu ailə baş küçədə, qubernator olduğu binanın yanında, öz xüsusi mülkündə yaşayır. İvan Petroviç Turkin bakenbardlı, dolğun, qarabuğdayı, gözəl bir kişi idi. Xeyriyyə məqsədilə tamaşalar təşkil edir, özü qoca general rollarını oynayır və bu zaman çox məzəli öskürdü. O, çox gülməli lətifə, tapmaca, atalar sözü bilirdi, zarafat etməyi, məzəli sözlər danışmağı xoşlayardı, onun üzündə həmişə elə bir ifadə olurdu ki, zarafat etdiyini və ya ciddi danışdığını ayırd etmək olmazdı. Arvadı Vera İosifovna ariq, sevimli bir qadındı, gözüñə pinnes taxardı. O, povest və roman yazar, onları həvəslə qonaqlarına oxuyardı. Turkinin qızı Yekaterina İvanovna gənc idi, royal çalırdı. Bir sözlə, ailə üzvlərinin hər birinin özünə görə bir istedadı var idi. Turkinlər qonaqları mehribanlıqla qəbul edər, öz istedadlarını fərəh və ürəkaçıqlığı ilə onlara nümayiş etdirilər. Onların böyük daş evləri genişdir və yayda sərin olurdu. Pəncərələrinin yarısı köhnə, kölgəli bir bağa açılırdı, baharda bu bağda bülbüllər oxuyardı. Evdə qonaq olduğu zaman mətbəxdən biçaq səsi eşidilir, həyətdən qızardılmış soğan iyi gəlirdi, bu da hər dəfə çox dadlı aşşam yeməyi hazırlandığını xəbər verirdi.

Həkim Dmitri İoniç Startsev yenicə zemstvo həkimi vəzifəsinə qəbul edilib S.-nin doqquz kilometriyində olan Dyalijə köçdüyü vaxt onun kimi ziyalı bir adamın Turkinlər ailəsi ilə mütləq tanış olmasına məsləhət görmüşdülər. Bir dəfə qışda, onu küçədə İvan Petroviçə təqdim etdilər. Onlar havadan, teatrdan, vəba xəstəliyindən danişdilar və axırdı bir-birini öz evlərinə dəvət etdilər. Bir gün yazda, Vozneseniye bayramında Startsev xəstələri qəbul edib qurtardıqdan

sonra bir az əylənmək və özünə bəzi şeylər almaq üçün şəhərə yola düşdü. O tələsmədən piyada gedirdi (onun hələ öz atı yox idi) və yol uzunu oxuyurdu.

*Hələ həyat qədəhindən
Göz yaşları içməmişdən...*

Şəhərdə nahar etdi, bağda gəzdi, sonra birdən İvan Petroviçin dəvəti yadına düşdü. Turkinlər ailəsinə getməyi və onların necə adam olduqlarını görməyi qərara aldı.

İvan Petroviç onu artırmada qarşılıyaraq dedi:

– Xoş gördük! Buyurun! Belə əziz qonağı gördüyüümə çox-çox şadam. Gedək, mən sizi öz rəfiqəmə təqdim edəcəyəm. Veroçka, mən ona deyirəm ki, – həkimi arvadına təqdim edərək sözünə davam etdi, – deyirəm ki, onun ad gününü xəstəxanada keçirməyə heç haqqı yoxdur; o, boş vaxtlarını cəmiyyətdə keçirməlidir, elə deyilmi, əzizim?

Vera İosifovna qonağı öz yanında oturdaraq dedi:

– Burada oturun. Siz mənə qulluq edə bilərsiniz. Mənim ərim qısqancdır, o lap Otellodur, lakin biz özümüzü elə aparmağa çalışarıq ki, o heç bir şey hiss etməsin.

İvan Petroviç nəzakətlə:

– Ay şıltaq... – deyərək onun alnından öpdü. – Siz lap vaxtında gəlmisiniz. – Sonra yenə də qonağa müraciət etdi, – mənim rəfi - qəm böyük bir roman yazıb, bu gün onu oxuyacaqdır.

Vera İosifovna ərinə dedi:

– Jançık, *dites quon nous donne elu the*¹.

Anasına çox bənzəyən, onun kimi ariq və sevimli olan onsək-kizyaşlı Yekaterina İvanovnanı Startsevə təqdim etdilər. Onun sıfətində hələ də uşaqlıq ifadəsi vardı; beli nazik və incə idi; böyü - müş gözəl və sağlam qız döşləri bahardan, əsl bahardan xəber verirdi. Sonra mürəbbə, bal, konfet və çox ləzzətli olub ağızda əri - yən peçenye ilə çay içdilər. Axşam düşdükdə qonaqlar yavaş-yavaş gəlməyə başladılar və İvan Petroviç onların hər birinə gülümşəyən gözləri ilə müraciət edib deyirdi:

– Xoş gördük! Buyurun!

¹ Deyin ki, bize çay getirsinler (*fransızca*).



Sonra hamı çox ciddi bir görünüşlə qonaq otağında oturdu. Vera İosifovna romanını oxumağa başladı. Romanı o: "Şaxta şiddətlənirdi..." sözlərilə başladı. Pəncərələr taybatay açıq idi, mətbəx-dən bıçaq səsi eşidilir və qizardılan soğan iyi gəlirdi... Yumşaq, dərin kreslolar çox rahat idi. Qonaq otağının ala-toranlığında işiq-lar nəvazişlə titrəşirdi; indi küçədən dənişiq, gülüş səsləri və həyət-dən xoş yasəmən ətri gəldiyi bir yay axşamında şaxtanın necə şiddətləndiyini və batan günəşin öz soyuq şüaları ilə qarla örtülmüş düzənliyi və yolla gedən tənha yolçunu necə işıqlandırlığını başa düşmək çətin idi. Vera İosifovna gənc, gözəl bir qrafinyanın öz kəndlərində məktəb, xəstəxana, kitabxana açdığını və səyyah bir rəssama vurulduğunu oxuyurdu. O heç vaxt həyatda olmayan şey-lərin təsvirini oxuyurdu, bununla belə ona qulaq asmaq maraqlı və xoş idi, adamın başına yaxşı fikirlər gəlirdi, heç yerindən tərpənmək istəmirdi.

İvan Petroviç yavaşcadan:

– Pis deyil... – dedi.

Qulaq asan və düşüncələri çox-çox uzaqlarda dolaşan bir qonaq isə güclə eşidilən bir səslə dedi:

– Bəli... doğrudan da...

Bir-iki saat da keçdi. Qonşuluqda, şəhər bağında orkestr və xor nəğmə oxuyurdu. Vera İosifovna dəftərini örtdü, hamı beş dəqiqə-yədək susub xorun oxuduğu "Luçinuşka" mahnısına qulaq asdı. Bu nəğmədə romanda olmayan, lakin həyatda baş verən adı şey - lərdən bəhs olunurdu.

Startsev Vera İosifovnanın sorusunu:

– Siz əsərlərinizi jurnallarda çap etdirirsinizmi?

Vera İosifovna:

– Xeyr, – dedi, – mən heç yerdə çap etdirmirəm. Yazılıb öz şka-fimda saxlayıram. Nə üçün axı çap etdirim? Bizim ki pulumuz var.

Bu zaman hamı nədənsə ah çəkdi.

İvan Petroviç qızına:

– Kotik, indi sən bir şey çal, – dedi.

Royalın qapağını qaldırdılar, hazır qoyulmuş notları açıdlar. Yekaterina İvanovna oturub iki əlini royalın dillərinə vurdub, elə o saat bütün gücü ilə bir də vurdub, bir də, bir də. Vurduqca da onun ciyinləri və sinəsi titrəyirdi, qız inadla barmaqlarını bir yerə vururdu

və adama elə gəlirdi ki, royalın dillərini vurub batırmayınca o dayanmayaçaqdır. Qonaq otağını gurultu bütürmüdü, hər şey – döşəmə də, tavan da, mebel də guruldaydı. Yekaterina İvanovna məhz öz çətinliyi ilə maraqlı olan uzun və yeknəsəq passaj çıldırdı. Startsev qulaq asaraq daşların uca bir dağdan ara vermadən qopub tökülüdüyünü təsəvvürünə gətirdi, o, bu daşların tez tökülib qurtarmasını istəyirdi. Gərginlikdən yanaqları çəhrayı rəng almış, burulmuş saçlarından bir çəngə alına tökülen sağlam, güclü Yekaterina İvanovna onun çox xoşuna gəlirdi. Dyalijdə xəstələrin və kəndlilərin arasında keçirdiyi qış günlərindən sonra qonaq otağında oturub gənc, gözəl, yəqin ki, təmiz bir məxluq olan bu qızı baxmaq və bu gurultulu, usandırıcı, bununla belə mədəni olan sözlərə qulaq asmaq nə qədər xoş, nə qədər yeni idi...

Qız çalıb qurtarandan sonra ayağa qalxanda İvan Petroviç gözləri yaşarmış halda dedi:

– Kotik, bugünkü kimi sən heç çalmamışdin. Öl, Denis, bundan yaxşısını yaza bilməyəcəksən.

Həm qızı dövrəyə aldı, onu təbrik etdilər, onun çalmasından heyrətə gəldiklərini və çıxdan bəri belə bir musiqi eşitmədiklərini bildirdilər. Qız isə azca gülümşəyərək sakitcə onları dinləyirdi. Onun bütün simasında qalibiyyyət ifadəsi vardı.

– Çox gözəl çaldınız! Çox yaxşı çaldınız!

Startsev də ümumi marağa qoşularaq:

– Gözəl çaldınız! – dedi. – Siz musiqi çalmağı harada öyrənmişsiniz? Konservatoriyyadımı?

– Xeyr, konservatoriyyaya hələ yenicə girməyə hazırlaşıram, hələlik isə burada, madam Zanlovskayanın yanında oxumuşam.

– Siz buradakı gimnaziyanı bitirmisiniz?

– Xeyr! – deyə Vera İosifovna qızının yerinə cavab verdi. – Biz müəllimləri evə dəvət etmişik. Bizim fikrimizə şərık olun ki, gimnaziya və ya da institut pis təsir bağışlaya bilər, qız böyüdükcə ancaq anasının təsiri altında olmalıdır.

Yekaterina İvanovna dedi:

– Mən, hər halda, konservatoriyyaya gedəcəyəm.

– Yox, Kotik öz anasını sevir. Kotik ata-anasını kədərləndirməz.

Yekaterina İvanovna zarafatla və ərköyüncəsinə:

– Yox, gedəcəyəm! Gedəcəyəm! – deyə ayaqlarını yerə döyəclədi.



Axşam yeməyi vaxtı İvan Petroviç öz istedadını göstərdi. O yalnız gözləri ilə gülərək, lətifələr danışır, məzəli sözlər söyləyir, gülməli məsələlər deyir və özü də onları həll edirdi. Bu zaman o, qeyri-adi bir dildə danışmağa verdiş eləmişdi, bu da onda, görünür ki, çoxdan adət şəklini almışdı.

Lakin məsələ bununla bitmirdi. Tox və məmnun qonaqlar dəhlizdə toplaşıb paltolarını və əlağacılarını götürərkən saçları vurulmuş on dörd yaşlı dolğunuyaqlı nökər Pavluşa (ona Pava deyirdilər) onların yanında vurnuxurdu.

İvan Petroviç:

– Hə, Pava, bir yamsıla görək! – dedi.

Pava vəziyyətini dəyişdi, əllərini yuxarı qaldırdı və faciəli bir ahənglə dedi:

– Öl, bədbəxt!

Həmi qəhqəhə ilə güldü.

Startsev küçəyə çıxarkən: “Əyləncəli şeylərdir”, – deyə düşündü.

O, hələ bir restorana da girib pivə içdi, sonra piyada Dyalijə yola düşdü. Gedə-gedə də yol uzunu oxuyurdu:

“Sənin səsin mənim üçün həm mehriban, həm xoşdur...”

Doqquz verst yol gedib yatmaq üçün yerinə girdikdə o, özündə zərrə qədər yorğunluq hiss etmədi, əksinə, ona elə gelirdi ki, məmənuniyyətlə daha iyirmi verst də yol gedə bilər.

Yuxuya gedərkən İvan Petroviçin söylədiyi: “Pis deyil...” – söz-lərini xatırlayıb güldü.

II

Startsev hey hazırlaşırı ki, Turkingilə getsin, lakin xəstəxanada iş çox olduğundan boş vaxt tapa bilmirdi. Beləliklə, zəhmət və yalqızlıq içərisində bir ildən çox vaxt gəlib-keçdi. Lakin bir gün şəhərdən ona abi konvertdə bir məktub gətirdilər...

Vera İosifovna çoxdandı miqrən xəstəliyinə tutulmuşdu, lakin son vaxtlar Kotik hər gün konservatoriyaya gedəcəyini söyləyərək anasını qorxutduğundan Vera İosifovnanın başağrısı daha tez-tez tuturdu. Şəhər həkimlərinin hamisi onu müalicə etmişdi, ancaq bunun heç bir nəticəsi olmamışdı; indi də növbə zemstvo həkiminə çatmışdı. Vera İosifovna ona təsirli məktub yazıb, gəlməsini və çek-

diyi iztirabları yüngülləşdirməsini ondan xahiş etmişdi. Startsev də gəldi və bundan sonra Turkingilə tez-tez, lap tez-tez gəlməyə başladı... Startsev, doğrudan da, ona bir az kömək etdi, Vera İosifovna qonaqların hamısına dedi ki, bu, fövqəladə və çox gözəl bir həkimdir. Lakin Startsev indi Turkingilə Vera İosifovnanın müraciətini müalicə etmək xatırınə getmirdi...

Bayram günü idi. Yekaterina İvanovna royalda uzun, yorucu ekzəsislərini çalıb qurtardı. Sonra onlar yemək otağında oturub çay içdilər; İvan Petroviç gülməli bir şey danışdı. Zəng çalındı. Dəhlizə getmək, gələn qonağı qarşılamaq lazımdı. Startsev bir anlığa əmələ gələn qarışığından istifadə edərək bərk həyəcan için-də, piçilti ilə Yekaterina İvanovnaya dedi:

— Allah xatırınə, yalvarıram sizə, mənə əzab vermeyin, bağa gedək!

Yekaterina İvanovna Startsevin ondan nə istədiyini başa düşürmüş kimi çıyılınlarını çəkdi, lakin qalxıb getdi. Startsev qızın dalınca gedərək deyirdi:

— Siz üç-dörd saat birdən royal çalırsınız, sonra da ananızın yanında oturursunuz, sizinlə danışmağa heç imkan yoxdur. Heç olmazsa, on beşcə dəqiqliyizi mənə həsr edin, yalvarıram sizə!

Payız yaxınlaşırıldı, köhnə bağa sakitlik çökmüdü, orada adamın ürəyi darıxdı, qaralmış yarpaqlar xiyanətlərdə yerə tökülmüşdü. Hava qaralmağa başlayırdı.

Startsev sözünə davam etdi:

— Mən sizi bir həftədir ki, görmürəm. Ah, bilsəniz ki, bu nə qədər iztirablıdır! Gəlin oturaq. Mənə qulaq asın.

Qocaman və qollu-budaqlı ağcaqayının altındaki skamyaya onları bağda ən sevdikləri yer idi. İndi də burada oturdular.

Yekaterina İvanovna quru, işgüzar bir tərzdə soruşdu:

— Sizə nə lazımdır?

— Mən bir həftədir ki, sizi görmürəm, çoxdandır ki, səsinizi eşit - mirəm. Mən sizin səsinizə valehəm. Danışın.

Qız öz təravəti, gözlərinin və yanaqlarının sadəlövh ifadəsi ilə onu məftun etmişdi. Hətta əynindəki paltarında belə fövqəladə bir məlahət, adı və sadəlövh zərifliyi ilə ürəyi riqqətə gətirən bir şey göründü. Bu sadəlövhliyü ilə bərabər qız ona yaşına görə çox ağıllı və yetkin görünürdü.



Ciddi söhbət əsnasında qızın birdən yersiz gülməsinə və durub evə qaçmasına baxmayaraq, Startsev onunla ədəbiyyat, incəsənət haqqında və başqa şeylərdən danışar, ona həyatdan, insanlardan şikayətlənə bilərdi. O da S.-nin başqa qızları kimi, çoxlu kitab oxuyurdu (ümumiyyətlə, S.-də çox az kitab oxuyurlar, hətta bura-nın kitabxanasında deyirdilər ki, qızlar və cavan yəhudilər olmasayıdı, kitabxananı lap bağlamaq lazımlı gələrdi); qızın belə kitab oxuması Startsevin çox xoşuna gələrdi. O, hər dəfə qızdan axır günlərdə nə oxuduğunu həyəcanla soruşar və qız nəql etdiyi zaman ona məftuncasına qulaq asardı.

– Bizim görüşmədiyimiz bu bir həftə içərisində siz nə oxumusunuz?

– Pisemskini oxumuşam.

– Hansı əsərini?

– “Min ürək” – deyə Kotik cavab verdi. – Ancaq Pisemskinin adı yaman gülməlidir: Aleksey Feofilaktçı!

Qız birdən ayağa durub evə getmək istədikdə Startsev dəhşətə gelib soruşdu:

– Siz hara gedirsiniz? Mən sizinlə danışmalıyam, mən öz ürəyi - mi sizə açmalıyam... Heç olmazsa, beşcə dəqiqə mənim yanında qalın! Yalvarıram sizə!

Qız nə isə demək istəyirmiş kimi dayandı, sonra onun ovcuna bir kağız qoyub evə qaçı və yenə royalın arxasında oturdu.

Startsev kağızda bu sözləri oxudu: “Bu gün gecə saat on birdə qəbiristanlıqlıda – Demetti heykəlinin yanında olun”.

“Bu tamamilə ağılsız bir işdir, – deyə o, özünə gələrək düşündü.

– Qəbiristanlığın bura nə dəxli var? Bu, nəyə lazımmış?”

Məsələ aydın idi: Kotik onu ələ salırdı. Doğrudan da, kimin ağılına gələrdi ki, gecəyənsi, şəhərdən uzaq bir yerdə, qəbiristanlıqda görüş təyin etsin!? Halbuki bunu çox asanlıqla küçədə, şəhər bağında düzəltmək olardı.

Ah-vay etmək, qızlardan məktub almaq, qəbiristanlıqları dolaşmaq, axmaqlıq etmək zemstvo həkiminə, ağılli, mötəbər bir adama yaraşardımı? Belə axmaqlara indi hətta gimnazistlər də gülürler. Bu macəranın axın nə olar? Yoldaşları bunu eşitsələr, nə deyərlər? Startsev klubda stolların yanında gəzisərək belə düşünürdü, on birin yansında isə birdən klubdan çıxıb qəbiristanlığına getdi.

İndi onun ikiatlı faytonu və məxmər jilet geyən Panteleyomon adlı sürücüsü var idi. Ay hər yeri işıqlandırılmışdı, hər tərəf sakitdi, hava isti idi, lakin bu isti payız istisi idi. Şəhərin kənarında sallaqxananın yanında itlər hürüşürdü. Startsev faytonu şəhərin kənarında dalanlardan birində saxlatdırdı, özü isə piyada qəbiristanlığa getdi. O düşünərək öz-özünə deyirdi: "Hər adamın özünəməxsus bir qəribəliyi var. Kotik də qəribədir; kim bilir, bəlkə, o zarafat etmir, gələcəkdir". O, bu zərif, boş ümidi qapıldı və bu ümid onu məst etdi.

Yarım verstədək çöllə getdi. Qəbiristanlıq uzaqdan qaranlıq bir meşəyə və ya böyük bağa oxşayırdı. Ağ daşdan tikilmiş barı, darvaza göründü... Aynı işığında darvazanın üstündəki bu sözləri oxumaq olurdu: "Vaxt gələr o da..." Startsev bala qapıdan içəri girdi və ilk baxışda gözünə dəyən şey geniş xiyabanın hər iki tərəfində olan ağ xəçlər və abidələr, bir də onlardan və qovaq ağaclarından düşən qara kölgələr idi. Uzaqda isə hər tərəfdə ağ və qara şeylər görüñürdü; yuxulu ağaclar budaqlarını ağ xəçlərin üzərinə əymişdi. Adama elə gəlirdi ki, burası çöle görə daha işıqdır. Ağcaqayının pəncəyə oxşayan yarpaqları xiyabanların sarı qumundan və qəbir daşlarından kəskin surətdə fərqlənirdi. Abidələrin üzərindəki yazılar aydın görünürdü.

Startsevi ilk əvvəl həyatında indi birinci dəfə olaraq gördüyü və ehtimal ki, bir daha görə bilməyəcəyi bir adam heyran etdi: başqa heç bir şeyə oxşamayan bu aləmdə ay işığı son dərəcə gözel və zərif idi, həyat əsəri olmayan bu aləm, sanki, onun beşiyi idi, lakin qaralan hər bir qovaq ağacında, hər bir qəbirdə sakit, gözəl, əbədi bir həyat vəd edən bir sırrın olduğu hiss edilirdi. Qəbir daşlarından, solmaqda olan çiçəklərdən, xəzan qoxusu gələn yarpaqlardan, sanki, əfv, kədər və rahatlıq iyi gəlirdi.

Hər tərəfdə sakitlik idi, ulduzlar dərdli bir sükut içərisində göydən baxındı. Startsevin ayaqlarının səsi bu sükut içərisində çox sərt və uyğunsuz bir halda səslənirdi. Kilsədə zəng çalındıqda o, özünü ölmüş və burada əbədi olaraq dəfn edilmiş kimi təsəvvür etdi. Sonra ona elə gəldi ki, kim isə ona baxır. O, bir anlığa bunun rahatlıq və sakitlik deyil, bir heçlik kədəri, ağır bir ümidsizlik olduğunu düşündü...

Demettinin abidəsi yuxarısında məleykə heykəli olan kiçik bir kilsəyə oxşayırdı. Vaxtilə italyan opera truppası S.-dən keçərkən aktrisalarдан biri ölmüşdü, onu burada dəfn edib, bu abidəni qoymuşdular.



Şəhərdə indi onu heç kəs yad etmirdi, lakin abidənin girəcəyində asılmış qəndil ayın işığını özündə əks etdirdiyindən, elə bil ki, yanırı.

Heç kəs yox idi. Axi bu gecəyarısında kim buraya gələrdi? Startsev isə durub gözləyirdi. Sanki, ay işığı onun ehtirasını daha da alovlandırdı; o, intizar içində ehtirasla gözləyir, öpüşüb-qucaqlaşa-caqlarını təsəvvüründə canlandırırırdı... Yarım saatadək abidənin yanında oturdu, sonra şlyapası əlində yan xiyabanlarda gəzisməyə başladı. Bu zaman o fikirləşərək öz-özünə deyirdi: "Gör burada, bu qəbirlərdə sevmiş, nəvazişlərə qapılaraq gecələr ehtiras içinde yanib-qovrulmuş neçə-neçə gözəl və füsunkar arvad və qız basdırılmışdır! Əslində, təbiət insanla çox pis zarafat edir, bunu dərk etmək çox ağırdır!" Startsev belə düşündürdü, eyni zamanda o sevib-sevil-mək istədiyini çığırıb demək istəyirdi. İndi onun gözləri qabağında mərmər parçaları deyil, gözəl bədənlər ağarırdı.

O utana-utana ağacların dalında gizlənən bu bədənləri görürdü və bundan qəlbində bir istilik hiss edirdi. Bu iztirab artıq dözülməz bir şey olurdu...

Birdən, sanki, yer üzünə bir pərdə çəkildi, ay buludlarının arxasında gizləndi və hər tərəf birdən-birə qaranlıqlaşdı. Ətrafa payız gecəsi kimi bir zülmət çökdü. Startsev darvazanı çox çətinliklə tapdı, sonra faytonun dayandığı dalanı tapmaq üçün saat yarım gəzdi.

Faytonu tapanda Panteleymona dedi:

– Yorulmuşam, güclə ayaq üstə duroram.

Faytona məmnuniyyətlə oturaraq düşündü:

"Ah, mənə kökəlmək lazımdır".

III

Ertəsi gün axşam o evlənmək təklifi ilə Turkingilə getdi. Lakin bu münasib olmadı, çünkü dəllək Yekaterina İvanovnanın saçlarını düzəldirdi. Qız kluba rəqs gecəsinə getməyə hazırlaşırırdı.

Yenə də xeyli yemək otağında oturmaq və çay içmək lazım gəldi. İvan Petroviç qonağın dalğın oturub darixdığını gördükdə jileti - nin cibindən bir neçə kağız çıxartdı və malikanəsini idarə edən almanın yazdığı gülməli məktubu oxudu.

Startsev dalğın halda qulaq asaraq: "Yəqin ki, onlar az cehiz verməzlər", – deyə düşündürdü.

Yuxusuz keçirdiyi gecədən sonra o, məst kimi idi, sanki, ona şirin və yuxugətiriçi bir şey içirmişdilər. Fikri dumanlı idi, lakin könlündə sevinc və hərarət hiss edirdi, eyni zamanda başında bir parça ağır və soyuq şey belə mühakimə yürüdü: "Nə qədər gec deyil, bu fikirdən dön! O, sənin tayındır mı? O, ərköyün böyümüş şıltaq qızdır, saat ikiyə qədər yatır, sən isə keşşə oğlusan, zemstvo həkimisən..."

"Nə olar ki? Qoy olsun."

O, öz mühakiməsində davam edərək deyirdi: "Bir də ki əgər sən o qızla evlənsən, onun ata-anası səni zemstvodakı qulluğundan əl çəkməyə və şəhərdə yaşamağa məcbur edəcəklər".

"Nə olsun ki? Şəhərdə deyərlər, şəhərdə yaşayaram. Cehiz verəcəklər, ev-eşik düzəldərik..."

Nəhayət, Yekaterina İvanovna dekolte bal paltarında içəri girdi. O, elə qəşəng və təmiz idi ki, Startsev sevincindən bir kəlmə danişa bilmədi, o ancaq qızı baxaraq gülürdü.

Qız salamatlaşmağa başladı, Startsev də (indi onun burada qalması mənasızdı) ayağa qalxıb, evə getmək vaxtının çatdığını və xəstələrin onu gözlədiyini söylədi.

İvan Petroviç:

– Gedin, – dedi, – gedin, lap yerinə düşdü. Kotiki də kluba aparsınız.

Bayırda yağış çı�ayırdı, çox qaranolıq idi, yalnız Panteleymonun xırıltılı öskürəyindən faytonun harada olduğunu təyin etmək olurdu. Faytonun dalını qaldırdılar.

İvan Petroviç qızını faytona mindirib dedi:

– Yol açıq, ətrafin qara palçıq, qara palçıq, yol açıq. Tərpən! Xudahafiz, xoş gəldiniz!

Onlar yola düşdü. Startsev sözə başladı:

– Gecə mən qəbiristanlıqda idim. Bu, sizin tərəfinizdən nəzakətsizlik və mərhəmətsizlikdir...

– Siz qəbiristanlığı getmişdiniz?

– Bəli, mən orada idim və sizi saat ikiyədək gözlədim. Mən iztirab çəkdir...

– Zarafat başa düşmürsünüzsə, onda iztirab çekin.

Yekaterina İvanovna öz aşığı ilə belə hiyləgərcəsinə zarafat etdi - yindən və Startsevin onu bu qədər sevməsindən həzz alaraq, qəh-



qəhə ilə güldü və birdən qorxub çıçırdı: bu zaman fayton birdən klubun darvazasına tərəf dönmüş və böyüyüstə əyilmişdi. Startsev Yekaterina İvanovnanı belindən qucaqladı, qız qorxub Startsevə sıxlıdı, Startsev özünü saxlaya bilməyib qızın dodaqlarından, çənə-sindən ehtirasla öpdü və onu bərk-bərk qucaqladı.

Qız soyuqqanlılıqla:

– Bəsdir, – dedi.

Qız dərhal faytondan düşüb getdi. Klubun işıqlı qapısında duran qorodovoy iyənc bir səslə Panteleymonun üstünə çıçırdı:

– Nə dayanmışan, qarğı? Sür, get!

Startsev evə getdi, lakin çox çəkmədi ki, geri qayıtdı. O, əynində özgəsinin frakı, boyunluğundan hey sürüşüb aşağı enən ağ, şax qalstuk, gecçəyarısı klubun qonaq otağında oturub ehtirasla Yekaterina İvanovnaya deyirdi:

– Ah, ömründə heç sevməyen adamlar nə qədər az bilirlər! Mənə elə gəlir ki, indiyədək hələ heç kəs sevgini düzgün təsvir etməmişdir və bu zərif, fərəhli, iztirab verən hissi, çətin ki, təsvir etmək mümkün olsun. Sevgini, heç olmazsa, bir dəfə dadmış adam onu sözlə ifadə edə bilməz. Müqəddimə, təsvir nəyə lazımdır? Lüzumsuz təmtəraqlı danışq nəyə gərəkdir! Mənim sevgimin həddi-hüdudu yoxdur... Xahiş edirəm, yalvarıram sizə, – Startsev, nəhayət, ürəyindəki sözü açıb söylədi, – mənim zövcəm olun!

Yekaterina İvanovna fikirləşərək çox ciddi bir ifadə ilə dedi:

– Dmitri İoniç, mənə göstərdiyiniz hörmətə görə çox minnət - daram, mən sizə hörmət edirəm, lakin... – qız ayağa durdu və sözünə davam etdi, – lakin bağışlayın, mən sizin zövcəniz ola bilmərəm. Gəlin ciddi danışaq. Dmitri İoniç, siz bilirsınız ki, həyatda mən hər şeydən çox incəsənəti sevirəm, çılgıncasına sevirəm, musiqiyə pərəstiş edirəm, mən bütün həyatımı ona həsr etmişəm. Mən aktrisa olmaq istəyirəm, mən şöhrət qazanmaq, ad çıxarmaq istəyirəm, mən sərbəstlik istəyirəm, amma siz isə istəyirsiniz ki, mən bu şəhərdə yaşayıb qalım, mənim üçün dözülməz olan bu mənasız həyatı davam etdirim. Arvad olmaq, ah, xeyr, bağışlayın! İnsan ən yüksək, parlaq məqsədə çatmağa can atmalıdır, ailə həyatı isə mənim əl-qolumu ömürlük bağlayacaqdır. Dmitri İoniç, (Dmitri İoniç deyərkən “Aleksey Feofilaktıcı” yadına düşdüyü üçün qız azca gülümsədi) Dmitri İoniç, siz hamidan yaxşısınız... – qızın

gözləri yaşardı, – mən bütün qəlbimlə sizə rəğbət bəsləyirəm...
Lakin başa düşün ki...

Qız ağlamamaq üçün üzünü yana çevirdi və qonaq otağından çıxdı.

Startsevin narahatlıqla çırpinan qəlbini sakitləşdi. Klubdan küçəyə çıxan kimi hər şeydən əvvəl şax qalstukunu dərtib açdı və dərinindən nəfəs aldı. O, azca utanırdı, çünki mənliyi təhqir edilmişdi. O rədd ediləcəyini gözləmirdi, onun bütün arzularının, iztirab və ümidi lərinin həvəskarlar tərəfindən tamaşaşa qoyulan balaca pyesdə olduğunu kimi, bu cür səfəh bir nəticə ilə bitəcəyinə inanmırıldı. Onun öz hisslerinə, sevgisinə heyfi gəlirdi, elə heyfi gəlirdi ki, az qala, ağlaməq, ya da əlindəki çatırı var gücü ilə Panteleymonun geniş kürəyinə zollamamaq istəyirdi.

Üç gün heç bir işə girişə bilmədi: nə yeyir, nə də yatırıdı, lakin Yekaterina İvanovnanın konservatoriyaya daxil olmaq üçün Moskvaya getdiyini eşidərkən sakitləşdi və əvvəlki kimi yaşamağa başladı.

Sonralar o, qəbiristanlıqda necə dolaşdığını və ya bütün şəhəri gəzib frak axtardığını yadına saldıqda tənbəlcəsinə gərnəşərək deyirdi:

– Amma nə qədər zəhmət çəkdir!

IV

Dörd il keçdi. Startsev indi şəhərdə tanınmış bir həkim idi. Hər səhər o, Dyalijdə xəstələri tələsik qəbul edir, sonra şəhərdəki xəstələrin yanına gedirdi. İndi o, ikiqatlı fayton ilə deyil, zinqirovlu troy-kada gedirdi, evə də gecəyarı qayıdırı. O kökəlmışdı, əliaçiq və mərhəmətli olmuşdu, təngnəfəsliyə tutulduğu üçün piyada getməyi xoşlamırdı. Panteleymon da kökəlmışdı: kökəldikcə enə verir, qəmlili-qəmli ah çəkərək öz taleyindən şikayətlənirdi: "Sürücülük məni usandırmışdır", – deyirdi.

Startsev müxtəlif evlərdə olur, çoxlu adamlarla görüşür, lakin heç kəslə yaxınlıq etmirdi. Şəhər camaati öz danışıqları, həyata olan baxışları və hətta öz görünüşləri ilə onu əsəbilişdirirdi. Həyat təcrübü bəsi ona yavaş-yavaş belə bir şey öyrətmİŞdi: nə qədər ki şəhər adamı ilə kart oynayırsan və ya qalyanaltı eləyirsən, o, müləyim, dinc, hətta



ağıllı bir adamdır, lakin onunla yeməyə aid olmayan bir şey haqqında, məsələn, siyaset və ya elm haqqında söhbət açdınım, o, dərhal çıxılmaz bir vəziyyətə düşür, ya da elə mənasız və qəzəbləndirici bir fəlsəfəyə başlayır ki, əlini yelləyib ondan uzaqlaşmalı olursan. Startsev hətta liberal bir adamlı, məsələn, bəşəriyyətin inkişaf etməsi, gələcəkdə onun pasportsuz və edamsız keçinəcəyi haqqında söhbət saldıqda o adam əyri-əyri ona baxar və şübhə ilə soruşardı: "Deməli, o zaman küçədə kim kimi istəsə öldürü bilər?" Startsev bir məclisdə axşam yeməyi yeyərkən və ya çay içərkən zəhmət çəkməyin lazıim gəlməsi, zəhmətsiz yaşamağın mümkün olmaması barədə danışdıqda hər kəs bunu özü üçün bir danlaq hesab edir, qəzəblənməyə və mübahisə etməyə başlayaraq adamın zəhləsini tökürdü. Bununla belə şəhərlilər, qətiyyən, heç bir iş görmür, heç bir şəylə maraqlanmırlılar. Startsev də bilmirdi ki, onlarla daha nə haqda danışmaq olar. Buna görə də onlarla söhbət etməkdən qaçar, yalnız yeyər və vint oynarırdı. Getdiyi evlərdə ailə şənliyinə rast gəldikdə onu da şənliyə dəvət edərdilər, bu zaman o, dinməzcə oturar və başını qaldırmadan qabağındakı boşqaba baxa-baxa yeyərdi, edilən söhbətlərin də hamısı maraqsız, ədalətsiz və mənasız olurdu. Bu söhbətləri eşitdikcə o hırslıydı, həyəcanlanırdı, lakin dinmirdi. Həmişə də dinməz oturub qabağındakı boşqaba baxdığı üçün şəhərdə onu "lovğa polyak" adlandırdılar. Halbuki o heç polyak deyildi.

Teatr və konsert kimi əyləncələrdən boyun qaçırdı, lakin hər axşam üç saat oturub həvəslə vint oynarırdı. Onun bir əyləncəsi də vardi. Buna o, yavaş-yavaş adət etmişdi: xəstələrdən aldığı etir, sir - kə, buxur və balıq yağı qoxusu gələn, yetmiş manata qədər sarı və yaşıl kağız pulları axşamlar cibindən çıxarırdı. Bu pullar artıb bir neçə yüzə çatdıqda, onları "Qarşılıqlı kredit cəmiyyəti"nə aparıb cari hesabına qoyardı.

Yekaterina İvanovna getdiqdən sonra keçən bu dörd il ərzində, o, Turkingildə, hələ də miqren xəstəliyindən özünü müalicə etdirən Vera İosifovnanın dəvəti ilə, cəmi iki dəfə olmuşdu. Yekaterina İvanovna hər yayı ata-anasığılə qonaq gelirdi. Lakin Startsev onu bir dəfə də olsun, görməmişdi, bir-birinə rast gəlməmişdilər.

Budur, dörd il keçdi. Bir gün sakit, iliq bir səhərçəyi xəstəxana-ya bir məktub gətirdilər. Məktubda Vera İosifovna Dmitri İoniça onun üçün bərk darıxdığını yazar və mütləq təşrif gətirib onun izti-

rablarını azaltmağı xahiş edirdi. Bununla bərabər bildirirdi ki, bu gün onun anadan olan günüdür. Məktubun aşağısında əlavə olaraq bu sözlər yazılmışdı: "Anamın xahişinə mən də qoşuluram. K."

Startsev fikirləşdi və axşam Turkingilə getdi.

İvan Petroviç ancaq gözləri ilə gülümsəyərək onu qarşılıdı:

— Ay xoş gəlmisiniz! Bonjurte.

Çox qocalmış olan ağsaçlı Vera İosifovna Startsevin əlini sıxdı və ədalı bir tərzdə ah çəkib dedi:

— Həkim, siz mənə qulluq etmək istəmirsiniz, heç bizi gəlmirsiniz. Mən sizin üçün daha qocayam. Lakin budur, bax, yenə qız gəlib, bəlkə, o xoşbəxt oldu.

Bəs Kotik? O ariqləmiş və rəngi solmuşdu, daha da gözəlləşmiş və boylu-buxunlu olmuşdu, lakin o daha Kotik deyil, Yekaterina İvanovna idi. Onun üzündə əvvəlki təravət və uşaqqasına ifadə yox idi. Baxışlarında və hərəkətlərində günahkar adamlara xas olan yeni bir şey var idi; sanki, burada o, özünü yad hiss edirdi.

Qız əlini Startsevə uzadaraq dedi:

— Gör neçə ildir biz görüşmürük! — Onun ürəyinin həyəcanla çırpındığı hiss olunurdu. Qız gözlərini maraqla Startsevin üzünə zilləyib sözüne davam etdi: — Siz necə də kökəlmisiniz! Qaralmışınız, yaşa dolmusunuz, ancaq, ümumiyyətlə, az dəyişmisiniz.

Qız indi də Startsevin çox xoşuna gəldi, lakin indi onda nə isə çatışmırıldı və ya nə isə artıq idi. Startsev özü də nəyin artıq olduğunu və ya çatışmadığını deyə bilməzdi, ancaq nə isə qızı əvvəlki kimi hiss etməyə mane olurdu. Qızın üzündəki solğunluq, yeni ifadə, xərif təbəssüm, bir də ki səsi onun xoşuna gəlmirdi; bir dəqiqə keçdikdən sonra onun paltarı da, oturduğu kreslo da, az qala, onunla evlənmək istədiyi vaxtda olan nə isə bir şey də onun xoşuna gəlmədi. O, dörd il bundan əvvəl onu həyəcanlandıran sevgisini, arzularını və ümidi rini yadına saldı və xəcalət çəkdi.

Şirin qoğalla çay içdilər. Sonra Vera İosifovna həyatda olmayan şeylər haqqında yazdığı romanını oxudu. Startsev isə onun ağsaçlı gözəl başına baxır və nə zaman qurtaracağını gözləyirdi. O, öz-özünə düşündü: "Povest yazmağı bacarmayanlar fərasətsiz deyil, onu yazan və bunu gizlətməyi bacarmayanlar fərasətsizdir".

İvan Petroviç yenə də:

— Pis deyil, — dedi.



Sonra Yekaterina royalda gurultu ilə uzun-uzadı nə isə çaldi, qurtarandan sonra ona xeyli təşəkkür etdilər, çalmasından heyran olduqlarını bildirdilər.

Startsev: "Yaxşı ki, mən onunla evlənməmişəm", – düşündü.

Qız Startsevə baxırdı və görünür ki, onu bağa getməyə dəvət edəcəyini gözləyirdi, lakin Startsev dinmirdi.

Qız ona yaxınlaşışib dedi:

– Gəlin söhbət edək. Necə yaşayırsınız? İşləriniz necə gedir? Bu günlər elə sizin haqqınızda düşünmüşəm, – deyə qız əsəbi halda sözünə davam etdi. – Mən səzə məktub göndərmək istəyirdim, özüm Dyalijə, sizin yanınıza gəlmək istəyirdim, qərara almışdım, ancaq sonra fikrimi dəyişdim. Kim bilir, siz indi mənə necə münasibət bəsləyirsiniz. Bu gün mən sizi böyük həyəcanla gözləyirdim. Allah eşqinə, bağa gedək.

Onlar bağa gedib, dörd il bundan qabaq oturduqları qoca ağca-qayının altındakı skamyada oturdular. Hava qaralmışdı.

Yekaterina İvanovna soruşdu:

– Necə dolanırsınız?

– Belə də, birtəhər dolanırıq, – deyə Startsev cavab verdi. Daha bundan artıq bir söz deyə bilmədi.

Hər ikisi susdu.

Yekaterina İvanovna:

– Mənim ürəyim döyüñür, – dedi və əlləri ilə üzünü örtdü, – ancaq siz buna əhəmiyyət verməyin. Evdə mən çox rahat oluram, hamını görməyimə çox sevinirəm, lakin öyrəşə bilmirəm. Nə qədər xatırələr! Mənə elə gəldirdi ki, biz səhərə qədər ara vermədən söh - bət edəcəyik...

İndi Startsev onun üzünü, panıdayan gözlərini yaxından görür - dü. Burada, qaranlıqda qız otaqdakindan daha gənc görünürdü. Hətta, elə bil ki, onun üzündəki əvvəlki uşaqq ifadələri yena özünə qayıtmışdı. Qız maraqla ona baxırdı, sanki, vaxtilə onu qızığın bir ehtirasla, nəzakətlə sevən bu adamı yaxından seyr etmək və başa düşmək istəyirdi. Bu sevgi üçün qızın gözləri ona minnətdarlıq edirdi. Startsev də olub-keçmişləri, qəbiristanlıqda nə cür dolaşdı - şını, səhərə yaxın yorğun halda evə qayıtdığını ən kiçik təfsilatına qədər xatırladı. Birdən o qüssələndi və keçmiş günlərinə təessüf etdi. Könlündə bir parça alov şölələndi...

– Sizi kluba müsamirəyə apardığım yadınızdadır mı? Onda yağış yağırdı, hava qaralmışdı...

Könlündəki alov daha da şölələndi. Startsev danışmaq və həyatdan şikayətlənmək istəyirdi... Ah çəkərək dedi:

– Eh! Soruştursunuz ki, mən necə yaşayram. Burada necə yaşaya bilərik? Cox pis. Qocalırıq, kökəlirik, taqətdən düşürük, günü-günə satırıq, həyat sönük, təəssüratsız və mənasızdır... Gündüz qazanc dalınca qaçıraq, axşam isə qumarbazlar, əyyaşlar, xırxırlar cəmiyyətinə gedirik. Onlardan da mənim zəhləm gedir. Belə həyatın nəyi yaxşıdır?

– Lakin sizin işiniz, həyatda xeyirxah bir məqsədiniz var. Siz öz xəstəxananız haqqında danışmağı çox sevirdiniz. Mən o zaman çox qəribə idim, özümü məşhur bir pianoçu hesab edirdim. İndi bütün qızlar royal çalışır, mən də elə onlar kimi çalışdım, məndə heç bir istedad yox idi, anam necə yazıçıdırsa, mən də elə pianoçuyam. Əlbəttə, o zaman mən sizni başa düşmürdüm, lakin sonra, Moskvada sizi çox tez-tez düşünürdüm. Mən yalnız sizni düşünürdüm. Zemstvo həkimi olmaq, xəstələrə kömək etmək, xalqa xidmət etmək! Nə böyük xoşbəxtlikdir! Nə böyük xoşbəxtlikdir! – Yekaterina İvanovna bu sözü ehtirasla təkrar etdi. – Moskvada sizi düşündüüm zaman siz mənim təsəvvürümüzə ideal, yüksək bir insan kimi canlanırdınız...

Startsev axşamlar nəşə ilə ciblərindən çıxardığı kağız pulları xatırladı və qəlbindəki şölə söndü.

Startsev evə getmək üçün ayağa qalxdı. Qız onun qoluna girib sözünə davam etdi:

– Siz həyatimdə rast gəldiyim adamların ən yaxşısınız. Biz yenə də görüşəcəyik, səhbət edəcəyik, elə deyilmi? Bu haqda mənə söz verin. Mən pianoçu deyiləm, mən daha özümü aldatmam; sizin də yanınızda nə çalışacağam, nə də musiqi haqqında danışacağam.

Evə daxil olarkən Startsev lampa işığında qızın sıfətini, ona zıl-lənmiş kədərli, minnətdarlıq ifadə edən gözlərini gördükdə bir narahatlıq hiss etdi və yenə də düşündü: “Yaxşı ki, mən onda evlənməmişəm”.

Startsev salamatlaşmağa başladı. İvan Petroviç onu yola sala-sala deyirdi:



– Sizin axşam yeməyi yemədən getməyə haqqınız yoxdur. Bu sizin tərefinizdən tamamilə perpendikulyar bir hərəkətdir. – Dəhlizdə Pavaya dönərək əlavə etdi – Hə, yamsıla görək!

İndi daha böyüklü bir gənc olan Pava əlini yuxarı qaldıraraq dəhşətli bir səslə dedi:

– Öl, bədbəxt!

Bunlar hamısı Startsevi əsəbiləşdirirdi. O, faytona minərkən vaxtilə ona əziz və mehriban olan qaranlıq evə və bağa baxdı, Vera İosifovnanın romanlarını, Kotikin səs-küyle royal çalmasını, İvan Petroviçin məzəliliklərini, Pavanın acınacaqlı durusunu xatırladı və düşündü ki, əgər bütün şəhərdəki ən istedadlı adamlar bunlar kimi fərasətsizdirse, onda vay o şəhərin halına...

Üç gündən sonra Pava, Yekaterina İvanovnadən bir məktub gətirdi.

Quiz yazırıdı: "Siz bize gəlmirsiniz. Nə üçün? Mən qorxuram ki, Siz bize qarşı münasibətinizi dəyişmiş olarsınız; qorxuram və bu fikir məni dəhşətə gətirir. Məni sakitləşdirin, gəlin deyin ki, hər şey yaxşıdır.

Mən sizinlə mütləq danışmaliyam. Sizin Y.T.".

Startsev məktubu oxudu, fikirləşib Pavaya dedi:

– Əzizim, ona söylə ki, bu gün gələ bilməyəcəyəm, çox məşğulam. Söylə ki, üç gündən sonra gələrəm.

Üç gün keçdi, bir həftə keçdi, lakin o getmədi. Bir gün Turkingilin evinin yanından keçerkən, bircə dəqiqliyə də olsa, onlara getməyin lazımlığını düşündü, ancaq yenə də getmədi.

Bundan sonra o, Turkingilə daha heç ayaq basmadı.

V

Bir neçə il keçdi. Startsev daha çox kökəlmış, piy bağlamışdı; indi o, ağır-agır nəfəs alır, başını geriyə əyərək gedirdi. O, qırmızı, şışman bir adamdı, Panteleymon da onun kimi şışman və qırmızı idi, peysəri də yoğunu. Startsev bu görünüşü ilə zinqirovlu troyka-da gedəndə, Panteleymon da qozlada oturub qollarını ağaç kimi qabağa uzadaraq troykanı sürəndə və yol ilə gedənlər: "Sağdan get!" – deyə çıçırandı çox qəribə bir mənzərə yaranırdı; adama elə gəlirdi ki, troykada gedən insan deyil, büt pərəst Allahdır. Startsevin şəhərdə çoxlu müşterisi olduğundan heç başını qaşılmağa vaxtı yox

idi. İndi onun bir malikanesi, şəhərdə də iki evi vardı, daha bir ev də almaq fikrində idi. "Qarşılıqlı kredit cəmiyyəti"ndə ona hərraca qoyulan bir ev haqqında xəbər verildikdə, o, təklifsiz-filansız həmən evə gedir, geyinməmiş qadınlara, ona təəccüb ilə baxan uşaqlara əhəmiyyət verməyərək otaqların içindən keçir, əlağacını qapılara vura-vura deyirdi:

— Bu, kabinetdir? Bu, yataq otağıdır? Bəs bura nədir?

Bu zaman o, ağır-ağır nəfəs alır və alınının tərini silirdi. Onun işi çox idi, bununla belə zemstvodakı işini buraxmirdi, xəsislik ona üstün gəlmışdı, hər yerə barmaq qoymaq istəyirdi. Dyalijdə və şəhərdə ona "İoniç" deyirdilər: "Görəsən, İoniç hara gedir?" və ya: "İoniç konsiliuma çağrımayaçaqmı?"

Olsun ki, boyun-boğazını piy basdığı üçün onun səsi dəyişilmiş, cir və kəskin olmuşdu. Onun xasiyyəti də dəyişmişdi: tündməzəc və əsəbi olmuşdu. Xəstələri qəbul edərkən o, adətən, hirslenir, əlağacı-nı hövsələsiz bir halda yerə vurur və zəhlətökən bir səslə çığırırdı:

— Yalnız suallarına cavab verin! Danışmayın!

O, tək idi. Onu heç bir şey maraqlandırmırıldı; o, sıxıntılı bir həyat keçirirdi.

Dyalijdə yaşadığı müddətdə Kotikə olan sevgisi onun yeganə və bəlkə də, axırıncı sevinci idi. Axşamlar klubda vint oynayır, sonra da böyük bir stolun arkasında oturaraq axşam yeməyini yeyirdi. Klubun ən köhnə və hörmətli lakeyi olan İvan ona qulluq edirdi. Ona 16 sayılı lafit şərabı verirdilər; indi klubun başçıları da, aşpaçı da, lakeyləri də onun nəyi sevdiyini və nəyi sevmədiyini ezbərdən bilirdilər, hamısı da var qüvvələri ilə ona yarınmağa çalışırdılar, qorxurdular ki, bir-dən onun acığa tutar, əlağacını döşəməyə döyməyə başlar.

Startsev axşam yeməyini yeyərkən çox nadir hallarda dönüb yan-yörəsinə baxar, söhbətə qarışardı:

— Siz nə barədə danışırsınız? Hə? Kimi?

Bəzən elə olurdu ki, yandaki stolların birində Turkingil haqqında söhbət gedirdi, o zaman Startsev:

— Siz hansı Turkin haqqında danışırsınız? Qızı fortepiano çalan Turkin haqqında? — deyə soruşardı.

Mən Startsevin haqqındaancaq bunları deyə bilərəm.

Bəs Turkingil? İvan Petroviç qocalmışdı və qətiyyən, dəyişməmişdi, əvvəlki kimi yenə da məzəlilik edir, gülməli hekayələr danı -



şirdi. Vera İosifovna da əvvəlki kimi öz romanlarını həvəslə və açıq ürəklə qonaqlara oxuyurdu. Kotik isə hər gün dörd saat royal çalırdı, o, nəzərəçarpacaq dərəcədə qocalmışdı, tez-tez xəstələnirdi və hər il payızda anası ilə birlikdə Krıma gedirdi.

İvan Petroviç də onları yola salar və qatar hərəkət etdikdə göz yaşlarını silə-silə:

– Yaxşı yol! – deyə çığırar və yaylığını yellədərdi.

1898

QILAFLI ADAM

Mironositski kəndinin lap kənarında, yüzbaşı Prokofinin mərəyində iki gecikmiş ovçu gecələmək üçün qaldı. Bunların biri baytar İvan İvanıç idi, o biri gimnaziya müəllimi Burkin. İvan İvanıçın qəribə, ikimərtəbəli familiyası vardı – Çimşa-Himalayski, bu familiya ona, qətiyyən, yaraşmırıd, ona görə də bütün quberniyada onu, sadəcə, adı və atasının adı ilə çağırırdılar. O, şəhərin yaxınlığında olan at zavodunda yaşayırıd, indi təmiz hava udmaq üçün ova çıxmışdı. Gimnaziya müəllimi Burkin isə hər yay qraf P.-gilə qonaq gələrdi, ona görə bu yerlərdə çoxdan bəri tanınmışdı.

Yatmirdilar. Ucaboylu, ariq, uzunbügli bir qoca olan İvan İvanıç mərəyin qapısı ağızında oturub çubuq çəkirdi, onun üstünə ay işığı düşmüşdü. Burkin içəridə ot üzərində uzanmışdı, qaranlıqda görünmürdü.

Cürbəcür əhvalat danışındılar. O cümlədən yüzbaşının arvadı Mavra haqqında da danışdılar: bu, sağlam və ağıllı-kamallı bir qadın olduğunu halda, ömrü uzunu öz doğma kəndindən kənara çıxmamış, hələ bu vaxta qədər nə şəhər, nə də dəmiryolu görmüşdü, son on il içərisində isə o, sobanın dibindən əl çəkmir, yalnız gecələr küçəyə çıxırıd.

Burkin:

– Burada təaccüb ediləcək nə var? – dedi. – Öz təbiətinə görə tənhalığa meyil göstərən, xərcəng və ya ilbiz kimi çəkilib öz qınına girməyə çalışan adamlar bu dünyada az deyil. Bəlkə, burada ata - vizm hadisəsi baş verir, insanın ulu babasının hələ ictimai heyvan olmayıb təkbaşına öz mağarasında yaşıdığı dövrə qayıtmə meyil - ləri vardır, bəlkə də, bu, sadəcə, insan xarakterinin müxtəlif növlə - rindən biridir, kim bilir? Mən təbiyyatçı deyiləm, ona görə bu cür məsələlərə toxunmaq mənim işim deyil, mən ancaq onu demək istəyirəm ki, Mavra kimi adamlar nadir bir hadisə deyildir. Üzağa getmək nə lazımk, bir-iki ay bundan əvvəl şəhərimizdə yunan dili müəllimi olan Belikov adlı bir yoldaşım vəfat etmişdi. Bu adam haqqında, əlbəttə, eşitmiş olarsınız. O, bu cəhətdən qəribə idi ki, həmişə, hətta çox xoş havada belə qaloş və çətir ilə küçəyə çıxardı,



özü də əyninə, hökmən, astarı pambıqlı palto geyərdi. Çətirinin də, saatının da qabı vardi, saatının boz rəngli zamşadandı, karandaş çərtmək üçün çıxardığı cib bıçağının belə balaca bir qabı vardi, deyə-sən, Belikovun üzünün də qabı vardi, çünkü həmişə üzünü yaxalığının içində gizlədərdi. Tünd şü şəli gözlük taxardı, yun köynəyi əynindən çıxmazdı, qulaqlanna pambıq tixardı, faytona minəndə də faytonun üstünü qaldırmağı əmr edərdi. Xülasə, bu adamda daima özünü qabiqla, necə deyərlər, onu xarici hadisələrdən qoruyan və ayran bir qılafla örtmək təşəbbüsü vardi. Həqiqi həyat onu acıqlandırır, qorxudur, daimi əndişə içərisində saxlayırdı və bəlkə, o, qorxusuna və həqiqətə qarşı olan nifrətinə bəraət qazandırmaq üçün həmişə keçmiş və heç vaxt olmayan şeyləri təriflərdi, dərs verdiyi qədim dillər də onun üçün, mahiyyət etibarilə, həqiqi həyatdan gizlənmək üçün qaloş və çətir rolunu oynayırdı. O, şirin bir ifadə ilə deyirdi:

– Ah, yunan dili nə ahəngdar və gözəl bir dildir! – O, sanki, öz sözlərini sübut etmək üçün gözlərini qiyyaraq və barmağını qaldıraraq:

– Antropos! – sözünü tələffüz edərdi.

Belikov hətta öz fikrini də qılfak içində gizlətməyə çalışır. Ondan ötrü yalnız bir para şeylərin qadağan edilməsinə dair yazılan sərən-camlar və qəzet məqalələri aydınla. Sərəncamda məktəblilərə axşam saat doqquzdan sonra küçəyə çıxməq qadağan edildikdə və ya hər hansı bir məqalədə şəhvani məhəbbət qadağan edildikdə bu, ondan ötrü tamamilə aydın bir şeydi, qadağan edilmişdir – vəssalam. İcazə və ya imkan verməkdə isə ondan ötrü həmişə şübhəli, bir növ natamam və tutqun bir şey gizlənirdi. Məsələn, şəhərdə dram dərnəyinə, ya qiraətxanaya, yaxud da çayxanaya icazə verildikdə başını yırga-layıb, yavaşça deyərdi:

– Burası, əlbəttə, belədir, bunlar gözəl işdir, ancaq içindən engel çıxmaya!

Qanun-qaydanı hər şəkildə olursa olsun pozmaq, əməl etmə-mək, qanundan geri çəkilmək onu kədərləndirirdi, hərçənd ki, bunların ona heç bir dəxli yox idi. Yoldaşlarımızdan biri kilsəyə gecikdikdə, ya gimnazistlərin dəcəllik etdikləri xəbəri yayıldıqda və ya müəllimlərdən birinin gecə bivaxt bir zabitlə gəzdiyini görən olana - da o özündən çıxır və: “İşin içindən bir engel çıxmaya”, – deyərdi. Pedaqoji şuralarda isə o, öz ehtiyatkarlığı, vasvasılığı və xalis qılaflı mülahizələrilə bizi zara getirərdi: məsələn, oğlan və qız gimnaziya -

lарында генclер озларини yaxşı aparmır, siniflerdə səs-küy salırlar, müdiriyyetin bu vəziyyətdən xəbəri olsa, qorxuram, işin içindən bir əngel çıxa, ikinci sinifdən Petrov, dördüncü sinifdən Yeqorov məktəbdən çıxarsa nə yaxşı olardı! Xülasə, o, öz ah-vayı ilə, sizildəması ilə, xirdaca, solğun üzündəki tündrəngli gözlüyü ilə hamımıza təzyiq göstərirdi, biz də ona güzəştə gedirdik; Petrovun, Yeqorovun əxlaq nömrəsini azaldırdıq, həbsə salırdıq və nəhayət, məktəbdən xaric edirdik. Onun bizim evlərimizi gəzmək kimi qəribə adəti vardı. Bir də görürsən, bir müəllimin evinə gəlib oturur və hey susur, sanki, nəyi isə diqqətlə gözdən keçirməyə çalışırı. Bu cür bir neçə saat dinməz-söyləməz oturduqdan sonra çıxb gedirdi. O, buna "yoldaşlar ilə yaxşı əlaqə saxlamaq" adı verirdi, yəqin, bizə gəlib oturmaq onun üçün ağır bir işdi, ancaq bunu özü üçün yoldaşlıq vəzifəsi hesab edirdi. Biz müəllimlər ondan qorxardıq, hətta müdir də ondan qorxardı. Məsələn, bizim müəllimlər hamısı düşüncəli, ədəbli, Turgenev və Şedrinlər təbiyə olunmuş adamları, həmişə qaloş və çətirlə gəzən bu adamçığaz isə bütün gimnaziyanı tam on beş il öz əlində saxlamışdı! Nəinki gimnaziyanı, hətta bütün şəhəri! Xanımlarımız onun xəbər tutmasından qorxaraq, şənbə günləri ev tamaşaları düzəltmirdilər, ruhanilər onun yanında pəhrizi pozmaqdan və kart oynamaqdan çəkinirdilər. Belikov kimi adamların təsiri altında son on-on beş il ərzində şəhərimizdə hər şeydən qorxmağa başlamışdır. Ücadan danışmaqdan, məktub göndərməkdən, tanış olmaqdan, kitab oxumaqdan, yoxsullara kömək etməkdən, onlara savad öyrətməkdən... qorxardılar.

İvan İvanıç bir söz demək istəyərək öskürdü, ancaq əvvəlcə çubuğu çekdi, aya baxdı və sonra kəlmə-kəlmə danışmağa başladı:

— Bəli. Düşüncəli, rəğbətli adamlar Şedrini, Turgenevi, nə bilim, Boklini¹ və sairəni oxuyurlar, ancaq, bununla belə tabe olurdular ki, dözürdülər ki... Hə, məsələ məhz bundan ibarətdir.

Burkin sözünə davam etdi:

— Belikov mənimlə bir evdə, bir mərtəbədə yaşayırı, hətta mənzilimizin qapısı da üzbeüzdü, ona görə də tez-tez görüşürdük, mən onun yaşayışına bələd idim. Evdə də eyni hal; xalat, təsək, pəncərə qapıları, cəftələr, bir sıra qadağan edilmiş şeylər, məhdü -

¹ Bokli – ingilis sosioloqu.



diyyətlər, aman Allah, birdən işin içindən bir əngəl çıxar ha! Ona pəhriz saxlamaq zərərdir, yağılı da yemək yaramaz, çünki birdən deyərlər Belikov pəhriz saxlamır, ona görə suf balığını kərə yağında qızardıb yeyərdi – bu, pəhriz yeməyi deyil, lakin buna pəhrizi pozmaq da demək olmaz. Haqqında bədgüman olmasınlar deyə, evdə xidmətçi qız saxlamazdı, xidmətçi əvəzinə, 60 yaşı Afanasi adlı bir aşpzabı vardi, bu, vaxtılıq denşiklik etmiş, bəzi xörəkləri birtəhər bisirməyi bacaran, sərənət və ağılsız bir adamdı. Afanasi, adətən, əllərini çarpazlamaş halda qapı ağzında durar və içini çəkərək həmişə:

– Bunlar indi yaman çoxalıblar, – deyə eyni sözləri təkrar edərdi.

Belikovun yataq otağı qutu kimi kiçikdi, çarpayısı miçətkənlə örtülü idи. Yatanda yorğanı başına çəkərdi; otaq isti və bürkü olurdu, külək bağlı qapını döyür, soba viyıldayırdı və mətbəxdən qorxunc inilti səsləri eşidilirdi... O isə yorğanın altında da qorxardı. Qorxardı ki, birdən bir iş çıxar, ya Afanasi onu öldürər və ya evə oğru gələr. Sonra o, bütün gecəni qorxulu yuxular görərdi, səhəri isə mənimlə bərabər gimnaziyyaya gedəndə kədərli və solğun olardı, görünürdü ki, izdihamlı gimnaziya onun bütün varlığı üçün dəhşətli və mənfurdur. Fitrətən yalqız olan bu adama mənimlə yanaşı getmək ağır gəlir.

O, öz ağır xasiyyətinə haqq qazandırmağa çalışaraq deyirdi:

– Sınıfların çox səs-küy salırlar, belə iş olar? Bax, həmin bu yunan dili müəllimi, bu qılaflı adam, inanırsınızmı, az qalmışdı evlənsin.

İnan İvanıç birdən mərəyə baxıb dedi:

– Zarafat eləyirsiniz!

– Bəli, bu qəribə də olsa, az qalmışdı evlənsin. Bizim gimnaziyyaya ukraynalı Mixail Savviç Kovalenko adlı bir tarix və coğrafiya müəllimi təyin etmişdilər. Kovalenko bacısı Varenka ilə gəlmüşdi. Mixail Savviç gənc, ucaboylu, qarayanız, əlləri iri bir adamdı, üzündən səsinin yoğunluğu bəlli idi, doğrudan da, səsi çəlləkdən çıxan kimi guruldayırdı: bu-bu-bu... Bacısı isə artıq gənc deyildi, otuz yaşı olardı, lakin o da ucaboy, biçimli, qaraqaş, qırmızıyanaq – bir sözlə, qız deyil, marmeladdı, özü də diribaş, səs-küylü idi, hey maloross romansları oxuyur və qəhqəhə ilə güldürdü. Bir şey olan kimi qəh-qəhesi aləmi tuturdu: ha-ha-ha! Yadimdadır ki, Kovalenkolarla ilk əsaslı tanışlığımız direktorgildə – ad gündündə oldu. Bir də gördük ki, ad gününə belə bir vəzifə kimi gələn açıqlı, olduqca darıxdırıcı

pedaqoqlar arasında yeni bir Afrodita doğmuşdur; o, əllərini belinə qoyub gəzir, qəhqəhə ilə gülür, oxuyur, oynayır. Büyük həssaslıqla "Viyut vitri" romansını oxudu, sonra daha ayrı romanslar oxuyub bizim hamımızı, hətta Belikovu da valeh etdi. Belikov onun yanında oturub, şirin bir təbəssümlə dedi:

— Maloross dili öz zərifliyi və ahəngdarlığı etibarilə qədim yunan dilini xatırladır.

Bu sözlər Varenkanın xoşuna gəldiyi üçün o, böyük bir həvəs və inandırıcılıqla Qadyaçski qəzasında bir xutorları olduğunu, anacığazının bu xutorda yaşadığını, orada nə qədər dadlı armud, qovun və balqabaq olduğunu danişmağa başladı. O deyirdi ki, Ukraynada balqabaq və kududan "elə ləzzətli borş bisirirlər ki, adamın ağılı başından çıxır!"

Varenkanın Belikovla danışdığı söhbəti xeyli dinlədik, birdən hamımızın başına eyni fikir gəldi, direktorun arvadı yavaşcadan mənə dedi:

— Onları evləndirsək, yaxşı olar.

Həmimiz, nədənsə, Belikovun evli olmadığını xatırladıq, bu, indi bizim hamımıza qəribə gəlirdi; nə cür olmuşdur ki, bu vaxta qədər onun həyatının bu diqqətəlayiq təfsilatını müşahidə etməmiş, nəzərdən qaçırmışdıq. Ümumiyyətlə, qadınlara qarşı onun münasibəti nə cürdür, o, bu ciddi məsələ haqqında nə fikirdədir? Əvvəllerdə bu məsələ bizi əslə maraqlandırmazdı; biz heç təsəvvür edə bilməzdik ki, hər cür havada qaloş geyən və miçətkən altında yatan bir adam sevə də bilər.

— Onun yaşı qırıq çoxdan ötüb, qız isə otuz yaşındadır, — deyə direktorun arvadı öz sözünü izah etdi. — Mənə elə gəlir ki, qız ona ərə gedər.

Bizim əyalətdə can sıxıntısından qurtulmaq üçün nə oyunlardan çıxmırlar, nə qədər lüzumsuz, mənəsiz hərəkətlər edirlər, bunların hamısı əsl lazımlı olan işləri görməməkdən irəli gəlir. Məsələn, bu Belikovu birdən-birə evləndirmək bizim nəyimizə lazımdı, axı bu adamı evli təsəvvür etmək belə mümkün deyildi. Direktorun, inspektorun arvadları və bizim gimnaziya xanımlarının həmisi hərəkə - tə gəldilər, hətta qəşəngləşdilər də, elə bil ki, artıq həyatın qayəsini kəşf etmişdilər. Direktorun arvadı teatrda loja tutur, biz görürük ki, əlində yekə bir yelpik tutmuş güləş, xoşbəxt Varenka lojada əyləşmişdir, onunla yanaşı Belikov beli bükülü halda elə oturub ki, elə



bil, onu evdən kəlbətinlə dartıb qopardıblar. Mən evimdə qonaqlıq gecəsi düzəldirəm, xanımlar mütləq Belikov ilə Varenkanı da çağırmağı tələb edirlər. Bir sözlə, aranı qızışdırıldıq. Məlum oldu ki, Varenkanın da əre getməyə könlü varmış. O, qardaşının evində çox da şən keçinmirdi. Həmişə söyüşüb-dalaşırdılar. Bunların həyatından bir səhnə: ucaboy, sağlam vücudlu, uzundraz Kovalenko naxışlı köynəkdə küçə ilə gedir, şapkasının altından kəkili çıxıb alnına tökülmüşdür. Bir əlində bir yığın kitab, o biri əlində isə yoğun bir əlağacı tutmuşdu. Bacısı da onun dalınca gedir, onun da əlində bir yığın kitab var.

Varenka uca səslə danışaraq qardaşıyla höcətləşir:

– Sən ki bunu oxumamışan, Mixaylik! Mən sənə deyirəm ki, vallah, bu kitabı oxumamışan!

Kovalenko ağacını səkiyə çırpa-çırpa onun üstünə qışqırırdı:

– Amma mən sənə deyirəm ki, oxumuşam!

– Ah, aman Allah, mənim Minçikim, nə üçün açıqlanırsan, axtı bizim söhbətimiz prinsipialdır.

Kovalenko:

– Mən sənə deyirəm ki, oxumuşam! – deyə daha ucadan bağırır.

Evdə, kənar bir adam olanda vur-çatlaşın başlardı. Bu cür həyat, yəqin ki, onu bezidirmişdi, özünəməxsus bir bucaq axtarırdı, bir də yaşı nəzərdə tutmaq lazımdır; belə bir vəziyyətdə adaxlı seçməyə vaxt yoxdur, adam hər kəsə olsa, hətta yunan dili müəlliminə belə əre gedər. Bir də bizim qızlarımızın çoxu isteyirlər ki, kimə olursa olsun, təki əre getsinlər. Hər halda, nə cür oldusa, Varenka bizim Belikova açıq-aşkar meyil göstərməyə başladı.

Bəs Belikov? O, bəzə gəldiyi kimi Kovalenkogilə də gedirdi. Onlara gedər, oturar və danışmazdı. O sükut eləyir, Varenka isə "Viyut vitri" romansını oxuyur, ya qara gözlərilə dalğın-dalğın ona baxır, ya da ki birdən qəhqəhə çekib gülür.

– Ha-ha-ha!

Məhəbbət aləmində, xüsusən evlənməkdə təlqin böyük rol oynayır. Hamı – yoldaşları da, xanımlar da Belikovu inandırmağa başladılar ki, o, mütləq evlənməlidir, həyatda ona evlənməkdən başqa heç bir şey qalmamışdır; biz hamımız onu təbrik edirdik, üzümüzü ciddiləşdirərək cürbəcür cəfəngiyat söyləyirdik, guya,

evlənmə həyatda ən ciddi addımdır; bundan başqa, Varenka da pis qız deyildi, yaraşlı idi, mülki müşavirin qızı idi və özünün xutoru vardi, ən başlıcası da o idi ki, bu qadın Belikova nəvazişli, səmimi əlaqə göstərən birinci qadındı. Odur ki Belikovun ağılı başından çıxdı və doğrudan da, evlənmək fikrinə düşdü.

İvan İvanıç dedi:

— Bax, belə bir vaxtda qaloşla çətiri onun əlindən almaq lazım idi.

— Təsəvvür edin ki, mümkün olmadı. O, Varenkanın şəklini stalun üstünə qoymuşdu və hey mənim yanımı gəlib, Varenkadan, ailə həyatından və evlənməyin ciddi bir addım olduğundan söhbət açırdı, tez-tez Kovalenkogilə gedirdi, ancaq həyat tərzini heç dəyişmirdi. Hətta, əksinə, evlənmək qərarı ona xəstəlik təsiri bağışladı, ariqlədi, rəngi solğunlaşdı və daha dərindən öz qılafına girdi.

O, zəif, çəpəki bir təbəssümlə gülərək mənə deyirdi:

— Varvara Savviçna mənim xoşuma gəlir, orasını da bilirəm ki, evlənmək hər adama vacibdir, ancaq... Bilirsınız, bu vəziyyət birdən-birə baş verdi... Bir az düşünmək lazımdır.

Mən ona:

— Düşünmək nə üçün? — deyirdim. — Evlənin, qurtarsın getsin.

— Yox, evlənmək ciddi addımdır, əvvəlcə işin mahiyyətini və gələcəyini götür-qoy eləmək lazımdır... yoxsa əngəl çıxar. Bu məsələ məni o qədər narahat edir ki, gecələr səhərə kimi yata bilmirəm. Sözün düzü, bir az ehtiyat edirəm. Varenka ilə qardaşının təfəkkür tərzi qəribədir, onlar, bilirsinizmi, qəribə mühakimələr yürüdürlər, xasiyyətləri də çox ötkəmdir. Adam evlənməyinə evlənər, ancaq qorxuram ki, sabahi bir xataya düşər.

Odur ki evlənmək üçün qızə təklif etmir və məsələni hey təxirə salırdı, bu hal direktorun arvadının və bütün bizim xanımlarımızın böyük təəssüfnə səbəb olurdu; qarşıdakı vəzifələri, məsuliyyəti götür-qoy eləyir və buna baxmayaraq, hər gün Varenka ilə gəzirdi, bəlkə, onun vəziyyətində belə hərəkətlərin caiz olduğunu güman edirdi; sonra o, yenə ailə həyatından söhbət etmək üçün mənim yanımı gəlirdi. Çox ehtimal ki, axırdı evlənməyi təklif edəcəkdi və bizlərdə can sıxıntısından və bekarlılıqdan baş verən minlərcə gərəksiz, sarsaq izdivacdan biri də vaqe olacaqdı, ancaq birdən-birə *Kolossalische scandal*¹ baş verdi. Burasını da qeyd etməliyəm

¹ Böyük qalmaqal (*almanca*).



ki, Varenkanın qardaşı Kovalenkonun tanışlığının ilk gündənə Belikovdan zəhləsi getdi və onu görən gözü olmadı.

Kovalenko ciyinlərini çəkərək bizi deyirdi:

– Anlamıram, baş açmırıam ki, siz belə bir çuğulcu, üz-gözündən zəhrimar tökülen adamla necə danışırsınız? Eh, ağalar, belə yerdə siz necə yaşayırsınız? Sizin buradakı mühitiniz boğucudur, olduqca iyrəncdir. Siz məgər pedaqoqsunuz, müəllimsiniz? Siz rütbə dalınca qaçanlardansınız, məktəbiniz elm ocağı deyil, ədəb, namus divanxanasıdır və polis budkası kimi turşumış iy verir. Yox, əzizlərim, sizinlə bir qədər də yaşayıb öz xutoruma gedəcəyəm, orada xərçəng tutmaq və kəndli balalarına dərs vermək min pay bundan yaxşıdır. Mən çıxıb gedirəm, siz isə öz İudanızla yaşayın, canı cəhənnəm.

Ya da gah yorğun, gah incə səslə gözündən yaş gələnəcən gülür və qollarını ölçərək məndən soruşurdu:

– O, nə üçün gəlib mənim evimdə oturur axtı? Ona nə lazımdır? Elə hey oturur, baxır.

Kovalenko hətta Belikova ləqəb də qoymuşdu, ona “Kirpi-biçim” deyirdi. Məlum şeydi ki, bunun üstündən biz ona bacısı Varenkanın “Kirpi-biçim”ə ərə getməyə hazırlaşdığını deməkdən çəkinirdik. Bir dəfə direktorun arvadı ona işarə etmişdi ki, bacısını Belikov kimi ləyaqətli, hər kəsin hörmətini qazanmış bir adama ərə versəydik, yaxşı iş görmüş olardıq. O, bu məsləhətdən bərk pərt olub donquldanmışdı:

– Mənə nə. İstər lap ilana ərə getsin, mən özgənin işinə qarışmağı sevmirəm.

İndi qulaq asın, görün sonra nə oldu! Dələduzun biri bir karikatura çəkmişdi. Belikov ayağında qalоş, şalvarının balağı çırmışmış çətir altında Varenka ilə qol-qola gedir; karikaturanın altında “Aşıq Antropos” sözü yazılmışdı. Bilirsınız mı, nə qəribə oxşatmışdır! Rəssam, yəqin, şəklin üzərində bir neçə gecə çalışmışdı; çünkü bütün oğlan və qız gimnaziyalarının müəllimləri, darülmüəllimin müəllimləri, məmurları – hamısı bu karikaturadan birər nüsxə almışdır. Hətta Belikov özü də almışdı. Karikatura onda son dərəcə ağır təsir buraxmışdı.

Bir dəfə mayın birində, bazar günü, hamımız – müəllimlər də, gimnazistlər də gimnaziya binasına toplanıb piyada şəhər kənarın - daki balaca meşəyə getməyi qərara almışdır. Belikov ilə bir yerdə

ora getmək üçün evdən çıxdıq. Onun rəngi gömgöy göyərmişdi, qasqabağı yerlə sürüñürdü.

O:

– Dünyada nə qədər pis, nə qədər yaramaz adamlar varmış, – dedi və dodaqları əmdi.

Mənim hətta ona yazığım gəldi. Gedirdik, bir də nə gördük: Kovalenko velosipedlə bizi yaxınlaşır, onun ardınca gələn yanaqları alma kimi qızarmış, şən və fərəhli Varenka da velosipedə minmişdir.

Varenka bağırdı:

– Biz irəli gedirik! Belə də gözəl hava olar? Gör nə qiyamət havadır.

Sonra hər ikisi gözdən itdilər. Belikovun göyərmiş rəngi birdən-birə ağardı və o, sanki, yerində donub qaldı... Ayaq saxlayıb mənə baxdı.

– Bağışlayın, bu, nə olan şeydir? – deyə məndən soruşdu. – Belkə, mənim gözüm yanlış görür? Gimnaziya müəllimlərinə və qadınlara velosipeddə gəzmək eyib deyilmə?

Mən:

– Eyib niyə olsun? – deyə cavab verdim. – Qoy gəzib kef eləsinlər.

O, mənim sakitliyimə heyvət edərəkçıçırdı:

– Necə eyib deyil? Nə danışırsınız?

O, bu hadisədən o qədər sarsıldı ki, yoluna davam etmək istə - məyib evinə qayıtdı.

Ertəsi gün hey əllərini əsəbiliklə ovuşdurur və diksinirdi, əhvalının pis olduğunu üzündən sezmək olurdu. Hətta ömründə birinci dəfə olaraq dərsdən də çıxb getdi. Nahar da eləmədi. Axşamüstü isə bayırda tamamilə yay havası olduğuna baxmayaraq, daha qalın palṭar geyib Kovalenkogilə yollandı. Varenka evdə yox idi, qardaşı tək idi.

Kovalenko soyuq bir tərzdə:

– Oturun, acızanə rica edirəm, – dedi və qasqabağını salladı; gözləri yuxulu idi, nahardan sonra dincəlmək üçün azacıq yatmışdı, ovqatı bərk təlxdi.

Belikov bir on dəqiqəyə qədər dinməz oturub sonra sözə başladı:

– Mən sizin yanınızda dərdimi dağıtmak üçün gəlmışəm. Mənim - çün çox ağırdır. Bir həcvgun məni və bizim hər ikimizə yaxın olan bir qadını gülünc bir şəkildə çəkmışdır. Bunda mənim, qətiyyən,



təqsirim olmadığına sizi inandırmağı özümə borc bilirəm... Mən belə bir istehzaya imkan verməmişəm, əksinə, həmişə özümü abırlı bir adam kimi aparmışam.

Kovalenko qaşqabağını sallamış halda dinməz-söyləməz oturmuşdu. Belikov bir qədər gözlədikdən sonra yavaşça və həzin bir səslə dedi:

– Sizə bir də deyəcəyim var, mən çoxdan qulluq edirəm, siz isə qulluğa hələ təzəcə başlamışınız. Mən böyük bir yoldaş kimi sizi xəbərdar etməyi özümə borc bilirəm. Siz velosipeddə gəzirsiniz, bu əyləncə isə heç də gəncləri tərbiyə edən bir adama yaraşan sıfətlərdən deyil.

Kovalenko yoğun bir səslə soruşdu:

– Niye?

– Bunu izah etməyə hacət varmı, Mixail Savviç, məgər aydın deyilmi? Müəllim velosipedlə gəzəndə tələbə neyəyər? Onda tələbə lap adamların başında gəzər! Madam ki, buna sərəncamla icazə verilməyib, demək, yaramaz. Məni dünən dəhşət bürüdü! Sizin bacınızı da velosipeddə gördükdə gözlərimə lap qaranlıq çökdü, qadının və ya qızın velosipeddə gəzməyi rüsvayçılıqdır!

– Bircə söyləyin görüm sizə nə lazımdır?

– Mənə yalnız sizi xəbərdar etmək lazımdır, Mixail Savviç. Siz cavansınız, gələcəyiniz var, özünüüz mümkün qədər ehtiyatlı aparmağınız lazımdır, halbuki siz öz mövqeyinizə soyuq baxırsınız. Əyninizdə tikili köynək, əlinizdə də bir neçə kitab daim küçələri dolaşırsınız, indi də velosiped. Sizin və bacınızın velosipeddə gəzdiyinizi direktor bilsə, sonra da gedib hamımızə yetişsə, yaxşı olmayıacaq.

Kovalenko:

– Mənimlə bacımın velosipeddə gəzməyimizin heç kəsə dəxli yoxdur! – dedi və pul kimi qızardı. – Kim bizim ev və ailə işimizə qarışsa, lap qələt eləyir!

Belikovun rəngi qaçıdı, o ayağa qalxdı və dedi:

– Madam ki, mənimlə bu cür danışırsınız, mən sözümə davam edə bilmərəm, rica edirəm mənim hüzurumda müdürüyyət haqqında bu cür fikirdə olmayasınız. Hökumət adamlarına hörmət bəslə-məlisiniz.

Kovalenko ona acıqla baxaraq soruşdu:

– Məgər mən burada hökumət adamlarının dalınca bir pis söz dedim? Rica edirəm, məni rahat buraxın. Mən namuslu bir adamam və sizin kimi bir cənabla heç danışmaq istəmirəm. Sizin kimi tipləri sevmirəm.

Belikov əsəbi halda əl-ayağa düşdü və üzündə dəhşət ifadəsi olaraq cəld geyinməyə başladı. Axi belə qaba sözləri o, ömründə birinci dəfə idi, eşidirdi.

Dəhlizdən pilləkənin artırmasına çıxaraq dedi:

– Kefiniz nə istəyirsə, deyin. Mən yalnız sizi xəbərdar etməliyəm. Bəlkə, bizim sözlərimizi dinləyən olmuşdur, sözümüzdən bir məna çıxartmasınlar və işin içindən əngəl çıxmasın deyə, söhbətimizin əsas məzmununu cənab müdirdə bildirməliyəm. Bunu eləməyə borcluyam.

– Bildirmək? Get, bildir! – deyə Kovalenko daldan onun yaxalığından yapışib itəldi. Belikov qaloşlarını tappıldadaraq, pilləkəndən aşağı yumbalandı. Pilləkən uca və dikdi, ancaq Belikov pilləkənin ayağıınacan sağ-salamat yumbalandı; ayağa qalxb əlini burnuna apardı ki, görsün, gözlüyü sınmayıb? Belikovun gurultu ilə aşağı yumbalandığı əsnada Varenka iki xanımla gəldi, hər üçü durub bu mənzərəyə baxdilar. Belikov üçün bundan dəhşətli şey ola bilməzdidi. Adam bu cür rüsvayçılıqdansa, boynunu, qıçlarını sindirsayıdı, daha yaxşı olardı, axı indi bütün şəhər bu əhvalatı biləcək, xəbər direktora da, hamiyə də yetişəcək, – “Ah, kaş işin içindən bir əngəl çıxmayıyadıl!” – karikatura çəkəcəklər və axırda iş o yerə çatacaq ki, onu istefaya çıxmaja məcbur edəcəklər...

Ayağa qalxdıqda Varenka onu tanıdı və gülünc üzünə, əzilmiş paltosuna, qaloşlarına baxaraq işin nə yerdə olduğunu anlamadan, onun ehtiyatsızlıqdan yixildığını güman edərək özünü saxlaya bilməyib, şaqqlıtlı ilə gülüb evi başına götürdü.

– Ha-ha-ha!

Bu şaqqlıtlı “ha-ha-ha” ilə hər şey – adaxlı olmaq da, Belikovun bu dünyadakı həyatı da bitdi. Artıq o, Varenkanın nə danışdığını eşitmır və heç bir şey görmürdü. Evə qayıtdıqda hər şeydən əvvəl Varenkanın şəklini stolun üstündən götürdü, sonra yatağına uzandı və oradan bir daha qalxmadı.

Üç gündən sonra Afanasi yanına gəlib dedi ki, ağanın, deyəsən, əhvalı xarabdır, həkim üçün adam göndərsək, yaxşı olmaz mı?



Mən Belikovun yanına getdim, o, yorğana bürünmüş halda dinməz-söyləməz miçətkən altında uzanmışdı; bir söz soruşanda hə-yoxdan başqa bir kəlmə cavab vermirdi. Afanasi də ovqatı təlx və qışqabaqlı halda onun yanında dolaşır və dərindən ah çəkirdi; ağızından isə meyxanadakı kimi araq iyi gəlirdi.

Bir aydan sonra Belikov öldü. Biz hamımız, yəni hər iki gimnaziya və darülmüəllimin pedaqoqları onu dəfn etdik. İndi, tabutda uzandıqda onun üzündə həlim, xoş, hətta şən bir ifadə vardı, sanki, artıq heç vaxt çıxmayaçağı bir qılıfa qoyulduğuna şad idi. Bəli, o, öz idealına nail olmuşdu. Sanki, qəsdən onun şərəfinə olaraq dəfn günü hava tutqun və yağılı idi, ona görə hamımız qaloş geymiş və başımıza da çətir tutmuşduq. Varenka da dəfn mərasimində idi, tabutu qəbrə endirdikdə ağlamsındı da. Mən ukraynalı qızların yalnız ağladıqlarını və qəhqəhə ilə güldükllerini müşahidə etdim, onların əhvallarında orta dərəcə olmur.

Etiraf edirəm ki, Belikov kimi adamları dəfn etmək böyük həzz verir. Qəbiristandan qayıdanda bizim sakit və təvazökar görkəmimiz vardı, heç kəs bu həzzi aşkara çıxarmaq istəmirdi, bu həzz çox əvvəllər, hələ uşaq çağlарımızda hiss etdiyimiz həzzi andırırdı; ailənin yaşılı adamları evdən çıxıb gedirdi və biz bir-iki saat tam azadlıqdan zövq alaraq, bağda o yana-bu yana qaçışır, azad nəfəs alırdıq, ah, azadlıq, azadlıq! Hətta azadlığa dair kiçik bir işaret, zəif bir ümid adama qol-qanad verir, elə deyilmi?

Qəbiristandan kefikök qayıtdıq. Lakin bir həftə keçməmiş həyat qabaqkı kimi sərt, yorucu və mənasız bir tərzdə keçməyə başladı, bu, sərəncam ilə qadağan edilməmişsə də, tam bir icazəyə də malik deyildi, artıq bu həyatda yaxşılığa doğru heç bir dəyişiklik olmadı. Doğrudur, Belikovu dəfn etdik, ancaq bu cür qılaflı adamlar nə qədər desən, vardır və olacaqdır da.

İvan İvanıç:

– Hə, bax, məsələ də burasındadır, – dedi və çubuğuńu çəkməyə başladı.

– Hələ belələri nə qədər olacaqdır! – Burkin sözlərini təkrar etdi.

Gimnaziya müəllimi mərəkdən çıxdı. Bu, alçaqboylu, yoğun, başı tamamilə daz, qarasaqqallı, az qala, qırşağına qədər sallanmış bir adamdı; onunla bərabər bayırə iki it də çıxdı. O, göyə baxaraq dedi:

– Yaxşı ay işığıdır.

Artıq gecəyarısı idi. Sağ tərəfdən bütün kənd görünürdü, küçə beş verstə qədər uzanıb gedirdi. Hər şey sakit, dərin bir yuxuya dalmışdı; nə bir hərəkət vardi, nə bir səs. Hətta təbiətdə bu cür sakitlik ola biləcəyinə adam heç inana bilmirdi. Aydınlıq bir gecədə daxmali, ot tayalı, yuxuya batmış söyüd ağaçlı geniş kənd küçəsini gördükdə adamın qəlbini sakitləşir; bu kölgələrlə dolu sakit yuxuya dalmış tənha küçə zəhmət, qayğı və dərddən gizlənərək, olduqca həlim, məhzun və gözəl görünür, sanki, ulduzlar da ona nəvazış və riqqatlı baxırlar, adama elə gelir ki, artıq heç bir pis iş yoxdur və hər şey öz qaydası ilə gedir. Solda kəndin kənarından tarla başlayır, üfüqə qədər uzanıb gedir, ay işığına qərq olmuş tarlada da nə bir hərəkət vardi, nə bir hənerti.

İvan İvanıç:

— Hə, məsələ də burasındadır, — deyə təkrar etdi. — Məgər bizim şəhərin boğanağında, danışqallığında yaşadığımız, lazımsız şeylər yazdırılmış, qumar oynadığımız qılıf deyilmi? Məgər bütün həyatımızı avara, hərzə adamlar arasında, sarsaq, yelbeyin qadınlar içərisində keçirdiyimiz, cürbəcür mənasız sözlər danışdığını və dirlədidiyimiz qılıf deyilmi? İstəyirsinizsə, sizə iibrətamız bir əhvalat danışım.

Burkin:

— Yox, artıq yatmaq vaxtıdır, — dedi, — sabaha qalsın!

Hər ikisi mərəyə girib ot üstündə uzandılar. Gözlerinə yuxu təzəcə getmişdi ki, birdən yüngülə ayaq səsi eşidildi: tup, tup... Mərək-dən bir az kənarda kim isə gəzirdi, bir az gedib dayanırdı, bir dəqiqədən sonra yenidən tup, tup... Ayaq səsi eşidildi. İtlər miril - daşdır.

Burkin:

— Bu gəzən Mavradır, — dedi. Ayaq səsi kəsildi.

İvan İvanıç böyrüüstə çevrilərək dedi:

— Necə yalan danışdıqlarını görmək və dirləmək, bu yalana dözdüyün üçün axmaq adını almaq, təhqirə, alçalmaya tab gətir - mək, namuslu, azad adamların tərefində olduğunu açıq surətdə deməyə cəsarət etməmək, yalan danışmaq, yalandan gülümsəmək nə üçün? Hamısı bir parça çörək, isti bir bucaq, bir quruşluq rütbə üçün yox, bu cür yaşamaq artıq mümkün deyil!

Müəllim:



– Siz, deyəsən, daha ayrı mətləbə keçdiniz, İvan İvanıç, – dedi.
– Gəl, yataq.

Burkin on dəqiqə keçməmiş yuxuya getdi. Amma İvan İvanıç gah bu böyrü, gah o böyrüstə çevrilib ah çəkirdi, sonra yerindən durub yenə bayırı çıxdı və qapı ağzında oturub çubuq çəkməyə başladı.

1898

FİRƏNG ÜZÜMÜ

Səhər tezdən göy üzünü buludlar bürümüşdü; boz, tutqun günlərdə olduğu kimi sakitlikdi, hava isti deyildi, adamın ürəyi sıxlırdı; çölün üzərində buludların sallanıb durduğu belə günlərdə adam yağışı gözləyir, ancaq yağış yağmır. Mal həkimi İvan İvanıç ilə gimnaziya müəllimi Burkin yol getməkdən yorulmuşdular; çöl onlara ucsuz-bucaqsız görünürdü. Çox-çox uzaqda Mironositskoye kəndinin yel dəyirmanları güclə seçiliirdi; sağ tərəfdə bir sıra təpələr uzanaraq uzaqda, kəndin kənarında gözdən itirdi. İvan İvanıç da, Burkin də bilirdi ki, bu görünən təpələr çayın qraqıdır. Orada çəmənlik, yaşıllı söyüd ağacları, malikanələr var; təpələrdən birinin üstünə çıxıb baxsan, oradan elə bu cür ucsuz-bucaqsız bir çöl, teleqraf dirəkləri və uzaqdan sürünən tırtıla oxşayan qatar, açıq havada isə hətta şəhər də görünür. İndi isə təbiətin müləyim, dalğın göründüyü belə sakit bir havada İvan İvanıç və Burkin çölə məftun olmuşdu, ikisi də bu ölkənin nə qədər böyük, nə qədər gözəl olduğu haqda düşündürdü.

Burkin dedi:

— Keçən dəfə biz kəndxuda Prokofinin anbarında olanda siz bir əhvalat danışmaq istəyirdiniz.

— Bəli, qardaşım haqda danışmaq istəyirdim. — İvan İvanıç dərin - dən ah çəkdi və söhbətinə başlamaq üçün əvvəlcə çubuğuna bir qullab vurdu, lakin elə bu zaman yağış yağmağa başladı. Beş dəqiqədən sonra yağış artıq sel kimi tökürdü. Onun nə vaxt kəsəcəyini də demək çətindir İvan İvanıç və Burkin dayanıb fikirləşirdilər; islan - müş itlər də quyruqlarını qısılıb dayanmış və yalvarıcı nəzərlə onlara baxdilar.

Burkin dedi:

— Biz bir yerdə daldalanmalıyq. Gəlin Alyoxingilə gedək. Yaxın - da olurlar.

— Gedək.

Onlar yana burulub gah düz, gah da sağ tərəfə meyil edə-edə yola çıxanadək biçilmiş zəmi ilə getdilər. Çox keçmədi ki, qovaq ağacları, bağ, sonra anbarların qırmızı damları göründü; çayın suyu



parıldadı, geniş bir çay döngəsində dəyirman və çimmək üçün yer göründü. Bu, Alyoxinin yaşadığı Sofino kəndi idi.

Dəyirmanın gurultusu yağış səsini batırırdı; bənd titrəyirdi. Burada, arabaların yanında yağışdan islanmış atlar başlarını aşağı salıb durmuş, başlarına torba atmış adamlar o yan-bu yana gedib-gelirdi. Hər tərəf nəmişlik və palçıqdı; çay döngəsi soyuq və qəzəbli görünürdü. İvan İvaniçın və Burkinin paltarı islanmışdı, özlərini çox narahat hiss edirdilər. Ayaqqabalarına çoxlu palçıq yapışdırımdan ayaqları ağırlaşmışdı. Onlar bəndi keçərək ev yiyəsinin anbarlarına tərəf qalkarkən dinib-danışmıldılar, elə bil ki, bir-birinə acıqları tutmuşdu.

Anbarlardan birində taxılsovuran maşının səsi gəlirdi: qapı açıqdı, içəridən toz çıxırdı. Alyoxin özü qapının ağzında durmuşdu. O, qırx yaşlarında, ucaboy, kök, uzunsaçlı bir kişi idi. Mülkədardan daha çox professora və ya rəssama oxşayırdı. Onun əynində çoxdan bəri yuyulmamış köynək vardi; belinə kəndir bağlamışdı; şalvar əvəzinə, tuman geymişdi; uzunboğaz çəkmələrinə də palçıq və saman yapışmışdı. Burnu və gözləri tozdan qapqara qaralmışdı. O, İvan İvaniçi və Burkini tanıdı, görünür ki, onların gəlməsindən çox sevindi. Gülmüşəyərək:

– Ağalar, buyurun evə, – dedi. – Mən də bu dəqiqə gəlirəm.

Ev böyük və ikimərtəbəli idi. Alyoxin aşağıda, vaxtılıqdarların yaşadığı tağlı və balaca pəncərəli iki otaqda olurdu. Evin avadanlığı çox sadə idi; otaqlardan çovdar çörəyinin, ucuz araq və qosqu ləvazimatının iyi gəlirdi.

Yuxarıdakı otaqlarda isə o, çox az-az, yalnız qonaqlar gələndən-gələnə olurdu. Evdə İhan İvaniçi və Burkini cavan xidmətçi qadın qarşılıdı. Bu qadın o qədər gözəl idi ki, onların hər ikisi duruxub bir-birinə baxdılar.

Qonaqların ardınca dəhlizə girən Alyoxin:

– Ağalar, heç təsəvvürünüzə gətirə bilməzsiniz ki, mən sizi gör-məyimə nə qədər sevindim! – dedi. – Heç gözləmirdim! Pelageya, – deyə o, xidmətçi qadına tərəf döndü. – qonaqlara dəyişək üçün paltar verin. Hə, mən də gedim paltarımı dəyişim. Ancaq əvvəlcə çimmək lazımdır, elə bil ki, mən heç yazdan bəri çimməmişəm. Ağalar, istəyirsiniz, çay hamamına gedək, biz gələnə kimi də burada hər şeyi hazırlayalarlar.

Çox nəzakətli və üzdən müləyim görünən qəşəng Pelageya qətfə və sabun gətirdi. Alyoxin qonaqlarla birlikdə çay hamamına getdi.

Alyoxin soyuna-soyuna deyirdi:

– Hə, çoxdandır ki, mən yuyunmamışam. Görürsünüz də, nə yaxşı hamamdır. Atam tikdimişdir, ancaq yuyunmağa heç vaxtim olmur.

O, pillənin üstündə oturub uzun saçlarını və boynunu sabunlaşdı; onun yan-yörəsindəki su qəhvəyi bir rəng aldı.

İvan İvanıç onun başına xeyli baxdıqdan sonra dedi:

– Bəli, etiraf edirəm ki...

– Çoxdandır ki, yuyunmamışam... – deyə Alyoxin pərt bir halda təkrar etdi və bir də sabunlandı. Onun ətrafindakı su mürəkkəb kimi tünd-sürməyi bir rəngə boyandı.

İvan İvanıç bayira çıxdı, şappılıtlı ilə suya atıldı və qollarını geniş ataraq yağışın altında üzməyə başladı. Su ləpələrin və bu ləpələr üzərində aqzalar zanbaqlar yırğalanırdı. O, çay döngəsinin lap ortasında üzdü və suya baş vurdur. Bir dəqiqədən sonra başqa bir yerdə göründü və daha uzağa üzüb getdi. O, çayın dibinə çatmağa çalışaraq hey suya baş vurur və bundan həzz alaraq: "Ah, nə yaxşıdır! Nə yaxşıdır!"

– deyə tez-tez təkrar edirdi. Dəyirmana qədər üzdü, orada kəndlilərlə nə haqda isə danışır geri qayıtdı və çay döngəsinin ortasında uzanıb üzünü yaşa tutdu. Burkin ilə Alyoxin geyinib qurtarmışdır. Getməyə hazırlaşırdılar. O isə hələ də üzür və suya baş vuraraq deyirdi:

– Ah, nə yaxşıdır! Nə yaxşıdır!

Burkin qışqırkırdı:

– Daha bəsdir, çıx!

Onlar evə qayıtdılar. Yuxarıda, böyük qonaq otağında lampalar yandırıldı. Burkin və İvan İvanıç əyinlərinə ipək xələt, ayaqlarına isti çust geyib kresloda oturdular; yuyunmuş, daranmış, təzə sürtük geymiş Alyoxin isə bədənidə istiliyi, təmizliyi hiss edib paltarının quruluğundan, ayağındakı ayaqqabının yüngüllüyündən həzz alaraq qonaq otağında o baş-bu başa gəzisməyə başladı: gözəl Pelageya da xalçanın üstündə səssizcə yeriyərək gülümsəyə-gülümsəyə podnosda mürəbbə ilə çay gətirdi; İvan İvanıç söhbətə başladı. Ona elə gəlirdi ki, yalnız Burkin və Alyoxin deyil, habelə zərli, haşiyəli şəkil-lərdən sakit və ciddi nəzərlərlə baxan qoca və cavan arvadlar, hərbi adamlar da söhbətə qulaq asırlar.



— Biz iki qardaşıq, — deyə İvan İvanıç sözə başladı, — biri də məndən iki yaş balaca Nikolay İvanıç idi. Mən elm dalınca getdim, mal həkimi oldum, Nikolay isə on doqquz yaşından dövlət palatasında işləməyə başladı. Atamız Çimşa-Himalayski kantonistlərdən¹ idi. Lakin zabit rütbəsinə qədər qalxaraq bizi nəsilikcə dvoryanlıq və balaca bir malikanə qoyub getdi. O öldükdən sonra mülkümüzü borcumuzun əvəzinə əlimizdən aldılar. Uşaqlığımızı birtəhər, kənddə sərbəst keçirdik. Biz də kəndlə uşaqları kimi gecə-gündüz çöldə, meşədə olur, at otarır, ağaç lifi soyur, balıq tutur və bu kimi başqa işlərlə məşğul olurduq... Siz bilirsiniz ki, həyatında, heç olmasa, bircə dəfə xani balığı tutan, ya da açıq havalı soyuq payız günlərində kəndin üstündən dəstə ilə uçub gedən qaratoyuqları görən adamlardan artıq şəhər əhli olmaz. Belə adamları ta ömürlərinin axırına kimi sərbəstlik özünə cəlb edəcəkdir. Mənim qardaşım dövlət palatasında durırdı. İllər ötüb-keçir, o isə elə bir vəzifədə qalaraq eyni kağızları yazır və həmişə də kəndə dönmək haqqında fikirləşirdi. Bu fikir yavaş-yavaş onda müəyyən bir arzuya çevrildi. Bu arzu çay və ya göl kənarında özünə balaca bir malikanə almaqdan ibarət idi.

O, xeyirxah və rəhmdil bir adamdı; mən onu sevirdim; lakin bütün ömrünü öz malikanesinə qapılıb yaşamaq arzusundan xoşum gəlmirdi. Deyirlər ki, insana üç arşın torpaq lazımdır. Axi üç arşın torpaq insana yox, meyitə lazımdır. İndi də deyirlər ki, əger ziyanlarımızı torpaq özünə tərəf çəkirsə və onlar malikanə sahibi olmağa can atırlasa, bu, yaxşı işdir. Axi bu malikanələr də elə o üç arşın torpaq deməkdir. Şəhərdən, mübarizədən, məişət gurultusundan uzaqlaşmaq və öz malikanesinə qapılıb qalmaq həyat deyil, xud-binlikdir, tənbəllilikdir, bir növ rahiblikdir, qoçaqlıqdan məhrum olan bir rahiblikdir. İnsana üç arşın torpaq deyil, malikanə deyil, bütün yer üzü, bütün təbiət lazımdır ki, insan orada öz azad ruhunun bütün xüsusiyyətlərini göstərə bilsin.

Qardaşım Nikolay dəftərxanada oturub lezzətli, iyi həyətin hər tərəfinə yayılan öz borşunu yeyəcəyini, naharı yaşıl otlqların üstündə edəcəyi, günün altında yatacağını, saatlarla darvazanın ağzında skamyada oturub çölə və meşəyə tamaşa edəcəyini düşündürdü.

¹ Kantonist – XIX əsrin birinci yarısında Rusiyada təhkimçilik hüququna, əsasən, doğulduğu gündən hərbi idarəyə təhkim edilib əsgerliyə hazırlanan adam.

Kənd təsərrüfatına aid kitabçalar, təqvimlərdə bu barədə olan məsləhətlər onu sevindirir, ona xoşladığı mənəvi qida verirdi; o, qəzet oxumağı sevirdi, lakin qəzetlərdə yalnız çay, bağı, dəyirmanı, axar sulu gölü, filan qədər desyatın əkin və biçənək yeri olan malikanənin satılması barədə yazılmış elanı oxuyardı. Bu zaman onun xəyalında bağda gedən yol, çiçəklər, meyvələr, sığırçın yuvası, içində dabənbalığı üzən göl canlanırdı. Onun təsəvvüründə canlanan bu mənzərələr əlinə düşən elanlardan asılı olaraq dəyişirdi. Lakin onların hamisində mütləq firəng üzümü olurdu.

Bəzən o, öz-özünə deyirdi: "Kənd həyatının özünəməxsus rahatlığı var. Eywanda oturub çay içirsən, göldə isə sənin ördəklərin üzür, hər tərəfdən ətir iyi gelir və... firəng üzümü bitir..."

O, öz malikanəsinin planını çəkir, hər dəfə də onun planında eyni şeylər olurdu: a) mülkədarın evi, b) qulluqçu otağı, c) bostan, d) firəng üzümü. O, xəsisəsinə yaşayırı: doyunca yeyib-içmirdi, çox pis geyinirdi, lakin pulunu yiğib banka qoyurdu. Çox tamahkarlıq edirdi. Mənim ona baxanda ürəyim ağrıydı. Bəzən mən ona bir para şey verirdim, bayramlarda pay göndərirdim, amma o, bunları da gizlədirdi. Adamın başına bir fikir düşməsin, elə ki düşdü, iş bitdi.

İllər ötüb-keçdi, onu başqa quberniyaya göndərdilər. Onun qırx yaşı tamam olurdu, lakin yenə də qəzetlərdə elanları oxuyur və pul yiğirdi. Sonra eşitdim ki, evlənibdir. Yenə də firəng üzümü olan malikanə almaq məqsədilə evlənmişdi. Sevgisiz-filansız, qoca, çırkın bir dul qadın almışdı. Ancaq ona görə almışdı ki, onun pulu var idi. O, arvadı ilə də çox xəsisəsinə dolanırdı. Ona doyunca yemək vermirdi, pullarını isə öz adına banka qoymuşdu. Arvadın birinci əri poçt müdürü idi, bu adam ona qutab yeməyi, nalivka içməyi öyrətmüşdi. İkinci əri isə qara çörəyi də ona doyunca vermirdi. Belə dolanacaqdən arvad zəifləməyə başladı və üçcə ildən sonra ömrünü Allaha bağışladı. Qardaşım, əlbəttə, onun ölümündə təqsirkar olduğunu heç bircə dəqiqə də fikirləşmirdi. Pul da araq kimi insanı çox səfəh bir hala salır. Bizim şəhərdə bir tacir yaşayırı. O ölüən zaman bir boşqab bal istəyir, bütün pullarını bala batırıb yeyir ki, özündən sonra heç kəsə qalmasın. Bir dəfə vağzalın naxışlarına baxırdım, elə bu vaxt bir alverçi lokomotivin altında qalıb qıcı kəsildi. Biz onu həkim otağına apardıq. Onun qanı axındı, vəziyyəti qorxulu idi, amma o, elə hey xahiş edirdi ki, üzülüüb qalmış qızını tapsınlar, çox narahat



idi; çünki kəsilmiş qızındakı uzunboğaz çəkməsinin içində qalmış iyirmi manatın itməsindən qorxurdu.

Burkin dedi:

– Siz indi başqa şeyə keçdiniz!

İvan İvanıç bir az fikrə getdikdən sonra sözünü davam etdi:

– Arvadının ölümündən sonra qardaşım özünə malikanə axtarmağa başladı. Əlbəttə, adam nə qədər axtarır-axtarsın, axırdı yenə də səhv edir, ürəyi istədiyini ala bilmir. Qardaşım Nikolay dəllal vəsitişilə, yüz on iki desyatın torpağı, nökər mənzili və parkı olan bir mülkədar evi aldı. Lakin evin nə meyvə bağı, nə firəng üzümü, nə də içərisində ördəklər üzən gölü vardı, çay var idi, ancaq onun suyu qəhvəyi rəngində idi, çünki malikanənin bir tərəfində kərpic, o biri tərəfində isə... sümükyandıran zavod vardı. Qardaşım Nikolay bundan çox kədərlənmədi. O, özünə iyirmi dənə firəng üzümü kolu gətirdib əkdi və bir mülkədar kimi yaşamağa başladı.

Keçən il mən onun yanına getmişdim. Dədim ki, gedim, görüm orada nə var, nə yox. Qardaşım məktublarında mülküñü, Çumba-rok xam yeri, "Həm də Himalay" adlandırıldı. "Həm də Himalay"na günortadan sonra gəlib çatdım. Hava isti idi. Hər tərəfdə arx, hasar çəkildiyindən, cərgə ilə şam ağacı əkildiyindən adam həyətə haradən keçməyi, atı hara bağlamağı bilmirdi. Evə tərəf gedirdim, qabağıma donuzaoxşar kök, sarı bir it çıxdı. O, mənə hürmək istəyirdi, lakin təbəllik etdi. Aşpaz qadın mətbəxdən çıxdı. O da donuza oxşayırdı, kök və ayaqyalın idi. O dedi ki, ağa nahardan sonra istirahət edir. Qardaşımın yanına girdim. O, yataqda oturub yorğanı dizlərinə çəkmişdi, qocalmış, kökəlmış, lətləşmişdi. Yanaqlan, burnu və dodaqları kobudlaşdırıb qabağa uzanmışdı. Arabir də xoruldayırdı.

Biz qucaqlaşdıq, həm sevindiyimzdən, həm də vaxtilə gənc olduğumuzu, indi isə hər ikimizin saç-saqqlı ağardığını və ömrümüzün sona çatdığını xatırlayaraq ağladıq. O geyindi və məni mali - kanəsini göstərməyə apardı.

Mən:

– Hə, danış görüm, burada necə yaşayırsan? – deyə soruşdum.
– Allaha şükür, pis deyil, yaxşı yaşayıram.

Qardaşım daha əvvəlki qorxaq, kasıb məmür deyil, əsl bir mülkədar, bir ağa idi. O artıq buraya öyrəşmiş və alışmışdı, öz işinin çəmini tapmışdı. Çox yeyir, hamamda çimir, gün-gündən kökəldirdi;

indi daha kəndin və hər iki zavodun adamları onun haqqında danışır və kəndlilər ona “zati-alılı” deməyəndə inciyirdi. Qardaşım axıret dünyası haqqında da bir ağa kimi az düşünürdü, əhaliyə adı şəkildə deyil, təkəbbürlə xeyirxahlıq göstərirdi. O, nə kimi xeyirxahlıq edirdi? Kəndlilərin hər cür xəstəliklərini soda və gənəgerçək yağı ilə müalicə edirdi, onlara bir vedrə içki verirdi. Ax, bu dəhşətli vedrələr! Bu gün şışman bir mülkədar kəndliləri cəza verdirmək üçün sürüyüb zemstvo rəisinin yanına aparır, sabah isə şənlik günündə onlara bir vedrə içki verir... Kəndlilər də onu içib “ura” deyə çığırırlar, keflənirlər, ikiqat olub ona baş əyirlər. Yaxşılaşmağa üz tutmuş həyat, toxluq, avaralıq, rusda ən həyasızcasına bir xudbinlik əmələ gətirir. Vaxtilə dövlət palatasında işləyəndə hətta özünəməxsus bir fikrə malik olmağa qorxan Nikolay İvanıç indi ancaq həqiqətdən dəm vururdu, özü də elə danışındı ki, sanki, bir nazirdi: “Təhsil mütləq lazımdır, lakin xalq üçün bu hələ tezdir”, “Cismani cəzalar, ümumiyyətlə, zərərlidir, lakin bəzi hallarda o, xeyirlidirsə, heç bir şəyə əvəz edilə bilməz”.

O deyirdi:

– Mən xalqı tanıyıram, onlarla rəftar etməyi bacarıram. Xalq məni sevir. Barmağımı bir balaca tərpətsəm, xalq hər nə istəsəm, mənim üçün edər.

Onu da bilin ki, bu sözləri o, xeyirxahcasına gülümşəyərək deyirdi. “Biz dvoryanlar”, “mən bir dvoryan kimi” sözlərini azından iyirmi dəfə təkrar etdi. Görünür ki, babamızın kəndli, atamızın əsgər olduğunu o yadından çıxarmışdı. Hətta, mahiyyət etibarilə, yönəmsiz olan Çimşa-Himalayski familiyamız da indi ona ahəngdar, çox xoş və adlı-sanlı bir familiya kimi görünürdü.

Lakin əsas məsələ qardaşında deyil, mənim özümdədir. Onun malikanəsində olduğum az müddətde məndə əmələ gələn dəyişikliyi sizə söyləmək istəyirəm. Axşam çay içəndə aşpaz qadın bizə bir boşqab dolusu firəng üzümü getirdi. Bu, bazardan alınmamışdı, kollar basdırıldıqdan sonra ilk dəfə dərilmiş məhsul idi. Nikolay İvanıç güldü və gözü yaşarmış halda, dinməz durub bir dəqiqə firəng üzümünə baxdı. O, həyecandan danışa bilmirdi. Sonra meyvədən birini ağızına qoydu və sevdiyi oyunçağı, nəhayət, əlinə alan uşaq kimi sevinərək, mənə baxıb dedi:

– Gör necə dadlıdır!



O, acgözlükə firəng üzümündən yeyir və hey təkrar edirdi:
– Gör necə dadlıdır! Bir dadına bax!

Firəng üzümü bərk və turş idi, lakin Puşkin demişkən: "Həqiqət qaranlıqları bizim üçün təntənəli yalandan əzizdir". Mən qarşımda müqəddəs arzusu belə açıqca yerinə yetirilən, həyatda arzuladığı məqsədə çatmış, istədiklərini əldə etmiş, öz taleyindən, özündən razi, xoşbəxt bir adam gördüm. Mənim insan xoşbəxtliyi haqqında ki düşüncələrimə həmişə, nədənsə, kədərlə bir şey qarışırı. İndi isə xoşbəxt adəmi gördükdə məni ümidsizliyə yaxın ağır bir hiss bürüdü. Xüsusən gecə özümü çox pis hiss etdim. Mənim üçün qardaşımın yataq otağı yanındakı otaqda yer saldılar. Mən onun yatmadığını, yatağından durub içərisində firəng üzümü olan boşqaba yaxınlaşdığını, meyvələrdən bir-bir götürdüyüünü eşidirdim. Mən düşünürdüm ki, gör, həqiqətən, həyatından razi qalan xoşbəxt adamlar nə çoxdur! Gör bu, nə qədər üstün gələn bir qüvvədir! Siz bu həyata bir nəzər salın: hər yerdə güclülərin həyasızlığını və avraçılığını, gücsüzlərin nadanlığını və axmaqlığını görəcəksiniz! Hər yerdə həddindən artıq yoxsulluq, dərisqallıq, pozğunluq, sərəxoluq, ikiüzlülük, yalançılıq var... Bununla belə bütün evlərdə və küçələrdə sakitlikdir, dinclikdir; bu şəhərdə yaşayan əlli min adamdan heç bircəsi də çıçırmır, qəzəblənib səsini ucaltır. Biz azuqə dalınca bazara gedənləri, gündüz yeyib gecə yatanları, hər cür cəfəngiyat danışanları, evlənənləri, qocalanları, öz ölülərini rahatlıqla qəbiristanlığı aparanları görürük! Lakin biz iztirab çəkənləri, həyatdakı dəhşətli şeyləri, gizlində baş verən hadisəleri görmürük və onların səsini eşitmırıq. Hər tərəf sakitlikdir, dinclikdir. Yalnız statistika etiraz edib deyir ki, filan qədər adam dəli olub, filan qədər içki içilib, filan qədər uşaq az yeməkdən ölüb... Görünür ki, belə bir qayda lazımlımiş, yəqin ki, xoşbəxt adam özünü yalnız ona görə yaxşı hiss edir ki, bədbəxtlər öz üzərinə düşən yükü dimməz-söyləməz daşıyırlar, belə olmasayıd, xoşbəxtlik mümkün olmazdı. Bu, ümumi bir hipnozdur. Hər bir xoşbəxt, həyatından razi olan adamın qapısı dalında bir adam əlində çəkic durmalı, bu çəkicdə daima qapıya vuraraq bədbəxtlərin olduğunu və o, nə qədər xoşbəxt olsa da, həyatın getəcə ona öz dirnaqlarını göstəracəyini, fəlakətin – xəstəliyin, yoxsuluğun, itkinin baş verə biləcəyini və indi o, başqalarını görmədiyi, səsini eşitmədiyi kimi, onu da heç kəsin görməyəcəyini, səsini eşit-

məyəcəyini onun yadına salmalıdır. Lakin belə bir adam yoxdur, xoşbəxt adam istədiyi kimi yaşayır, xırda məişət qayğıları onu azca həyəcanlandırır – külək qovaq ağacı yarpaqlarını titrətdiyi kimi! Onun hər işi yerli-yerindədir.

İvan İvanıç ayağa duraraq:

– Həmin gecə mənim də həyatdan necə razi və xoşbəxt olduğum məlum oldu, – deyə sözünə davam etdi. – Mən də nahar edərkən və ov vaxtı yaşamağın, etiqad etməyin, əhalini necə idarə etməyin qaydasını öyrədirdim, mən də deyirdim ki, təhsil adəmin gözünü açır – oxumaq mütləq lazımdır, lakin sadə adamlara hələlik savad kifayətdir. Mən deyirdim ki, azadlıq böyük nemətdir, havasız yaşamaq mümkün olmadığı kimi, azadlıq olmadan da yaşamaq mümkün deyil, lakin hələ gözləmək lazımdır. Bəli, mən belə deyirdim, indi isə soruşuram: Nə üçün gözləmək? – deyə İvan İvanıç qəzəblə Burkina baxaraq soruşdu. – Mən sizdən soruşuram: nə üçün gözləmək? Hansı mülahizələrə görə? Mənə deyirlər ki, hər şey birdən-birə başa gəlmir. Həyatda hər bir arzu tədricən, öz vaxtında yerinə yetirilir. Lakin bunu deyən kimdir? Bunun ədalətli bir fikir olduğunu sübut edən bir delil varmı? Hami şeylərin təbii qayda ilə inkişafına, hadisələrin qanuniliyinə əsaslanır. Lakin mən canlı, düşüncəli bir adamam, bəlkə də, mən xəndəyin üstündən atıla bilərəm, ya onun üstündən körpü sala bilərəm, bununla belə mən durub onun dolacağını və lil basacağını gözləyirəmsə, bu, bir təbii inkişaf və qanunilikdirmi? Yenə təkrar edirəm: biz axı nə üçün göz-ləyək? Yaşamağa daha taqət yox ikən yenə gözləməkmə? Halbuki yaşamaq lazımdır, adam yaşamaq istəyir!

Onda mən qardaşım gildən səhər tezdən çıxb getdim və o gün -dən şəhərdə yaşamaq mənim üçün düzülməz bir şey oldu. O vaxtdan bəri sakitlik və dinclik məni sıxır, mənə iztirab verir. Mən pəncərələrə baxmağa qorxuram, çünki stol ətrafında oturub çay içən xoşbəxt bir ailə mənim üçün ən ağır bir mənzərə təşkil edir. Mən indi qocalmışam, mübarizə etməyə qadir deyiləm, hətta nifret etməyi də bacarmıram. Mən ancaq daxilən qüssələnir, qəzəblənir, əsəbiləşirəm. Fikrin çıxluğundan gecələr başım alışib-yanır, yata bilmirəm... Ah, kaş mən gənc olaydım!

İvan İvanıç həyəcanla otaqda o baş-bu başa gəzişərək:

– Kaş mən gənc olaydım, – deyə təkrar edirdi.



Birdən o, Alyoxinə yaxınlaşdı, onun gah sağ, gah da sol əlini sıxmağa başladı və yalvarıcı bir səslə dedi:

– Pavel Konstantiniç, sakit durmayın, özünü mürgüləməyə qoymayın! Nə qədər ki gəncsiniz, qüvvətlisiniz, gümrəhsiniz, yaxşı -lıq etməkdən yorulmayıñ. Xoşbəxtlik yoxdur, olmamalıdır da, əger həyatda məna və məqsəd varsa, bu məna və məqsəd heç də bizim xoşbəxt olmağımızda deyildir, o daha mənalı və daha böyük məqsədlərdədir. Yaxşılıq edin!

İvan İvanıç bu şeyləri, sanki, şəxsən özü üçün istəyirmiş kimi, yazıqcasına gülümşəyərək deyirdi.

Sonra onlar qonaq otağının ayrı-ayrı yerində kresloda dinməzcə oturdular, İvan İvanıçın söhbəti nə Burkini, nə də Alyoxini razı saldı. Otağın alaqqaranlığında canlı kimi görünən generallar və arvadlar zər haşiyəli şəkillərdən baxdıqları bir zamanda firəng üzümü yeyən zavallı bir memurun haqqında söhbətə qulaq asmaq çox maraqsız idi, adam, nədənsə, istəyirdi ki, mötəbər şəxslərdən, qadınlardan söhbət açılsın. İvan İvanıçın, Burkinin, Alyoxinin qonaq otağında oturmaları, burada büründəyə salınmış çilçığının, kresloların və ayaq altındaki xalçaların, zər haşiyəli şəkillərdən baxan bu adamların vaxtile burada gəzidiklərini, oturduqlarını, çay içdiklərini bildirməsi, gözəl Pelageyanın indi burada səssizcə gedib-gəlməsi özü hər cür hekayədən yaxşı idi.

Alyoxinin bərk yuxusu gəldi, o, təsərrüfat işi ilə məşğul olmaq üçün səhər saat üçdə yuxudan durmuşdu, indi isə gözü yumulurdu. Lakin qorxurdu ki, qonaqlar onsuz maraqlı şeylər danışa bilərlər. Buna görə də gedib yatmadı. O, İvan İvanıçın bu saat danışduğu sözlərin ağıllı və ədalətli olub-olmadığının fərqiనə varmırı.

Qonaqlar onun həyatına aid olan yarma, at, qatran haqqında deyil, bilavasitə onun dolanacağına aid olmayan şeylərdən danışır - dilar, o da buna sevinir və söhbətin davam etdirilməsini istəyirdi...

Burkin ayağa durub dedi:

– Yatmaq vaxtidir. İcazə verin, sizə rahat yuxu arzu edim.

Alyoxin salamatlaşış öz otağına getdi, qonaqlar isə yuxarıda qaldılar. Onlar üçün böyük bir otaq ayrıldı. Burada üzü bəzəkli iki köhnə, taxta çarpayı qoyulmuşdu. Küncdə fil dışından düzəldilmiş və İsanın çarmıxa çəkilidiyini göstərən balaca bir heykel vardi. Gözəl Pelageyanın hazırladığı gen-bol, sərin yataqdan xoş, təmiz alt pal - tarı qoxusu gəldi.

İvan İvaniç dinməzcə soyunub uzandı. O:
– İlahi, biz günahkar bəndələrini bağışla, – deyib yorğanı başına
çekdi.

İvan İvaniçın stolun üstündə qalmış çubuğundan çox ağır tütün
yanığı iyi gelirdi. Burkin xeyli yata bilmədi və bu pis iyin haradan
gəldiyini o başa düşə bilmirdi.

Bütün gecəni yağış pəncərəni döyəclədi.

1898



İT GƏZDİRƏN XANIM

I

Söhbət gəzirdi ki, sahildə təzə adam peyda olub; it gəzdirən xanım. Yaltada yaşamasının iki həftəsi tamam olmuş, üzü-gözü burlara alışan Dmitri Dmitriç Qurov da başladı təzə gələnlə maraqlanmağa. Günlərin bir günü Verne pavilyonunda oturmuş Qurov bəstəboylu, başına beret qoymuş sarışın bir qadının sahildə gəziş - diyini və onun arxasında ağ bir şpitsin¹ qacğılığını gördü.

Sonra Qurov gündə bir neçə dəfə şəhər bağında ona rast gəldi. Qadın tək-tənha gəzişirdi, bereti başında, ağ şpitsi yanında olurdu; kimliyini-naçiliyini bilən yoxdu, ona, sadəcə olaraq, it gəzdirən xanım deyirdilər.

Qurov öz-özünə fikirləşdi: “Əgər bura ərsiz gəlibəsə, tanış-bilişi yoxdursa, onunla tanışlıq pis olmazdı”.

Qurovun yaşı qırxa çatmamışdı, amma artıq on iki yaşlı qızı, iki gimnazist oğlu vardı. Onu tez, ikinci kurs tələbəsi olanda evləndirmişdilər, indisə arvadı ondan xeyli yaşlı görünürdü. Arvadı hündürboylu, sözü üzə deyən, qaraqaşlı, ədalı, mötəbər, özü demişkən, təfəkkürlü qadın idi. O, çox mütləkə edirdi, məktublarında C hərfini yazmırıldı, ərinə Dmitriya, Dmitri deyirdi, Qurovsə onu dayaz, məh-dud, kobud qadın sayırdı, ondan qorxurdu, buna görə də evdə olmayı xoşlamırıldı. Arvadına çoxdan xəyanət eləməyə başlamışdı, özü də tez-tez xəyanət edirdi, bəlkə də, elə buna görə qadınlar haqqında həmişə pis fikir söyləyirdi, onlardan söhbət düşəndə deyirdi:

– Alçaq irqdir.

Ona elə gəlirdi ki, qadınlar haqqında ürəyindən keçənləri deməyə kifayət qədər acı təcrübəsi var, bununla belə “alçaq irq”siz ikicə gün də yaşaya bilmirdi. Kişi məclisində danırdı, özündə-sözündə olmurdu, ağızına su alıb oturdu, onlara qarşı qaynamırıldı. Qadın məclisinə düşəndə isə özünü azad hiss edirdi, onlarla nə danışmaq, özünü necə aparmaq lazımlığını yaxşı biliirdi; hətta qadınlarla susmaq da onun üçün asan idi. Qurovun görkəmində, xasiyyətində, bütün

¹ Spits – dikqulaqlı, qalıntıklı it.

təbiətində onu qadınlara sevdirən, onları yoldan çıxaran sezilməz bir cazibədarlıq vardı; o, bunu bilirdi və onun özünü də hansı bir qüvvəsə qadınlara tərəf çəkirdi.

Zəngin, həqiqətən, acı təcrübə çoxdan ona dərs olmuşdu ki, əvvəl ömrə xoş bir rəngarənglik gətirən, şirin və yüngül sərgüzəşt kimi görünən hər cür yaxınlıq, sonra hörmətli adamlardan, xüsusən süst, qətiyyətsiz moskvallardan ötrü istər-istəməz son dərəcə mürəkkəb məsələyə çevirilir və vəziyyət əvvəl-axır ağırlaşır. Anma maraqlı bir qadınla hər yeni görüşdə necə olurdusa, bu təcrübə yaddan çıxarıdı və o yaşamaq istəyirdi, hər şey ona çox sadə və əyləncəli görünürdü.

Nəhayət, günlərin bir günü Qurov bağda oturub nahar edirdi, elə bu vaxt beretli xanım oturmaq üçün tələsmədən qonşu stola yaxınlaşdı. Üzünün ifadəsi, yerişi, paltarı, saçının düzümü, elə bil, Qurova deyirdi ki, nəcib cəmiyyətdəndir, ərdədir, Yaltaya birinci dəfə gəlib və tekdir, həm də danışır... Yerli adət-ənənələrin çirkinliyi haqqındaki söhbətlərdə yalan az deyildi, o, bu söhbətlərə nifret edirdi və bilirdi ki, bu söhbətləri əksər hallarda həvəslə günaha batmağa hazır olan bacarıqsız adamlar uydururlar, qadın üç addimlığında stolun arxasında oturanda asan qələbələrlə, dağlıra səyahətlərlə bağlı söhbətlər yadına düşdü, adını-familiyasını bilmədiyi naməlum bir qadınla tələsik, ötəri yaxınlığın şirnikdirici fikri qəflətən onu həvəsə saldı.

O, mehribanlıqla müşqurdu, şpits yaxın geləndə barmağıyla onu hədələdi. Şpits mirıldandı. Qurov yenidən barmağını silkələdi.

Qadın ona baxdı, tez də gözlərini yerə dikdi.

– Qapan deyil, – deyə qadın dilləndi və qızardı.

– Sümük vermək olar?

Qadın başını razılıqla tərpədəndə, gülərzələ soruşdu:

– Yaltaya çoxdan təşrif gətirmisiniz?

– Beş gün olar.

– Mənsə ikinci həftəni başa vururam.

Bir az susdular.

Qadın ona baxmadan dilləndi:

– Vaxt yaman tez gedir, bununla belə buralar olduqca darixdiricidir.

– Buraların darixdirici olmasından şikayətlənmək dəbə çevrilib.

Bir də görürsən ki, kənd əhlindən biri ya Belevdə, ya da Jizdrada



özü üçün yaşayır, dərixb ələmir, bura gələn kimi başlayır: "Ah, danxdırıcıdı. Ah, istidi". Fikirləşirsən ki, yəqin, Qrenadadan gəlib.

Qadın gülümşədi. Sonra yad adamlar kimi sakitcə yeməklərini davam etdirdilər; nahardan sonra yanaşı yola düzəldilər – sərbəst, məmənun, hara getdiklərinin, nədən danişdiqlərinin fərqliyə varma-yan adamların zarafatınya, yüngül söhbətləri başladı. Onlar gəzisir, gəzidikcə dənizin qəribə işıqlanmasından danişirdilər; dəniz həlim və isti idi, yasəməni rəngə çalırdı, suyun üzərində ay işığının qızılı zolağı uzanırdı. İsti gündən sonra havanın boğanaq olmağından söhbət etdilər. Qurov özündən danişdi, dedi ki, moskvaliyam, təh-silimə görə filoloqam, amma bankda işləyirəm; nə vaxtsa şəxsi ope-rada oxumaq arzusundaydım, sonra daşını atdım, Moskvada iki evim var... Qadından isə öyrəndi ki, Peterburqda böyüüb, amma S. şəhə-rində ərdədir, iki ildir orada yaşayır, hələ bir ay da Yaltada qalacaq, bəlkə, dincəlmək arzusunda olan əri dalınca gəldi. Qadın ərinin hara-da – quberniya heyətindəmi, yoxsa quberniya torpaq idarəsindəmi işlədiyini tapıb deyə bilmədi və bu, özünə də gülməli gəldi. Qurov bir də onu öyrəndi ki, qadının adı Anna Sergeyevnadır.

Qurov sonra nömrədə qadın haqqında fikirləşdi, fikirləşdi ki, sabah onunla görüşəcək. Belə də olmalıdır, hökmən, görüşməlidir. Yatmağa uzananda yadına düşdü ki, Anna Sergeyevna da bu yaxın-lara qədər institut tələbəsi olub, qızı kimi oxuyub, onun gülüşündə, yad kişiyələ söhbətində hələ nə qədər cəsaretsizlik, yönəmsizlik olduğunu xatırladı, qadın ömründə, bəlkə də, birinci dəfə idi ki, tək qalırdı, elə şəraitə düşmüdü ki, mənasını özünün də anlamadığı sırlı bir məqsədlə onun dalınca düşürdülər, ona nəzər salırdılar, onunla söhbət edirdilər. O, qadının incə, zərif boynunu, qəşəng, boz gözlərini xatırladı.

"Hər halda, onda nəsə fağırlıq var" – Qurov fikirləşə-fikirləşə yuxuya getdi.

II

Tanışlıqdan bir həftə keçdi. Bayram idi. Otaqlar boğanaqdı, küçəni isə toz bürüdü. Susuzluğu yatırmaq çətindi, Qurov tez-tez pavilyona girir, Anna Sergeyevnaya gah şirəli su, gah da don - durma təklif edirdi. Getməyə yer yox idi.

Axşamtərəfi hava sakitləşəndə onlar gəminin gəlməsinə tamaşa etmək üçün bəndə yollandılar. Körpü gəzişənlərlə dolu idi; qarşılamağa çıxmışdilar, əllərdə gül dəstələri var idi. Bəzəkli-düzəkli Yalta əhalisinin iki cəhəti qabarıq nəzərə çarpırdı: yaşılı qadınlar cavanlar kimi geyinmişdilər və çoxlu general vardi.

Fırtınaya görə gəmi gec, gün batana yaxın gəldi, bəndə yan alana qədər uzun müddət dövrə vurdı. Anna Sergeyevna lornetlə gəmiyə və sərnişinlərə elə baxırdı ki, elə bil, tanış adam axtarırıdı, Qurova sarı üz çevirəndə gözləri par-par parıldayırdı. Qadın ara vermədən danışır, qırıq-qırıq suallar verirdi və verdiyi sualları həmin andaca unudurdu: basabasda lornetini itirdi.

Bərbəzəkli kütlə dağılmışdı, heç kəs gözə dəymirdi, külək tamam yatmışdı, Qurovla Anna Sergeyevna hələ də durub gözləyirdilər, elə bil, gəmidən yenə də sərnişin düşüb-düşməyəcəyini bilmək istəyirdilər. Anna Sergeyevna artıq susurdu, Qurova baxmadan gülləri qoxulayırdı.

Qurov dilləndi:

– Axşamtərəfi hava yaxşılaşıb. İndi hara gedəcəyik? Bir yana getməyək?

Qadın cavab vermədi. Bu vaxt Qurov sınayıcı nəzərlərlə ona baxdı və qəflətən qucaqlayıb dodaqlarından öpdü, güllərin ətri və şehi onu büründü, həmin andaca hürkək-hürkək yan-yörəsinə baxdı: görən olmadı ki?

Sonra sakitcə:

– Gedək sizə... – dedi.

Onlar tələsik yola düzəldilər.

Onun nömrəsi boğanaqdı, yapon mağazasından alınmış ətir iyi otağı bürümüşdü. Qurov qadına baxıb yenidən fikrə getdi: "Həyat müxtəlif görüşlərlə doludur". Keçmişdə Qurovun yanında yadında qayğısız, mərhəmətli, sevildiklərinə görə sevinən, bəxş etdiyi ani xoşbəxtlik üçün minnətdarlığını gizləməyən qadılardan; eyni zamanda arvadı kimi qeyri-səmimiyətlə, artıq söz-söhbətlə, ədayla, isteriliklə sevən, yaşadığı anın sevgi, ehtiras yox, daha əhəmiyyətli nəsə olduğunu üz-gözünün ifadəsində bürüzə verən qadılardan və bir də olduqca güzel, soyuq, üzlərində qəflətən vəhşi, həyatdan onun verə biləcəyindən çox almaq, qoparmaq kimi inadkar bir arzu oya - nan qadılardan xatirələr qalmışdı, bunların hamısı cavanlığı keç-



miş, höcət, düşüncəsiz, hökmlü, ağılsız qadınlardı, Qurov onlardan soyuyanda bu qadınların gözəllikləri onda nifrət oyadırı və bu zaman ona elə gəlirdi ki, qadınların alt paltarlarındakı haşiyələr xalıya bənzəyir.

Yenə həmin cəsarətsizlik, tacribəsiz gəncliyin yenə həmin yönədəmsiz, yenə həmin narahat duyğuları; qəribə bir çəşqinliq əhvali-ruhiyyəsi vardi, sanki, kimsə qəfletən qapını döymüşdü. Anna Sergeyevna, bu “it gəzdirən xanım” baş verənlərə nəsə qeyri-adı, olduqca ciddi yanaşırıdı, elə bil, bu hadisədə özünün məhvini görürdü, bu isə həm qəribə idi, həm də yerinə düşmürdü. Onun üzü ifadəliliyi ni itirmişdi, saralıb-solmuşdu, uzun pərişan saçları üzünə dağılmışdı, o, qədim şəkillərdəki günahkarlar kimi, oturub fikrə getmişdi.

Qadın dilləndi:

– Heç yaxşı olmadı. İndi mənə hörmət eləməyənlərdən birincisi elə siz olacaqsınız.

Nömrədəki stolun üstündə qarpzı vardi. Qurov bir dilim kəsib, tələsmədən yeməyə başladı. Sükut ən ažı yarım saatda qədər uzandi.

Anna Sergeyevna zərifdir, ondan təmiz, sadəlövh, görüb-götürməmiş qadın ətri gəlirdi; stolun üstündə yanın tək şamın işığı onun sıfətini zorla işıqlandırırdı, amma hiss olunurdu ki, Anna Sergeyevna əzab çekir.

Qurov soruşdu:

– Mən sənə niyə hörmət eləməməliyəm? Nə danışdığını heç özün də bilmirsən.

O:

– Qoy Allah günahımdan keçsin! – dedi və gözləri doldu. – Dəhşətdir.

– Sən, elə bil, özünü təmizə çıxarmağa çalışırsan.

– Nəylə özümü təmizə çıxarırm? Mən ağılsız, rəzil qadınam, özüm özümə nifrət edirəm və bəraət haqqında fikirləşmirəm. Mən ərimi aldatmadım, mən özümü aldatdım. Özü də indi yox, xeyli vaxtdı aldadıram. Ərim, bəlkə də, yaxşı, namuslu adamdır, amma di gəl ki lakeydi. Bilmirəm, orada nəylə məşğuldur, necə qulluq edir, bircə onu bilirəm ki, lakeydi! Ərə gedəndə iyirmi yaşım vardi, maraq məni haldan salmışdı, daha yaxşı ömür arzusunda idim; özüm-özümə: axı var, başqa bir həyat var, deyirdim. Yaşamaq istəyirdim! Yaşamaq və yaşamaq... Maraq məni yandırıb-yaxırdı... Siz bunu başa düş-

məzsiniz, amma Allaha and olsun ki, mən özümü ələ ala bilmirdim, içimdə nəsə dəyişirdi, qarşımı almaq çətindi, ərimə xəstələndiyimi dedim və bura gəldim... Buradasa məstlik içərisində, dəli kimi gəzib-dolanırdım. İndisə budur, hər hansı bir adamın nifret edə biləcəyi iyrənc, murdar bir qadına çevrildim.

Söhbət Qurovu dairixdirirdi, qadının sadəlövh tonu, gözlənilməz və yersiz tövbəsi onu əsəbileşdirirdi; gözlərindəki yaş olmasaydı, güman etmək olardı ki, qadın ya zarafat edir, ya da rola girib.

– Başa düşə bilmirəm, – deyə o soruşdu, – sən nə istəyirsən?

Qadın üzünü onun sinəsində gizlətdi, ona sixilib dedi:

– İnanın, inanın mənə, yalvarıram... Mən təmiz, namuslu həyatı sevirəm, günah işlər məni iyrəndirir, nə elədiyimi heç özüm də bil - mirəm. El arasında deyirlər ki, şeytan yoldan çıxarıb. İndi özüm haqqında da deyə bilərəm ki, məni şeytan yolumdan azdırıb.

– Bəsdir, bəsdir, – deyə o mızıldandı.

Qurov onun hərəkətsiz, qorxaq gözlərinə baxdı, onu öpdü, astadan, mehriban-mehriban söhbətə başladı, tədricən qadın sakitləşdi və şənləndi; hər ikisi gülüşməyə başladılar.

Sonra onlar gəzməyə çıxdılar, sahildə kimsə gözə dəymirdi, şəhər sərv ağaclarıyla ölü görkəmi almışdı, amma dəniz hələ də səsli-küylü idi, hələ də sahilə çırpılırdı; dalğalar qoynunda bir barkas yırğalanırdı və barkasın yuxulu fəneri dörd tərəfə titrək işiq salırdı.

Fayton tutub Oreandaya getdilər.

– Mən bayaq giriş qapısına diqqət yetirəndə bildim ki, sənin familiyan fon Dideritsdir. Ərin almandır? – deyə Qurov soruşdu.

– Yox, deyəsən, onun babası alman olub, özüsə pravoslavdır.

Oreandada, kilsənin yaxınlığındakı skamyada oturub, sakitcə dənizə baxırdılar. Səhər dumanında Yalta zorla görünürdü, dağların zirvəsində ağappaq buludlar donub qalmışdı. Ağacların yarpaqları tərpəşirdi, cırçıramalar cirildaşındı, dənizin dərədən eşidilən yeknə - səq, küt gurultusu qabaqda bizi gözləyən rahatlıqdan, əbədi yuxu - dan söhbət açırdı. Yalta, Oreanda olmayanda da dəniz beləcə gurultu salıb, indi də salır, biz olmayanda da beləcə laqeyd-laqeyd, küt-küt guruldayacaqdır. Bu sabitlikdə, hər birimizin həyatımıza və ölümümüzə qarşı olan bu laqeydilikdə, bəlkə də, bizim əbədi xilası - mızın, həyatın işıqlı dünyada fasiləsiz davamının və fasiləsiz kamilləşməsinin rəhni gizlənir. Səhər ala-toranında olduqca nəhəng görünən



və sehrlı aləmdən – dənizdən, dağdan, buludlardan, geniş səma-
dan sakitleşmiş, vəcdə gəlmış cavan qadınla yanaşı oturan Qurov
fikirləşdi ki, əslində, dərinə gedəndə, işıqlı dünyada hər şey, möv-
cucluğun ali məqsədini, özümüzün insanlıq ləyaqətimizi unudaraq
fikirləşdiyimiz və gördüyüümüz işlərdən başqa hər şey gözeldir.

Bir qaraltı yaxınlaşdı – deyəsən, keşikçi idi, – onlara baxıb
uzaqlaşdı. Qaraltının gəlməsində, onlara baxıb uzaqlaşmasında da
sehr vardi, gözəllik vardi. Feodosiyadan gələn, fənerləri söndürül-
miş, səhər şəfəqinin işiqländirdiği gəminin bəndə yan alması aydın
görünürdü.

Sükutdan sonra Anna Sergeyevna:

- Otlara şəh düşüb, – dedi.
- Elədir. Tərpənmək vaxtıdır.

Onlar şəhərə qayıtdılar.

Sonra onlar hər günorta sahildə görüşür, birlikdə yemək yeyir,
birlikdə nahar edir, gəzir, dənizin gözəlliyyindən ləzzət alırlar. Qadın
geçələr pis yatmasından, ürəyinin şıltاقlığından şikayətlənirdi,
həmişə eyni suallar verirdi – qısqanlığındanmı, qorxusundanmı
həyəcanlanaraq Qurovun ona hörmət edib-etməməsi ilə maraqla -
nırı. Bağça-bağda adam olmayanda Qurov tez-tez onu qucaqlayır
və ehtirasla öpürdü. Bayram əhvali-ruhiyyəsi, günün günorta çəğin-
dakı ehtiraslı və gizli öpüşlər, isti, dənizin iyi, geyimli-kecimli, tox
adamların gözü dəyənək eləməsi, sanki, onu yenidən həyata qay-
tarırdı: o, Anna Sergeyevnaya qəşəng, şirin qadın olduğunu deyirdi,
dözümsüz dərəcədə ehtiraslı idi, yanından bir addım uzaqlaşmırırdı,
qadınsa tez-tez fikrə gedir və Qurovdan xahiş edirdi ki, etiraf eləsin,
etiraf eləsin ki, ona hörmət eləmir, onu, qətiyyən, sevmir, onu poz -
ğun sayıır. Demək olar, hər gecə şəhərdən çıxır, ya Oreandaya
gedir, ya da şəlaləyə baş çəkirdilər; gəzintiyə söz ola bilməzdi,
təəssürat, bir qayda olaraq, həmişə qəşəng, həmişə yüksək olurdu.

Anna Sergeyevnanın ərinin gəlməsini gözləyirdilər. Amma ondan
məktub gəldi, o, gözünün ağrıdığını yazar və yalvarırdı ki, arvadı tez
evə qayıtsın. Anna Sergeyevna əl-ayağa düşmüştü, Qurova deyirdi:

- Yaxşı oldu, getməyim çox yaxşdı. Bu, taleyin özüdür.

Qadın vağzala qədər atla getdi və Qurov onu yola saldı. Bütün
günü yol getdilər. Anna Sergeyevna kuryer qatarının vaqonuna
keçib oturanda və ikinci zəng vurulanda dedi:

– Dayanın, qoyun sizə bir də baxım... Bir də baxım. Bax, belə.

O ağlamadı, amma kədərli idi, elə bil, xəstələnmişdi, üzü əsim-əsim əsirdi.

– Sizin haqqınızda fikirləşəcəm... sizi xatırlayacam, – deyə qadın dilləndi. – Allah sizə yar olsun, siz qalın. Haqqında pis fikirləşməyin. Biz həmişəlik vidalaşınq, belə lazımdır, çünki biz heç görüşməməliy-dik. Di yaxşı, Allah amanatı.

Qatar tez tərpəndi, bir azdan onun işıqları gözdən itdi və taqqılıt tamam kəsildi, sanki, qəsdən danışılmışdı ki, bu şirin unutqanlığa, bu ağılsızlığa tələsik son qoyulsun. Platformada tək qalan Qurov cırcıramaların harayına və telefon məftillərinin uğultusuna elə qulaq asındı ki, sanki, yuxudan indicə durub. O fikirləşdi ki, budur, həyatında yeni bir sərgüzəşt, yeni bir macəra da başa çatdı, qalanancaq xatirələr oldu. Qurov riqqətə gəlmışdı, kədərli idi və yüngül bir peşmançılıq keçirirdi; axı bir daha görüşməyəcəyi bu cavan qadın onunla xoşbəxt deyildi; o, qadına qarşı mehribandı, səmimi idi, amma bununla belə qadınla münasibətində, tonunda və əzizləmə-lərində yüngül kinaya, iki dəfə yaşı bir kişinin kobud yekəxanalığı nəzərə çarpırdı. Anna Sergeyevna isə onu bütün tanışlıq vaxtı mər-həmətli, qeyri-adi, nəcib adlandırdı; ehtimal ki, o, qadına əslində olduğu kimi görünmürdü, deməli, istər-istəməz onu aldadırmış...

Stansiyadan artıq payız ətri gəlirdi, sərin axşam idi.

“Şimala getmək vaxtidir, – Qurov platformadan uzaqlaşaraq fikirləşdi. – Vaxtidır”.

III

Moskvadakı evdə hər şey qış qaydasında idi, sobanı qalayırdılar, səhərlər uşaqlar gimnaziyyaya hazırlaşanda və çay içəndə hava qaranlıq olurdu və dayə qısa müddətə işığı yandırırdı. Artıq soyuq - lar düşmüşdü. İlk qar yağan vaxt birinci dəfə kirşəyə minib yola çıxarkən ağappaq torpağı, ağappaq damları görməyin ayrı ləzzəti var, bu zaman nəfəs almaq da asanlaşır və yeniyetməlik çäğləri da elə bu zaman yada düşür. Qurovdan ağappaq ağarmış qədim cökə və tozağacında doğmaliq, mehribanlıq daha çoxdur, sərv ağacından, palmadan onlar daha yaxındılar ürəyə, bunların yanında dağlar haqqında, dəniz haqqında düşünmək istəmirsən.



Qurov moskvalı idi, Moskvaya da xoş, şaxtalı bir gündə qayıtmışdı. Şubasını geyib, isti əlcəklərini taxıl Petrovkada gəzidikdən, şənbə axşamı kilsə zənglərini eşitdikdən sonra bu yaxınlardakı səfəri və gördüyü yerlər ondan ötrü bütün gözəlliyini itirdi. Yavaş-yavaş Moskva həyatına alışındı, artıq acgözlükə gündə üç qəzet oxuyurdu və deyirdi ki, Moskva qəzetlərini prinsipə görə mütləq etmir. Onu indi restoranlar, klublar, ziyaflərlə çəkirdi, məşhur vəkillərin, artistlərin onunla əlaqə saxlamasından, həkimlər klubunda professorla kart oynamasından fərəhlənirdi. O artıq bir pay selyankanı tamam yeyə bilirdi...

Ona elə gəlirdi ki, bir ayı, iki ayı keçəcək və Anna Sergeyevna yaddaşının dumanına qərq olacaq, özünün riqqatlı təbəssümüyle baş-qaları kimi arabir yuxusuna girəcək. Amma aradan bir ay keçədə, yaddaşında aydınlaşdı, Anna Sergeyevnadən, elə bil, dünən ayrılmışdı. Xatirələr isə uyumaq bilmirdi. Dərs hazırlayan uşaqlarının səs-küyünün axşam sükütündə kabinetinə dolmasındanmı, restoranda orqana qulaq asmasındanmı, yoxsa romans eşitməsindənmi, buxarıda çovğun ulamasındanmı, yoxsa, nədənse, qəfletən olub-keçənlərin hamısı xatirəsində canlandı: bənddə olanlar da, dumanlı dağlardakı alatoran da, Feodosiyadan gələn gəmi də, öpişlər də. O, uzun müddət otaqda gəzişdi, xatirələri yadına saldı, gülümşədi, sonra xatirələr arzuya çevrildi və olmuşlar təsəvvürdə olacaqlara qarışdı. Anna Sergeyevna onun yuxusuna girmirdi, Anna Sergeyevna kölgə kimi onun arxasında gezirdi, onu izleyirdi. Gözünü yumanda onu diri kimi görürdü və Anna Sergeyevna əvvəl olduğundan da daha qəşəng, daha cavan, daha zərif təsir bağışlayırdı, özünü isə Yaltadakından daha yaxşı hiss edirdi. Axşamlar Anna Sergeyevna kitab şkafından, buxarıdan, küncləndən ona baxırıdı, Qurov onun nəfəsini duyurdu, onun paltarının xoş xışlışını eşidirdi. Küçədə qadınlara göz qoyurdu, ona oxşar qadın axtarırıdı...

Xatirələrini kiminləsə bölüşmək istəyi onu üzürdü. Sevgisini evdə aça bilməzdi, evdən qıraqda isə ürək qızdırıldığı adam yox idi. Qonşularımı, bankdamı? Nədən danışmalı? Məgər onda sevirdim? Məgər onun Anna Sergeyevnaya münasibətində qəşəng, poetik, ibretli, yaxud da, sadəcə olaraq, maraqlı nəsə vardımı? Ümumiyyətə, məhəbbətdən və qadınlardan danışmaq lazımdı və heç kəsin işin içindən xəbəri olmurdu, yalnız arvadı qara qaşlarını tərpədərək deyirdi:

– Dmitri, ədabazlıq sənə, qətiyyən, yaraşmir.

Bir dəfə gecə həkimlər klubundan məmər yoldaşıyla çıxarkən özünü saxlaya bilməyib dedi:

– Heç bilirsiz, Yaltada necə füsunkar bir qadınla tanış olmuşam.

Məmər kirşəyə oturub yola düzəldi, lakin qəflətən qanrlıb səslədi:

– Dmitri Dmitriç.

– Nədir?

– Bayaq siz haqlı idiniz: nərə balığı iyələnmişdi.

Bu adı sözlər, nədənsə, birdən-birə Qurovu hiddətləndirdi, bu sözlər ona çırkin, həqarətli göründü. Belə də vəhşi adət olar, belə də üz olar. Belə də mənasız gecələr olar, belə də maraqsız günlər olar. Azğın qumar oyunları, qarınqululuq, sərəxənlilik, eyni məsələlər haqqında eyni söhbətlər. Lazımsız işlər və boşboğazlıq ömrün ən yaxşı anlarını, gücün çoxunu alır və axır-axırda qalan yanımçıq, qanadsız həyat olur, uzaqlaşmaq və qaçmaq isə mümkün deyil, sanki, dəlixanadasan, ya da cəza alayında.

Qurov bütün gecəni yatmadı, hiddətləndi, səhərisi bütün günü başı ağrıdı. Ərtəsi gecəni də narahat yatdı, yataqda oturub qalmışdı, gah fikirləşirdi, gah da o baş-bu başa var-gəl edirdi. Uşaqlar onu bezdirmişdi, bank onu bezdirmişdi, bir yana getməyə, nəsə danışmağa həvəs qalmamışdı.

Dekabr bayramında səfərə hazırlaşdı və arvadına dedi ki, bir cavana himayədarlıq etmək üçün Peterburqa gedir, amma S. şəhərinə yola düşdü. Niyə? Niyəni heç özü də əməlli-başlı bilmirdi, Anna Sergeyevnanı görmək, onunla danışmaq, mümkün olsa, görüşmək istəyirdi.

S. şəhərinə səhər çatdı və mehmanxananın ən yaxşı nömrəsinə duşdü, mehmanxananın döşəməsinə boydan-boy boz əsgər mahudu döşənmişdi, stolun üstə tozdan bozarmış mürəkkəbqabı qoyulmuşdu; mürəkkəbqabı başı kəsik, şlyapa tutduğu əlini yuxarı qaldırmış atlı kimi düzəldilmişdi. Qapıcı ona gərəkli məlumatlar verdi: fon Diderits Staro-Qonçarnı küçəsindəki şəxsi mülkündə yaşayır – mülk mehmanxadan çox uzaq deyil, yaxşı yaşayır, varlı-hallı yaşayır, özünün atları var, onu şəhərdə hamı tanır. Qapıcı elə-bələ də dedi: Drıdrıts.

Qurov tələsmədən Staro-Qonçarnı küçəsinə getdi, evi tapdı. Evin qarşısına boz, uzun, mismarlı hasar çəkilmişdi.

Qurov gah pəncərəyə, gah da hasara baxaraq fikirləşdi: “Belə hasarı aşa bildin ha”.



Onun ağılına gəldi ki, bu gün iş günü deyil, yəqin, əri evdədir. Amma nə fərqi var, evə girib, onu karıxdırmaq mərifətsizlik olardı. Məktub yazıb göndərsə, güman ki, ərinin əlinə keçəcək, onda bütün işlər korlanacaq. Ən yaxşısı təsadüfə bel bağlamaqdı. Qurov küçədə hasar boyu gəzisir və təsadüf gözləyirdi. O, həyətə dilən-çinin gəldiyini, itlərin onun üstünə cumduğunu gördü, bir saatdan sonra royalda çalınan havanı, zəif, anlaşılmaz səsləri eşitdi. Yəqin, Anna Sergeyevna çalırdı. Birdən dəhlizin qapısı açıldı, bayira qoca bir qarı çıxdı, arxasında tanış aq şpits qaçırdı. Qurov şpitsi çağırmaq istədi, qəflətən ürəyi elə döyündü ki, həyəcanından şpitsin adını yadına sala bilmədi.

O gəzisir, gəzisdikcə boz hasara nifrəti daha da artırdı, əsəbiliklə fikirləşirdi ki, Anna Sergeyevna onu unudub, başqasına könül verib, səhərdən axşama qədər boz hasar gözünü dəyənək eləmiş cavan bir qadının vəziyyətində isə bu, çox təbiidir. O, nömrəyə qayıtdı, uzun müddət divanda oturdu, nə eləyəcəyini bilmirdi, nahar elədi, sonra isə möhkəm yuxuya getdi.

“Bütün bunlar nə qədər axmaq, nə qədər narahat işlərdi. – O oyanıb fikirli-fikirli qaranlıq pəncərəyə baxdı; artıq axşam düşdü. – Bax, indi niyə yatdım. Bəs gecə nə edəcəm?

O, ucuz, boz, xəstəxana adyalına oxşayan örtük çəkilmiş yataqda oturub özünə acıq verirdi:

“Bu da sənə it gəzdirən xanım... Bu da sənə macəra... Otur indi burada”.

Hələ səhər-səhər vağzalda iri hərflərlə yazılmış bir afişəni xatırladı və durub teatra getdi. Fikirləşdi: “Çox güman ki, Anna Sergeyevna birinci tamaşalarda iştirak edir.”

Teatr tamaşaçılara dolu idi. Bütün quberniya teatrlarında olduğu kimi, burada da çılçıraqdan yuxarı dumaniq idi, üst yarusları səsli-küylü narahatçılıq bürümüşdü; tamaşadan əvvəl yerli ədabazlar əllərini arxalarında daraqlayıb birinci cərgədə durmuşdular; qubernator lojasının ilk sırasında qubernatorun boa¹ geymiş qızı oturmuşdu, qubernatorun özüsə porteryerin arxasında gizlənmişdi, onun ancaq əlləri görünürdü; pərdə yırğalandı, orkestr uzun müddət hazırlaşdı. Tamaşaçilar gəlib yerlərinə keçdikləri müddətdə Qurovun gözləri həris-həris axtarış-arayırdı.

¹ *Boa* – xəz şərf, yaxalıq.

Anna Sergeyevna da salona daxil oldu və keçib üçüncü cərgədə əyləşdi. Qurov ona baxanda ürəyi sixıldı və aydınca başa düşdü ki, işqli dünyada ondan ötrü bu qadından yaxın, qiymətli və əhəmiyyətli adam yoxdu; əyalət camaatının arasında itib-batmış, heç nəyilə fərqlənmeyən, əlində vulqar lornet tutmuş bu balaca qadın indi onun ömrünün mənasıydı, dərdiydi, sevinciydi, özünün özünə arzuladığı yeganə xoşbəxtliyiyydi; bu pis çalan orkestrin, bu zəhlətökən obivatəl skripkalarının sədasi altında Qurov fikirləşdi ki, Anna Sergeyevna necə də qəşəngdi. O fikirləşir və fikirləşdikcə xəyalala dalırı.

Anna Sergeyevna ilə birlikdə kiçik bakenbardlı, ucaboylu, donqar bir cavan da gəldi və onun yanında oturdu; o, tez-tez başını yırgalayırdı, sanki, həmişə kiməsə baş əyirdi. Yəqin, bu, Anna Sergeyevnanın Yaltada acı hissələrin coşqunluğu vaxtı lakey adlandırdığı əri idi. Həqiqətən, onun uzun boy-buxununda, bakenbardında, balaca təpəsində nəsə lakey təvazökarlığı vardı, şirin-şirin gülürdü və paltarının döşündə lakey nömrəsinə oxşayan hansısa alımlıq nişanı parıldayırdı.

Birinci fasılədə ər siqaret çəkməyə çıxdı, qadın tək qaldı. Parterdə oturan Qurov ona yaxınlaşdı, zorla gülümseyib titrək səslə dedi:

— Salam.

Anna Sergeyevna ona baxdı, ağıappaq ağardı, sonra dəhşət içində bir də baxdı, gözlərinə inanmadı, huşunu itirməsin deyə, yelpiyi ilə lornetini ovcunda möhkəm-möhkəm sıxdı. Heç biri dinmirdi. Anna Sergeyevna oturmuşdu, Qurov onun sıxlamasından qorxuya düşdüyü üçün oturmağa cəsarət etmirdi. Köklənmiş skripkaların və fleytaların səsi eşidildi. Birdən dəhşət onları büründü: elə bil, bütün lojalardan onlara baxırdılar. Anna Sergeyevna ayağa qalxıb, tələsik çıxışa san yönəldi, Qurov da onun dalınca getdi, onlar məqsədsiz şəkildə dəhlizdə gəzişir, pilləkənlə gah yuxarı qalxır, gah da aşağı düşürdülər, hakim, müəllim, udel mundırı və nişanlı adamlar sataşırıdı onların gözünə; xanımlar da, asılıqandakı şübalar da gözə dəyirdi, tənbəki iyi verən külək əsirdi. Ürəyi möhkəm döyünen Qurov fikirləşdi:

“İlahi! Bu adamlar, bu orkestr nəyə lazımdı...”

Həmin andaca qəflətən o vaxt stansiyada Anna Sergeyevnanı yola saldığı gecə öz-özünə dediyi sözlər yadına düşdü; hər şey qurtardı, vəssalam, onlar bir daha görüşməyəcəklər. Amma qurtarmağa gör nə qədər qalırmış.



Anna Sergeyevna "Amfiteatra giriş" yazılmış ensiz, qaranlıq piləkəndə dayandı.

– Siz məni necə də qorxutdunuz! – Sarsılmış, rəngi hələ də özünə gəlməmiş Anna Sergeyevna ağır-ağır nəfəs alaraq dilləndi. – Siz məni necə də qorxutdunuz! Yarımcan oldum. Niyə gəlmisiniz? Niyə?

O, alçaq səslə tələsik dedi:

– Başa düşün, Anna, başa düşün... Yalvarıram, başa düşün...

Anna Sergeyevna qorxu içində, yalvarış, sevgi dolu nəzərlərə ona baxdı, diqqətlə baxdı ki, onun cizgilerini uzun müddət yanında saxlaşın.

– Mən elə əzab çəkirəm, elə əzab çəkirəm! – Qadın ona qulaq asmadan sözünə davam elədi. – Bütün vaxtı ancaq sizi fikirləşmişəm, sizin xatirələrinizle yaşamışam. Həmişə unutmağa çalışmışam, axı niyə gəldiniz, niyə?

Pilləkənin başındakı meydançada iki gimnazist siqaret çəkir və aşağı baxırdılar, dünya Qurovun vecinə deyildi, o, Anna Sergeyevnanı qucaqlayıb üzünü, yanaqlarını, əllərini öpməyə başladı.

– Siz nə edirsiniz, siz nə edirsiniz! – qadın onu özündən aralayaraq, dəhşət içində dilləndi. – Bizim ikimiz də dəli olmuşuq. Günü bu gün çıxb gedin, elə indi gedin... And verirəm bütün müqəddəslərə, yalvarıram... Gelən var!

Pilləkənlərlə kimsə yuxarı qalxırdı.

– Siz getməlisiniz... – Anna Sergeyevna piçılıyla sözünə davam elədi. – Eşidirsiniz, Dmitri Dmitriç? Mən Moskvaya, sizin yanınıza gələcəm. Mən heç vaxt xoşbəxt olmamışam, indi də bədbəxtəm, heç vaxt, heç vaxt da xoşbəxt olmayıacağam! Əzabımı artırmaın! And içirəm ki, Moskvaya gələcəm. İndisə ayrılaq! Mənim əzizim, mehribanım, doğmam, ayrılaq!

Anna Sergeyevna onun əllerini sıxdı, sürətlə aşağı düşməyə başladı, tez-tez dönüb ona baxırdı, gözlərindən görünürdü ki, o, həqiqətən, xoşbəxt deyil. Qurov bir az dayandı, etrafı dinlədi, dörd bir yana sükut çökəndən sonra asılıqanını tapdı və teatrda çıxb getdi.

IV

Anna Sergeyevna Moskvaya, onun yanına gəlməyə başladı. İki-üç aydan bir o, S. şəhərindən çıxır və ərinə deyirdi ki, qadın xə-

təliyi ilə əlaqədar olaraq professorlarla məsləhətləşməyə gedir, əri inanırdı da. Moskvaya gələndə “Slavyan bazarı”nda qalırdı, Qurova xəbərə qırmızı papaqlı adam göndərirdi. Qurov onun yanına gəlirdi və Moskvada heç kəs bundan xəbər tutmurdu.

Bir qış səhəri Qurov onun yanına görməzə-bilməzə gedirdi (göndərilən adam dünən gəlibmiş, onu evdə tapmayıb). Qızı da yanında idi, yolüstü onu gimnaziyaya ötürmək isteyirdi. İri, sulu qar yağırdı.

— Üç dərəcə isti var, amma qar yağır, — Qurov qızına deyirdi.

— Amma bu isti ancaq yerin üstədi, havanın yuxarı qatlarında isə tamam başqadır.

— Ata, niyə bəs qışda ildirim çaxmir?

O, bunu da izah elədi. O danışır və danışdıqca fikirləşirdi ki, budur, görüşə gedir, heç bir canının xəbəri yoxdu, yəqin ki, heç vaxt da olmayıacaq. Onun iki həyatı vardı: biri üzdə idi, hamı Görürdü, hamı bilirdi, şərti həqiqətlər və şərti yalanlarla dolu olan, tanışlarının və dostlarının həyatına bənzəyən həyatı idi, o biri isə gizli keçən həyatı idi. Qəribə, bəlkə də, adı təsadüfə görə onun bütün əhəmiyyətli, maraqlı və zəruri olan hər şey, həyatının mənasını təşkil etdiyi üçün səmimi və özünü aldatmadığı bütün işlər başqalarından gizlində keçirdi, onun yalanları, həqiqəti gizlətməyə lazım gələn örtükleri, məsələn, bankda qulluq etməsi, klubdakı mübahisələri, onun “aşağı təbəqə” fikri, arvadıyla yubileylərə getməsi bütün bunnar üzdə idi. Başqalarını da özüylə müqayisə edirdi, gördüyüne inanırdı və həmişə güman edirdi ki, hər bir adamın həqiqi, ən maraqlı həyatı gecə örtüyünə oxşayan sırlar örtüyünün arxasında keçir. Hər bir şəxsi mövcudluq gizli saxlanılır, bəlkə də, elə buna görə mədəni adam bütün varlığı ilə çalışır ki, şəxsi sırrə hörmət olunsun.

Qızını gimnaziyaya ötürüb, Qurov “Slavyan bazası”na yollandı. Şubasını aşağıda soyundu, yuxarı qalxdı və yavaşca qapını döydü. Qurovun xoşuna gələn boz paltarı geymiş, yol və həsrət yorğunu Anna Sergeyevna onu dünən axşamdan gözləyirdi; rəngi ağappaq - dı, ona baxırdı və gülümsemirdi, Qurov içəri girən kimi onun sinəsinə siğındı. Elə bil, iki ildir, görüşməmişdilər, öpüşləri uzun və çox çəkdi. Qurov soruşdu:

— Hə, orada necə yaşayırsan? Təzə nə var, nə yox?

— Dayan, indi danışaram... Bacarmıram.



Ağladığından danişa bilmirdi. Ondan aralandı, cib dəsmalını gözüne sixdi.

“Qoy bir az ağlayıb ürəyini boşaltsın, mənsə hələlik oturum”, – Qurov fikirləşib kreslədə əyləşdi.

Sonra zəng eləyib, çay getirməyi tapşırdı; o, çayını içəndə də Anna Sergeyevna üzü pəncərəyə sarı durmağında idi... Anna Sergeyevna həyacandan ağlayırdı, ömürlerinin belə kədərlə alınmasını bütün ağırsıyla dərk etdiyindən ağlayırdı; onlar ancaq gizli görüşür-lər, oğrular kimi camaatdan gizlənirlər. Məgər onların həyatı dağlı-mayıbmi?

– Di yaxşı, bəsdir! – Qurov dilləndi.

Qurov hiss edirdi ki, sevgilərinin ömrü uzundu, nə vaxt bu sevdaya son qoyulacağı məlum deyildi. Anna Sergeyevna Qurova daha möhkəm bağlanırdı və pərəstiş edirdi, bütün bunların nə vaxtsa qurtaracağını ona demək aqlasılmaz işi idi; o, buna inanmazdı da.

Qurov əzizləmək, zarafat etmək məqsədiylə yaxınlaşış onu qucaqladı, elə bu vaxt özünü güzgüdə gördü.

Sacı ağarmağa başlamışdı. Son illər belə qocalması, belə düşməsi ona qəribə göründü. Anna Sergeyevnanın ciyni isti idi və titrəyirdi. Bu isti, bu gözəl, amma, güman ki, özünün həyatı kimi artıq saralmağa, sönməyə doğru gedən həyata yazığı gəldi. Anna Sergeyevna onun nəyini sevir? O, qadınlara həmişə olduğu kimi görünmürdü, qadınlar onda onun özünü yox, öz təsəvvürlərində yaratdıqları və ömürleri boyu axtardıqları adamı sevirdilər; yanlışlıklarını biləndən sonra da sevgilərinə sadiq qalırdılar. Qadınlardan heç biri onunla xoşbəxt olmamışdı. Vaxt keçirdi, o, yeni qadınlarla tanış olurdu, onlarla görüşürdü, onlardan ayrıldı, amma bir dəfə də olsun, sevməmişdi, orada məhəbbətdən başqa nə desən, vardi.

Ancaq indi, saçının çallaşlığı vaxtda ürəkdən və həqiqətən sevirdi – ömründə birinci dəfə sevirdi.

Onlar bir-birini yaxın, doğma adamlar kimi, ər-arvad kimi, mehriban dostlar kimi sevirdilər, onlara elə gəldirdi bir-birləri üçün yarablılar və başa düşmək olmurdu ki, Qurov niyə evlidi, Anna Sergeyevna niyə ərdədi və onlar, sanki, tutulub qəfəsə salınmış dişi və erkək köçəri quş idilər. Keçmişlərində nədən utanıldılarsa, bir-birilərinə

keçirdilər, hazırkı ömürlərində xoşagelməz nə vardısa, bağışlayır-dilar, hiss edirdilər ki, onları dəyişdirən sevgiləridir.

Əvvəllər kədərlənəndə ağılna gələn hər cür fikirlə özünə təs-kinlik verirdi, indissə fikirləşməyə halı yoxdur, əzab çekir, səmimi, mehriban olmaq istəyir...

Qurov dilləndi:

— Yetər, əzizim... Ağladın, bəsdir... Gəl indi söhbət edək, bir şey fikirləşək.

Sonra onlar uzun müddət məsləhətləşdilər: necə eləsinlər ki, gizlənməkdən, yalan danışmaqdan, müxtəlif şəhərlərdə yaşamaqdan, uzun müddət görüşməməkdən can qurtarsınlar. Bu dözülməz buxovdan necə xilas olsunlar?

— Necə? Necə? — Qurov başından yapışaraq soruşdu. — Necə?

Və onlara elə gəlirdi ki, bir az da düşünüb-daşinsalar çıxış yolu tapılacaq, yeni və qəşəng bir həyat başlayacaq; onların hər ikisi yaxşı bilirdi ki, sona hələ çox qalır, ən mürəkkəbi, ən çətinini indi-indi başlayır.

1899



QADASI

İstefaya çıxmış kollec assesoru Plemyannikovun qızı Olenka öz həyətlərində eyvanda əyləşib fikrə getmişdi. Hava isti idi, milçəklər adamın zəhləsini tökürdü, axşamın tezliklə düşəcəyini düşünmək adama ləzzət verirdi. Şərqi tərəfdə tufan olacağını xəbər verən qara buludlar sürünbər gəlirdi və hərdənbir oradan gələn nəmişlik duyulurdu.

“Tivoli” adlı əyləncə bağıni icarəyə götürmiş antreprenyor¹ Kukin həyətin ortasında dayanmışdı. O da bu həyətdə fligeldə² olurdu. Kukin göyə baxıb məyus bir səsle deyirdi:

– Yenə də! Yenə də yağış yağacaq! Elə bil, qəsdən hər gün yağış, hər gün yağış! Mən öldüm! Mən müflis oldum. Hər gün olmanın zərər edirəm!

O, əllərini bir-birinə vurub Olenkaya müraciətlə davam etdi:

– Olqa Semyonovna, bizim həyatımızı görürsünüz də. Ağlamalıdır. İşləyirsən, işləyirsən, əziyyət çəkirsən, gecələri yatmırısan, hey fikirləşirsən ki, nə təhər edim, yaxşı olsun – axır? Bir tərəfdən camaat nadandır, vəhşidir. Camaata ən yaxşı operettəni, gözəl kuponletçiləri göstərirəm, ancaq onlara bumu lazımdır? Məgər camaat bundan bir şey başa düşürmü? Onlara lağlağı lazımdır! Onlara bayağı şeylər göstər! Digər tərəfdən bir bu havaya fikir verin. Az qala, hər axşam yağış yağır. Mayın ki onundan başlayıb bütün mayı, bütün iyunu yağ ki yağasan, dəhşətdir! Camaat tamaşalara gəlmir, bəs mən icarə haqqı verirəmmi? Artistlərin haqqını verirəmmi?

Ertəsi günü axşamüstü göydə yenə də qara buludlar görünüşkdə Kukin əsəbi bir qəhqəhə ilə dedi:

– Çarə nədir? Qoy yağsin! Qoy bağlı lap sel aparsın, lap mənim özümü aparsın! Görüm nə bu dünyada, nə də o dünyada üzüm gülməsin! Qoy artistlər məni məhkəməyə versinlər! Məhkəmə nədir? Qoy lap Sibirə sürgünə göndərsinlər. Qoy boynumu vursunlar! Ha-ha-ha!

¹ Antreprenyor – teatr, yaxud sirk sahibi.

² Fligel – böyük binanın həyətində tikilmiş kiçik ev.

Üçüncü günü də eləcə...

Olenka Kukinə dinmədən, ciddiyətlə qulaq asır, bəzən də onun gözləri yaşardı. Nəhayət, Kukini basan bədbəxtlik Olenkanı mütəəssir etdi və o, Kukinə bənd oldu. Kukin qıسابöylü, arıq, sarıbəniz bir adam idi; gicgahlarındakı saçlarını darayardı, nazik cir səslə danışar, danışanda da ağızını əyerdı, onun üzündən həmişə məyusluq ifadəsi oxunardı, buna baxmayaraq, o, Olenkada həqiqi, dərin bir hiss oyada bilmüşdi. Olenka həmişə bir adamı sevirdi və bunsuz yaşaya bilmirdi. Qabaqlarda atasını sevirdi, indi atası qaranlıq bir otaqda, kresloda xəstə halda əyləşib ağır-ağır nəfəs alırdı, bəzən, ildə bir dəfə Bryanskdan onu yoluxmağa gələn xalasını sevirdi; bundan əvvəl isə, natamam gimnaziyada oxuyanda ona fransız dilindən dərs verən müəllimi sevirdi. O, müləyim, açıqürəkli, adamların halına qalan bir qızdı, çox sağlam, baxışları mehriban və yumşaqdı. Kişiər onun dolğun cəhrayı yanaqlarına, qara xallı yumşaq, aq boynuna, ürəyinə yatan bir şeyə qulaq asarkən üzündə əmələ gələn mehribancasına sadəlövh təbəssümüne baxdıqda: “Niyə, bəd deyil...” – deyə fikirləşir və onlar da gülümsəyirdilər, qonaq gəlmış xanımlar isə ona valeh olaraq, söhbətin şirin yerində birdən onun əlindən yapışib:

– Qadası! – deməkdən özlərini saxlaya bilmirdilər.

Olenkanın yaşadığı ev şəhərin qırığında, “Tivoli” bağının yaxınlığında Qaraçılar məhəlləsində idı; o, bu evdə anadan olmuşdu və vəsiyyətnamədə ev onun adına yazılmışdı; bağda çalınan musiqini, fişənglərin fişildayıb açıldıqını Olenka axşamlar da, gecələr də eşi - dirdi və ona elə gəlirdi ki, Kukin öz taleyi ilə vuruşur, özünün başlıca düşməni olan laqeyd camaata bir həmlə ilə qalib gəlir; ürəyi xoş arzularla çırpındı, yuxusu qaçırdı və Kukin səhərə yaxın evə qayıtdıqda Olenka yataq otağının kiçik pəncərəsini tiqqildadaraq yalnız üzünü və bir ciyinini pərdənin dalından ona göstərib nəva - zişlə gülümsəyərdi...

Kukin Olenkaya evlənmələrini təklif etdi və onlar evləndilər. Kukin onun boynunu və dolğun ciyinlərini əməlli-başlı gördükdə əllərini bir-birinə vurub:

– Qadası! – dedi.

Kukin xoşbəxtdi, lakin toy günü və sonrakı gecə yağış yağıdıqından məyusluq ifadəsi onun üzündən silinmədi.



Toydan sonra yaxşı yaşayırdılar. Olenka onun kassasında əyləşib bağda qayda-qanuna nəzər yetirir, maliyyə məsələlərini qeydə alır, maaş verirdi və onun sevimli, işiqlı, sadəlövh təbəssümü, çəhrayı yanaqları gah kassanın kiçik pəncərəsində, gah səhnə arxasında, gah da bufetdə görünürdü. Olenka indi öz tanışlarına deyirdi ki, dünyada ən gözəl, ən vacib və lazımlı bir şey varsa, o da teatrdır, yalnız teatrda həqiqi zövq alıb bilikli və insanpərvər bir adam olmaq mümkündür. O deyirdi:

– Ancaq, görək, camaat bunu başa düşürmü? Camaata lağlağı lazımdır! Dünən biz o “Faust tərs üzünə” əsərini göstəirdik, demək olar ki, lojaların hamısı boş idi, amma Vanička ilə mən bayağı bir şey göstərsəydik, inanın ki, teatr ağzına qədər dolu olardı. Sabah Vanečka ilə mən “Orfeya cəhənnəmdə” əsərini göstərəcəyik, gəlib baxın.

Kukin teatr və aktyorlar haqqında nə deyirdisə, Olenka da onu təkrar edirdi. İncəsənətə göstərdiyi laqeydlik üçün və nadan olduğundan o da Kukin kimi camaata nifrat edirdi, məşqlərə qarışib akt-yorların oyununu düzəldir, musiqi çalanlara göz yetirirdi, yerli qəzətdə teatr haqqında pis məqalə çıxdıqda ağlayırdı və izahat üçün redaksiyaya gedirdi.

Aktyorlar onun xətrini istəyirdilər, onu “Vanečka ilə mən” və “qadası” adlandırdılar; Olenkanın onlara yazığı gəlirdi və onlara bir az əlborcu verirdi, aktyorlar onu aldatdıqda isə xisin-xisin ağlayırdısa da, ərinə şikayət etmirdi.

Qışı da pis dolanmadılar. Şəhər teatrını bütün qışı icarəyə götürdürlər, teatrı gah Malorusiya aktyorlar dəstəsinə, gah fokusçuya, gah da yerli həvəskarlara kirayəyə verirdilər. Olenka kökəlir və günü yaxşı keçdiyindən çiçək kimi açılırdı. Kukin isə anıqlayıb saralırdı və bütün qışı işlərinin pis getməməsinə baxmayaraq, çox zərər etdiyindən şikayətlənirdi. Gecələri öskürürdü, Olenka isə ona böyürtkən və cökə çiçəyinin şirəsini içirdir, bədənini odekolonla sürtürdü, onu özünün yumşaq şalına bürmələyirdi.

Olenka onun saçlarını siğallayaraq tamamilə səmimiyyətlə deyirdi:
– Sən mənim gözəlimsən! Sən mənim qəşəngimsən!

Böyük pəhrizdə Kukin aktyorlar dəstəsi yiğmaq üçün Moskvaya getdi, Olenka isə onszuz yata bilməyib həmişə pəncərənin qabağında əyləşərək ulduzlara tamaşa edirdi. Bu zaman o, özünü toyuq

hinində xoruz olmayanda bütün gecəni yatmayıb narahat olan toyuqlarla müqayisə edirdi. Kukin Moskvada yubanırdı, o yazırdı ki, mürqəddəs bayrama kimi qayıdacaq və məktublarında “Tivoli” haqqında sərəncamlar göndərirdi. Lakin pəhriz bayramının axırıcı həftəsinin bazar ertəsi günü axşamdan çox keçmiş birdən darvazanı zəhmli döydülər: kim idisə, alaqapını döyürdü, elə bil, çelləyi gumbuldadırlar: gum, gum, gum! Yuxulu aşpaz yılın ayaqlarını gölməçələrə vurub şappildada-şappildada darvazanı açmağa qaçı.

Darvazanın dalında kimsə boğuq qalın səsilə deyirdi:

– Lütfən qapını açın! Sizə teleqram var!

Olenka əvvəllərdə ərindən teleqramlar alırdı; lakin indi, nədən-sə, donuxub qaldı. O, titrəyən əllərilə teleqramı açıb bunları oxudu:

“İvan Petroviç gözlənilmədən vəfat etdi, sərəncam gözləyirik, tək günü fəfi ediləcək”.

Teleqramda elə beləcə də “fəfi” və bir də anlaşılmayan “əbbəl” sözləri yazılmışdı, teleqramı operetta artistləri dəstəsinin rejissoru imzalamışdı.

– Əzizim! – deyə Olenka hönkürdü. – Mənim sevimli Vaneçkam. Əzizim! Mən niyə sənə rast gəldim? Niyə mən səninlə tanış olub səni sevdim? Yaziq Olenkanı, zavallı və bədbəxti kimə tapşırıb getdin?..

Kukini tək günü Moskvada, Vaqankovada dəfn etdilər; Olenka evə çərşənbə günü qayıtdı və otağa girən kimi üzüqoylu yatağa sərilib elə bərkdən hönkürdü ki, səsi küçədə və qonşu həyətlərdə eşidildi.

Qonşular xaç çekərək:

– Qadası! – deyirdilər. – Yaziq Olqa Semyonovna gör özünü necə həlak edir!

Üç ay sonra bir gün Olenka kədərli və dərin bir yas içərisində günorta duasından qayıdırıldı. Təsadüfən tacir Babakayevin taxta anbanının müdürü, Olenkanın qonşusu Vasili Andreyiç Pustovalov da kilsədən gəlirdi; onlar yan-yana yeriyirdilər. Pustovalov başına həsir şlyapa qoymuş, əyninə ağ jilet geymişdi, jiletindən qızıl zəncir asılı -mişdi. Pustovalov tacirdən çox mülkədara oxşayındı.

Pustovalov Olenkanın halına qalaraq, təmkinlə deyirdi:

– Olqa Semyonovna, hər bir şeyin öz qayda-qanunu var, əgər yaxın adamlarımızdan biri vəfat edirsə, demək, Allahın əmri belədir və biz belə hallarda özümüzü ələ almalıyq, səbirlə buna dözməliyik.



O, Olenkanı alaqapıya qədər yola salıb salamatlaşaraq yoluna davam etdi. Bundan sonra Pustovalovun təmkinli səsi bütün günü onun qulağında cingildəyirdi və gözlərini yumar-yummaz Pustovalovun qara saqqalı xəyalında canlanırıldı. O, Olenkanın çox xoşuna gəlmişdi. Görünür, o da Pustovalova təsir bağıtlamışdı, çünki, bir az sonra yaşlı bir arvad onun yanına qəhvə içməyə gəldi; Olenkanın yaxşı tanımadığı bu arvad stolun dalında əyləşən kimi Pustovalovdan, onun yaxşı, abırlı bir adam olduğunu dərinləşdirdi. Axşama Pustovalov özü də təşrif gətirdi; o, çox oturmadı, ikicə dəqiqə əyləşib az danişdi, lakin Olenka ona vuruldu, ona elə bənd oldu ki, bütün gecəni yatmayıb, qızdırılmış kimi istidən yandı, səhər açılanda isə yaşılı arvadın dalınca adam göndərdi. Çox çəkmədən onu nişanlaşdırılar, sonra toy oldu.

Pustovalovla Olenka toydan sonra yaxşı yaşayırdılar. Pustovalov, adətən, nahara qədər anbarda olurdu, sonra işlərinin dalınca getdikdə onu Olenka əvəz edirdi. Olenka axşama kimi anbarda olub haqq-hesabları yazır və mal buraxırdı.

O, alıcılara və tanışlara belə deyirdi:

– İndi taxta ildən-ile iyirmi faiz bahalanır. Arxayı olun, əvvəller biz yerli taxta alveri edirdik, amma indi Vasička taxta dalınca hər il gərək ki, Magilov quberniyasına getsin. – O dəhşətə gəlib hər iki əli ilə yanaqlarını örtüb deyirdi, – bəs qiymətlər! Qiymətləri demirsiniz!

Olenkaya elə gəlirdi ki, artıq çoxdandır taxta alveri edir, həyat - da ən vacib, ən lazımlı bir şey varsa, o da taxtadır: tir, girdə şalban, ensiz taxta, pərdi taxtası, şalbanyanı sözleri onun üçün ən əziz və doğma sözlər idi. Gecələri yatdıqda yuxuda qalaq-qalaq uzun taxtalar, səhərdən uzaqlara taxta-şalban daşıyan nəhayətsiz arabalar görürdü; yuxuda göründü ki, uzunu on iki arşın, eni beş verşok¹ olan şalbanlar ayağa qalxaraq taxta anbarına hücum edir, şalbanlar, tirlər bir-birinə dəyiş quru ağac kimi zil bir səs çıxarırdı, hər şey yerə düşür, yenə də dikələrək bir-birinin üstünə qalaqlarırdı; Olenka yuxuda qışqırırdı, Pustovalov isə nəvazişlə deyirdi:

– Əzizim Olenka, sənə nə olub? Xaç çek!

Əri nə fikirləşirdisə, Olenka da onu fikirləşirdi. Əgər o, otağın isti olduğunu və ya işlərin indi yavaş-yavaş getdiyini düşünürdüsə,

¹ Verşok – 4,4 sm-ə bərabər uzunluq ölçüsü.

Olenka da belə düşündürdü. Onun əri heç bir əyləncə sevməzdi, bayramlarda evdən eşiye çıxmadığı üçün o da belə edirdi.

Tanışlar deyərdilər:

– Siz həmişə ya evdə olursunuz, ya da kontorda. Qadası, teatra gedin, sirkə gedin.

Olenka təmkinlə cavab verirdi:

– Vasička ilə mənim teatra getməyə vaxtımız yoxdur. O teatrlarda yaxşı nə var ki?

Pustovalov və Olenka şənbə günləri gecə duasına, bayramlarda səhər duasına gedirdilər və kilsədən qayıtdıqda şəfqətli bir üzlə yanaşı gedirdilər, hər ikisindən yaxşı ətir iyi gəlirdi və Olenkanın ipək paltarı həzin-həzin xııldayırıdı; evdə isə yağlı çörəklə və cürbəcür mürəbbələrlə çay içib üstündən ketə yeyərdilər. Hər gün günortəstü həyətdən darvazanın o tərəfinə – küçəyə borş, et və ya ördək qovurmasının iyi, pəhriz günlərində isə balıq iyi yayılırdı və darvazanın yanından keçənlərin iştahası açılırdı. Kontorda samovar həmişə qaynardı və aliciları çayla pubblikə qonaq edərdilər. Ər-arvad həftədə bir dəfə hamama gedər, oradan hər ikisi qızarmış halda yan-yanaya qayıdardılar.

Olenka tanışlara deyərdi:

– Pis deyil, Allaha şükür, yaxşı yaşayırıq. Allah eləsin ki, hamı mənimlə Vasička kimi dolansın.

Pustovalov taxta dalınca Magilyova getdikdə o, bərk darixirdi və gecələri yatmayıb ağlayırdı. Polkun baytarı Smiriv bəzi axşamlar onlara gələrdi, bu cavan oğlan onun evində fligeldə olurdu. Smiriv ona bəzi şeylər danışar və ya onunla kart oynardı ki, bu da Olenkanı əyləndirirdi. Onun şəxsi ailə həyatından danışdıqları xüsusiə maraqlı idi; o, evli idi və bir oğlu da vardi, lakin arvadı ona xəyanət etdiyi üçün ayrılmışdır və indi arvadından zəhləsi gedirdi, oğlunu saxlamaq üçün ayda ona qırq manat göndərirdi. Olenka bunlara qulaq asıldıqda ah çəkib başını yırğalayır və ona yazıçı gelirdi.

Olenka salamatlaşışb əlində şam onu pilləkənə qədər yola salaraq deyirdi:

– Allah sizə kömək olsun. Cox sağ olun ki, darixmağa qoymur - sunuz, Allah ömrünüzü uzun eləsin, əzizim!

O, ərini təqlid edərək həmişə təmkinlə və ağıllı danışardı; baytar pilləkənləri enib qapıdan çıxırdı, ancaq Olenka onu səsləyib deyirdi:



— Vladimir Platoniç, bilirsinizmi nə var, gəlsəniz arvadınızla barişasınız... Heç olmazsa, onu oğlunuza bağışlayın... Axi uşaq hər şeyi başa düşür.

Pustovalov qayıdib gəldikdə isə baytar haqqında və onun fəlakətli ailə həyatını sakitcə ona danişdi. Hər ikisi ah çəkib başlarını buladılar və yəqin ki, indi atasının xiffətini edən uşaqdan söhbət açdılar, sonra nə fikirləşdilərsə, hər ikisi gəlib İsanın təsviri qarşısında dayanaraq ikiqat baş əydi və Allaha dua etdilər ki, onlara övlad versin.

Beləliklə, Pustovalovlar bir-birlərini sevərək, həmişə bir-birlərindən razı qalaraq altı il sakit və dinc yaşadılar. Lakin bir dəfə Vasili Andreyiç anbarda doyunca isti çay içdikdən sonra taxta buraxmaq üçün başıaçıq bayırə çıxıb özünü soyuğa verdi və bərk azarladı. Onu ən yaxşı həkimlər müalicə edirdi, lakin xəstəlik üstün gəldi və dörd ay yatdıqdan sonra o vəfat etdi. Olenka yenə də dül qaldı. O, ərini dəfn edib ağlamağa başladı.

— Əzizim, məni kimə tapşırıb getdin? Mən yazıq, mən bədbəxt indi sənsiz necə yaşayacağam? Ay camaat, mən yetimə rəhminiz gəlsin...

Olenka yaxasında matəm lenti olan qara paltar geyinirdi, şlyapa qoymaqla və əlcək taxmaqla həmişəlik imtina etmişdi, hərdən bir, o da kilsəyə və ya ərinin qəbri üstə gedəndə evdən eşiye çıxardı, rahibə kimi həmişə evdə olardı. Yalnız altı ay keçdikdən sonra yaxasındaki matəm lentini çıxardı və pəncərə taxtalarını açmağa başladı. Artıq bəzən onu öz aşpazı ilə birlikdə bazarlıq gedən görürdülər, indi onun öz evində necə yaşadığını və evdə nələr baş verdiyini ancaq gümanla bilmək olardı. Məssələn, bundan biliirdilər ki, poçtda tanış bir arvada rast gəldikdə deyirdi:

— Şəhərimizdə düzgün baytar nəzarəti yoxdur, buna görə də xəstəlik çoxdur. Bunun üzündən hey eşidirsən ki, camaat süddən xəstələnir, atların və inəklərin azarı onlara keçir. Əslinə baxsan, ev heyvanlarının sağlamlığına, adamların sağlamlığına göstərildiyi qədər qayğı göstərilməlidir.

O, baytarın fikirlərini təkrar edirdi və indi hər şey haqqında onun yeritdiyi rəyi yeridirdi. Aydın idi ki, Olenka birisinə bağlanmadan bir il də olsun yaşaya bilməzdi və özünün yeni səadətini evinin fligelində tapmışdı. Bir başqasını buna görə qınayardılar, lakin Olenka haq - qında heç kəsin ağlına pis bir fikir gəlmirdi və onun həyatındakı hər şey onsuz da aydın idi. Nə o, nə də baytar onların münasibətində

əmələ gəlmış dəyişiklik haqqında heç kəsə bir söz demirdilər, bunu gizli saxlamağa çalışırdılar, buna nail ola bilmədilər, ona görə ki, Olenka sərr saxlayan adam deyildi. Polkda baytarla birlikdə xidmət edənlər onlara qonaq gəldikdə Olenka çay süzərkən və ya süfrəyə axşam yeməyi gətirərkən qaramala düşmüş cüzam xəstəliyindən, vərəm xəstəliyindən, şəhər qəssabxanalarından danışmağa başlardı, baytar isə bərk xəcalet çəkərdi və qonaqlar getdikdən sonra onun əlindən yapışib hırslı deyərdi:

— Axı səndən xahiş etmişəm ki, bilmədiyin şey haqqında danışma! Biz baytarlar öz aramızda söhbət edəndə rica edirəm qarışmayasan. Lap adəmi təngə gətirirsən!

Olenka ona heyvət və təşvişlə baxıb soruşardı:

— Volodiçka, bəs mən nədən danışım?

Belə olduqda Olenka göz yaşları axıdaraq, baytarı qucaqlayıb ona yalvarardı ki, hırslanməsin və hər ikisi özlərini xoşbəxt hesab edərdilər.

Lakin bu xoşbəxtlik uzun sürmədi. Baytar polkla birlikdə getdi, həmisişlik getdi, çünki, polku haraya isə, az qala, Sibirə dəyişmişdilər. Olenka yenə də tək qaldı.

İndi o, tamamilə yalqızdı. Atası çoxdan vəfat etmişdi və onun bir ayağı sınmış kreslosu toz içərisində çardaqda atılıb qalmışdı. Olenka ariqlamışdı, xarab olmuşdu, küçəyə çıxdıqda yoldan ötenlər ona daha əvvəlki kimi baxmıldılar, ona gülümsemirdilər; görünür, yaxşı günlər keçib geridə qalmışdı və indi məlum olmayan yeni bir həyat başlayırdı ki, yaxşısı budur, onun haqqında fikirləşməyəsən. Olenka axşamlar eyvanda əyleşib "Tivoli" dən gələn müsiki səslərinə və fişənglərin necə partladıqlarına qulaq asardısa da, bunlar artıq onda heç bir fikir doğurmazdı. O, donuq nəzərlərə boş həyatına baxar, heç bir şey haqqında fikirləşməz, könlü heç bir şey istəməzdı, sonra, gecə düşdükdə gedib yatardı və yuxusunda boş həyatını görərdi. Sanki, özündən asılı olmayıaraq, yeyib-içirdi.

Başlıcası və ən pisi bu idil ki, artıq onun heç bir rəyi yoxdu. O, öz ətrafindəki bütün şeyləri görür, ətrafında baş verənlərin hamisini anlayırdısa da, heç bir şey haqqında bir rəy deyə bilmir, həm də bilmir - di ki, nədən danışın. Adamin özünün rəyi olmaması isə necə də dəhşətlidir! Məsələn, şərab şüşəsinin necə dayandığı və ya yağışın necə yağıdığını, ya da arabada mujikin necə getdiyini görürsən, lakin bu şüşənin və ya yağışın, ya da ki mujikin nəyə lazımdır -



nu, onların mənasını deyə bilmirsən və lap min manat versələr də, heç bir şey deyə bilməzsən. Kukinin və Pustovalovun sağlığında, sonra da baytar olanda Olenka hər şeyi izah edə bilerdi və nə barədə deyirsən, öz rəyini söylərdi, indi isə həm başı, həm də ürəyi həyat kimi boşdu. Həyatı elə pis, elə acı keçirdi ki, sanki, yovşan yemişdi.

Şəhər yavaş-yavaş eninə-uzununa böyüyürdü. Qaraçılars məhəlləsini daha küçə adlandırdılar və "Tivoli" bağı ilə taxta anbarının yerində artıq evlər ucalırdı və bir sırə döngələr əmələ gəlmişdi. Vaxt nə tez keçib-gedir. Olenkanın evinin rəngi saralmışdı, damının tənəkəsi pas atmışdı, anbar qarın vermişdi, bütün həyəti qanqal və gicitkən basmışdı. Olenkanın özü də qocalıb xarab olmuşdu; yayda eyvanda əyləşərdi, əvvəlki kimi ürəyi bomboş olardı, o darixardı, ürəyi qışılardı, qışda isə pəncərənin yanında oturub qara tamaşa edərdi. Baharın ətri gələndə, külək kilsə zənglərinin səsini getirəndə keçmiş xatirələr birdən xəyalında canlanar, qəlbini şirin-şirin döyüñər, ancaq bircə dəqiqəlik gözlərindən sel kimi yaş axardı, sonra yenə də boşluq, yenə də məlum deyildi ki, nə üçün yaşayırsan. Qoçaq adlı qara pişik ona sürtüşüb yavaşcadan xoruldayırdısa da, pişik nəvazişləri Olenkanı mütbəssir etmirdi. Ona bumu lazımdı? Ona elə bir məhəbbət lazımdı ki, bütün varlığına, bütün ruhuna, bütün ağılına hakim kəsilə idi, onda düşüncələr doğura idi, həyatına istiqamət verə idi, onun qocalmaqda olan qanını qızdırı idi. Odur ki Qoçağı dizinin üstündən itələyib kədərlə deyirdi:

— Yeri... yeri... Sənlik burada bir iş yoxdur.

Beləliklə, günlər, illər dolanırdı, — nə bir sevinc, nə bir fikir. **Aşpaz Mavra** nə desə idi, o da yaxşı idi.

İsti iyul günlərindən birində, axşamçağı naxır küçədən keçib həyəti toz dumani ilə doldurduqda kimsə alaqapını döyüdü. Olenka özü gedib qapını açdı və nəzər saldıqda donub qaldı: mülki paltar geyinmiş və saç-saqqalı artıq çallaşmış baytar Smirin darvazanın ağzında dayanmışdı. Birdən hər şey Olenkanın xatirində canlandı və o, özünü saxlaya bilməyib aqladı. Bir kəlmə də demədən başını onun sinəsinə qoydu və çox həyəcanlı olduğundan hər ikisinin evə necə gəldiklərini, oturub necə çay içdiklərini sezmədi.

Olenka sevincindən əsə-əsə deyirdi:

— Əzizim! Vladimir Platonış! Allah seni haradan mənə göndərdi?

— İstəyirəm ki, burada həmişəlik kök salam, — deyə o nağlı edirdi.
— İstefaya çıxmışam və gəlmışəm ki, bəxtimi əsgəri xidmətdən

kənarda sınaq, oturaq ömür sürəm. Bir də ki oğlumu gimnaziyaya qoymaq vaxtı çatıb. Büyüyübdür. Bilirsınız, arvadımla barışmışam.

– Bəs arvadınız haradadır? – deyə Olenka soruşdu.

– Oğlumla birlikdə mehmanxanadadır. Mənsə mənzil axtarıram.

– Pərvərdigara, canım, gəlin mənim evimə. Ev deyil? Canım, mən sizdən heç şey almaram, – Olenka həyəcanlanıb yenə də ağladı.
– Burada olun, mənə isə fligel də kifayətdir. Vallah mən şad olaram!

Ertəsi günü artıq evin damını rəngləyib, divarları ağardırdılar və Olenka əllərini belinə qoyub həyəti dörd dolanaraq sərəncam verirdi. Əvvəllərdə olan təbəssüm onun üzünü işıqlandırırdı, uzun süren yuxudan oyanmış kimi cana gəlmış, təravətlə olmuşdu. Baytarın arvadı gəlib çıxdı. O, saçlarını qısa vurdurmuş, ariq və çirkin bir arvad idi, üzündə şıltاقlıq ifadəsi vardı. Oğlu Şaşanı da özü ilə bərabər gətirdi. Şaşa yaşına görə (artıq on yaşına girmişdi) boyca kiçik, dolğun bir oğlan idi, aydın mavi gözləri vardi, yanaqları batıq idi. Uşaq həyətə girən kimi pişiyi qovmağa başladı və həmin saat onun şən, sevincli gülüşü eşidildi:

– Xala, bu pişik sizindir? – deyə Olenkadan soruşdu. – Xahiş edirəm ki, balalayanda balasının birini bizə verəsiniz. Anam siçandan yaman qorxur.

Olenka onunla söhbət etdi, ona çay verdi və onun qəlbini birdən istiləşdi, şirin-şirin döyündü, sanki, bu uşaq onun doğma balası idi. Şaşa axşamüstü yemek otağında oturub dərslərini hazırladıqda Olen - ka ona nəvazişlə baxıb, onun halına yanaraq, piçildiyirdi:

– Mənim əziz balam, gözəl balam... Gör bir Allah-taala səni necə ağıllı, necə ağappaq xəlq edib!

– Dörd bir tərəfi su ilə əhatə olunan quruya ada deyilir, – deyə Şaşa kitabdan oxuyurdu.

– Quruya ada deyilir, – deyə Olenka təkrar edirdi, neçə il susduq - dan fikir yoxluğundan sonra bu onun inamlı söylədiyi birinci rəy idi.

İndi daha onun öz rəyləri vardi, axşam yeməyi zamanı Şaşanın ata-anası ilə indi uşaqlar üçün gimnaziyada oxumağın çətin olma - sından, lakin klassik təhsilin real təhsildən, hər halda, daha yaxşı olmasından danışındı, deyirdi ki, gimnaziyanı qurtarandan sonra bütün yollar açıqdır; istəyirsən, get həkim ol, istəyirsən, mühəndis.

Saşa gimnaziyaya getməyə başladı. Onun anası Xarkova, bacısının yanına getmişdi, qayıtmırıldı; atası hər gün haraya isə heyvan



sürülərinə dəyməyə gedirdi və elə olurdu ki, üç günlə evdə olmurdı, onda Olenkaya elə gəlirdi ki, Saşanı tamamilə yaddan çıxarıblar, o, bu evdə artıqdır, o, acıdan özür; odur ki Saşanı fligelə öz yanına gətirib onu balaca otaqda yerləşdirdi.

Artıq yarım ildi ki, Saşa fligeldə onun yanında yaşayırı. Olenka hər səhər onun otağına gəlirdi, Saşa əlini başının altına qoyub bərk yatırıdı, sanki, nəfəs almırı. Olenkanın ürəyi gəlmirdi ki, onu yuxudan oyatsın.

O, kədərli-kədərli deyirdi:

– Saşenka, qalx, əzizim. Gimnaziyyaya getmək vaxtıdır.

Saşa qalxb əgərinir, dua etdikdən sonra oturub çay içirdi, üç stəkan çay içib iki yekə bublik və üstünə kərə sürtülmüş yarım dənə fransız bulkası yeyirdi. Hələ yuxulu olduğu üçün Saşanın kefi olmurdu.

Olenka:

– Saşenka, amma sən təmsili yaxşı əzberləməmişən, – deyir və ona elə baxırdı ki, guya, onu uzaq bir yola salırdı. – Sən də mənə bir dərd olmusan. Əzizim, çalış, oxu, müəllimlərin sözünə qulaq as!

Saşa:

– Siz Allah, bəsdirin! – deyirdi.

Bundan sonra balaca Saşa başında yekə kartuz, dalında çanta küçə ilə gimnaziyyaya gedirdi. Onun dalınca da yavaş-yavaş Olenka gedirdi.

– Saşenka!.. – deyə onu çağırırdı.

Saşa dönüb baxıqdə Olenka onun ovcuna bir xurma və ya bir karamel konfet basardı. Saşa gimnaziyanın yerləşdiyi döngəyə çatdıqda xəcalət çəkərdi ki, bu hündürboy, yoğun arvad onun dalınca gəlir. Odur ki dönüb deyirdi:

– Xala, qayıdın evə, indi daha mən özüm gedərəm.

Olenka dayanırdı və Saşa gimnaziyanın qapısında gözdən itincəyə qədər kirpik vurmadan onun dalınca baxırdı. Ah, o, Saşanı nə qədər istəyirdi! Onun keçmiş ünsiyətlərindən heç biri indiki qədər dərin olmamışdı, keçmişdə onun qəlbini heç bir zaman bu qədər sədaqətlə, bu qədər qərəzsiz və belə bir sevinclə təslim olmamışdı, analıq hissi getdikcə onda daha çox alışb-yanırdı. Ona yad olan bu uşağın yolunda, onun yanaqlarındaki batıqların yolunda, onun kartuzu yolunda Olenka bütün həyatından keçərdi, sevinclə, gözlə - rində şəfqət yaşları ilə keçərdi. Nə üçün? Bunu kim bilir, nə üçün?

Saşanı yola saldıqdan sonra o, məmnun, ürəyi sakit və məhəb-bətlə dolu halda yavaş-yavaş evə qayıdardı, son yarımlıdə təravətə gəlmış üzü gülər, işiq saçardı, yolda qabağına çıxan adamlar ona baxaraq ləzzət alıb deyərdilər:

— Salam, Olqa Semyonovna, qadası! Qadası, necə dolanırsınız?
O, bazarda:

— İndi gimnaziyada oxumaq çətinləşib, — deyə nağıl edərdi. — Zarafat deyil, dünən birinci sınıfə əzbərdən bir təmsil, latincadan tərcümə, məsələ veriblər... Uşaq bunların öhdəsindən necə gəlsin?

Bundan sonra o, müəllimlər, dərslər, şagirdlər haqqında danışmağa başlardı. Onlar haqqında Saşanın dediklərini təkrar edərdi.

Gündüz saat üçə işləyəndə birlikdə nahar edərdilər, axşamı birlikdə dərs hazırlardılar, birlikdə də ağlardılar. Saşanı yatağına uzandınb xeyli müddət ona xaç çekərdi, piçilti ilə dua oxuyardı, özü də yerinə uzanar, uzaq və dumانlı gələcəyə dalıb xəyalına gətirərdi ki, gimnaziyanı bitirdikdən sonra Saşa həkim və ya mühəndis olacaq, onun özünün mülkü, atları, faytonu olacaq, evlənəcək, arvadı ona uşaq doğacaq... O yuxuya gedərkən də bunları fikirləşir və yumulmuş gözlərindən yanaqlarına yaşlar axırdı. Qara pişik onun yanında uzanıb xoruldayırdı:

— Xor-xor... xor...

Alaqqapı birdən bərk-bərk döyüldü. Olenka yuxudan oyanıb qorxusundan nəfəs almırı; ürəyi şiddetlə döyüñürdü. Yarm dəqiqə sonra qapı yenə də döyüñürdü.

Olenka bütün bədəni əsə-əsə:

— Xarkovdan telegram gətiriblər, — deyə düşüñürdü. — Anası Saşanı Xarkova, öz yanına aparmaq istəyir... Ah, pərvərdigə!

Olenka məyus olurdu, onun başı, əl-ayağı soyuyur və ona elə gəlirdi ki, dünyada ondan da bədbəxt adam yoxdur. Lakin daha bir dəqiqə sonra səslər eşidilirdi: baytar klubdan qayıdılmış.

“Allaha çox şükür!” — deyə Olenka fikirləşirdi.

Ürəyindəki ağırlıq yavaş-yavaş yox olurdu, özünü yenə də yün-gül hiss edirdi, o, yerinə uzanaraq Saşa haqqında düşüñürdü. Yan otaqda bərk yuxuya getmiş Saşa isə bəzən yuxulu-yuxulu deyirdi:

— Mən sənə göstərərəm! Rədd ol! Savaşma!

Anton Pavloviç Çexov

DÜNYA EDEBİYYATI KLASSİKLERİ



MÜNDƏRİCAT

<i>Bizim müasirimiz – Çexov</i>	5
Məmurun ölümü (çevirəni Q.Musayev)	11
Cərrahlıq (çevirəni Q.Musayev)	14
Maska (çevirəni Q.Musayev)	18
Yaylaqcılar (çevirəni A.Məmmədov)	23
At familiyası (çevirəni Q.Musayev)	25
Kiçik zabit Prişibeyev (çevirəni Q.Musayev)	29
Qüssə (çevirəni Ş.Ağayeva)	33
İfritə (çevirəni C.Məcnunbəyov)	39
Zarafat (çevirəni D.Rzayeva)	52
Bədbəxtlik (çevirəni Ş.Ağayeva)	56
Xoşbəxtlik (çevirəni C.Məcnunbəyov)	70
Oğlanlar (çevirəni Q.Musayev)	80
N.N. xanımın hekayəti (çevirəni M.Əfəndiyev)	87
Hərc-mərclik (çevirəni İ.Nəfisi)	92
Hərdəməxəyal (çevirəni Ş.Ağayeva)	100
6 №-li palata (çevirəni İ.Nəfisi)	126
Qara rahib (çevirəni İ.Ibrahimov)	180
Rotşildin skripkası (çevirəni Q.Musayev)	213
Ədəbiyyat müəllimi (çevirəni V.Quliyev)	222
Anna nişanı (çevirəni Ş.Ağayeva)	245
Mujiklər (çevirəni İ.Nəfisi)	258
Mənim həyatım (çevirəni H.Məmmədbəyli)	289
İonuç (çevirəni Q.Musayev)	382
Qılaflı adam (çevirəni İ.Nəfisi)	401
Firəng üzümü (çevirəni Q.Musayev)	415
İt gəzdirən xanım (çevirəni A.Məmmədov)	426
Qadası (çevirəni C.Məcnunbəyov)	442



DÜNYA ƏDƏBİYYATI
KLASSİKLƏRİ

Anton Pavloviç ÇEXOV

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Çapa imzalanmışdır 09.06.2009. Format 60×84 1/16. Ofset çap üsulu.
Fiziki çap vərəqi 28,5. Sifariş 88. Tiraj 7000.

“Şərq-Qərb” ASC-də çap olunmuşdur
Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.: (+994 12) 474-75-62
Faks: (+994 12) 470-18-49
e-mail: sharq.qarb@gmail.com